


ƏKRƏM ƏYLİSLİ

416  
293

234140

# SEÇİLMİŞ ƏSƏRLƏRİ



“ŞƏRQ-QƏRB”  
BAKİ-2004

*Bu kitab "Əkrəm Əylisli. Seçilmiş əsərləri, 2 cilddə"  
(Bakı, Azərnəşr, 1987) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

**894.3613 - dc 21**

**AZE**

**Əkrəm Əylisli. Seçilmiş əsərləri.** Bakı, "Şərq-Qərb", 2004, səh 368.

Öz səsi, öz nəfesi ilə "60-cı illor Azərbaycan nəşri"nin təşəkkülündə bilavasita iştirak eden yazıçı Əkrem Əylislinin əsərləri mənəvi-exlaqi axtarışlar və lirik-psixoloji təhlillər eñebiyyatının uğurlarının ifadəsi olan bədii söz abidələri sırasındadır. Onun əsərlərində həyat var, insan var, taleler var. Bizim bədii-obrazlı fikrin tarixində artıq klassik peyzajlar sırasına daxil olmuş Buzbulaq həmin əsərlərdəki hadisolerin cərəyan etdiyi konkret bir kənddir.

Əkrem Əylislinin "həyat şirəsi ilə dolu olan dəqiq və realist nəşri" çay kimi sakit, təmkinlə bir əsərdən o birinə axaraq, süjet sahilleri olmayan özü-neməxsus bir məkan yaradır.

Bu kitabda görkəmlı nasırın seçilmiş povest və hekayələri toplanmışdır.

**ISBN 9952-418-10-5**

© "ŞƏRQ-QƏRB", 2004

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalara  
hədiyyə edilir

## ÖN SÖZ YERİNƏ

...Her şeydən çox, dağlar yadımda qalıb.

Bir də güneş yadımda qalıb.

Bir də orası yadimdadır ki, bir zaman gün çıxanda dağlar gülümsərdilər.

Dağları gülümseməyi herdən yuxuma girir və hərədən yuxumda dağlar gülümseyəndə mən dünyada saysız-hesabsız rənglər görürem. Mənə cələ gelir ki, o rənglərin hamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gelir ki, o rənglərin coxusunu yavaş-yavaş, yaşaya-yasaya itirmişəm. Her dofto olma qədəm götürürəndə o rənglərin hansinusə tapacağıma ümidiim olur. Mən kəndə, uşaqlıq çağlarına bili-bili qayitmırıam. O çağlar ki, dağlar gülümsərdilər, o çağlar ki, dünyada saysız-hesabsız rənglər vardi.

O çağdan no qədər keçib – bilmirəm. Doğuldugum kəndə sonralar da çox getmişəm, ancaq dağlar mənim üzümə ovaxtkitək gülümseməyiblər. Yəqin ki, dağlar dağ qoynunda doğulanların üzünə haçansa cəmisi birce dəfə o təhər gülümseyirlər. Ele gülümseyirlər ki, dağ qoynunda doğulanlar dağları heç vaxt unuda bilməsinlər.

Dünyada haçansa mənim işqli dağlarım vardi... O dağlar indi de var, ürəyim işqəsizlayanda o işığı axtarıram. Doğuldugum, böyüdüüm kəndi mən hələ de o işqəda görürem. Onsuz kənd yekrəng olur, adı olur; evlər de eyni rəngdə, yollar da eyni rəngdə... Evlərdən yollara açılan qapıların az qala hamısının eyni rəngdə olduğunu mən sonralar döne-döno gözlerimlə görmüşəm. Ancaq mənim təsəvvürümde kənddəki hər qapının öz rəngi qalıb. Bu rəngləri, məndən ötrü, o qapılardan girib-çıxan adamlar yaradıblar: yaxşılın qapısı açıq rəngdə, pislərin qapısı tutqun rəngdə... Dünyada ağappaq bir qapı var, çünki haçansa o qapıdan ağappaq bir qız çıxardı. Dünyada qapqara bir qapı var, çünki dünyamın birinci qara kağızını bir vaxt o qapıya getirmişdilər... Haradasa bir ev var. O evdən hər axşamçağı təptəzə təndir çörəyinin iyi galərdi. O evin qapısının kənddəki onlarca boz qapılardan biri olduğunu görendə mən hələ de təccüb eləyirəm. Nəcə de təccüb eləyim?! Axi qızmar təndir boz rəngdə olmur və haçansa axşam çağları, o təndirdə bişə-bişə, etri dünyani dolduran çörek de boz dəcyildi: bir az qəhvəyi, bir az qurmazımtıl. Və o qapı mənim təsəvvürümde məhz bu rəngdə qalıb – qəhvəyi-qurmazımtıl rəngdə. Üstəlik, hemin o axşam çağları da: havasından çörek iyi gələn o axşam çağları da haradasa ən isti üfüqlərde, məndən ötrü, bu günacən yaşayırlar – təndir rəngli, çörek rəngli qəhvəyi-qurmazımtıl axşamçaqları...

Dünyada bir çeşmə var. O çeşmənin qirağında bir ağappaq qız kölgəsi domub qalıb. Kölge ağ olmur – bilirom. O qızın çıxdığı qapı da kənddəki onlarca boz qapının biri idi. Ancaq, indi də o qapının qabağından keçəndə mən haradasa bir ağ qapı görürem. O çeşmənin, o kölgenin yanından kövrəlmədən ötüb keçdiyim olmayıb. Doğuldugum kənd mənim üçün həm nağıldır, həm gerçəklilik. Həm də xeyali bir adadır: şəhər uşaqlarının xeyali adaları kimi. Fərqli birce burasındadır ki, uşaqlar böyüyürələr, adamı unudurlar, mənim adam isə, mən yaşa dolduqca, daha qəribə olur, daha sehrlı olur...

1968



## TƏNHA NARIN NAĞILI\*

### I

Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxbı, beşinci sınıf şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çəşmədən gətirdiyi dolu güyümü divara direyib çox ciddi bir terzdə xəber verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtim qurtarıb. Nabat xala kolxoz zəmilerində taxıl yiğilandan sonra yerə tökülen sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim kükə qapısının böyründeki yekə qarışqa yuvasını və yuvanın ağızından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınımı göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağılli uşaq olsam, bu yay zəmilerdən bir çuval taxıl yiğə bilərem, xeyli odun getirərem, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə lezzətlə yeyərem. Sonra o mənə sünbü'l yiğmağım təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclaşı”ndan sonra mən özümü həyatımızdəki findiq kollarının six yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

Ancaq, məsələ bununla qurtarmadı. Hələ yayın ən şidirgi vaxtları, istidən yer-göy alışın yananda Nabat xala məni qışla qorxutmağa başladı: “Burda niyə durmusan, bala, qabaqdan qara qış gəlir!” “Qabaqdan qara qış gəlir, a bala, nə küçədə veyillənirsən?..” O yay Nabat xala küçələrdə mənə göz verdi işıq vermədi. Hər görəndə danladı, sıxma-boğmaya saldı. Nəhayət, mən doğrudan da qorxmağa başladım: sanki o il qış gelməyəcəkdi, o qışın əvəzində kəndimizə nəsə qara, qorxunc bir şey geləcəkdi.

Əgor desəydilər ki, təzədən müharibə başlanacaq, bu məni Nabat xalanın o sözleri kimi qorxutmazdı. Çünkü “qara” və “qış” sözlerini, bircə Allah bilir, Nabat xala necə dəhşətlə deyirdi. Hər deyəndə də

\* “Adamlar və ağaclar” trilogiyasından

üzünü en uzaq dağlara tuturdu. Bu qorxunc sözleri eşidəndə, o uzaq dağlara baxanda mənə ele golirdi ki, haradasa – yalnız Nabat xalaya məlum olan bir yerde dağların dalında qara, qorxunc bir şey gizlənib və həmin şey bir gün qəfilcəden bizim kəndin üstünə gələcekdir.

Küçəmizin en serin yeri çəşmənin qıraqı idi. Bütün məhəllə uşaq-larının toplaşığı o serin yeri Nabat xala mənim gözümüzən salmışdı. Çünkü mən, daha çox dənə yiğməq üçün, əriyi min müsibetlə qarnıma doldurub, dənələrini aparıb küçədə uşaqlarla “çuxuraatma” oynayanda, oyunun en şidirgi yerində Nabat xalanın qara çadrası küçənin o başında görünürdü. Öz qara çadrasında Nabat xala bir qara-qorxu kimi çəşmənin üstünə gəlirdi. Xirdaca sünbüл torbasını o, ağzınacan çörçöplə dolu olan vedresinin üstünə qoyurdu. Nabat xala təri süzüle-süzüle çəşmənin qıraqında eyləşirdi və serin suyu ovuc-ovuc doldurub üzünə çırpırdı. Sonra Nabat xala ağızını daş novçaya dırəyirdi: bu vaxtlar su onun damarları görünən ariq boğazının hülqumundan qurtaqurt qarnına gedirdi və ağızının qıraqlarından süzülüb, çənəsindən axaraq canına töküldü. Adətən bundan sonra Nabat xala mənim üstümə düşündü. Bezən mən onu görən kimi qaçıb gizlənirdim, o mənim dəlimca deyinirdi. Bezən də Nabat xala heç nə demirdi, ancaq su içib serinleyəndən sonra çıynını çəşmənin qıraqındakı tut ağacına söykəyib, bir parça qəzətin arasında özünə papiroş eşə-eşə mənim üzümə baxmaqla demədiyinin əvəzini üçqat çıxırdı.

Heç bilmirəm sonra necə oldu ki, Nabat xala məndən əl çekdi. Belkə mənim her dəfə onu görəndə qaçıb gizlənmeyim qarıya pis təsir elədi. Belkə o, kolxoz qarovalçusu Dəli Əvəzin bağa gedən uşaqları necə döydüyüni öz gözləri ilə görüb inandı ki, bu, o qədər də asan məsəla deyil. Belkə də Nabat xala yəqin elədi ki, mendən adam çıxmayacaq: çox güman ki, belə də oldu, çünkü belə olmasayıd, mənimlə rastlaşanda o, verdiyim salamısa da alardı.

Payızın ortalarında Nabat xalanın oğlu Yaqub əsgərlərdən qayıtdı. Elə gəldiyi günün axşamı o öz qara əsgər çekmələrindəcə divardan tutlanıb tappılıtlı ilə bizim eyvanın qabağına düdü. Sanki Yaqub davadan gəlmışdı. Sanki aradan dörd-beş il keçməmişdi, dörd gün keçmişdi, beş gün keçmişdi. Qısaca salam-kalamdan sonra Yaqub əsgər şalvarının qozla, findığla dolu olan qarınlamış ciblərini şaqquıldıda-şaqquıldıda heyətdə geziib, məni danlamağa başladı. Çünkü mən, yekə oğlan ola-ola, həyətimzdəki ağacların quru budaqlarını sindirib tök-

məmişdim. Mən həyəti vaxtlı-vaxtında suvarmamışdım, buna görə də divarın dibindəki ərik ağaclarından biri qurumuşdu. Həyətdə ot çürümüdü, onu vaxtında biçmək lazımdı. Kəsilmiş ağacların kötüklərini çıxardıb, yerlərdə təzə ağaclar basdırmaq lazımdı. Yaqubun dediyinə görə, mən o qədər yekə oğlan idim ki, əger qeyrətim olsaydı, gərək yazda bütün həyəti belləyib əkmış olaydım...

Həyətdə lovğa-lovğa dolanıb, hər şeydə bir nöqsan axtaran Yaqub, kenarda durub, fikirli-fikirli baxan, bütün bu söhbətdən aşkar xoşu gəlməyen bibime heç bir əhəmiyyət vermədən, evimizin divarından qopub sallanan bir yekə suvaq parçasını çəkib yere saldı. Divarın dibindəki laxlamış pilləkənə bir güclü təpik ilişdirib, cibindəki qozu, findığı düberə şaqquıldıdatdı. Nedənsə o, birçə pencəremizə fikir vermədi: bir vaxt altı gözü olan və altı sapsağ şüşesi olan pancerənin indi büsbütün şüşesiz qaldığını elə bil heç görmədi də. Sonra Yaqub getdi. Ayağını laxlamış piləkənin üstünə qoymamaq üçün divarın böyüyü ilə sürüşa-sürüşə, şalvarının cibindəki qozu, findığı şaqquıldıda-şaqquıldıda getdi. Yaqub gedəndən sonra xeyli vaxt onun küçədə dişinə salıb sindirdiği qoz-findığın xırçılıtı eşidildi və o xırçılıya qulaq asa-asə mən bir vaxt Nabat xalanın bibimin gözünün altındakı qara ləkəyə baxıb, başını yırğalaya-yırğalaya dediyi sözləri xatırladım: “Bah, bah... yaziq Mədinə! Yaqub səni bu gündə görseydi, bağlı çatlardı. Anası olmuş səndən yana dəli-divaneydi...”

Əsgərlərdən qayıdanın ikicə gün keçməmiş Yaqub gedib hərədansa bir qara və qıvrıq eşşək alıb getirdi. Bundan sonra mənim küçəyə çıxmamışım, çəşmənin yanında uşaqlarla oynamamışım daha da çətinləşdi. Çünkü öz qara və qıvrıq eşşəyi ilə Yaqub hər dəqiqəbaşı gəlib bizim küçədən keçirdi. Dəyirməna gedirdi, dəyirməndən gəlirdi, kolxozun anbarına ot daşıyırdı, məktəbin həyətinə odun aparırdı və hər dəfə məni küçədə görəndə üstümə qışqırmamış ölüşə bilmirdi: “*Bir də səni burda görsəm, ağızını ciraram, avaranın biri avara!*”.

Yaqubun hədə-qorxusundan əsla qorxmasam da, hər dəfə bu sözləri eşidəndə mən hər şeyi buraxıb evə qaçmalı idim. Çünkü Yaqub böyük idi: böyükün sözünü yerə salmaq olmazdı. İkincisi, böyüklerin küçədə bir kəsin üstünə qışqırmağı o deməkdi ki, mən səni özümə yaxın adam bilirəm, yad adamin, özgə adamin özgənin uşağı ilə ne işi vardı?.. Yaqub mənim üstümə qışqırırdısa, deməli, o mənim qohumum idi – hər halda uşaqlar belə hesab eleyirdilər. Mən isteyirdim ki, uşaq-

lar həmişə belə hesab eləsinlər; mən istəmirdim ki, uşaqlar məni kim-səsiz bilsinlər, buna görə də heç vaxt Yaqubun sözündən çıxmırdım.

Əgər camaat mənim çəntama yiğdiğim, taxçalarımızda, evvəlinizda, pəncəremizin qabağında, her yerdə səpelədiyim, içərisi neçə illərdən bəri mənə dərs deyən müəllimlərin yoğun, qırmızı karan-daşları ilə yazılmış yekə-yekə, yoğun-yoğun, qırmızı-qırmızı “5”lərlə dolu olan dəftərlərimə büsbütnən göz yumub, məni az qala bütün mə-həllənin ən aciz uşağı hesab eleməsəydi, belkə də mən həyətimizdəki bəzi xırda-xuruş işləri görərdim. Məsələn: fındıqdan haça kəsərdim, elə yerdəcə dayanıb ağaclardakı quru odunları qırıb tökərdim. Yaxud döşdə, sumaq kollarının üstündə nə vaxtdan bəri qızara-qızara qalmış sumağı yiğib qurudardım. Ancaq mən heç bir iş görmürdüm, elə bir qəsdən iş görmek istəmirdim.

Dərsden qayıdanan sonra çox vaxt mən çəntamı atıb, bibimin məndən ötrü sulayıb qoyduğu arpa lavaşını təknədən götürürdüm. Heç kəsin gözünə görünməmək üçün qonşu hasarının dibi ilə eyilə-eyilə dağın döşünə qalxırdım. Orada, heç kəsin görmədiyi bir yerdə isti qumun üstünə uzanırdım, çörəyimi yeyirdim və saatlarla kəndə tamaşa eləyirdim.

Mən dağın döşündən bütün kəndi görürdüm, bir yanda – boz tor-paqlı damlar, balaca həyətlər, bağçalar; o biri yanda – ucsuz-bucaqsız kolxozi bağları, zəmili... Boz torpaqlı damlardı. Axşam çəğləri ar-avadlar quru meyvəni yiğmaq üçün damlara çıxırdılar. Axşam çəğləri həyətlərdən tüstü qalxırdı: dadlı tüstü, dadsız tüstü; seher məktəbə buğda lavaşının içində kartof qızartması, badımcan dolması gətirən uşaqların həyətlərindən qalxan tüstünü mən dadlı hesab eləyirdim, o tüstülərde kartof qızartmasının, badımcan dolmasının iyini duyurdum. Mən damları iki yerə bölürdüm: davadan gələnlərin damı, davadan gəlmeyenlərin damı və bu vaxtlar davanın qurtarmağına heç cür inana bilmirdim, halbuki təzə çıxan kitabların çoxunda bu baredə öz gö-zümlə nə qədər yazı oxumuşdum, nə qədər şəkil görmüşdüm.

Bəzən mənə elə gelirdi ki, dava tədricən qurtaracaqdır, bunun üçün birinci növbədə atam əsgərlidən gəlməli idi. Sonra, mütləq, kolxozi sedrimiz Murtuz dayı gəlməli idi: onsuz müharibənin qurtarmağını təsəvvür etmək olmurdu. Çünkü bir vaxt Murtuz dayı buradaca, xəlvətlikdə dayanıb durbinlə damlara baxardı. Sonra evlərin qabağında hay-küy düşərdi. Axi, Murtuz dayı kimin həyətində neçə ağac

olduğunu ezber bilirdi – damda meyvə çox idisə, deməli, kolxozdan oğurlanmışdı. Murtuz dayı kolxozdan meyve oğurlayanları bərk-bərk hədəleyirdi, öz qırmızı cib dəftərcəsinə nəsə yazırırdı. Sonra Murtuz dayı yoluna düzəldirdi. Belindəki qara durbinə baxmaq üçün biz onun dalınca axışırıq. O, bize heç vaxt acıqlanmırkı, çünki bizdə “kapitalist qalığı” yox idi, çünki bir vaxt biz də kolxożu olacaqdıq, ancaq kolxo-zun meyvəsini oğurlamayacaqdıq.

1 mayda, 7 noyabrda məktəblilər “Urra!” deye-deye küçələrdən keçəndə Murtuz dayı həmişə uşaqların arasında olardı. Biz, “cül-lütler”, biz “kolxoz çörəyi ilə böyüyenlər”, biz “kapitalist qalığı olma-yanlar” sevinə-sevinə sırlı, qara durbinin dalınca qaçardıq və Murtuz dayı əl eləyib bizi qızışdırırdı. O da “urral!” deyərdi, biz də “urra!” deyərdik, beləcə “urra!” deye-deye gedib kolxoz idarəsinin qabağına yiğışardıq. Kolxoz idarəsinin qabağında Leninin heykəlinin yanında Murtuz dayı eynen Lenin kimi pencəyinin düyməsini açıb, bir əlini də qabağa uzadıb ucadan damışardı, biz əlimizin qabığı gedənəcən çəpik çalardıq, boğazımız qaşınanacan “urra!” deyərdik.

Ancaq çox vaxt Murtuz dayının gəlməyi ilə də mən davanı bitmiş hesab eləyə bilmirdim. Fikirləşirdim ki, gərək Azərin ağ köynəkli atası da mütləq qayıdıb gəlsin. Gərək tar çalmaq öyrənenlər axşam çağları klubun eyvanında bir-birinin yanına düzülsün və Azərin atası eyvanda gəzə-gəzə onlara tari necə çalmaq barədə göstəriş versin. Gərək her axşamçağı Azərin ağ köynəkli atası gəlib küçədən keçsin və küçədəki balaca qızları bir-bir qucağına alıb oynatsın – o, oğlanlarla heç vaxt oynamırırdı, mənim özümü də heç vaxt qucağına almamışdı, ancaq mən inanmirdim ki, o gəlməmiş dava qurtara bilər.

Dağın döşündən çinarın dibi görünürdü: en çox adam olan yer! Vaxt vardı ki, gün çəkilib gedən kimi Aslan baba “cavan uşaqlara su daşıtdırıb, oranı möhkəm-möhkəm suladardı, yaxşı-yaxşı süpürtdi-rərdi. İndi orada beş-altı qoca çıynını divara söykeyib otururdu; öskü-rürdü, esnəyirdi, mürgüleyirdi; hər axşamçağı orada eyni yerdə, eyni sekı üstündə oturub, çəliyinin bir ucunu yərə diroyib fasiləsiz fırladın Aslan baba da elə bil davanın qurtarmağını gözlayırdı. Gözlayırdı ki, “cavan uşaqlar” əsgərlidən qayıdıb gəlsin, onlara emr eləyib çinarın dörd bir yanını möhkəm-möhkəm sulatsın, hətta bununla kifayətlen-məyib, çinarın dibindən məktəbin qabağınan uzun, daşlı küçəyə də su səpdirsin. Ancaq “cavan uşaqlar” gəlib çıxmırdılar və Aslan baba

öz naxışlı el ağacı ile hər gün yerde, torpağın üstündə beş-altı dərin  
deşik açıb gedirdi. Aslan babanın açdığı o deşikləri, yolum çinarın dibindən düşəndə, mən heroqlif yazıları kimi oxuyurdum. Yazırkı ki,  
dünya xarab olub – indinin uşaqları sözə baxmir; yazırkı ki, bu evi yı-  
xılmış dava nə yaman uzun çəkdi, bəs bu zəhrimər nə vaxt qurtaracaq;  
yazırkı ki, dərixıram, ölmək isteyirəm, uşaqlar gəlsəydi, bu dünya ilə  
haqq-hesabı çürüdərdim... Səhərlər mal-davar otlamağa gedəndə  
dunya ve dava barəsindəki o heroqlif yazıları tapdalambil pözulurdu,  
sabahısı gün çinarın dibində təzə deşiklər açılırdı.

lardı, bulud az olanda odun çoxalardı. Ancaq, bundan asılı olmayaraq,  
nənəm odun getirmək üçün o yekə başmaqları yenə zirzəmiye sürü-  
yərdi, çünki sobanın üstündəki xörək atam gələnəcən bişmeli idi. Atam  
gələnəcən nənəm uzun-uzun nağıllar deyərdi, bir vaxt tuluğun üstündə  
Arazdan keçib ziyaretə getdiyi Məkkədən damşardı. Nənəmin dedi-  
yinə görə, Məkkədə Ay oğlan libasında idi, Güneş qız libasında idi.  
Hələ Məkkədəki Güneşin boynunda qızıl boyunbağı da vardi, ancaq  
Allaha inanmayanlar onu görə bilməzdi. Güneşin boynundakı qızıl bo-  
yunbağını yalnız behiştlik adamlar görə bilerdi və ("yeri-göyü yaradan

yəqin eləmişdim ki, nənəm çörək qazanmadığına görə yox, məhz Allahı istədiyinə görə atam ona başmaq almır.

Hər seher mən gözümü açanda hirsli, qara çəkmələr sobanın altın-dan yoxa çıxırdı və dəhlizdəki qorxunc bidon rayona çörək qazanmağa gedirdi. Bu hirsli axşamlardan sonra həmişə seher açılıldı və o yekə başmaqları nənəm heyətə, tövləyə, zirzəmiy sürüyürdü. Yenə, atam gələnəcən, nənəm nağıl deyirdi. Məkkədən danışındı və xörek qazanı sobanın üstündə sevincə piqqıldaydı.

Qarğanın o vaxtkı səsi hər şeydən cox o vaxtin axşam çağları ilə bağlı idi, çünki o səsde indi eşidilməyen neçə-neçə kişinin səsi vardi. O səsde damlılardan meyvə qurusu yiğan arvadların o vaxtkı şən səsi vardi: arvadlar damdan-dama bir-biri ilə danışardılar. Heyətlərdə tut çırpanlar, alma-armud dərənlər hər yoldan keçəni çağrardılar: "Gəl, alma ye", "Gəl, armud ye"... "Gəl, tut ye" əvəzinə, adamlar: "Gəl, yemiş ye", – deyirdilər, çünki nənəmin dediyinə görə, "tut ye" sözü bir az ədəbsiz çıxırdı... Kişilər eyvanlardan bir-birini səsləyerdı. Kişilər arvadların üstünə qışqırdılar. Uşaqlar küçələrdə sevinə-sevinə o baş-bu başa qaçardılar. Qarğanın o vaxtkı səsi bu səslərə qarışdı. Bu səs, mənim təsəvvürümüzə, unudulmayan, adsız bir neğmə idi. Bu neğməni o vaxtin axşam çağları oxuyardı. O vaxtin axşam çağları sanki böyük bir xor idi. İndi onda yüzlərcə ses çatışmırı...

Uzaqda – kolxoz bostanındaki yaşıł çalanın üstündə bostançı oğlunun cir səsi hər axşamçağı dağlara düşürdü. Mən o səsden o vaxtların səsini eşitmək isteyirdim. Quru meyvəni yiğmaq üçün dama çıxan arvadlar bir-birindən hal-əhval soruşanda mən ürekden sevinirdim. Ancaq çox vaxt arvadlar susurdular. Sanki daha qışqırmağa, bağırmağa, söyüsməyə də söz yox idi: daha elə bil, heç kəsin iti heç kəsin hə-yetindən gön aparmırdı; elə bil ki, pişiklər cüce boğmayı tərgitmişdilər, toyuqlar hın azdırmağı unutmuşdular...

Axşam çağları arvadların çoxu çəşmənin qirağına doluşurdu. Nə qədər uzaqdan baxsam da, mən onların içində Yaqubun arvadını seçə bilirdim. Mənim Yaqubun arvadına bərk yazığım gelirdi, çünki o, həddindən çox arıq idi, üzünüñ lap sümüklüri çıxmışdı. Çünki Yaqub əsgərləkden gələndən sonra Sədəf bacının bir gözü şışmışdı, elə şışmışdı ki, gözü açılmırı. Sədəf bacının açıq gözündə şışmış gözün necə ağrıdıgi bilinirdi, ancaq o, heç vaxt çarqatını gözünün üstünə salmırı. Elə bil Sədəf bacı öz şışmış gözünü göstərib: "Mənim arım

var" – demək istəyirdi. Axi, indi çəşmədəki arvadların çoxunun əri yox idi...

Çəşmənin qirağında uşaqlar oynayırdılar, mən onların hamisini uzaqdan tanıydım. Mən onların bir neçəsinə ürekden nifret eləyirdim, çünki onlar məktəbə buğda lavaşının içinde dadlı-dadlı xörəklər götürürdilər. Çünki onlar kimsəsiz arvadların su dolu vedrosinə xəlvətcə torpaq atıb qaçırdılar; heç kəsi olmadığına görə Əzra xala vedrəsini neçə dəfə eve aparıb, çəşməyə götürirdi, ancaq buğda lavaşı ilə badımcان dolması yeyənlərin ona rəhmi gəlmirdi...

Gün çəşmədən çəkiləndə naxır gelirdi. Daha doğrusu, indi naxır yox idi, on-on beş inək vardi. Kəndin girecəyində inəklər bir-bir dağlışırdılar. Onlar gedib tüstüsü dadlı olan heyətlərin qapısında mələyirdilər. Günün işığı bütün dağlardan çəkiləndə keçəl Səfər, pis söyüple, balaca-balaca quzuların anasını söyle-söye gəlirdi. Keçəl Səfər çobanların ən balacısı idi, birinci sinfe o bizimlə getmişdi, ancaq orada cəmisi birçə dərs oturmuşdu. Qulağının dibinəcən keçəl olduğuna görə, ikinci dərs başlananda Səfəri sinifdə çıxarmışdılар və o vaxtdan bəri mən Səfərə paxılıq eləyirdim. İndi mən Səfərə daha çox paxılıq eləyirdim, çünki onun xırdaça bir küçüyү də vardi. Küçüyün qulaqları təzəcə kesilmişdi, hələ Səfər onun quyuğunu da kəsəcəkdi. Bu barədə danışanda Səfər zərrə qədər də qorxmurdı, ancaq mən gecə yatanda da o quyuğun barəsində fikirləşirdim: görəsən, Səfər küçüyün quyuğunu necə ürek eləyib kəsəcəkdi, kaş Səfər küçüyün quyuğunu kəsməyəydi..

Xirdaca küçük dağın döşü ilə quyuğunu oynada-oynada Səfərin dalınca qaçıb gözdən itəndən sonra da mən bir müddət öz yerimdə otururdum. Səfər kəndə enirdi, hər qapının qabağında bir dəfə bərkdən qışqırıb quzuları yiyələrinə tapşırırdı. Sonra quzuların da, Səfərin də səsi kəsilirdi. Sonra dağların döşündəki sarı işığın yerini boz bir kölgə tuturdu – bu vaxt mən dağdan enib, gəldiyim yolla da həyətimizə düşürdüm. Həyətə düşəndən sonra da mən ağacların dalında gizlənə-gizlənə hasar boyunca gedib, alçaq divardan ehmalca küçəyə atılırdım. Sonra küçə qapısını açıb tezədən həyətə girirdim. Mən tezədən həyətə girəndə küçə qapısını bərkdən çırıldırıb ki, bibim eşitsin. Çünki mənim harada olmayışı çoban Səfərdən başqa heç kəs bilmirdi. Bibimin də bunu bilmeyini istəmirdim. Həm də, mən küçədən nə qədər gec qayıtsam da, bibim bir söz demirdi, çünki onun Yaqubdan zəhləsi gedirdi. Yaqub mənim üstümə bağıranda bibimin bərk acığı

tuturdu. O, Yaquba heç nə demirdi, ancaq mənə deyirdi ki, Yaqubun sözünə baxma. Çox vaxt bibim deyirdi ki, o bize heç qohum deyil, ya da deyirdi: bir balaca ata tərəfdən qohumluğu çatır. Ancaq mən Yaqubun sözünə baxmağa məcbur idim, çünki kimsesiz olmaq bundan qat-qat pis idi. Hər halda buğda çörəyi ilə badımcان dolması yeyənlər bibimin su vedrəsinə torpaq atmaga cüret eləmirdilər, çünki Yaqub hər məni görəndə üstümə bağırırdı. Bir qapıdan yükü düşürtmek lazımlı olanda eşşeyin boynunu saxlamaq üçün Yaqub həmişə məni çağırırdı – bunun özü heç də az iş deyildi. Yaqub hamidin güclü idи, hamidən canlı idи, həm də bütün uşaqlar ondan qorxurdular. Yaqub mənim üstümə bağırmasayıdı, mənə eşşeyin başını saxlatmasayıdı, belkə də uşaqlar heyetimizə girəndlər, evimizə daş atardılar. Əger Yaqub burada olsayıdı, belkə, indi pəncərəmizin şüseləri də sağ-salamat idи, nə olsun ki, onda biz Müküşün evində qalırdıq; o sıniq şüselərə baxanda men həmişə bunu fikirləşirdim və Yaqub bize nə qədər uzaq qohum olsa da, özümə söz verirdim ki, heç vaxt onun sözündən çıxmayım.

Bir dəfə dərsdən çıxbı evə qayıdanda Nabat xalanın göstərdiyi o uzaq dağın başında mən dağ kimi dayanmış bulud gördüm: yəqin ki, "qış" və "qara" deyilen şey o idи. O, doğrudan da dəhşətli idи, doğrudan da bizim kəndin üstünə gəlirdi: bir gecə xəbərsiz-ətərsiz geldi, göyləri başdan-başa doldurdu, dağları basmarlayıb altına aldı, səhərlərin birində qoz ağacının başında qarğı qarlıdayanda mənim onun qart səsindən ilk dəfə xoşum gelmedi. İlk dəfə mənə elə gəldi ki, qarğı qar istəyir, qarğı qar yağıdırı bilər...

Bir axşamçağı bibim işdən qayıdanda kolxoz massivindən bir qulaq gübrə kağızı gətirib, pəncərəmizdəki sınmış şüselərin boş yerlerini saraltdı. Bir səhər qapımızın qabağındakı qara qarışqa zolağı yoxa çıxdı: onlar öz onillik ruzularını yeməyə getdilər.

Qış başlandı.

Müküşün uşub-dağılmış evindən biz iki dəst yorğan-döşək, bir köhnə palaz parçası, bir ayağı qırıq soba, bir də bir yeddilik çiraq gətirmişdik. Sobanı otağın tən ortasında qurub, sıniq ayağın yerinə bişmiş kərpic qalamışdıq. Yorğan-döşəyi, men gözümü açandan, eyni kündə gördüm, dədə-babadan qalma böyük sandığın üstünə yiğmişdiq. Köhnə palaz parçası torpaq döşəməli evin kiçik bir hissəsini tutmuşdu

və Müküşdən qalma yeddilik çiraq o qış bizim öz evimizdə, Müküşün evindən gətirdiyimiz köhnə palaz parçasının üstündə her axşam yanırırdı.

Hər axşam çay-çörəkdən sonra mən dəftər-kitabımı ortaya töküb, lap çirağın dibindəcə özümə məskən salırdım. Bibim məndən bir qədər aralıda ciyinini divara söykəyib otururdu; o, yırtıq-yamaq eləyirdi, mən üzüqoylu palazın üstünə sərilib dərslərimi hazırlayırdım. Bezon bibim də bir kitab açıb dizinin üstünə qoyurdu; biz dinməz-söyləməz oxuyurduq, çiraq səssiz-səmirsiz yanırırdı.

Qış vaxtları şamdan sonra bir yere yiğisib söhbət eləmək, bezi adamlar üçün, şam yeməyinin özü kimi vacib bir məsələ olduğundan, kənddə bizim evin qapısını da tanıyanlar vardi. Bizi adam gələndə mən dəftər-kitabımı kənarə çekib, çiraqdan bir xeyli aralıda oturmali olurdum. Bibim də oxuduğu kitabı bükürdü, onu ağızı üstə çevirib yanına qoyurdu və qonaqlar gedənəcən bibimin fikri-zikri ağızı üstə qoyulmuş kitabın yarımcıq sehifəsində qalırdı.

1344  
Bibim nə danışırırdı, nə də danışılanlara qulaq asırırdı. Ancaq o, arvadların bize gəlmeyindən razı idи. Çünki o qış Nabat xalanın oğlu Yaqub da bize ayaq açmışdı: arvadlar bizdə olmayıanda Yaqubun gəlişi daha pis olurdu. Arvadlar bizdə olmayıanda Yaqub bizdə daha çox otururdu, daha çox danışırırdı, bu isə bibim üçün çox ağır bir əzab idи.

Gah arvadlar hər gün gəlirdilər, gah da (bərk şaxta olanda) bir neçə gün ara verirdilər. Havalarda lap mülayim olanda da onlar soyuqdan bütünmüş halda içəri girib evin tərifindən söhbətə başlayırdılar, çünki bizim ev dədə-babaların tikdiyi evlərdən idи. Dədə-babaların tikdiyi evlərdə gündə bircə dəfə soba yandırmaq kifayət eləyirdi – bizim evin tərifli cəhəti də elə bu idи.

Evin tərifindən başlanan söhbət yavaş-yavaş uzanıb gedirdi: kəllə qənd yaxşıdır, yoxsa parça qənd? Kimin həyətində daha çox meyve ağacı var və bu il meyvədən kim nə qədər pul qazanıb?.. Parça qənd Məsmə xalanın ağızında böyüyürdü, Xədice xala çay yerinə qızılğıl dəmləyirdi və onu tut qurusu ilə içirdi. Ziver xalanın çay içməyə tut qurusu da yox idи, beş-altı ərik qurutmuşdu, o da hələ payızda qurtarmışdı...

Arvadlar pensiyalardan daha çox danışırıdlar. Onlar bütün kendi evbəev sayırdılar. Yuxarı məhellədə pensiya alanlar aşağı məhellədəndən çox idи, yaxud aşağı məhellədə kimse "fiqtivni" kağız düzəldib pensiyasını artırılmışdı. Ölən, oxumuş öğulların analarına guya dəha çox

pul verirdiler; Məsmə xalanın böyük oğlu belələrindən idi. Söhbət bundan düşəndə Xədicə xala olduğundan yox olurdu, çünkü oğlunun oxuyub müəllim olmasına cəmi-cüməlatam birçə il çatmamışdı. Zivər xalanın əsgər gedəsi adamı yerli-dibli olmamışdı. Ele ki pensiyadan söhbət düşürdü o, aşkar dilxor olurdu.

Arvadlar pensiyaya “qan pulu” da deyirdilər, ancaq buradakı “qan” sözünün insan qanı ilə sanki heç bir əlaqəsi yox idi. Necə ki, “çay pulu”, “meyve pulu”, “yumurta pulu”, – bu sözü arvadlar çox asanlıqla deyirdilər. Həle Məsmə xala aldığı “qan pulu”ndan hər ay beş-üç manat dala atıb, oğlu üçün toy tədarükü görürdü, çünkü o, oğlunun ölməyinə inanmırıdı. Öz adının ölümüne heç kəs inanmırıdı, yaxud arvadlar pensiya pulunu rahat xərclemək üçün özlərini belə göstərirdilər... Axi, “qan pulu” ilə alınan qəndi Məsmə xala necə içə bilerdi – parça qənd olmasın, olsun kellə qənd?

Aldıqları pensiya cəbhədə ölenlərin adı ilə nə qədər bağlı olsa da, arvadlar o adları dili gətirməkdən ehtiyat eləyirdilər. Lakin bu haqda danışmağa arvadların ürəyində sanki gizli bir ehtiyac da vardı, yaxud buna səbəb söz-söhbətin qurtarmağı olurdu. Bu söhbət araya düşəndə Xədicə xala gözlərini yumub, bütün bədəni ilə yırgalanırdı. Məsmə xala derindən ah çəkirdi və bu vaxt onun sinəsindən bir dehşətli xırıltı qopurdu. Məsmə xala uzun müddət ösküründü və öskürə-öskürə qəzətdən papiros eşirdi. Belə vaxtlarda Zivər xala da özünü qəmli göstərməyə çalışırdı, ancaq Məsmə xala ilə Xədicə xala pensiyadan danışanda o, bundan qat-qat qəmli görünürdü.

Davadan gelmeyenlərin söhbətini arvadlar hər gecə cləyirdilər – bunsuz mümkün deyildi. Hər gecə bizim evdə mənim atamdan da mütləq söz düşürdü; söhbət uzanıb gedirdi. Mən atamın kendə hamidən güclü, hamidən qoçaq olmasına heç vaxt şübhə eleməmişdim. Lakin, elə bil, hər gecə arvadlar məni buna inandırmağa gəlirdilər. Məsmə xala atamın su üstündə bir külfət adamı arxa basıb təkbaşına əzişdirdiyini öz gözü ilə görmüşdü və bu haqda danışmaqdən yorulmurdu. Bundan başqa atam haçansa köç vaxtı qarabağlıların altı qoyununu qapıdan xəlvətcə həyətə ötürüb bir saatın içinde yerbəyer elemişdi və bundan sonra bir ay bizim küçədən kabab qoxusu kəsilməmişdi. Bu haqda danışanda Məsmə xalanın indi də ağızı sulanırdı, halbuki, öz dediyinə görə, Məsmə xala birçə tikə kabab yeyəndə bir həftə naxos olurdu.

Guya hansı tərəfdənse bize qohum olan Zivər xala əsas etibarile atamın namusperəstliyindən danışırıdı, çünkü bir dəfə Zivər xala dağın döşü ilə çeşmədən su gətirməyə gedəndə onun corabsız olduğunu atam “min addımdan” görüb ərinə xəber vermişdi. Axşam çörək vaxtı, bunun üstündə əri Zivər xalanı heyva çubuğu ilə möhkəm döymüşdü, ancaq Zivər xala bu baredə çox fərəhələ danişirdi və təəssüflə başını yırgalayıb, belə qeyretli kişilərin indi kənddə az olmağından şikayətlenirdi.

Arvadlar istəyirdilər ki, mən də atama oxşayım. Ancaq bu, o qədər de asan məsələ deyildi. Mənim atama oxşamağım üçün gərək bizim bağça kənddə birinci bağça olaydı; dükana qənd gelendə gərək birinci mən alaydım, gecə yel esib kolxoza bağlarında qozu yerə tökəndə ağacların dibinə gərək mən özümü hamidən tez yetireydim. Atama oxşamaq üçün mən xırmandan çuval-çuval saman gətirib tövləmizə yiğməli idim, həyətimizin otunu heç olmasa əlimlə yolub qurutmalı idim. Ancaq mən öz həyətimizin halalca meyvəsinə də aparıb sata bilmirdim, “her ağacın dibində filan qədər pul çürüyürdü”...

Məsmə xala açıq deyirdi ki, mən heç vaxt atama oxşamayacağam, çünkü “forlı cüçə yumurtadan bəlli elər”. Zivər xala cüçə barəsində olan o biri misalı çəkirdi. Deyirdi: “Cücəni payızda sayarlar”. Ancaq burası da vardı ki, bu sözləri deyəndən sonra Zivər xala mənə və mənim palaz üstə sərdiyim dəftər-kitabə çox birtəhər baxırdı. Bu cür baxışdan mən aşkar hiss eləyirdim ki, Zivər xalanın heç özü də öz dediyinə inanmır. Hisse eləyirdim ki, mən atama oxşamıram və heç oxşamayacağam.

Onu da bilirdim ki, əger atam davadan qayıdır gəlseydi, mənim aciz olmağım belə tez aşkara çıxmayaçaqdı, çünkü indiki basabasın, vurhavurun qabağında bəlkə heç atam da dükandan qənd ala bilməzdi. İkincisi, belə işləri görməyə məni bibim qoymurdu, ancaq atamın zirəkliliyindən və mənim acizliyimdən danışanda, nədənsə, heç kəs buna fikir vermirdi.

Bu adamlar belə söhbətlər zamanı bibimin necə hirsənlədiyini də heç vaxt hiss etmirdilər. Doğrudur, bütün bu deyilənlərin müqabilində bibim birçə söz də demirdi. Hətta o, etiraz əlaməti olaraq, heç bir hərəket də eləmirdi. Bibimin hirsənləməyini mən onun gözlerindən və dodaqlarından gördürüm: gözlerinin qarası çoxalırdı, dodaqlarının qırızızsısı azahırdı.

Atamın zirekliyi müqabilində mənim çox aciz-avara bir uşaq ol-  
mağımı üzə cəkənlərin en dəhşətli Nəbat xalanın oğlu Yaqub idi

bizim mahaldan olan adamlara el altdan çəkmə, çörək, yağı ve qənd  
vermeyinə məndə heç bir şübhə yeri qalmamışdı. Mən inanmışdım ki,

almağında xoşu gəlirdi. O başını irəli uzadıb, qatın, qıpçırmızı do-daqlarını çox gülməli bir tərzdə aralayırdı və belə vaxtlarda həmişə mənə elə gəlirdi ki, indicə Yaqub ağızını açıb uca səsle oxuyacaqdır.

Bizim çöl qapısını bir də taqqıldadıb Küçəyə çıxandan sonra Yaqub doğrudan da oxumağa başlayırdı və onun şən, gur səsi küçələrdən tamam kəsilincə bibim əvvəlki veziyətində oturub, ele bil, üreyində nevise götür-əvvəl elevirdi. Sonra bibim cəld evadə dırıb sandıçınu

də qurtarmışdı. Keçən yay Nabat xalanın qurutduğu sarı tut da qurtar-  
mışdı. Qənddən, çaydan, pensiyadan danışan arvadlar neçə vaxt idi ki,  
bizdən ayaqlarını kəsmişdilər. Mən kitab-dəftərimi çırığın otrafına  
səpeləmişdim. Bibim çiynini divara söykeyib oturmuşdu. Bir-birinin  
üstünə aşırılmış iki zorba qız yenə də köhnə sandığın qabağında ha-  
çalanmışdı. Yenə yoğun və güclü barmaqlar üst-üstəndən geyilmiş yun

Sonra bibim hər gün çöle aparıb getirdiyi vedrəni yerə qoyub heyeti dolanmağa başladı. Çıraqlar yandı, bibim içəri girmədi. O axşam bibim samovar da qoymadı. Biz qaranlıq evde xeyli vaxt çıraqsız oturduq: sanki çıraq yanmasaydı, pəncərədəki şüşələr görünmeyecekdidi...

Şüşələr göründü – o gün də göründü, o biri gün də. Ən dəhşətli gün o gün oldu ki, məktəbdə tənəffüs vaxtı qadın müəllimlərin ən qocası Tovuz müəllim məni həyətin o başındakı heyva ağaclarının yanına çağırıb sırlı-sırlı soruşdu: "Yaqub bibini alib?". O vaxt mən Tovuz müəllimə heç nə demədim, ancaq axşamacan ürəyimdə bu suala cavab verdim: "Yox, Yaqub bibimi almayıb. Yox, Yaqub bibimi almayıb. Yox, Yaqub bibimi almayıb...".

Ancaq bunu heç kəs bilmirdi. Hamı elə bilirdi ki, biz Yaqubu Sədəf bacının əlindən almaq istəyirik. Gözünün altındaki yumruq qarasını fəxrlə arvadlara göstərən Sədəf bacı belə bilirdi: o məni görəndə üzünü yana tuturdu. Nabat xala bibimi danışdırırdı, mənim salamımı almırırdı: axı, sünbül məsələsi çoxdan qurtarmışdı, odun məsələsi çoxdan qurtarmışdı. Məndən adam çıxmayağımı Nabat xala hələ Yaqub əsgərlikdən gələn gün unutmuşdu. Belə olmasaydı, o gün Nabat xala qapının qabağında meni öpərdim!

Yazın axırlarıydı, yayın əvvəlləriydimi...

Sobanı çoxdan yiğisdirmişdiq və iki ayağının üstündə dura bilmədiyinə görə o, zirzəmidə böyrü üstə yixilmişdi. Çıraq öz yerində yanındı və çirkili çariq gönüne benzər kağızlar pəncərədə olmadığından, bayırda ay işığı görünürdü. Ay işığı həyətdəki gilas ağacının başına düşmüdü – gündüzkü qırmızı gilaslar indi ağ olmuşdular. Ay işığı mənim tətilə çıxmış dəftər-kitabımın üstüne düşmüdü – mən onları pəncərənin qabağında üst-üstə qalamışdım. Mən yenə də çırağın yaxınlığında üzüqçulu uzanmışdım – yazmirdim, oxumurdum – buna vərdiş cəmişdim. Yenə də bibim çiynini divara söykəyib oturmuşdu. Bir-birinin üstüne aşırılmış iki zorba qıç yenə də sandığın qabağında haçalanmışdı. Yaqub bərkdən-bərkdən danışındı, bibimi yola getirib, hemin o, gecə ağ, gündüz qırmızı görünən gilasları satmaq üçün məni də özü ilə rayona aparmaq isteyirdi. Və nə qədər təəccüblü olsa da, o axşam bibim buna razılıq verdi.

O axşam Yaqub gedən kimi bibim pəncərənin qabağındakı dəftərlərin birindən bir qoşa vərəq çıxartdı. Qurumuş mürəkkəb qabına sa-

movarın qırnasından su süzüb, bir kitabın arasından qələmi təpib çıxardı. Peronu mürəkkəbe batıran kimi onun sıfeti deyişdi! İlahi, necə də gözəlləşdi! Görəsən, yer üzündə əlinə qələm götürəndə mənim bibim kimi sevinən ikinçi bir qadın vardımı, ya rəbb?!

Əlinə qələm götürən kimi elə bil bibim gedib məktəb illerinə çıxırdı: mən haradasa bir sehrli parta gördüm. Mən bibimin müəllimlərini gördüm, haradasa çiçək açmış ağacların altında onlar bibim kimi şagirdlərə nəğmə ilə dərs öyrədirdilər. Özünün məktəbə getməyindən bibim o qədər gözəl sözər demişdi ki, o məktəbin yollarını da mən gülsüz-çiçəksiz təsəvvür eləyə bilmirdim. Sanki bibimin məktəbə getdiyi yollar bizim kənddəki yollar deyildi, yaxud bizim kənddəki yollarda o vaxt saysız-hesabsız gül vardi, çiçək vardi. Hələ Sovet hökuməti kənde təzə geləndə bibimin hansı yaşıł çəməndəsə öz yoldaşları ilə, öz müəllimləri ilə oturub, oxuya-oxuya ana dili dərsi keçdiyi bağı da mən indiki kolkoz bağlarının heç birinə bənzədə bilmirdim: axı, biz də botanika dərsini çox vaxt bağda keçirdik... O vaxtkı məktəbə gedən yollar menim təsəvvürümde bibimin nəğməsindəki "gül bağçalar kənarı" idi. Azərin ağ köynəkli atası da bir vaxt bu nəğməni klubun səhnəsində oxuyardı. Mənə elə gəlirdi ki, əger o nəğmə olmasaydı və bir də Azərin ağ köynəkli atası olmasaydı, bibim Yaqubu görəndə hirslenməzdi. Mənə elə gəlirdi ki, məhz o nəğməyə görə bibim bir vaxt Müküşlə ələmək istəmədiyini Yaqubla da eləye bilməzdi...

Qələmi yerə qoyandan sonra tədricən bibimin sıfeti deyişirdi; o vaxtların gül-çiçəyi də tədricən yollardan yiğışırıldı. O yollar indiki adice yollara çevrilirdi. Və mən məscidin qabağında dayanmış Müküş görürdüm. Bir cüt qara çəkmənin zəhmli səsi qulağıma gelirdi və bir qara zurnanın səsi bu səse qarışır gecənin qaranlığında bibimi Müküşün evinə aparırdı. Sonra mən klubə sarı gedən yolda qoca və qəzəbli Həşim müəllimi görürdüm: məktəbi buraxıb ərə getdiyinə görə, o, hələ də bibimin salamını almırırdı...

Bibim kağızı yazıb qurtardı, ancaq nədənse bu dəfə onun üzündəki sevinc xeyli vaxt çəkilib getmədi. O, kağızı səliqə ilə büküb üçbucaq şəkilli məktub elədi. Dedi ki, bunu Mərcan xalaya verərsən. Dedi ki, Mərcan xala çörək dükənində işleyir. Sonra uzun müddət bibim çörək dükəninin yerini təsvir elədi. Sonra bibim qələmi götürüb məktubun üstündə Mərcan xalanın adını da yazdı: elə bil yazmaqdan doymaşdı. Bibim dedi ki, məktubu Yaquba tapşıracağam, eşşəyin belinə

qoyacaq. Özün də yorulanda eşşayın tərkinə minərsən, – dedi, – və palandan bərk-bərk yapışarsan; çöreyini düz çatanda yeyərsən, özü də rahat yeyərsən, bir işin olsa, bir daşın dalına çəkilərsən, məbادə Yaquba görə tələsiyəsən. Nəhayət, bibim dedi ki, (və ilk dəfə dedi ki) Yaqub eşşək adamdır, o, belə şeyləri başa düşməz.

Səhər idi və biz rayona gedirdik: qabaqda eşşək, sonra Yaqub, sonra men. Mən eynimə tərtəmiz şalvar geymişdim. Həç bilmirəm bibim onu nə vaxt yuyub-qurutmuşdu (məktub da şalvarın cibində idi). Yuyulmuş qaloşlarının içində bibim üç-dörd qat kağız qovmuşdu, an-

---


bu ağır vedrəni o dağın başına çıxarmalı idim. Mənim ağlamağım gəlirdi, ona görə yox ki, daşlar ayağıma dəyirdi, vedre belimi kəsirdi; ona görə ki, dörd bir tərəf boz, zalim və qəzəbli daşlardan ibarət idi və onları döymək, ağırtmaq, ağlatmaq mümkün deyildi.

Biz gedirdik və telefon məftilləri boyunca bir boğuş sızılı gedirdi: elə bil telefon məftilləri ağlayırdı. Hərden Yaqub elindəki heyva çubugunu öz əsgər şalvarının şiş yerinə vururdu: bu vaxt eşşək diksinib ireli cumurdı. Bu boz, zalim və qəzəbli menzərədə zalim olmayan bircə şey vardısa, o da Yaqubun eşşəyi idi, çünki eşşək Yaqubun çubuğundan qorxurdu. Küçələrdə Yaqubun əmri ilə eşsevin boynunu sax-

dəm tuturdu. Yaqub ona görə oxuyurdu ki, hələ bizim kef çəkəcəyimiz günlər qabaqda idi: bu yay Yaqubu kolxoza anbardar qoyacaqdılar. O məni də əlinin altında işlədəcəkdi və mən orda doyunca badam yeyəcəkdir, pendir yeyəcəkdir... Biz noxudu bir həftə çəkəcəkdik və hər həftə noxud ən azı bir pud artıq gələcəkdir, çünki noxud nəmçəken şey idi, ancaq qoz qaldıqca azalır. Qoza su səpməyin də qaydası vardi, taxila qum qatmağın da qaydası vardi; bütün bu qaydaları Yaqub öz atasından öyrənmişdi, çünki onun atası uzun müddət kolxozun anbardarı olmuşdu...

...Sonra mənə elə gəldi ki, sağ ayağımın barmaqları yoxdur. Biz dağım etəyinə çatanda qollarım da yoxa çıxdı. Orada Yaqub vedrəni yere qoyub dincəlmək üçün mənə icazə verdi. Ancaq mən vedrəni yere qoymadım. İndi mən heç bir yerimdə ağrı hiss etmirdim. Birçə onu hiss eləyirdim ki, Yaquba nifrat eləyirəm. İsteyirəm ki, bu nifret daha da çox olsun, çünki o artdıqca ağrılar azalır. O artdıqca elə bil qollarına qüvvət gəldi və dağın zirvesi mənə yaxın görünürdü. Mən onda, bəlkə də, "nifret" sözünün mənasını bilmirdim, ancaq vedrəni dağın başına çıxarmaq üçün ne lazım olduğunu bilirdim.

Dağın təpəsində vedrə ciyinimdən götürüldü, buradan rayonacan onu eşək aparacaqdı. Yaqub mənim başıma sığal da çəkdi: elə bil mən vedrə ilə güleşmişdim və Yaqubun oğlu çeşmənin qirağında uşaqların belini yere vuran kimi, mən o vedrənin belini yere vurmüşdüm. Sonra Yaqub köynəyimi qaldırıb ehmal-ehmal ciyinimi ovxaladı, mən qəherləndim, ancaq ağlamaq istəmədim. Mən sevindim, həm də sevinmək istəmədim, çünki indi "nifret" dediyim o şeyi itirməkdən qorxurdum. "Nifret" dediyim o şeyi dağın başında çörək yeyəndə də mən dişimin dibində bərk-bərk tutmuşdum, çünki vedrənin belini yere qoyduğuma görə, Yaqub çörək dəsmalındakı toyuğun yaridan da çoxunu mənə vermişdi... Mən toyuğu yeyirdim və haradasa dişimin dibində o nifreti də sayılayırdım – hələ onda mən dağın o tayındakı bağları görmürdüm; hələ onda gilas ağaclarının başına gün düşməmişdi və gilaslar qızıl sürügə kimi parıldamırı. Dağdan aşılı bağların üstü ilə gedəndə mən "nifret" dediyim o şeyi bir daşın dibində salıb itirdim və bir qəribə itki qorxusu sonra uzun müddət məni tərk etmədi. Bibimin Mərcan xalaya yazdığı məktubu əlimin altında bərk-bərk saxlaya-saxlaya rayona çatanacan mənə elə gəldi ki, məktubu salıb itirmişəm, öze də həmin daşın dibində itirmişəm...




Gilası satandan sonra, mən Yaqubun gözündə yayınıb, bazarnın qabağındakı küçəyə çıxan kimi çörək dükənini gördüm. Əvvəla, onun çörək dükəni olmayı üstündə yazılmışdı. İkinci, oradan çıxan adamlar əllerində çörək aparırdılar. Üçüncü, o dükənin qabağında adam çox idi və bibimin dediyinə görə, qabağında çox adam olan dükən məhz çörək dükəni olmalı idi. Ancaq bibim bundan başqa o qədər söz demişdi ki, mən gördüyüm bu dükənin Mərcan xalanın dükəni olduğuna şübhə eləyirdim. Daha doğrusu, bibimin oranı tapmağı bir çətin şey kimi izah eləməyi məni çasdırmışdı. Əger bibimin dediyi uzun küçə bu idisə, bəs o qorxulu, dəhşətlə maşınlar harada idi? Bu küçədən, necə deyərlər, ayda-ildə bir maşın gəlib keçirdi, həm də o keçənəcən yolu on dəfə o baş-bu başa gedib-gəlmək olardı. Mən hansı böyük yolun qirağında dayanıb maşınların keçməsini gözləməli idim? Axi, burada birçə böyük yol vardı. Qalan yollar bizim kəndin yollarına bənzeyirdilər, oradakı evlər də kənd evlərinin eyni idi.

Böyük yolun kənarı ilə küçə enişinə su axırdı. Görən, bibimin dediyi su arxı bu idimi? Əger bu idisə, Mərcan xalanın dükənina getmək üçün niyə mən yuxarıdan dolanıb gəlməli idim? Bu arxı adlamağa nə vardi ki?..

Böyük yolun ortasında adamlar dolanırdı: göyerti satırdılar, siqaret satırdılar. Ara-sıra gəlib keçən maşınlar elə bərkdən fit verirdi ki, adəmin qulağı batırı, elə bil sürücüler fit verməkdən həzz alırdı. O yanda, arxin qirağında oturmuş başmaqsılən kişi elə bil şotkaları taxtaya çırpmadan həzz alırdı: hərdən o qışqırırdı da. Arxin qirağındakı tut ağaclarının başına dolmuş uşaqlar da ucadan çıçırsırdılar: ağaclarда o qədər uşaq vardı ki, tutların gövdəsi az qalrıdı yerində qopsun. İçinə sement salmış ağ arxdan sarımtıl su axırdı, suyun qurağında bir neçə cavan oğlan elə-bele, boş-bekar oturmuşdu. Boş-bekar oturanların ikisi başmağını çıxardıb, ayağını suya sallamışdı. Onlar yoldan keçən qızların dalınca baxırdılar. Onlar gözlerini corabsız qızların ayağına zilleyirdi və corabsız qızlar, bayram vaxtı bizim klubun səhnəsinə çıxan məktəbli qızlar kimi, bir nöqtəyə baxa-baxa dümdüz gedirdilər, elə bil kənara baxsaydılar, əzberlədikləri söz yadlarından çıxacaqdı.

Qızların hamısı yuxarıda, böyük ağ binanın üstündə Kreml bürçünə oxşayan bürçün başındakı ulduza baxa-baxa gedirdi. Yəqin ki, o ulduza, o bürçə, bir də onlardan azca aralıdakı, ağızı bazara sarı olan radioya görə bura şəhər deyirdilər. Orada, lap Kreml bürçündə olduğu



kimi, saat da vardı. Özü də, deyəsən, işləyirdi. Ancaq nə qədər baş sindırsam da, mən saatın neçə olduğunu yəqin eleyə bilmədim.

Mən yolun o biri tərəfinə keçdim. Arxın qurağında bir az dayandım. Mən o arxdan, istəsəm, gözüyüməlu tullanardım, ancaq bibimin xatırına bunu eləmədim. Mən, bibimin xatırına, uzaqdan hərlənib çörək dükanının qabağına gəldim. İçəridə Mərcan xalanın səsi eşidi-lirdi. Dörd səfil-sərgordan it qapının qabağında durmuşdu, onlar hər çörək alanın dalınca qaçırdılar. Mən qapıda dayanıb o vaxtacan gözledim ki, çörək qurtardı, dükandan çıxməyən adamları Mərcan xala zorla çölə çıxartdı. Mərcan xala çörək qırıntılarını piştəxtanın üstündən süpürüb itlərin qabağına tökdü, dükanın qapısını iri açarlarla üç yerdən bağladı və dönüb getmək isteyəndə məni gördü. Mərcan xala məni görəndə nə dedi, nə soruşdu – unutmuşam. Bircə orası yadimdadır ki, məni görən kimi onun ağı kəlağayışının altından yarım kömbə ağı çörək yerə düşdü və bizi dövrəyə almış itlər çörəyə deymədilər. Mərcan xala çörəyi götürüb öpdü və yenə də kəlağayışının altında gizlətdi. Orası da yaxşı yadimdadır ki, itlər qabığı soyulmuş, budaqları qırılmış bir ərik ağacının yanınan bizim dalımızca gəldilər. Orada Mərcan xala itləri qovdu və onlar üzüyolalıqla çıxıb getdilər. Dörd it idi. Üçü ariq, çirkli, naxoş. Dördüncü it o birilərə heç bənzəmirdi: iri və sağlam it idi, elə bil çoban sürüsündə indicə aynılıb gelmişdi.

Həmin ərik ağacının dibindəcə mən bibimin məktubunu Mərcan xalaya verdim. O, məktubu alıb qoltuğuna qoydu və biz sarı sulu arxin qrağı ilə yolumuza davam elədik. Mərcan xala tez-tez gedirdi. Danışmırıldıq. Ancaq hər bir neçə addımdan sonra Mərcan xala dillənirdi: "Sadıq bala, necəsən?". Yoldan keçən adamların hamısı Mərcan xalaya salam verirdi. Mərcan xala onların salamını alırdı və yana çevrilib mənim üzümə gülümseyirdi: "Sadıq bala, necəsən?" O, əyninə sarı çitdən don geymişdi, ayağında dikdaban tuflı vardı, gedə-gedə açarları cingildəndirdi və bu cingiltidən mənim xoşum gəlirdi. Mən sevinirdim. Mərcan xala da sevinirdi. Onun ayaqlarına baxa-baxa mən Mərcan xalanın kənddə qar üstündə necə sürüsdüyüni xatırlayırdım. Mərcan xalaya "qəhbə" deyənləri qorxutmaq üçün Azerlə gəzdirdiyimiz dəmir yadına düşürdü. Mənə elə gəlirdi ki, əgər bu açarlar o vaxt Mərcan xalanın əlində olsayıdı, əgər onda da Mərcan xala sarı çitdən don geysəydi, ayağında dikdaban tuflı, başında ağı kəlağayı olsayıdı, heç kəs ona pis söz deməzdi, hamı ona salam verərdi.

Mən haraya getdiyimi bilmirdim, ancaq o gedisə bütün günü getməyə razı idim. O anda dünya boz, zalim və qozəbli deyildi, çünki Mərcan xalaya salam verən adamlar mənim də üzümə xoş sıfətlə baxırdılar. Mən isteyirdim ki, yol qurtarmasın, bu şəherdə nə qədər adam var, hamısı Mərcan xalaya salam versin və mənim üzümə gülümsəsin.

Sonra bir cavan qadın yadına düşür, çünki o qadın qapıları taybatay açıq olan bir alçaq damın qabağında dayanıb bize gülümseyirdi. O qadının qəşəng, aqappaq əlləri vardi və biz taybatay açıq olan qapılardan içəri girəndə o əllərlə qadın mənim başımı sığalladı. Sonra o ağı əllər, içəridə bir-birinin yanına düzülmüş, ağı örtüklü stollardan birinin üstündə gəzdi və biz həmin stolun dalında oturduq. Orası da yadimdadır ki, bircə həmin stolun üstündə bankanın içində solmuş ağı yasəmən vardi, qalan stolların üstü boş idi.

Mərcan xala çörəyi kəlağayışının altından çıxartdı. Böyük açar dəstəsini də stolun üstündə çörəklə yanaşı qoydu. Qadın ağı, qəşəng, təmiz əlləri ilə çörəyi parça-parça qopardıb çini boşqaba yiğdi və o, xörek gətirməyə gedəndə Mərcan xala bibimin məktubunu qoltuğundan çıxarıb oxumağa başladı.

Görəsən, necə olmuşdu ki, mən bibimin o məktubu Mərcan xalaya çörək üçün yazdığını yəqin eləmişdim; bəlkə də burda müqəssir mən deyildim, evimizdeki, unu boşalmış dağarcıq idi. Əger o dağarcığın dibində heç olmasa bir kilo un qalmış olsayıdı, mən bələ şeyi ağlıma gətirməzdəm, əvvəldən bilerdim ki, məsələ nə yerdədir. Axı bunu bilməyə nə vardi ki, Nabat xala bize salam vermirdi, Sədəf bacı bizi danışdırırmırdı; Yaqub öz yanından həyatımızı belləyib əkməyə başlamışdı və o bellənmiş, ekilmiş torpağı görməmək üçün bibim az qalırdı həyatından didərgin düşsün. Deməli, şüşələr salınan gün bibim pəncəre qabağında gəzə-gəzə bunu fikirləşmişdi. Fikirləşmişdi ki, kənddən qaçın. Mən bunu Mərcan xala ağızını açan kimi başa düşdüm: "De gəlsin, işə nə var!"

Mərcan xala özgə bir söz demədi. O, məktubu qatlayıb təzədən qoltuğuna qoydu. Təkcə kolxozi barəsində o məndən nəsə soruşdu: "Kolxozon bərəkəti qaçıb", – dedim və o saat hiss elədim ki, bunu kimdənse eşitmışəm.

Mən o yemekxanada nə yedyimi çoxdan unutmuşam. Ancaq oradan çıxanda o gülərz qadının başına bir də siğal çəkməyi indiki kimi

yadımdadır. Men xeyalımda o əlləri öpə-öpə bazara qayıdanda gördüğüm böyük bazar küçəsi də yadımdadır – elə bil bir saatda bütün bazar ölmüşdü. Bir saatda bütün səsler kəsilmişdi, birçə radioda oxunan mahni eşidilirdi. Götə satanlar, papiroş satanlar sekülerin üstüne yayılmışdı; bayaq arxin qırığında bos-hekar oturan oşlanlar da indi elə

movarı ve palazı, büküb kendirlə bağlığımız yorğan-döşəyi sonra bibim gəlib bir-bir aparacaqdi, hələlik gedib yerbəyər olmaq lazımdı.

Biz qapını bağlayanda hələ heç kəs yuxudan durmamışdı. Hələ çox-çox uledzələr batmamışdı. Göyün tən ortasında dayanmış Ay da, işığını söndürüb, bir quruca qabıq kimi havanın üzündə qalmışdı və

yanında bardaş qurub oturmuş çadralı arvadlarla söhbət eləmək üçün “başmaq seyri”nə çıxanda qapımızdakı qılılı görecekdi: sabah da belə, biri gün də belə... Nəhayət, Nabat xala biləcəkdi ki, biz getmişik. Onda Nabat xala bibimi dindirmədiyinə və mənim salamımı almadığına görə çox peşman olacaqdı və sonra qoz ağacının altında, arxin qırğından çadralı arvadların yanında bardaş qurub oturanda mütləq bibimin yaxşılığına danışacaqdı. Orada bibim, her şeyden əvvəl, özgənin yetimini öz balası kimi saxlayan behiştlik bir adam olacaqdı, sonra “abırlı gəlin”, “ismətli cüvanəzən”. Nabat xala oğlunun hələ lap uşaqlıqdan bibimdən ötrü “dəli-divanə” olmağını arvadlara deməyəcəkdi. Hətta Yaqubun hər axşam bize gəlməyi də o gün, qoz ağacının dibində, düzü-dünyani ağzına götürmüş nanəcib adamların uydurması olacaqdı. O gün qoz ağacının altında Yaqub, bütün başqa məziyyətləri ilə bərabər, həm de qəlbini yuxa, ürəyi geniş, əliaçiq bir adam olacaqdı və onun bizim pəncərəyə şüsha salmağı bununla izah ediləcəkdi. Əger Sədəf bacının tez-tez atası evinə gedib-qayıtmadan səhbət düşsəydi, mən yəqin bilirdim ki, Nabat xala nə deyəcəkdi: “Yaqub, anası ölmüş, bir az kəmhövsələdir, Sədəf də, pir olmuş, bir az əldən yavaşdır. Olur da. Ev qovğasız olmaz”.

Orada, arxin qırğında arvadların çoxu bibimi qınayacaqdı: tutu ağacda qoyub gedib, gilası qurd-quşun ümidiñə buraxıb... Yəqin ki, arvadların içində bibimin dalınca pis danışan da tapılacaqdı: dava vaxtı ərinin topdağıtmaz evini dağdı, indi də atasının yurdunu vıran qoymaq isteyir...

Hələ arxin qırğı boş idi, Nabat xalanın müşdükden püfleyib saldıığı xırda-xırda “Pamir” kötükleri də hələ arxin içində dururdu. Hələ küçədən maş-davar keçməmişdi və Aslan babanın çınar dibində çəliyin ucu ilə açdığı “heroqlif” yazılarına ayaq dəyməmişdi. Orda-burda itlər hürüşürdü, bu səslərin içində Səferin balaca küçüyünün səsi aşkar seçilirdi. Bir azdan Səfer də yuxudan duracaqdı və balaca küçük, balaca quyrugunu oynada-oynada, dağın döşü ilə balaca-balaca quzuların dalınca qaçacaqdı... Bir azdan ya Aslan baba, ya Xədicə xala, ya da, kim bilir, bəlkə elə Yaqubun özü beli çiyinə qoyub dəyirman arxin-dan su bağlamağa gedəcəkdi və qızılı ilə axan su “Pamir” kötüklerini arxdan yuyub aparacaqdı. Bir azdan sonra qarğada yuxudan ayılacaqdı və ayılan kimi qoz ağacının başından telefon məstillerinin üstüne atılıb qarıldayaçaqdı. Qarğada məni çağıracaqdı. Mən həyətə çıxmayaçaqdım:

bu gün də, sabah da, biri gün də... Nəhayət, qarğada biləcəkdi ki, biz getmişik; görəsən, bundan sonra o, kiminlə danışacaqdı? Görəsən, qarğada bundan sonra o yağışın yağınağı kime xəber verəcəkdi və yağış kəsəndən sonra, gün düşəndən sonra yuvasından çıxıb kiminlə sevinəcəkdi?

Görəsən, qarğada mənsiz necə yaşayacaqdı: axı mən illər boyu onun yumurtalarını uşaqlardan qorumuşdum. Yumurtalardan bala çıxanda və qarğada onlara uçmaq öyrədəndə mən itləri, pişikləri o həndəvərə yaxın qoymamışdım; hətta suya, palçığa bulaşa-bulaşa mən qaranlıq lağımlara soxulub, qarğanın balalarını çıxartmışdım...

Biz qapını bağlayanda hələ heç kəs yuxudan durmamışdı. Hələ çox-çox ulduzlar batmamışdı. Göyün tən ortasında dayanmış ay da işığını söndürüb, bir quruca qabıq kimi havanın üzündə qalmışdı və ondan aşağıda səherin boz toranına bürünmüş qoz ağacındaki qarğada hələ də yatırıldı...

Ucsuz-bucaqsız düzəngahda bir bibim idi, bir də mən idim, bir də ayın nazik qabığı havanın üzündə durmuşdum.

Bir vaxt atamın, yanında yixılıb ağladıqı yastı qaya düzün ortasında bozumtul kölge kimi görünürdü, qorxunc eżgil kolu da yolun qırğından kölgeyə benzəyirdi. Nə qədər qəribə olsa da, mən o eżgil koluna vahiməsiz baxa bilmirdim. Mənə elə gelirdi ki, o kol bir naməlum körpə qızı bir naməlum bəlekdə boğmuşdur.

Mən sevinirdim, çünki ucsuz-bucaqsız düzəngahda bir bibim idi, bir də mən idim, bir də ayın nazik qabığı havanın üzündə durmuşdum. Mənə həm de ağlamaq tuturdu və nədənsə, mənə elə gelirdi ki, lap bu axşam divardan həyətə atılıb qapımızdakı qılılı görəndə Yaqubu da ağlamaq tutacaqdı. Mənə elə gelirdi ki, Yaqub həyətdə, zoğalın dibində, əkdiyi xiyan, kartof arxlarının qırğından oturub ağlayacaqdı. Atam kimi nər kişi ağlayanda Yaqub ağlaya bilməzdəmi?..

Yüngül çörək dəsmali mənim əlimdə idi. Tənziflə bağlanmış kitabdəftəri bibim aparırdı. Bibimin ayağında yüngül və qəşəng ayaqqabı vardi – hələ bizim kənddə ipək fabriki olanda bir gün işdən sonra bibim də, Mərcan xala da o başmaqdan, hərə bir cüt geyib gəlmisidilər. Bir ay keçməmiş Mərcan xala öz başmaqlarını rayon yollarında dağlımışdı. Ancaq bibimin başmaqları indiyəcən sandıqda qalmışdı. Elə bil bibim öz başmaqlarını bu gün üçün saxlamışdı və indi onları geydiyinə sevinirdi. Öz təzə başmaqlarında bibim olduqca xoşbəxt görünürdü.

Kim bilir, bəlkə de belə deyildi. Bəlkə bibim o çinqıllı yollarda məni güldürmək, sevindirmək üçün atılıb-düşürdü, məni vurub qaçırdı. Bibim şəhərdəki zavodlardan danışındı: o yerde ki, işçilərə hər ay maaş verirdilər, o yerdə ki, işçilərin uşağına paltar verirdilər, başmaq verirdilər... Mərcan xalanın evi də qəşəng ev idi. O evi bibim, bir dəfə, mənim gecikmiş pensiyamı – atamın “qan pulu”nu almaq üçün rayona gedəndə görmüşdü. Mən orada darixmayacaqdım, çünki Mərcan xalanın evində radio vardi – biz o radioda cürbəcür mahnilara qulāq asacaqdıq. Mən darixanda çıxıb küçədə gezəcəkdir: o küçədə də cınar vardi: indi o nar qırmızı-qırmızı gülər açmışdı... Yayda ağacın üstündə balaca-balaca narlar olacaqdı ve yayda bibim mənə təzə-təzə kitablar alacaqdı... Bibim şəhər məktəbinin yaxşı-yaxşı müəllimlərindən danışındı, elə səslə danışındı ki, mən onun mahni oxuduğunu zənn elə-

Uca divarlı həyətin altı da, üstü də ev idi. Üstdə bir eyvan uzanıb gedirdi, altda – bir eyvan. Altdakı eyvanın direkləri hisli idi, qara idi. Bir-birinin yanına düzülmüş hər iki qara dirəyin arasında bir qaranlıq otaq yerləşirdi.

Otaqların dördü boş idi: onların heç qapısı da yox idi. İkişində adam yaşayırırdı: biri – eyvanın o başında, üçü – eyvanın bu başında. Eyvanın yuxarı başında biz olurduq: Mərcan xala, bibim, bir də mən. Aşağı başdakı otaqda Qubad adlı tək bir oğlan qalırdı. Qarayağız oğlan idi. Bir ayağı sıkəst idi. Öz dediyinə görə o, Vayenkomun bütün şəhərdə məşhur olan dəli atına baxırdı, ancaq Mərcan xala deyirdi ki, Qubad voyenkomatin süpürgeçisidir.

Üstdəki evlərə çıxməq üçün taxta piləkən vardi. O piləkən biz olan otağın yanından qalırdı: hər gün o piləkənlə iki adam çıxırırdı, iki adam

göy jaketinin xirdaca cibində idi. Suret bacı pilləkənləri çıxanda o kağızın ucu görsənirdi, pillekənləri düşəndə kağız cibinde olurdu.

Axşamlar işiq yanındı: iki aşağı evdə, iki yuxarı evdə. Elə ki, çaydanlar qaynadı, qara, hisli neft pileteleri qapıların qabağından götürüldü, (axı, o şəhərdə ocaq qalamağa odun yox idi, samovar salmağa kömür yox idi) elə ki, çaylar içildi, çörəklər yeyildi, taxta pillekənlərin üstündə bir də taqqılıt düşürdü. Suret bacı bibimə ve Mərcan xalaya öz nişanlısından danışmağa gəlirdi. O, eyni məktubları hər gecə oxuyurdu, eyni şəkilleri hər gecə göstərirdi. Hər gecə Suret bacı şəkildəki adamın paqonunda olan ulduzları sayırdı və onunla necə tanış olmanınlarından danışındı. Suret bacı bu barede damışanda mən haradasa, qaranlıq bir yolda qara relslərin üstü ilə fit verib sevinə-sevinə gedən bir qatar gördürüm. O qatarla Suret bacı Bakıya qadımlar müşavirəsinə gedirdi. O qatarla bir oğlan əsgər gedirdi və qatarlarda olan hansı pəncərəninə qabağında o oğlan Suret bacı ilə üz-üzə oturmışdı. Onlar bir-biri ilə danışmırıldılar, bir-birinin üzünə baxmırıldılar. Oğlan gözlerini pəncərəyə zilləmişdi və Suret bacı hər dəfə başını qaldıranda görürdü ki, oğlan onun pəncərədən əksinə baxır. Qatar yollarda dayanırdı, ancaq o oğlan gözünü pəncərədən çekmirdi. Qatardakı adamların hamısı yatırdı, ancaq o oğlan yatmadı. Suret bacı da yatmadı, çünki onun çamadanında partbilet vardı. Çamadanında partbilet olanlar yata bilməzdilər, çünki o vaxt çox qarışq vaxt idi. Suret bacı gözleyirdi ki, oğlan ona bir söz desin, ancaq oğlan heç nə demirdi. Nehayət, gecənin yarısında Suret bacı özünü saxlaya bilməyib gülümseyirdi; bu vaxt oğlan gözünü pəncərədən çekirdi. Onlar bir-birinin üzünə baxıb gülümseyirdilər. Beləcə, səhər açılırdı, ancaq oğlan bir kəlmə də söz demirdi. Sonra haradansa qatara əsgərlər gelirdi: onlar qatarda gedənlərin pasportuna baxırdılar. Əsgərlər gedəndən sonra oğlan Suret bacının pasportunu götürüb baxırdı. Suret bacı da onun pasportuna baxırdı. Sonra oğlan bir xirdaca kağız yazıb Suret bacıya verirdi: “Mən sənin surətini daim qəlbimdə yaşadacağam, Suret”.

Bu sözləri deyəndə Suret bacının hər gözündə bir damcı yaşı sevincə parıldayırdı və o, göy jaketinin cibindən xirdaca, ağ bir dəsmal çıxarıb gözlerinin yaşını silirdi... Sonra onlar haradasa qatardan düşüb, konfet alırdılar. Haradasa oğlan qırmızı gülləri olan baş yaylığı alıb Suret bacıya bağışlayırdı. Sonra qatar haradasa birdəfəlik dayanırdı, ancaq, nədənse, mən o qatarı dayanmış təsəvvür eləyə bilmirdim.

Hetta qatar birdəfəlik dayanandan sonra, o oğlanla Suret bacının əl-ələ verib Bakının hansı küçəsində saatlarla gəzmeyini də mən əlbəəl unudurdum, birçə Suret bacının eksi olan pəncərə yadimdə qalırdı. Oğlan uzaq-uzaq cəbhələrə gedib çıxırdı, uzaq-uzaq şəhərlərdən Suret bacıya məktub yazırırdı, ancaq bu söhbət qurtaran kimi yene həmin pəncərə gözümüz qabağında dayanırdı, yene oğlan Suret bacının pəncərəyə düşən əksinə baxırdı və hardasa qarantalıq yollarda, qara relslərin üstü ilə o qatar fit verib sevinə-sevinə gedirdi.

Öz nişanlısından danışanda Suret bacı sevincindən bir yerdə qərar tuta bilməyib, Mərcan xalanın palaz əvəzinə otağa sərdiyi brezentin üstündə fırfırə kimi fırlanırdı. Onun dediklərinə birçə bibim diqqətlə qulaq asırdı, Mərcan xalaya gəldikdə, o, Suret bacının belə həveslə dediyi sözləri heç vecinə də almırırdı. Suret bacı qızığın söhbət elədiyi vaxt bir-dən gördürün ki, Mərcan xala radionu açıb. O, kefi istəyəndə damışındı, kefi istəyəndə ucadan gülürdü, ya da, saymazyana, ayaqlarını irəli uzadıb, ciyinini divara söykeyib, tez-tez barmaqlarına tüpürə-tüpürə bu gün satdığı çörəyin pulunu sayırdı ki sabah aparıb banka təhvil versin...

Suret bacı məktubları, şəkilləri yiğışdırıb qapıdan çıxan kimi biz işığı söndürürdü. Ancaq otaq xəfə olduğuna görə, isti olduğuna görə qapını bağlamırdıq və yatağa uzanandan sonra da mən qarşidakı uca divarın üstünə yuxarıda pəncərədən düşən gur işiqda Suret bacını gördürüm. Mən hər gecə o işiga baxırdım və Suret bacının divarda tərəpənən kölgəsini indiyəcən gördüyüüm üç kinonun biri olan “Arşın mal alan”dakı Gülcöhreye bənzədirdim; bəlkə ona görə ki, Suret bacı eyvandakı işığın üstündə eynen Gülcöhre kimi gəzirdi, otaqda oxuya-oxuya dolananda eynən Gülcöhre kimi hərəketlər eləyirdi: bəlkə də buna səbəb Suret bacının özünün üzdən Gülcöhreye oxşaması idi. Bezen mən kinonun təsirinə o qədər qapılırdım ki, bir azdan tacir Əsgərin, belində boxça, oxuya-oxuya divarda görünəcəyini zənn eləyirdim. Ancaq Əsgər heç vaxt görünmürdü, işığın sönməyinə azca qalmış Suret bacı evdə geydiyi yaşıl donunu dartıb başından çıxarırdı. Bu vaxtlar mən divardakı kölgəyə daha diqqətlə baxırdım, belə şeyi divardakı qara kölgədə görməyin mümkün olmadığını bilsəm də, üstdən qəşəng-qəşəng paltarlar geyən Suret bacının altdan necə paltar geydiyini görmək istəyirdim. Bu vaxt işiq sönürdü, “kino” qurtarırdı. Suret bacının altdan geydiyi paltar görmək nə qədər maraqlı olsa da, çox vaxt mən işığın sönməyinə sevinirdim. Mən gecələr Suret bacının

oxumağını istemirdim, çünkü bu vaxtlar Bəyxanım qarı evdə olurdu. Mənə elə gelirdi ki, Surət bacı məhz oxuyub, sevindiyinə görə qarı onu görəndə üzünü yana çevirir...

Surət bacının qara kölgəsi, sarı işqıla birgə, divardan çəkilib gedəndən sonra həyetin aşağı başında Qubadın – eyvanda, iki qara dırəyin arasında qoyub yatdığı – köhnə dəmir çarpayıda ciraltı başlanırdı; Qubad gah o böyrü üstə çevrilirdi, gah da bu böyrü üstə çevrilirdi. Birdən görürdün ki, gecənin yarısında Qubad çarpayının üstündən sıçrayıb birçə alt tumanında tappılıtlı ilə həyətə düşürdü ve yanlarını basa-basa, küçə qapısının altından içəri soxulub qaranlıqda didim-didim didişən pişiklərin üstünə cumurdu. Qubadın yuxusu gəlmirdi, çünkü o da menim kimi səhərler yuxudan gec dururdu. Hərbi komissarlıqda iş gec başlanırdı, buna görə də Qubad gün-günortayacan yatırıldı. Mən Qubadın da geceler öz çarpayısına uzanıb, Suret bacının divardakı kölgəsinə baxmağını sonra bildim və divara düşən işqi onun da kinoya bənzətmeyini eşidəndə lap mat-məəttel qaldım. Mən Qubaddan o işqi hansı kinoya oxşatdığını soruşmadım, ancaq mənə məlum oldu ki, o divarın üstündə Qubad mənim görə bilmədiyim bir çox şeyləri də görür. Məsələn: Surət bacı oğlanın şəklini necə öpür, onun özü öz döşlərini necə ovur, necə əlləşdirir... Qubadın dediyinə görə, biz hələ "kino"nun yaxşı yerlərini görmürdük...

Yəqin ki, Qubad bir də ona görə yata bilmirdi ki, "kinonun" yaxşı yerləri barede fikirləşirdi. Bəzən "kino" qurtaran kimi o, yavaşdan məni çağırırdı. Ancaq həmişə yerimin içinde oyaq olsam da, mən onun səsine heç vaxt səs vermirdim. Əvvəla, bibimle Mərcan xala yorğun-argın yatırdılar, mən səs eləsəydim, onları yuxudan oyada bilərdim. İkinciisi, "kino" ehvalatının üstü açılandan sonra, nedənsə mən divardakı kölgəyə baxmağımı Qubaddan gizlətmək isteyirdim, ancaq hər səhər Qubad bunu mənim boynuma qoyurdu.

Səherlər bizim söhbətimiz də elə çox vaxt bundan başlanırdı. Mən yuxudan duran kimi Qubad həyetin o başından qışdırırdı:

– Gördün, nə oyunlar çıxartdı?

Mən deyirdim:

– Görmədim. – Ancaq Qubad bilirdi ki, görmüşəm.

Gündüzlər bizdən başqa həyatdə heç kəs olmurdu. Qubad öz xəşilini neft pilətəsinin üstünə qoyub, şikəst ayağının yan tərəfini bərk-bərk yere basa-basa, eyvanda gəzinirdi və "Arşın mal alan" kinosunun

əvvəlində tacir Əsgerin həyatdə, güllerin dövrəsində gəzə-gəzə oxuduğu mahnını ləzzətə oxuyurdu, ya da mən yuxudan duranda Qubadı pilətənin yanında qızlarını uzadıb oturmuş gördürüm. O, xəşilini qarışdırırdı və uzaqdan-uzağə mənimlə sual-cavab aparırdı:

– Rusca çörəye nə deyirlər?

– Xleb.

– Atan oldu rəhmətdə.

Sonra Qubadın qaşığı bir müddət səssiz-səmirsiz qazanın içinde fırlanırdı.

– Bəs qaşğa nə deyirlər?

– Loşka!

– Atan oldu rəhmətdə.

Yenə qaşiq qazanın içinde hərlənirdi.

– Keçiyə nə deyirlər?

– Keçiyə? Bilmirəm.

– Qazyol!

Qubad bildiyi sözü fəxrli deyirdi və qaşiq qazanın içinde öz işini görürdü:

– Bəs novçaya nə deyirlər?

– Bilmirəm.

– Onu heç mən de bilmirəm.

Sual-cavab Qubadın xəşili bişənəcən davam etdi. Mən həmişə gözleyirdim ki, Qubad deyəcək: "Rusca xəşile nə deyirlər?" Ancaq Qubad xəşili heç vaxt soruşturmurdı... O xəşili Qubad hər gün bişirirdi. Hərden Beyxanım qarı bir tikə lavaşın içinde qoz boyda kərə yağı getirib həyetdən keçəndə Qubada verirdi: o günlər Qubadın xəşili yağlı olurdu, qalan vaxtlar Qubad xəşili yavan yeyirdi.

Var-dövlətdən Qubadın evində bir içiboş köhnə sandıq vardi. Onun qalan şeyləri çöldə idi: pilətə, pilətənin yanında yere salınmış sarı meşok, köhnə çarpayı və çarpayının üstündəki yorğan-döşək.

Qubadın birçə yorğan təzə idi – hər halda üstdən təzə görünürdü. Yorğanın altındakı döşəyi biz hələ kənddən bura gəldiyimiz günün sabahı, Mərcan xala ilə bibim evdən çıxan kimi, Qubad bir neçə dəfə o üz-bu üzə çevirib mənə göstərmİŞdi. Çünkü Mərcan xala haçansə Qubada demişdi ki, səndə bit var. Buna görə Qubad Mərcan xaladan bərk incmişdi, onu danışdırırdı və öz dediyinə görə, Qubadda bit ola bilməzdi, hətta müharibə vaxtı da Qubadda bit deyilən şey olmamışdı.

Əvvəla, ona görə ki, Vayenkomun atını yumaq üçün tez-tez Qubada sabun verirdilər. Qubadda sabun “zibil kimi” idi. İkincisi, Qubad şil deyildi ki, onu bit bassın, lap heç nə olmasa da, Allahın dumduru suyu ki vardi.

Elə bil Mərcan xalanın acığına hər neçə gündən bir Qubad gecələr qaranlıq zirzəminin altındaki göz-gözü görmeyən su quyusuna girib şalvarını, penceyini yuyurdu. Onun bozumtul alt tumanı da eyvanda, iki dirəyin arasındaki maftildən suyu süzülə-süzüle sailananda heyətdə hamı bilirdi ki, Qubad yorğanın altında çılpaqdır və bu gecə çarpayıdan heyətə sıçrayıb pişikləri qovmayacaqdır.

Xəsili yeyib, qarnını bərkidəndən sonra Qubad qoca kişilər kimi “ya Allah” deyib ayağa dururdu. “Gedək o ata da bir şey verək yesin”. Həmişə həyətdən çıxanda Qubadın mənə yazıçı gelirdi, çünki mən həyətdə tek qalırdım və o bilirdi ki, dərin xıram. Mən bibimin, piltəsi aşağı salınmış pilətənin üstündə hər seher hazır qoyub getdiyi çaydan dan bir stekan çay töküb, şirin çayla nahar eləyirdim. Mərcan xalanın qapısı qabağında, eyvanda tək-tənha oturub evdəki radioya qulaq asırdım. Hər səhifəsinə gözüyüməlu bələd oldugum dərs kitablarımı vərəqləyirdim. Tənha narın baresindəki nağılı da mən o vaxtlar hesab defterimin boş qalmış vərəqlərinə yazmışdım: vərəqlər qurtarmışdı, ancaq nağıl qurtarmamışdı.

Hələ biz birinci dəfə bu həyətə gələndə, onda ki, bibimlə Mərcan xala çörək dükənində təzəcə görüşüb öpüşmüdü; onda ki, biz böyük küçə ilə yuxarı qalxırdıq, — yənə Mərcəq xala açarlarını cingildədirdi və yenə yoldan keçənlər ona salam verirdi; onda ki, daşlı, dar küçələrdə bibimlə Mərcan xala kənddən, oradakı keçmiş fabrikdən, müharibə vaxtı bizim kəndə gəlen saldatlardan danışa-danışa teləsik addımlarla yeriyirdilər və mən onların dalınca qaçırdım — onda mənə elə gelirdi ki, bu şəhərdə yaşamaq olar, burada da məktəbə getmek olar, baxmayaraq ki, ürəyimin bir yerində kəndə qayıtmaq arzusu getgedə güclənirdi.

Elə ki, biz qapını açıb həyətə girdik, elə ki, mən uca divarı, çirkli torpağı, bədbext nar kolunu gördüm — onda mənə elə gəldi ki, bibimin burada işləmeyi və mənim burada məktəbə getməyim hansı əfsanəvi narinsa üstündəki qırmızı gülər kimi boş bir şeydir və biz elə bu gün mütləq kəndə qayıdağıq.

Mərcan xala öz evinin, bizim kənddəki təndirəsər yerlərinin qapısına bənzəyən, alçaq, qırmızımtıl qapısını açdı. Eyvanda neft pilətinin üstündə bize çay qoydu. Mən qapıda dayandım, çünki o eve girmek istəmirdim. Mən bu saat kəndə qayıtmaq isteyirdim, çünki o eve girmek istəmirdim, çünki Mərcan xalanın otağı alçaq idi, çünki həyat qaranlıq idi, torpaq qara idi, çirkli idi, çünki bibim məni aldatmışdı: narın üstündə qırmızı gülər yox idi.

Ancaq bibim öz qəşəng başmaqlarını qapının qabağında çıxarıb, o alçaq, ala-qaranlıq otağa sevinə-sevinə girdi. O, Mərcan xalanın təzə aldığı samovar örtüyünü teriflədi, ramkadakı şəkillərə baxdı, taxçadakı qab-qasığa baxdı. Hələ bibim stolun üstündəki aynanın qabağında fırlanıb, çıxdan elemədiyi hərəkətləri də elədi: saçlarını düzəltdi, qasalarını düzəltdi, özürün arxa təreifini də aynada görmək üçün bibim yüz cür oyunlar çıxartdı.

Sonra biz Mərcan xalanın otağında boz, təmiz brezentin üstündə oturub çay içəndə mən ümid eləyirdim ki, kəndə qayıdağıq. Mərcan xala ilə bibim zavoddan danışırdılar, mən hələ də ümid eləyirdim ki, biz burada qalmayacağıq. Daha mənim üçün kənddə heç nə dehşəti deyildi: nə Yaqubun bize gəlməyi, nə camaatın dedi-qodusu... Nə olsun ki, Nabat xala salamımızı almırkı, nə olsun ki, Sədəf bacı bizi danışdırırdı. Axi, bizim, dağın döşündə evimiz vardı: qabağında bağ, qapısında gül-çiçek; orada tut təzəcə ağarırdı, gilanar təzəcə qızarırdı; nə olsun ki, pəncərəmizin şüşəsinin Yaqub salmışdı, nə olsun ki, həyətimizin torpağını Yaqub əkmişdi, o evi ki, bizim əlimizdən alan yox idi.

Məni vahimə bürümüşdü, ancaq bibim sevinirdi. O, çayı nəlbəkiyə töküb, püfləyə-püfləyə, tələsə-tələsə, sevinə-sevinə içirdi və bibimə baxdıqca mənə elə gəlirdi ki, bu qaranlıq həyəti, bu nəmli torpağı, o uca divarları və üstündə bir yığın kül rəngli yarpaqdan başqa heç nə olmayan xirdaca nar kolumu yaxşı-yaxşı görəndən sonra bibim də kənddəki evimizi yadına salır. Mənə elə gəlirdi ki, bibim buna görə sevinir. Ona görə sevinir ki, biz bu gün kəndə qayıdağıq, qapımızın qılınlı açacağıq, mən ağacın başına dırmaşıb gilas dəreçeyəm, bibim divarın üzüne çıxıb tut yeyəcək...

Çayını içəndən sonra bibim durub bir də aynanın qabağında herləndi, ramkadakı şəkillərə bir də baxdı, Mərcan xalanın samovarının üstünə saldığı ağ sapdan toxunmuş örtüyü bir də teriflədi. Sonra bibim həyətə çıxdı və o, sevinə-sevinə qayıdır gələndə mənə malum oldu

ki, biz nəinki burada – Mərcan xalanın əla-qaranlıq otağında, hətta eyvanda bir-birinin yanına düzülmüş qara, qapısız otaqların birində də “sil-süpür eleyib” qala bilərik...

Biz o qaranlıq otaqların birində sil-süpür eləmədik – Mərcan xala qoymadı. Biz palazımızı, samovarımızı, yorğan-döşeyimizi də kenddən gətirməli olmadıq, çünki Mərcan xalanın üç-dörd dəst yorğan-döşeyi vardi. O gün bibimle Mərcan xala məni evdə tək qoyub, iş axtarmağa getdilər və iş tapıb çox keçməmiş sevinə-sevinə qayıtdılar. Onlar evə qayıdış xeyli vaxt gülüşdülər, xeyli vaxt sevindilər və gülə-gülə, sevinə-sevinə kışiləri əla salmaqdan danişdilar. Onların səhbətindən belə çıxdı ki, bibimi işe düzəltmək üçün haradasa, hansı “gic oğlu gic” sə əla salıblar. Belə çıxdı ki, bu şəhərdə arvadların işe düzəlməyi üçün mütləq kışiləri aldatmaq lazımdır, dolamaq lazımdır, əla salmaq lazımdır. O gece işiq sənəndən sonra Mərcan xala özünün çörək dükənində işe girməyindən bibimə uzun-uzadı bir nağıl danişdi. O nağılda da bir “gic oğlu gic” vardi. Özü də o “gic oğlu gic” “Raytorq”un sedri idi. Bir eməlli iş almaq üçün Mərcan xala onun yanına gedəndə o adam Mərcan xalanı düz bir ay yozdurmmuşdu: demişdi ki, get, axşamçağı gel. Nehayət, bir axşamçağı Mərcan xala təzə paltarını geyinib, özünü gəlin gedən qız kimi bəzəyib, “burcuda-burcuda” qapıdan içəri girmişdi və o gic oğlu gicin başına bir oyun açmışdı ki, bugünkü oyun onun yanında heç nə idi. Mən bu gün də, o vaxt da Mərcan xalanın nə cür oyun çıxardığını təsəvvür eleyə bilmirdim və başa düşmürdüm ki, əger “Raytorq”un sedri olan o adam gic oğlu gic idisə, niye Mərcan xala hər gün onun evinə dörd kilo ağ çörək göndərirdi... Mərcan xala danişdinqca hər sözün başında bibim şaq-qanaq çəkib gülürdü, elə bil biz bu alçaq tavanlı xəfə otaqda deyildik, haradasa, nağıllarda olan böyük, işiqli bir imarətə düşmuşduk. Elə bil, bizim kənddəki evimiz yox idi, elə bil o ev heç vaxt olmamışdı.

Sonra onlar başqa kışilərdən danişdilar: onlardan iki nəfəri çörək dükənina görə Mərcan xalanı almaq istəyirdi; həm də içərilərində bir “bazburutlu” adam da yox idi, hamısı əl-ayaq altında qalanlar idi. Mərcan xala Qubadı da “gic oğlu gic” elədi, halbuki Qubad Mərcan xalanı hələ çörək dükəni olmamışdan istəyirdi. Bibim Yaqubdan bir kelmə də söz demədi: Yaqubu gic oğlu giclərin siyahısına mən saldım və o gecəki səhbətdən belə bir neticeyə gəldim ki, bütün arvadların ürəyində bibimin mahnısı kimi məktəb vaxtından, qızlıq çağından qalma bir mahni var, həmişa əre getmək məsəlesi olanda o mahni arvad-

ların yadına düşür və məhz buna görə onlar, Müküş kimi, hətta Qubad kimi kışilərə də əre getmək istəmirler.

Bir axşam işdən qayıdandan sonra bibim Mərcan xala ilə məsləhətleşib, səhərlər işə gedəndə məni də özü ilə aparmaq məsələsini həll eleyəndə, bilmirəm, mənim o həyatdə tək oturmağımın necənci günü idi. Biz kenddən çıxandan sonra, bilmirəm, neçə dəfə gün çıxmışdı, neçə dəfə gün batmışdı, birçə onu bilirəm ki, o gecə bibim mənim həyatdə tək qalıb darixmağımdan danişanda, az qalıram deyəm ki, daha mən o həyatdə heç darixmirdim. Daha mən kəndə qaçmaq barəsində fikirleşmirdim, həyatımızdəki divarın üstünə çıxbı, Yaqub küçədən keçəndə başına daş salmaq barədə fikirleşmirdim. Mən eyvanda Mərcan xalanın qapısı qabağında oturub bibimin yolumu gözleyirdim. Gözleyirdim ki, Qubad gəlsin, Vayenkomun dəli atından, yaxud bu gün bazarda baş vermiş ehvalatlardan danişsin. Gözleyirdim ki, Surət bacı gəlsin öz qəşəng əlleri ilə mənim burnumu, qulağımı ovxalayıb, sevinə-sevinə pilləkənləri qalxsın. Gözleyirdim ki, Bəyxanım qarı gelsin, yuxarıdakı eyvanda canamazını açın, üzünü göyə tutub, namaz qılsın, Allahla danişsin.

Bibimin dediyinə görə, mən haradasa, zavodun qabağındakı bir qəşəng bağda oturacaqdım. Hem də orada böyük yol vardı və mən yoldan keçən maşınlara baxacaqdım, adamlara baxacaqdım, adamlara baxacaqdım. Üstəlik hansı uşaq bağçasınınsa uşaqları tez-tez o bağda gəlirdilər, onda mən heç darixmayacaqdım. Günortalar bibim zavodun yeməkxanasından xörək alıb gətirəcəkdi; biz həmin bağda oturub xörək yeyəcəkdik... Bundan sonra bibimin yediyi də boğazında qalmayaçaqdı və o biliçəkdi ki, xörək yeyir.

O xörəkdən sabah mənim də yeyəcəyime bibim, Allah bilir, neçə sevinirdi. Ancaq mən sevinməyə ürək elemirdim: qorxurdum ki, orada bağ olmasın, o bağda uşaq olmasın... Axi, mənim hesab dəftərimin boş vərəqlərindəki nağılımda, Mədinə adlı bir bibim də vardı və bir dəfə o, Sadiq adlı bir uşağı aldadırdı: deyirdi ki, narın üstündə qırmızı-qırmızı güller var; o gülləri görməyəndə Sadiq bibisindən küsüb dağlara qaçırdı. O dağlarda nar ağacları qırmızı-qırmızı güller açmışdı. Sadiq qırmızı-qırmızı güller açmış nar kollarının dalında gizlənirdi. Bibisi dağı-daşı dolanıb Sadiq axtaranda nar ağacları öz aralarında xışın-xışın piçıldışdırlar. Ancaq onlar Sadiqin yerini bibisine demirdilər, çünki bibisi Sadiqi aldatmışdı...

Bağ vardı. Holo orada ağaclar da vardı: şaftalı, badam, ceviz. Badamların çagalasını yemişdilər, budaqlarını qırmışdilar; cevizi, şafatalıya dəyib-toxunan olmamışdı, çünki onları kal vaxtı yemek olmazdı.

Bibimin işlədiyi konserv zavodu bazarın qabağından keçən büyük asfalt yolun lap axırında idi. Daha doğrusu, ora yolun axırı deyildi, şəherin axırı idi. Bazardan bir qədər yuxarıda, qabağında Leninin heykeli, içinde ancaq yolka ağacları olan bağın yanından başlayan o yol konserv zavodunun qabağından uzanıb, üzü enişə, vağzalacan gedirdi. Bizim kəndə gedən maşın yolu da, zavod hasarlarının qurtaracağında, həmin yoldan ayrıldı.

Uca hasarların arasında mən konserv zavodunun yalnız uzun, qara borusunu gördüm. Bir də bir nazik boru içindən ağ buxar buraxıb, vağzaldan keçən qara qatarlar kimi ucadan ulayırdı. Nazik boru ulayan kimi zavodun küçəyə açılan böyük darvazasından, ardi-arası kəsilmeyən bir axımla, ağ xalatlı qızlar, qadınlar çıxırdı. Onların hamisimən ayağında başmaq əvəzinə bir qalın taxtavardı və onlar asfalt yola çıxanda o taxta başmaqların taqqıltısından küçədə ağız deyen qulaq eşitmirdi. Sonra qızlar, qadınlar iki-iki, üç-üç, beş-beş ayrıldırlar. Bir dəstə bağa dolmuşdu. Bir dəstə yolun qirağında çayxanaya girirdi, orada arvadlar çörək dəsmallarını stolların üstünə açıb, nahar eleyirdilər. Zavod işçilərinin bir qismi (əsasən qızlar) iki-iki, üç-üç dəstələnib, nə haqdasa tez-tez danışa-danışa asfalt yolla üzüyuxarı bazara tərəf gedirdilər və özləri gözdən itəndən sonra da, onların tələsə-tələsə sürüdükləri qalın taxta başmaqların taqqıltısı evlərin arxasında, ağacların dalında eşidilirdi.

Sonra zavod darvazasının dalında bibimin ağ tənzif çarqatı və şən, sevinç üzü görünürdü. O, çarqatının altında bir qab isti xörək, həmişə sevinə-sevinə mənə tərəf gəlirdi. Bibim zavod darvazasından hamidan gec çıxırdı, çünki o, yeməkhanada xeyli vaxt xörək növbəsinə dayanırdı. Hər dəfə bibim oradan çıxanda darvazanın qabağında dayanmış ariq, tərə bir kişi bibimin, içinde xörək gətiirdiyi, balaca qazanın qapığını götürüb-qoyurdu: bibim deyirdi ki, bu, onun vəzifəsidir. Biz bağda bir ağacın dibinə çəkilib, o xörəyi iştahla yeyirdik. Sonra bibim mənə bir manat pul da verirdi ki, ara sakitləşəndə gedib çayxanada çay içim. Bibimin özü heç vaxt çay içə bilmirdi, çünki biz çörəyi yeyən kimi nazik boru ağzından ağ buxar buraxıb ulayırdı və bibim boş qazanı çarqatının altına alıb darvazaya doğru qaçırdı. Bayaq

yoł yuxarı taqqıldayan taxta başmaqlar, indi daha da tələsə-tələsə yol aşağı gəlirdi, ağacların dibi boşalırdı, çayxanada ara scyrəlirdi, ancaq mən çay içməyə getmirdim, pulları yiğib saxlayırdım.

Bibim işdən çıxanacan mən bağda, yolun qirağında avaralanırdım və o yanda – zavod darvazasının qabağında töro, ariq bir kişi avaralanırdı. O töre kişinin vəzifəsi bibimin xörək qabına baxmaq idi, menim vəzifəm burada durmaq idi, uzağa getməmək idi. Mən onsuz da uzağa getmirdim, təkcə yoldan keçən maşınların bizim kənddən gəldiyini görəndə qaçıb ağacların dalında gizlənirdim. Mən istəmirdim ki, o maşınların üstündə gedənlər məni yolun qirağında görsünlər, çünki o yolun qirağında mən özüm də özümə çox aciz görünürdüm.

Uzaqda, dəmiryol vağzalından qatarlar gəlib keçirdi. Mən oturub saatlarla o qatarların dalınca baxırdım. Qatarların dalınca baxa-baxa mən bir vaxt Surət bacını Bakıya qadınlar müşavirəsino aparan qatarı fikirləşirdim və nə qədər qəribə olsa da, hələ də mənə elə gəlirdi ki, o qatar haradasa qaranlıq bir yolda, qara relslərin üstü ilə fit verib, sevinə-sevinə gedir və üstündə Surət bacının əksini aparır... Qubadı fikirləşirdim: görəsən doğrudanmı o, Vayenkomun atına baxırdı və doğrudanmı şəhərdə Qubaddan və Vayenkomun özəndən başqa heç kəs o ata yaxın düşə bilmirdi?.. Görəsən, o, "raytorq" deyilen yet harada idi, orada qapının qabağında Mərcan xalanı arxadan qucaqlayıb içəri çökmək istəyen kim idi və nəyə görə Mərcan xala hər gün onun evinə dörd kilo ağ çörək göndərirdi?.. Ağaclarla baxa-baxa öz ağaclarımızı yadımı salırdım: görəsən, gilas ağacımızın gilası qalırdımı, görəsən, qarğanın yumurtalarından bala çıxmışdım... Görəsən, Yaqubun bizim heyətdə əkdiyi xiyanalar, pomidorlar qalxmışdım?.. Görəsən, Sədəf bacı indi harada idi: Yaqubun evindəmi, atası evindəmi? Görəsən, nə vaxtacan Sədəf bacını qovacaqdılar: Yaqub atası evinə, atası Yaqubun evinə?.. Mən o qədər fikirləşirdim ki, dəri xımağa vaxtum qalmırırdı, zavodun fiti çalınırı və bu dəfə adamlar ağ xələtdə yox, hər kəs öz paltarında böyük darvazadan küçəyə çıxırdı. Bu dəfə başlığı olanlar başlığında gedirdi, başlığı olmayanlar yenə də, fasile vaxtındakı kimi, həmin taxta başmaqları yol yoxuşa sürüyürdülər. Biz hər gün sesli-küylü bazarın yanından keçirdik, Lenin bağının qabağından dönüb evə gedirdik və səhərlər həmin yolla zavoda qayıdırıq.

Bir səhər biz yenə də bazarın yanından keçib zavoda gedəndə mən bibimə yalvardım ki, daha məni uzağa aparması, qoysun elə buradaca

dayanım. Bibim razı oldu, bu şertlə ki, gərək zavodun fiti çalınmadan qabaq mən bağın qabağında hazır olaydım və əger buralarda Yaquba rast gəlseydim, gərək olduğumuz evin yerini ona deməyəydim.

Mən nə Yaquba rast gəldim, nə da ona olduğumuz evin yerini dedim. Ancaq bir gün biz ele təzəcə eve qayıtmışdım ki, birdən-bire Yaqub küçə qapısını açıb içeri girdi.

O gələndə həle Mərcan xala evə gəlməmişdi. Surət baçı yuxarıdakı eyvanda dodağının altında mızıdaya-mızıdaya, pilətənin üstündə nəsə bişirirdi və onun xirdaca çölməkdə bişirdiyi bıradamlıq azca xörəyin həmişəki dadlı iyi yenə də həyeti ağızına götürmüştü. Qubad da evdə idi. O, səhərlər xəşil bişirdiyi qazanı ağızınan kartofla doldurub pilətənin üstünə qoymuşdu və Mərcan xaladan küsendən sonra özü üçün sərhəd yeri elədiyi direyin yanından bir addim da bu tərəfə keçmədən, eyvanda gəzinə-gəzinə yenə bibimlə dava vaxtinin achiğından danışındı. Qubad öz satdığı şeyləri sayırdı, bibim də bizim satdığımız şeylərdən danışındı. Boylu-buxunlu Yaqub, başının eyvanın alçaq tavanına toxunacağından qoxurmuş kimi, bir qədər əyilə-əyilə bizi tərəf gələndə bibim Qubadla elədiyi söhbətə ara vermedi. Həttə Yaqub Mərcan xalanın qapısı qabağında bizimlə ləp üz-üzə dayananda da, ona heç bir ehemiyət vermediyini göstərmək üçün, bibim Qubadla danışmağa çalışdı. Ancaq Qubad bunu başa düşmədi. O, arxasını bizi tərəf çevirib, bir müddət öz kartof qazanının yanında oturdu, sonra durub qarənlıq otağına girdi.

Bir müddət Yaqub çəşqin halda qapının qabağında dayanıb içəridəki kətillərə baxdı, çünki bayırda oturmaq üçün yer yox idi və bibim içəridən onun üçün kətil getirmirdi. Həm də Yaqubun əlində kağızın arasında pryanik vardi, kağız cirilmişdi, pryanik töküldürdü. Yaqub bilmirdi ki, onu hara qoysun. Bir də, Yaqub bilmirdi ki, kiminlə danışdı: bibim üzünü o\_vana tutmuşdu. mən basımı asaşı salmışdım və

Bibim o başdakı dirəyin yanında durmuşdu. Yaqub bu başdakı dirəyə söykenib dayanmışdı. Bibim səsini çıxarmadı və Yaqub bir də dilləndi:

– Mən gelmişəm sizi aparırm.

Bibim başını qaldırıb şost ilə Yaqubun üzünə baxdı, bu baxmaqla, mən elə bildim ki, bibim deyəcək, qələt elemisən; mənə Yaqub da belə zənn elədi. Ancaq bibim dedi:

– Eləmi? Sənə əziyyət olub ki...

– Nə olar? Nəcəf əməğli çox əziyyətimizi çekib. Biz də onun bacısının əziyyətini çekərik. Dünya başlı-başına qalmayıb ki... Hələ Nəcəfin qohumları ölməyib ki, bacısı gəlib onun-bunun həyatında qalsın, itin-qurdun içinde!

Bunu deyəndə Yaqub yoğun, qırmızı boynunu çevirib Qubadın kartof qazanına sarı baxdı. Bibim də həmin səmtə baxdı və heyf ki, həmin o bir neçə saniyəde bibim Yaquba deyəcəyi sözlerin çoxunu yenə də ürəyində dedi. Bibimin dildə dediyi ancaq bu oldu:

– Çıx get, Yaqub, çıx get. Bu həyətdəkilər sendən əskik adam deyil!

– Mondən qoy əskik olmasınlar, artıq olsunlar. Ancaq mən namusuma siğışdırı bilmərəm ki, dostumun, qohumumun, minillik qonşum bacısı gəlib yad yerlərdə, yad adamların içinde qalsın. Jüz kişinin arasından keçib getsin, zavodda işləsin. Gül kimi evi qalsın başına. Bağbağcasının meyvəsi ağacların dibində çürüsün. Beyəm nə olub ki? Çayımız var, çörəyimiz var. Allaha şükür, kolxozon o boyda anbarı da indi öz əlimizdədir. Uşaq, bu qupquru həyətdə bekər-bekar oturunca, gələr bir saatlıq qaraltı eləyər, gedəndə də anbarın olanından qoltuğuna doldurub aparar. Biz də evimizdə rahat oturarıq. Bilərik ki, abırımız içimizdədir. Bilərik ki, Nəcəfin özü qalmasa da, el içinde namuslu adı qalıb.

Bibim dedi:

– Hec kəs səni Nəcəfin namusuna vəkil eleməvib. İkincisi. əgər

özümü möhkəm-möhkəm sıxmışdım ki, Yaqub damşdırsa cavab verməyim... Sonra onu gördüm ki, Yaqub ehmalca əyilib pryaniki direyin dibinə qovdı. Sonra onu esitmidi ki, Yaqub üç-dörd dəfə “öhe, öhe”

namuslu adamsan, get öz arvadını adam kimi saxla. Həftə sekkiz mən doqquz, gözünün altını qaraldıb dədəsinin üstünə göndərmə. Sonrası, əgər bilmək istəvirsən, mənim o həvetin hec nəvində gözüm voxdur –

– Xeyr, yaxşılığın keçib. Ancaq bundan sonra mən day istəmirəm o yaxşılığı.

– Mən qoymaram səni bu evdə qalasan.

– Sən kimsən?

– Mən heç kiməm, ancaq hamı bilir ki, bu evin sahibi kimdir.

– Bu evin sahibi səndən min pay namuslu adamdır.

– Onun namusunu bütün rayon bilir.

– Gözünlə görmüsən?

– Qulağımıla eşitmışəm!

Heç özür də bilmirəm niyə mən birdən başımı qaldırıb Yaqubun qulaqlarına baxdım və nə üçün mənə elə gəldi ki, onun qulağı olduğunu birinci dəfə görürəm. Bibim direyin dibində aralandı. Qapının qabağındaki vedreni götürüb, suyunu təlesmədən piletənin üstündəki çaydanı boşaltdı. Sonra bibim elində vedrə gəlib Yaqubla lap üz-üzə dayandı.

– O qulaq ki, səndədir, – dedi, – çox keçməz menim də namussuz olmağımı eşidərsən. İndi yeri, çıx get. Səni bura çağırın olmayıb.

Bibim Yaqubun söykəndiyi direyin yanındaca həyətə atılıb elə bil vedrəni qəsdən daha bərk cingildə-də-cingildə həyət aşağı getdi. Bir müddət Yaqub bilmədi neylesin, o yana baxdı, bu yana baxdı, sonra o da cəld hərəkətlə çevrilib küçə qapısına təref üz qoydu və bibim artıq dehlizin altındaki çeşmədə olanda Yaqub qapının çöl tərəfindən başını içəri uzadıb, bilmirəm – mənimmi, Qubadın qaynayan kartof qazanınmı, yoxsa nəyin üstünə bağırdı:

– Hələ bizim nəsildən birənəsən adam çıxmayıb. Mən o adamin boğazını cüce boğazı kimi üzərəm!

Yaqub qapını çırpıb getdi. Sonra qapı açıldı – Mərcan xala gəldi. Sonra bibim vedrə elində qaranlıq çeşmədən çıxdı və Surət bacı cyvandan boyunu uzadıb soruşdu ki, o “yekəbaş” kim idi. Hələ bibim Surət bacının cavabını verməmiş, Mərcan xala özünü yetirib dedi ki, qapıdan bir əntiqə oğlan çıxdı, beləsinin çarığını çıxardasan, boyununa qalstuk taxasan, olar anadangəlmə “minisdird”. Surət bacı dedi ki, eləsini gerek salasan qoduqluğa, elinə bir ağac alıb başına-başına vurasa, bilə ki, Sovet “hökumətində” qadınla necə danışarlar... Surət bacı ilə Mərcan xala yenə də mübahisəni qızışdırıldılar. Biri dedi: kobud kişi yaxşıdır; biri dedi: kişi gerek necib olsun, “arvadın hüququnu tapdalmasın”. Bibim Yaqubun barəsində çox söz demədi. Bircə bunu dedi ki, Yaqub bizim lap uzaq qohumumuzdur, özü də kənddə ondan gö-

nünqalın adam yoxdur. Bibim dedi ki, Yaqub arvadını döyə-döye azara salıb, əger Mərcan o yazığı görseydi, belə danışmazdı.

Yaqubun səhbəti tez qurtardı, ancaq onun pryaniki seherəcən direyin dibində qaldı. Yaqub gedənəcən Qubad evdən çıxmadı. Sonra çıxdı – nə bir söz soruşdu, nə də mübahisəyə qarışdı. Ancaq üç-dörd gün keçəndən sonra bir dəfə biz həyətde tek olanda Qubad Yaqubdan səhbet saldı:

– Ə, sənin o kətdin lap heyvan adama oxşayırdı ha... Deynen niyo?

Dedim:

– Niye?

Dedi:

– Zalim oğlu elə bil zooparkdan bezbilet qaçmışdı, içəri girəndə biziə Allahın bir quruca salamını da vermedi.

Üç-dörd gündən sonra Yaqub bazarnın qabağında başının üstünü alıb, bir bükülü dəftər vərəqini hirsli-hirsli mənə uzatdı:

– Bibinə ver!.. Özün də, – dedi, – buralarda bekar-bekar avaralanma, simişqadan-zaddan al, sat!

Mən Yaqubun məktubunu bibime vermədim, çünki o məktubda bibim bütün bir nəslə bir çolağa satmışdı. Çünki, o çolaq, heç şübhəsiz, Qubad idi və tok mən yox, hamı bilirdi ki, Qubad bibimi yox, Mərcan xalanı isteyir. Tatalım ki, doğrudan da Yaqub bibimi “şah arvadı” kimi saxlaya bilərdi, şah arvadı olmaq bibimin nəyinə lazım idi? Əger bibim o məktubu oxuyub görseydi ki, Yaqub tokcə onu yox, hələ ondan başqa “beşaltısim” da şah arvadı kimi saxlaya bilər – buna görə bibim, heç şübhəsiz, sevinməzdi. Bir də Yaqubun döyə-döye azara saldığı Sədəf bacının özü də o məktubda şah arvadı dəyiildimi? Nə olsun ki, Sədəf bacı heç kəsdən əskik geyinmirdi və nə olsun ki, Sədəf bacının sandığında “hələ eyinə taxilmamış on dest ipək paltar vardi, kələgayılar vardi ki, hələ heç qatı açılmamışdı”. Mən o kağızı bibime verə bilməzdim, çünki orada, atamdan qalan ev də, həyət də mənim idi (bibim evini çıxdan dağıtmışdı). O məktubda Yaqub mənim həyətimə baxırdı. Bir də, ona görə baxırdı ki, o ev-eşik “Nəcəf əmoğlu”nın idil... Üstəlik, bibim bilsəydi ki, hələ Yaqub bizdən el çəkməyib və “o, bircə him eləsə, ömrü boyu şah arvadı kimi yaşayar” – onda, yəqin ki, bibimin lap qanı qaralardı...

Mən arxin qırığında oturub məktubu oxudum, xırda-xırda doğrayıb tökdüm suya, su apardı, baxıb həzz aldım. Amma “simişqa” məse-

ləsi yaman beynimə batdı. Ele həmin gün mən bibimin çay üçün verdiyi və axşamlar çörəyin pulunu sayanda hərden Mərcan xalanın bağışladığı şax manatlardan üçümüz çayçının şeyirdinə verib bir çat stekan aldım. Torba əvəzinə, konserv zavodunun dal tərəfindəki külliükdən bir ağızı əyri dəmir qab tapdım. Günebaxanı bir günebaxan satanın özündən, bahasına aldım. Bazarın qabağında, pineçi budkasının yanında özüme yer tutdum. Bir neçə gün bibimdən xəlvət “alver” elədim; nahar vaxtı zavodun yanındakı bağa gedəndə və işdən sonra bibim qayıdırən geləndə mənim günebaxanım pineçinin himayəsi altındadır qaldı. Bu əhvalatın üstü bir axşam şam vaxtı açıldı. Ancaq hırslaşmak əvəzine bibim sevindi: dedi ki, heç olmasa məktəb açılanan uşağın başı qarışar, hətta sabahı gün, mənim yalvar-yaxarımdan sonra bibim köhnə əski parçasından bir xirdaca torba da tikdi, axşam mən sevinə-sevinə günebaxanı o torbaya boşaldım və səhər bazara gedəndə konserv zavodunun dalındaki külliükdən tapdığım əyri dəmir qabı küçəyə tulladım.

\* \* \*

Darixma, Sadiq, darixma.

Asfalt yoluñ üstüne gün düşüb, təzə gün, təmiz gün, lap indice düşüb. Hələ ki, onu tapdalamayıblar, zibilləməyiylər, hələ ki, arxdan da təmiz su axır – unut getsin o kəndi, çıxart yadından o dağları, o bağı, o bağçanı da yadından çıxart.

Sənin ki, sakitlikdən xoşun gelir, Sadiq. Hələ ki bazar sakitdir, darixma. Qoy o radio da o binanın başında nə qədər bağırı bağırsın, fikir vermə. Qoy o arvad o dəmirin içində özünü didib-töküs: “Ayaqlarınızı aralı qoyun... Qollarınızı yuxarı qaldırın... Dərindən nəfəs alın...” Səni qollarını yuxarı qaldırmağa məcbur eləyən yox, ayaqlarını aralı qoymağa məcbur eləyən yox; hələ ki, asfalt yol dərindən nəfəs alır, sen də dərindən nəfəs al, Sadiq.

Yoluñ kənarındaki dükanlar bağlıdır: “Sənaye malları”, “Ərzaq mağazası”, “Bərbərxana”... Bircə çayxanalar açılıb və çayçı “şagirdləri” su dolu vedrələri möhkəm taxtaların dəmir qarmağına keçirib, sallada-sallada, iki-iki, dörd-dörd çayxanalara daşıyırlar. Şagirdlər vedrələri çayxanaların qabağına qoyub dərindən nəfəs alır. Nəhəng, sarı samovarlar da hələ çayxanaların qapısı qabağında nəfəs alırlar. Bir

azdan samovarlar qaynayacaq, onda kəndlilər də kəndlərdən gelecek-lər. Sən çalış ki, bu dəfə günəbaxanın yaxşısını alasan, Sadiq, yoxsa heç kəs səndən günəbaxan almayıacaq, bekar qalıb darixacaqsan.

Günün işığı yavaş-yavaş pineçi Səlim dayının budkasına təref gəlir. Bir azdan Səlim dayının özü də gelecek. Axı, sən daha gerək darixmayasan, Sadiq, indi sən pineçi Səlim dayını tanıırsan. Sən bilirsən ki, bu gün o, günortayacan bir girvənkə ətin pulunu çıxartsa, axşamacan kefikök olacaq, səninlə zarafat eləyəcək, sənə qəribə-qəribə şeylər damışacaq. Əger Səlim dayı bu axşam ət yeyibse, onun sümüyüñü dəsmalın arasında mütləq bazara gətirəcək və o sümüyü mütləq qara itə yedizdirəcək. Sonra Səlim dayı qara itin qəşəng başını tumarlayacaq: “Hürmək lazımdır, a köpək, hürmək lazımdır”.

Dörd köpək çörək bisirilen hisli binanın qabağında dayanıb. Onların üçü “həyasızdır”, “dilənçidir” – buna görə də, Səlim dayının onlardan xoşu gəlmir. Səlim dayının qəssab Əlidən də heç xoşu gəlmir, çünki qara köpəyi küçələrə salan o olub. Qəssab Əli qara köpəyi bir kəndliden bir qoyuna alıb, ancaq evinə ögrü gedəndə qara köpək hürməyib, oğular qəssab Əlinin bahalı xalçasını aparıblar, buna cörə də Qossab Əli o qara köpəyi, bəs dəyince döyəndən sonra, qovub küçəyə salıb...

Küçənin o başından qəssab Əli bir kök inəyin boynuna ip salıb darta-darta getirir. Indice qəssab Əli inəyin ayaqlarını bağlayıb, bazarın dalındaki qoz ağacının dibinə yıxacaq. Yazıq inəyin boğazından indice qan fişqiracaq. Qırmızı qan. Sonra qəssab Əli o inəyi bazarın qabağında parça-parça doğrayıb satacaq. Əger günortayacan bir şey qazana bilsə, Səlim dayı da o etdən bir girvənkə alacaq və sabah səhər qara köpək o ətin sümüklərini çeynəyəcək. Sabah səhər qoz ağacının dibində bu boyda inəkdən bir qara qan qurusu qalacaq, özgə heç nə qalmayacaq.

Göy satanlar, meyvə satanlar bir-bir bazara axışır – kiminin qolunda vedre, kiminin ciyində kisə... Başmaqsilen daz Səftər də indice taxtası ciyində gələcək. Oturacaq, müştəri gözleyəcək. Bir azdan zorba-zorba maşınlar gelib bazarın qabağında dayanacaq və onların kabinələrindən kolxoz sədrələri düşəcək. Maşınların kabinələrində düşən kolxoz sədrələri öz palçıqlı çəkmələrini dalbadal Səftərin taxtasının üstünə qoyacaqlar və Səftər o çəkmələrin palçığını sevinə-sevinə təmizləyəcək...

Axı, sən daha gərək darixmayasan, Sadiq: indi bu Səftər də senin üçün bir vaxt başmaq şotkalarını taqqataq taxtaya vurub, fasiləsiz çı-ğiran əcaib bir şey deyil. Indi sən bilirsən ki, Səftər adamdır və o, daha çox başmaq silmək isteyir ki, bazardan yaxşı-yaxşı şeylər alıb yesin. Sən bilirsən ki, əger Səftər səhər-səhər bir şey qazana bilsə, durub sevinə-sevinə bazara qaçacaq, iki iri lavaş alacaq, əlli qram yağı alacaq, əlli qram bal alacaq və mazlı qara əllərini arxin suyunda təmiz-təmiz yuyub, ləzzətli nahar eləyəcək. Sən hətta onu da bilirsən ki, Səftər ancaq bal-yağ yeyəndə əllorini yuyur, əger o, çöreyini şorla yeyəsi olsa, əlini yumayacaqdır.

Sən isteyirsən ki, Səftər həmişə bal-yağ yesin, elə deyilmi, Sadiq? Sən isteyirson ki, Səlim dayının hər axşam eti olsun və hər səhər o, desmalının arasında qara köpəyə sümük getirsin. Əger bu gün Səftərin bal-yağ almağa pulu olmasa, buna görə sən darixma, Sadiq, onun qara, mazlı əllerine fikir verme. Yadından çıxarma ki, bu gün olmasa da, sabah Səftər bal-yağ almaq üçün pul qazanacaq və çörəkdən qabaq qara, mazlı əllərini arxin suyunda təmiz-təmiz yuyacaq. Əger Səlim dayı bu gün də, sabah da ot ala bilməsə, hər halda birigüne onun bir girvənkə et pulu hazır olacaq, eti desmala büküb aparacaq və səhər həmin desmalda da itin sümüyünnü getirəcək. Sən belə şeylərə görə darixma, Sadiq, sən belə şeylərə görə narahat olma.

İtlər çörək bişirilən hisli binanın yanından bazara tərəf gelir. Qurbanın olum, qara köpək, axı sən niyə həmişə belə fikirli dolanırsan? Belkə sən də o dağların dərdini cəkirson, yoxsa səfil küçə illəri ilə dolanmaq sənə ağır gelir? Belkə sən də qəssab Əliyə nifrat eləyirsən, qara köpək, ona görə ki, səni dağlardan ayırb, ona görə ki, səni həyətindən qovub. Belə dilsiz-ağızsız olmasaydım, o səni hər görəndə tə-pikləməzdi. "Hürmek lazımdır, a köpək, hürmək lazımdır".

Gərək ne qədər axmaq olasan ki, çoban itinə həyat gözlədəsen. Gərək ne qədər alçaq olasan ki, her dəfə o iti görəndə xalçan yadına düşə. Gərək ne qədər qorxaq olasan ki, yaxşı günəbaxan almaq istədiyinə görə seninlə dalaşmağa fürsət axtaran bu torbalı, stəkanlı uşaqlardan qorxasan. Sən gərək qorxmaysan, Sadiq, çünki Səlim dayı yanındadır. Çünki sənin Qubad kimi dostun var, Sadiq, ayağı şikəst olsa da, qolları qüvvətlidir.

Darixma, Sadiq, darixma! Bir azdan Qubad Vayenkomun dəli atını getirib nallatmağa aparacaq, ya da Qubad elə-belə bazara gələcək və

sənin yanında oturub, gözlərini çörək dükanının qırmızı qapısına zilləyəcək. Sən deyəcəksən: günəbaxan götür, götürməyəcək. Qubad deyəcək: satdıq mala haram qatmazlar və əgor bir müştəri gəlsə o, sevinə-sevinə stekanı günəbaxanla dolduracaq.

Sən isteyirsin ki, Qubad bazarda olanda müştəri gəlsin. Ona görə isteyirsin ki, Qubad sevinə-scivino stekanı günəbaxanla doldursun və müştəridən bir manatı alıb, min manatın sevinci ilə sənə versin. Son isteyirsin ki, Qubad burada olanda Mərcan xala çörək dükanının qapısında görünüsün, ya da bazara çıxsın, əllərini arxasında cütleyib, açarlarını cingildə-də-cingildə adamların qabağından keçsin. Sənən özün də Mərcan xalanı o sarı ipək donda və o təzə ağ kəlağayıda görəndə xoşlanırsan, elə deyilmi, Sadiq? İsteyirsin ki, Mərcan xala gündə yüz dəfə bazarın yanından keçib, senin üzünə gülməsəsin və torbadan bir ovuc günəbaxan götürüb, çırtdaya-çırtdaya bazarı gezsin. Sən isteyirsin ki, Mərcan xala gündə yüz dəfə buradan keçsin və qəssab Əli sədəf təki dişlərini ağardıb, onun qabağında yaltaq-yaltaq hırıldasın; panamalı, qalstuklu adamlara baş əyidiyi kimi, baş əysin. Sən ki, o fil boyda qəssabı gündə yüz dəfə dovşan şəklində görürsən, daha niyə darixırsan?..

Darixma, Sadiq, darixma! Bir azdan zavodun fiti çalınacaq və sən torbanı ciyninə atıb küçə aşağı qaçacaqsan. Sən zavodun qabağındakı bağda bir ağacın sərin kölgəsində oturacaqsan, bibin isti xöreyin içine xırda-xırda çörək doğrayacaq, sən o xöreyi də, çöreyi də ləzzətli yeyəcəksən. Sonra sən bazarın qabağında yenə Səlim dayı ilə yan-yanə oturacaqsan, Səlim dayı başmaq yamayacaq və sənə də, qara köpəyə də öz cavanlığından danişacaq. Sonra sən, o qara köpəklə birgə, uca dağların başında olacaqsan: o yerde ki, nar ağacları sərin-sərin sular içir, qırmızı-qırmızı çiçək açır... Sonin qara köpəyin böyük-böyük canavarları boğacaq və həmişə sən ona qoyun eti yedirecəksən. Sən Səlim dayıya şaqqa-şaqqa qoyun eti göndərəcəksən və Səlim dayının kefi həmişə yaxşı olacaq. Səftərə bal-yağ pulu vermək üçün bu şəhərə gələndə sən həmişə qara çəkma geyəcəksən, Sadiq və bir gün sən qoz ağacının dibində qəssab Əlini yerə yixib, o qara çəkmələrlə buda-yacaqsan. O qara çəkmələrlə sən arxin qıraqında boş-bekar oturub, "detdom" qızlarının çilpaq qıçlarına baxan avaraları vurub arxa salacaqsan və ondan sonra qızların hamısı, yoldan rahat keçəcək. Sən o qara çəkmələrlə bir gün "raytorq" deyilən o ağ binanın taxta pilləkən-

lerini cirıldada-cirıldada yuxarı qaixacaqsan ve oradakı göy qapının qabağında Mərcan xalanı arxadan qucaqlayıb içeri çekmek, divanın üstüne yixmaq istəyen o “gic oğlu gici” ölenecən döyecəksən. İndi sən bilirsən ki, niyə Mərcan xala o adamın evinə her gün çörek göndərir, indi sən çox şey bilirsən, Sadiq, ona görə də daha gərək darıxmayasan...

Axşamlar o uca divarların arasında keçən saatlar da indi əvvəl-kindən xoş keçirdi. Indi mənim də saymağa pulum vardı və hər axşam Mərcan xala çörek dükanının pullarını qabağına töküb sayanda mən də öz pullarımı gətirib ortaya tökürdüm. Mən öz əprimiş manatlarımı Mərcan xalaya verirdim, Mərcan xala mənə sax manatlar seçib verirdi. O sax manatları mən böyük pulla dəyişmək istəmirdim, çünki onda mənim cəmisi bir, ya iki pulum olardı. Mənim bir dəstə sax manatım vardı və onun üstüne bircə manat əlavə olunan kimi mən o manatların hamısını sayırdım; yavaş-yavaş sayırdım ki, tez qurtarmasın, aralı-ralı qoyurdum ki, az görünməsin. O pulları saymaq bilmirəm nə qədər vaxt aparırıdı, ancaq mən ürekdən isteyirdim ki, o vaxt daha çox olsun.

Axşamlar, mən pul sayanda, bibimin gözləri həmişə üstündə olurdu. Ya o mənim bu cür maraqlı məşguliyot tapmağımı sevinirdi, ya da bibim mənə baxıb ayrı şeylər fikirləşirdi və axşamlar çıynını divara sökəyib oturanda onun gözlərindən həmişə bir yorğun xoşbəxtlik süzüldü. Bunun səbəbi, bəlkə də, Yaqubun birdən-birə bizdən el çekməyi idi. Axi, buna heç inanmaq olmurdu. Heç inanmaq olmurdu ki, onun bizdən həmişəlik əl çekmesi üçün bibimin birçə dəfə bazarın qabağından zavoda corabsız getməyi lazımlı imiş və bütün bu əhvalatlar bir səhər Yaqubun bazarın qabağında məni yaxalayıb, az qala yarım saatlıq hədədən, qışkıraqdan sonra mənə “arvad” deyib üzümə tüpürməyi ilə qurtara bilməmiş. Bibimin bazarın qabağından corabsız getmeyini, yəqin ki, Yaqubun özü görməmişdi. Bu xəbəri, yəqin ki, ona bizim kənddən bazara gələnlərin biri aparıb çatdırmışdı. Şübhəsiz, Yaqub bilmirdi ki, kənddən gələndən sonra bibim Mərcan xalanın olan-qalan bir cüt corabını da dağıdıb və Mərcan xala söz verib ki, “raytorqun anbarına” corab gələn kimi bibim üçün də, özü üçün də el aldan yaxşı-yaxşı corablar götürəcək. Ola bilsin ki, “raytorq”un anbarına tezlikle corab gələcəkdi. Ola bilsin ki, lap yaxın vaxtlarda bibim bazarın qabağından corab geyib keçəcəkdi. Ancaq mən yəqin bilirdim

ki, Yaqub əhvalatı qurtarıb. Bu, həm o vaxt Yaqub bazarın qabağında yarım saatlıq hədədən, qışkıraqdan sonra mənə “arvad” deyib, üzümə tüpürüb gedəndə üreyimə dammışdı, həm də Yaqub kənddən üç-dörd adamla bibime sıfariş göndermişdi ki, daha biz qohum-zad dəyilik...

İndi Qubad da Mərcan xala ilə barışmışdı. Dırəyin dibində özü üçün qoyduğu sərhədi keçmişdi, hətta çörəkden sonra o, söhbət eləmək üçün bizim yanımıza gelirdi. Əslinde Qubad Mərcan xala olan yerde danışa bilmirdi. Mərcan xala ilə üz-üzə duranda, özü demişkon, dili tutulurdu. Qubad dinməz-söyləməz kətilin üstündə otururdu və dinməz-söyləməz çıxb Gedirdi. Bəzən Qubad araq işib gelirdi, ancaq onun içməyinə heç kəs fikir vermirdi. Bəzən Qubad kobudluq eləmeye çalışırdı: kətili cirildiadırdı, bərkden danışırdı, yalandan papiros çekirdi, çünki o bilirdi ki, Mərcan xalanın kobud kişilərdən xoş gelir. Ancaq Qubadın kobudluğuna da fikir verən olmadı. Nə qədər lovğa-lovğa içəri girsə də, otaqdan çıxanda Qubad özünü “kobud” kişiye oxşada bilmirdi. Bircə gündüzlər Surət bacını görəndə hərdən Qubadın dili açılırdı. Zarafatla deyirdi ki:

— Yoldaş Jenaddel, bəs bizim məsələmizə nə vaxt baxacaqsan? Bu Mərcanı al mənə, canım dincəlsin.

Bu sözleri Qubad uzaqdan-azağa Mərcan xalanın özünə eşitdi-rirdi. Çox vaxt Mərcan xala özünü eşitməməzliyə vururdu, bəzən də baş barmağını iki barmağının arasından çıxarıb, uzaqdan-azağa Quba-da göstərirdi:

— Onu görəndə bunu görərsən.

Mərcan xala deyirdi ki:

— Birçə çolağımız əskikdir.

Qubad qetiyyen incimirdi:

— Ayağı salamat olanların başı xarabdır, — deyirdi, — səni alan olmayacaq, axırdı mənə qismət olacaqsan.

Beləcə, xeyli vaxt onlar uzaqdan-azağa bir-birinə sataşırı. Ancaq axşamlar Mərcan xala ilə üzbeüz oturanda yenə də Qubadın dili tutulurdu. Yenə axşamlar Surət bacı gəlib nişanlısından danışırdı və gecə Qubadla mən divarın üstündə “kino”ya baxırdıq. Bir vaxt, qatarlarda olan, hansı pencərəninse üstündə Suret bacının əksinə baxan o oğlan indi başqa bir qatarla gəlirdi. İndi Suret bacı toydan danışırdı və mən isteyirdim ki, o toy bizim həyetdə olsun. Həm də mən Suret bacının bizim həyətdə toy eləmeyini istəmirdim, çünki Bəyxanım xalanın

oğulları qayıtmamışdı. Hetta ürəyimin dərinliyində mən Surət bacının heç yerdə toy eləmeyinə razi deyildim; istəmirdim ki, o gecə zurna çalsınlar, nağara vursunlar. Çünkü bibimi Müküşün evinə aparanda zurna çalmışdılar, nağara vurmuşdular və bibim bu əhvalati danışandan sonra hələ də mənə elə gəldi ki, toylardə zurna çalınanda, nağara vurulanda oro gedənlərin heç biri xoşbəxt olmur...

Bir səhər bazarın qabağında mən pinəçi Səlim dayıdan eştidim ki, kimsə əsgerlikdən qayıdır. Sonra Qubad gəldi və sevinə-sevinə xəber verdi ki, o adam Surətin nişanlısıdır. Məlum oldu ki, Qubad o adamı tanıyırmış, hətta evlərinin yerini də bilirmiş. Qubad mənə, şəhərin lap yuxarı başında, qabağı bağlı-bağatlı qəşəng bir ev göstərdi və ağızı sulana-sulana dedi ki, bu gün-sabah Surəti "dambadurum ilə aparıb, o evdə dincəldəcəklər". Tez-tez çörək dükənə baxa-baxa bir xeyli Qubad, Surət bacının nişanlısının boy-buxunuńu təriflədi. Sonra, ümumiyyətə, qızların gəlin aparıldığı gecədən, yengədən, qapının dalında dayanıb bəylə gelinin "haqq-hesabının" qurtarmağını gözləyən qırmızı paltarlı arvadlardan... nə bilim daha nələrdən danışdı. Bir sözələ, Qubad məni toy gecəsinin bir çox sırlarından agah elədi və gedəndə elini ciyinmə vurub dedi ki:

– Daha kino qurtardı!

Surət bacının necə sevindiyini görmək üçün o gün mən hələ bazar bağlanmamış tələsə-tələsə eve geldim, ancaq Surət bacının qapısı bağlı idi. O gecə divanın üstündə doğrudan da "kino" olmadı, heç ertəsi gün də mən Suret bacının ne vaxt eve gəldiyini və nə vaxt durub işe getdiyini görmədim. Sonra, üç-dörd gün dalbadal Suret bacı iş qurtaran vaxtdan xeyli keçmiş evə qayıdır, heç kəsi dindirib-danışdırmadan, pilləkenleri tələsə-tələsə yuxarı çıxdı, yeno pilləkenlərdən enib, qaça-qaça harasa getdi. Heç kəsi dindirib-danışdırmayan Suret bacı üç-dörd gün dalbadal küçə qapısına aman vermedi: getdi taqqıldatdı, geldi taqqıldatdı. Nəhayət, bir axşam çırqlar təzəcə yananda Suret bacı, kölgə kimi, biz olan otağın qapısından içəri girdi. O, xeyli vaxt dinməz-söyləməz aynanın qabağında dayanıb, xəstəlikdən təzəcə duran adamlar sayıçı, diqqətlə öz sifətinə baxdı; Suret bacı xəstə adının gözləri kimi azca qabarmış gözlərini xirdaca dəsmalının ucu ilə döne-döne sildi, qışlarını düzəltdi, dodaqlarını çekişdirdi və bütün bunları eləyəndən sonra o, üzünü bibimə tutub:

– Beynini doldurublar, – dedi. Lap astadan dedi və Surət bacı ilk dəfə yerdə, bibimin yanında, bibim kimi ciyinini divara söykeyib oturanda mən onun da əynində bibimin, Mərcan xalanın, kəndimizdəki çəşmənin qıraqında yan-yana düzülüb, paltar, qab-qasıq yuyan qızlar, qəidinlərin əynində gördüğüm adicə göy tursik gördüm və heç özüm də bilmirəm nəyə görə Surət bacı birdən-birə mənim gözümde adiləşdi. Suret bacımı neçə illərdən bəri Bakıya, qadınlar müşavirəsine aparan o qatar da ele bil birdən-birə dayandı və onun neçə iller boyunca fit verib sevinə-sevinə getdiyi qaranlıq yollara sükut çökdü.

Otağın ölü sükutunda xeyli vaxt haradansa içəri soxulub, indi çıxmak üçün yer axtaran yekə bir eşşok arısının diziltisi eşidildi. Sonra Suret bacı ağlaya-ağlaya oğlanın anasından və bacılarından danışdı: oğlanın anası Surət bacıya demişdi ki, əger sən düz yuvanın quşu olsaydın, gedib raykoma çıxmazdın; kiçik bacı demişdi ki, əger abırlı qız olsaydın, indiyədək seni də alan tapılardı; oğlanın böyük bacısı, hamamda çək satan "kaftar bacısı", "donqar bacısı", "aranqutan meymuna oxşayan o ifrite" göz görə-görə Suret bacının üzünə dirənmişdi; demişdi ki, mən sənə neçə dəfə öz əlimlə çek vermişəm, gedib nömrədə kişilərlə cimmisən...

Hələ oğlanın xalası da vardi. "Öz qızımı işe keçirmək üçün" o da Suret bacının adına yüz cür böhtan yaxmışdı. Suret bacı o böhtanların da bir neçəsini saydı, ancaq o, kölgə kimi qapıdan çıxbıb pilləkonlərə yavaş-yavaş yuxarı qalxanda Mərcan xala bu deyilənlərin hamisini yalana çıxardı. Mərcan xala dedi ki, bu deyilənlərin hamısı boş-boş sözlərdir, "daş Suretə ayrı yerden dəyib". Dedi ki, keçən yay Suret "domkul-turanın bir sürü artisti" ilə burdan vurub Sevana cımməyə gcdib. O boyda yolu vurub getməyi bir yana dursun, hələ deyilənə görə, orda Suret kişilərlə çaxır içib, keflı olub, yüz cür oyun çıxardıb. Bunun üstündə Surəti raykomdan çıxarmaq istəyiblər, ancaq yazıqları golib çıxarmayıblar; bu məsələni oğlana raykomun öz işçilərindən biri çatdırıb və bunu bilən kimi oğlan dili ile deyib ki, daha mən o adda qız tanımiram...

O gecə də divarın üstündə "kino" oldu, ancaq o kino "Arşın mal alan" kinosu deyildi. O gecə Suret bacı da Gülçöhrə deyildi, bütün qadınlar kimi əyninə göy tursik geyen adicə bir qadın idi və o, pəncəronin qabağında oturub ağlayırdı...

Suret bacı o pəncəronin qabağında neçə gün ağladı – bilmirəm. Sonra mən Qubaddan eştidim ki, oğlan öz xalası qızı ilə nişanlanıb.

Sonra Mərcan xala xəbər getirdi ki, o oğlanı "Qorsovet" in sədri qoyublar: o gecə mən qara çəkmələrdə "Qorsovet" in həyətinə girdim və o oğlanın peysərindən yapışib, həyətdən küçəyə tulladım. "Arşın mal alan" qurtardı, ancaq Surət bacının qara kölgəsi həmişəlik divarda qaldı. Bir seher mən kəndlilərdən günəbaxan almaq üçün bazara tələsəndə Qubad çarpayısından dikəlib soruşdu:

— Bu gecə baxırdın?  
— Yox, — dedim, — mən daha baxmırıam.

Və necə dedimsə, Qubad inandı. Qubad məni yanına çağırıb piçilti ilə dedi ki:

— İndiyəcən gözümü yummamışam. Bu gece oğlanın toyu idi, ya-ziq qız az qalırdı özünü boğsun. Çarqatını boğazına keçirmişdi...

Sonra Qubad əsnəyə-əsnəyə yerində eşənlənib:

— Daha mən də baxmayacağam — dedi və o, hirsli-hirsli yorğanı başına çəkəndə mən inandım ki, bu, Qubadın həqiqi sözüdür.

### III

Hələ məktəbin açılmasına xeyli qalmış bir axşamçağı işdən sonra bibim kəndə gedib, mənim beşinci sinfi qurtarmağım barədə kağız alıb gətirmişdi və çoxdan bəri idi ki, o kağız bazardan azca aşağıda, zavod yolunun üstündə dörd tərəfdən ağ divarlarla hasara alınmış uşaq evinin böyründəki "bir nömrəli məktəbdə" idi. Dərslerin başlanmasına üç-dörd gün qalandan daha bibim günəbaxan almaq üçün məni bazara buraxmadı. O üç-dörd günü də mən zavodun etrafında herləndim, şəhərin görmədiyim yerlərini gəzib-dolandım, hətta bekarçılıqdan, Qubadın göstərdiyi bağlı-bağatlı həyəti yaxından görmək üçün, gedib şəhərin lap yuxarısına da çıxdım. Mən o oğlanın həyətini yaxından gördüm; o oğlan ki, qatarda olan hansı pəncəreninsə üstündə bir vaxt Surət bacının eksinə baxmışdı, o oğlan ki, haçansa, hansı kağızdasa "Mən sənin surətini daim qəlbimdə yaşadacağam, Surət" sözlerini yazmışdı; o oğlan ki, indi şəhər sovetinin sədri olub, şəhərdə hamının tanıldığı "yoldaş Cəlilov" idi.

Hələ mən birinci sinfə gedəndən yaxşı bilirdim ki, sentyabr ayının biri də bibim üçün Novruz bayramı kimi bir şeydir. Fərq birçə burasında idi ki, Novruz ərəfəsində kənddə hamı çıimdirdi, hamı paltarını yuyurdu, ancaq dərslerin başlanmasına bir gün qalmış təkcə mənim

bibim Novruz bayramında olduğu kimi əl-ayağa düşürdü. "Sentyabr bayramı" deyilən sözü də mən bibimdən başqa heç kəsdən eşitməmişdim. Mənə elə gəldirdi ki, bir vaxt bu adda da bayram olmuşdu, sonra o bayramı hamı unutmuşdu, birçə bibim o bayramı unutmamışdı. Biz kənddə olanda həmişə dərslerin başlanmasına bir gün qalmış bibim su qoyub, həyətdece məni çıimdırıldı, əynimə təzəcə yuyulmuş, təzəcə yamanmış şalvar geydirirdi, köynək geydirirdi; bibim məni səkinin üstündə otuzdurub əlinin, ayağının dirnaqlarını qayçı ilə tutardı. Sonra bibim əlinə uzun bir paya götürüb ağacların üstünə düşərdi. Sabah məktəbə aparmaq üçün mənə heyva salardı, şaftalı salardı; bunu o özü eləyərdi ki, mən ağaca çıxıb təzəcə yamanmış köynəyimi cır-mayım, təzəcə yuyulmuş şalvarımı çırkləndirməyim...

Dərslerin başlanmasına bir gün qalandan, hələ günorta olmamış bibim işdən icazə alıb toləsə-toləsə evə gəldi. Piletənin üstündə su qızdırıb, az da olsa, hər halda bayram sevinci ilə mənim paltarımı yudu, dirnaqlarımı tutdu. Axşamçağı Qubad evə gələnəcən paltarlar qurudu və bibim Qubada yalvardı ki, məni hamama aparsın.

Səhərisi gün məktəbə gedəndə mən özümdən çox razı idim. Bibim dən razı idim, çünkü o, şalvarımın dizindəki yamağı çox ustalıqla salmışdı. Köynəyimi Surət bacı ütülmüşdi: ömrümde birinci dəfə idi ki, mən ütülü köynək geymişdim. Mərcan xala çantama dörd pryanik, beş-altı konfet qoymuşdu. Həm də demişdi ki, "bu seher sən konfet kimi yeməlisən". Qubad da yorğanının altından başını çıxardıb məni xoş sözlə yola salmışdı: "Jelayem udaç!"

Məktəbin bazara səri olan iki taylı qırmızı qapılıarı açıq idi. Böyük asfalt yol boyaboy uşaqlarla dolmuşdu və arxin qırığında, pincəti Səlim dayının budkasının qabağında oturmuş qara köpek məktəbə gedənlərin dalınca nehayətsiz təəccübə baxırdı. Qəssab Əli bu gün kəsdiyi heyvanın etini direkden asmışdı. Başmaqsilən daz Səftər gözlərini yoldan keçənlərin başlanmasına zilləyib oturmuşdu. Böyük, ağ binanın başındakı radio da bu gün məktəbdən danışındı və elə bil onsuz da məktəbə tələsən uşaqları daha da tələsdirmek üçün tez-tez musiqi çalırdı. Səlim dayı bir köhnə başlığı dizinin üstünə qoyub tələsmədən yamayırdı və təəccübən gözləri bərəlmiş qara köpəyə məktəbin ne demək olduğunu aram-aram başa salırdı.

Mən çantamda dörd pryanikin ikisini toləsə-toləsə qara köpəyə yedirirdim, bu vaxt ərzində Səlim dayı mənə öyüd-nəsihət elədi,

xevir-dua verdi. Məktəbin qapısına çatanda mən dayamıb bir de Səlim dayının budkasına tərəf baxdım və hiss elədim ki, indi Səlim dayı qara köpəyə məndon danışır.

VI sinif binanın ikinci mərtəbəsində idi və onu səsli-küylü bazar yolundan bir qalın divar ayırdı. Əger o divarda pəncərə olsaydı, mən sinifdə oturub bazara baxa bilərdim, ancaq orada pəncərə yox idi, bir vaxt olmuş pəncərələrin suvanmış, ağardılmış yeri bilinirdi. Sinfin pəncərələri eyvana açılırdı. O pəncərələrdən “detdom”un dörd tərəfdən hasara alınmış böyük həyetindəki uzun qələmə ağaclarını görmək olurdu, bir də uzaqda, lap uzaqda konserv zavodunun qara, tüstülü borusu görünürdü.

Bizdən yuxarıda da cyvan vardı və bizim sinfin pəncərəsindən baxanda o eyvanın uşaq evinə tərəf uzanan kiçik bir hissesini görmək olurdu. Məktəbin zongi də orada direktordən asılmışdı və tenəffüs vaxtları bəzi müəllimlər o zəngin dövrəsinə yiğişib papiros çəkirdilər.

Hər səhər zavodun fiti çalmando qoluna qırmızı lent bağlanmış bir müəllim o zəngi çalırdı. Bunun dañına uşaq evinin həyətində də bir zəng çalınırdı, sonra müəllimlər əllətində jurnal bizim sinfin qabağından yuxarıdaqı cyvana qalxan pilləkənlərden bir-bir enib galırdilar. Bu vaxtlar müəllimlərə məxsus olan o eyvanda birçə, məktəbin direktoru Firuzə müəllim qalırdı. Qapqara saçları həmişə parıldayan, enli, gülümşər sıfəti təzəco hamamdan çıxan arvadların üzü kimi həmişə qırmızı və təmiz olan Firuze müəllim eyvanın məhəccərinə söykənib bütün siniflərdə dərs başlananacan gözleyirdi. Direktor, dərsə gecikib, qapının dañında qalmış üşaqları “bir daha gecikmemək şərti ilə” müəllimlərdən icazə alıb siniflərə buraxırdı. Sonra Firuze müəllim də eyvandan çəkilib gedirdi və növbəti zəng çalınanacan eyvan boş qalırdı.

Bu məktəbdə mənim adım jurnalın lap axırında idi, özüm də lap axırıncı partada otururdum. Mən istosəydim, bir az qabaqda otura bilərdim, ancaq sinifdə birçə partadan başqa bütün partalar mənim üçün cyni şey idi. Mənim oturmaq istədiyim partada Xəzər adlı bir oğlanla Həqiqət adlı bir qız otururdu. Şəhər məktəbində mənim üçün ən dəhşətli şey də bu idi.

Bir də ən dəhşətli şey o idi ki, mən heç bir dərsdə Xəzərdən geri qalmadığımı bilirdim. Ən dəhşətli şey o idi ki, müəllimlər hamidən çox

Xəzərin üzünə gülüşəyirdi və buna görə də Xezer həddindən çox lovğalanırdı. Xəzərin birinci olmasına mən, bəlkə də, dözə bilərdim, ancaq illər boyu özümün öyrəndiyim müəllim gülüşünü, müəllim məhrİbanlığını birdən-birə başqasına bağışlamaq çox çətin idi.

Kim bilir, nə vaxtacan mən o axırıncı partada oturub, kənd məktəbini, o məktəbin sinfində də, eyvanında da, həyətində də hamidən çox mənim üzümə gülümşəyən müəllimləri, oradakı birinci partamı xatırlayacaqdım. Belə getsə, bəlkə də mən məktəbdən soyuyacaqdım. Dərsdən sonra çətəm evə atıb, axşamacan bazarın qabağında avara lanacaqdım.

Kim bilir, nə vaxtacan mən evdə qaşqabaqlı dolanıb bibimi qorxudacaqdım, -- əger o Firuzə müəllim bir gün eyvandan enib bizim sinfə gəlməsəydi. Firuzə müəllim sinfə girəndə biz səslə imləni təzəcə yazıb qurtarmışdıq. O, mənim oturduğum partadan başlayıb, dəftərlərə baxa-baxa bütün partaları dolandı. Sonra Firuzə müəllim qayıdib yene mənim yanına gəldi.

- Sənin adın nədir?
- Sadıq.
- Sadıq, icazə verirənmi sənin dəftərini götürüm?
- Bəli.

Firuzə müəllim mənim dəftərimi aparıb, bu gün yazdığını səhifəni yazı lövhəsinin qabağında bütün uşaqlara göstərdi.

– Sadıq bizim məktəbin on yaxşı şagirdlərdən biri olacaq, – dedi. Sonra, qayıdib dəftəri partanın üstüne qoydu. O, başımı sığallayıb, sinişdən çıxanda ayağa qalxmış bir sinif uşağın gözü mənim lap axırdakı partama zilləndi.

Bundan bir neçə gün sonra, bizim sinif rəhbərimiz, cəbr dərsi deyən uzun, ariq, bir az da beli bükülmüş Səyyad müəllim qoltuğunda yoxlama dəftərləri içəri girib, məni ayağa qaldırdı. Əvvəlcə o, məndən kənddəki hesab müəlliminin adını xəber aldı. Atamın-anamın kim olduğunu soruştı. Sonra Səyyad müəllim mənim lap üstdən qoyulmuş dəftərimi götürüb dedi ki, mən evə verilən məsələni də, misalları da hamidən düz həll elemişəm. O gün Səyyad müəllimin dörsindən sonra tənəffüsde uşaqlar mənim başma toplaşdı. Hətta hamidən qəşəng geyinən, dərslerdə lovğa-lovğa oturub, tənəffüslerdə lovğa-lovğa gəzən Xezer də o gün məni adam yerinə qoydu və o gün biz dərsdən sonra bir-birimizi itəleyə-itəleyə məktəbin darvazasından küçəyə çıxanda mənə cə gəldi

ki, o kök, qırımızıyanaq Həqiqətin yumru, yumşaq əli də mənim əlimə təsadüfən toxunmadı; o özü bili-bilə əlini mənim əlimə sürdü.

Xəzərə heç cür bağışlaya bilmədiyim o şeyi, hələ birinci rüb qurtarmamış, mən bütün müəllimlərdən aldım və yerdə qalan üstünlüklerin hamısını ürek genişliyi ilə Xəzərə bağışladım. Sonralar, lap sonralar mənə məlum oldu ki, belə qəşəng-qəşəng paltarları Xəzər təkcə atası dərzi olduğuna görə geymir və təkcə bütün dərslərdən “beş” alındığına görə məktəbdə lovğa-lovğa dolanır. Müəllimlər jurnalı açıb oxuyanda mən Xəzərin familiyasını gündə neçə dəfə eşitsem də, onun “Qorsovet Cəlilov”un qardaşı olduğunu bir gün dərsdən sonra, Xəzər şəhərin lap yuxarısındaki bağlı-bağatlı həyəti göstərəndə bildim. O məni evlərinə dəvət etdi, ancaq mən getmədim.

Bir gün dərsdən sonra Xəzər məni daha qəribə bir yerə dəvət etdi. Bunun üçün qabaqça biz bazardan qoz-findiq almalydıq. Sonra məktəbin dalından hərlənib, dörd tərəfdən ağ divarlarla hasara alınmış “Detdom” bağının iri darvazasının qabağına getməli idik. Orada Xəzər hüstürək çalacaqdı və Ayişə adlı hansı bir qızsa oradakı darvazanın altındaki deşikdən çıxıb gələcəkdi. Biz qoz-findığı o qızı verəcəkdik və əvəzində o qızdan “öpüş” alacaqqadıq.

Bazardan qoz-findiq aldıq, özü də mənim pulumla aldıq. Divarın dalında Xəzər hüstürək çaldı və göy darvazanın altındaki deşikdən beline ağ ip bağlanmış bestəboy, kök bir qız pişik kimi sürüşüb çölə çıxdı. O məni gördən qapının qabağındaca bütüsüb qaldı: qabaqça qıpçırmızı qızardı, sonra ağappaq ağardı. Ancaq Xəzər özünü itirmədən irəli cumub qoz-findığı qızın qoynuna tökdü, onun donunu dartsıldı, döşlerini sixçaladı. Sonra Xəzər qaça-qaça mənim yanımı gəldi; indi növbə mənim idi. Ancaq mən yerimdən tərpənə bilmədim. Qız bir müddət eyni vəziyyətdəcə dayanıb, qorxmuş gözlərini mənə zilledi, sonra darvazanın altından sürüşüb içəri girdi.

Qayıdanda Xəzər qorxduğuma, rəngimin ağardığına görə məni əla salıb güldü. Sonra mənim lap “o dünyalıq” olduğumu görüb:

– Nədən qorxursan? – dedi. – Bu yoldan heç vaxt adam keçmir... Sabah gələcəksənmi?

– Yox, – dedim, – mən sabah gəlməyəcəyəm! – Ancaq sabah da geldim, birisgün də gəldim. Qoz-findiq hər gün mənim pulumla alındı. Ancaq bir dəfə mən cürət eleyib Ayışeyə yaxınlaşa bilmədim.

Heç özüm de bilmirəm ki, bir vaxt əziyyətlə qazandığım o şax manatları niyə mən belə həveslə qoza, findığa verirdim və hər gün dərsdən sonra məni məktəbin dalındakı o göy qapıya tələsdirən nə idi? Hər gün biz o qapının yanına gəlirdik, opadan aralanırdıq, ancaq Ayışənin qorxudan bərelmiş gözləri göy qapının üstündə qalırdı. O gözleri də, o göy qapını da hər gün mən gözümün qabağında evə aparırdım, gözümüz qabağında qaytarıb məktəbə getirirdim. Indi mən öz axırıncı partamdan uşaqevinin həyetindəki qələmə, söyüd ağaclarına baxanda ancaq bir şey barədə düşünürdüm: görəsən, o acacların yerində niyə qoz əkmirlər? Mən o şax manatları xərcləyəndə də, öz pulumla alırdım qozu, findığı Xəzərin qara, qəşəng pencəyinin cibinə dolduranda da, göy qapıdan xeyli aralıda oturub, qorxusundan tir-tir əsen Ayışənin o qapının altından nə vaxt sürüşüb həyətə girecəyini səbirsizliklə gözləyəndə də yaxşı bilirdim ki, Xəzər məni gic hesab eləyir. Hər gün Xəzər o qapıdan qayıdanda mənim gic olmayım daha aşkar bilinirdi. Məni axmaq yerinə qoyduğuna görə Xəzər bic-bic gülürdü, ancaq o vaxtlar mən yalnız bir şey barəsində fikirləşirdim: indi Ayışə dörd tərəfdən ağ divarla hasara alınmış o həyətin lap xəlvət bir yerində, bir qələmə, yaxud söyüd ağaçının altında oturub qoltuğuundakı qozu, findığı tələsə-tələsə sindirib ləzzetlə yeyirdi...

Mən istəyirdim ki, Ayışə hər gün qoz yesin, findiq yesin – necə ki, Səlim dayının hər gecə et yeməyini istəyirdim, necə ki, başmaqsılən daz Səfərin hər səhər bal-yağ yeməyini istəyirdim. Bir də, mən Ayışənin qorxudan bərelmiş gözlərini qara köpəyin iri gözlərinə bənzədirdim və hər gecə göy qapını nezərimə gətirəndə qara köpəyin gözleri gözümüz qabağında dayanırdı. Axi mən məktəbə apardığım çörəyin tən yarısını hər səhər bazarın qabağında qara köpəyə yedizdirirdim və yaxşı bilirdim ki, bunu görseydi, Xəzər məni daha gic hesab eləyərdi.

Həmişə Xəzərdən ayrıldan sonra mən bazarın qabağında bir muddət avaralanırdım. Qara köpəkle oynayırdım, Səlim dayı ilə səhbət eləyirdim. İndi mən Xəzərin “Qorsovet” qardaşını da tanıydırdım. O, six, qara saçlarını yuxarı darayıb, bazarın qabağından başıacıq keçən yeganə kişi idi. Xəzərin qardaşı həmişə yoluñ eyni yeri ilə dündüz keçib gedirdi və elə bil yalnız özünün gördüyü bir düz xəttin boyunca, addımını həmin yerdən bir qarış da kənarə qoymadan, qayıdırıb gəlirdi. O nə qolunu yelleyirdi, nə bədənini yırğalayırdı; bir kəsə salam verəndə başı tərpənirdi, (təkcə başı) salam verməyəndə heç o da tərpənmirdi.

İndi bazarın qabagında əsgərləkdən qayıtmış bir qəriba adam da vardi. Daha doğrusu, o adam deyildi, möcüze idi. Bütün günü dinməz-söyləməz öz təkərli "araba"nın üstündə oturan o qıçısız adam bağ-çanın balaca uşaqları dəstə ilə yoldan keçib Lenin bağına gedəndə öz "araba"sı ilə birgə hərəkətə gelirdi. Əllərindeki taxtaları bərk-bərk yerə basa-basa, gülə-gülə, sevinə-sevinə o, uşaqların dalınca gedirdi və hər gün yoluñ eyni yerində yorulub qalırdı. Nefesi tengiyə-tengiyə, o, yorulduğu yerdə dayanıb, uşaqlar gozdən itənecən baxırdı, sonra çəvrilib arabanı yol aşağı, əvvəlki yerinə sürürdü. Ve qəriba burasındadır ki, bağçanın uşaqları qayıdır gelenecən bu adam öz dərdli, qüssəli gözlərini Lenin bağından ayırmırıdı.

Payız qurtardı. Burada payızın qurtarmağına nə vardı ki, asfalt kükçənin qırğındakı beş-altı tut ağacının budaqları çılpalaşış bir-birindən aralandı, uşaq evinin həyatındaki sarı qələmələr ağappaq ağarıb bir quruca skeletə döndü və bir gün Seyyad müəllimin dersində mən pəncərədən o quru qələmə skeletlərinə baxıb Ayışənin haqqında fikirləşəndə birdən-birə eyvanda Yaqubun uca qamətinini görüb mat-məettəl qaldım. Yaqub alını pəncərənin şüsesine söykəyib bizim sinfə baxdı, sonra gedib o tərəfdən qapını taqqıldatdı və hələ Seyyad müəllim o taqqılıhya cavab verməmiş mən icazə alıb Yaqubun qabağına çıxdım.

Biz, küsülü adamlar kimi, dinib-danişmadan məktəbin qapısından kükçəye çıxdıq. Qapının çöl tərəfində mən dayandıdım, Yaqub da dayandı. O, əlini cibinə salıb, bir dəstə pul çıxartdı. Pulları elində tutub heç bir müqəddiməsiz-filansız soruşdu:

- Qırx beş kilo kartof üç manatdan neçə eləyər?
- Yüz otuz beş manat eləyir, - dedim.
- Yaqub elindəki puldan yüz otuz beş manat ayırdı.
- On iki kilo soğan - dörd manatdan?
- Qırx sekiz manat.
- Yüz otuz beşin üstünə qırx sekiz manat.
- Yüz həştəd üç, - dedim və mənim bu cür tez hesablamığım Yaquba aşkar iəzzət verdi.
- Yüz həştəd üçün üstünə yüz əlli manat da xiyar-pomidor pulu gəl.
- Gelidim:
- Üç yüz otuz üç.
- Ala say. Neçə oldu?

- Üç yüz otuz üç, - dedim.

- Daha nə qaldı?

- Bilmirəm.

- Əriyinizi satıb divarlarınızı suvatmışsam. Cövüzünüzdən bir meşok çövüz çıxb; qoymuşam evinizə, bir dənəsinə də el vuran olmayıb, satıb novdanlarını düzəltdirəcəyəm, dama suvaq saldıracağam. Bu il bir dənə də armud yox idi. Daha nə qaldı?

Mən mat-məettəl əlimdəki pullara baxıb:

- Heç nə, - dedim, - heç nə qalmadı.

- Pulları qoy cibinə!

Mən pulları cibimə qoymudum.

- Heç kəsə bir qəpik də verməyesən. Eşitdinmi? Özünə paltar alarsan!

- Baş üstə! - dedim.

Yaqub bir anlığa dayanıb səssiz-səmirsiz mənim üzümə baxdı: pencəyime, şalvarımı, qaloşuma. Sonra çəvrilib getdi, ancaq qayıdır bir də mənə təref gəldi, pencəyinin cibindən bir ovuc qoz ləpəsi ilə tut qurusu çıxarıb cibimə tökdü.

- Oxuyursan? - dedi.

- Bəli, - dedim, - oxuyuram.

- Yeri get, oxu!

Mən cibimdə pul, tut qurusu, qoz ləpəsi sevinə-sevinə sinfə qaçdım, onda qış tətilinə az qalırdı. Onda Xəzər dərsdən icazə alıb qardaşı ilə Bakıya gəzməyə getmişdi, daha mən Ayışəni də görmürdüm.

Soyuqlar düşdü. Günlerin bir günündə Surət bacı əyninə qəşəng sari palto geyindi. Günlerin bir günündə Qubad sıniq-salxaq çarpaçılığını çəkib qaranlıq otağına qoymuşdur. Sonra qar yağıdı və elə bil onunla birgə həyatə ağır bir sükut çökdü.

Bazarın qabağındakı küçə də tədricən boşaldı. Səlim dayının balaca budkası bir gün oradan yerli-dibli yoxa çıxdı. Bir gün Səfər də yox oldu. Sonra qəssab Əli də öz ət taxtasını aparıb bazarın örtülü yerinə qoymuşdur. Papiros satanlar, qatıq satanlar isti çayxanalarda özlərinə məskən saldılar. Tədricən bazarın qabağı bütünlükə qar üstündə sürüşən uşaqların ixtiyarına keçdi.

Böyük ağ binanın başında qar altında qalmış radio bütün qış özünə soyuq səslə danışdı. Uşaq evinin həyatını dörd yandan hasara

almış ağ divarların üstündə bütün qışı qar qaldı. Mən bütün qışı Ayışəni görmədim, sanki o da haradasa qarın altında qalmışdı.

Yun elcəkli, qara paltolu, qırmızı şarflı Xəzər Ayışəni unutdu. Hər gün dərsdən çıxandan sonra o, par-par parıldayan qara çəkmələrində saatlarla bazarın qabağında qarın üstündə sürüsdü və həmişə ona baxanda mən düşünürdüm ki, Ayışəni unutmaq da Xəzər üçün qarın üstündə sürüşmək, yaxud bütün dərslerdən “beş” almaq kimi asan bir şcydır...

Mən Ayışəni unutmadım. Onun, indi geceler öz üç sofıl yoldaşı ilə haradasa hamam tulanbarının üstündə, çörək bişirilən yerin hisli divarlarının dibində qılılıb yatan, səhərlər bazarın qabağında üşüyə-üşüyə mənim yolumu gözləyen qara köpeyin gözləri kimi qorxmuş gözləri bütün qışı göy qapının üstündə qaldı. Hələ yaz başlanmamış, uşaq evinin divarları üstündəki qar təzəcə əriyəndə, nə qədər təəccüblü olsa da, bir gün mən özüm Ayışəni Xəzərin yadına saldım. O gün biz, yenə də mənim pulumla, dükəndən pryanık alıb, göy qapının yanına getdi və bundan sonra gecəli-gündüzlü mən o qapını Xəzərin yadına salmağımın əzabını çekdim.

O yaz bizim həyətə qəribə bir sükut çökmişdi. Yenə nə olmuşdusa, Qubad Mərcan xaladan küsmüşdü. Və qəribə burasındadır ki, indi o, heç kosi danışdırmaq istəmirdi. Elə bil heç kəsi danışdırmaq üçün Qubad evə gec gəlirdi, gelən kimi öz qaranlıq otağına girib yatırıdı və səhərlər hamidən sonra yuxudan durub işə gedirdi. Həmişə güliüb-danişan Mərcan xala da son vaxtlar tamam qaradınməz olmuşdu. Neçə gün idi ki, Mərcan xala evə qayıdan kimi çarpayıya uzanırdı,

gelən kimi bibim, qış başlanandan bəri, Suret bacıdan bir-birinin dalınca aldığı kitablara qurşanırdı. Mərcan xala çarpayının üstündə uzanıb qalırdı: ya yatırıdı, ya da gözlərini tavana zilleyib fikirleşirdi.

Bir gün Mərcan xala, yatdığı yerde, birdən çarpayının üstündə sıçrayıb qışqırıdı:

— Gedirəm, Medinə! Nə olacaq, qoy olsun! Axı onun neyidir? Gülkimi oglandırıb boyu, buxunu! Nə olsun ki, qəssabdır? Mən durub müssnidə erə getməyəcəyem ki?

Mərcan xala bunu deyib, eynindəki donun üstündən tələsə-tələsə bir don da geydi, sonra aynanın qabağında dayanıb, kəlagayışını başına bağladı, Mərcan xala küçəyə qaçı və mən qorxa-qorxa onun arxasında baxıb fikirləşdim: “Kaş, o adam qəssab Əli olmayıydı”.

O günün sabahı bibim mənə xəlvotcə dedi ki, bu gün evə gec gələrsən, günorta çağrı Mərcan xalaya elçi gələcək. Görəsən, bibim bunu niyə qorxa-qorxa dedi, axı o mənim qəssab Əliyə nifrot eləməyimi bilmirdi. Axı, mən nə qara köpəkdən, nə mənə onun nağılımdanışan Səlim dayıdan, nə də hər dəfə qara köpeyi görəndə uğurlanmış xalçası yadına düşən o qəssabdan bibime bir kəlmə söz demişdim. Bəs niyə bibim Mərcan xalanın erə getməyini məndən gizlədirdi?..

O səhər dərsə gedə-gedə mən bunu öz aləmimdə çox götür-qoy clədim. Nəhayət, belə qərara geldim ki, məsələ qəssab Əlide dcyil, məsələ ancaq Qubaddadır. Axı bibim bildi ki, mən Mərcan xalanın Qubada erə getməyini istəyirəm. Deməli, bibim bunu məndən gizlədirdi ki, mən uşaqlıq eloyib araya girməyim, bu haqda Qubada söz

başladım. Mən bazarın hər qarışını yoxladım, bütün çayxanalara baş çəkdim, hətta gedib hərbi komissarlığın həyətinə də baxdım; sonra günortadan xeyli keçmiş, qayıdib evə geləndə gördüm ki, Qubad küçədə bizim qapının qabağında Vayenkomun dəli atının üstündə oturub. Dəli at qabaq ayaqlarını yuxarı qaldırib kişnəyirdi, dar küçədə iki ayağının üstündə fırlanırdı. Qubad atı qapıya sürürdü, ancaq at qabaq ayaqlarındaki par-par parıldayan nallarla alçaq qapını taqqıldadırıdı və yene dal ayaqlarının üstündə geri çökilirdi. Görəsən, Qubad neyləmək isteyirdi? Axi, o qapıdan at kecməzdi.

Qapının o başına da, bu başına da adamlar toplaşmışdılar. Atın qorxusundan küçəyə çıxmaga cəsareti çatmayan qız, gəlin, arvad, uşaq damlardan, divarlardan, ağacların başından Qubada baxırdı. Arvadlar çığırışındılar:

- Araq içib! Araq içib!
- Xeyr, araq içsəydi, çoxdan aşıb düşmüşdü, gör neçə dayanıb.
- Görmürsən gözleri nə gündədir? Vallah içibdir, ağlı başında deyil.
- Bir saatdır qapının qabağını kesdirib. Belə getsə, Mərcanın elçileri bu gecə orda qalacaq...

Nisbəten yaxında dayanmış cavan oğlanlar Qubadı qızışdırıldılar:

- Malades, Qubad, bərk dur, gözünə dönüm!
- Zalim oğlu İap Budyonnı ki!
- Ədə, Budyonnı nedir, Çapayev de!
- Koroğludur! Qırata bax! Hop, Qırat! Hop, qadan alım sənin!
- Ədə, qacın, qəssab Əli gəlir!
- Qəssab Əli gəlir!
- Qəssab Əli gəlir!

Qəssab Əli irəli cümbət atın cilovundan yapışdı. Tullanıb, atın üstündəcə, Qubada bir şillə vurdu. Şillənin dəyməyi ilə Qubadın üzü-qoylu daşların üstünə gəlməyi bir oldu. Dəli at kişnəye-kişnəye yol enişə qaçırdı. Sonra qəssab Əli üzü üstə qalmış Qubadı təpikləməyə başladı. Mən çığırdım, səsim gəldikcə çığırdım. Mən yerdən iri bir daş götürüb qəssab Əlinin üstünə getdim. Bu vaxt bibim qapını açdı, daş əlimdən yere düşdü.

Qəssab Əli qapının qabağına yiğmiş adamları hədəleyib qova-qova yol yuxarı getdi. Küçədə bir Qubad qaldı, bir mən qaldım, bir bibim qaldı. Bibim Qubadın başını qaldırib, qoluna söykədi: Qubadın bütün sıfəti qan içinde idi.

Sonra onu gördüm ki, iki nəfər cavan oğlan gəlib Qubadı yerdən götürdü. Sonra onu gördüm ki, Mərcan xalanın həmişə stol üzündə olan böyük, ağ samovarı eyvanda qaynayır. Sonra Mərcan xalanın otagından üç nəfər çadralı qadın çıxbı getdi. Mərcan xala boylanıb qorxa-qorxa həyətə baxdı və qapını bağlayıb içəridə gizlənirdi.

Oğlanlar Qubadı çarpayının üstüne uzadıb getdiler. Bibim tənzif parçasını çəsmədən gətirdiyi soyuq suda bir neçə dəfə isladıb Qubadın üzündə qanı sildi. Axşam işıqlar yananaqan Qubad gözlerini açmadı. Axşam işıqlar yananaqan o həyatda heç kəs dinib-danişmadı. Bibim, gözünün yaşıni gizlətmək üçün, bir neçə dəfə bayırı çıxbı içəri geldi. Qubadı bu gündə görəndə Suret bacının da gözleri yaşırdı. Bircə mən ağlamadım, nə qədər qəribə olsa da, ağlamadım. Ancaq axşam Qubad gözlerini açıb gülümseyəndə mən özümü saxlaya bilmədim. Ağladım, hönkür-hönkür ağladırm ve Suret bacı ilə bibim uzun müddət məni ovuda bilmədilər...

Suret bacı Qubadın köhnə sandığının üstündə oturmuşdu. Bibim Qubadın başını qoluna söykəyib, vermişəl supunu onun yaralı dodaqlarından qaşıq-qaşıq ağızına tökürdü. Suret bacı deyirdi ki:

– Qubada Mərcandan da yaxşısını alacaq. – Bəlkə Qubad buna görə gulumsoyirdi. Bəlkə başını bibimin qoluna söykəmək Qubadın xoşuna gelirdi? Bəlkə o, dunyada sağ qalmağına sevinirdi? Bəlkə Qubad beləcə, gözleri açıq yatmışdı, bir yaxşı yuxu görürdü?..

Gecədən xeyli keçmiş yatmaq lazım olanda, məni Mərcan xalanın evinə aparmaq üçün, bibim çox dil tökdü, ancaq mən yerimdən tərənnümedim. Suret bacının dediyi sözləri bibim de dedi. Dedi ki, Qubada gözel-göyçək qız alacaq. Dedi ki, Əli yaxşı iş görmeyib, gərək gelib Qubaddan üzr istəsin. Dedi ki, Qubadın özü də yaxşı iş görmeyib, ancaq olan olub, keçən kecib. Bibim Oubadla Mərcan xalanı barışdıracaqdı, sonra onların hər üçü – bibim de, Mərcan xala da, Suret bacı da Qubad üçün bir qəşəng qız tapacaqdılar. Qubadın toyunda hər şeyi bibim özü eləyəcəkdi: çay qoyacaqdı, xörək bişirəcəkdi, gəlini götürməyə də özü gedəcəkdi... Ancaq mən yaxşı biliirdim ki, bunların hamısı nağıldır, narın üstündəki qırmızı güllər kimi əfsanədir.

Yox, bibi, mən Mərcan xalanın evinə getməyəcəyəm. Özün də yaxşı bilirsən ki, getməyəcəyəm. Axi, bir dəfə sən özün demisən ki, mənim bir damarım atama çəkib, o tutanda atam kimi inadıl oluram, atam kimi tərs oluram. Mən atam kimi tərs olacağam, bibi, güclü olacağam ki, qəssab Əli məni döye bilməsin: axı sən bilirsən ki, qəssab

Əli mənim atamı döyə bilməzdi, o qapının qabağında atam yoğun bilekleri ile qəssab Əlini xirdəklərdi, sonra onu yerə çırpıb qara çekmələri ile ölüncə qarına, başına vurardı. Mənim ata damarım tutub, bibi və o damardan xoşum gəlir. Daha mənim üçün Mərcan adlı adam yoxdur. Bir qəssab Əli var, bir qara köpek var, bir göy darvaza var – “Detdom” darvazası. Üz-gözü qana bulaşmış bir Qubad var və küçədə qapının qabağında bir daş var ki, sən qapını açmasaydın, mən onu qəssab Əlinin başına vuracaqdım. Get yat, bibi, get yat. Gef Mərcan xalanın yanında yat. Ancaq mən bilirəm ki, sən də qəssab Əliyə nifret eleyirsən. Heç kəs bilməsə də, mən bilirəm...

Bibim məcbur olub Mərcan xalanın evindən yorğan-döşək gətirdi, Qubadın yanında mənə yer saldı. Bibim işığı söndürüb yatmağa getdi. Qubad da gecenin bir aləmində bir dəfə iç-in-icin ağlayıb yuxladı, ancaq mənim qəssab Əlinin başına vurmaq üçün yerdə götürdüyüm o daş gözümün qabağından çəkilib getmədi. Ərtəsi gün məktəb qapısının qabağında əlimi yerə atanda, elə bil, mən o daşı gördüm, o daşı götürdüm, o daşı mən var gücümle qabağa tulladım və Xəzər başını tutub, səsi gəldikcə qışqırıb, üzü üstə yerə sərildi.

Mən Xəzərin başına vurdugum o daşı haradan götürdüyüm bil-mirom. Ancaq bir şeyi bilirəm ki, qəssab Əlinin başına vurmaq üçün götürdüyüm daş o gün məktəbdə də, dərs qurtaranacan gözümün qabağında idi. Dərsdən sonra məktəbin qabağında, məni axmaq yerinə qoyduğuna görə, yenə Xəzər bic-bic gülüb:

- Pulun varmı? – deyəndə bu dəfə mən hirslandı.
- .. Var. – dedim. – Ancaq bu gün sən Ayışoyə əl vurmayaçaqsan.
- Xəzər öz pullarını çıxarıb mənim lap gözümə toxdu:
- Elə bilirsən məndə pul yoxdur?
- Səndə pul var, – dedim. – Ancaq Ayışoyə əl vurmayaçaqsan.
- Xəzər hırıldadı. Sevinə-sevinə atılıb-düşdü.
- Aha, tapmışam! – dedi. – Sən o qohbeyə vurulmusan!
- Qəhbə sənin anandır!
- Məna deyirsen?
- Bəli, sənə deyirəm!

Xəzər yumruğunu düyünləyib, mənim burnuma tuşladı, başımı aşağı əydim, yumruq alnimə dəydi. Bəlkə o daşı da mən başımı əyəndə gördüm və bəlkə Xəzər məni vurandan sonra qaçmasayıd, mən o daşı yerdə götürməyəcəkdirim.

Sonra bir direktorun kabinetində idik. Xəzəri o başdakı divanın üstüne yıxmışdilar, məni bu başdakı divanın üstündə oturtmuşdular. Qapıları bərk-bərk bağlanmışdalar və rengi ağappaq ağarmış Firuze müəllim əlləri titrəyə-titrəyə pencərənin perdesini çəkirdi. Mən bütün bunları, elə bil, o dünyadan görürdüm: görürdüm ki, qadın müəllimlərdən biri Xəzərin qanı axan yarasına qoymaq üçün cib dəsmalını yandırır; görürdüm ki, iki kişi müəllim bərk-bərk monim qolundan yapışib; görürdüm ki, Səyyad müəllim əlini mənim alnimə qoyub: “Qorxma, bala, qorxma...”

Elə bil o dünyadan səslər golirdi:

- İkisi də eləçi, ikisi də terbiyeli...

Firuze müəllim bir yerdə qərar tuta bilmirdi. Ortada fırfırə kimi fırlanırdı, pəncərənin perdesini aralayıb, tez-tez eşiyə baxırdı. İndi onun üzündə zərrə qədər də gözəllik yox idi. İndi onun sıfəti çay daşı kimi sort idi, gözləri şüşə kimi soyuq idi, kəsorlu baxışından inciməzdəm eger Xəzərin üzüne baxanda o gözət dəyişməseydi.

Xəzəri qaldırıb oturtdular. Onun gözlərinin yaşını Firuze müəllim öz dəsmalı ilə silib təmizlədi. Firuze müəllim Xəzərin yanında oturdu, qolunu onun boynuna saldı ve neğmə kimi, layla kimi oxudu:

- Xəzər gözəl baladır, Xəzər qəşəng baladır...

Firuze müəllim ayağa duranda yenə o sıfət çay daşı kimi sərt oldu:

- Adam göndərin, bibisini çağırınsın!

Sonra o soyuq şüşələr mənim gözümə zilləndi:

– Mən beləsini məktəbdə saxlaya bilməyəcəyəm, qoy getsin öz kəndində oxusun.

Müəllimlər qolumu buraxan kimi mən özümü qapıya çırpıb qaçdım. Aşağıda, pilləkənin altında bir oğlan məni qamarladı. Mən çevriləlib geri baxanda yuxarda, pilləkənlərin başında o soyuq şüşələri bir də gördüm: Firuze müəllim homişəki yerində dayanmışdı.

- Saxlama, – dedi, – burax getsin, beləsi bizə lazım deyil!

Mən oğlanın elindən çıxıb özümü küçəye saldım. Küçə həddindən çox yüngül idi: bu havada quş kimi uçmaq olardı. Mən bazarın qabağından keçməyə qorxdum. Bir öyri yola buruldum, o yolla çayacan getmək olardı. Sonra çay boyunca baş yuxarı kənd yoluna çıxanاقan qaçmaq olardı: salamat qal, qara köpek, salamat qal, Selim dayı... Ayışə, sən də salamat qal!.. Mən gözləyirdim ki, bir gün o göy qapının qabağında sən Xəzəre bir tutarlı şillo çökəcəksən. Sən bunu eləmedin. Sən bunu höc

vaxt eləməyəcəksən. Sən ki, bunu heç vaxt eləməyəcəksən, daha mənim bu şəhərdə nə işim qalıb, Ayışə? Mənim Ayışəm, salamat qal...

Vaxt gelər taparam səni. Sən onda da eyninə nazik parçadan yaşıl don geyərsən. Yumru, ağ əllərini qoynuna qoyarsan ve titreyərsən, Ayışə, mütləq titreyərsən. Mən səni bağrıma basaram, sen mənim quçağında titreyərsən. Mən səni öperəm; burnundan, ağızından, başından, gözündən və mən sənə hər şeyi bağışlaram, Ayışə!..

Mən kəndde geçəli-gündüzlü tek yaşamağa gedirdim. Ancaq hələ hava işıq ikən dərələrdən qorxa-qorxa keçirdim. Ağlayırdım, çoxusu qorxumdan ağlayırdım – səsim dərələrə düşürdü. İndi bibim, yəqin ki, Firuze müəllimin kabinetində idi və o soyuq "şüşələr" indi bibimin gözlərinə zillənmışdı. Deyirdilər: Sadiq daş atıb, baş yarıb, şübhəsiz ki, bibim inanmırı. Mən isteyirdim ki, bibim inansın. Lap məndən küssün. Heç məni axtarmasıın. Birçə istemirdim ki, bibim Firuze müəllimin kabinetində ağlasın, sonra pillekəndən enəndə, çarqatının ucu ilə gözlerinin yaşını silsin; ancaq yəqin bilirdim ki, belə olacaq.

Qarantalıq qovuşanda mən gedib kəndə çıxdım, heç qorxumdan həyatımızın qapısından da baxa bilmədim. Sonra gedib Yaqubgilin qapısının qabağında oturdum, cünti orada işıq yanındı, küçəyə işıq düşməsdü. Sonra mən yavaşça qapını döydüm. Eşidən olmadı, bir də döydüm. Sədəf bacı gəlib qapını açdı, ancaq məni görəndə zərrə qədər de təccüb eləmədi. Biz təzə salınmış sement pillekənlərlə dinməz-söyləməz yuxarı qalxdıq. Yaqub evdə yox idi. Onun üç gombul, qırkıziyanaq oğlu palazın üstündə yan-yana oturmuşdu. Qatiq yemişdilər: qab-qasıq ortaçıda idi. Mən bir künçdə özümə yer eleyib oturunca Sədəf bacı qab-qasığı yığışdırıldı. O biri otaqda əyilib-qalxıb namaz qılan Nabat xala içəri girdi, ancaq mənim burada olmağımı o da zərrə qədər təccüb eləmədi:

– Gəlmisin, Sadiq bala? – dedi. – A Sədəf, buna çörək getir.

Ancaq mənim tir-tir əsdiyimi görmüş Sədəf bacı sobanı yandırmak üçün eyvandan odun yiğirdi. Nabat xalanın özü mənə qatiq, çörək getirdi, sonra o, sandığın bir künçündə əyleşdi.

– Bibin necədir, bala?

– Yaxşıdır.

– Nə əcəb gəlmison?

Dinmediim. Nabat xala da ikinci dəfə soruştı.

– Ye, bala, çörəyini ye, – dedi, – elə biz do qatiq yemişik.

Sonra o, sandığın künçündən durub, qara, uzun tumamını dalınca sürüyə-sürüyə pəncərənin qabağına getdi. Oradan Nabat xala harasa baxdı və yenə qayıdb sandığın künçündə oturanda, bir əli ilə üzünü tutub, başını yırğalaya-yırğalaya dedi ki:

– Yaqubu tutdurdular, bala, Allah anbar açanın qapısını bağlı qoysun!

#### IV

Yuxuda gördüm ki, rayondan kəndə gelən yolda, çayın üzündə, heyvalıqdayam; qara köpəyi şirnikdirib kəndə getirmək istəyirəm, qara köpək dalımcı qaçır, ancaq o biri ariq-axsaq itlər də gəlirlər, mən nə illah eleyirəm, qara köpəyi onlardan ayıra bilmirəm; qara köpəyin özü də o itlərdən ayrılməq istəmir: bir az qaçır, sonra dayanıb arxasınca baxır. Mən daş atıb o itləri qovuram, itlər dayanırlar, yenə qara köpəyin dalınca cumurlar... Yuxudan ayılıb, indiyəcən mənə tamamilə real görünən bir şeyin birdən-birə yoxa çıxmağına peşman oldum. Elə bil mən o yuxunu görməsəydim, heç vaxt bilməyəcəkdim ki, qara köpəyi o biri köpəklərdən ayırməq mümkün olan iş deyil...

Mən yuxudan ayılanda Yaqubun üç gombul qırkıziyanaq oğlu bir-birinin böyründə uzanıb şirin-şirin yatrıldı. Nabat xala o biri otaqda qara, setin çadrasını başına salıb seher namazını qılırdı; ariq balacaboy Sədəf bacı eyvanda süd qaynadırdı və onun bir pudluq yumru qarız kimi irəli uzanmış qarnına baxanda adam ister-istəməz o boyda qarnın o qədər nazik qıçların üstündə durmağına təccüb eleyirdi.

Mən yuxudan ayılanda hələ həyətə gün düşməmişdi, ancaq arxaların qırğındında, divarların dibində təzəcə baş qaldırmış otların üstündə parlaq, gümüşü işıq vardi. Küçə qapısının qabağından ta eyvanacan əvvəlki torpaq yolun üstünü Yaqub sementlə örtmüştü. Yaqub həyətin ortasında sementdən hovuz qayırmasıdı. Hovuz dolu idi və onun içindəki sərin, dupdurı su sement divarlardan sızıb həyətə töküldürdü.

Mən qapının dahıdan bibimin səsini eşidənə qulağıma inanmadım, ona görə yox ki, o səs həddindən çox titrək idi, həddindən çox həyəcanlı idi; ona görə ki, sehərin bu vaxtında rayondan kəndə gəlib çıxməq mümkün olan iş deyildi.

- Sadıq sizdə dcyil ki?..
- Bizdədir, Mədino, keç gəl içəri...

Hələ Sədəf bacı sözünü qurtarmamış mən tələsə-tələsə başmaqlarımı ayağıma taxıb qapıya qaçıdım, çünki bibim mənim burada olub-olmamağımı çox ümidsiz soruşdu və o səsi eşidəndə mənə elə gəldi ki, əger həmin dəqiqlicə onun gözüne görünməsəm, bibimin ürəyi partlayacaq.

Bibim iplə sariyib rayondan gətirdiyi ağır dəftər-kitab bağlamasını ancaq məni görəndən sonra əlindən yerə qoydu. Mən bağlamamı yerden götürdüm və bibim Sədəf bacı ilə hal-ohval tutandan sonra biz evimizə yollandıq. Yolda biz bir kəlmə də dinib-danışmadıq. Bibim nə Xəzərin bərəsində bir söz soruşdu, nə də kəndə qaçıǵığımı görə məni danladı. Ancaq mən yol boyu hiss elədim ki, bibim ürəyində sevinir, məni tapdıǵına görə sevinir. Ona görə sevinir ki, küçələr son dərəcə sakitdir, hava son dərəcə yüngüldür, yumşaqdır. Ona görə sevinir ki, arxaların qıraqında bənovşə var: ağ bənovşə, qırmızı bənovşə, sarı bənovşə...

Bibim küçə qapımızın halqasına qifil yerinə keçirilmiş odunu çıxardı atdı: evimizin dañında, dağın hamar döşünə təptəzə, qıpçırmızı gün işığından elə bil suvaq çəkilmişdi. Uzaqda, payonla kəndin arasında dayanmış dağın döşündəki ağ, dolayı yolda da təptəzə bir gün işığı vardi və o yola, o işığa baxanda, nədənse, Səyyad müəllim mənim yadımı düşürdü. O Səyyad müəllim ki, bir defə məktəbin qabağından Lenin bağınacan bibimlə söhbət cəmişdi. O Səyyad müəllim ki, bibim demişdi: "Əger razi olsan, Sadıq sənin də, mənim də balam olar".

Mən istəyirdim ki, bibimdən soruşum: məktəbdə sənə nə dedilər, Mərcan xala qessab Əliyə getdimi, Qubad yerində durdumu... Ancaq bütün bunların əvəzində mən tamam başqa bir şey dedim. Dedim ki:

- Daha mən o şəhərə getməyəcəyəm.

Bibim evimizin qapısındaki paslı qifli açdı, onu divarın dibindəki yumşaq torpağın üstünə atdı və qapını itələyib dəhlizə girəndə dil-ləndi:

- Heç mən də getməyəcəyəm.

Otağımız işıqlı idi, həddindən çox işıqlı idi. Bir vaxt Yaqubun saldıǵı şüşələr pəncərədə olduğu kimi də qalmışdı. Ağrı kəndirlə bərk-bərk bağlanmış bir tay qozu Yaqub divarın dibinə qoymuşdu. Bibim dizini kisəyə söykəyib tələsmədən kəndiri açıldı.

Dedim:

- Bibi, Yaqubu tutublar, bilirsən?
- Biliyəm.

Bibim kisonin ağızını açdı, iki qoz götürdü. Qozları əlində sindirib, bir qanadını ağızına qoysdu, qalanını yerine tulladı.

- Sən dersindən qalma, Sadıq, - dedi. - Mən yorulmuşam, bir bala-ca yorulmuşam, uzantı bir az yatım.

Bibim palaza bükülmüş yorğan-döşəyi yerə açıb uzandı.

1967

## BİR MİSRANIN YUXUSU

(YAXUD YAS YERİNDƏN REPORTAJ)

### 1

O gün Sadıq kişi, bu gün də bu. Qəribə işdir: sən demə buzbulaq-ılar Bakıda da öle biləmiş. Amma bunun nəyi qəribədir? görəsen? Adam adamdır, ölüm də – ölüm. Adam hər yerde öle bilər. Axtarsan, lap Berlində də bəlkə Buzbulaq adamının qəbri tapılar. Mən hələ köhnə əyyamları – Məkkəni, Bağdadı, Körbələni demirəm. O əyyamlarda buzbulaqlılar o yerlərə həmişə ziyarətə gediblər və heç mümkün deyil ki, o cür uzaq səfərdə kimse azarlayıb, oralarda ölməmiş ola.

Maraqlıdır, görəsen, buzbulaqlılardan Sibirde də öleni olubmu? İnanmiram, çünki heç vaxt eşitməmişəm ki, haçansa, hor hansı bir buzbulaqlı “sibirlik” iş tutmuş ola. Biri – kəndin en nüfuzlu din xadimi Molla Nurməhəmməd idi ki, o da deyirlər, Gəncədə – yeni Kirovabadda ölüb. Biri tacir Məşədi Murtuz idi. Biri – mülkədar Kəblə Kazım idi. Gərək ki, vəssalam. Bunlardan da biri – Kəblə Murtuz isə, deyirlər, Qubadadır, sağ-salamatdır, hətta, deyirlər ki, indinin özündə də, onun (doxsan yaşılı kişisinin) dişlərinin hamısı ağızında cağbacagdır.

Deməli, Buzbulaq adamının kənardı öleni indiyəcən də olub, indən belə də olacaq. Onda bəs buzbulaqlıların Bakıda ölməyi niyə mənə belə qəribə gelir? Belkə ona görədir ki, mən indiyəcən bu baredə heç vaxt fikirleşmemişəm? Bir də, belə hadisə indiyəcən Bakıda, deyəsən, heç olmayıb axı. Hər halda, mən Buzbulaqda məktəbi qurtarıb, gəlib burda instituta girenəcən belə şey, şübhəsiz ki, olmayıb. Olsayıdı mütləq eşidərdim, çünki kim olur-olsun ve harada ölüür-ölsün, əger o adam buzbulaqlıdırsa, onun ölüm xəbəri Buzbulaga geç-tez mütləq gedib yetişir. Bir də burası var ki, buzbulaqlılar özlerinin kenardakı adamlarını heç vaxt yaddan çıxartmırlar – o adam Buzbulağın üzünü isteyir lap yüz il görməsin. Çünki kim hara gedir-getsin, ondan Buzbulaqda nəsə mütləq qalır: kiminin qohum-qəbilesi, kiminin ağaç-budağı, kiminin də ki, sahibsiz dam-daşı, yaxud uçuq divarı... Buzbulaqda, hələlik heç vaxt belə iş olmayıb ki, birisi bir yana gedəndə dam-daşını satıb gedə. Dam-daş satmaq Buzbulaqda insan adına yaraşan əməl hesab olunmur. Ya deyənə: dam-daşımı satıram, ya da de: insanlıq cer-

gəsindən birdəfəlik çıxıram – Buzbulaq camaatının təsəvvüründə bunnlarım hər ikisi texminən eyni şeydir. Ona görə ki, hər kəsin evində onun öz ata-anasının ruhu var və o evdə çitraq yandırıb, ata-ananın ruhunu şad etməyə əger sənin gücün, mərifətin çatmışsa, qoy o ruhsa da bari orada həmişə rahat qalsın – ata-ana ruhunu yer-yurdundan dərbədər eləmə. Həm də Buzbulaqda çətin adam tapılar ki, kiminsə dam-daşına yiye dura. Dursa da, beləsini dam-daş yiyesi hesab eləyən çətin tapılar. Evsizdi, vəssalam. Buzbulaqlıların nəzərində beləsi dün-ya durduqca evsizdir.

Buzbulaqda çox evler var ki, onların yalnız xarabası qalıb. Ancaq o xarabanın yerində də heç kəs gedib, öz başından, özünə tezə yurd bina cləməz. Ya gərək xarabanın yiyesi tapıla, ya da o xarabaya heç olmasa az-maz haqqı çatan bir adam. Gərək o adamın, neçə deyərlər, saqqalının altından mütləq keçəsən, halallıq verəsən, icazə alasan. Əlbətə, əger ev tikən insandırsa və o evdə insan kimi yurd salmaq isteyirse.

Və, deməli, buzbulaqlıların yadından heç vaxt çıxmamaq üçün orada səndən lap bir quruca xaraba da qalsa kifayətdir. Buzbulaqda dörd yaşlı uşaqlar da bilir ki, o ucuq ev, ele-bele ucuq ev deyil, məsələn, Molla Nurməhəmmədin xarabasıdır, yaxud, tutaq ki, Məşədi Murtuzundur, yaxud rəhmətlik Kəblə Kazımındır. Deyirlər, eşidir, bilir. Burda möcüzəli bir şey yoxdur. Bu işin az-maz möcüzəsi varsa, o da bəlkə orasındadır ki, istəyirsən lap yüz ilden sonra qayıt Buzbulaqda gel, əger bir vaxt Buzbulaqdan getmişənse, yənə buralısan, buzbulaqlısan. Evin qalırsa – sənindir, evinin xarabası qalırsa, o da sənindir. Və əger birisi sənin xarabanın yerində səndən xəbersiz tezə dam-daş salıbsa, o dam-daşın heç olmasa bir otağı, sözsüz, səninkidir, buna şübhən olmasın. Təki sən gel çıx Buzbulaqşa. Kükədə rastına çıxan birinci uşaqdan xəber al, deyənə: “Kəblə Kazımın evi hardadır?” Uşaq deyər ki, Kəblə Kazım Zaqatalada ölüb, amma evi filan yerdədir. Qabağa düşüb səni gətirib bir ucuq divarın yanına çıxardar və sən öz gözünlə görərsən ki, Zaqatalada ölen Kəblə Kazım Buzbulaqda hələ də qalır. Və ele o ucuq divara baxdıığın yerdəcə, bəlkə, sən çağırın da tapılar. Dönüb baxanda görərsən ki, küçənin bir yerində sən adda bir uşaq gizlənəpaç oynayır. Məsələn Nurməhəmməd adında... Və onda arxayın olarsan ki, hətta Allahın özünün də sərfnə-zərindən çoxdan düşmüş o cür məğmən bir peşə sahibinin bu cür uzun,

əndəzəsiz adını da Buzbulaq camaatı yerdə qoymayıb (burası sənə xüsusilə ləzzət verer).

Amma orasını da deyim ki, bu Buzbulaq uşağınə gərək çox da üz verməyəsən. Yoxsa qoşun kimi dalınca tökülüşərlər. "Molla əmi, molla əmi" - deyə-deyə düz Kirovabadın qəbiristanlığınınə səni meymun təki oynada-oynada apararlar. Necə ki, buna oxşar bir oyunu keçən yay o uşaqlar rəhmətlik Sadiq kişisinin başına açırdılar. Halbuki Sadiq kişi molla deyildi.

Hə, qardaş, necədir sənin üçün? Buzbulaq uzun işdir, canım-gözüm. Buzbulağın belə-bele qanunları ha çox. Amma sən heç də elə bilmə ki, Buzbulaq belə-bəcə işlərdə yeganə ekzemplardır. Göydən düşüb, ya da mən buzbulaqlı olduğuma görə burda, yas yerində oturub, bekərçılıqdan olanı-olmayanı öz-özünmə çərenləməklə məşğulam. Bir də, sən allah, elə bilmə ki, Buzbulağda kənd soveti yoxdur. Var. Kənd soveti də var, kolxoz idarəsi də. Qanun da var, kitab-dəftər də. Amma orası da var ki, bu dediklərim olan yerdə dəftər-kitab lazımlırmur. Bu yerdə Buzbulağın özü həm dəftərdir, həm kitabdır, gərək (incimə, mən ölüm!) bir balaca savadın ola ki, o kitabı oxuya bilesən. İncimə, canım-gözüm, elə mən özüm də institut qurtarmışam. Əslində, sən deyən kəndlilik də qalmayıb məndə. İyirmi ildir ki, şəhərdə yaşayram. Amma Buzbulaq adamının Bakıda ölməyi, neynim, qəribə gəlir mənə. O gün Sadiq kişi, bu gün də bu...

## 2

Bəlkə, bir saatdan çox olardı ki, mən burdaydım: bu həyetde, bu boz brezent çadırın altında, bu yas yerində. Ölən yaxın adam idi, qadın idi, qapıbir qonşu idi, hətta bir vaxt ibtidai məktəbdə bir müddət mənə dərs də demişdi. Amma sən bir işə bax ki, yasına gəldiyim bir adamın, qapıbir qonşumun, müəlliminin sıfetini bircə anlığa gözümüzün qabağına getirmək üçün bir saatdan da çox idi ki, mən burda əzab çökirdim. Nə danışdırımdı, nə danışılanlara qulaq asırdımdı. Oturub fikirləşirdim – ağlıma, yaxın-uzaq, min cür şey gəlirdi, ancaq o sıfət gözümüzün qabağına gəlmirdi ki, gəlmirdi.

Sonra, zehnim bir balaca işıqlanan kimi oldu: onların bizim, kənddəki damımıza az qala bitişik olan damlarını gördüm. Buzbulaq məktəbinin həyatını gördüm. Buzbulağın bir-iki çeşməsini gördüm və elə

bu yerde də, nedənsə, o gün rəhmətə gedən Sadiq kişi bir də yadına düşdü, çünki bildir, yay vaxtı kenddə məzuniyyətdə olanda, mən Sadiq kişini Buzbulağın küçələrində çox görmüşdüm.

Özünün dədiyinə görə, Sadiq kişi əlli səkkiz il Buzbulağda olmuşdu. Yaz açılandan köcüb gəlmışdı. Guya Buzbulağda həmişəlik qalacaqdı. "Petux", "Bilboteka" – üzün gülsün, Sadiq kişi... Nə isə, Sadiq kişisinin kənddəki dam-daşı elə xaraba deyildi ki, içində adam oturayıd. Sadiq kişi rəhmətlik Qəmər arvadın kimsəsiz evində qalırdı. Qəmər arvadın ev-eşiyi nisbətən abad idi, amma həyetin küçəyə sarı divarının biri uçub tökülmüşdü. Buna görə də Buzbulağın hełə tez-tezə "yumurtadan çıxanları" o divarın yerindəki daş-kərpic qalağının üstündən asanca aşib, Sadiq kişisinin yazda öz əli ile əkib-beçərdiyi və hər çiçəyi, hər yaşıl yarpağı ilə fəxr elədiyi xiyarlıq arabir möhkəm divan tuturdular... Dayan, dayan. O başda əyleşən, Qəmər xalanın oğlu Rəfi deyilmə! Odur, özüdür ki var.

İnsan uçuq divara nə yaman oxşayarmış, İlahi!


## YAZIQ QƏMƏP XALA

Rəfinin Buzbulaqdan haçan didərgin düşdүünü və niyə didərgin düşdүünü bilən az idi. Amma Buzbulaqda uşaqlı-böyüklü hamı biliirdi ki, Qəmər xalanın Rəfi adlı bir oğlu var. Sonra dava başlandı və hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu da davaya gedib. Sonra dava qurtardı, hamı bildi ki, Qəmər xalanın Rəfi adlı oğlu o davada ya ölüb, ya da itkin düşüb. Amma Qəmər xalanın Rəfi adlı oğlu, sən demə, nə olmuşdu, nə itkin düşmüşdü. Sonra eşitdik ki, Qəmər xalanın oğlu əsirlikdən də qurtarıb, gelib Bakıya. Özü də, deyirdilər, yaxşı qayıdır: sağ-salamat, ətli-canlı, əynində də təptəzə şiviyot kostyum. O şiviyot kostyumin xəberini Buzbulağa getiren adamın adı da Qəmər idi. Bu Qəmərin işi-gücü Bakıdan iynə, üskük, nelbəki, dəm çaydanı, arvad trusiki və sair belə-belep qiyəmətlə şeylər alıb gətirib, Buzbulağda satmaq idi. Nağd da satrırdı, nisə də verirdi. Üstəlik, meyvə qurusundan tutmuş, motal pendirinən dişədəyər nə versələr götürürdü.

Bu Qəmərin tez-tez Bakıya getməyinin sayesində o vaxtlar Buzbulaq məktəbinin lap aşağı siniflerində də hər qızın barmağında bir yalançı üzük parıldayırdı və məktəbin direktoru Zinyət Şəkerək qızının coğrafiya dərslərində o üzük'lərin hesabına biz – oğlanlar vaxtaşını kef elə-


yirdik, çünkü o yalançı üzüklərdən bircəciyinice bir qızın barmağında görəndə Zinyət Şəkerək qızı mütləq sinifdəki qızların hamisimən əllərinə baxırdı, hətta beşən yazı lövhəsinin qabağında qızların ciblərini də axtarırdı. Bunun dəlincə “yüngül tənbəh” gəlirdi, yəni Zinyət Şəkerək qızı öz qalın xətkəsi ilə qızların əllərini o qədər döyücləyərdi ki, bundan sonra o qızlar on-on beş gün ne çəşmədə qab yuya bilirdilər, nə evdə saçlarını daraya bilirdilər... Zinyət Şəkerək qızının “ağır tənbəhi” lap uzun iş idi. Bura, xətkəsdən əlavə, bir ayrı cəza da daxil idi: Oğlanların qabağında qızları hönkür-hönkür ağlatmaq. Məsələn: “Baxın, uşaqlar, başında bit var bunun. Ay qız, sən heç utanmursan? Başında bit ola-ola barmağına üzük taxırsan?..” (İndi gəl ağlama, görmüm necə ağlamursan). Ceza qurtarandan sonra Zinyət Şəkerək qızı həmin o yalançı üzüklərin arxasında gizlənen dehşətlərdən, keçmişdən və geləcəkdən xeyli vaxt sakitcə söhbət eleyirdi. Nə köhnə dərsi soruşurdu, nə təzə dərs tapşırırdı. Beliliklə də, bizim həm bugünkü dərsdən canımız qurtarırdı, həm də təzə dərsi öyrənməyə sərf cdəcəyimiz vaxt özümüzə qalırdı. Və nəhayət, bir vaxt Buzbulaq məktəbində sözlərin en məşhuru olan “məşşən” sözü də şübhəsiz ki, Qəmər arvadın Bakıya təz-tez getməyimin sayəsində meydana çıxmışdı. İlk dəfə, Zinyət Şəkerək qızının bizim məktəbin həyətində, həmin o yalançı üzüklərə həsr olunmuş böyük iclasda dediyi o söz bir müddət bütün müəllimlərin dilinin əzborı olmuşdu. Və bəzi qadın müəllimlər o sözü tekce dərs vaxtı deyil, hətta çəşmədə qab yuyanda və təndirdə çörək bişirondo də deyirdilər, çünkü insanların savadlılığına dəlalət eləyən bu cür sözlərin sayı Buzbulaqda o qədər də çox deyildi və üstəlik, insanların savadlılığına dəlalət eləyən hər təzə söz də bu qədər asanlıqla dile yatmirdi.

Amma söhbət bunda deyil. Söhbət burasındadır ki, Qəmər arvadın Rəfi adlı oğlunun Bakıdan heç vaxt gelməyəcəyi xəberini də bir gün Buzbulağa həmin o iynə, üskük, nəlbəki, dem çaydanı, arvad trusiki və yalançı üzük satan Qəmər getirdi və bu gözlənilməz xəbəri kənddə uzun müddət hərə öz bildiyi sayaq yozdu. Kimi dedi, bizim yer sərhəd yeridir, Rəfi də hökumətə etibarsızlıq eləyib, buna görə onun Buzbulağa gəlməyinə icaza vermirlər; icazə versəydilər, gələrdi. Kimi dedi, sərhəd-zad bəhanədir, istəse gələr, yəqin ona görə gəlmir ki, yenə böyük iddiası var: indi də Bakıda bir ayrı professornan kəllə-kəlleyə gəlməyə hazırlanır. Dedilər: Rəfinin anası da kitabdır, arvadı da. Və bunu, o biri Qəmər az sonra, Bakıdan getirdiyi təzə xəberlə təsdiqlədi:



guya Rəfi öz dili ilə ona deyib ki, mənimki Buzbulaqnan çıxdan qurtarıb. Deyib ki, anama deyin, elə bilsin mən adda oğlu-zadı yoxdur, elə hesab eləsin ki, mən o davadan da heç gəlməmişəm, ölüb qalmışam oralarda. Amma belə şey heç mümkün idimi ki, əynində toptezə şiviyot kostyumu olan sağ-salamat bir adamı göz görə olmuş hesab eləyəsen. Və günlerin bir günü Qəmər arvad o biri Qəmərə qoşulub Bakıya getdi. Həm belə hesab eleyirdi ki, oradan Qəmər arvad ya Rəfi ilə bir yerdə gələcək, ya da əger Rəfisiz gelsə, çox pis goləcək — gərek bundan sonra bir müddət Qəmər arvadın gözünə görünməyəsən. Qəmər arvad Bakıdan Rəfisiz goldı, amma qətiyyən pis gəlmədi. Əksinə, mən deyərdim ki, hələ getdiyindən də qat-qat yaxşı gəldi: qıraq, sevincək, həmişəki kimi zarafatçı; üstəlik, əynində do (çadrasının altında) bir təzə şiviyot pencək — kişi pencəyi. Və Bakıdan gelən kimi Qəmər arvad kənddə birinci bunu elan elədi ki, bəs bütün Yer üzündə Sovet hökumətinə borabər qeyri bir hökumət-zad yoxdur, əger evvelələr o, buna bir inanırdısa, indi, gedib Bakını və Rəfini görəndən sonra, hesab eleyin ki, min inanır. Dedi ki, dünyada o cür yerlər ola-ola ağıllı adam bu Buzbulaqda gəlib heç yaşamaz da; nə var burda dərədən-təpedən savayı. Bura, dedi, yaşamalı yer olsayıdı, yüz iyirmi dörd min peyğimberin heç olmasa tək birinin qəbri burda olardı. Və Rəfi də lap yaxşı eleyir ki, gəlmir bura. Gəlib burda neçniyəcək? Bir para görməmişər kimi bu kolxozu ələm-çapmayacaq ki? Qəmər arvad dedi ki: bu kəndi ac qurd kimi söküb dağıdanlar var. Amma mən, dedi, oğul böyütmüşəm, qurd böyütmemişəm. Və heç istəmirəm do ki, mənim oğlum gəlib burda bu cür qurdların üzünü görsün...

Bəli, Qəmər arvad o vaxt Bakıdan belə gəldi. Amma o vaxt Qəmər arvad Bakıya gedəndə, sən demə, Rəfi Bakıda heç yerli-dibli yoxmuş. Hardaymış, Allah bilir, amma Bakıda yoxmuş. Və Qəmər arvadın əynindəki o şiviyot kişi pencəyi kiminmiş — bunu da birçə Allah bilir. Sonra, gah dedilər ki, Rəfi Moskvadadır, gah dedilər, onu Yerevanda görən olub. Və Buzbulaq yekdilliklə bu qərara goldı ki, yenə Rəfi Bakının professorları ilə yola getməyib. Və Buzbulaq Rəfinin bareśində uzun müddət elə bu fikirdə də qaldı, çünkü Buzbulaq üçün belə sərfəli idi. Çünkü Buzbulağın uca dağları da vardi, alçaq təpələri də vardi və madam ki, bunlar vardi, deməli, Buzbulağın, Bakının professorları ilə kəllə-kəlleyə geləsi bir adamı da mütləq olmaliydi. Bu mənada, Rəfinin şübhəsiz ki, baxtı yaxşı gətirmişdi... Lap elə Qəmər



arvadın öz baxtı da... Çünkü Rəfinin böyük-böyük professorlarla kelle-kelleyə geldiyini görməzə-bilməzə qəbul eleyen buzbulaqlılar Qəmər arvadın Buzbulaqda məhz belə bir oğul anası kimi gəzib dolanmasına niyə də mane olmalı idilər?

Və uca dağları da, alçaq təpələri də olan Buzbulaqda, qocalıb əldən-ayaqdan düşənəcən, Qəmər arvad məhz beləcə də yaşadı: ayağına yamaqlı qaloş geymədi, çadrasına ütü çekməmiş toya-yasa getmədi. Taxlı biçilib daşımamış kolxoz zəmилərindən arvadlar torba-torba sünbül getirəndə Qəmər arvad onların arasında heç vaxt görünmədi və dükəninin qabağında çit üstündə, manpası üstündə çıçırtıdan qulaq batanda, orada Qəmər arvadın səsini heç kəs eşitmədi. Kim bilir, ölüm vaxtında gəlsəydi və o Rəfi neçə-neçə illərdən sonra Bakıda təzədən peydə olmasayı, belkə Qəmər arvad bu dünyadan beləcə də köçüb gedəcəkdi. Amma ölüm vaxtında gəlmədi. Üstəlik, qocalıb əldən-ayaqdan düşmüş Qəmər arvad yorğan-döşoyin içində zarıya-zarıya, evinə gedib-gələnlərə Rəfidən təzə-təzə gileyilənməye başlayanda, Bakıdan belə bir xəbər gəldi ki: bəs Qəmər xalanın Rəfi adlı oğlu orada heç bir böyük iş-zad da görüb-elemir, adice kitabxanaçı işləyir. Bu xəbər Qəmər xalanın öz qulağına da çatdı, ya çatmadı – bilmirəm. Ancaq o vaxt Bakıya gedəndə Rəfinin Bakıda olmadığını Qəmər xala məhz bu xəbər çıxandan sonra boynuna aldı.

Günlərin bir günü Qəmər arvadı aparıb basdırıldılar. Qəmər xalanın sandığından xeyli pul tapıldı və o pulu döne-döne sayıb, ağsaqqalların, ağıbirçeklərin uzun-uzadı məşvərətindən sonra, aparıb Bakıda Rəfiyə çatdırmağı qərara aldılar. Bundan ötrü həmin o, iynə-üskük satan Qəmərdən eləvə kəndin cavalarından da iki nəfərini seçdilər. Qəmər xalanın pulunu, onların iştirakı ilə, bir də saydilar. O puldan qəbirqazanın, mürdəşirin və Bakıya yollanışı o üç nəfərin o baş-bu başa yol xərcini hesablayıb götürdüllər – qalanını Rəfiyə göndərdilər.

Qəmər xalanın pulu olmalı idi, çünkü Buzbulağın ərlik qızlarına nişan aparan da o idi və sonra, bir gün o qızların doğmaq sancısı tutanda qollarını dirsəyəcən çırmalayıb (çayından, kefindən də qalmadan) uşağı dünyaya getirməyə hazır dayanan da Qəmər xalayıdı. Həm də Qəmər xala təndirdə çörək yapmağın da yaxşı ustası idi və üstəlik, deyilənə görə, haçansa, "dünyanın düz vaxtları" Qəmər xalanın hələ bundan da savayı sənəti varmış: bir vaxt o, evlərdə uşaqlara nağıl

deyib, vaxt hesabı, zəhmət haqqı alırmış. Əlbəttə, hər evdo yox, çünki allahın nağıl deyənин də zəhmət haqqı vermək hər adamın işi deyildi və ləp zəhmət haqqı bir yana dursun, bol odunu, isti sobası olmayanın və o sobanın üstündə xörək qazanı qaynatmayanın nağıl neyinə gerek idi. Və heç "dünyanın o düz "vaxtlarında" da yəqin ki, Buzbulaqda hər adamın isti sobasının üstündə xörək qazanı qaynamamışdı. Amma bütün bunlar öz yerində, əger nağıl danışmaq Qəmər xalanın peşəsi idisə, deməli, Qəmər xala ya gərek təzə nağıllar öyrənəydi, ya bildiyi köhne nağılları dəyişib-təzələyeydi, ya da gərek özündən təzə nağıllar quraşdırıydi. Ve Qəmər xala özündən saysız-hesabsız şerli-sersiz təzə nağıllar quraşdırılmışdı. O nağılların çoxusu namusdan, etibardan, ər yolunda, namus yolunda boynunun vurulmasına razi olan gözəl qızlardan, gəlinlərdən, qoca ata-ananın hörmətinini dünyada hər şeydən üstün tutan ağılli, qeyrətli övladlardan idi, çünki isti sobalarının üstündə hemişa xörək qazanı qaynayan o evlərdə Qəmər xala öz nağıllarını, əsasən, hələ ərlik vaxtı çatmamış qızlara danışırı və o qızların atasaları Qəmər xalaya əbəs yere omək haqqı vermirdilər.

Buzbulaqlılar bir vaxt üç adamlıq nümayəndə heyəti ilə Bakıya göndərdiyi pulun içinde Qəmər xalanın nağıl haqqından belkə vardı, belkə yoxdu. Amma, deyilənə görə, o pul xeyli pul idi. Və Rəfi o xeyli pulun bir qəpiyini də götürməmişdi. Və nə yaxşı ki, götürməmişdi, yoxsa uca dağları və alçaq təpələri olan Buzbulaq Rəfinin adını insanlıq cərgəsindən birdəfəlik silerdi. Və indi, o vaxtdan iyirmi, iyirmi beş il keçəsə də, burada bu yas yerində, bu qader buzbulaqlının içinde Rəfi heç bir vəchlə gəlib otura bilməzdı.

### 3


Yas yerinin bir küçündə Rəfi yazıq-yazıq qışılıb oturmuşdu. Nə çay içirdi, nə papiros çəkirdi, nə də bir kəsin üzüne baxırdı. Rəfinin sir-sifəti elə bil eprimişdi, bürümüşdü, bozumtuş şlyapasının altında almı görsənmirdi, təkcə gözleri görsənirdi; gözleri hərəkətsizcə, dümdüz qabağa zillənməmişdi və əger o gözlərdə zərrəcən işiq vardısa, deməli, o işığın yönü geriye olmalı idi, Rəfinin öz içini sarı tuşlanmalı idi, çünki onun qabağın zillənən gözlərində işıqdan-işartidən əsər-əlamət də yox idi.

Rəfinin bir tərefində rəhmətlik Sadıq kişinin oğlu Nəriman əyləşmişdi. Nə Nəriman bu yas yerinə yaraşındı, nə bu yas yeri Nərimana

yaraşırdı: o, ömründə Buzbulaq üzü görmeyen ortayaşlı bir adam idi və (burası nə qədər qəribə olsa da) onun ömründə Buzbulaq üzü görməməyi elə bil baxışındaca açıq-aşkar bilinirdi. Burada oturanların bir qismını Nəriman, deyəson, birinci dəfə görürdü, bir qismını isə, guman ki, ilk dəfə atasının yas məclislerində görmüşdu. Və gözlerini dolandırıb, o başdan bu başاقan yasda oturanların hamisini baxışından diqqətlə keçirə-keçirə elə bil, buradakı adamlardan hansının o yasda da olduğunu və hansının olmadığını özü üçün dəqiq müəyyin elemək isteyirdi. Burasını dəqiq məlum elemək o qədər də asan deyildi. Amma yasda oturanların böyük əksəriyyətinin buzbulaqlı olmasına heç bir şəkk-şübə yox idi. Və sən demə, bu Bakı kimi yerde, bir brezent çadırın altına yığışanda, buzbulaqlar elə sir-sifetdən də bir-birlərinə yaman oxşayırmışlar. Savadlı-savadsız – bəlkə əllidən də çox adam olardı: bildir, inişl institut qurtarıb, Bakıda hələ təzə-təzə özlərinə yer eleyonlər; Sumqayıtda fəhlə işləyənlər; Bakının bazarlarında il uzunu meyve qurusu satanlar... Yasda oturanların üç nəfəri isə Buzbulaqdan yeqin ki, elə bu gün gəlmİŞdi. Və sanki buranın yas yeri olduğunu vaxtaşırı yada salmaqdan ötrü, onlar öz aralarında qabaqcadan şərtləşmiş kimi, növbə ilə, fasile ilə orda-burda ağlayıb, əllerinin dali ilə gözlərinin yaşını silirdilər. Onların yuxusuz olmaqları gözlərindən bilinirdi; oturmaqlarından, baxmaqlarından bilinirdi ki, Buzbulaq elə həmişəki Buzbulaqdır və üzlərinin qızartısı ilə əllerinin çatından fərz elemək olardı ki, Buzbulağa qar yağıb, şaxta düşüb...

Senin anan Qəmər xala da qışda öldü, Rəfi. Gece qar yağmışdı – qəribə yurnaq qar idi, qışın, gərək ki, birinci qarı idi. Əksinə, o qar yeri bir az da yumşaltmışdı və qəbirqazanlar da, deməli, qəbir yiyesini söyməmişdilər... O qar isti idi, pambıq kimi yüngül idi; Buzbulaq məscidinin taxcasında həmişə ağızlaşağı dayanan tabutun üstündə də qar vardi, Rəfi! Və o gün, əvvəl Qəmər xalanın ölməyindən xəbər tutub, sonra məscidin taxcasında o tabutun yerini boş görenlər yeqin ki, sən də xatırlamışdır.

Senin götürmediyin o pulun min beş yüz manatına Qomər xala üçün bir yaxşı başdaşı yazdırıldılar. Sonra bir yaxşı mal alıb kəsdiłor, təndirdə təzə çörək yapdılar; çayxananın böyük samovarlarını gotirib, sizin evin eyvanında qaynatdılar - Qemər xalaya ehsan verildi və o ehsanda səni də xatırladılar, Rəfi. Dedilər ki, o Rəfiyə də Allah sebir versin, mərhəmet versin. Dedilər ki, Allah onun çətin işini asan eləsin.




Dedilər ki, Allahın dərgahına üz tutun, ey camaat, Allah alidir, rəhmidildir, keçər Rəfinin günahından! Sən bizim o bədbəxt Pəfini cəhonnəm əzabından hifz elə, ya pərvərdigar! – dedilər. – Barı o dünyada, qoy ana övladdan, övlad anadan ayrı düşməsin. Qoy, qadir Allah ana üroyinin mərhəmetini heç nankor övladlara da osirgeməsin, – dedilər. Və hamı bir ağızdan “amin, ilahi!” – dedi.

Qəmər xalanın ehsanında buzbulaqlılar Rəfini Allaha tapşırıdlar, amma Allaha tapşırılmaq hələ bağışlanmaq demək deyildi: yəni, bu qoliz əhvalatı Allah öz bildiyi kimi həll eləsa yaxşı idi, təki bir vaxt yerdən göye qalxan o ana fəryadının qəzavü-qəderi Buzbulağın başından uzaq olaydı. Amma burası da var ki, aaklı-başı yerinde olan sağ-salamat bir adamı Allaha tapşırmaq, o adama təkcə rəhm elemek deyildi, həm də onu dolayısı ilə, bəlkə qarğımaq deməkdi, çünki Allahın mərhəmeti şikəstlərin, bir də pis gündə, dar ayaqda çarasız, günahsız əzab çəkenlərin payına düşürdü. Rəfi isə Bakıda sağ-salamat idi və üstilik, kefi istoyəndə hələ Bakının professorları ilə kəllə-kəlləyə də gəle bilirdi.

Və kim bilir, bəlkə Rəfi Bakının professorları ilə bir vaxt doğrudan da kəllə-kəlləyə gəlmİŞdi və o gün Rəfini Allaha tapşıranda, bəlkə buzbulaqlılar işin bu tərefini də nəzərə almışdilar... O vaxt Rəfi xəstə olmasa da, bəlkə, pis gündəydi, dar ayaqdaydı? Belə Rəfinin heç bir günahı yox idi, günah faşistlərdə idi – o faşistlər ki, onun Buzbulağa gəlmək kimi olduqca sade bir işini bu cür dolaşığa, çətinə salmışdilar. (Və bələ şeyi açıb-ağartmağa bəlkə Rəfi utanmışdı, yaxud bunu kiməse söyleməkdən, bəlkə, sadəcə ehtiyat elemişdi).

Bəlkə günah heç o faşistlərdə də deyildi. Rəfinin Buzbulağa gelməməyimin bəiskarı, bəlkə elə doğrudan da Bakının professorları idi. Yaxud, Rəfini həmin professorlarla kəllə-kəlləyə getirən, bəlkə, o Buzbulağın özününcə elə böyük bir dərdi idi ki, lap doğma ananın ölümü də o dərdin qabağında adı bir şey idi?.. Hər halda, bu işin bir ciddi səbəbi olmalı idi. Axi, Rəfinin Qəmər arvadla incikliyi olmamışdı, Buzbulaqla küsülüyü olmamışdı (əger bələ şey olmuş olsaydı, bunu Buzbulaqda mütləq bilərdilər).

Bir sözlə, bu əhvalat qoliz əhvalat idi, insan ağılına o qədər də sıqan şey deyildi və insan ağılına o qədər də sıqmayan belə qoliz bir əhvalatı, içi Rəfi qarşıq, Allahın ixtiyarına verməkdə buzbulaqlılar, heç şübhəsiz, ən ədalətli yol seçmişdilər... Qəmər xalanın ehsanında



hamı doyunca yeyib-içdi, hələ yemək artıq da qaldı. Üstəlik, o ehsan-dan min manata yaxın pul da qaldı və o pulun hamısını kor Cəfəre verdilər. Kor Cəfərin o çağacan patefonu vardi. Indi kor Cəfer “priyom-nik” almaq fikrine düşdü. Əsgərlidən təzə qayıtmış bir bigiburma buzbulaqlı balası o pulu götürüb, kor Cəfəre “priyomnik” almaq üçün, bir payız, Bakıya yola düşdü. Getdi və heç vaxt qayıtmadı.

4

Onda əllinci illerin təxminən evvəlli idı, indi – yetmişinci illerin axırları. Qəmər xalannı dediyinə görə, Rəfi düz otuz beşinci ildə və düz on yeddi yaşda Buzbulaqdan Bakıya oxumağa getmişdi. Deməli, bu hesabla Rəfinin indi altmışa yaxın yaşı olmalı idı. Indi Rəfi tarix elmləri namizədi idı. Haradasa arxivdə işleyirdi, haradasa mikrorayonda yaşayırırdı. Bura isə şəhərin nisbetən mərkəz yeri idi. Ölənin qırxi idı. Və görünür, bugünkü ehsana Bakıda yaşayan buzbulaqlıların hamısını çağırmışdılar.

Bayırda böyük binanın hansı mənzilindənse hərdən arvadların ağlaşma səsi gəlirdi. Mən bir vaxt o mənzildə olmuşdum. Tələbə vaxtlarında mən ora Buzbulaqdan bir zənbil meyvə getirmişdim. Qabaqcə telefonla zəng elədim. Telefonda danışan rəhmətliyin özü idı. Mən o zənbili ətirəndə qamını acan da o idi. Bəs indi mən onun sıfa-

də, gilası soruşmaqdə tamam başqa bir məqsədin vardi. Demək isteyirdin ki, biz qonşuyuq, yaxın qonşuyuq, o qədər yaxınıq ki, biri-mizin gilas ağacı o birimizin damına əyilir. Ancaq sən bir şeyi bilmirdin. Bir əsas şeyi bilmirdin. Bilmirdin ki, o damda, həmin o gilas ağacının budaqları altında, sən bir axşam divarın dibinə qılışıb, xəlvət-xəlvət, içün-için ağlayanda mən sənin səsini eşitmışdım... Sonra nə oldu, qonşu? Sonra o oldu ki, sən ağlayıb, inadını yeritdin: səni Əlinin oğlu Vəliyə əra vermədilər. Və sənin yaşamaq ixtiyarın yenə özündə qaldı. Bərkdən danışmaq ixtiyarın, ucadan gülmək ixtiyarın. Kənlünə tut düşənde tut ağacının başına dırmaşaq, kənlünə nəğmə düşənde o ağacın başında nəğmə oxumaq ixtiyarın...

Sənin, yenə o gilasın budaqları altında, o damda o divarın dibində xəlvətə çəkildiyin başqa bir axşam da yadına gelir. O gün sizə elçi gələnlər Bakıdan idilər. Və o axşam, o gilasın budaqları altında sen xəlvət-xəlvət, içün-için ağlamırdın. Gizlənmişdin, çünki gizlənməli idin. Çünki qayda beləydi: madam ki, o elçilər sizin qapıya sənə görə düşmüşdülər, sen gərek bir yer tapıb gizləneydin. Amma o elçilərin gelməyi xeyli sonranın ehvalatı idı. Bundan qabaq hələ aylar vardi, illər vardi. Hələ rayon mərkəzindəki pedaqoji texnikum vardi. Buzbulaqdan rayon mərkəzinə gedən dağlı-düzənli yolların yazı vardi, qıştı vardi. Buzbulaq məktəbinin həyətində, bir yaz fəsli, budaqları salvin-salvin saralan nisniçə ətəci vardi. Və dünvədə bir qoriba seir

qırmasaydı, Səfurə bacının yaddasının itməyi də, onun Bakıda körpə qoyub gəlməyi də bəlkə Buzbulaqda o qədər təz bilinməzdı.

O qapı hər dəfə açılanda Səfurə bacının anası Gülgəz xala (qapı açanın kimliyində asılı olmayaraq) ucadan, yanıqlı-yanıqlı qışqırırdı:

— O qapını bərk çək, ay evi yixilmiş. O qapını bərk bağla, ay qapısı bağlanmış. Qaçar, vallah, qaçar. Qaçıb dağda-dərədə qurda-quşa yem olar. Bakıda balası qalıb...

Amma Səfurə bacı qaçana oxşamırdı, heç oxşamırdı. O sözləri də Gülgəz xala, mən bılən, yandığından deyirdi. Gülgəz xala qışqırıb, yanışını söndürüb susurdu; eyvanın bir küncündə, həmişə oturduğu yerdəcə oturub, ya corab toxuyurdu, ya düyü arındırdı, ya da yun çırpırdı, yaxud yun əyirirdi. Her halda Gülgəz xala heç vaxt bekər durmurdu. Bir də Gülgəz xala heç vaxt ağlamırdı, sizlamırdı (qoy kim nə deyir desin: Buzbulaqda dərdə dözmək asan olur!) Gülgəz xala hərdən Səfurə bacıya acıqlanırdı, onu yamsılayırdı, söyürdü, danlayırdı:

— “Qövsi-qüzəh”, “qövsi-qüzəh” — deyirdi. — Görüm yox olaydı o qövsi-qüzəyi. Bir kelmə sözü ağzına salıb, səherdən-axşamacan saqqız kimi əynəvirənsən. O arxin başına dolanıb, arsız-arsız mirıldanırsan. Kəs, bəsdi. Delison e, kül başına! Bakıda balan qalıb e, balan qalıb!..

“Bala” sözünü bərk-bərk qışqıra-qışqıra elə bil Gülgəz xala Səfurə bacını hansı yuxudansa oyatmaq istəyirdi. Səfurə bacı isə, elə bil, doğrudan da yuxuda idi və yuxuda Səfurə bacı Gülgəz xalanın sözlərini heç vaxt eşitmirdi.

Bir misra şerin yuxusu! — Qəribə deyilmə?.. Və o bircə misra şerin yuxusunda arxin suvuna baxa-baxa həlka Səfurə bacı Buzbulağın

ki, hər səhər xoruz banında rayona gedən o beş nəfərin ikisi birdən-birə müəllimə oldu; Buzbulaq məktəbində oxuyan qızların evi onda yixıldı ki, hər səhər xoruz banında, bir-birlerini qapı-qapı səsləyə-səsləyə rayona gedən o beş nəfərin üçü birdən-birə müəllim oldu. Qızlarımız oğlanlarına vuruldu, oğlanlarımız qızlarına vuruldu. Və vallah-billah, o bir ay dərs olmadı, bir qəribə sevmək xəstəliyi oldu. Nə bilim, bəlkə ən yaxşı dərs də elə o idi...

O yaz Səfurə bacı ilə Buzbulaq məktəbində dərs deməyə gələn üç oğlanın biri Natiq idi, biri Həsən idi, biri Sabir idi. Və bəlkə bu dün-yada o üç nəfərdən savayı başqa bir Əlinin oğlu Veli də vardi və kim biliir, o bircə misra şerin yuxusunda bəlkə Səfurə bacı həmin o Əlinin oğlu Vəlini də gördü... Bəlkə Səfurə bacı Buzbulağın günəşindən məst olmuşdu? Bəlkə Buzbulağın çiçəklərinin ətrindən məst olmuşdu? Bəlkə Səfurə bacı, Bakıda o arxin həsrətini o qədər çekmişdi ki, indi heç körpə balası da gözünə görsənmirdi?..

O — azar idimi, yuxuydum, ya nəydi — bilmirəm. Hər neydən, bir gün Səfurə bacı ondan ayrıldı. Özü də, bir gecə hönkür-hönkür ağlayandan sonra ayıldı. Sən demə, o dərdin dərmanı da elə bu imiş. Sən demə, bu dərmanı Gülgəz xala çoxdan bilməmiş. Və o danlaq da, o söyüş də, sən demə, elə Səfurə bacını ağlatmaqdən ötrü imiş.

— “...Elə o gece bildim ki, sağalacaq. Gözleri yaşaranda bildim. Uzatdım yorğan-döşeyə, gördüm ağlayır. Dedim: ağla, bala, ağla. Evin yixilib, dedim, dəli olmusan. Bakıda südəmer balan qalıb, ağlamalı günlündü, doyunca ağla... Birdən hönkürdü, nə hönkürdü. Gecəni yatdı, səhər duran kimi usağı xəbər aldı. Isə bax, bunacan yaziq balamın heç

məktəbini görürdü: o məktəbdə ki, Səfurə bacı vur-tut bircə ay dərs . demisdi...

doğmağından xəbəri yox idi...”

Bir zaman Gülgəz xala Səfurə bacının sağalmagını Buzbulağın

## KÖMÜRLƏ YAZILAN ŞEİR

Özü də Fizzə müəllimənin barəsində. O Fizzə ki, bir zaman bizim küçədən, səhərlər xoruz banında, Səfurə bacını ucadan səsləyirdi. O Fizzə ki, bir yaz bizim məktəbə Səfurə bacı ilə birgə dərs deməyə gəlmişdi. Fizzə müəllimənin sarı jaketi vardi, sarışın saçları vardi ve Buzbulaq məktəbinin həyətindəki pişpişə ağacı da o yaz sapsarı pişpişələr açmışdı. Və o ağac Fizzə müəlliməyə yaman oxşayırdı...

Sonralar Fizzə müəlliməni böyüdürlər, onu irəli çəkdilər. Məktəbin eyvanına, ibarənin qabağına, qapılara, divarlara, hər yerdə Fizzə müəllimənin şəkli vuruldu. Və Fizzə müəllimənin barəsindəki o şeir də elə o vaxt peydə oldu. O şeri gecələrin birində kimsə, qara kömürlə, məscidin ağappaq taxçasına yazımışdı:

Aşura gecəsində,  
Misirxan küçəsində,  
Fizzə Mehdiyevanın  
Əl gəzib məməsində.  
Buzbulaq oldu rüsvay,  
Öliesgor ağam vay!

Guya aşura gecəsi, camaat Molla Teyyubun evinə yiğisib, xəlvəti imamların təziyəsini saxlayanda, kimse Fizzə müəllimənin evindən qara kostymlu bir kişi çıxdığını görmüşdü. Guya o adam Buzbulaq adəmi deyilmiş, rayondan gəlmə imiş. Özü də elə bir adammış ki, onun kim olmayı – bu dünya durduqca sərr olub qalmalı imiş.

Məscidin ağappaq taxcasında qara kömürlə yazılan o şeir Buzbulaqda aşuradan da betər bir vaveyla qopardı. O şeirdən, evvəl uşaqlar xəber tutdular. Səhər tezdən məscidin qabağında uşaqlar qışqırışmağa, atılıb-düşməyə başladılar. Sonra, yoldan keçən qızlar, arvadlar (oxuya biləni də, oxuya bilməyen də) dayanıb taxçaya boylandı; o şeri yaşılı kişiler də gördülər, amma nə qədər qəribə olsa da, onu o taxçadan pozmaq heç kimin ağluna gəlmədi. Sonra kənd sovetinin sədri Talib dayı geldi, kənd sovetinin katibi Ceyran bacı geldi və o qara, kömür yazılışını da məscidin taxcasından elə onlar pozdurdu. Amma, sən demə, o yazı məscidin taxcasında həlo bir müddət də qalmalı imiş; o yazının guya şəkli çəkilməli imiş, çünki bunsuz, o şeri yazan adəmi tapıb ortaya çıxarmaq mümkün deyildi. Və işin bu tərəfi rayondan üç

nəfər adam gələndə məlum oldu. Talib dayı, Ceyran bacı, Zinyet Şəkerek qızı, bir də rayondan gələn həmin o üç nəfər o gün bizim direktorun kabinetində bu işin üstünü açmaq üçün çox əlleşdiler: soruştmadıqları uşaq qalmadı, baxmadıqları dəftər qalmadı; o yazının kimin xəttinə oxşadığını o gün məscidin qabağında görsənən uşaqların hamisindən birbəbir xəbər aldılar, amma o şeri yazan, sən demə, rayondan gələn o üç nəfərdən də bic adəmmiş, çünki şeir çap hərfləri ilə yazılmışdı – belə yerdə xətti necə ayırd eləmək olardı? Və o xətti ayırd eləmek heç cür mümkün olmadı. O xətt də sırt olub qaldı. Aşura gecəsi guya Fizzə müəllimənin qapısından çıxan o qara kostymlu adam da sırt olaraq qaldı. Bir də, məscidin ağappaq taxcasındaki kömür qarası... O şeir pozulandan sonra da o kömürün qarası məscidin taxcasından uzun müddət pozulub getmedi.

## 5

O şeir Fizzə müəllimənin təmiz adına heç bir ləkə getirmədi. Fizzə müəllime deputat da oldu, əre də getdi, uşaq da doğdu. Vaxt keçdi – məscidin divarında kömür qarasının heç izi-tozu da qalmadı. Amma o ləkə haradasa, sən demə, qalıbmış. Sən demə, "Buzbulaq" deyilən yerdə heç kömür qarası da asanca, izsiz-tozsuz itib-gedə bilməzmiş. Bu isə lap sonralar Mücrü arvadın oğlu Rəcəb əsgərlikdən qayıdanda məlum oldu. O Rəcəb ki, əsgər getməmişden qabaq kolxozun ilxisini otarırdı. O Pəcəb ki, əsgərlikdən qayıdır, kolxoz sədri Cümşüdü gecənin hədd yarısı deyirman arxında möhkəməcə döyüb, gedib öz ayağı ilə türməyə girmişdi. Rəcəb iki il türmədə yatmışdı. İndi Sumqayıtda, hansı zavoddasa fehlə işləyirdi. Və bu saat bu yas yerində o mənimlə yan-yanaya eylesmişdi.

Rəcəbin eyin-başı yaxşı idi. Sifeti diri idi, hökmli idı. Başını aşağı salıb papiros çekirdi. Hərdən gözlərini dolandırıb, yasda oturanlara baxırdı və bu baxmaqla da elə bil aşkar deyirdi ki, bəli, Rəcəb mənəm, Cümşüdü mən döymüşəm və mən kişi adəməm, buna şübhə eləyən yoxdu ki?

Cümşüdü döyməyi öz yerində, amma kişilik səridən Rəcəbin işləri doğrudan da yaxşı götirmişdi. Az vaxtda Sumqayıtda mənzil almışdı. Evlənmişdi, anasını Buzbulaqdan Sumqayıta köçürümdüşü. Və Buzbulaqda vur-tut dörd-beş il əvvəl baş verən o əhvalatı da indi Rəcəb,

elə bil, yerli-dibli unutmuşdu. Amma yox, belə şeyi unutmayaq çatın ki, mümkün olaydı. Belə hadisə bizim zəmanədə nəinki Buzbulağın, lap cəmi bəşər əhlinin həyatında, mən deyərdim ki, o qədər də tez-tez baş vermir. O əhvalat çox qəribə əhvalat idi, daha doğrusu, əhvalat deyildi, nağıl kimi bir şey idi.

## RƏCƏBLƏ RUGZARIN NAĞILI

Biri sağıcı, biri ilxiçi. Yəni, hər ikisi ferma işçisi. Cümşüd isə, Rəcəb əsgər gedəndə, hələ kolxozi sedri deyilmiş, kolxozun mal həkimi imiş, – bunu da yadımızda saxlayaqq.

Rəcəblə Ruzgar bir-birini çoxdan isteyirmiş. Rəcəbin əsgərlik səhbəti çıxanda nişanlanırlar. Rəcəb əsgərlikdə olanda onlar məktublaşırlar, ya məktublaşmırlar – bilmirəm. Amma eşitdiyimə görə, bu nağılin əvvəli Rəcəb əsgərlikdən qayıdan gün elə vağzaldaca başlanır.

Rəcəb qatardan düşəndə görür ki, Buzbulaq kolxozunun maşını vağzaldadır. Maşını sürən də, görür ki, elə homişəki Möhsündür. Amma Möhsün, onlar Buzbulağa gedəndə, yolda özünü çox birtəhər aparır: lal-dinməz, qaşqabaqlı; Rəcəbin soruşduğu sözlərə ya könülsüz, ağızucu cavab verir, ya da heç cavab vermir. Rəcəb dilxor olur. Elə bilir ki, ya anasının, ya da Ruzgarın başına bir iş gəlib. Soruşur ki, anam sağdır? Möhsün deyir ki, sağdır. Deyir: Ruzgar necədir? Möhsün deyir: lap yaxşı. Amma sözü demek do var, demek də. Möhsünün o təhər könülsüz danışmağı Rəcəbi möhkəm şübhələndirir. Sonra Rəcəbin ağlına nə yerləşir, maşını dayandırır. Möhsünü sürüyüb maşından yerə salıb deyir ki: indi, danış götür, Buzbulaqda nə var, no yox? Möhsün and içib, aman eləyir. Deyir: vallah, billah, heç nə yoxdur. Anan da sağdır, – deyir. – Ruzgar da sağdır. Amma Ruzgar, – deyir, – bu saat kənddə yoxdur. Uç gündür ki, Bakıya gedib.

- Ruzgar niye gedib Bakıya?
- İclasası gedib.
- İclas nədi?
- İclas da, necə yəni iclas nədi?
- İclas kim göndərib onu?
- Onu öz dostundan soruşarsan.
- Dostum kimdi?
- Cümşüd də, dostun deyil?

– Cümşüd nəçidi?

– Sədrdi də, xəbərin yoxdu?

Amma Möhsün bircə şeyi demir. Demir ki, Puzgarı deputatlıqə veriblər. Demir ki, bu saat Buzbulağın hər yerində (məktəbində, klubunda, çayxanasında) divarlardan, qapılardan Ruzgarın şəkli asılıb. Ya paxılılıqdan demir, ya da qorxudan demir. Və Rəcəb də bundan sonra daha heç o maşına da minmir. Gecənin zülmətində xeyli vaxt paypiyada yol gedir və Ruzgarın deputatlıqə verilməsini də guya o, hələ kəndə girməmiş, kolxozi tövləsinin qarovalıçusundan eşidir.

Deyilənə görə, Buzbulağa çatan kimi (hələ heç evə də bas çəkməmiş) Rəcəbin gördüyü iş o olur ki, qapılardan, divarlardan Ruzgarın şəkillərini qopardır. Sonra gedib, qaranlıqda kibrıt çekib məscidin üç taxcasının hər üçünü, dəlmə-deşiyinəcən, döñə-döñə yoxlaysıv. Ordan da birbaş cumur Cümşüdüň yanına ki:

– Bəs sənin etibarın bu idimi, ay eclafl! Mən orda əsgerlik çəkirəm, burda nişanlım, mənsiz, Bakının qəstinsələrini görər.

İnsafən, deyirlər ki, o gecə Cümşüd özünü çox səbirli aparır, Rəcəbi sakitləşdirməyə çalışır, deyir ki: Ruzgarın namusunu indiyəcən nə qədər uca bilmisənə, indi ondan da on mertəbe uca bil. Deyir ki, biz sənənən dağda-daşda bir pud duz yemişik, mən sənin nişanlına xor baxsam, gərək o duz gözlərimdən töküle. Deyir ki, Ruzgarın deputat olmayı sənin başının ucalığıdır. Deyir ki, bilmək istəsən, bu işdə mənim heç sən deyən rölu-mazadı olmayıb... – Get yat, – deyir. – Səfəhləmə. Yaz açılanda səni fermaya müdür qoyacağam. Bundan belə bu dünyada kef bizimdir.

Amma Rəcəb ipo-sapa yatmaq istəmir:

– Hə, – deyir, – kef bizimdir. Adam oğraş olandan sonra kef eləməyə nə var ki! Sən, – deyir, – oğraşsan, Cümşüd, buna görə də, mən səni döyməliyem.

Cümşüd bu boyda zəheri də udur.

– Döy, – deyir, – nə olar? Amma qışkırmış, sən allah, arvad-uşağı yuxudan cəmə.

– Onda dur çıxaq bayıra.

Çıxırlar bayıra. Cümşüd elə bilir ki, Rəcəbi yumşaldacaq. Danışa-danışa gedib dəyirman arxına yetişirlər. Biri barışığa çekir, o biri davaya. Axını da bu olur ki, Rəcəb dəyirman arxında Cümşüdü ölüncə döyüür, leşini dalına alıb, getirib arvadının üstünə atır.

Bu əhvalatın mabədini isə Buzbulaqda yalan-doğru belə nəql edirlər; Guya Rəcəb Cümşüdün “mitilini” aparıb evlərinə atandan sonra gedib anasına baş çəkib. Deyib ki, əsgərlik vaxtımı uzadıblar, bircə saatlığa buraxıblar ki, gəlib səni görüb qayıdım. Sonra, elə həmin gecə, guya Rəcəb gedib şofer Möhsünü də yuxudan oyadır və ondan Ruzgar barəsində elə qəribə şeylər soruşur ki, başı havalı olmayan adam belə şeyi ömründə ağlına götürməzdi.

Məsələn:

– Ruzgar vağzala kimin maşınınında gedib?

(Bu kolxozda guya Möhsünün maşınınından savayı bir özgə maşında var idi!)

– Gedəndə əyninin paltarı necə idi, başının yaylığı necə idi?

– Maşında damışdırı, yoxsa damışmırı?

– Vağzalda Ruzgar kimlərlə salamlaşmışdı?

– O minən vaqona kim minmişdi?

Hətta bunacan ki:

– Ruzgarın mindiyi vaqona bir qara kostyumlu kişi də minmişdi, yoxsa minməmişdi?..

Bir sözlə, başı havalı adamın sayıqlamağı. Sonra isə, guya Rəcəb Möhsünə deyib ki, o qara kostyumlu kişinin Fizzənin evindən çıxmağı, uşaq vaxtı, bir dəfə guya o özü də görübmüş. Bunu deyib, çıxbı gedib. Amma guya elə həmin gecə RəcəbiFizzənin qapısında üzüqoylu səkinin üstünə sərilib ağlayan da görüb'lər. Bu isə, şübhəsiz ki, nağıldır. Ümumən, bu əhvalatın tam yarısı heç şübhəsiz uydurmadır. Çünkü Buzbulağın köhnə xasiyyətidir: bir səhbət ki, dile-agıza düşdü, onu nağıla döndərmeyince Buzbulağın canı rahat olmaz. Buzbulaq nağılsız ötüşənməz – isteyirsən her eve üç televizor qoy, her küçədə yüz dənə elektrik lampası yandır... Burasını elə bu, Rəcəb və Ruzgar əhvalatının lap sonluğu da sübut eləyir:

Bakıdan qayıdandan sonra Ruzgarın ayaqyalın, başıaçıq rayona cümmağı; Rəcəbin yatdığı dustaq otağının qapısı dalında bir gecə sehərəcən yalvarıb, göz yaşı axıtmağı, bir həftə sərasər ac-susuz, türməyə keşik çekməyi və s. və i. a.

Guya Ruzgar Rəcəbin türmədən buraxılmağına da icazə alır. Ancaq Rəcəb türmədən çıxmır. Deyir ki, çıxsam səni öldürəcəyəm, tike-tike doğrayıb, kolxozun itlərinə yedirəcəyəm. Bir sözlə, belə bir qəribə sonluq. Yarı gerçek, yarı uydurma... Özü də, o vaxt türmənin

qapısında guya gözlerinin yaşıni axıdib, ölenəcən ərsiz qalacağına and icən Ruzgar indi erde idi. Həm de (gərek ki) üç uşaq anası idi.

Görən, Ruzgarın barəsində lap bu son günlərdə qəzetdə çıxan məqaləni Rəcəb də oxumuşdumu? Yuxarıda: “Sabahın xeyir, Ruzgar bacı!” Aşağıda: “Neymet Namaz”. (Bizim buzbulaqlı Neymetulla Namazovun yaxşı qəlemi var). Və indi o, Neymet Namaz da burdaydı, yas yerində idi. (Onun qırmızı “Jıqlı”sini hələ bu həyətə girməmişdən, bayırda, darvazanın dalında görmüşdüm). Həmişə zirək, həmişə xeyrə-şərə yarayan Neymetulla! Özünün də belə bir yaxşı xasiyyəti var ki, qəzetlərdə məqaləsi çıxanda Bakıdakı buzbulaqlıların hamisəna bir-bir zəng eləyib xəbor verir. Ruzgarın barəsində məqaləsi çıxan qəzeti isə Sadiq kişinin ehsanında o özü mənə vermişdi. Mən də məqaləni oxuyub, elə oradaca qəzeti Neymetullanın özünə qaytarmışdım...

## 6

Elə o Neymet Namaza baxa-baxa da fikrim necə dağıldısa, bir də gördüm ki, Rəcəb yanında yoxdur. Rəcəb durub getmişdi. Bir də, Buzbulaqdan bu gün gələnlər yox idilər. (Yəqin ki, gecə qatarı ilə onlar elə bu gün də yola düşəcəkdilər, indi vağzala bilet almağa getmişdilər). Qalanların hamısı yerində idi. Amma Recəb, bir də o üç nəfər buzbulaqlı durub gedəndən sonra yas yeri, içi Neymet Namaz qarışiq, mənə tamam boşalmış kimi görünürdü. Bunun bir səbəbi bəlkə o idi ki, qalan adamların əksəriyyətini mən nisbətən yaxşı tanıyırdım. Daha doğrusu, bu adamların məndən ötrü elə bir sırı cəhəti-zadı yox idi. Bilirdim ki, bu adamlar da mənim kimi institut qurtarıb; təxminən eyni kitablardan, təxminən eyni dərsi oxuyub (10 il geç, 10 il tez, fərqi nədir ki?); bir yerde işe düzəlib, təxminən mənim qədər maaş alırlar. Və mənim mənzilim kimi bir mənzildə, elə təxminən mənim kimi də yaşayırlar. Üstəlik, sizi inandırıram ki, bu adamların baxmağında, danışmağında və hətta stekəni əllərində necə tutub, çayı nə təhər içməklərində də kifayət qədər oxşar cəhətlər var idi. Və açığımı deyim ki, belələrinin yanında hətta Sadiq kişinin oğlu Nərimanın özü də məndən ötrü qat-qat maraqlı idi.

Nərimannın sir-sifətindən heç olmasa onu bilmək olurdu ki, bu adamin dünyasının min bir xırda firıldığının heç birindən sən deyən

köklü-əsaslı xəbəri-zadı yoxdur. Məsəlen, bu adam heç vaxt kolxozun bostanından yemiş oğurlamayıb, nənəsinin sandığından kökə çırışdırmayıb. Məktəbdə, əyin-başı nimdaş olduğuna görə, müəllimlər onu dal cərgədə otuzdurmayıblar. İnstitutda, müəllimlərin gözünə girmək-dən ötrü, o özü gedib qabaq cərgədə əyləşmeyib. Bilinirdi ki, bu adam ömründə nə komendant üzü görüb, nə upravdom üzü görüb, ömründə nə bir adama rüşvət verib, nə bir adamdan rüşvət alib. Hetta (size təəccübü gəlməsin!) ömründə heç nədən ötrü heç kəsə yältaqlan-mayıb da... Nərimanın sifətində belə-bələ şeylərin əser-olaməti yox idi. Olsa-olsa bir balaca gücsüzlük əlaməti var idi, bir azca da yor-ğunluq və biganelik...

Nəriman hansı zavoddasa mühəndis işləyirdi. Sadıq kişinin hələ iyirminci illərdə aldığı üçotaqlı adı mənzildə yaşayırıdı. Hal-hazırda isə Rəfinin böyründə çənəsini ovcuna qoyub, dinməz-söyləməz əyləşmişdi.

Rəfinin o biri tərəfində oturanın adı Dəyyan idi və bundan məşhur ikinci bir ad, mən bilen, Buzbulaqda heç olmamışdı. Əvvəla, ona görə ki, Dəyyanın Buzbulaqda azi on ev qohum-əqrəbəsi vardi və bu on evin hərəsindən, çox demirəm, birçə adamın küçədə, çeşmədə, təndir başında, gündə birçə dəfə, "Dəyyan emim", yaxud "Dəyyan dayım" deməyi bir adın Buzbulaqda məshhurlaşması üçün tam kifayət idi. O ki qaldı bu on evin hərəsində beş-on nəfər də uşaq ola. Və azi on evlik bütöv bir nəsil neçə-neçə illər idı ki, böyüklü-kicikli, yeri oldu-olmadı, həmin bu Dəyyanın əziz canına and içirdi.

Dəyyanın məshhurluğunun ikinci səbəbi isə onun Buzbulaqdakı badamlığı idi. Eni-uzunu görünməyən böyük badam bağı. Badam da ki, nə badam: qabığı kağız kimi napnazik. Bəzilərinin dediyinə görə, o badamın şitilini Dəyyan Yunanistandan gotirmişdi, amma yaşılı kişilər deyirdi ki, Yunanistandan getirməyib, Krimdan getirib. Ancaq məsələ bunda deyil. Məsələ burasındadır ki, o badamlıq Buzbulaqda hələ də qalırdı. Və o bağ çoxdan kolxoza bağlı olsa da, Buzbulaqda ona hələ də "Dəyyanın badamlığı" deyirdilər. Deməli, Dəyyanın adı bir də bu səbəbdən Buzbulaq camaatının dilindən düşmürdü.

Amma dünyanın qəribə işləri var. İndi, bu Dəyyanın üzünə baxan-da heç cür inanmaq olmazdı ki, bu sir-sifətdə adam haçansa bağ salıb, ağac əkib, çünki bağ salanın, ağac əkənin elə sir-sifətində də o bağdan, o ağacdan nəsə bir nişanə olur, deyəsen. İnsanın ağaca oxşayan cəhəti az deyil. Onun ağaca oxşamayan əsas cəhəti isə, yəqin ondan

jbarotdır ki, ağac torpaqdan üzüləndən sonra yaşaya bilmir, ancaq insan torpaqdan üzüləndən sonra da kefin isteyən qədər yaşaya bilir. Dəyyanınkı da bir növ bele getirmişi.

O, Buzbulaqdan Rəfidən də üç-dörd il qabaq çıxmışdı. Gedib, Tiflisdə, deyilənə görə, bir müddət hamamda müdər işləmişdi, sonra ticarət sistemində keçmişdi: çayçı, bufçıcı, zavmaq, bir sözle, yüz cür firıldaqdan çıxmışdı. Özü də bütün bunlar sonradan məlum olan şeylər idi. Əvvəller Buzbulaqda hamı belə hesab əleyirdi ki, Tiflisdə bir əsas şəxsiyyət varsa, o da elə Dəyyandır. Lap mənirn özümdən ötrü də, uzun müddət, Tiflis – Dəyyan demək idi, Dəyyan – Tiflis demək idi. Üstəlik, bir vaxt mən möhkəm inanırdım ki, "Tiflis" deyilen yer başdan-ayağa badamlıqdır, çünki bu Dəyyan mənim beynimə öz badam ağacları ilə yaman həkk olunmuşdu. Amma, həyf ki, günlərin bir günü Dəyyan öz ayağı ilə peydə olub, mənim onun bəresindəki gül kimi təsəvvürümü alt-üst elədi. Açığını deyim ki, o gün mən Dəyyani möhkəm söyücedim --

### ƏGƏR O BADAM AĞACLARI OLMASAYDI

Təxminən on il qabağın səhbətidir. Bakıda təzəcə mənzil aldığım vaxtlar idı. Günlərin bir günü (hələ səhər saat yeddi olardı, ya olmazdı) qapının zəngi basıldı. O vaxtacan ömrümde üzünü görmədiyim həmin bu Dəyyan kişi içəri girib birinci bundan başlandı ki, bəs belə olmaz, bala, çox yatırsan.

– Mən, – dedi, – yetmiş yaşılı kişiyəm, amma səhər açılanдан qırx beş dəqiqə bulvarda fizkultura eləmişəm. Qayıdır on beş dəqiqə soyuq suyun altında çıxımışəm. Çay içmişəm, çörək yemişəm. Bazara gedib-gəlmışəm...

– Bağışlayın, – dedim, – axı mən sizi tanımadım.

Kişi əməlli-başlı incidi.

– Tanımadısan da, böyümüsən! Sən bizim Qurbanəlinin nəvəsi deyilsən? Aşağı məhəlli Zir Qurbanəlinin, "Zir" deyəndə incimə ha, zir, yəni cannu, qüvvətdi, əldən-ayaqdan zirək. Kaş elə sənnən mən də onun kimi zir olaydım. Dədəm Məşədi Həsənnən qardaş kimi idilər.

– Bəli...

– Bəlin şirin. Ancaq bu, heç bir dəftər-kitaba yazılmayıb ki, mən boyda kişini məcbur cyleyesən ki, durub sən boyda bir uşaqın ayağına gəlsin. Gərək, qanuna görə, sən məni axtarıb tapaydın. Bəlkə düz demədim?

– Düz deyirsiz, ancaq...

– Nə “ancaq”? Dəyyan adında adam eşitməmişən?

(Bu yerde, həm o badamlıq gözümün qabağına gəldi, həm də dalbadal səsler eşitdim: “Dəyyan əmim”, “Dəyyan dayım”, “Dəyyan dayımın canı”, “Dəyyan əmimin ölmüşü...”)

– Eşitmışəm, – dedim. – Amma...

– Guya sən bilmirsen ki, mən düz yeddi aydı ki, Tiflisdən Bakıya köçmüşəm?

– Vallah, eşitməmişəm.

– Yəni, sən bulvarda-zadda da görməmişən məni?

– Bəlkə görmüşəm. Ancaq mən sizi tanımırıam, axı... Daha doğrusu, indiyəcən tanımırıdmı.

Dəyyan kişi ters-ters üzümo baxdı ve mənim ağılma gəldi ki, yəqin bir yerde kimse məni ona qıraqdan göstərib. Yəni odur: filan-kəsdir, bu da buzbulaqlıdır. Və bunu fikirləşdiyim yerdə Dəyyan kişi mənə təzə sual verdi:

– Sənə, Bakıda nə qədər buzbulaqlı olar?

– Bilmirəm, – dedim və fikirləşdim ki, belə şeyi bilmək pis olmazdı.

Amma, sən demə, hal-hazırda Dəyyan kişini maraqlandıran statistika məsəlesi deyildi.

– Bakıdakı buzbulaqların hamısı bilir ki, men Tiflisdən yeddi aydı ki, köçmüşəm. Əksəri də mənim evimdə olub. Ayrı şeyimiz olmasa da, pitidən, bozbaşdan həmişə tapırıq.

– Bəli.

– Bəlin şirin.

(Və bir xirdə fasılədən sonra):

– Deyəsən, bərk içirsin axı...

Dəyyan kişi diqqətən otağın bur-bucağına baxıb, elə bil mənim içməyimə oşayı-dolil axtardı. Ancaq burası lap ağ idi. Axırıncı dəfə haçan içmeyim yadına gəlmirdi. Söz məni tutdu, nə tutdu.

– Bağışlayın, – dedim, – siz mənim içmeyimi hardan bilirsiniz?

Dəyyan kişi tam qətiyyətlə:

– Bilməsəm, dəmərəm, – dedi. – Bu dəfə tavana baxdı: guya mənim içmeyimə dair eşyayı-dəlil məhz o tavanda idi. – İçmək çoxlarının həyatını məhv eləyib.

Ürəyimdə söz qoydum ki, daha bu adama bir kəlmə də cavab verməyəcəyəm. Qoy, ağlına nə gelir danışın. Ümidim ona idi ki, mən

dillonməsəm, bu adam bəlkə tez çıxıb gedər. Az sonra Dəyyan kişi, doğrudan da ayağa durdu, amma getmədi, balkona çıxdı; oradan harasa bir xeyli baxıb qayıdıb:

– Pis yaşayırsan, – dedi. – Şəhərdə yaşamağın təhrini bilmirsen. Son gərek evlənəsen.

Dəyyan kişi gözümün içino cə baxdı ki, gördüm dinməsem olma-yacaq. Əlacsız:

– Elədir, – dedim.

– Bakılı qızı almayısan!

– Gözüm üstə, – dedim. (Taktikanı doyişmək lazımdı).

– Bu evi haçan almışan?

– Baş üstə.

– Deyirəm evi haçan almışan?

– Evi? Haçan? Bilmirəm.

– Demək, papiro da çəkirən. İki cəhənnəm, hərdənbir iç, sözümüz yoxdu. Amma papiroso rədd elə getsin. Başdan-ayağa zəherdir. Qəzetləri oxuyursan?

Axırıncı taktikam da unudub, tam ciddi bir tərzdə:

– Elə oxuduğum qəzetdir, – dedim.

– Görürsən də hökumət neyniyir: papirosun zəher olmağını qəzetdə açıqça yazar. Ordan da tənbəki planı dolmayanda, kolxoz sədrlerinə o söz... Demək, hökumət istəsə, papiro çəkməyin qabağımı zorla da ala bilər. Ancaq istəmir ki, zor işlətsin, istəyir ki, camaatın özü başa düşüb, o zəherdən könüllü surətdə əl çəksin. Heç bilirsənmı, burda nə boyda palitka var?

Bu axırıncı sözleri Dəyyan kişi elə bir vəhmlə dedi ki, açığı, mən bir az diksinən kimi oldum, ancaq cavabından da qalmadım.

– Bəli, – bilişəm, – dedim. – Burda çox böyük palitika var, amma vallah mən papiro çəkən deyiləm.

Mənim bu dəfə dediyimi Dəyyan kişi elə bil heç eşitmədi.

– Xeyr, bilmirən, – dedi. – Bilsən, o zəhrimarı çəkməzsən. Sənin nə vaxtındır ki, indidən söz damşanda fis-fis fisıldayırsan, dilin-dodağın gömgöydür indidən. Günü sabahdan mütləq basçynə get. Suda çox qalmağı məsləhət görmürəm, amma qıraqda çox hərəkət elə. Atıl-düş, hisin-pasın açılsın. Demək, deyirən ki, evi haçan aldığıni bilmirən?

– Bilişəm, niyə bilmirəm! Orderi fevral ayının düz iyirmi birində almışam.

Dəyyan kişi saymağa başladı:

– Fevral, mart, aprel, may. Demək dörd aydı. Ancaq remont lazımdı. Bizim qonşuluqda yaxşı ustalar var. Əsilləri Tiflis tərəfdəndi. Sabah bir az tez dur yuxudan, deyək gəlib başlasınlar. Yoxsa Bakının lotu-potu ustalarına ilişərsən, qanın gedər.

Az qala yenə “baş üstə” deyəcəkdir, amma yaxşı ki, birdən-birə ağlım işlədi.

– Sağ olun, çox razıyam, – dedim. – Men sabah tezdən əzamiyyətə getməliyəm. Uzun müddətə.

– Bilet almışan.

– Bəli.

– Səfər uzağadı?

– Bəli, uzağadı, – dedim. – Ural tərəfədi.

Cüntki o səhər bu Dəyyanın əlindən mən lap Sibire getməyə da razi idim.

Bu yerde Dəyyan kişi durub, bir də balkona çıxdı və qayıdır:

– Mat qalmalı işdi, – dedi. – Sən bu otaqda nccə boğulmursan?

– Boğuluram, – dedim. Ve baxıb gördüm ki, əllərimin hərəsi bir dizimin üstündədir, özləri də əl deyil, yumruquddur. Möhkəm pərt oldum.

– Hava da pulnandır?

– Hi... hi...

– Yatanda o pəncərəni niyə açıq qoymursan?

– Küçədən səs gəlir.

– Səs yaxşıdı, yoxsa boğulmaq yaxşıdı?

– Boğulmaq yaxşıdı, – dedim, cüntki bu adama nə deməyin daha mənəndən ötrü heç br fərqi yox idi.

Dəyyan kişi ayağa durub:

– Boğul, boğul, – dedi. – Qazandığımı da apar oralarda xərcle matuşkalara. Baban Zır Qurbanəli Uralda qızıl basdırıb sənin üçün.

Mən bu yerdə mütləq nəse deməli idim, ancaq demədim, qorxdum ki, Dəyyan kişi təzədən otura. Cüntki bu dəfə Dəyyan kişi, deyəsən, doğrudan da gedirdi. Xoşbəxtlikdən belə də oldu. Ve elə bu yerdə də mənim ağlıma geldi ki, çıxıb balkonda dayanım, Dəyyan küçədə görənəndə onu yuxarıdan aşağı möhkomcə söyüm. Hətta çıxdım da. Ancaq hələ Dəyyan kişi küçədə görənməmiş, o badam ağacları hər dənsə gözümüzün qabağında peyda oldu və mənim Dəyyan kisini sö-

İndi isə, bir məclis Buzbulaq adamının arasında yalnız Dəyyan kişiinin səsi eşidilirdi:

– ... usaqın tərbiyəsində, düzdü, atanın da rolu çoxdu, amma ananın verdiyi tərbiyə ayrı şeydi. Bu gün bu məclisə əyleşən savadlılar yaxşı biler: Amerikada Benjemin Spok adında bir alim hekim var. O yazar ki...

Və tekce Neymetulla, boynunu bir xeyli qabağa uzadıb, Dəyyan kişiinin söhbətinə diqqətlə qulaq asırdı. Amma yaxşı Rəfi. Rəfi o stolun da-lında nə yaman büzüşmüdü, ilahi. Elə bil indicə stolun altına girəcəkdi.

– ... Benjemin Spok...

Mənim yaxınlığında oturan bir nəfər o birinə:

– Deyirlər, Qənbəri yenə tutublar, – dedi. – Görəsən doğrudurmu?

Kimsə o başda yanıqlı-yanıqlı piçıldadı:

– Ö, görəsen, biz niyə bir-birimizin evinə gedib-gəlmirik?

Və başqa birisi həmin sözleri elə bil havadaca tutub ucadan təkrar elədi:

– Niyə biz bir-birimizin evinə gedib-gəlmirik, Dəyyan dayı?

Dəyyan kişi bir iri boşqabın içindəki halvanı qabağına qoyub, tək-başına, tələsmədən yeyirdi.

– Ona görə ki, hamınız xəsissiz, – dedi. Və “Spok” söhbətini yarımcıq qoyub, bu cari metləbə keçdiyi yerdə həmin adam ona ayrı sual verdi:

– Bəs sən niyə Buzbulağa getmirsən, Dəyyan dayı?

– Mən o xarabaxanaya niye getməliyəm ki?

– Nece niyə? Vətəndi axı.

– Mənim votənim-zadım yoxdu.

Kimsə aşağı başda bic-bic piçıldadı:

– Burasını düz dedi.

– Mən o yerə vətən deyərəm ki, mənim orda... – Boğazında halva qaldığına görəmi, ya nədənə Dəyyan öskürməyə başladı.

Və o “bic” səsin yiyəsi:

– ... badamlığım ola! – deyib, Dəyyan kişinin yarımcıq cümlesini öz bildiyi kimi tamamladı. – Bu saat Buzbulaqda torpaq başına qalıb. Əkib-becəren axtarırlar!

Amma bayaqkı sualı veron də, deyən, tərs adam idi.

– Get bart, bacılarını, qardaşlarını gör.

– Mənim orda qardasıñ-zadım voxdu.

– Bəs Müslüm? Müslüm sənin qardaşın deyil?

məyə dilim gəlmədi...

— Xeyr, qardaşım deyil. Əger o mənim qardaşım olsaydı, gedib şipiyan Qaraxanın qızını almazdı. O vaxt mənim dədəmi şeytanlayıb, beş ay türmədə yatırdan həmin o Qaraxan idi.

— Yox, bu olmadı, sən elə hər sözə bir bəhane tapırsan.

— Söz demək üçün də gərək adamın ağılı ola. — Bu yerde Deyyan kişi, mənali-mənali, Neymət Namazovun üzünə baxdı. — Savadı ola, havayı danişmağın nə mənəsi var?.. Indi mən bu məclisdə əyleşən savadlı yoldaşlara bir sual verəcəyəm. Xahiş eləyirəm, diqqətlə qulaq asasız: dünənki "Izvestiya" qəzetində...

Və qəribədir, olduqca qəribədir, həştada yaxın yaşı olan bir adam ağsaqqala oxşamırdı, qətiyyən oxşamırdı. Hər halda Buzbulağın tərixinə bu vücudda, bu baş-qulaqda ağsaqqal heç vaxt olmamışdı. Deyyan kişi bir az hamam müdürüne oxşayırırdı, bir az pensionerə oxşayırırdı və bir azca da, deyəsən... Lənət şeytana, burasını heç deməsən yaxşıdır.

Və ağacların bəlkə xoşbəxtliyi də burasındadır ki, onlar torpaqdan üzüləndə ölürlər.

Sonra adamlar üç-üç, beş-beş cəmləşdilər, qruplaşdırılar. Hərə öz müsahibini tapdı, hərə öz söhbətinə başladı. (Yas yerlərində həmişə belə olur).

Nəriman ayağa durub, başını tərpədə-tərpədə, hamı ilə xudahafizləşib çıxdı. O, gedəndən sonra Rəfi bir müddət əsəbi haldə yerində qurcalandı, amma durmadı, dura bilmədi, çünki Deyyan kişi bayaqdan bəri Rəfinin qulağının dibində nəsə üyüdüb-tökürdü və Rəfinin bileyi də deyəsən, Deyyan kişisinə elində idi.

O başda bir xeyli adam Neymət Namazın söhbətinə diqqətlə qulaq asırdı, çünki Nejmət Namazın həm yaxşı danışq qabiliyyəti vardı, həm də dünyada çox şeylər vardı ki, onları yalnız Neymət Namaz bilirdi. Məsələn, Neymət Namaz gözəl biliirdi ki, "vetən" dediyin nə Bakıdır, nə Buzbulaqdır, nə də Deyyan kişisinin Buzbulaqdakı badam bağıdır. Vetən — bir ülvə amaldır, bir yüksək məqsəddir. Ozü də, hər nədirse, onun, bu məclisdə, hamidən çox Neymətullaya aidiyəti var. Daha doğrusu, Neymət Namaza. Neymətulla Namazov olmağa nə var ki, kişisən Neymət Namaz o! Və Neymət Namazın hər sözünün tesiri oturanların üz-gözündən uzun müddət asılıb qalırdı və bu təsir (bir çoxlarının sıfətində) durub Neymətullam qucaqlayıb öpmək dərəcəsində güclü idi (yas yerlərində hərdən belə də olur).

Receb ise, yəqin ki, bu saat ya metroda, ya trolleybusda, ya da avtobusda yol gedirdi. Və mənə, nədənə, elə gəldirdi ki, Sumqayıta gedən Recəb bu saat xəyalında həm də Buzbulağa gedir. Ya gedir ki, Cümşüdlə barişsin. Ya gedir ki, Cümşüdü dəyirmən arxında bir də döysün. Ya da elə-bele, bir vaxt ilxi otardığı yerləri görməyə, gəzməyə gedir (bu mənada, tek bir nəfər kəndlinin bu metrolarda, trolleybuslarda, avtobuslarda getdiyi yolun uzunluğu bəlkə ən uzaq ulduların özündən də bir az o yana olar!). Bəlkə, o metroda, avtobusda, ya trolleybusda, indi Recəb Buzbulağa çoxdan çatmışdı, Cümşüdlə haqq-hesabı çoxdan çürütmüşdü və indi Fizzə müəlliminin qapısında Recəb yenə hönkür-hönkür ağlayırdı. İndi Recəb ona görə ağlayırdı ki, Sumqayıt Buzbulaq deyildi. Ona görə ağlayırdı ki, indiki arvadı (lap məlek olsa belə) hər halda Ruzgar deyildi. Və Recəb (nə bilmək olar?) bəlkə bir də ona görə ağlayırdı ki, həmin o Fizzə müəllimə bir vaxt məlek kimi gözəl idi və Fizzə müəlliminin məlek kimi gözəl olduğu o vaxt daha geri qayıtmayacaqdı.

## BƏS O QƏNBƏR NECƏ?

İndicə yas yerində deyirdilər ki, Qənbəri yənə tutublar. Qənbəri içib avaralanmağının üstündə tez-tez tutub buraxırdılar. Amma kim deyə bilər ki, lap o Qənbərin özü də bu saat o türmədə Buzbulaq yolu getmirdi? Və elə o türmənin özünə də yenə Qənbər bəlkə ona görə düşmüşdü ki, bir vaxt bu dünyada Fizzə müəllimə vardı və o Fizzə müəllimə məlek kimi gözəl idi... O içkinin xəstə ələmində bəlkə qənbər Buzbulağın başgicəldən sarı günəşini görürdü. Və bəlkə Qənbərin sevgisi, gücü, həvəsi bir insan dərisine sığışdırı və canına bilə-bilə qəsd ələmeklə Qənbər o sevginin, o gücün, həvesin bir insan dərisinə sığacaq qədərini saxlamaq istəyirdi... Hər halda, Buzbulaq uşaqlarının içində, bir vaxt, Qənbərdən zirəyi, Qənbərdən qüvvətlisi yox idi. Ağacların ən uca budağına Qənbər çıxardı. Buzbulaq çayının ən qorxulu yerlərində Qənbər üzərdi. Və qaranlıqda qəbiristanlıqdan keçməyə təkçə Qənbərin cesareti çatardı — bu isə xırda cəsaret deyildi.

Buzbulaq məktəbinin balaca atamanı, Konsertlərdə, kinolarda kluba pəncərədən girənlərin ən birincisi. Novruzda ən yaxşı yumurta döyüşdürürlər və kolxozi bostanından yemişlərin ən yaxşısını bir göz qırpmında çıxardan Qənbər... O məndən iki sinif yuxarıda oxuyurdı.

Və onlar Bakıya köçməzdən bir az əvvəl biz hələ təzə-təzə Qənberlə dostluq eləməye başlamışdıq.

Bir gün Qənber dərsə gəlmədi və o gün elə birinci tənəffüsə qızlardan biri məni xəlvətə çəkib sırlı-sırlı dedi ki, Qənber dərsdən sonra səni filan yerdə gözləyəcək. O qız mənə ayrı heç nə demədi və mən özüm də ayrı heç nə fikirləşmədim, çünki Qənberin çağırduğu yerə getmək hər kəs üçün fəxr idi, getməmək isə sadəcə mümkün deyildi. Və o gün bir uzaq kolxoz bağında, bir kolluqda, xəlvətlilikdə mən Qənberdən eşitdim ki, o daha heç vaxt məktəbə gəlməyəcək. Qənber gizlincə dedi ki, əmisi türmədən çıxıb. (Qənberin əmisi kolxozda hesabdar işləyəndə tutulmuşdu. Coxdan türmədə idi. Atası isə davadan gəlməmişdi). Dedi ki, əmim Bakıda ev alıb, gəlib bizi də aparacaq. Amma heç kəsə deməyəsən.

Bunu deyəndən sonra Qənber xeyli vaxt mənim üzümə baxdı. Və birdən:

– Bəs niyə ağlamırsan? – dedi.

– Niyə ağlayım ki? – Mənə elə gelirdi ki, belə şeyə ancaq sevinmək olar.

– Dost deyilən?

– Dostam, – dedim və baxıb gördüm ki, Qənberin gözleri dolub. Xeyli vaxt gözlerimi ovuşturдум, ancaq gözlerim yaşarmadı.

Qənber buna görə məndən incimədi.

– Elə eləmə, – dedi. – Gözünə kirpik düşər. Eybi yoxdu, mən gedən gün ağlavarsan. – Və necə dedisə, mən hirdən-birə kövrəjdim

Hiss elədim ki, doğrudan ağlamağım gelir. Bunu Qənber də gördü və bunu görəndə Qənber yaman sevindi.

– Doğrudan dostmuşsan, – dedi. – Indi gördüm ki, dostmuşsan...

Sonrası lap qəribə oldu: məktəbdə mənə Qənberin sıfarişini yetirən o qız da gəlib həmin bağa çıxdı. Özü də elə bil qeybdən peydə oldu – bir də baxıb gördüm ki, o, bizim lap yanımızda dayanıb.

Və o qızın gözəsi baxandan sonra Qənber üzünü mənə tutub, bir gülümsemək gülümşədi ki, o vaxtdan bəri hər yadımıma düşəndə mən Qənberi elə o sir-sifetdə görürəm.

– Bilirsən də?..

– Bilirəm, – dedim.

Qənber yerdə torpaq götürdü, bir çımdık qızın başına səpdi, bir çımdık mənim başıma səpdi.

– Gözlərinizi yumun, – dedi. – Açın. Bu gündən bacı-qardaşsız. – (Və nə qədər qəribə olsa da, Qənberin yəqin ki, elə o bağdaca birdən-bire ağlına yerleşmiş o “sehrdən” sonra bir müddət mənə elə geldi ki, biz o qızla doğrudan da bacı-qardaşıq). – Indi sənə bir sual versəm, incimezsən ki?

– İncimərəm, – dedim və növənse, məhz bu məqamda, həm də, belə birinci dəfə hiss elədim ki, mən bu Qənberdən haradasa bir azca qorxuram. Ustəlik, orasını da gördüm ki, o qız Qənberdən yaman qorxur.

– Bacının namusunu kim çəkməlidir?

Belə yerdə çəşməq pis olardı, ayıb olardı, amma mən çəşmadım və nə yaxşı ki, çəşmadım:

– Qardaş çəkməlidir! – dedim və sevindim.

(Və elə sevindim ki, o sevinc hölə də yadımdan çıxmayıb)

– Malades! – Qənbərə də ele bu cavab lazım idi. – Bunu sənə tapşırıram. Kinoya-zada qoyma. Bədən tərbiyəsində “Zinyətin tursiqi” ni geyse, mənə yazarsan... – Qənberin dediyi – Zinyət Şəkerək qızının, o il dərs başlanandan bəri, bədən tərbiyəsət dərslarında Buzbulaq məktəbinin qızlarına geydirmək istədiyi idman paltarı idi. Bundan ötrü. Zinyət Şəkerək qızı həttə bir neçə defə məktəbdə valideyn iclası da çağırılmışdı, amma kənar adamlar bir yana, heç bizim müəllimlərin özü də o paltarı qızlarına geydirmək istəmirdilər. Buzbulaqda, hələlik, vur-tut birçə qız, cəmisi birçə dəfə o paltarda idman dərsinə gəlib, özünü “rüssəyi-cahan” eləyəndən sonra o paltarın adı “Zinyətin tursiqi” qalmışdı. Və bu yerdə Qənber elə bil doğrudan da hirslandı: “O paltarı geyşən, gəlib başını

kəsərəm!” – dedi. Sonra mənə baxıb qızı əmr elədi: – Sən yeri get!

Qız getdi. Və Qənberin kolxoz bostanından o gün çıxartdığı iki iri qovunun birini biz elə o bağcada ləzzətli yedik. O biri qovunu Qənber bir kolun içinde otun-alafın altında yaxşı-yaxşı gizlətdi və Qənberin – mənim həmişəlik yadımda qalan o qəribə gülümseməyini bu yerde mən bir də gördüm:

– Bilirsən də?..

– Bilirəm, – dedim. Və Qənberin qız üçün gizlətdiyi o qovunu mən o gece səhərəcən yuxumda gördüm.

Onlar, doğrudan da, kənddən gizli köçdülər. Gecə köçdülər. Bir seher Buzbulaqdan iki ailə birdən yoxa çıxdı: biri Qənbərgilin ailəsi, biri Qənbərin əmisiinin öz ailəsi. Amma Qənberin əmisi o türmodən,

sən demə, bir il evvel çıxıbmış. Haradasa işe düzəlib, Bakının ətraf kəndlerinin birində hətta bir yaxşı ev də tikdiribmiş. Onun bütüñü bu işləri belə gizli görmeyinse Buzbulaqda, əlbəttə, öz nağılı, öz efsanəsi vardı...

O brezent çadırın altından şəhərə çıxanda mənə, hər şeydən əvvəl, orası qəribə gəldi ki, hələ heç axşam da eməlli-başlı düşməmişdi, hələ küçələrdə işıqlar yanmırıldı; təxminən iki saat qabaq, mən o ehsan yerinə gedəndə hava necə idisə, indi də eynən elə idi: bulanıq, rəngsiz, işıqsız dekabr havası. Burası daha qəribə idi ki, elə bil bu iki saatın içində vaxt da qətiyyən hərəket eleməmişdi, yaxud bu bulanıd, bu rəngsiz havada vaxtin hərəketini görmək qədərində işiq yox idi. Və mənə elə gəldi ki, on il, ya iyirmi il bundan sonra da eynən belə bir dekabr günü olacaq, bu küçədə adamlar onda da eynən beləcə yeri-yəcək, binalar eynən beləcə dayanacaq və o binaların üstündəki yazılar da eynən indiki məzmunda qalacaqdır... Deməli, vaxtin hərəkəti – bu vaxt ərzində – neyinsə məzmunca dəyişməyi deməkdi. Və bu hərəkəti görmək üçün son özün o məzmunun tərkib hissəsi olmalydım. Məsələn, haçansa Yunanıstandan, yaxud Krimdən gətirdiyi badarın şittərini Buzbulaq torpağına basdırın Dəyyan kişi bir yaz, o ağaclar çiçək açanda, vaxtin hərəketini görmüşdü. Və elə o Rəfinin özü də bəlkə məhz vaxtin hərəketini görmək üçün bir vaxt Bakının professorları ilə kelle-kelleye gəlmüşdi... Bəlkə Qənbər o içkinin köməyi ilə vaxtını geri çəkmək istəyirdi? Bəlkə Rəcəb Cümşüddü döyməklə vaxtı bir az irəli çəkmək istəmişdi?.. Və bəlkə Sadiq kişinin özü də, keçən yay, Buzbulaga məhz vaxtin hərəketini görməkdən ötrü gəlmışdı –

### ÖZÜ DƏ ELLİ SƏKKİZ İLDƏN SONRA!

Mən ora gedəndo Sadiq kişi cəmisi üç-dörd ay idı ki, Buzbulaqdaydı və bu üç-dörd ayda buzbulaqlılar Sadiq kişi ilə o qədər qaynayıb-qarışmışdı ki, əger onun geyimindən, bir də danışmadından az-maz şəhərlilik bilinməsəydi, Sadiq kişinin elli sekkiz il Buzbulaqda olmağla bəlkə adamın heç ağılna da gelməzdi. Buzbulaqda Sadiq kişi yaşda

laqħilar Sadiq kişini bir azca da hökumət adamı hesab eleyirdilər. Amma Sadiq kişi heç hökumət adamı olmasaydı da, ona gündə iki dəfə çəşmədən bir vedrə su getirən, əlbəttə, tapılardı. Ustəlik, Sədi kişi də sağ idi. Və bu həmən Sədi kişi idi ki, bir vaxt Sadığın köməyi ilə Bakıda doktor Nərimanovun qəbuluna düşüb, həm şəker azarından qurtulmuşdu, həm də, özü demişkən, bir “bəyzədə” kişi görmüşdü ki, Allah onu elə bina-danca başda oturmaq üçün yaratmışdı. “Rehber olan kəs gerek her kesin azarını bila ki, sonra hamının azarından baş çıxara”. Sədi kişinin o görüsden sonrakı əsas qənaəti bu idi. Şəker azarının dərmanı isə, sən demə, Buzbulaq dağlarının o bol baldırğanı imiş. Sədi kişi çadır qurub, bir ilin düz üç ayı, gündə beş-altı dəfə o baldırğanın suyunu təzə-təzə içib, şəkerlə haqq-hesabı hemişəlik çürütmişdi və burdan özü üçün belə bir nəticə de hasil eləmişdi ki: “Rehber olan kəs her dərdin dərmanının harda olduğunu da mütləq bilmelidir”.

O zaman Sadığı görəndə Nərimanovun necə sevinməyini, onun Sadiqla necə “qol-boyun” olmağını və necə zarafatlaşmağını Sədi kişi Buzbulaqda, şübhəsiz ki, elə o vaxt, Bakıdan qayıdanda danışmışdı. Və o vaxtdan bəri buzbulaqlılar her dəfə Nərimanovun adını eşidənde yeqin Sadiq kişini də xatırlamışdır.

Oz dediyino görə, Sədi kişi hemiŞə bilmişdi ki, Sadiq sağ-sala-matdır. Əvvəller ondan bilmışdi ki, Sadığın yuxuda görəndə, hemiŞə ya ağac altında görmüşdü, ya su qırığında görmüşdü – su da, ağac da ömür uzadan şeylər idi. Sonralar Sədi kişi ondan-bundan soraqlaşış xəbor tutmuşdu ki, Sadiq sağ-salamatdır.

O şəker azarının əhvalatı isə təxminən əlli ilin əhvalatı idi. Bu əlli əldə onlar heç vaxt görüşməmişdilər. Və o əlli əldə il də elə bil heç olmamışdı.

Sadiqla səhbət cleyendə Sədi kişi hemiŞə uşaqları kimi sevinirdi. Onun qızları, nevəleri Sadiq kişinin evini süpürürdülər, paltarını yuyurdular. Öz xörəyini Sadiq kişinin özü bişirirdi: “Gərək mən də bir iş görəm, ya yox?” Amma Buzbulaqda hamı biliirdi ki, Sadiq kişi yeməyini ayrı adama etibar cləmek istəmir. “Kişi canının qədrini bilir” – deyirdilər. Və əger Sadiq kişinin hökumətdən aldığı o pul yüz həştəd yox, barı həştəd manat olsaydı, bəlkə onun tək yaşamağına da Sədi kişi ömründə vol verməzdi. Amma belə sevərde Buzbulaq adamı arif olur:

Sədi kişi ilə Sadıq kişi Buzbulaq məscidinin qabağında yanaşı oturanda onların yan-yörəsi həmişə adamla dolu olurdu. Oradakı söhbət də elə çox vaxt həmin o Nərimanov söhbəti idi, çünki Buzbulaq kimi bir yerde o cür sakitlikdə, asudolikdə bundan maraqlı bir söhbət bəlkə heç ola da bilməzdi və üstəlik, işin bu tərəfi də vardi ki, qocaların ikisi bir yerde olanda söhbət esnasında həmişə cürbəcür təzə əhvalatlar da tapılıb çıxırı. Məsələn, o vaxt “o boyda Bakıda” Sadığını necə axtarış tapmağından danışanda Sədi kişisinin yadına hər dəfə qəribə-qəribə macəralar düşürdü. Sadıq kişi isə, sən demə, bər vaxt Həstərxan yolu ilə (gəmidə) haradansa komissarlara hələ silah da götürmişdi... Bir sözlə, söhbət uzanıb gedirdi. Ve Nərimanovdan başlayan o söhbət, nədənsə, hər dəfə hərlənib-fırlanıb, əvvəl-axır gəlib kolxoz sədri Cümşüdün üstünə çıxırı, çünki bu məsələdə Sadıq kişisinin zəif damarını buzbulaqlılar çoxdan tutmuşdular. (Ağlına ne yerləşmişdə, Buzbulağa ayaq qoyduğu ləp ilk gündəcə Sadıq kişi elə o meydandaca, hamının yanında birinci bunu elan etmişdi: Qaraxanın oğlundan kolxoz sədri olmaz!)

İndi Buzbulaqda Qaraxanın keçmişindən, albəttə, az adamın xəberi vardi. Qaraxandan narazılığının səbəbini Sadıq kişi heç vaxt izah etəmirdi. Sədi kişi isə Qaraxandan, Cümşüddən söhbət dliusəndə əvvəl uzun müddət içün-için gülürdü, sonra Qaraxanın barəsindəki bir əhvalatı həmişə eyni sözle başlayıb, cyni sözlə də qurtarırdı və yenə öz səssiz gülüşü ilə gözleri yaşaranacaq gülürdü.

– Hə, bir gün atıla-atıla gəldi ki, bəs gəl, ikimiz bir yerde kolxoza girek. Ə, mənə dədəndən, deyirəm, heç olmasa, bir at qalib, iki öküz qalib. İşdi-şayəd, mən o kolxoza işləyəmməsem, atınan öküzlor işlər mənim əvəzimə. Bəs sənin dədəndən, deyirəm, nə qalib? Vur-tut bir eşək qalib ki, onun da adı Qaraxandı. Səndən, ay dəyyus, dedim, kolxoz quran olar? Sən işləyənsən? – dedim. – Əger işləyən idin, bəs indiyəcən niyə işləmirdin? Dədəndən qalan torpağı niyə Kəble Kazima satıb, qumara qoyurdun, qurumsaq? Tüpürdüm üzünə, çıxdı getdi. Sonra neçə il kolxoza qaravulçuluq cəyib, orda-burda kölgəninib, donuz kimi piy bağladı. Oğrunun yekəsi də elə özü idi.

Sədi kişi Cümşüdün özü baredə heç nə demirdi. Bəlkə ehtiyat etəyirdi. Bəlkə bu haqda Sadığın söz demeyini daha münasib sayırdı. Və bəlkə, bir vaxt özü də kolxoz sədri olduğuna görə, indiki sədrin dalınca danışmayı Sədi kişi, sadəcə, şənине siğışdırırmırdı. Sadıq kişi

Cümşüddən narazılıq eləyəndə, yaxud bir ayrı şeyə görə gileyənəndə də Sədi kişi, nədənsə, həmişə güldürdü. Sədi kişi yaxşı biliirdi ki, Sadığın bir dövrəni olubsa, o da bəlkə inqilabın vurhavur vaxtlarında olub. Sadıq kişidə o savad hardandı ki, bu zəmanedə böyük mənşəb sahibi olaydı. Sadıq kişi xırda-mırda işlərdə baş girləyib, özünü, ailəsini, bir də bəlkə təmiz adını saxlamışdı və o yüz həştəd manatı da Sadıq kişiye yəqin ki, elə o inqilab vaxtı zirek olduğuna görə verirdilər. Bunları bilmək çətin deyildi. Amma neynəyəson ki, iş gəlib o Cümşüdə dırənəndə də özünü başçı görmək, bünövrə qoyanlardan hesab eləmək Sadıq kişiye lezzət verirdi. Və məhz bunu bildiyinə görə də, Sədi kişi hər söz başı ona, “Öz əmalındı” – deyirdi.

- Qanımadı, qulturası yoxdu. Danışanda ağızının tüpürçəyi adamın gözünə girir.
- Öz əməlindi.
- Kəndə baxmır. Bilbotekanı remont elətdirmir. Camaatnan kobud rəftar eləyir.
- Öz əməlindi.

Sadıq kişini, əlbəttə, qəsdən qızışdırınlar da olurdu. Beziləri onun sadəlövhəyündən istifadə eləyirdilər, çünki Sadıq kişi doğrudan da hədsiz dərəcədə sadəlövhə idи. O gah öz yanından kitabxananın temirinə girişirdi, gah kənddə hamam “tikirdi”, məktob üçün təzə bina yeri fikirləşirdi və bunların heç birindən bir şey çıxmayaında bir də görürdü ki, Sadıq kişi bir dəstə uşağı başına yiğib, şidiği “rəs dili” öyrodır. Sadıq kişinin əlli səkkiz il Bakıda yaşadığını həmişəlik yaddan çıxarmaq üçün onun “dərslərinə” birçə dəfə qulaq asmaq kifayət idi.

Sadıq kişi kitabxanaya, bir qayda olaraq, “bilboteka” deyirdi, anya “piçol” deyirdi. Budaqda qəşəng meyvə görəndə, yaxud çayda rongberəng daş görəndə, dayanıb heyran-heyran baxırdı, “Nasdayası isqusdo” deyirdi – indi gəl baş çıxart ki, “isqusdo” – “iskusstvo” deməkdi.

Sadıq kişinin hırslı vaxtları olurdu:

- Mən o revalyusyanı Qaraxanın oğlu üçün eləməmişəm.

Yaxud:

- Heyvəreydiz, yenə heyvəresiz, – deyirdi. – Bir ağızınızdı, bir qarınınız. Nə gözünüz bir şey görür, nə qulağınız bir şey eşidir.

Və yəqin ki, Sadıq kişisinin, Buzbulaqda, darıxan vaxtları da olurdu:

- Mən kefimi Bakıda çekmişəm. Bura ölməyə gəlmmişəm.

Ancaq Sədi kişi yariciddi-yarızarafat deyirdi ki:

— Düz danış, sən o Bakıda heç bir kef-zad çəkməmişən. Ozün də, bura ölməyə-zada gəlməmişən. Görmüsən ki, ölüm yaxındadı, qaçmışan ki, belkə ondan uzaq olasan...

Bir sözlə, Sadıq kişi də belə Sadıq kişi idi. Mən onu yayda Buzbulaqda qoyub gəldim. Payızda eşitdim ki, Sadıq kişi Bakıdadır. Və bir də o öləndən qırx gün sonra bildim ki, Sadıq kişi yoxdur.

— Hə, qardaş, belə-belep işlər.

Deyəsən axır ki, evə çatıram. Bir azdan Rəcəb də, yəqin ki, Sumqayıta çatacaq. Mücrü arvad deyəcək ki:

— Məclis necə keçdi, oğul? Buzbulaqdan çıxmu adam vardı?

Rəcəb deyəcək ki:

— Lap yaxşı keçdi. Buzbulaqdan da adam çox idi. Elə çıxusu bузbulaqlı idi.

Və Mücrü arvad başlayacaq ki: — Filakes de oradaydım? Bes filakes necə?.. O qədər sorğu-sual eləyəcək ki, Rəcəb hirslenəcək.

— Əl çək! — deyəcək. — Cəhənnəm olsun Buzbulaq da, bузbulaqlılar da. Qoy yatım, səhər işə gedəcəyəm.

Onda Mücrü arvad yazıq-yazıq deyəcək ki:

— Boy-buxununa qurban olum, oğul. Məni məbadə buralarda basdırısan...

Mücrü arvad ağlamsınacaq ve daha Rəcəb heç nə deməyəcək. Rəcəb yixilib yatacaq ve yuxusunda görecək ki...

Nə isə. Bu söhbət qurtaran söhbət deyil. Yaxşı olar ki, öz yuxumu danışım. Mən o gecə yuxuda çox qoriba bir vaqiyə gördüm. Vaqiyə, nə vaqiyə —

## YAS YERİNDƏN REPORTAJ

Gördüm ki, yenə yas yerindəyəm, adamlar da, eksərən, elə həmin adamlardır, ancaq çadır o boz çadır deyildi, ağappaq çadır idi, özünün də eni-uzunu görsənmirdi. Sonra gördüm ki, dörd təref badam ağacıdır və bu badamlıq Dəyyanın Buzbulaqdakı badamlığına oxşayır da, oxşamır da. Bir də orasını ayırd eləyə bilmədim ki, badam ağacları çadırın çölündədir, yoxsa içindədir, çünkü badamın çiçək açan vaxtı idi; çiçək ağ, çadır ağ — ağlıqdan adamin gözü qamaşırıdı, (yuxu olanda nə olar!). Samovar,

dəm-dəsgah – bir aləm idi ki, gəl görəsən. Özü də, haradansa tanış bir səs gəlirdi: musiqi idi, samovar diziltisi idi, badamın çiçəyinə daraşmış arı səsi – ya nə idi, Allah bilir, amma son dörəcə tanış səs idi. Və axırda belə məlum oldu ki, o səs badam çiçəklərinin öz səsidir. (Kərəminə min şükür, Pərvədigarə, gör haçandan çiçək səsi eşitməmişdik!).

Sonra fikrimdən keçdi ki, belkə bura yas yeri deyil, toy yeridir. İstədim bilmə ki, mən özüm hardayam: o çadırın içindəyəm, yoxsa çöllündəyəm. Və ele bunu bilmək istədiyim yerde, bir də baxıb gördüm ki, Neymetulla əlində mikrafon ortaçıda dayanıb. (Mikrafonun uzun bir şnuru vardı: bir ucu burda, o biri ucu, atalar demişkən, Ərdəbilde). Neymet Namaz deyirdi:

— Yas yerindən reportajımıza başlayırıq. İlk söz hörmətli Dəyyan müəllimindir. Buyurun, Dəyyan müəllim!

Neymetulla bunu deyib əlindəki mikrafonu Dəyyan kişinin ağızına yaxınlığındırı və Dəyyan kişi boğazını arıtlayıb, təxminən belə bir cəfəngiyat başlaşdı (bu cür cəfəngiyati, elbəttə, ancaq yuxuda eşitmək olardı):

— Yoldaşlar, bildiyiniz kimi, mən hemişə yatmağın əleyhinə olmuşam. Ona görə də əgər səhər saat altıda yuxudan durub, bir stekan çay içməyəndə, saat on birin yarısınاقan çörək boğazından keçmir. Burda böyük palitka var, yoldaşlar. Benjamin Spok demişkən, evinizi remont eleyin ki, havası temiz olsun. Və mütləq papiroso tərgidin. Onu da deyim ki, mən bu gün fədakar tütünçülərimizin bayramına elibəş gəlməmişəm. Sizə bir şeir... bağışlayın, onu demək istəyirəm ki, sizin hamınızı evimə dəvət eləyirəm. Aynı şeyimiz olmasa da, pitidən, bozbaşdan hemişə tapırıq. Qaldı ki, zamarojenni et...

Bu sözlərlə də Dəyyan kişi, deyəsən, işləri xarablayacaqdı. Neymetulla onun qanının arasına lap vaxtında girdi. Mikrafonu bir göz qırpmında Dəyyan kişinin əlindən alıb:

— Reportajımızı davam etdiririk, — dedi. Şnuru dalınca çəkə-çəkə Rəfi təref yeridi. Və bu yerde əməlli-başlı pərtlik olacaqdı, çünkü Rəfi başını Qomər arvadın dizinin üstünə qoyub şirin-şirin nəsə deyirdi, amma layla deyirdi, ya nağıl deyirdi, — burası ayırd eləmək çətin idi. Neymetulla yaxınlaşanda Qomər arvad yavaşca:

— Tss, — dedi. — Mənim balamnan işin olmasın. Mənim balam yaman yorulub. Mənim balam yatır.

Və yene Dəyyan kişinin səsi geldi:

— Mən hemişə yatmağın əleyhine olmuşam!

Neymət Namaz camaatın arasında kimisə axtarındı.

- Sakit, yoldaşlar. Reportajımızı davam etdiririk. Növbəti söz...
- Saxla! Saxla! – Bu sözləri Dəyyan kişi, yoqın ki, Neymət Namaza deyirdi. – Qoy görək, o kimdir ki, mənim ağacımın dibində... onun nə ixtiyarı var ki... – Və qışqır-qışqır Dəyyan kişi əli ilə nəsə göstərirdi.

Mən Dəyyan kişinin göstərdiyi səmtə baxdım. Gördüm ki, Sadiq kişi orda bir qəşəng badam ağacının dibində dayanıb çıçeyə tamaşa etəyir. (Sadiq kişinin arxa tərəfində, kolun dalında da, deyəsən, bir adam gizlənmişdi. Ancaq Sadiq kişi o adamı görmürdü).

- Nasdayaşı isqusdo!
- Çto?.. – Dəyyan özünü yetirib, ters-tors Sadiq kişinin üzünə baxdı. – Yoxsa elə bilirsən ki, biz ayrı dil-zad bilmirik?

– Bağışlayın, mən sizi...

Dəyyan kişi:

- Hə də, tanımazsan, – dedi. – Çünkü böyümüşən. Amma onu bil ki, məni tanımamaq sənin üçün çox baha oturacaq!

(Arxadakı kol yene tərpenirdi).

– Sakit, yoldaşlar! – Bu isə, əlbettə, Neymətulla idi. Şnurunu da-lınca sürüyə-sürüyə o, indi də, deyəsən, Sadiq kişinin üstünə gedirdi. Və Neymətulla gedib ora çatmış, həmin o kolun dalından bir saq-qallı adam da peyda oldu.

Dəyyan kişi:

– Ə, Kəblə Kazım, sənsən? – dedi. Özü də, nədənsə, yaman cir seslə dedi. Elə bil yazığın boğazında ehsan halvası qalmışdı. – Xeyir ola, çoxdandı ki, yasda-zadda görsənmirsən?

Kəblə Kazım, deyəsən, möhkəm yorğun idi. Keçib badam ağacının dibində bardaş qurub əyleşdi.

– Kərbəladan gəlirəm, – dedi. – Yunanıstandan keçəndə yolda bir qəder ləngiməli oldum. Ona görə də bir az yorulmuşam.

(Sadiq kişi hələ də, altdan yuxarı ağaca baxırdı).

Dəyyan kişi sevincək:

– Bah! – dedi. – Səndə xəbər var ki! – Gedib Kəblə Kazımın yanında oturdu. – Kiprdə vəziyyət nə yerdədir?

Kəblə Kazım yazılıq-yazıçı:

- Kərbəlada şəhid olmuş o imam Hüseynə and verirəm, a Dəyyan!
- dedi. – Mənə bir də belə sual vermə. Axı sən özün yaxşı bilirsən ki,

mənim siyasetnən heç vaxt işim olmayıb. – Özü də, elə bil, qəsdən ucadan dedi ki, bu sözləri Sadiq kişi də eşitsin. Amma Sadiq kişinin, deyəsən, o badamın çıçeyindən savayı, gözüne heç nə görünmürdü.

– Yalan demə! – Dəyyan kişi qəzəblə Kəblə Kazımın üstünə bağırdı. – Sən köhnənin siyasetçisən. Əgər düz adamsan, de görüm, sən o Yunanistana niyə getmişdin? Badam şitili getirib, mənim bağımı hörmətdən salmaq üçün! Sonra da o badamı Məşədi Murtuza satıb, mənim ağacımın meyvəsini ağacdə çürütmək üçün. Saqqalından utanmayıb, hələ mənə kəlek gelirsən. Bu, siyaset deyil, bəs nədir?

Kəblə Kazım:

– Mən o Məşədi Murtuzu gör haçandan görmürəm, – dedi. Və bir-dən hönkür-hönkür ağlamağa başladı. – Mənim otuz pud baramamın pulunu elə o Məşədi Murtuz baturmadımı?

– Məşədi Murtuz Qubada sağ-salamatdır!

Və bu vaxt Sadiq kişi elə bil o badam çıçeyinin yuxusundan ayıldı.

– Kim? – dedi. – Məşədi Murtuz? Ola bilməz! – Və elə Kəblə Kazımı da, Sadiq kişi, deyəsən, bu vaxt gördü. – O! Kəblə Kazım, maya paçtənni! Sən hara, bura hara?

Kəblə Kazım yorğun-yorğun:

– Kərbəladan gəlirəm, – dedi və nədənsə, yənə ağlamağa başladı.

– Qəlet eləmə, Yunanıstandan gelirsən! O şitilləri də, bilirəm, harda gizlətmisən? – Və Dəyyan kişi bunu deyib, birbaş bayaq sırlı-sırlı tərpenən kola sarı cumdu. Amma (yuxunun qəribəliyinə bax!) daha orada kol-zad yox idi. O kolun yerində bir ağappaq tül pərdə yelənirdi. Neymətulla əlində mikrofon o pərdənin qabağında dayanmışdı.

– Fədakar üzümçülərimizin adından, indi də söz...

Kimsə, haradasa, qadın səsi ilə:

– İndi də söz, müsiciyindir, – dedi və bu dəfə mən haradasa səhnəyə oxşayan bir yer gördüm, bir qəribə arx gördüm, o arxin qirağında bir cavan golin gördüm. Yənə həmin şnur, həmin mikrafon. Və o gəlin, əlində mikrafon, o arxin başına dolana-dolana, bir dəhşətli mahnı oxuyurdu və mən o mahnının yalnız birçə misrasını eşidə bilirdim. Haradasa su şırıldayırdı. Elə bil ya mikrafon xarab idi, ya da o mahnının eşidilməyinə camaatın şidirgi əl çalmağı mane olurdu...

1977

## KÜR QIRAĞININ MEŞƏLƏRİ

### 1

Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə olḍular, gəlib Qədirgilin qapısının ağızına yiğisdiar.

Açıq kūço qapısını Qədir ehmalca itələyib həyətə girdi. Dəhlizin qapısı da açıq idi, demək, Səltənet evdə idi. Dəhliz qapısının qabağındakı üç pillənin üçünü də Qədir birdən qalxdı. Səltənet qapını açdı və onlar üz-üzə gəldilər.

Beş-altı ilin ayrılığından sonra bu, onların birinci görüşü idi. Ancaq nə əl verdilər, nə bır-birlerinin halını soruştular. Dikə-dik üz-üzə dayandılar: Səltənet astananın qabağında, Qədir piləkənin başında; biri divar kimi, çəper kimi, o biri qurumuş ağac kimi.

Az durdular, çox durdular, nəhayət, Qədir dillənə bildi:

– Salamməleyki, Səltənet, – dedi, – mənəm, Səltənet, gəlmışəm...

Səltənetin nə halında bir dəyişiklik oldu, nə baxışında bir şey təzələndi.

– Bah, – dedi, – elçykosalam! Yəni gəlmisəm, gözümüz aydın!

Yenə Səltənet astanada dayanmışdı, yenə Qədir piləkənin başında durmuşdu. Əlindeki ağır çamadanı Qədir hələ də yere qoymamışdı və qəribədir ki, çox qəribədir ki, bu ağırlığı o, qətiyyən hiss cləmirdi.

Sonra Qədir ağırlığı hiss elədi, çamadanı əlindən yere qoydu. Səltənet də astanadan çəkildi, ancaq onda aradan xeyli vaxt keçmişdi; qapıya yiğmiş uşaqların bir neçəsi həyətə soxulmuşdu, bir neçəsi hasarın başına dırmaşmışdı; Qədirin “gəldi” xəbori də, yəqin ki, bütün kəndə yayılmışdı – onun köhnə şofer dostu Qasım indicə, bu saatca kūço qapısını açıb həyətə girmişdi, əlində bir şüse araq, sevinə-sevinə dostunun üstünə gəldi.

Qədir öz köhnə dostu ilə qucaqlaşmaq hayında dəyildi. Köhnə dostun özü Qədiri qucaqladı, bərk-bərk qucaqladı, döne-döne öpdü, hətta, ağladı da; oməlli-başlı ağladı və Qasımın yaşı, parıltılı gözləri sonra Səltənetin üzünə zilləndi, cünki Qədir ona baxmirdı, Səltənetə baxırdı.

Sonra onlar qapının qabağındakı iri sal daşı altlarına çəkib oturdular. Ancaq Səltənet hələ də astanadan azca aralıda, dəhlizin divarına

söykənib dayanmışdı. Onun iri gözləri elə bil həyətdə, qapıda, yerdə, yerdəki araq şüşəsində, Qədirin çamadanında, buradan azca aralıdakı hasarın üstündə və hasardan çox-çox uzaqdakı ucsuz-bucaqsız meşələrdəki nəsə gözə görünməz, balaca, bambalaca bir şey gəzirdi. Gözler sönük idi, hərekətsiz idi və o qəder sönük və hərekətsiz idi ki, Səltənet azca hərekətə gəlib divardan aralananda, onun gözlerindəki parıltını Qədir aşkar görə bildi. Səltənet dəhlizə girdi, oradan kuzəni götürüb çıxdı. “Gedirəm, bir kuze su getirim”, – dedi və elə getdi ki, elə getdi ki, elə bil o bir kuze su olmasayı, bu saat dünya alışbayanacaqdı...

Səltənet gedəndən sonra köhnə dost, gözləri işara-işara, bir müdət Qədirin üzünə baxdı. Sonra yanındakı araq şüşəsinə göz vurub: “Ux!” – deyib, əlini əlinə çırpdı, əlini əlinə sürtdü. (Bir vaxt yolda, rastlarına qəşəng qızlar çıxanda onlar eynən bu cür göz vurardılar, eynən bu cür “ux” eleyərdilər, əllerini əllerinə çırpardılar, əllerini əllərinə sürtdilər...)

Sonra Qədirin köhnə dostu ayağa durdu, boylanıb yan-yörosinə baxdı, araq töküb içmək üçün qab axtardı: yaxınlıqda qab-qaşış gözüne deymədi, o yanda hasarın üstündəki, qapının qabağındakı uşaqlar gözüne deydi. O gedib uşaqları həyətdən çıxartdı, hasardan düşürdü, onları bir xeyli də küçə ilə qovub, bu həndəvərdən tamam uzaqlaşdırandan sonra, qayıdır astana dibindəki daşı ayağı ilə qapının dalına itəldi, gəlib oturdu, gözlərini Qədirin üzünə zilleyib:

– O, niyə beləsan? – dedi və sonsuz, görünməmiş bir təəccübə öz köhnə dostuna baxıb-baxıb əlavə elədi: – Dur, evdən iki dənə stokan getir.

Qədir yerində tərənəmədi. Bir yarımkiloluq banka ilə bir köhnə dəmir parçası dəhlizdən Qasımın özü göturməli oldu. Qasım araqı qablara tökdü, parçası Qədirin qabağına qoyub, bankanı yuxarı qaldırdı:

– Görür iç, o! İç, adam ol. Mən bu saat çıxıb gedirəm.

Elə bil bu adamın bu saat çıxıb getməyi üçün Qədir araqı birnəfəsə başına çəkib, Qasımın cibindən çıxarıb verdiyi beş-altı qoz ləpəsinin hamısını birdən ağızına atdı. Damışmadılar, dinməz-söyləməz qoz ləpəsini çeynədilər. Qasım ayağa durdu. Piləkənin dibindən küçə qapısınacan – uzun xiyabanı da onlar səssiz-səmirsiz ötüb keçidilər və yalnız qapının qabağında söhbətə başladılar:

– Be niye belə, e?..

Bununla Qasım Qədirin geç gəlməyinin səbəbini soruşurdu. Qədir sualı düz başa düşdü.

– Gəlmək fikrim yoxudu, – dedi.

– Bəs bir qulaq kağıza nə gəlmişdi?

Yenə Qədir həmin cavabı verdi:

– Gəlmək fikrim yoxudu.

– Harda olurdun?

– Belorusiyada.

– Evlənmişdin?

– Evlənmişdim.

– Uşaq-zad neçə?

– Var.

– Əməlli qaçmışan?

– Neçə ki?

– Deyirəm, yəni adresini-zadını bilmirlər ki?

– Bilirlər.

– Uşaq birdi?

– İkidi.

– Aliment verəcəksən?

– Bilmirəm.

Papağını çıxarıb, başını cani-dildən qaşıya-qaşıya Qasım əvvəl uzun müddət Qədirin ayaqqabılarna baxdı, sonra ütülü şalvarına, təmiz pencəyinə, ağ köynəyinə, qalstukuna... sonra isə üzünə lap sonra baxdı, baxdı ve dedi:

– Bura bax, Qədir, elə bilme ki, mən səni başa düşmürəm. Yorğunsan, yol gəlmisen, gərek yatasan. Qürbətdə iki uşaq qoyub gəlmisen, bunu da bilirəm, eşşək deyiləm. Səltəneti də gördüm; dilxor idi, gəlməyinə sevinmirdi, bu da öz yerində. Buların hamısı öz yerində, hamısı keçər gedər. Ancaq Qədir, mən ölüm, Qədir, mən ölüm qaşa, incimə məndən... belə birtəhərsən e... Lap birtəhərsən... elə bil çəstilərimi dəyişiblər.

Qasım bəstəboy idi, Qədir ucaboy idi. Qədiri öpmek üçün gərek Qasım dikələydi, çox dikələydi. Dostunun öpüşmək istədiyini Qədir özü başa düşdü; başını əydi və Qasım gülə-gülə onun boynuna sarıldı. Beləcə gülə-gülə Qasım ağlayıb, Qədirin də üz-gözünü islatdı və gülə-gülə, ağlaya-ağlaya da çıxıb getdi.

Qasımdan qalmış araq şüşəsini Qədir əvvəl ayağı ilə itələyib, dəhlizin qapısından uzaqlaşdırdı; bir müddət eyvanda gezindi, sonra qayıdış şüşəni götürdü və həyətin lap o başındaki kol-kosun arxasına tolazladı.

Sonra Qədir bir-iki dəfə də eyvanın o baş-bu başına gedib gəldi. Sonra banka ilə dəmir parçı ayaq altından götürüb, divarın dibinə qoydu, çamadanını qırğa çəkdi, bayaq Qasımla üstündə oturduqları nə-həng sal daşı əvvəlki yerinə sürüdü; gözünü bankaya, bir də parça zilləyib, bir müddət key-key baxdı, sonra onları götürdü, bankanı da iyli, parçı da iyli, aparıb ağızı üstə çevirib pəncərənin çıxarındaki hisli çıraqının yanına qoydu.

Yenə Qədir eyvanın o baş-bu başına gedib gəldi. Eyvan böyük idi, hər terəfdən açıq idi, bir dəhlizin və bir böyük otağın qabağınca uzanıb gedirdi. Dəhlizin qapısı və otağın böyük bir pəncərəsi bura baxırdı. Qapı açıq idi, pəncərə bağlı idi. Qədir alnını pəncərənin şüşəsinə söykəyib, otağın içinə baxdı: otaq son dərəcə təmiz idi, səliqəli idi; döşəmənin yarısına palaz salınmışdı, yarısına boz brezent döşənmişdi; köhnə dəmir çarpayı, çarpayının başında iri, tox balıncılar – iki balıncı; balıncıların üstünə ağ sapdan toxunma üzlük salınmışdı və o yanda, açıq taxçada, aynanın yanındakı samovarın üstündə də buna oxşar, toxunma örtük vardı. Günçixana açılan o biri pəncərənin qabağına Səltənetin dibçəkləri düzülmüşdü: ətirşah, gülsabah, sırgagülü...

Pəncərəden aralanandan sonra Qədir gəlib dəhlizin açıq qapısı qabağında durdu. Dəhliz ala-qaranti olduğundan buradakı şeylər zorla seçiliirdi: çörək taxtası, doşab testi, köhnə güyüm, böyük vanna... Və bayaqdan özünü tox tutan Qədir, nədənse, məhz bu şeyləri görəndən sonra qəhorləndi, az qala ağlaya-ağlaya Səltənetə demək istədiyi sözləri dəhlizdəki çörək taxtasına, doşab testinə, köhnə güyümə, böyük vannaya dedi:

– Sevinmədin, saymadın, – dedi, – Səltənet, nə olar, canın sağ olsun. Döymüşəm seni, çox döymüşəm, bilirəm, yadımdan çıxmayıb. Gecələr bu evə içib gəlmisəm, yediyini burnundan getirmişəm, yuxunu zəher elemişəm. Sənə bir ağ gün verməmişəm, Səltənet, elə bilme ki, yadımdan çıxıb... Ancaq gəlmışdım, qapına gəlmışdım, neçə gün yol gəlmışdım; heç olmasa bir yad qonaq hesab eleyəydi, bir xoş üz göstərəydi, bir stekan çay verəydi... Bir əməlli üzümə də baxmadın,

bəlkə mən dəyişmişdim, Səltənət... Axı mən dəyişmişəm, Səltənət, mən tamam dəyişmişəm, dərdin alım, Səltənət, gör o vaxtdan neçə il keçir...

O, birdən hiss elədi ki, gözlerində yaş axır, ağızı şor dadmasaydı, bəlkə heç hiss eləməyəcəkdi. Özünə acığını tutdu, dəhlizin qapısından aralındı, dəsmalını çıxarıb, tez-telesik gözlərinin yaşıni sildi, sonra yene üzünü dəhliz tərəfə çevirdi, barmağının birini oradakı testinmi, güyümünmü, nəyinse üstüne tuşladı və bu dəfə hirsli-hirsli dədi:

— Ancaq onu bil ki, mən sənin evinə girməyəcəyəm, Səltənət, bu astanadan o yana ayaq qoymayacağam!.. Qoysam Qədir deyiləm, kişi deyiləm, bir dameci da namusum yoxdur!.. Sən mənim qabağıma adam kimi çıxmayıncı, üzümə adam kimi baxmayıncı, sən mənə adam kimi “xoşgəldin” demeyince, Səltənət... Sonrası öz işindir, istərsən — qalarəm, istəməzsən — çıxıb rədd olub gedərəm... Gedərəm, Səltənət, gedərəm, gedərəm, gedərəm!..

Son sözü deyo-deye Qədir yenə eyvanda geziməyə başladı və bu sözü dedikcə, nedənsə o, haradasa uzaq yollarda şüfüyen bir qatar gördü, qatar gedirdi və o getdikcə elə bil dəmir tekərlərlə dəmir relslərin arasından səs qalxırdı: “Gedərəm, gedərəm, gedərəm!..”.

Yenə eyvan, yenə Qədir. Qədir yenə gəzinirdi. Fərq birçə burasında idi ki, hava bir qədər qaralmışdı, kəndə axşam düşürdü. Bir də fərq orasında idi ki, gəzine-gəzinə Qədir indi başqa bir sözü təkrar eləyirdi: “Altı il, altı il, altı il...”.

Sonra Qədir yorulub, eyvanın məhəccərinə söykəndi. Buradan bəzi evlərin damı görünürdü, bəzi ağacların başı görünürdü. Buradan görünən kənd elə həmin kənd idi — Qədirin altı il əvvəl gördüyü kənd.. Bu həyətdə də heç bir şey dəyişməmişdi. Bircə ağaç qurumuşdu, kötüyü qalmışdı... Qədir evin içini təsəvvürünə gətirdi: çarpayı öz yerində, samovar öz yerində, taxçaları, tırları, perdələri — hep şeyi yerində idi. Ancaq burada nəsə dəyişmişdi. Görəsən, dəyişen nə idi? Qədir hənu birdən tapa bilmədi. Dəhlizdəki şəyləri nəzərinə gətirdi, sonra əvin içini bir də təsəvvür eledi və yadına düşdü ki, döşəməyə salınmış boz brezent əvvəl yox idi, əvvəl onların üç palazıvardı, döşəməni boyaboy tuturdı; bir də Qədir əsgər gətməmişdən, içəridə bir yaxşı limon ağacı dururdu; günçixan tərəfdəki pəncərədə, indiki gül dibçəklərinin yerində...

Üstü kiromitli damlar. Damlar elə bərk dayanmışdır ki!.. Ağaclar elə bil milyon kilometrlər kök atıb, yerin dibinə getmişdilər. Qədir elə galirdi ki, bu ağacları heç nə yerindən tərpədə bilməz. Balınların və samovarın üstündəki örtükler də Qədir üçün dəhlizdəki teş, gü-yüm, çörək taxtası kimi ağır olmuşdu, Səltənətin baxışları da məhz bu ağırlıqda olardı. Qədir qoribə bir ağırlıq altında qalmışdı və bu ağırlıqdan başqa o, heç nə hiss eləmirdi. Sonra Qədir hiss elədi ki, o altı il burada keçməyib. Sarsıldı, ümidsizləşdi. Və elə sarsıldı, elə ümidsizləşdi ki, bədəninin tən yarısı cansız bir əşya kimi məhəccərdən o yana sallandı... Qədirin dəyişdiyini Səltənət hiss eləməyəcəkdi, çünki onun özü dəyişməmişdi. Çünki burada altı il keçməmişdi, altı il orda keçmişdi... Altı il. Altı il. Altı il.

Sonra Qədir gözlərini kendin qurtaracağındakı meşəyə zilledi — axşamın alatoramı məşənin üstünə çökmüşdü. Məşənin o tərəfi Kür idi, ancaq Kür görünmürdü. O tərəflərdə, göyün lap aşağısında bir topa bulud qızarırdı. Bayaq orda bulud yox idi, bayaq Səltənət o tərəfə baxırdı. Tez-tez o tərəfə baxırdı. “Görəsən niyə baxırdı?..” Qədir qorxa-qorxa piçıldadı. Sonra məhəccərdən aralanıb, eyvanda gəzincə-gəzinə hirsli-hirsli, ağlamsına-aglamsına əlavə elədi: — Birdən başına bir iş gətirərsən, Səltənət, gedib özünü Kürə atarsan!.. Mən gərek gelməyəydim, biliyəm... Gəlmisəm, nə olar, çıxıb gedərəm...”.

Səltənətin çəsməyə getmədiyini Qədir yeqin bilirdi, çünki o cür çəsməyə getmək olmazdı; olsa-olsa Səltənət öz evlerinə gedə bilərdi — altı il bundan əvvəl Səltənətin bir qoca atası və bir qoca anası vardı. “Kaş Səltənət elə ora getmiş olaydı... Bəs özgə hara gedə bilər?” — Qədir öz-özünü danişirdi, fikirləşirdi və arabir qorxa-qorxa Kür tərəfə, meşə tərəfə baxırdı.

Onun evdən çıxməq fikri yox idi. Heç kəsi görmək istəmirdi. Qədir yetim böyümüşdü, bu kənddə onun vur-tut bir neçə uzaq qohumlu tapılardı, onların da bəziləri Qədirdən üz döndərməşdi (nadinciliyinə görə, şərəşurluğuna görə); bəzilərindən də Qədirin özü üz döndərməşdi, çünki onda Qədir başqa Qədir idi, bu kənddəki adamların da çoxusu Qədirin nəzərində o vaxt adam deyildi, ilbiz idi, soxulcan idi və çox içib sərخos olanda bu “ilbiz”, “soxulcan” sözünü Qədir bu camaatın üzüne az deməmişdi: “Ilbizlər, soxulcanlar, kertənkələlər... Qiminizə çəkilmişiz, yaşamaqdansa sürüñürsüz. Araq içmirsiz, pul yiğirsiz. Yumruq davası elomırsız, qeybet eləyirsiz. Hələ utanmayıb, Allaha da

yaltaqlanırsız ki, sizin üçün o dünyada da rahat yer düzəltsin... Elə sürüno-sürüne də gebərəcəksiz, ilbizlər, soxulcanlar, kərtənkələlər...”.

Damlar. Kök atıb, milyon kilometrlərə yerin dibinə getmiş ağaclar... Bu alçaq damlar elə bil dünya durduqca durmaqdan ötrü idi. Kənd elə həmin kənd idi. Bu damların altında yaşayan adamları Qədir çox söymüşdü, çox incitmişdi. Həm də təkcə özlərini yox, allahlarını da, peyğəmberlərini də! Həm də təkcə allahlarını, peyğəmberlərini yox, qızlarını da, arvadlarını da. Bir dəfə qəhqəhə çəkib gülməkdən ötrü Qədir maşının kabinindən el atıb, yolla gedən qızların başından yaylığını qapmışdı; hörmətli-izzətli kişilərin üstünə maşın sürmüdü, arvadların su dolu vedresinə qum atmışdı, qoz qabığı atmışdı, papiroş kötüyü atmışdı... Qədir heç nəyi unutmamışdı. Hər şey Qədirin yadında idi. O, bu adamları çox söymüşdü, çox incitmişdi, hətta döymüşdü də... Ancaq altı il bundan qabaq. Altı il bundan qabaq! “Altı il. Altı il. Altı il...”.

Onun bu kəndə gelməyə, doğrudan da, heç bir üzü yox idi. O, buraya həmin o altı ilə ümid olub gəlməşdi və yeganə pənah gətirdiyi həmin o altı ilin burada altı il olmadığını Qədir getdikcə daha aşkar hiss etəyirdi. Bir kəsin qapıdan girməməyi, bir kəsin onu adam yerinə qoymamağı, hətta Səltənətin çeşmə adına çıxıb harasa getməyi də Qədiri bu qədər incitmirdi.

“ – Uşaqlar, – dedi. – Uşaqlar da qaçıdlar, qayıtmadılar. Gedib xəbər tutdular, bildilər Qədirin kim olmağını. “Qədir dəlidir, Qədir banditdir, xuliqandır, başkəsəndir; Qədirin yatmadığı türmə yoxdur... Qədirin həyatınə girmək olmaz, qapısında oynamaq olmaz, barışına dırmaşmaq olmaz...” Bildilər, eşitdilər hamisini. Qorxdular. Uşaqlar qorxdular, qayıdır gəlmədilər...”.

Yenə həmin damlar, yenə həmin ağaclar... Orda-burda çiraqlar yanırdu. Çiraqların işığı ağacların budaqlarına düşmüdü. Bu damların altında yaşayanlar, görəsən, Qədirin göldiyini bilirdilərmi? Əlbəttə, bilirdilər... Qoy gelməsinlər, qov savmasınlar. evbi voxdu. Ancaq

Sonra ayaq üstdə durmaqdan yoruldu. Pencərənin dibində, yerdəcə, quru döşəmənin üstündə oturub, başını dizlərinin arasına aldı.

Əsgər getdiyi günün axşamını Qədir yaxşı yadına sala bilmirdi. O gece Qədir evə sərxoş gelmişdi, daha doğrusu, özü gəlməmişdi, Qasıım onu darta-darta gətirib, qapıdan içəri salmışdı. Həmin o sonuncu gece Səltənətlə necə rəftar cləməyi də Qədirin yadında deyildi. Ancaq bir şey yaxşı yadında idi: evə içib gələndə o, həmişə Səltənəti daha çox isteyirdi. İsteyirdi onu öpsün, oxşasın, Səltənətlə uşaq kimi oynamaq istoyirdi, ər-arvad kimi yatmaq isteyirdi. Belə vaxtlarda Qədir arvadının saçlarına əməlli-başlı divan tutdurdu; Səltənətin bir cüt yoğun hörüyüünü açırdı, balıncın üstüne sərirdi, öpürdü, iyloyirdi, ağlayırdı və öpməkdən, iyleməkdən, ağlamaqdan doymurdu: “Saçlarından anamın iyi gelir, Səltənət, yuyanda da, yumayanda da, görəsən, bu necə işdir?..”. Ancaq məhz bu vaxtlar Səltənət çox qəddar olurdu, Qədiri qovurdu, itəleyirdi, bacarsa heç cür yaxına buraxmırı və onların qovğaları da çox vaxt elə bundan töreyirdi. Elə olurdu ki, Səltənət gecəynən çıxıb atası evinə gedirdi və Qədir ya sabahısı gün lap tezden, ya o günün axşamı, ya da bir həftədən, on gündən, on beş gündən sonra gedib Səltənəti gətirirdi. Bəlkə məhz osgor getdiyi gece Qədir elə bir pis hərəket eləmişdi ki, bu hərəkəti unutmaq mümkün deyildi? – Bunu yada salmaq çətin məsələ idi. Ancaq onun ertesi günü Qədirin lap yaxşı yadında idi:

Sübə tezden. Meşə yolu. Elə bir Qədiro yaniq vermək üçün ağaclar həmişəkindən gözəl görənərdir. Elə bil ağacları çımdırmışdılər, yarpaqları yumuşdular, tezələmişdilər, sanki ağaclar sevinirdi, gülümseyirdi: vələs, cökə, şam, palid... Yamyəşil meşə yolu ilə onlar Kürün qıraqına, bərənin yanına gedirdilər. Qədirin başı ağrıyırdı, ürəyi bulanırdı və məhz onun başı ağrılığına, ürəyi bulandığına görə elə bil meşə do belə qaribə olmuşdu, ağaclar da belə gözel, belə xoşbəxt görünürdülər. Başı ağrılığına görəmə, əsgər getdiyinə görəmə, nedənse, Qədir çox hirsli idi. Ancaq onlar yavaş danışdılar, az qala piçıldışdılar. Qəribə

- Sevinərsən, həlbət ki, sevinərsən.
- Madam ki, belədir, qoy düzünü deyim: bir özün fikirloş, Qədir,

mənim yerimdə kim olsa sevinməz? Sənin kimi ərə kim dözerdi, kim bu zülme tab gətirərdi?! Bir gün evdəsən, bir gün türmədə. Bir ayıq gününü görmədim, bir ağıllı vaxtını görmədim. Evde zülüm, çöldə zülüm. Evde sənin yumruğun, tepiyin, çöldə camaatın dedi-qodusu, urmu-küsüsü. Sənin əlindən başımı qaldırıb, bir əməlli xalqın üzünə də baxağımardım, çünkü heç kəsəb abır-həya qoymamışdım. İndi çıxıb gedirsən, görürsən, bir yola salan da yoxdur, bir dalınca ağlayan da yoxdur. Kim eñitsə sevinəcək, çünkü camaatın canı qurtarır sənin əlindən... Özün də, Qədir, insafın olsun düzünü de, belə ərdən qurtaran sevinər, ya sevinməz?..

Hətta bu dehşətli sözləri də Səltənet elə sakit demişdi ki, elə yavaş demişdi ki... Görəsən, niyə?.. Bəlkə meşoyə görə? Qeribə şeydir – meşədə bərk damışmaq olmur. Meşə adamı bərk damışmağa qoymur. Ancaq bərk de, yavaş de, nə fərqi var, söz deyilmişdi və Qədiri içindən doğramışdı.

– Gəlməyəcəyəm, Səltənet, gəlsəm it oğluyam.  
– Nə it oğlu ol, Qədir, nə cəşək oğlu ol. Ancaq gəlmə, sen canın, gəlmə, dərdin alım, Qədir. Ha çoxdu dünyada yaxşı-yaxşı yerlər. Get bir yerdə işlə, evlən, neynirsən elə, ancaq gəlmə.

Bu sözləri Səltənet bir yoğun vələs ağacına söykənib demişdi və oradan aralanıb bir müddət içindən kəsilə-kəsilə gedəndən sonra, başqa bir vəlesin yanında Qədir qısaca cavab vermişdi: “Gəlməyəcəyəm, xatircəm ol”. Vələsdən bərenin yanınan onlar səssiz-səmirsiz yermişdilər və onların bərenin yanındakı səhbətləri də Qədirin indiki kimi yadında idi:

– Gəlməyəcəyəm, gəlsəm – arvadam, kişi deyiləm!  
– Arvad da olma, heç nə də olma, kişisən, gəlmə, Qədir!  
Bərə gəlmüşdi, hazır idi, ancaq Qədir, nədənsə, Səltənotdən ayrıla bilmirdi:  
– Bir ayrı söz de!  
– Nə deyim?  
– Bir adam sözü de. Deynən: yaxşı yol, sağ-salamat gələsən.  
Səltənet dedi:  
– Yaxşı yol, sağ-salamat qalasan...  
Ancaq “gələsən” demədi.

Fikirləşə-fikirləşə Qədir mürgülədi. Yuxusunda qarmaqarışqı bir məsə gördü. Məşə elə həmin məsə idi: vələs, cökə, şam, palid... təkcə buradakı Səltənet bayaq kuzəni götürüb, çeşmə bəhanəsi ilə Qədirdən qaçan Səltənet deyildi. Mehəz o vaxtkı Səltənet idi. O vaxt Səltənetin bətnində neçə aylıq uşaq vardi, Səltənet tezlikle doğacaqdı.

Vələsə söyklənənde, bərenin yanında duranda o vaxt Səltənet çarğatının bir ucunu qarının üstüne salmışdı, bəs neçə olmuşdu ki, bayaq, məşəni yadına salanda Qədir homin Səltənetin yerində indiki Səltəneti görmüşdü?.. Doğrudanmı Qədir bu qədər yorğun idi?.. Bolke zəhrimar araq onu tamam üzmüştü, key eləmişdi... Bəlkə Qədir bayaqkı ağır baxışın altında qalmışdı: əzilirdi, çapalayırdı, çıxa bilmirdi. Məşəni, vəlesi, bəreni bir də nəzərinə gətirəndən sonra, Qədir havalı ayağa durdu: “Axı Səltənet boylu idi, Səltənetin uşağı vardi! – dedi və pəncərədən boylanıb qaranlıq otağa elə maraqla baxdı ki, guya həmin uşaq indi orada, o qaranlıq otaqda ola bilordi.

## 2

– Gülgəz bacı, ay Gülgəz bacı!..

Qarnı lap iriləşib, üzüno bozumtuł ləkə düşmüş Səltənet bir evin küçə qapısında dayanmışdı. Həyətdə, eyvanda heç kəs yox idi. Eyvanın qabağında bir balaca küçük atılıb-düşürdü, Səltənetə hürmək istəyirdi, hüre bilmirdi. Küçüyün yan-yörəsində toyuqlar eşələnirdilər.

– Gülgəz bacı...

Səltənet bir də çağırıldı və bu dəfə həyətin lap o başından, ayaqyolu tərofdən səs gəldi:

– Gəlirəm, ay qız, gəlirəm. Keç gol içeri.

Səltənet içəri keçdi, eyvanın qabağında durdu; bir azdan Gülgəz arvad, əlində aftasə, ağacların dalından çıxdı.

– Otur, Səltənet, – dedi, – ayaq üstdə durma. – Səndən nə əcəb, ay qız?

Eyvanın qabağında keçi dərisi vardi, Gülgəz arvad dərini götürüb, piləkənin üstünə atdı.

– Sən lap bugün-sabahlıqsan ki, ay qız! Otur, otur, uşağı incitme, yazıqdır, Allaha xoş gəlməz, bala.

Ancaq Səltənet oturmadı:

— Sağ ol, bu saat gedirəm, — dedi. — Sənə bir işim düşüb, Gülgəz bacı: isteyirəm ikicə gecəliyə Sona gəlsin mənən qalsın. Çox yox, ikicə gecəliyə.

Gülgəz arvad bir az fikirləşdi:

— Sonamı?.. Nə olar, bir söz demirəm. Amma, ay qız, Sonadan no çıxacaq sənə? Gərək yanında elə bir adam ola ki, əlindən bir iş gələ. Heç olmasa bir-iki qarın doğmuş ola. Özün də birinci dəfə doğacaqsan. Ananı niyə çağırımsan ki?

— Anam azarlıdır, Gülgəz bacı, neçə gündür yatır.

Gülgəz arvad Səltənətin irəli çıxmış qarına elə diqqətlə baxdı ki, hələ doğmadığı uşağı boyunu-buxununu Səltənət həmin baxışda gördü.

Sonra Gülgəz arvad dedi:

— Sonaya görə demirəm, Səltənət, ancaq, mən bilən, gedib orda doğsan yaxşı olar: öz dədənin evində. Anan da, naxos olsa da, yanında olacaq. Nəcə olsa, dədə evidir. Yaxşı olar, salamatçılıq olar.

Səltənət dedi:

— Dədəmdən utanıram, Gülgəz bacı.

Gülgəz arvad bir də fikirləşdi:

— Balnisə nccə? Getmek istemirson?.. Deyir, rayon balnisəsində indi arvadlara yaxşı baxırlar. Duyunca yemək-içmək də verirlər, müftəcə, pulsuz-pənəsiz...

— Yox, Gülgəz bacı, balnisəni istəmirəm. Öz evimdəcə doğacağam, nə olacaq, ölməyəcəyəm ki. Bir də, ölsəm nə olacaq, mənsiz dünya qara geyməyəcək... Ancaq isteyirəm ki, yanında bir adam olsun, sancım tutanda gedib mamaça Münəvvəri çağırınsın.

Gülgəz arvad, nehayət ki, razılaşdı:

— Yaxşı, yeri get, — dedi. — İndi ki, oturmursan, yeri get... Sonanı göndərrəm gələr. Lap elə dərsdən gələn kimi göndərrəm. Get yat, ayaq üstə çox dolanma.

Qədir əsgər gedəndən təxminən bir ay, ay yarım sonra, gecələrin birində Səltənətin sancısı tutdu. Heç mamaçanın gəlmeyinə də ehtiyac olmadı. Səltənət gözünü açanda gördü ki, Sona başının üstündə dayamıb; gördü ki, böyründə ağ mələfəyə bükülmüş uşaq var; gördü ki, uşaq ölüdür, qapqaradır; gördü ki, Sona ağlayır və gözlerini yumdu. Səltənət nə hiçqirdı, nə zarıldı, onun yumulu gözlərindən xeyli vaxt

sakitcə yaşı axdı və Sona, ölü uşaq bükülmüş, həmin mələfənin uclarıyla Səltənətin göz yaşını sildi...

Üzülmüş, əldən düşmüş Səltənət clo həmin gün, axşamçağı, gün təzəcə eyiləndə həmin ağ mələfədəcə uşağı qucağına alıb, qəbiristanlığa apardı. O, qəbiristanlığa çatanda qəbirqazan öz işini görüb qurtarmışdı. Külüngünü, belini bir tərəfə qoyub, əli belində, qazdığı qobrın yanında durmuşdu.

— Bura qoy... Tez clo... Gərək özün qoyasan!..

Yəqin ki, Quranda belə yazılmışdı, ana öz körpəsinə öz əli ilə qəbre qoymalı idi. Balaca qəbir. Başdaşısız-filansız. Belə balaca qəbirler bir aydan, iki aydan, üç aydan sonra mütləq yox olmalı idi, bu da, yoxın ki, Quranda yazılmışdı. Ancaq qəbir dərin qazılmışdı, çox dərin, lap böyüklerin qəbri kimi.

Qəbirqazan ucadan qısqırdı:

— Qoy da, nəyi gözlöyirsin?

Səltənət onun bir də qısqırmağını gözlemədi, əyilib uşağı qəbre qoysa və dikələndə gördü ki, körpənin yanında balaca, bapbalaca, ol boyda işiq var — gün işiği.

— Əlini uşağın döşüno qoy!

Səltənət əlini uşağın döşüne qoysa.

— Götür, bir ovuc torpaq at üstümə.

Səltənət bir ovuc torpaq götürüb uşağın üstünə atdı.

— İndi çokıl dur qırqaqda!

Səltənət çəkilib aralıda dayandı və qəbirqazan altdan xirdaca bir sal daş qoysa, qəbri torpaqla örtəndən sonra, nədənso, Səltənətə elə gəldi ki, bayaqkı işiq da orada, daşın-torpağın altında, körpənin yanında qaldı — ol boyda bapbalaca gün işiği...

Bir ay, iki ay, üç ay keçdi, həmin o axşamçağı, gün təzəcə eyiləndə, bir parça gün işiği ilə yan-yanası basıldı körpə, Səltənətin yanından heç vaxt çıxmadı.

Körpə tələf olandan sonra bir müddət Səltənət yoxa çıxdı, nə küçədə göze dəydi, nə çəşmədə göründü. Ancaq bundan bir o qədər də keçmədi ki, bu kənddə, kəndin küçəsində, çəşməsində tamam başaq bir Səltənət peydə oldu: gülən, danışan, hamının kefini soruşan. Və bu gülən, danışan, hamının kefini soruşan Səltənət təzədon peydə

olduğu gündən yerli-yersiz, böyüye, kiçiyə hamiya car çəkməyə başladı ki: bəs dədəm evinə köcmüşəm... Dədə evinə köçmek, elbət, elə böyük bir xoşbəxtlik deyildi. Buna görə də, bütün kənd bu qorara gəldi ki, ərinin əsger getməyinə Səltənət sevinir. "Canı qurtarıb", - dedilər. "Əl-ayağı açılıb" - dedilər.

### 3

Gecənin hansı aləmi olduğunu bilmək çətin idi. Ay çıxmamışdı, yaxud çıxmışdı da, batmışdı da. Six, parlaq ulduzların işığında yatmış kəndin özü də bir tutqun yuxu kimi görünürdü: damların özü yox idi, kölgəsi vardi; hasarların özü yox idi, kölgəsi vardi... Göydə ulduzların işartisi, yerdə qurbağaların qurultusu, ucu-bucağı görünməyən gecənin nəhayətsiz zülmətini fasıləsiz səsləndirən qurbağaların sayıda cə bil göydəki ulduzların sayı qədərdi... Bir də haradasa tek bir it hüründü, daha doğrusu, hürmürdü, ulayırdı, kiçik fasılələrlə, qorxunc, tükrüpəşdirici bir səslə ulayırdı və gecəni - zülməti vahimə ilə doldurdu...

Qodır ol çırağını yandırıb yanına qoymuşdu. Başının altında çamadanı, çamadanın üstündə - bükülüb-bürmələnmiş pijaması. Paltoşunu altına salmışdı, pencəyini başına çekmişdi.

Haradasa kəndin etəyində gur səslə bir it heybət-heybət hürdü. Sonra kənddə başqa itlər də hürüşdü. Sonra itlər lap yaxında hürüşmeyə başladı. Qədir dikilib oturdu, gözlərini qapıya təref zillədi, azca keçəndən sonra it səsi tamam kəsildi, ancaq Qodır gözlərini qapı səmtdən ayırmadı; o vaxtacan ayırmadı ki, nəhayət, qapı yavaşça cirildidi; qapı açıldı, örtüldü - həyətə bir adam girdi, ancaq bu tərəfə gəlmədi, astanın qabağında donub qaldı.

Qədir küçə qapısını görmürdü - qabağını ağaclar kesmişdi. Ancaq o oturduğu yerdə heç bir horəkət eləmədi, dayanıb sakitcə gözlədi. Aradan xeyli vaxt keçdi: it uladı, qurbağalar quruldaşdı... Qədir gələnin ayaq səsini eşitmədi, bir azdan ağacların bu tərəfində onun özünü gördü. Səltənət idi, elbət, Səltənət idi, bir ağacın dibində donub qalmışdı, sanki o da ağac idi: əlində kuzə, bir də... başmaqları...

- Gel, Səltənət... Qorxma, Səltənət, mənim sənnən işim yoxdur. - Qədir xəste kimi zarıldı, ancaq Səltənət yerindən tərəpənmədi.

- Get yat. Mən içəri girməyəcəyəm. Mən buradaca yatacağam. Gel, Səltənət, oyun çıxartma.

Səltənət bir-iki addım qabağa gəldi, yenə durdu:

- Elə bilirdim sən yatmışan, - dedi.

Sonra Səltənət pillekənləri qalxdı. Qədirdən xeyli aralıda, məhəccərə söykənib dayandı:

- Kürə getmişdim. Özümü öldürməyə getmişdim. Sən niyə goldin, Qədir, niyə gəldin?!

Səltənət danişa-danişa ağladı, ağlaya-ağlaya damışmağa başladı:

- Altı il idi ki, getmişdin. Altı il idi ki, mənim də qulağım dinc idi, huşum başımda idı. Goldin, yenə huşumu başımdan çıxardım, dəlib-divanə eləyib saldın məni bu çöllerin düzünə. Demişdin gəlməyəcəyəm, and içmişdin, söyüş söymüşdün. Bəs indi mən neyniyim, Qədir, mən başıma nə daş salım?..

Qədir bayaqqı yerində paltosunun üstündə tərəpənmədən oturmuşdu. Səltənət məhəccərə söykənib dayanmışdı, lap o vaxtkı kimi dayanmışdı - vələs ağacının dibindəki kimi və indi də o vaxtkı kimi yavaş danışındı, o vaxtkı kimi dəhşətli sözlər deyirdi:

- Gedib indiyəcən Kürün qırığında oturmuşam. Gecə yarıyacan lələ-giryan, meşəni dolanmışam. Bir yalquzaq da tapılmadı ki, parça-laya, canım qurtara; bir quduz qaban da rastıma çıxmadi... Oldüreçəydim özümü, Kürde boğacağıdım. Vallah, boğacağıdım, Qədir, dədəmə yazığım geldi. Bir ildi ki, bir sağ günü olmayıb. Bir saat ayağa duranda üç gün yorğan-döşəkden qalxa bilmir. Qorxdum ki, ölü, meyidini yerdən götürən olmaz, yoxsa qayıtmayacaqdım, Qədir. Getmişdim, qayıtmayacaqdım!

"Baxmir. Üzümə baxmir! Baxsa, bəlkə görərdi, bəlkə inanardı: inanardı ki, mən o vaxtkı Qədir deyiləm". Haradasa dəstədən ayrılib: azıb, sonra öz cəbhəsinin, öz ordusununca başqa bir destəsində casus voziyyətinə düşmüş adamlar kimi Qədir nə edəcəyini bilmirdi. O, bu vəziyyətdən çıxmaq istəyirdi. İsteyirdi ki, Səltənət onun üzünə baxınsın, yoxlasın Qədiri, pasport kimi, herbi sənəd kimi yoxlasın, ancaq Səltənət ona baxmaq istəmirdi; gecəyə baxırdı, zülmətə baxırdı...

Qurbağalar quruldaşdı, it ulayırdı, uldular, duru göydən dinməz-söyləməz yero baxırdılar. Nehayət, Səltənət gözünü zülmətdən ayırdı, Qədirə baxdı və Qədirin cəsarətlənməyi üçün, damışmağı üçün elə bu birçə baxış tamam kifayot oldu.

— Meşeye getmeyini bilirdim, — dedi, — ancak fikirleştirdim ki,

yağış yağmur, gülle yağır, mermi yağır; isti gülle... Ve bu dəfə isti

ondan da anasının iyi gəlsin, belkə Qədir böyük qızının saçlarını iyələməkdən doymamışdı. O uzaq, soyuq vilayətdə Qədirgiliin evinə gedib-gəlonler Qədirin balaca qızına "Satana" deyirdilər; "Satana" onların dilində şeytan demək idi, qız özü də şeytan qız idi, yaman qız idi. "Səltənet, tı moy kroşka, tı moy koşka"... Her halda, qiza ad verəndə Qədir, bir vaxt onu, o balaca Səltəneti haradasa uzaqlarda qoyub buraya, bu daşırəkli Səltənetin yanına gələcəyini fikirləşməmişdi.

Qədir Səltəneti çağırmadı, oyatmadı. Ürəyində Səltənetə cavab verdi: "Bir yadına sal, Səltənet, axı onda dünya belə deyildi. Men qızdan qorxmurдум, adamlardan qorxurdum. Men o adamları incitmişdim, çox incitmışdım, axı onlar da məni az incitməmişdilər. Kimin toyuğunu tuturdular – Qədir. Kimin otunu yandırırdılar – Qədir. Bil-qeyisin xalçası yadindadırı: rayondan it getirdilər, bir yığın milsener tökülib geldi. Bizi klubun yanında yan-yana düzəndə axı sən özün də orda idin, bir yadına sal, Səltənet, neçə nəfər olardıq?.. İyirmi nəfor, otuz nəfər... Ancaq it neynədi – düz gelib mənim otoyimdən yapışdı. Mən axmağın ağlına bax: o vaxtacan elə bilirdim ki, bu itlər də bir şey qanır, adam tanırı, oğru tanırı. Son demə, bu da bir firıldaq imiş. It bilmiş kimi tutmaq lazımdır. Qulağına deyiblərmış, ona görə də golib məndən yapışdı. O xalçanın üstündə mən yaziq beş ay türmədə yatdım. Ancaq mən ömrümde o xalçanın üzünü görməmişdim, mən ömrümde bir kəsin bir çöpünə el vurmamışdım, sən ki bilirdin bunu, Səltənet, heç kəs bilməsə də, sən bilirdin. Mən qızdan qorxmurдум, məni o murdar ite nişan verənlərdən qorxurdum. Qorxurdum ki, qızım olar, mənim qisasımı ondan alırlar, namusumu lekeleyərlər... Bilen gündən ki, sənin qarnında uşaq var, mən bircə bunu fikirleşirdim, ayrı şey fikirləşə bilmirdim. Fikirleşəndə ki, mənim qızım olacaq, gedib birinin arvadı olacaq, birinin qapısını süpürecək, az qalırkı başıma hava gəlsin; neynim, Səltənet, onda o cür idim, ağılm kəsmirdi, sonra başım çəkdi, bildim ki, günah özündə olub..."

Qədir ürəyində Səltənetlə danışındı, gözleri isə yenə orada idi, soyuq vilayətdə idi.

Onların xirdaca bir rayon mərkəzində qəşəng, tertəmiz evləri vardi. Qızların anası ilə Qədir bir vaxt cələ buradaca, bu balaca şəhərcikdə tanış olmuşdu. O vaxt evlənmək barədə onların arasında heç söhbət də olmamışdı... Bu balaca şəhərdən köçüb gedəndən sonra bir gün Qədir

mektub aldı, bildi ki, uşağı olacaq, bir vaxt yollarında nəhəng herbi maşınlar sürdüyü bu balaca şəhərə Qədir qısa, çox qısa bir cavab məktubu yazıb göndərdi: "Zdrastvuy, Marina. Yesli devoçka budet nazavi Leyla. Druqoy prozba net".

Əsgərliyini qurtaranдан sonra Qədir çox düşündü, çox daşındı. Düşünüb-dاشınmaq nədir ki, hətta o, üç-dörd gün vağzallarda yatdı, sohərdən axşamacan perronlarda avaralanıb, Qafqaz tərəfə gedən neçə-neçə qatarlar yola saldı, neçə-neçə qatarın dalınca baxdı... Yollarında bir vaxt nəhəng maşınlar sürdüyü bu balaca şəhərə no vaxt gelib çıxdığını heç Qədirin özü də bilmedi. Gelib gördü ki, burada Leyla adlı qız var – onun qızı!.. Bir yad şəhərdə qalmاق, yaşamaq üçün bəzən insana bir ad da kifayət olur... Ustəlik, Marina... Onun sədaqətə yol gözləməyi... Qədirin heç vaxt, heç kəsdən görmədiyi mehribanlıq...

Bu balaca şəhərdən bir vaxt getməli olacağını Qədir əvvəl heç ağıllına da gətirmirdi. Nə olsun ki, soyuq idi; nə olsun ki, yer-göy həmişə yaş idi, palçıq idi, ilin az qala on ayı yağış yağırdı, qar yağırdı. İsti Kür, Kür qirağının isti meşoları, isti ağacları hərdən Qədirin yadına düşürdü, ancaq nə olar, – burada da meşələr vardi, çaylar vardi... Qaldı ki, insanlar... İnsanlar elə insan idilər, onlarm haçansa ilbiz, soxulcan, kərtənkələ olduqlarını Qədir çoxdan unutmuşdu.



Döyişiklik sürətlə başlanmadı, sürətlə davam etdi. Yox, Qədirin nəzərində insanlar təzədən ilbiz, soxulcan, kərtənkələ olmadılar, yad oldular, tamam yad oldular. İnsanlar yad-yad yeriməyə başladılar, yad-yad danışmağa başladılar – yad yollarda, yad evlərdə, yad ağacların dibində... Və yaşılı, çənli-çisəkli bir gün öz nəhəng "samosval"ını, bəlkə də min dəfə keçdiyi bir yolla sürüb keçəndə, o yolun qirağındakı qəbiristanlıq, necə oldusa, Qədir heç vaxt görünmədiyi qəder dəhşətli göründü, elə dəhşətli göründü ki, Qədir gözlerini yumub, dəli kimi maşının əyləcini basdı. Sonra o, maşını buradan elə sərdü, elə sərdü ki, elə bil, bu saat, bu yaşılı, çənli-çisəkli gündə onu tutub, bu yad qəbiristanlıqda diri-diril basdıracaqdılar.

O axşam Marina ilk dəfə dile gəldi:

– "Skaji, Kadir, çto s toboy, a?..."

— “Niçivo, niçivo, Marina. — Onda Qədir hələ getmək barədə fikirləşmirdi, getmək istədiyini bilmirdi. Birco onu bilirdi ki, haradasa isti meşələr var, isti ağaclar var... Haradasa isti bir çay axığını bilirdi, haradasa isti bir qadın yaşıdığını bilirdi... Bir də uzaqda bir qəbiristanlıq vardi, orada Qədirin anası yatırıldı; bir də yaxında bir qəbiristanlıq vardi, bir vaxt ölüm gələndə Qədir o qəbiristanlıqdə yatmaq istəmirdi: — Niçivo, Marina, çəsni slova, niçivo ni prisxodit. Ustal ya. U mne qlava balit...”

Bundan sonra, haradansa bir ölüm yuxusu peyda oldu — insan nə qədər yatmış, ilahi!.. Bundan sonra yer üzündə elə bil bir maşından ve bir çarpayıdan savayı, heç nə qalmadı. Maşından düşən kimi Qədir özünü evə yetirib, çarpayının üstünə sərildi. Bundan sonra, Marina işdən çıxıb, uşaqları yaslidən götürüb evə geləndə hemişə Qədiri çarpayıda gördü. On gün belə, on beş gün belə... Və günlerin bir günü Qədir qalxbı, yatmaqdan şışmiş gözlerini Marinanın üzünə zillədi:

— “Ya xaçu uyexat, Marina! Tı mne prasti, Marina! Ya xaçu uyexat!..”

Qədir ayaqlarını çarpayıdan aşağı sallayıb, beli bükülü oturmuşdu. Uşaqlar yerdə oyuncaqları ilə oynayırdılar. Marina nəsə ütüləyirdi, ütüsü əlində qalmışdı.

— “Ya znala... Ya toqda srazu poçuyala, — pomniş, sprosila, çto s toboy... A deti-to kak jc, Kadir?! Eta yeşo malenkaya, a Leyla — ona j v tebe duşi ne çayet!.. Bez otsa rasti budut?!”

Bu söhbətin üstüne onlar bir daha qayıtmadılar, özlüyündə Qədir bu son ümidi də el çekdi. Yenə dünyada bir maşın qaldı, bir çarpayı qaldı... Bəlkə her şey elə bələcə de qalacaqdı, bəlkə də Qədir dəyişəcəkdi, o nagahan sıxıntıdan qurtaracaqdı, o ölüm yuxusundan ayılacaqdı. Ancaq olmadı, mümkün olmadı, Marina özü qoymadı. Bir gün işdən qayıdanda Qədir stolun üstündə bir iri çamadan gördü. Çamadan təzə alınmışdı. Açıq idi — içində Qədirin ütüləmiş şalvarları görünürdü, köynəkləri görünürdü; bir-iki qutu vafli, bir-iki qutu peçenye; konfet, süd konservi, balıq konservi... Və Qədirin pijamasını da ütüləyib hazır eləyəndən sonra Marina çamadanı bağladı, gedib paltosunun cibindən nəsə götürüb qayıtdı. Bütün bunlara təccübə baxan Qədir, biletini görəndə lap təccübəndi.

— “Vot, bilet kupila. U menya kassırşa znakomaya na stansii. Po-yezd v desyat çasov, no seyças uxodi, detey ne dojidaysya. Ix Vera seqdnya vozmyot, ya poprasila”.

Sonra onlar vağzalda idilər. Qatar torpənməkdə idi, ancaq Qədir tərpənmirdi, çəşib qalmışdı. Marina onu silkələyirdi, qaçonun girəcəyinə itəleyirdi, elə bil yuxudan ayıltmaq isteyirdi: “İdi, idı, vsyo ravno tak nelzya! Vsyo ravno — ne jızn...”

O, Qədirin dodağından öpdü və uzun müddət perronda, qatarın da-lınca baxaraq, öz əsən dodaqlarını çeynəye-çeynəye qaldı.

Qədir ha çalışdı, yata bilmədi. Durub, ehtiyatla otağın qapısı qabağında hərləndi. Qapının şüəsindən qorxa-qorxa içəri baxdı, yavaşça destekdən yapışdı, dəsteyi qorxa-qorxa özünə tərəf çekdi... Qayıdış təzədən yerinə uzananda haradansa Qasımın səsi onun qulağına geldi: “...elə bil, əstəklərini dəyişiblər...”

“— Sən əvvəlki Qədir olsaydin, bu qapının dahında yetim kimi qılışılıb qalmazdın. Sindirardin bu qapımı, birçə təpikle sindirardin... Bəs sonra?.. Nə sonra?.. Bir arvadın qollarını qatlamağa gücünü çatmayacaqdı?..” Səs yene də Qasımın səsi idi. Qədiri yatmağa qoymayan da elə bil Qasım idi. Sanki bu səsdən qaçmaq üçün Qədir çırığı püftəyib söndürdü, yorğanına başına çekdi. Handan-hana yuxuya getdi və özünü Kürün dibində gördü. Kürün dibində gün çıxmışdı, Kürün dibində işıqdan göz qamaşındı, Kürün dibində Qədir körpəcə, lap körpəcə bir uşaq tapmışdı və balıqların, yosunların arasında üzə-üzə Səltəneti axtarırdı. Qədir sevinirdi, balıqlar, yosunlar da sevinirdilər. Balıqlar, yosunlar körpəni dövrəyə almışdalar, toy qurub oynayırdılar: “Oğlandır, oğlandır”... — deyirdilər. Qədir nər içində üzürdü, balıqlar da onun dövərsinçə üzürdüler, uşaqın başına toplaşırdılar: “Diridir, diridir...” — deyirdilər. Qədir uşaqın ayaqlarından tutmuşdu, suyun üzüne çıxarmaq istəyirdi, Səltəneti axtarırdı, Səltəneti çağırırdı: “Səltənet, ay Səltənet, hardasan, səs ver, tapmışam uşağı!..”

Ayılanda gördü ki, səhərdir, dehlizin azca aralı qapısından içəriye gün düşüb. Gördü ki, otağın qapısı da açıqdır, orada da gün işığı var. Eyvan tərəfdəki pəncərənin qabağında çörək gördü, pendir gördü; bir qutu çay, bir ovuc qənd, su çaydanı, dəm çaydanı... Evə baxdı, həyətə baxdı... kuzəni də yerində gördü, ancaq Səltəneti görmədi.

Sonra bir yekən maşın gəlib qapıda durdu. Qasım idi, elbəttə, Qasım idi. Qasım qapının qabağından qışkırdı:

— Durmusanmı, ə, yaxşısanmı?

Qasım gəlib, pilləkənin altında dayandı:

— Rayona gedirəm, — dedi, — sədri aparıram. İsteyirsən sən də gel gedək. Gəzerik, sənin üçün maşın yeri də eləyərik... Nə olub, o, yenə gözüümə ala-bula görsənirsən. Səltənet həni? Evdədir?.. Səltənet, ay Səltənet! Aaz, Səltənet, hardasan?..

Qədir başını tərpətdi:

— Yoxdur, — dedi, — bağırma!

Ancaq Qasım kefini pozmadı:

— Hələ düzəlməməsiz? — dedi. — Dilxor olma, o, düzələcəksən. Qorxub-ələmə, harda olsa, gəlib çıxacaq. Arvadlarımu tanımirsan? Orlar, naz ələməsələr.

Qasım, əlləri ciblerində, pilləkənin altında dolandı:

— Nə təhər deyirsən? Qalırsan?.. Qal, yaxşı, bu günü də dincəl. Buralarda eşələn, başın qarışın... Mən sənin yerində olsam, bu arxları elo bu saat qazib, bir az dərinə salaram. Bu gün-sabah yay gəlir, su bağlayacaqsız, daşib həyət-bacanı korlayacaq... Bu kötüyü də çıxart at getsin. Narların dibi də bellənməyib, bəlkə bir az gec goldim. Dərin-ma, kefini də pozub-ələmə, düzələcəksiz, öz canım üçün... Çoxdan gedib? Bilmirsən hara gedib?.. Hara gedəcək? Yəqin dədəsinə baş çəkməyə gedib, ya da isteyir ki, bir az qorxutsun səni, yumşaltsın. Qorxub-ələmə, o, bərk dur. Görərsən, mələyə-mələyə goləcək...

Qədir bir tikə pendir-çörək yedi, üstündən bir stekan su içdi. Sonra Qasımın tapşırıqlarını, on yüksək rütbəli komandır əmri kimi, yerinə yetirməyə başladı: evvel arxları qazdı, torpağı səliqə ilə yan-yörəyə bərkitdi. Sonra kötüyə girişdi. Kötüyü çıxarmaq çox uzun çəkdi. Güñorta Səltənet doğrudan da gəlib çıxdı. O gələndə Qədir narların dibini belləməyə başlamışdı. Yenə bir müddət Səltənet qorxa-qorxa qapının qabağında durdu, oradan yazıq-yazıq Qədirin üzünə baxdı; sonra gəlib, pilləkənlerin yanında bir ağaca söykənib fikrə getdi, xeyli vaxt fikrə getdi vo nəhayət dilləndi:

— Geldim, Qədir, pal-paltarımı aparıım. Dədəm də razıdır, bir söz demir. Gelmişən — qal, niye gedirsən? Oz evin-eşiyindir. Oz həyət-bacanı, ək, becer. Maşın götür, işlə, maaş al. Evinde de heç nəyinə el vurmamışam, nə qoyub getmişdin, o da qalır; dava vaxtı birca palazını satmışam. Allaha şükür, hər şeyin var, evlənərsən, subay qalma-yacaqsan ki!.. Beş-altı metrə parça alacaqsan, qurtardı getdi... Qız da

var, dul da var, nə qədər desən. Dul niye alırsan, qız alarsan. Əyin-başın, boyun-buxunun... Allaha şükür bir az da cavanlaşmışan. Üzüyün də, saatın da sandıqdadır, heç birinə el vurmayacağam. Öz palpaltarından başqa mən burdan bir çöp də aparmayacağam, Qədir, özü-nünküdür, özünün olsun, halal-xoşun olsun. Getmə. Qal. Evlən.

Səltənet sözünü deyib qurtarib, evə yürüdü, Qədir qüvvətsiz-taqətsiz, nar ağacının dibində qaldı. Çıxardığı neheng kötüyo baxdı, ayağı altındakı torpağa baxdı, göyün tən ortasında dayanmış Güñəş baxdı... Səltənet, boğça əlində, evdən çıxdı, yavaş-yavaş pilləkənləri enib, küçə qapısına təref addımladı. Qədir Səltənetin dalınca baxmadı, yenə kötüye baxdı, Güñəşə baxdı, ayağı altındakı torpağa baxdı; beləcə xeyli vaxt — taqətsiz, qüvvətsiz... Güc-qüvvət Qədirin canına necə gəldi, birdən gəldi, ele bil kötükdən gəldi, Güñəşdən gəldi — Günəş kimi isti, kötük kimi sərt və Qədir birdən-birə hiss elədi ki, bu neheng kötüyü götürüb dünyanın lap o başına ata bilər, bu qoca nar ağacını kökündən çıxarda bilər. Hələ kötük nədir, nar nədir ki, lap Güñəşin özünü də... göyün tən ortasında dayanıb, həyasız-həyasız baxan o əclafı, altı ilde bir zərrə də dəyişməmiş o köhnə qurdı, köhnə vicdansızı... Ancaq Qədir nə kötüye el vurdu, nə ağacı yerində tərpətdi, birca Güñəşə baxıb dişlərini qıçırdı, yumruqlarını düyünlədi. Sonra Qədir evə cumub palazın üstüne serildi, düyünləmiş yumruqlarını başına çırpdı, qıçırdılmış dişləri ilə əlini-qolunu gəmirdi, palazibrezentə didib tökdü...

## 5

Qədir bilirdi ki, əynində tezə kostyum var, təmiz köynək var, baş-maqlarının da tezə və təmiz olduğunu bilirdi. Qalstukunu özü bağlamadı, bilirdi ki, bağlamayıb. Qədirin bir alının qarasından xəberi yox idi, bir də gözlərindən. Alnmdakı zədenin heç olmasa küt ağrısını hiss eləyirdi — bilirdi ki, alını çarpayının demirinə deyib, gözlərindənse Qədir tam xəbersiz idi, xəbersiz olmasayıd, küçədə rastına çıxan bu ilk adamın hərəkəti Qədiri təccübəldirməzdı...

Onda ki Qədir arxi qazırdı, kötüyü çıxarırdı, narin dibini belləyirdi, onda ki Səltənet gəlməmişdi, getməmişdi; onda ki göyün tən ortasında dayanmış Güñəş həyasız, vicdansız və zalim deyildi, onda Qədirə elo gelirdi ki, bu həyətdə yüz il yaşaya bilər, o narin dibini yüz il belləyə

biler, o Güneşin ışığını yüz il uda biler... O həyətdə, o Günəşdə Qədirin altı il həsrətini cəkdiyi hər şeydən bir az vardi. Bir az isti, bir az işiq, bir az nar sevinci, bir az torpaq iyi... Ancaq elə ki Səltənət gəldi, getdi, elə ki Qədir evə cumub üzüqöyli verə sərildi və üstəlik başını da çarpayının dəmirinə çırpanдан sonra, ayağa durub, van-yörəsinə baxanda hiss elədi ki, burada dayanmaq mümkün deyil, burada nəfəs almaq mümkün deyil. Başlığını geydi, pencəyini geydi, aynının qarasından, bir də gözlərindən xəbərsiz küçəyə çıxdı... Dükənci Ərşadın qapısı. Qədirin rastına çıxan bu ilk adam da yəqin ki, dükənci Ərşadın oğlu idi. Səkkiz-on yaşı oğlan. Qapıda oturub sıqaret satırdı və əger Qədirin öz gözlərindən xəbəri olsaydı, səkkiz-on yaşı bu usağın hərəketlərinə bəlkə də təəccüb eləməzdi.

- Ərşadın oğlusun?
- Hə...
- Dəden yenə dükanda işləyir?
- Hə...
- Sıqareti neçəvə verirsən?
- Neynirsən? Sən sıqaret alansan? Alacaqsan, pulunu verməyəcəksən.
- Ne bilirsən, verməyəcəyəm?
- Bilirəm də, sən Qədirsin, Qədir deyilsən?

Dükəncinin oğlu olasan, dükandan yüzcə addim aralıda oturub, dükənanın sıqareti üç qat bahasına satasan, özün də belə tərs olasan, qudurğan olasan. "Yox, burda heç nə dəyişməyib. Bu da Ərşaddır, özürdür ki, var. Kərtənkələdir, ilbizdir, soxulcandır, hər nədirse, insan deyil". Qədir təpiklə vurub, usağın bərk-bərk qoruduğu sıqaretləri dağıtdı. Əvvəl uşaqlıq dəmədi, dağılmış "Avrora"ları tələsə-tələsə köynəyinin etəyinə yiğdi. Sonra qaçıb həyətə soxuldub və həyətdən Qədirin arxasında qışqıldı:

- Deli Qədir, xuliqan Qədir, oğru Qədir! Elə bilirsən tanımadım? Qədirsin də, şofir Qədirsin, Bılqeyisin xalçasını oğurlayan Qədirsin!..

Sonra yollar boş idi. Dükənanın yanında da heç kəs göze dəymirdi. Orada Ərşad kətil qoyub, öz dükənanın qapısında tek oturmuşdu. Yox, Qədirin gözlərindən xəbəri yox idi; xəbəri olsaydı, bu sisqa, bu qozbel kişinin bu cür əl-ayağa düşməyinə də təəccüb eləməzdi.

– Paho, Qədir, tanımıq olmur səni, maşallah, maşallah, geyimdə, bazburutda bizim raytorqun müdürü vurub keçmişən ki! Bəs çöləzada niyə çıxmışsan, ə?.. Dünəndən gəlmisən, evdə neynirsən?.. İstəyirdim gələm, necə olsa qonşuyuq, haqqı-salamımız var, ancaq dedim, birdən narahat eləyərəm... İçəri keç, əyləş görək. Nə içirsən, yenə araq, yoxsa...

Qədir oturdu, dükana öteri nəzər yetirdi, Ərşadın üzünə baxmadan:

- Yeməyə nəyin var? – dedi.
- Piçənnidi, görürsən də, özgə bir şey yoxdu. İstəsən sənin üçün bir başsoğan da taparam.

Qədir dinmədi. Ərşad bir şüşə araq gətirdi, stəkan gətirdi, qutudan peçenye ovuclayıb piştaxtanın üstüne qoydu, bir yekə baş soğanı yumruğu ilə əzdidi və şüşədən araq süzüb stokanı doldurdu. Qədir araqı götürüb, dinməz-söyləməz içdi. İçəndən sonra da bir müddət susdu. Peçenye və soğana gözünün ucu ilə də baxmadı. Ərşadın üzünə baxdı və yenə:

- Yeməyə nəyin var? – dedi.
- Olanım budur, Qədir, ayrı bir şeyim yoxdur, olsa ayıb şeydi ki!
- Orasını bilirəm. Onu demirəm. Deyirəm ki... sənin o raytorqun galendən verirsən, kolxozi sədri gelendə, ispalkom gelendə... Onlara verdiyindən deyirəm, başa düşmədin?..

Ərşad başa düşdü. Bu müşterini Ərşad yaxşı tanıydı. Həmin müşteri idи, səsi də, duruşu da, baxışı da... Bir toyuğun tən yarısı, bircə də-qiqə keçməmiş, piştaxtanın üstüne gəldi, təptəzo təndir çörəyi gəldi, pendir gəldi, badımcان turşusu gəldi. Qədir gətirilən hamısını yedi. Bircə araqın hamısını içmədi. Yarım stəkan da içdi, qalanını yavaş-yavaş yerə süzdü. Sonra o piştaxtanın ortasında, üstündə kibrıt qutusu olan, ağızı açıq "Avrora"nı götürüb cibinə qoydu, cibindən bir şax yüzlük çıxartdı. Ərşadın yanına atdı və dinməz-söyləməz çıxıb getdi...

Ərşad yüzlüyü cibinə qoydu. Toyuqdan qalan sür-sümüyü piştaxtanın üstündən təz-tələsik yiğidirib, qolu gəldikcə tolazladı. Bayırda quru torpaq gətirib, yero süzülmüş araqın da izini itirəndən sonra Ərşad Qədirin getdiyi semtə baxdı, "Tfu" – deyib, səsi-nəfəsi gəlikcə gedənin dalınca tüpürdü. Ancaq, onda, Qədir uzaqlaşmışdı, çox uzaqlaşmışdı. Çayxanada, nərdtaxta oynayanların başına toplaşmış bir dəstə adamin arasında dayanmışdı. Zerlər Qədirin ovcunda idi. Qədir zerləri oynadırdı:

- Mənnən kim oynamaq istəyir?

Oyunu yarımcıq qalmış iki nəfər nərdtaxtanın dalından dinnəz-söyləməz Qədirin üzünə baxırdı. Oynayanları hər tərəfdən dövreyə almış azarkeşlər də sakitcə Qədirə baxırdılar. Aralıda, samovarın yanında durmuş çayçının da gözü Qədirdə idi: ağsaqqal, qədd-qamətli kişi, eynində parusin pencək, başında bahalı buxara papaq.

– Mənnən kim oynamamaq istəyir?

Burada nərdtaxtanın başına yiğişanların çoxusu cavan oğlanlar idi; big yer təzəcə tərloyenlər. Elə bil hamısı bir boyda idilər, bir yaşıda idilər. Bircəsi boy-buxunu ilə seçiliirdi. Zorba şey idi, yaman şey idi. Boyda Qədirdən geri qalmazdı, kürekdə, bilekde bəlkə Qədirdən zorba idi. O, Qədirə başqları kimi baxmırıdı, sakitcə, mehribanca baxırdı və elə bil qəfildən peyda olub, bütün çayxananı çasdırmış, susdurmuş bu adamın nə dərəcədə güclü olduğunu, öz aləmində, dəqiq haqq-hesabını aparrırdı.

Nərdtaxta dalında oturmuş iki nəfərin biri, nəhayət, səsini çıxartdı:

– Gel otur, – dedi, – mən oynayıram.

Qədir oturdu:

– Nədən oynayıraq?

– Nədən istəsen.

Qədir çevrildi, yan-yörosinə baxdı, gözünü çayçının buxara papağına zillədi.

– Qeybullanın papağından!

– Yox, aşna, bu ki zarafat oldu, sən nərd oynayana oxşamırsan. –

Və oğlan nərdtaxtanın dalından qətiyyətlə qalxdı.

Yenə Qədir ovcundakı zərləri oynatdı:

– Qeybullanın papağından! Kim oynayır, otursun!

Yenə hamı susub dayandı. Hamı Qeybullaya baxdı. Qeyulla özü-nü eşitməzliyə vurdı və bayaqdan Qədirin hər bir hərəkətini diqqətlə izleyen neheng oğlan golib, səssizcə, Qədirlə üzboüz oturdu.

– Mən oynayıram. Ancaq şərti neçə olacaq? Uduzan...

– Uduzan Qeybullanın papağını götürüb, – Qədir pəncərənin altındakı zibilliyi gösterdi, – bax ora atacaq, o zibilin içində, udan baxıb güləcək. Razisan?

– Razıyam.

Və elə gərgin bir oyun başlandı ki, bəlkə nerd tarixində belə oyun olmamışdı. Qədir uduzdu, çox təz uduzdu – zarafat deyil, altı il oynamamışdı. Uduzub ayağa durandan sonra Qədir bir an tərəddiud

eləməden, Qeybullaya yaxınlaşdı, özünü mərd-mərdanə karlığa, korluğa vurmaş çayçının başından papağı götürüb zibilliye tulladı. Ancaq heç kəs gülmedi, bir kəsin dodağı da qaçmadı və qəribə burasındadır ki, çayçının özü də zərrə qədər halını doyişmədi. Gədib papağını gətirdi, silib başına qoyma, sakitcə, lap sakitcə Qədirin üzünə baxdı.

– Oz aramızdır, köhnə heyvərəliyində qalmışan ha, Qədir, – dedi, – heç dəyişib-eləməmisen.

– Sən dəyişmişən, görürom: qeyrotini ucuz tutmayı öyrənmisin. – Qədir çayçının papağını göstərdi. Sonra çevrilib, çayxanada yeniyetmələrdən başqa kim vardısa, hamısını birbəbir sadaladı: – Sən de dəyişmişən, sən də, sən də... Hamınız dəyişmişiz, ancaq elə köhnə qurumsaqlarsız! İlbizlər, soxulcanlar, körtonkələlər...

Sonra Qədir bir yol tutub sərəxos-sərəxos başyuxarı gedirdi. Bura kəndin mərkəzi idi – kitabxana, kolxozi idarəsi, həkim məntəqəsi. Kitabxanada da, həkim məntəqəsində də sərəxos Qədiri görmüşdülər, ötən əyyamları yadlarına salmışdılər, qapıları bağlayıb gizlənmişdilər. Qədir kolxozi idarəsinə girdi. İçəridə bircə uçotçu oturmuşdu, iri kağızin üstündə nəsə yazıb-pozurdu; Qədiri görəndə zərrə qədər də halını doyişmədi, gözəcə, ötericə baxıb, sonra heç başını da kağızdan qaldırmadan:

– Ə, Qədir, gəlmisən? – dedi.

– Gəlmisəm.

– Gəlmisən, xoş gəlmisən, əyləş görək, danış görək – gəzdiyindən, gördüyündən...

O, başını yalnız bu vaxt qaldırdı. Bu vaxt Qədir otaqdan çıxmışdı. Kolxozi idarəsinin qabağındakı uzun dəhlizin bir tərefində kənd soveti idi, bir tərofində poçt idi – hər iki bağlı qapını Qədir bərk-bərk çəkdi, bir təpik poçtun qapısına vurdı, bir təpik kənd sovetinin qapısına vurdı, qayıdır təzədən kolxozi idarəsinə girdi. Pəncərədən çöle baxa-baxa Qədir xeyli vaxt ortaçıda gezindi, sonra gəlib, yer üzünən ən bigano adamı kimi oturmuş uçotçunun stolunun yanında durdu.

– Ə, Misir, – dedi, – axı sən bir vaxt vururdun.

– Yəni demək istəyirsən ki, vurmağın gelir? Açıq de də, bizi niyə dolaşdırırsan?

– Gəlir, Misir! Varındısa, çıxart.

Uçotcu başını bir də qaldırmagi lazımlı bildi:

– Yoxdur, Qədir, cibidən da boşdur. Cibidən bir şey olsaydı, düzəldərdi.

Qədir əlini cibinə saldı.

– Var, – dedi, – düzəldə bilirsən, düzəlt.

Yer üzünün en bigano adamı ayağa durdu. Pencərədən çöle boylandı. Əlində kitab, bağlı kitabxananın qabağında durmuş bir uşağı çağırıldı:

– Ə, a bala, bir bura gel görüm.

Uşaq gəldi. Qədir cibindəki pulların hamısını çıxarıb stolun üstüne qoydu.

– Araq neçeyədi? – dedi.

Dünyanın ən laqeyd adamı, özünəməxsus bir laqeydliklə, qəh-qəh çəkib güldü:

– Siz bilən neçəyə olar, Qədir müellim! Ha, ha, ha... Əlli ilin eşəyi məndən deyirmənin yolunu soruşur... Biri otuz manatdan, ikisi altmış manat eləsin gerek. Üç olsayıdı, doxsan eleyərdi, amma doxsan eləməyi lazımlı deyil. Artıq olar. – O, Qədirin pullarının içindən altmış manat, bir də bir teklik götürdü. – Al, a bala, Ərşaddan iki araq al getir, bu təkliyi də bas cibidana. O kitabı da qoy bura, gələndə götürərsən. Yüyür görmüm, cəld ol, tez gəl...

Sonra isə gec idi, qaranlıq düşmüşdü və qaranlıq bir yolla Qədir səndəleyə-səndəloya gedirdi... Hansı tindənsə, döngədənsə Qasım peydə oldu. Əlindəki cib fənerinin işığını Qədirin üzünə saldı:

– Hardasan, ə, hansı cehənnəmdəsen, bayaqdan gəzməmiş yer qoymamışam... Nə pis içmisen, ə? Harda içmisen? Bir saat gözleyəm-mirdin? Gelirdim də, nə xəber idi! Bizim arvadaga da senin yolunda özünü həlak eleyib: dolma bişirib, plov-mlov, dəm-dəsgah... Deyir-dim bir əməlli oturarıq, neçə ildir oturmamışıq. Sen də gedib özünü bu vid-fasona salmışan. Bəs indi neynəyək deyirsən?.. Belkə gedib yatasan? Sabah gündüz oturruq, sabah mən də bekaram.

Qədir yuxulu-yuxulu dilləndi:

– Çix get, Qasım, get dolmanı ye, məndən əlini üz, o işığı da o yana elə, gözümün giləsini deşmə.

Qasım işığı kənara saldı.

– Nə oldu, Səltənət gəlmədi?

– Sən çıx get dolmanı ye, sənə nə var – gəldi, ya gəlmədi.

– Bəs sən indi hara gedirsən?

– Mən billem hara gedirəm, dərdi sənə qalmayıb.

Qədir Səltənətin atası evinə gedirdi. Bunu Qasım bilirdi, ancaq Qədirin bu vəziyyətdə ora getməyini Qasım istəmirdi. O, Qədiri aparıb yatırmaq istəyirdi, sonra hiss elədi ki, baş tutan iş deyil.

– Bilirom hara gedirən, – dedi. – Get, yaxşı, ancaq gedib, mən ölüm, hay-küy salma, Səltənəti dədəsinin yanında döyub-eləmə, yaziqdır, kişi lap qocalıbdır, neçə vaxtdır yorğan-döşəkdədir.

Sonra Qədir bir qoca xəstənin çarpayısı qabağında durmuşdu:

– Mənəm, gəlmisəm, Qədirəm, sənin kürekənəm, gözün aydın, kişi!

Hər sözü dedikcə Qədir yumruğunu döşüne çırkırdı, elə bil sine-dən deyirdi:

– Sevinmirsən? Sevine bilmirsən? Yoxsa... ölürsən? Öləmə, kişi, ölmə. Öləməli adamlar çoxdur.

Ancaq qoca sevinirdi. Gözləri parıldayırdı. Dikəlmədi. Əllərini Qədirə sarı uzatmışdı.

Qədir çarpayının yanında diz çöküb oturdu, qoca onun başını qu-caqladı, qoca uşaq kimi ağladı:

– Ay oğul, ay Qədir, ay oğul, ay oğul!..

Qədir özünün də bu saat hönkürəcəyini hiss eleyib, birdən ayağa durdu, bir kündə büzüşüb oturmuş Səltənetə baxdı:

– Bəs Qəmər arvad hanı, kişi?

Kişi dedi:

– Qəmər ölüb, çoxdan ölüb. – Ancaq kündə büzüşüb oturmuş Səltənet hicqirdi.

Araya bir müddət sükut çökdü.

O sükütu Qədir pozdu:

– İncimə, kişi, qızınızı aparacağam!

– Apar, ay oğul, nə deyirəm ki. Öz arvadındı, öz evinə aparırsan. Bayaqdan neçə dəfə demişəm get. Deyirəm, bala, bu vaxt adam öz evində olar, öz odunun, öz ocağının yanında olar. Apar, bala, mehriban olun, oğul-uşaq yiyesi olun, mən qoca da bu gün-sabahlığam. Gedirəm, bala, ayağının biri ordadır, bari elə eləyin ki, rahat gedim.

Kişi yenə başını yastığa qoydu. Bir müddət sakitcə tavana baxdı – ikicə xırda gözdə nə qəder işiq olarmış, ilahi! Kişi bir dikəldi, elə bil o işiq da birdən qıgilçım olub etrafə səpələndi:

– Səltənət! - dedi. – Sen hələ durmamışsan?!

Və necə dedisə, Səltənət dik ayaga qalxdı. Səltənət dinməz-söyləməz qapiya təref addımladı, ancaq Qədir gözlərini kişidən ayıra bilmədi, ona baxan iki xirdaca görün işiğindən uzaqlaşa bilmədi. Onlar xeyli vaxt beləcə dinməz-söyləməz baxışdır. Ele bil kişi beləcə dinməz-söyləməz hər şeyi dedi. Ürəyində birçə sözü qaldı və bu birçə sözü qoca, qapıdan çıxan Qədirin dalınca qışqırıb dedi:

– Sen də, ay oğul, az iç o zəhrimarı! Az iç, ay oğul, az iç, az iç,...

...Sonra kəndə təptəzə ay işığı düşmüşdü. O təptəzə ay işığında Səltənət Qədirin qabağına düşüb, bir qara qui kimi gedirdi. Büzüşüb, qisılıb, balacalaşıb, əllərini, qollarını qoymunda, çarğatının altında gizlədib, bu kenddə, bu yolda, bu ayın işığında səssiz-səmirsiz yol gedən bu adamı Qədir minnedar idi; ona görə ki, bu adam vardi; ona görə ki, bu adam yol gedirdi; ona görə ki, bu adam o kişinin yanında Qədiri xəcalətdə qoymamışdı. “Nə yaxşı ki, özün durdun, özün yola düzəldin, Səltənət. Təslük eləmədin, məni o kişinin yanında xəcalətdə qoymadın...”

Yollar boş idi, pəncərələrdə işıq yanındı. İdarənin qabağında, bir uzun dirəyin başına bərkidilmiş radioda nəsə – bu kəndə, bu kəndin pəncərələrinəndəki çıraq işığına, bu kəndin dar yollarına, ayıma-ulduzuна heç bir dəxli olmayan bir şey çahırdılar... Bir də, orda-burda, ara-sıra itlər hürüşürdü, qurbağalar quruldaşırdı...

Küçə qapısının astanasından da Səltənət dinməz-söyləməz keçdi. Pilləkənləri qalxdılar, dəhlizo girdilər. Səltənət otağın qapısına dirənib durdu. Əvvəl Qədir dəhlizdeki çıraqı yandırdı, sonra evdəkini də yandırdı. Sonra qayıdib Səltənətin qabağında dayandı:

– Yeri get yat. Rahat yat! Mən yene burda yatacağam. Ancaq bu gecə qapını bağlamayacaqsan, Səltənət! Bağlaşan, özün bil, sindiracağam!

Səltənət içəri keçdi. Qədir özü onun dalınca qapını çekib örtdü. Dünəndən yerde qalmış döşəyin üstündə oturdu. Sonra uzandı, palpalarla yuxuladı və yuxusunda Kür qırığının ucsuz-bucaqsız meşələrini gördü, sonra yənə Kürün dibini gördü, ancaq bu dəfə Kürün dibi işıq deyildi, qaranlıq idi. Qədir Kürdən, qaranlıqdan çıxmış istəyirdi, ancaq çıxa bilmirdi: Nəsə əlinə, ayağına dolaşırıdı, başına-gözünə sarınırdı, ele bil Qədir balıq toruna düşmüştü. Sonra gördü ki, əlinə, ayağına dolaşan balıq toru deyil, Səltənətin saçlarıdır. Sonra Qədir haradasa, suyun lap derinliyində öz iki qız balasının üzdүünü gördü. Qədir qızlara təref üzmək istəyirdi, ancaq yerindən tərpenə

bilmirdi. Səltənətin saçları tor kimi əlinə-ayağına dolaşmışdı, başına-gözünə sarılmışdı. Qədir çapalayırdı, boğulurdu, saçlarsa onun ol-qoluna, baş-gözünə get-gedə daha da möhkəm sarınırdı...

Üz-gözünü tər basmış Qədir yerindən dik atıldı, ele bil Kürün di-bindən çıxırdı. Oturdu. Bir müddət oturandan sonra da başını silkələdi, ele bil yuxuda gördüyü tor hələ də baş-gözünə dolaşmışdı. Sonra Qədir yerindən qalxb, otağın qapısını lap ehmalca araladı. Səltənət palazın üstündəcə büzüşüb yatırdı, tekce başının altına balınc qoymuşdu, çıraq da yanında yanırdı.

Qədir astanadaca dayanıb, xeyli vaxt yatmış Səltənətə baxdı. Sonra çarpayının örtüyünü götürüb Səltənətin üstünə saldı. Sonra, nə fikirləşdi, örtüyü götürdü, penceyini əynindən çıxartdı, Səltənəti ehmalca öz penceyinə bürdü və çıraqın işığını püfləyib söndürdü... Gecənin hansı aləmi olduğunu bilmek çətin idi. Ay batmışdı və bayır ele qaranlıq idi ki, ele bil dünyanın işığı bir də dünyaya qayıtmayaçaqdı...

Az keçdi, çox keçdi, yenə dünyanın işığı dünyaya qayıtdı. Yenə gün çıxdı. Kürün bulanq sularını parıldatdı, ucsuz-bucaqsız meşələni işıqlatdı. O işıqdan Səltənətin də pəncərəsinə düşdü, evinə düşdü... Dəhlizdəki yorğan-döşəyin üstünə, Qədirin qara, qəşəng çamadanının boş yerinə gün düşdü... Bir-iki qutu vaflı, bir-iki qutu peçenye, konfet, süd konservi, balıq konservi... Əvvəl Səltənət Qədirin yorğanını götürdü, aparıb eşikdə tozunu çırpıdı, gətirib səliqə ilə çarpayının üstünə açdı. Sonra döşəyi götürdü, döşəyi də çırpıdı, döşəyi də çarpayının üstünə açdı və balıncın dalınca gətdi...

## 6

O, birçə balıncı çırpmadı, çırpı bilmədi, çünki taqəti üzülmüşdü, gücü qurtarmışdı, no qolunda, ne qılında zərrəcə qüvvət qalmışdı.

Səltənət, balınc qucağında, içəri girdi, balınc qucağında çarpayıya yaxınlaşdı; çarpayının yanında, balınc qucağındaca, onun dizləri büküldü və Səltənət gözünün yaşını sel kimi balıncın üstüne axırdı.

– Qədir, ay Qədir, ay Qədir!..

## GÜLLÜ PALTAR MÖVSÜMÜ

### I

Caneli müəllim öz birotaqlı mənzilinin iki pəncərəsinin hər ikisini taybatay açmışdı, eşik qapısını da azca aralı qoyub, çarpayıya uzanıb işsizlikdən, aşkar bekarçılıqdan son dərəcə gülməli bir şeyin barəsində xeyli vaxt idi ki, fikirləşib baş sindirirdi.

Caneli müəllim fikirləşirdi ki, görən Bakının yayı əvvəller niyə o cür isti olurdu, bunun səbəbi nə idi? Yəni səbəb tekce o idimi ki, əvvəller Caneli müəllimin Bakıda öz ayrıca mənzili yox idi? Belə bunun başqa səbəbleri də vardi?.. Bunun bir səbəbi də tutalım o idi ki, mənzili olmadığı vaxtlar Caneli müəllimin elə dolanışığı da sən deyən yaxşı deyildi. Beş il tələbəlik: ayda otuz-qırx manat (köhnə pul ilə üç yüz-dörd yüz). İki il aspirantlıq – bu da deyək ki, yetmiş. Yetmişin on beş manatını Caneli müəllim her ay Buzbulağa, anası Mahrux arvada göndərirdi. Bu da öz yerində. Bundan sonra – bir il “çasoviklik” dövrü. Bu dövrde Caneli müəllimin əlinə nəqd yüz beş manat pul golirdi, bunun otuz manatı Mahrux arvadın, yerde nə qalır? Yetmiş beş manat. Düzdür, o yetmiş beş manatla bərabər, o vaxt Caneli müəllimin əle bir mənzili də olmuş olsayıdı, söz yox ki, dünya onun gözündə bir az başqa cür də görünə bilerdi, – bu da deyək ki, həqiqətə az-çox uyğun gəlir. Amma bütün bunların havanın isti-soyuqlığına, yəni doğrudanmı, bu boyda dəxli vardi?..

Caneli müəllim bu sayaq fikirləşirdi.

Buzbulaq camaatinin dili ilə desək, bu saat yayın lap “ilanmələdən” vaxtı idi: avqust ayı, avqustun ortaları, – özü də günün isti vaxtı (saat on ikiyə işləyirdi). Vo deməli, burada doğrudan da nəsə bir hikmət vardi, çünki dönyanın istisi-soyuğu tekco dərəcə ilə ölçüləsi olsayıdı, elə bu dəqiqənin özündə gerək Caneli müəllimin təri dabarından süzüləydi (bu şəhər o, bazarnın gur səsli radiosunda hava haqqında verilən məlumatata qulaq asmışdı və o məlumatda bu gün Bakıda 38-39 dərəcə isti olacağını demişdilər. Otuz sekkiz, otuz doqquz... Bəs o isti hardayı bu saat? Axi, vaxt vardi ki, 38-39 dərəconin elə adımlıca eşidəndə adamın dili ağızından bir qarış çöle çıxırdı... Belə əvvəller Caneli müəllim, indiyə baxmış, bədəncə zəif idi – onun istiyə-soyuğa indiki qədər dözümü-tabı yox idi?.. Mümkündür, bu da mümkündür.

Buna qalsa, lap ele orası da tamamilə mümkündür ki, bir para xırda-mırda şeyləri qurdalayıb, içindən dərd çıxarda-çixarda da bu gözəl, gen dünyani adam özü üçün cəhənnəm kimi isti eləyə bilər; məsələn, niyə mən filankəse salam verdim, filankəs mənim salamımı almadı! Niyə kolxozi bazarında filan şey filan qiymətə oldu, halbuki filan qiymətə də ola bilərdi? Dekan belə gəldi, zavmaq belə getdi... it hürdü, çapqal uladı. Və o Fətdah da gedib maşın aldı özü... Mümkündür, tamamilə mümkündür və bu da tutaq ki, bir səbəb: narahatlıq, əsəbilik, nəyəsə hədsiz nifrət və o nifrətin boğulması, sıxlaması, qızışması ilə əlaqədar olaraq... – Caneli müəllim gülüməsdi. – Bir sözlə, – dedi – subyektiv amillerin obyektiv mühitə təsiri. Amma doğrudanmı? Doğrudanmı bele-bele şeylərin havaya da təsiri ola bilərdi?

Caneli müəllim rahatca çarpayıya uzanıb (və çox güman ki, səhər bazarın radiosunda hava haqqında verilən müfəssəl məlumatata qulaq aslığına görə) birdən ağlına yerleşmiş bu qəribə məsoloni özü üçün ayırdı eleməyə çalışırdı... Eyni vaxtda metbəxdə Caneli müəllimin bu seher bazardan aldığı toyuq bişirdi. Eyni vaxtda vanna otağında boruların içi ilə şırhaşır su axırdı. Və görən, Buzbulaq arxlarının qırığında Caneli müəllimin nəyi qalmışdı ki, o suyun şırtısına qulaq asdqca, yenə onun fikri-zikri o arxları qarış-qarış dolanırdı?.. Buzbulağın bütün arxları bu saat Caneli müəllimin gözü qabağında idi. O arxların hamisindən su gedirdi və o su eyni vaxtda elə bil Caneli müəllimin içindən də axırdı: Buzbulaq bütün arxları ilə birgə elə bil Caneli müəllimin içində idi, yaxud bu dünyada Caneli adında heç bir canlı maxluq-zad yox idi. – bir quruca xəyal vardi və bir vaxt Buzbulaq arxlarının qırığında yaranmış o xəyal clo bil yenə ora qayıtmışdı, o arxların suyuna qarışib sakitcə axıb gedirdi... Və kim bilir, o vaxtların yayı Caneli müəllimə belkə bir də ona görə indikindən qat-qat isti gəlirdi ki, onda Caneli müəllim elə xasiyyətə də, indiyə baxmış, narahat adam idi? Hem özünə bir gün ağlamaqdan ötrü, səhərdən-axşama çalışıb-çabalayasan, hem də gecə-cündüz fikirləşəsən ki, yaş örür, ömrü gedir – canında gecə-gündüz evlenməyin odu ola, yanğısı ola... Mümkündür, bu da mümkündür. Və yayın bu vaxtında, həmin Bakı şəhəri belkə Caneli müəllime bir də ona görə əvvəlkindən sərin gəlirdi ki, o odun, o yanğının istisi də indi onun canından nisbətən çəkilib getmişdi?..

Caneli müəllim uzanıb fikirləşirdi. Eyni vaxtda Caneli müəllimin xəyalı Buzbulağın arxlarını dolanırdı. Eyni vaxtda, metbəxdə, onun bu

sehər bazardan aldığı toyuq bişirdi. Bayırdağı hündür qələmə ağacının baş budaqlarının zorla seçilən namnazik kölgəsi otağın qarşı tərəfdəki divarının üstünə düşmüdü. Yay günəşinin isti, qırmızıtəhər işığı da orda idi. Və görən o nə işiq idi ki, (aman, Allah!) bu gece yene Canəli müəllimin yuxusuna girmişdi?.. O necə sehər idi? O necə günəş idi? O necə otaq idi ki, bir yaşıl dağın dalından təzecə baş qaldırıb, dünyanın duruluğu, təmizliyi, zərifliyi barədə məhz bu gün gətirdiyi və çox uzaq, çox mötəbər bir yerdə getirdiyi şad xəbəri içindən gümüşü aynasında bütün yer üzüne fəxt ilə göstəron günəşin işığı nə ki var orda idi, o otaqda idi... O otağın pəncərələrində ağappaq tül perde vardi. O otaqda ağ örtülü stol vardi və o stolun arxasında bir cüt ağ köyneklə usaq əyləşmişdi: biri Canəli müəllimin oğlu idi, o biri Canəli müəllimin qızı idi. O yuxuda Canəli müəllimin arvadı da əyninə ağappaq don geymişdi və Canəli müəllimin arvadının da üzündə o qəribə günəşin işığına oxşayan bir qəribə işiq vardi...

Canəli müəllim hiss elədi ki, o odun, o alovun yanğısı içini təzədən göynətməye başlayır və ele bu səbəbdən də, yəqin ki, Bakının bir zamanlar indikindən nəyə görə isti olmayı barədə o, heç bir dəqiq nəticəyə gəlib çıxa bilmədi.

Canəli müəllim bu qərara gəldi ki, bir müddət fikirləşmosın, heç nə barədə fikirləşməsin – gördüyü o qəribə yuxunun mostliyində Canəli müəllim bir qəder sakitcə uzanmaq istədi və cələ o məstlik də, deyəsən, çox keçməmiş Canəli müəllimi tamam başqa bir aləmə aparıb çıxardı, cünki mətbəxdəki toyuq qazanından, divardakı yarpaq-qarışq gün işığından, Canəli müəllimin (tələbəlik dövründən qalma) o qəribə yuxusundan və Fətdahın maşın almağından olave, bu dünyada bir nağıl da vardi. O nağılı bir vaxt Canəli müəllimə Mahrux arvad danışmışdı (qəribə nağıl idi). Amma necə iş idisə, dünyanın o isti vaxtları (yəni, tələbə, aspirant, "çasovik" olduğu illər) o nağıl Canəli müəllimin bir dəfə də yadına düşməmişdi. Canəli müəllimin "əyyami-qədimdə" eşitdiyi o nağıl günlerin bir günü (elə bu otağın özündəcə) sanki qeybdən zührə elemişdi və o vaxtdan bu yana Canəli müəllim o nağılı öz beynində ele hey fırladırdı ki fırladırdı. Canəli müəllim nağılı bütöv yadına salmaq istəyirdi, amma heç cür yadına sala bilmirdi, o nağıldan vur-tut ikicə cümle olduğu kimi yadda qalmışdı, bir də Canəli müəllim nağılnın məzmununu, çox dumanlı bir şəkildə, təsəvvürü-nə gətirə bilirdi. Necə vaxt idi ki, Canəli müəllim o dumanı dağıtmak

istəyirdi. Canəli müəllimin hey fikrindən keçirdi ki, bir dəfə kitabxanaya getsin. Gedib indiyocən çap olunmuş nağıl kitablarının hamısını alıb qabağına töksün, baxıb görsün ki, o nağıl kitablarda var, yoxsa yoxdur. Hətta Canəli müəllimin evdən bu niyyətə çıxdığı vaxtlar da az olmamışdı, amma bunların heç birində o, gedib kitabxanaya çatmadı (görünür, aspirant olduğu vaxtlar kitabxana onu möhkəm bezdirmişdi). Bir də, kim bilir, öz nağılini hər hansı bir kitabda görməkdən bəlkə Canəli müəllim qorxurdu; qorxurdu ki, nağıl onun üçün bərbər bakirəliyini itirər, mütqəddəslilikdən düşər (cünki qara-qura çap maşınlarının, iyi-qoxulu mətbəə havasının bakirəlik-mütqəddəslilik məsələlərinəndəki parlaq əməllerindən Canəli müəllimin o dumanı dağıtmak, o nağılı olduğu kimi təsəvvür eləmək cəhdlerinin özü də, əslinə qalsa, bir növ qəribə məsələ idi (çox güman ki, baş qatmaqdən, vaxt keçirməkdən ötrü idi). Ona görə ki, o dumanın dalında gördüyü aləmi Canəli müəllim dumansız çətin ki, görə bileydi, bir də lap görəsəydi belə, ondan bu boyda lezzəti çətin ki, ala bileydi, cünki bir vaxt o nağıla qulaq asa-asə Canəli müəllimin haradasa gördüyü, göz ömürə gətirdiyi aləm hələ dururdu, yox olmamışdı. Bu aləmdə ulduzların rəngindən tutmuş, havanın iyinə-taminanın min cür göz oxşayan, könül açan sey vardi. Nağıl yadına düşdükə, bu şeyləri də Canəli müəllim hər dəfə təzədən görürdü. Canəli müəllimin fikrində alem qarışdı və o vaxtdan yadında qalan ikico cümləni döno-döno təkrar eləyə-cləyə Canəli müəllim nağılin ayri yerlerini yadına salmaq istəyirdi.

"...Dərzinin qızı dərzi, kərdidə reyhanın sayı neçədir?".

"...Padşahın oğlu padşah, göydə ulduzların sayı neçədir?".

Öz nağılini yena beynində fırlada-fırlada Canəli müəllim bişirdiyi toyuğa baş çəkməkdən ötrü durub mətbəxə getdi. Hele mətbəx tərəfə gün gəlməmişdi, ancaq günün bayırdağı həyat dolusu işığı mətbəxdən görünürdü. Və indi gözünün bir ucu ilə Canəli müəllim həyətdəki işığa baxırdı, bir ucu ilə qazandakı toyuğa baxırdı. Və gözünün bir ucuyla da o, yenə Buzbulağa baxırdı ki, orda, o Buzbulaqda, Canəli müəllimin fikrincə, bu saat Mahrux arvadın da kefi pis olmalı deyildi, yaxşı olmalı idi. Həyətdə, ocağın üstündə bu saat Mahrux arvadın xörəyi bişirdi. Mahrux arvadın özü isə yəqin ki, kerdinin qıraqında əyləşmişdi: reyhandan, soğandan, vəzəridən bir-bir qoparıb çarşatının ucuna yiğirdi. Bir azdan Mahrux arvad həmin o reyhanı, soğanı, vəzərini barmaqları arasında bürmələyib, ağızının qabaq tərəfindəki, hələlik

karına gelən, ikico kötük dişinə sürte-sürte günorta çörəyini yeyəcəkdi. Çörəyini yeyə-yeye Mahrux arvad danışacaqdı, mütləq danışacaqdı; onun səhərdən başladığı səhbət ele başlandığı kimi də davam eləyəcəkdi; gah astadan, gah ucadan, gah aşkarda, gah üreyində. Və min bir əzabla yediyi o göy-göyərti ağızının qabaq tərəfindəki o ikicə kötük dişi ağrısında Mahrux arvad hirslenib, Caneli müəllimin hətta söyücəkdi de: “Tərs köpəyoğlu, dəli köpəyoğlu, o vədə mən deyənə qulaq asmadın, indi qal. Arvadsız qal. Yaşının bu vaxtində özün çay qoy özünə. Ev süpür, paltar yu, xörək bişir...”.

Mahrux arvadın hirsleniyini görəndo Caneli müəllim gözünü həyətdəki gün işığından çekdi. Fikirləşdi ki, lap bir günlüyə də olsa, gərək getsin, mütləq getsin, gedib arvada baş çəkib qayıtsın (Caneli müəllimin bu mənzilə köcdüyü birinci il, yazqabağı Mahrux arvad gelib, bir ay Bakıda qalmışdı. Gedəndə də belə bir ultimatum vermişdi ki: “Bəs bu eve bir arvad alıb gətirməson, day məndən Bakı adlı yere ayaq basdı yoxdu”).

Hər şey bir yana dursun, Mahrux arvadın “Bakı adlı yerdə” necə darixmağı Caneli müəllimin lap yüz il bundan sonra da çətin ki, yadın-dan çıxayırdı. Onun pəncərənin qabağında oturub, yola baxmayı isə xalis müsibət idi. Əvvəla, ona görə ki, uzun-uzun fasılələrlə gəlib gedən tramvaydan savayı o yolda baxmalı bir şey yox idi. İkincisi, o yola bu qədər baxmaqdə Mahrux arvad həmin o tramvayla bu dönyanın böyük-böyük qatarları arasında deyəsən bir oxşarlıq tapmışdı. Və üçüncüsü, o pəncərənin qabağında əyləşdiyi vaxtlar Mahrux arvad baxmağına tramvay yoluna baxsa da, görmeyinə heç şübhəsiz, Buzbulağı görürdü. Dönyanın böyük-böyük qatarlarına oxşatlığı o tramvaylarda yəqin ki, Mahrux arvad bütün günü Buzbulaq yolu gedirdi. Mahrux arvadın gülümseməyini, hereket eleməyini, yaxud onun yolçəken gözlərində hər hansı bir sevinc əlaməti, həyat nişanesi əmələ gəldiyini görəndə Caneli müəllim bilirdi ki, arvad çatıb; oradır, Buzbulaqdadır. Belə vaxtlarda Caneli müəllimin özü də anasının gözü ilə Buzbulağa baxırdı və görürdü ki, Buzbulaq gözəl yerdir, yaşamalı yerdir... Caneli müəllimin Mahrux arvadın gözleri ilə görüdüyü Buzbulaq heç olmasa, ona görə yaşamalı yer idi ki, bu Buzbulaq geniş idi, çox geniş idi – onun ne əvvəli, ne axırı vardi. Bu Buzbulağın yaşı daha çox idi, çörəyi daha dadlı idi, suyu daha içməli idi. Və yaşı, suyu, çörəyi bir yana dursun, Caneli müəllimin Mahrux arvadın göz-

ləri ilə gördüyü Buzbulaqda hətta adamın sayı da çox idi, lap çox idi: orada bir dönyanın adamı vardi. Və tramvay yoluna baxdığı vaxt Mahrux arvadın dodaqlarının da tərəndiyini görəndə, Caneli müəllim yəqin bilirdi ki, arvad danışır, o bir dünya adamın hansı biri iləsə şirin-şirin səhbət eləyir. Və Caneli müəllim onu da yaxşı bilirdi ki, həmin səhbəti qarı, məsələn, dağ ilə, daş ilə, qarğı ilə, toyuq ilə... lap o kər-didəki reyhanın özü ilə də eləyə biler.

“...Derzinin qızı derzi, kerdidə reyhanın sayı neçədir?”.

Padşah oğlunun dərzi qızına bu cür sataşmağı ilə başlanan o nağıldakı reyhan kerdidi haradasa ulduzları parıldayan bir dumdurū göyun altında idi. Bir qəribə yer idi (Buzbulağın həm oxşayırdı, həm də oxşamırdı). Bir qəribə sərinlik idi, bir qəribə sakitlik idi və o sərinlikdə, sakitlikdə göyun gümüşü ulduzlarından bir reyhan kerdisinin üstündə elə qəribə bir işiq düşmüşdü ki, o işiqda kerdidəki reyhanlar da göydəki ulduzlar kimi sayışırdılar. Padşah oğlu derzinin qızını çağıranda ulduzların gümüş gözü kerdidəki reyhanlara zillənirdi. Derzi qızı padşahın oğluna cavab verəndə kerdidəki reyhanlar başlarını qaldırıb, göydəki ulduzlara baxırdı. Beləcə, bir axşamçağı, bu ulduzlu- reyhanlı dünyada bir qəribə sevgi başlanırdı. İndi isə günorta çağrı idi və Caneli müəllimin qoca anası Mahrux arvad yiğdiyi göy-göyərtini sümükleri görünən üç ariq barmağı arasında bürmələyib, qabaqdakı iki kötük dişinə sürte-sürte telesmədən günorta çörəyini yeyirdi. Buzbulağın alçaq ağaclarının büdaqlarında indi cırçramalar möhkəm səs-səsə vermişdi. Buzbulağın hündür ağaclarının göyümtül kölgəsi indi gümən yandırıb-qarsıtdığı torpaq yolların üstündə idi və o yollardan da elə bil cırçrama səsinə oxşayan sızılılı-giziltili səs qalxırdı. O yollardan Buzbulaq arvadlarının səsi gəlirdi: “Belə səni xoş görmüşük, Caneli müəllim, həmişə evinde-eşiyində. Bəs sən bu kəndə havaxt cüt gələcəksən, ay Caneli, saç-saqqalı ağartdin axtı”. Dilli-dilavər Buzbulaq arvadları günün yandırıb qarsıtdığı o torpaq yolların üstündə qıvrıq-qıvrıq yeriyirdi. Caneli müəllim o torpağın üstüne ayağını qorxa-qorxa basırdı, özü də ona görə yox ki, torpaq isti idi, bərk isti idi, – ona görə ki, bu yaşda, Buzbulağa tek galənin o torpağın üstündə cəsarətlə yeriməyə ixtiyarı yox idi. Ona görə ki, günün bu vaxtında ev içi, ağac kölgəsi nə qədər lezzətli olsa da, Buzbulaq çəsməsinin suyu da başlı-başına axıb getməli deyildi və deməli, o yolun üstündə bu saat öz vedrəsi, ya güyümü ilə bir başqası da mütləq görsənəcəkdi. “Belə səni

xoş görümsüük, Caneli müəllim,” – deyib, yene həmin söhbəti başlayacaqdı. Və yena elə həvəslə, elə ucadan başlayacaqdı ki, dağ-daş bir yana dursun, hotta Fətdahın sübh tezdən gedib öz qırmızı “Jiquli” sində dəmiryol vağzalından alıb qətirdi (indi cəmənnin özündə hələ 2012

lərindən gün çekilib getdi, yolların sarısı söndü, küçələrə boz rəng geldi və o “Jiquli”nin yan-yörəsində hələ də çığırışmaqdə olan uşaqlardan azca aralıda, (kənd camaatının axşamdan-axşama söhbətə yığışdı) halaca mevdancada) Fətdahın özünü də bir xevli adamın ara-

Öz mənzilindən Caneli müəllim razı idi, çox razı idi: qazından da, suyundan da, qısqı vaxtı, odunsuz-tüstüsüz, tərəmiz istisindən də... Nə olsun ki, Buzbulaq çeşmesinin suyu da hərdən bir Caneli müəllimin könlünə düşürdü. Nə olsun ki, kənddəki sobaları da hələ Caneli müəllimin yadından çıxmamışdı ve bir vaxt o sobanın üstündə bişen əvelik aşının, eriştə sorbasının iyi bu Bakı şəhərində hərdən Caneli müəllimin burnuna dəvirdi... O sobanın istisində lezzətle qızınmaqdan ötrü hərdən Caneli müəllimin ayaqları möhkəm üşümək isteyirdi; hərdən onun əlləri də dinc durmurdu: əllor bel sapından, balta sapından yapışmaq isteyirdi; əller de üşümək isteyirdi; üşüyüb isinmek isteyirdi... Arabir Caneli müəllime hətta ele gəlirdi ki, dünyanın var-yox lezzəti de elə bunlardır, bu dünyada bunlardan savayı ayrı lezzət-zad yoxdur. Amma Caneli müəllim burasını da yaxşı biliirdi ki, bütün bunlar boş şeydir, onun, orta məktəbi təzəcə qurtarmış (səsindən dağ havası, nəfəsindən gül iyi gələn) bir tərəmiz, gözəl-göyçək kənd qızı ilə evlənmək arzusu kimi heç vaxt baş tutmayacaq puç bir xəyaldır, çünki Caneli müəllimin indiki əqidəsinə görə, o cür qız bu dünyada, çox güman ki, heç yox idi və əger vardısa da, hər halda dünyyanın özündə deyildi, – nağılındaydı, nəğməsindəydi. (və bu dünyada, doğrudan da, bəzi nəğmələr vardı ki, onları eşidənə bu dünyyanın özündə də bir vaxt o cür qızlar olduğuna Caneli müəllim hərdən inanmağa başlayırdı). O qızı Caneli müəllimin ömründən, sanki onun özündən de xəbersiz, ötüb-keçən illər götürüb aparmışdı. “Apardı sellər Saranı, bir alagözü balanı...” – bu əhvalatı mahni dilində təxminən belə də izah cəmək olardı, amma bütün bu işlərin mahnısız izahına geldikdə, cəsaretlə demək mümkündür ki, Caneli müəllim Bakının rahat qazını burda qoyub, gedib Buzbulaqda ocaq qalayıb, tüstüsünə oturası deyildi...

Və deməli, haradasa həmin o on yeddi yaşlı qız (o qızın rəsmini Caneli müəllimdən ötrü elə bil Allahın özü çekmişdi – çoxdan, lap çoxdan, bəlkə də Caneli müəllimin ağılı kəsəndən beri, bəlkə də onun öz kişiliyindən xəber tutduğu eyni gündə, eyni saatda çekmişdi. Və sen demə, təsviri sənət sahəsində də Allahın – rəssamlıq, rəngkarlıq işinin yüksək tələbləri soviyyesindən bir qədər aşağı olsa da – her halda müəyyən professionallıq səriştəsi varmış, çünki neçə illərdən beri Caneli müəllim o rəsmə böyük məmənnuniyyətlə tamasa cləvirdi və kim bilir, hələ bundan sonra da nə qədər tamasa eləvəcəkdi)... Bir də haradasa ocaq tüstülenirdi – Caneli müəllimin burnuna o tüstünün

lezzətli iyi gəldi. Və metbəxlik işini qurtarır tezədən çarpayıya uzanmış Caneli müəllim indi onu fikirləşirdi ki, o ocağın tüstüsü görən vaxt keçdikcə unudulacaqdır, yoxsa o da qız kimi beləce, indiki sayaq hecdən, gözlenilmədən peydə olub, Caneli müəllimin bu dünya barəsindəki hələ təzə-təzə yoluna düşən əzabsız-ağrısız aydın fikirlərini ara-sıra yenidən dolaşdıracaqdır...

Caneli müəllim fikirləşirdi və haradasa, kiminse radiosunda bayaqdan bəri oxunan mahniya qulaq asındı. Və o ocağın tüstüsünü, o qızın Allah tərefindən rəsm olunan şəklini də Caneli müəllimin xəyalına getirən çox güman ki, elə o mahni idi: “Apardı sellər Saranı...”.

Mahnı qurtaranda Caneli müəllim gözəcə saata baxdı – on ikinin yarısından vur-tut beşcə dəqiqə keçmişdi. Vaxt ləng gedirdi və vaxtin ləng getməyi ilə də Caneli müəllim havanın xeyli istileşdiyini müəyyən elədi. O durub dehlizin qapısını tamam açdı və qayıdır tezədən çarpayıya uzanmaq isteyirdi ki, açıq qapıdan qonşu qızın sevincək səsini eşitdi: “Sizi telefon'a çağırırlar”.

Təəccübü idid. Caneli müəllimi o telefonə kim çağırırdı? O telefonun nömrəsini o adama kim vermişdi? (Axı qonşudakı telefonun nömrəsini Caneli müəllimin heç özü də bilmirdi). “Birdən – dedi, – birdən” və bunu deyə-deyə Caneli müəllimin içində elə bil nəsə tel nazikliyində bir şey o saatca yandı – yanıb, bir andaca kül oldu, kül olub soyuya-soyuya dağılıb, tezə de yoxa çıxdı. O telefonun üstüne Caneli müəllim ürəyində ağı deyib Mahrux arvadı çağırı-çağırı getdi. Dəstəyi qaldırıb yaziq-yaziq “bəli” dedi və onun telefonda eşitdiyi səs Buzbulaq adamının səsindən son dərəcə fərqli olduğundan, elə o səsi eşidən kimi də Caneli müəllimin ürəyi yerinə gəldi: onu institutda qəbul imtahanı götürməyə çağırırdılar (görən, gün hardan çıxmışdı!). Səs qız səsi idi: filan saatda, filan qrupda, filan fəndən... Caneli müəllim dəstəyi yerə qoyub, gözəcə qonşu qızı baxdı. Qız, bu yayın əvvelin-dən Bakıda birdən-birə dəbə düşmüş, uzun, güllü paltarında dayanıb, sırlı-sırlı Ganoli müəllimin üzünə gülümseyirdi. Caneli müəllim də qızın üzünə gülüməsdi və mənzildə ayrı adam olmadığını qonşu qızın elə gözlərindəce oxuyub, daha burda dayanmayı məqsədə uyğun hesab etmədi. Caneli müəllim öz otağına qayıdır, (bir stolu və bir-iki stulu çıxməq şərti ilə) bu otağın yeganə mebeli sayıla biləcək paltar şafının aynasının qabağında dayandı. Caneli müəllim o aynada özünə baxdı və elə bil o aynanın harasında bir müddət qonşu qızın uzun donunu da

gördü, çünkü o donun üstündəki xırda-xırda, qırmızı-qırmızı gülər Caneli müəllimə yaman tanış gəlirdi. Qonşu qızı o paltarda gördüyü ilk dəfədənəcə Caneli müəllim o gülərin nə gülü olduğunu az qala hər gün fikirləşirdi və bu fikirləşməyin axını hər dəfə eyni bir nəticə ilə qurtarırdı: Caneli müəllim yaddasının korlandığını düşünüb ürəkdən kədərlənirdi.

Bu dəfə Caneli müəllim kədərlənmək istəmədi, çünkü zarafat deyildi: ömründə birinci dəfə onu qəbul imtahanı götürməyə çağırıldılar. O qızı da, o donu da, o xırdaca-xırdaca, qırmızı-qırmızı güləri də Caneli müəllim sanki haradasa o aynanın derinliyində hələlik rahat qoyub, paltar şkafından aralındı... Filan qrupda, filan saatda, filan fəndən... – Axi, dünya düzəlir, deyəsən, Caneli müəllim, – dedi. Və uzaq-dakı tramvay yoluna baxa-baxa sonra Caneli müəllim fikirləşdi ki, Mahrux arvada baş çəkmək üçün kəndə gedəsi olsa, gerek tez getsin, tez də qayıdır gəlsin, çünkü aym axırlarında, həm burdan bilet alıb Buzbulaga getmək, həm də ordan bilet alıb Bakıya qayıtməq çətin olacaqdı...

## II

– Yox, qardaş, belə yaramaz. Bu təhor fikirləşməyinən sən heç vaxt bir nəticə hasil cleyə bilməyəcəksən. Fikirləşib yorulacaqsan. Yorulub aləmi qarışdıracaqsan. Sonra – yenə təzəden. Setir başından. Yeni sehifədən... Beləcə, ölenecən... Ölenecən bilməyəcəksən ki, fikrin nədir, azarın nədir. Əger bacarıb, bu fikir-xəyalətin daşını bir-dəfəlik atsaydın, əlbəttə, lap əla olardı. Amma madam ki, bunu eləmək əlindin gəlmir, onda, heç olmasa adam ol, bir qədər sistemli fikirləş. Elə fikirləş ki, bundan bir şey çıxsın, bir nəticə hasil olsun. Götür konkret bir məsələni, axıracan fikirləş. Bax, elə bu məsələnin özünü götür: sənə elə gelir ki, dünya xarab olub, elə dəyişmi, qardaş? Belə isə zəhmət çək, papağını qoy qabağına bir əməlli-başlı fikirləş. Fikirləş gör, konkret olaraq, sən bu dünyanın nəyindən narazısan. Bax elə o 1955-ci ildə sen bu Bakı şəhərinə gələndə, bu şəhər indikindən yaxşı idimi? Əger yaxşı idisə, nəyi yaxşı idi? Allahın bəş metrə çitindən ötrü camaat az qalrıdı bir-birini qıra... Sən bunu öz gözünle görmüşdünmü? Görmüşdün. Belə isə bəs indi hər hansı bir "importnu" şey üstündə

camaatın mağazada dava salmayı niyə sənə bu qədər yer eləyir? – Caneli müəllim küçənin o başından gələn gillü donlu qızlardan birini qonşu qızə oxşadıb, fikrinə bir anlığa ara verdi, amma fikrin yayınmasına yol vermedi. – Düzdür, – dedi, – o hay-həşirdən, o vurhavurdan sonra, günlerin bir günü o adamlar o "importnu" paltarı əyinlərinə geyib, insan ləyaqətinin, insan mədəniyyətinin ve üstəgəl insan gözəlliliyinin ən son nailiyyətlərini bu şəhərin küçələrində nümayiş etdirməyo çıxanda sən ister-istəməz çəsərsən. Və son belə şeylərdə ona görə bu qədər çəsərsən ki, bu adamların o "importnu" paltar, ya ayaqqabı: növbəsində – dünən, srağagün, ya elə hircə saat bundan əvvəl insan murdarlığı, insan vəhşiliyi və insan cybəcərliyinin de ən yeni formasını nümayiş etdirən həmin adamlar olduğunu heç cür beynino sığışdırı bilmirsən. Sənə elə gelir ki, bax o qırmızı lentli maşında, o qarasaç, qarakostyum oğlanla yanaşı, indicə ZAQS-dan çıxıb, – əlində gül dəstəsi – "26-lar" bağındaki o heykələ doğru gedən şüx donlu, şüx sıfotlı o göyçök qız da bir vaxt o növbələrin birində saatlarla dayanıb. Sənə elə gelir ki, o qarasaç, qarakostyum oğlan da haçansa haradasa bir vaxt nəsə insan adına yaraşmayan bir iş görüb: ya kiməsə yalıqlanıb, ya kiməsə aldadıb, kiməsə yalan deyib... Boli, sənə belə gelir, Canoli müəllim. Və elə buna görə də sən o qızla o oğlanın bugünkü sevgisinə də, sabahkı ailəsinə də, sonrakı övladlarına da və nəhayət, onların o heykəlin qarşısına qoyduqları o gülərin özünün də əsl gül olduğuna şübhə eləyirsən. Sən söz yox ki, çox şeyi şisirdirsən. Bu, düzdür, bu öz yerində. Amma şisirtsən də, şisirtməsen də, fakt budur ki, sən belə fikirləşirsən. İndi gördünmü sistemli fikirləşməyin xeyri nədir?

Verdiyi vədə belə az bir vaxt içinde əməl eləyib, sistemli fikirləşməyinə Caneli müəllim ürəkdən sevindi. Hələ imtahanın başlanmağınə çox qaldığına görə o, trolleybus dayanacaqlarının birini də buraxdı, bir dayanacaqlıq məsafləni də piyada getməyi qərara aldı. Hava isə isti idi. Bərk isti idi. Yuxarıdan günortanın qızmar günüçi Caneli müəllimin başına od yağındırıcı, aşağıdan asfaltın həniri qalxırıcı – tendir istisi kimi onun üzünə vururdu, nəfəsinə dəyirdi. İsti Caneli müəllimi xeyli əzmişdi, xeyli karıxdırmışdı, buna baxmayaraq, Caneli müəllim yenə sistemli düşünməyə çalışırdı.

– Bax o 1955-ci ildən sonra Bakıda nə qədər ev tikilib, nə qədər ağac əkilib. Bulvar tamam dəyişib – 1955-ci iləcən Bakının bulvarı

belə deyildi. Şəher xeyli dəyişib, xeyli gözəlləşib. Bunun o yan-bu yana ola bilməz. O ki qaldı camaatın eyin-başına – bu cəhətdən Bakıda heç şübhəsiz, əməlli-başlı inqilab olub. Hər yerde. Lap o Buzbulagın özündə də. Lap o Buzbulagın özündə bu son vaxtlar nə qədər ev tiki-lib. Saymaqla hesaba gələn deyil. Amma yaziq Güleli müəllim... Görəson, Güleli müəllim niyə birdən-birə dəli oldu. Camaat deyir ki, dorddən, qayğıdan olub. Dərddən-qayğıdan hər şey olar. Amma görəsen o nə qayğı idи ki, Güleli müəllimi o güne saldı? Xəstə elədi, öldürdü kişini, heyf ondan, heyf Güleli müəllimdən. Güleli müəllim Buzbulaq məktəbinin gözü idi. Müəllimlərin şahı idi. İndi hanı elə müəllim?.. Gör iş hansı məqama çatıb ki, Fətdah da müəllimdir. Institut müəllimi... Hə, harda qalmışdım? Mən indice nə barədə fikirləşirdim?.. 1955-ci il – deyəsən tapmışıq, Caneli müəllim. Vəqondan qarpız iyi gəlir. Kifsimiş qarpız. Susuzluqdan yanırda vaqon. Camaat hər stansiyada vaqona qucaq-qucaq qarpız daşıyırda, amma nə o qarpız qurtarırdı, nə camaatın yanğısı sönürdü, nə də asfalt döşəməsi istidən yanıq eksi iyi verən o qarpız dolu stansiyaların əvvəli-axırı görünürdü... Vaqon başdan-ayağa şirəydi, qarpız şirəsi. Qarpız toxumu adamın ayağının altında xırçaxırç xırçıldayırda. Qarpız şirəsi yapışırda adamın şalvarına... Bir de tər... tər iyi, qarpız iyi... 1955-ci il... 13 nömrəli ümumi vaqon... Amma yox, olmadı, yenə aləm qarışdı deyəsən...

Fikrini cəmləmekdən ötrü Caneli müəllim bir müddət də cəhd elədi, amma olmadı, baş tutmadı. Günortanın dəhşətli istisi Caneli müəllimi bu niyyətdən hələlik vaz keçməyə məcbur elədi.

– Dərzinin qızı dərzi, göydə ulduzların... Yox, ulduzları padşahın oğlu soruşmur, ulduzları dərzinin qızı soruşur. Görəsen, qəbul imtahanlarını ilin bu vaxtına salmaq kimin ağlına gelib? Ancaq bu güllü paltarı bu şəhərdə dəb salan hər kəsdisə, müdrük adamdı. İlin bu vaxtında – gül-çiçək. Yolda, trolleybusda, hər yerde. Adamın burnuna yazın qoxusu dəyir. Elə gözü də dincəlir bir az. Görəsen hamısı “importnu”du, yoxsa bizimki də var?.. Xiyar gülündən, zoğal çiçəyinəcən. Bir sözlə, zalim uşağı bütün botanika aləmini bu parçaların üstüne köçürüblər. Çəkilməmiş bir dənə də gül-zad qoymayıblar qala. Hə, qardaş, buna görə də sən gəl mənnən mübahisə eləmə, Buzbulaq doğrudan da gözəl yerdə. Buzbulaq heç olmasa ona görə gözəl yerdə ki, bu gülərin, çiçəklərin hamısı var orda... Aha, pardon, Caneli müəllim, qonşu qızın donundakı gül qarpız gülü deyilmə? Qarpız gülü. Qarpız

gülü... Yox, qarpız gülü deyil, qarpız gülü sarı olur. Bəlkə lobya gülüdür? Lobya gülünün hər rəngi var – ağı da, qırmızısı da, sarısı da... Yox, bala, deyəsən lobya gülü də deyil. Bəs bu sovxa nə gülüdür? – Caneli müəllim təri süzülə-süzülə özünü trolleybusa saldı. Dal tərəfdə, qarının küncündə boş yer vardı, keçib ehmalca əyleşdi. – Bəli, - dedi, - bu qəbul imtahanını ilin bu vaxtına salanın, yəqin ki, çox qı-yamət kelləsi varmış... Belə kəllənin sahibinə heykəl qoymaq lazımdır. – Caneli müəllim ürəyində gülümşədi. – Sistemsiz fikirləşməyin axırı, bax, belə olur – gelib dirəndik heykələ... Bəs yaxşı, görəson, Aşqabadda qəbul imtahanını havaxt götürürər? Daşkənddə, Düşənbədə... Bəs onda o yazıqlar neynəsin, bu səhor Aşqabadı qırx beş dərəcə deyirdi... Aşqabadda qırx beş dərəcə – Ryazanda vur-tut on iki. Səhər deyirdilər ki, Moskvada yağış yağır. Riqada, Tallində, Vilniusdə də yəqin ki, yağış yağır və Buzbulagın dumdurunu göyündə yəqin ki, bu gecə də salxım-salxım ulduz olacaq. Lap o nağıldakı kimi: “Göydə ulduzların sayı neçədir?” – Bəli, bunu dərzinin qızı soruşur. Daha doğrusu, dərzinin qızı padşah oğlunun o atmaca sualının qabağında aciz qalmır, çünki dərzinin qızı kimdir? Dərzinin qızı sadə xalqın nümayəndəsidir. Və sadə xalqın nümayəndəsi dünyada bu vaxtacan yaranan nağılların heç birində heç vaxt aciz qalmayıb. Ola biler ki, bir az tənbəl olsun. Ola biler ki, çirkin olsun, keçəl olsun. Amma aciz yox. Sadə xalqın nümayəndəsi heç bir nağılda heç vaxt aciz deyil...

Fikrində yene aləmi qarışdırılmış Caneli müəllim yaxında, trolleybusun bilet qutusunun qabağında arxası bu tərəfə dayanmış bir qızın qəşəng donuna tamaşa eləyə-eləyə, ömründə birinci dəfə, özünün dediyi institutda qəbul imtahanı götürməye gedirdi. Qızın əlində imtahan vərəqesi vardı, deməli, o da bu yolun yolcusu idı: ya bir yerə imtahan verməyə gedirdi, ya bir yerdən imtahan verib qayıdır. Qızın donu, arxadan baxanda, bir iri gùnebaxandan ibaret idi. O qeribə gùnebaxanın bir az gùneşə oxşarı vardı, bir az dənizə oxşarı vardı. Və bir cavan kəndlə balası trolleybusun o biri başından qızə heyran-heyran tamaşa eləyirdi – sanki oğlan o dənizdə çımirdi, sanki oğlan o gùneşin şüasında yuyunurdu – oğlanın sir-sifəti işiq verirdi. Caneli müəllim qızın üzünü görmürdü, ancaq qız əlindəki imtahan vərəqəsini elə tutmuşdu ki, onun oradakı şəkli üzdəydi, göz qabağındaydı; şəkildə qız pis deyildi, qəşəng qız idı, amma o oğlanın baxmağından belə çıxırdı ki, o qız şəkildə olduğundan da qat-qat gözəl olmalıdır.

– Hə, qızım, de görək sadə xalqın nümayəndələri nağıllarda niyə aciz olmurlar? Əksinə, güclü, tədbirli, ağıllı olurlar? – Üzünü görmədiyi o qızı qarşısında oturdub, Caneli müəllim xəyalında indi də imtahana başladı. – Damış, telesme, sixılma, – dedi, – oxuduğun-eşitdiyin

– Qarpız gülü, noxud gülü, ciyələk gülü... Dayan, dayan, darının da gülü olurmu görosən? Yox, darının gülü olmur. Darının özü yetişənə yaxın qırmızı olur. Tünd qırmızı – qara encirin toxumu kimi... Amma cətənə yetisənə yaxın gerek ki, bozumtul rəngdə olur – kül rəngində.

sualda baxarıq... Amma arvada gedib baş çəkmək vacibdir. Birdən, Allah eleməsin... Dünyanın işini bilmək olmaz... Hə, belə-bele işlər, Canəli müəllim. Yox, qardaş, bu qızı deyəsen durğuzmalı olacayıq.

Sonra Canəli müəllimin qabağında bir dilli-dilavor kəndli qızı ayləşmişdi. Bir ucdan üyüdüb-tökürdü. Canəli müəllim qızın nə danişdiğinə bir o qəder də fikir vermirdi, çünki yəqin bilirdi ki, bu qız əlaçıdır. Elə-bele – səsindən bilirdi. Baxışından, duruşundan-oturuşundan bilirdi. Bir də cümlələrin ölçüsündən, söz tutumundan, səs tutumundan. Ozü də, qəribədir, çox qəribədir; bu səsde Canəli müəllim fikirləşə bilmirdi. Beyni birdən-birə cə bil dayanmışdı. Söz dalınca söz, cümle dalınca cümlə... vergülünə, nöqtəsinəcən əzberlədiyi mətni qız bir ucadan gülə kimi yağıdırırdı və bu gülələr dalbadal Canəli müəllimin beyninə dəyirdi. Beyni haldan düşmüşdü. Canəli müəllim qızı saxlamaq istəyirdi, amma qız Canəli müəllime aman vermirdi. Qız özü öz danişığından həzz alırdı. Canəli müəllim qızın imtahan vərəqəsinə baxdı: evvelki iki fənnin ikisindən də “beş” idi.


– Saxla, saxla! – dedi və özü öz səsindən diksinən kimi oldu. Qız bundan heç ne başa düşmədi. Və dayandı, böyük təccüb içinde birdən dayandı. – Biletini ver görüm... Birinci biletin birinci sualı. Bəsdi, keç ikinci suala. Deməli, “Süjet”. Asta daniş, aram-aram, avtomat kimi danışma, xahiş eləyirom... Hələ saxla o avtomati. Vaxt gələr işlədərsən lazımı yerinde. Çıxarsan, danışarsan, sözleri yağıdrarsan lap əsl pulemyot kimi – bütün kollektivin adından... Ancaq hələliyinə süjetə bəlkə bir misal getirəsən. Məsələn, nağıl süjeti. “– Dərzinin qızı dərzi, kərdide reyhanın sayı neçədir?” Belə bir nağıl var, bəlkə, eştimsən?.. Amma yox, ettəbə!.. Sənə belə sual vermək olmaz. O saat durub cümməsan birbaş rektorun üstünə. Gözlərinin gildir-gildir yaşını gülə kimi yağıdra-yağıdra bir qiyamət salarsan ki, gəl görəsən... bu adam dolaşdırmaq istəyir məni, qiymətimi aşağı salmaq isteyir. Sataşır mənə. Proqramda olmayan sual verir mənə ve sair və ilaxır... Sonra mən yazılı gərek sizin hər ikinizi başa salam ki, ədəbiyyat Həsənqulu ilə Hüseynqulunun dərin məzmunlu yaradıcılığına xas olan böyük-böyük nağıllardan ibaret deyil, bu dünyada balaca-balaca nağıllar da var... Deməli, yeddi gün, yeddi həftə, yeddi ay, yeddi il sərasər padşahın oğlu hər axşamçağı eyvana çıxb, o suali dərzinin qızına verir və dərzinin ağılli-tədbirli qızı da padşahın oğluna həmişə o cavabı qaytarır. Padşahın oğlu böyüyür, bir igid oğlan olur. Dərzinin qızı da gün-

gündən gözəlləşir: qız demə, deynen bir ay parçasıdır. Bir məlekdir, üzünü görənlər bihuş olur... Axı, hər yetişən meyvə gerek bir gün qopub düşə, canım-gözüm, hər açan gül gərk bir gün dərilə. Amma nə illet eləyirlər, padşahın oğlu evlənmək istəmir. Elçilər dərzinin qapısından kor-peşman qayıdırlar. İş gelib o məqama yetir ki, padşah əmr eləyir, oğlunu hüzuruna getirirler, “Taxtım sənin, tacım senin... Tebrizden dəmir qapı Dərbəndəcən dünya bac verir sənə. Dərdin nədi, sərin nədir, oğul? – deyir. – Dünya adlı bu gülzərin dürlü-dürlü gülərindən birini də gözün görmədimi, oğül, könlük sevmədimi?” Padşahın bu üstüörtülü mətləbini oğul başa düşür: “Ürəyindən keçəni duydum, ata. İzin ver, sırrımı açım sənə... Yaxmadadı, uzaqdadı, bir almadi, budaqqadı, gözüm görüb, könlük tutub, izin ver derim onu...” Padşah sevinib, əhsən deyir oğlunun bu sözlərinə. Ancaq dərzi qızının adı gələndə padşahın hali qarışır. Padşahın hali yaman qarışır, canım-gözüm, bir qara tor gəlir gözlerinə. İki bele görəndə oğul atanın ayağına düşür. “Onda izin ver, ata, öldürüm onu. Sonra hökm sənində, kimi desən alaram, çünki nə qəder ki, o qız sağdı, mənim bu gen dün-yada bir xoş günüm olmayıacaq...” Nağılin, bundan sonrakı en maraqlı yeri Canəli müəllimin təsəvvüründə son dərce dumanlı bir şəkildə idi. Əlacı kəsilmiş padşah, oğlunun bu təklifinə gerek ki, razi olurdu. Padşah dərzi qızına yalan-doğru bir toy da eləyirdi. Ancaq əsl toy (padşah oğlunun vəzirin qızı ilə toyu) bundan sonra olmalı idi. Dərzi qızının al qanından bir kasa içib, sonra öz əsl toyunda oynayacağına vəd verən padşah oğlunun xəncərini siyirib qan tökməyə getməyi; tədbirli dərzi qızının bundan xəber tutub, o gece, padşah oğlu ilə yatacağı atlas yorğanın altında öz evəzində bir dolu doşab tulugu qoyub, xəlvətcə pərdə dalında gizlənməyi; padşah oğlunun o tulugu qılinc ilə necə yarmağı, o doşabını, min il susuz qalan adamlar kimi, kasa-kasa necə doldurmağı, necə içmeyi; hətta bütün bunları eləyəndə onun sevincdən, qəzəbdən və bu dünyanın həddi-hüdudu olmayan sonsuz ədalətsizliyinə nifratdən par-par parıldayan qan tutmuş gözləri də həmisi Canəli müəllimin xatirində, hafızesində idi... O doşabdən padşah oğlu elə möhkəm sərxaş olurdu ki, toyu da, vəzirin qızını da, verdiyi vədi də unudub, xəncəri elində diz çökərək, gözlərinin sel kimi yaşını o atlas yorğanının üstünə axırdı. Sonra padşah oğlu xəncərin tiyəsini öz ürəyinə tuşlayırdı və bu vaxt haradansa padşah oğlunun qulağına dərzi qızının səsi gelirdi. “Padşahın oğlu padşah, göydə ulduzların sayı

neçədir?” Dərzi qızı güle-güle pərdənin dalından çıxırdı, padşahın oğlu ağlaya-ağlaya sərxaşluqdan ayrıldı. Bütün nağıllarda olduğu kimi bu nağılda da ehvalat onların qırx gün, qırx gecə toy eleyib, xoşbəxt olmayı ilə qurtarırıdı. Ancaq Canəli müəllim nağılin belə qurtarmağını nədənse istəmirdi. Və qarşısındaki stulum üstündə bir-birini əvəz eleyen abituriyentlərə diqqətə qulaq asıb, oturduğu axırıncı partadan hələ də torpənmək bilmeyen o güllü donlu qızı da hərdənbir göz qoya-qoya, indi Canəli müəllim fikirləşirdi ki, əgər padşahın oğlu o sərxaşluqdan heç vaxt ayılmamasayı və eləcə, sərxaşca da çöl-biyabana düşüb, bir səfil-sərgərdən heyat başlaşasayı, bu qəribə nağıldakı məhəbbət daha dərin olardı, daha menalı olardı. “Qırx gün qırx gecədir ki, sarayda toy çalınır, ancaq padşahın oğlu sərxaşluqdan ayılır. Vəzirin qızı atlas yorganda, məxmər balıncda, ağ gərdənini açıb padşahın oğlunu öz ağuşuna çağırır, padşah oğlu isə heç nə anlamır, o heç harada olduğunu da bilmir, çünki padşahın oğlu sərxaşdır, məhəbbətdən sərxaşdır: “Məhəbbət bir belədir ki, giriftar olmayan bilməz” – dəyəsen Füzuli deyib... Oğlanı ayıltmaqdən ötrü gedib dərzinin qızını tapıb getirirlər. Ancaq oğlan yene ayılmır, çünki o, indi öz sevgilisini də tanımır. Amma yox, dərzinin qızının gəlməyi artıqdır, çünki onda nağıl olmur, olur “Leyli və Məcnun”. Bəli, “Leyli və Məcnun”. Özü də Füzulinin “Leyli və Məcnun”u. “Var bir dərdim ki, min dərmandan artıqdır mana...” Belə şeyi ancaq Füzuli deyir. Nizami... Yox, Nizami heç vaxt belə deməz, çünki Nizami dediyini mütləq izah eləməlidir – məntiqi mühakime əsasında... Bəli, məntiqi mühakime: dərdim nədir? Dərdim eşq dərdidir. Eşq nədir? Eşq çərəsi tapılmayan bir dərddir, xəstelikdir... Bəs...

#### IV

Və dəhşət orasında deyildi ki, o güllü donlu qızın Canəli müəllimə verdiyi bilet deyildi, kağız idı. Dehşət burasında idı ki, o kağız Canəli müəllimin öz xətti ilə yazılmışdı: “Əvvəla, atəşin salamlar olsun Buzbulaq xalqının böyük oğluna. İkinci sizə malum olsun ki, bu qızın adı Dilarədir. Bundan qabaqkı imtahanlardan iki yağılı beşi var bunun. Bir “beş” sizdən, bir “üç” bizdən. Bağıشا, imtahanından qabaq tapmadım seni. Büyründə, bir divar bu yanda tarixdən imtahan götürürəm. Siz tərəfdən bir qulaq kağız bəsdir. Şəxsin adı-familiyası. Yaz ver qızı, çatdıracaq mənə. Şanlı ədəbiyyatçılarımıza eşq olsun! Fəti”.




Fəti – Fətdah idı. Bundan ötrü fikirleşməyə ehtiyac yox idi. On il Buzbulaq məktəbində o hemiše “Fəti” olmuşdu, Buzbulaqda onun adını Fəti çağırınlardı idı də çox idı... Bəs bu xətt, aman Allah! Canəli müəllimin xətti... Deməli, Fətdahın xətti o vaxtdan dəyişməmişdi. Uçüncü sinifdən ta yeddinci sinif qurtarananın onlar eyni partanın da-lında oturmuşdular. Uçüncü sınıfən Fəti hələ hərfləri də eməlli yaza bilmirdi. Səni görəm kaftarlayanın, Zinyet Şəkərək qızı. Üçüncü sinifdə, ikinci rübüñ başlangıçında təzə üsul tətbiq etdi: “İrəlidə gedənlər geridə qalanları çəksin arxasınca! Buzbulaq məktəbində bir nəfər də zəif şagird qalmamalıdır”. Sinifi əlek-vəlek eleyib, şagırdlərin yerini bir-bir dəyişə-dəyişə o gün Zinyet Şəkərək qızı Fətinə gətirib Canəli yazığın yanında oturdu. O gündən Canəli yazdı, Fəti köçürtdü. Hesabı da, imləni da. Evdə də, sinifdə də. Və hələ onlar dördüncü sinifdə oxuyanda günlərin bir günü Canəli baxıb gördü ki, Fətinin xətti onun xəttinin tam eyndir. Sonra bunu Güləli müəllim də gördü. Bunu görəndə Güləli müəllim Fətinin yerini derhal dəyişirdi, amma təəssüf ki, gec idı (Güləli müəllim yuxarı sınıfların dərs deyirdi). Güləli müəllim Fətinin yerini dəyişdirəndə onlar sekkizdə oxuyurdular, Canəlinin öz xəttini dəyişməkdən savayı elaci yox idi. Və Canəli çox çalışdı, ancaq xəttini dəyişə bilmədi. Sonra əl çəkdi bu işdən, unutdu bu məsələni. Amma Fətinin hər gün məktəbə gətirdiyi və məktəbdən çıxandan sonra da, evdən çırpışdırıldığı yağı, çörəyi, pendiri Canəli uzun müddət unuda bilmədi... Onda Fətinin dədəsi Kerim kolxozen anbardarı idı. Onda Buzbulaq kolxozenin sədri Əli oğlu Səməndər idı. Aha, tapdıq ki, Canəli müəllim... Pah atonnan: Güllül!

O gülün nə gülü olduğunu nəhayət ki, yadına salıb ürəkden sevinən Canəli müəllim əlində tutduğu kağızın kağız, ya imtahan biletini olduğunu da bir müddət yadından çıxartdı. Canəli müəllim bu dəfə qızın donuna rahat baxdı, cəsaretlə baxdı. Sonra Canəli müəllim qızın üzünə baxdı ve onda başa düşdü ki, əlində tutduğu imtahan biletini deyil, Fətdahın göndərdiyi kağızdır.

– “Bir “beş” sizdən, bir “üç” bizdən...” “Beş” – “beş” di, bəs “üç” nədir? Bəlkə demək isteyir ki, yəni sen bu işi düzəltən, sənə “kafı” qiymət düşür. Bəs onda “kafı” niyə? Hə, deməli bu da onun zarafatıdır. “Kafı”. Tfü!.. Ay qız, sən keç otur hələ! Görürem, hazır deyilsən.

O qızı bu imtahan zalında niyə bir də oturduğunu Canəli müəllim uzun müddət dərk eleyə bilmədi. Yəqin ki, əlacsızlıqdan belə etdi.



Vaxt qazanmaqdandan ötrü. Düşünüb, bir qərara gəlmək üçün. Və qız keçib o partanın dalında tezədən oturanda Canəli müəllim başa düşdü ki, düz hərəkət eləyib. Gördü ki, vəziyyətdən çıxmağın yeganə yolu da elə budur: sakit, davasız-dalaşsız; bir kəsi duyuq salmadan, imtahanın gedisatını zerre qədər də pozmadan. Elə bil heç nə olmayıb. Elə bil heç bir kağız-zad da yoxdu ortada. Amma oturub imtahana hazırlaşanlar qızla müəllimin arasında nəsə bir kələk olduğunu, deyəsən, hiss eləmişdilər. İşin bircə bu tərefi pis idi. O uşaqların qabağında fırıldaqçı qiyafəsində oturmaq Canəli müəllim üçün çətin idi, yaman çətin idi.

Sonra Canəli müəllimin qabağında rəngi-rufu ağarmış bir oğlan gəlib oturdu. Canəli müəllim gülümşədi. Gülümşədi ki, oğlan qorxmasın. Gülümşədi ki, gedib yene axırıncı partada bayaqkı yerində eyləşən Dilare adlı o qız ele zənn eləməsin ki, Canəli müəllim bu saat əsebidir, heyəcanlıdır. Elə bilməsin ki, o kağız Canəli müəllimi sarsıdib, haldan-halətdən çıxarıb.

— “Bir “bcş” sizdən, bir “üç” bizdən...”. Sənin əla dil qabiliyyətin varmış ki, a kişi! Bax belə. Öz sözünnən. Yaxşıdı. Lap yaxşı başlaşımış... — Oğlanı, necə deyərlər, “xoda salıb” rahatlanandan sonra Canəli müəllim qızın güllü donuna gözünün ucu ilə bir də baxdı: gülül idi, doğrudan da gülül idi. Ve Canəli müəllim fikirləşdi ki, görəsən, ədebi dildə “gülül” sözü varmı, çünki bu sözü Canəli müəllim yalnız Buzbulaqda eşitmışdı, özü də yalnız o vaxtlar eşitmışdı: o vaxtlar ki, Buzbulaq kolxozunun sədri Əli oğlu Səməndər idi. O vaxtlar ki, Fətinin dədesi Kərim kolxozun anbardarı idi... Bir isti yaz günü idi. Bir uzun buğda zəmisi idi. O zəmidə hələ təzə-təzə dən tutan sünbüllərin arasında Canəli adlı bir uşaq oturmuşdu. Kolxoz sədri Əli oğlu Səməndər kolxozun anbardarı Kerimin arvad-uşağıni pis-pis söye-söye o taxıl zəmisinin qraqı ilə gedirdi və gedə-gedə hərdən əlini uzadıb, hələ təzə-təzə dən tutan sünbüllərin arasında — orda-burda bol-bol gül açıb qızaran gulleri dibindən qoparıb hirsli-hirsli kənara tolazlayırdı. “Ay sənin anan belə, bacın belə. Sənin toxumluq taxılın budumu, ay heyvan. Sənin o nəslin-toxumun kəsilsin, eclaf... Toxumu zay eləyib namərd, hələ and da içir mənə. Xəlbirlənmiş buğdanın içinde bu qədər gülülmü olar? Toxumluq taxılınan bu boyda zarafatmı olar?...” Dəhşət burasında idi ki, bu sözləri deyə-deyə və gülülleri yola-yola sədr yavaş-yavaş zəminin içində girirdi, birbaş Canəlinin üstünə yeriyirdi.

Canəli durub qaçmaq istədi, ayaqları sözüne baxmadı — ayaqları elə bil qurumuşdu. Elə bir Canəlinin əlleri də qurumuşdu. Əgər belə olmasayıdı, əlindeki xirdaca sünbül torbasınısa da qoltuğunda gizlədərdi — o torbanın dibində cəmisi bir ovuc sünbül vardı... Əvvəl Canəli sədrin bomboz sıfetini gördü, sonra onun əlinde tutduğu bir dəstə gülülü gördü. Və bundan sonra Canəli sanki heç nə görmədi, çünki onun bundan sonra gördüyüne inanmaq mümkün deyildi: Əli oğlu Səməndər onun ikicə addımlığından ilan görüb çekilən adamlar sayığı, qəfildən geri dönüb, daha heç bir söyüş-zad da söymədən, əllərini yanna salıb, yavaş-yavaş çıxıb gedirdi... Özü də kim? Əli oğlu Səməndər. Özü də harda? Taxıl zəmisində... Əli oğlu Səməndər sünbülünə hələ təzə-təzə dən düşmüş taxıl zəmisində oğru görmüşdü və çıxıb gedirdi... Əli oğlu Səməndər çıxıb gedirdi... Bəlkə sədr Canəlini doğrudan görməmişdi? Bəlkə sədrin ayağının altında doğrudan ilan var idi? Bəlkə yuxuydu bu?.. Yuxuydu, xalis yuxuydu... Sədr gedəndən sonra Canəli, elə oturduğu yerdəcə, bir xeyli vaxt hərəkətsiz oturdu. Sonra istədi ki, torbanın dibindəki sünbülü yerə boşaldıb çıxıb getsin, amma boşaltmadı, əli cəlmədi. Sonra Canəli o torbanı da, öz ciblərini də ağzınacan sünbülləle doldurdu. Və onlar — ana-bala — o gün o sünbülləri uzun müddət bircə-bircə dənləyib, bir azını elə ciy-ciy, bir azını da tavada müxtəsərcə qovurub, üstünə bir azca duz da sepib yedilər. Ertəsi gün xəber çıxdı ki, idarədə siyahı tutulub: anbarda ehtiyat üçün qalan taxılı əsgər ailələrinə bölüblər — hərəyə yarım pud taxıl yazılıb. Və o yarım pud taxılı dalına alıb dəyirmana aparanda, yoluñ bir yerində Canəli sədr ilə üz-üzə gəldi. Sədrə hörmət əlaməti olaraq, Canəli ciyindəki torbanı bir daşın üstünə qoyub dayandı. Dayandı ki, sədr ilə ədeb-ərkanla salamlaşın. Gözlədi ki, sədr gəlib, onun salamını alıb ötüb keçsin. Amma sədr Canəlinin yanından ötüb keçmədi. Əli oğlu Səməndər o torbanı daşın üstündən götürüb, barmaqlarının ucunda, bir neçə dəfə qaldırb-qoydu. (Torbadakı taxılın yarım pud olmasına o, deyəsən, inanmır). Sonra sədr torbanın ağzını açıb, taxılı tələsməden eşələdi. Və Canəli onda gördü ki, o buğdanın içinde də çoxlu gülül var. Bir suyumu mərciyə oxşayan, ancaq mərcidən də balaca yasti-yasti gülüller. Gülül pis şey deyildi. Buğda olan yerde gülül də olmalı idi. (Gülül buğda çörəyini daha da dadlı eləyirdi). Amma çox yox, həddində. Gülül çox olanda, deyilənə görə, buğdanın xəmiri yaxşı gəlmirdi. Gülül çox olanda çörəyin dadi qaçırdı, rəngi o

rəng olmurdı – hər halda dünyanın çörəkli vaxtlarında Caneli böyük-lərin ağızından belə eşitmışdı... Caneli kolxoz sədrinin o söhbəti salacağından qorxurdu. Qorxudan Canelinin ürəyinin tippiltisi bütün kəndi ağızına götürdü... Amma sədr o baredə Caneliyə nə o gün, nə də başqa bir vaxt bir kəlmə də söz demədi. Sənki belə şey olmamışdı. Sənki belə şey ola bilmezdi... Əli oğlu Səməndər olaydı, kolxozun taxıl zəmisində günün günorta çağrı sünbül oğrusu tutaydı, özü də nə döyəydi, nə söyəydi – elecə dinməz-söyləməz qanlılıb, çıxıb gedəydi. Yox, belə şey doğrudan da, mümkin olan şey deyildi...

– Amma olur, qadası. Dünnyada ara-sıra belə-bələ işlər də olur. Hər halda o gülülün əhvalatı belə olmuşdu. O gülül Buzbulaqda yeqin ki, indi də var. Amma yox, inanma ola, çünki gülül yerli toxumun tərkibində idi ve Buzbulaqda o toxumun kökü çoxdan kəsilib. Bir az camaatin sehlenkarlığından. Bir az kolxoz başçılarının kəramətindən. Bir az o səbəbdən, bir az bu səbəbdən... Bir də sən bilməlisən ki, qadası, Kərim olan yerde ömründə saf toxum qala bilməz. Saf toxum sen heç bilirsənmi nədi? Saf toxum qəliz şeydi, qadası. Elmədi. Fəlsəfədi. Məktəbdi. Təkcə qarın üçün deyil, həm də qədr üçündür... “Xiyar dedi: çinar qardaş, mən neynim ki, çatım sənə? Çinar dedi: “Çatammazsan, çünki qarın ağacın...” – Söze bax: “qarın ağacı”. Allah sənə min-min rəhmət eləsin, Güleli müəllim... Bəli, o toxumu Əli oğlu Səməndər kimi nər kişi də saxlaya bilmədi. Buna görə də heç o Əli oğlu Səməndərin də bu saat həmin o Buzbulaqda sən deyen hörməti-zadı yoxdur. Əli oğlu Səməndərin bir-iki pətəyi var, bir-iki toyuğu var. Əli oğlu Səməndərin başının altında bir tike çöreyi var. Və o çöreyi yeyə-yeyə Səməndər kişi indi bala-bala ömrü başa vurur. İndi Səməndər kişi həyətindəki ağacların dibini belləyir, pətəklərinə ruzu qoyur. Və o peteklərin birinci – may balını kəsəndə yəqin ki, Səməndər kişi qonşusu Kərimə də pay göndərir, çünki Buzbulaqda əyyami-qədimdən həmişə belə olub: inəyin doğdu – bulamasından, qoyun kəsdin – ətindən, bal kəsdin – balindan qonşunun payını mütləq göndərməlisən. Səməndər kişi Kərimin payını mütləq göndərir, amma yeri düşənde o, öz zarafatından da heç vaxt qalmır. Məsələn, Səməndər kişi Kərimə deyir ki, sən köhnənin qurumsaqlısan, hətta arvad-uşaqlaqlıdan uzaq yer olanda Kərimin zatbazatını da bir müxtəsər qatıb-qarışdırır. Amma nə ləzzəti? Belə şeylər Kərimin heç vecinə də deyil, çünki Kərim yaxşı bilir ki, belə şeylərin dərininə getməyin

kolxozun toyuq fermasına bir qara qəpiklik xeyri-ziyani yoxdur. Bir də Kərimin vaxtı hardadı ki, belə şeylərin dərininə gede. Kərim kolxozun toyuqlarına baxır və bu kolxoz toyuğunda belə bir xasiyyət var ki, yumurtası azdurmağa yaman həris olur. Görürsen ki, hın qaldı bir tərefdə, getdi verdi özünü bir kolun dibinə. Özü də bu damazlığı kəsilmişdə belə bir xasiyyət də var ki, yumurtlayanda birmərrə səsini çıxartır. Çıxartır ki, biləsen: gedib harda yumurtayıb. Əger Kərim belə-bələ şeylərin dərininə gedəsi olsa, onda bəs o yumurtaları kolların dibindən kim axtarır tapmalıdır? Üstəlik, Kərimin gözü də, öz dediyinə görə, bir o qədər yaxşı görmür. Bir yandan da – Buzbulağın uşaqları. Hələ Kərim gedib o kolların dibinə çatmamış, Buzbulağın uşaqları o yumurtaları, nə ki var, yiğisdirib aparırlar. Buna görə də kolxozun yumurta planı çox vaxt dolmur. Buna görə də çox vaxt planı verməkdən ötrü, Kərim bəzi-para, xırda-xuruş kələk-mələk işlətməli olur. Yəni, bir də baxıb görürsen ki, budur Kərim, əlinde iki zənbil yumurta, hıqqana-hıqqana gəlir. Kərim kişinin o yumurtaları hardan gətirdiyini, neçəyə alıb gətirdiyini Buzbulaqda hələ ki, heç kəs bilmir. Kərimin satdığı yumurtanın qiyməti isə bir qayda olaraq, sezondan asılıdır. Məsələn, qışda – onu bir manata, yazda, Novruzqabağı – beşi bir manata. Kərim kişi yumurtanın yazardakı qiymətini yayda da aşağı salır, çünki yayda Buzbulaqda gelme adam çox olur... Bəli, Caneli müəllim, son, demək, elə bilirdin ki, Fətdah ordadı. Amma sən demə, burdaymış. Burdaymış bu düdəmə... “Bir “beş” sizdən, bir “üç” bizdən...” Aha, tapdıq, deyəsən, Caneli müəllim: o “üç” puldu, ayrı şey deyil, yəni üç yüz manat. Əger bu it oğlu it üç yüz mənə boyun olursa, deməli, ölüsü bir üç yüz də özünə qalır. Bir “beş”in qiyməti – altı yüz. Üç beşin qiyməti – min səkkiz yüz... Bir elmin qiyməti. Bir institutun qiyməti... Bir... Tfı! Aləm qarışdı yene. Hə, indi gel görək, qəşəng qız... Görək sənin öz qiymətin neçədi?

Qız elə bil Caneli müəllimin niyyətini başa düşdü. Qızın sir-sifəti birdən dəyişdi.

- Hansı biletini danışacaqsan, qadası?
- Buy, müəllim, niyo mənə ele deyirsiniz?
- Yaxşı, Dilərə xanım, hansı biletini danışacaqsınız?
- Mən hələ xanım olmamışam, müəllim...
- Deməli hələ xanım olmamışan. Hələ... – Caneli müəllim gülümsədi.

- De görüm bu dünya nədi, qadası?
- Nə deyirsiz, müəllim?
- Deyirəm: dünya nədi?

Yazlıq qız Caneli müəllimin şəxsində, deyəsən, nehayət ki, öz məhrəm adamını tapdı. Birdən-birə qızın qırışığı tamam açıldı. Bayağı şübhəsi-narahatlığı bir anın içindəcə çəkilib getdi. Qız nazlandı, nə nazlandı.

- Çətin sual verirsiniz, müəllim.
- Bilirsən, ya bilmirsən?
- Bilirom. Papam deyir ki, bu dünya bir fındıqdı. Mamam deyir ki... Oy, yadimdən çıxdı! Mamam interesni deyir.

Əvvəl Caneli müəllim Fətdahın göndərdiyi kağızı qızın gözü qabağında büküb köynəyinin cibinə qoydu. Sonra qızın imtahan vərəqəsinə kəmali-səliqə ilə “iki” yazdı.

- İndi get, - dedi, - get, qadası... Get mamana de, qoy papana desin ki, bu dünya fındıq-zad deyil. Bu dünya...

Caneli müəllim gözləyirdi ki, qız çəşəcaq, hönkurub ağlayacaq, bağırıb aləmi ayağa qaldıraqa. Amma qız ne coşdu, ne ağladı. Durub dinməz-söyləməz qapıya tərəf yeridi. Qapının qabağında dönüb Caneli müəllimə bir də baxdı və səssiz-səmirsiz çıxıb getdi. O getdi, amma Caneli müəllimin imtahani hələ qurtarmamışdı. İçəridə hələ beş nəfər adam vardi. Ancaq Caneli müəllimin qarşısındaki stol bundan sonra bir müddət boş qaldı. Caneli müəllim dənışmağa təzə adam çağırmadı. Bir müddət dinməz-söyləməz o beş nəfərin üzünə baxdı. O beş nəfər də xeyli vaxt gözlerini Caneli müəllimə zilləyib durdu. Caneli müəllim o gözlərdə öz payına bolluca hörmət gördü – onda Güleli müəllim bir də onun yadına düşdü. Belə bir qəribə fasilədən sonra imtahan təzədən başlananda, bu dəfə Caneli müəllim öz-özünə belə başladı:

– “...dünya nədi?.. Dünya sənin bir cüt gözündü. Bəs göz nədi? Göz ağlın çıraqdı. Ağıl nədi? İnsanın həşəratdan, heyvanatdan fərqidi... Onda həşərata-heyvanata göz niye verilib? Qarın doydurmaq üçün verilib. Bəs insana niye göz verilib? Dünyanı görmək üçün verilib... Deməli, bu dünyamı görmək üçün insana nə lazımdı, Feti? Dur, de görüm. Dur o küt beynini bir yaxşı-yaxşı çalxala... Nə oldu, niye çıxmır səsin! Yenə zillədin üzümə o dana gözlərini. Deməli, bir Quran sözü mən bayaqdan havaya püfləmişəm. Belə isə onda buyur

erz elə görüm, bax o həşəratdan-heyvanatdan fərqi nədi sənin, Feti? Və əger indi yoxdursa, bir zaman olacaqmı bu fərq?.. Xiyar dedi: “çinar qardaş...” Heyf, heyf səndən, Güleli müəllim. Belə-belə söhbətlərin ustasıydı Güleli müəllim. Güleli müəllim deyərdi ki: “Dünyanın üzü daşdandı, etdən deyil, amma belə getsə, onu da murdar etə döndərmək olar”. Güleli müəllimin dilinin əzberi idi bu sözler: filankəs filan yerde nitq əldə: tüpürdü dünyamın üzünə. Dünən gecə filan şairin kitabını oxudum: tüpürüb dünyyanın üzünə. Yox, bala, bu, dərs oxumaq olmadı, bu oldu dünyyanın üzünə tüpürmək... Güleli müəllim dərs kitabında bir şey səhv yazılanda da belə deyərdi, pineçi Allah-verdi onun dünyagörmiş başmaqlarını tələsib başdansovdu yamayanda da belə deyərdi. Bir də uşaqlar dərsin mövzusundan uzaqlaşanda. Uşaqlar dərsin mövzusundan uzaqlaşıb, həterən-pətərən dənışmağa başlayanda Güleli müəllim deyərdi ki: “Ə, tüpürmə, dovo oğlu dəvə. Səni bura dərs dənışmağa çıxarışam”... Güleli müəllimin bu sözləri Buzbulaq məktobində folklor idi, zərb-mesel idi. Bu sözləri Buzbulaq uşaqları çayda əriməndə də deyirdilər, kinoya baxanda da deyirdilər. “Ə, Zülfəli, o cür üzmek olmaz axı, dünyyanın üzüno tüpürmə”. “Ə, Hilayet, o boş başını bir az aşağı əy, dünyyanın üzünə tüpürmə”. Bu sözlərlə Buzbulaq uşaqları gün uzunu zarafat eləyirdilər, amma Güleli müəllim, sən demə, zarafat eləmirmiş... Güleli müəllim hər işini yaxşı bilirmiş bu dünyadan. Altını da, üstünü də bilirmiş... Axı, doğrudan da, qardaş, gəl bir az dərindən fikirləşək: yəni çoxmu böyükdü bu dünya? Axı, nəyi böyükdü bu dünyanın... Bu dünyadan nəyi böyükdü ki, allahın qripı ki var, o da, görürsen dünən Honkonqda idi, bu gün gəldi çıxdı Bakıya. Bakıdan vurdı getdi Leningrada. Oradan da ayaq açdı başladı bala-bala o torəfə – Praqaya, Parisə, Madridə, Lissabona... Deməli, dünya doğrudan da bir o qədər böyük deyil. Deməli, dünyanın üzünü tüpürə-tüpürə doğrudan da murdar etə dödermək olar. Vo axırda nəticəsi nə olar bunun? O olar ki, dünyada yaşamağa yer qalmaz. Dünyada yaşamağa kimə yer qalmaz? Sənə. Mənə. Əliyə, Aşota, Hansa, Cona, Şarla, Fatmaya, Ancelikaya... Dünyə dönüb olar başdan-ayağa fətdahların dünyası. Sönüb gedər Güleli müəllim deyən o ağıl çıraqı. İnsanın həşəratdan fərqi qalmaz. Yoxa çıxar toxumların hamısı. Toyuqlar, nə ki var, azdırar yumurtasını. Bütün ağaclar dönüb olar “qarın ağacı”... Bəs sonra? Sonra bu dünya, doğrudan da fındıq olar. Fındıq, canım-gözüm, fındıq. “Bir “beş” sizdən, bir “üç” bizdən”.

Yox, kəsmək lazımdı bütün bu fətdahların toxumunu. Silmək lazımdı yer üzündən bunların nəсли-necabətini. Nədi? Çətindir? Bəli, çətindir, ona qalsa çox şey çətindi. Bu istidə imtahan götürməyin özü də. Elə bu oğlan da, deyəsən, suala cavab verməyə yaman çətinlik çəkir. Hə, sualımız, demək, belədi ki...

Canəli müəllim biletidəki sualtı kəlmə-kəlmə ucadan dedi. Sonra sualın əsas məğzini qarşısında əyləşmiş abituriyent üçün tələsmədən izah eleməye başladı. Ve eyni vaxtda da Canəli müəllim fikrləşdi ki, imtahandan çıxan kimi mütləq vağzala gedib, düz bir həftə qabağa (özü də mütləq yumşaq vaqona) biletini götürmək lazımdır, çünkü bu saat qarpirzin bol vaxtı idi və belə vaxtda o biri vaqonlardan kifsimiş qarpirz iyi gelmədiyinə Canəli müəllim bir o qədər də möhkəm arxayın deyildi.

1976

## CEVİZ KÖLGƏSİNİN NAĞILI

### I

Buzbulaq qış uzunu o qədər darıxmışdı ki, yazqabağı Nəsir müəllimin – arvadı Süsənberlə, inəyi, qoyun-keçisi, toyuq-cücəsi, har-hacatı – bütün varidiyatıyla Çığnagüldən həmişəlik yığışib gəlməyi kənddə əməlli-başlı hadisə kimi qarşılandı.

Nəsir müəllim qırx il əvvəl (toy eleyib evlənməyinin hələ heç bir ayı da tamam olmamışı) arvadı Süsənberi də götürüb Buzbulaqdən çıxmışdı, dumanañ-çiskini başının üstündən heç vaxt əskik olmayan uzaq dağ kəndi Çığnagüldə qırx il müəllimlik etmişdi. İndi də, məlum məsələdir ki, pensiyaya çıxdığına görə yığışib həmişəlik öz dədə-baba yurduna gəlməşdi.

Nəsir müəllimin Buzbulaqdakı dədə-baba evi kifayət qədər saf qalmışdı, yaxşı qalmışdı. Ona görə ki, qonşusu Molla Məcnun bu evdə neçə illər barama saxlamışdı, evin damına-divarına həmişə baxmışdı.

Təzə yerde yerbəyer olub rahatlanandan sonra günlerin bir günü Nəsir müəllim seher tezdən beli götürüb, heyəti belləməyə başladı. Bir bel, iki bel... Üçüncü beli hələ torpağın canına yeritməmiş, Nəsir müəllim birdən-birə tamam həvəsdən düşdü; başını qaldırb göye baxdı və o göydən Nəsir müəllimin heç xoşu gəlmədi. Ancaq Nəsir müəllimin xoşuna gəlməyən göyün özü dəyildi, uca qəddi-qameti və iri budaqları ilə o göyün az qala yarısını ağızına almış nəhəng ceviz ağacıydı: Şükür kişinin kənddə adnan deyilən cevizləri.. Ağac Nəsir müəllimin damının dal tərəfindəydi. Damin dalından üzüaşaçı, üzüyxarı küçə gedirdi və o ağac da elə Şükür kişinin küçə divarının dibindən – şaxəli, qollu-budaqlı – göyün üzünə qalxmışdı. Əger o yekelikdə qələmə, çinar, ya başqa bir ağac olsayıdı, nə vardı ki? Elə müsibət də o ağacın ceviz ağacı olmayıñdaydı. Bir yerə ki, cevizin kölgəsi düşdü, demək o yerin işi bitdi. Orda nə ekirsən ek, xcyri yoxdur: ya əmələ gəlməyəcək, ya da lap əmələ gəlsə də, ceviz kölgəsində ekilən şeyin heç bir dadi-tamı olmayacaq. İstəyirsən, lobya-noxud ek, istəyirsən, Allahın lap acı soğanını ek. Ceviz kölgəsində yetişən meyvə ise Buzbulaqda heç vaxt məsrəfi meyvə sayılmamışdı.

Qanı qaralmış Nəsir müəllim bel sapının ucunu çənəsinə dirəyib fikrə getdi. Onun Buzbulaqda olmadığı qırx ildə o ceviz ola bilər ki,

bir az da böyümüşdü, yekelmişdi. Amma o cevizin söhbəti qırx ilin söhbəti deyildi, lap köhnənin söhbətiydi. O ağacın söz-söhbəti Nəşir müəllimin, hələ lap körpəlikdən, bir növ canına hopmuşdu, sümüyünü yerimişdi. Elə indicə, ikicə bel vurduğu torpaqdan da, görünür, Nəşir müəllimin qulağına o ağacın bareśində nəsə bir səs-səda dəymışdı, yəni torpaq da bu baredə öz eşidib-bildiyindən Nəşir müəllimə nəsə demişdi, yoxsa o torpağı, cəmisi ikicə bel ağızı qədərində qurdalayan kimi, niyə Nəşir müəllimin el-qolu birdən-birə yanına düşməliydi.

Bel sapının ucunu çənəsinə dırəyib durduğu bir neçə saniyənin içində Nəşir müəllim elə bil tək özünün yox, lap uzaq əedadlarının da bu kənddə keçən ömrünün bütün yaz və payız aylarını bir-bir xəyalından keçirdi, çünkü dünya xəlq olandan hər yaz, hər payız o ceviz ağacının söhbəti də bu kənddə hemişə olmuşdu: yazda – hələ ceviz yarpaqlamamış, payızda – cevizin yarpağı tökülen kimi. Söhbət lap qızışış, dava-dalaş həddinə yetişəndə o cevizin bir budağı aşağıdan kəsimmişdi, sonra başqa bir budaq böyüyüb bu həyətə yenə kölgə salmışdı və o söhbət təzələnmişdi, yenidən qızışmağa başlamışdı.

İndi, Şükür kişinin cevizi hələ təzə-təzə yarpaqlayırıdı. Aşağıdan budaqları kəsildikcə ağac boy verib, dikinə getmişdi. Bu hündürlükde ceviz ağacı yeqin ki, bütün bu mahaldə heç yerdə yox idi.

Eyvanın qabağında, samovarı alışdırı-alışdırı, ərinin hərəkətlərinə bayaqdan bəri göz qoyan Süsənbər – Nəşir müəllim beli yere tullayıb, birdən-birə bayırə hücum çəkəndə – o saatca hər şeyi başa düşdü. Bildi ki, o cevizin başına bu gün mütləq nəsə bir iş golmolidir, çünkü Süsənbər ərinin xasiyyətinə yaxşı bələd idi. O yürüşə ki, Nəşir müəllim həyətdən çıxmışdı, deməli, bu gün bu dünyada nəsə dəyişmeliydi.

Min ilin qonşusu Şükür kişinin küçə qapısını Nəşir müəllim ayağı ilə vurub açdı. Yaşı yüzü keçmiş Şükür kişi iki otağın arasındakı alaqqaranlıq dəhlizdə – o dünya ilə bu dünyadan düz ortasında – paltarlıca uzanıb üç yaşı uşaq kimi müşil-müşil yatırdı. Nəşir müəllim bir istədi gedib sonra gəlsin. Ancaq qorxdu ki, vaxt keçsə, birdən həvəsi, qotiyatı azalar.

– Şükür dayı, a Şükür dayı! – Nəşir müəllim elə ücadan çağırıldı ki, elə bil Şükür kişi bu dünya ilə o dunyanın arasında yox, elə o dunyanın lap göbəyində uzanıb yatırdı.

Şükür kişi gözlərini açıb, nəsə dedi. Ancaq o sözdən Nəşir müəllim heç ne başa düşmədi. Qoca yenə gözlərini yumdu.

– Dur, a kişi! Dur görüm... Səhərdi e, Şükür dayı. Dur çay içək, cœurək yeyək.

Bu yerde Süsənbər də özünü yetirdi.

– Vay, vay, vay, yaziq kişi! – dedi. – Bu yorğan-döşəkdə insan yatar? Bə qızı Raziye görəsən niyə baxmır buna?

Şükür kişi gözlərini açmasa da, yenə içindən bir qəribə səs çıxartdı:

– Ətsəs... Sissə...

– Bu nə deyir, Süsənbər? – Nəşir müəllim soruşdu.

– Deyir: et istəyirəm. – Süsənbər o dünya ilə bu dünyadan arasındaki dil üzrə bir nömrəli mütəxəssis kimi, çox arxayıń cavab verdi.

– Xoruzun birini kəsərəm, bişirərsən bu gün. – Bunu Nəşir müəllim (bu dünyada) astadan, Süsənbərə dedi. Sonra sözünü “o dünyaya” da çatdırmaq üçün yenə səsini qaldırdı. – Hələ dur bir çay içək, a Şükür dayı. Günortaya et də olacaq.

Şükür kişi gözlərini açdı. Hansı dünyada olduğunu bir o qədər yaxşı kəsdire bilməsə də, hər halda gözlərini təzədən yummadı. Çaşqın, ağızla bir veziyetdə əvvəl Nəşir müəllimin sir-sifetino tamasha elədi, sonra Süsənbərə baxdı və o Süsənbərə baxa-baxa da Şükür kişinin elə bil körpəliyi yadına düşdü: yaşı yüzü örtmüş qoca, körpəcə uşaq kimi, birdən içün-için ağlamağa başladı.

– Ətsəs... Sissə...

– İndi nə deyir? – Nəşir müəllim “tərcüməçi”nin köməyinə yenə ehtiyac hiss elədi.

– Elə onu deyir. Deyir: et istəyirəm.

– Belə lap ƏCCƏB eləyirsən! – Bunu Nəşir müəllim bir qəribə coşqın fəreh içində dedi. – Bu saat xoruzu kəsəcəyəm, suyunnan bir kasa vuracaqsan bədənə. İstəsen, lap toğlu da kəsərəm sənin üçün... Bir yerinnən dur görüm hələ. Ay malades! Sən lap spartmensənmiş ki, Şükür kişi, özü də lap vişsisiñden!

Şükür kişi Nəşir müəllimin köməyilə qalxıb oturdu və yenə, südəmer uşaq anasına baxan kimi, umsuq-umsuq Süsənbərə baxdı.

– Bəs qızın Raziye baxmır sənə, Şükür dayı? – Süsənbər soruşdu və soruşmağına peşman oldu, çünkü qızının adını eşidəndə Şükür kişi elə bir ağlamaq başladı ki, bayaqkı ağlamağı bunun yanında çox-çox şüklü idi.

– Sən yeri, çay-çöreyi hazırla getir bura. – Nəşir müəllim Süsənbərə dedi. – Sən də, qonşu, bir toxta görək. Qocalıq, bilirom, sarsaq şeydi. Ancaq day neyləmək olar? Allahın özü belə hörüb bu dünyadan binasını.

Süsənbər çay-çöreyi getirənəcən Nəsir müəllim həyat-bacanı, eninə-uzununa, bir neçə dəfə dolanıb, çox asanlıqla bu nəticəyə gəldi ki, qızı Raziyə Şükür kişiyyə elə hər cəhətdən pis baxır, yaxşı baxmır. Həyatın günəvər yerlərində bildir ekilən kartof, lobya, soğan və noxud kərdilərinin elə görkəmindən də melum idi ki, burada kərdi-küle işinə baxan ya naşı adamdır, ya da pintinin, "xalturşik" in lap yekəsin-dəndir. Nəsir müəllim fikirləşdi ki, əger Şükür kişi cevizin kəsilinəyi-nə razı olsa, bu həyəti əkib-becərmeyin bütün əziyyətini o öz boyununa götürər ve burada elə bir təsərrüfat yaradar ki, onun məhsulu Şükür kişinin o cevizdən götürdüyü mənfəəti bire-beş qat artıq eləyər. Nəsir müəllimin haqq-hesabına görə, pulun elə indiki bu ölü vaxtında da ceviz Şükür kişiyyə ildə lap uzağı iki min manat gəlir getirə bilərdi, həyətdən isə, əger torpağa əməlli can qoysan, ildə azı üç-dörd min manatlıq mənfəət götürmək olardı. Əlbəttə, cevizin indi kələğe saldığı məsrəfsiz yerləri də ekmek şərti ilə... Şükür kişinin həyatindən də o cevizə xeyli tamaşa eləyəndən sonra, Nəsir müəllim bir daha əmin oldu ki, kələğə əsasən o tərəfi – yeni Nəsir müəllimin həyatını tutur. Bunu Nəsir müəllim dünyanın ən böyük ədalətsizliyi hesab elədi və özünü möhkəm-möhkəm inandırdı ki, lap elə bu dünyada ədaləti azdan-çoxdan hərhaç əlamətin xatırına da olsa. Şükür kişinin ceviz aşacının

görə də Nəsir müəllim tez paltarını dəyişib, yenə ildirim süretilə hə-yətdən çıxdı və qapıdan xeyli aralanandan sonra, küçənin bir yerindən, ucadan qışqırıb Süsənbərə "hava xətti ilə" belə bir qısa məlumat göndərdi ki, bəs:

– Kənd sovetinə dəyirəm, gəlim!

Kənd sovetinin həndəvərinə yaxınlaşanacaq Nəsir müəllim qırğı kimi gedirdi. Çathaçatda addımlarını yavaştırdı. Gördü ki, hələ çox tezdir, hələ heç dükən da açılmayıb. Birçə çayxana açıq idi, özü də çayçı – General Cəfər samovara hələ indi-indi su tökürdü. O "general" dan savayı o həndəvərdə insan naminə gözə dəyən də Pesmis Quluydu. Pesmis Qulu çayxanadan bir qədər aralıda, qapısı bağlı dəllək dükanının qabağındakı açıqlıqdə, əllərini arxasında cütleyib – çox amirane bir görkəmdə – göye baxa-baxa və öz-özünə danışa-danışa o baş-bu başa gedib gəlirdi. Qulunu orda göründə Nəsir müəllim istədi geri qayıtsın, çünki "Pesmis" dediyin Buzbulaqda, heç şübhəsiz, "pessimist" demək idi və səhərin bu vədəsində belə bir adamın girinə keçmək xüsusən bu gün Nəsir müəllime heç sərf elemirdi. Qulu ilə Nəsir müəllim təxminən bir yaşda olardılar. Ancaq Nəsir müəllimin Çığna-güldə müəllimlik elədiyi qırx ildə bu adam elə bil heç dəyişməmişdi. Əli dalında yeriməyində, yeriye-yeriye göye baxmağında, göye baxa-

Nesir müəllimi kənd sovetinə gətiren məsələnin nə məsələ olduğunu poçt müdürü çox tez başa düşdü, ancaq onun ağızını açıb söz deməyi yaman uzun çəkdi. O sözü deyənəcən Allahqulu bir müddət yalandan ciblərini eşəldi: guya poçtun qapısının açarını axtarırdı, bir müddət o başda – göye baxa-baxa gəzinən – Pesmis Quluya tamaşa elədi, Pesmis Qulunun bayaqdan mənali-mənali seyr etdiyi o göyü də öz gözlərile yaxşı-yaxşı müayinə eləyəndən sonra Allahqulu, nəhayət, Nesir müəllimin üzünə baxdı.

\*

– Ə, bə heyifdi axı, Nesir müəllim, – dedi. – Günahdı e, vallah!

– *ALÇAQ-ALÇAQ DANIŞMA!* – Durduğu yerdə birdən-birə bu təher hirslemeyi Nesir müəllimin özünə də qəribə gəldi. Ancaq nəyə görə hirsləndiyini Nesir müəllim yaxşı bilirdi: – *HEYİFDİ, GÜNAHDI* – bu kənddə iti də vursan, eynən belə deyəcəkdi. Guya Nesir müəllimin həyəti heyif dəyildi. Guya o cevizin – az qala Nuh dövründən – o həyətə vurduğu ziyanın günaha-zada heç bir dəxli yox idi... Allahqulunu səhər-səhər o cür acıtlamaqda Nesir müəllimin, güman ki, öz içindəki “akkumlyatoru” normal vəziyyətdə saxlamaq niyyəti də vardi. Yeni: o cevizin kəsilməyinin haqq işi olduğunu bu defə (lap əvvəldən!) heç kəsin və heç neyin ayağına verməmək, bu məsələ barəsində Buzbulağın köhnə, çürük, nadan fəlsəfəsinə qarşı axıracan mərdmərdanə sine gərmek və (ən əsası) bu işdə – heç neyin xatırına – heç bir yumşaqlıq, zəiflik-zad göstərməmək... Bundan əlavə, ağaca pərəstiş eləməkdə Buzbulağın elə öz köhnə xasiyyətində qalmağı da Nesir müəllimin bu təher qafıldan əsabilaşmayına sabab ola bilərdi, çünkü onun qırx il müəllimlik elədiyi Çığnaguldə hər nə olsa, hər halda ağaç-budağa sitayış yerli-dibli yox idi.

– Çox sağ ol. Hörmətin artıq olsun! – Poçt müdürü, Nesir müəllimin o hirsli sözlərinin müqabilində – deyək ki, “mədəni şəkildə” – elə bunuca dedi. Açığlıq qapını berkən Nesir müəllimin üzünə çırılıb, içəri keçdi.

Nesir müəllim – olduqça açımaçaqlı bir görkəmdə – poçtun qapısından aralandı. Kənd sovetinin idarəsi qabağında bir anlığa ayaq saxladı və elə o bir anın içində də bu qərara geldi ki, o ceviz ağacının barəsində day heç kəsə heç nə deməsin. Raziyəyə başdansovdu xəber göndərib, elə bu gün işə girişmək lazımlı idi. Camaatın ağızını yummaq onuz da mümkün olan şey deyildi. Lap Allahan özü göydən düşüb bu məsələdə Nesir müəllimin haqlı olduğunu öz dili ilə desəydi də, yenə kürkcəbucaqda dedi-qodu cəyən beş-on nanəcib mütləq tapılacaqdı...

Ela bil dumdurū göy üzündə də nəsə ciddi bir nöqsan təpib, doğağının altında fasilesiz donquldana-donquldana gezişməyində olan Pesmis Quluya da gözəcə nəzər yetirəndən sonra Nesir müəllim idarənin qabağından qətiyyətlə uzaqlaşdı. Özünü evə yetirib, Süsənbəri Yuxarı Məhəlləyə – Raziyənin yanına göndərmək istəyirdi. Yolda rastna bir tüzüyəla uşaq çıxdı. Və o uşaq vur-tut yarımcə saatın içində Raziyədən belə bir ikibaşlı xəbər getirdi ki, bəs: *DƏDƏMIN CƏVİZİN KƏSƏN QOY ONUN CÖRƏYİN DƏ VERSİN*.

Raziyənin – xalis Buzbulaq üslubunda – göndərdiyi ultimatuma-bənzər bu cavabından, əvvəl Nesir müəllim bir qədər xoflanan kimi oldu. Ancaq bu xof çox çəkmədi. Nesir müəllim özü üçün birdən yəqin elədi ki, Raziyənin cavabında qorxulu bir şey varsa, o da elə o cavabın məhz üslubundadır. Buzbulağın suyu, havası qədər köhnə və tanış bu “üslubun” məğzində-mayasında xoflanmalı heç bir şey olmadığını ömründə ilk dəfə belə aydın və aşkar dərk eləməyi Nesir müəllimi həttə bir xeyli sevindirdi də. Nesir müəllim şüurunda bir qəribə aydınlıq, canında, qol-qıcında yeni güc-qüvvət hiss elədi. Qalın doğa-naq ipini belinə sarıya-sarıya, Raziyənin ünvanına:

– Nə olar, qoy sən deyən olsun! – dedi. – Verrəm kişinin cörəyin. Lap, yesə, üç öyne xöreyin də bişirtdirib verrəm. Guya ki, nəymış yüz yaşılı kişinin yeməyi. Qoy yesin, nə qədər yeyə bilir. Elə billəm, dədəm Məşədihəsən hələ ölmüyüb, sağdı... Ya Allah, ya Məhəmməd, ya Əli!... – Bu sözləri Nesir müəllim nacağı da iplə yaxşı-yaxşı belinə bərkidəndən sonra üzünü Süsənbərə tutub dedi.

– Allah köməyin olsun! – Ərinin, sinninin bu vaxtında, o boyda ceviz ağacına çıxmağına ürəyində heç cür razı olmasa da, Nesir müəllimin xasiyyətine yaxşı bələd olan Süsənbərin dildə yalnız bu sözləri deməyə əlacı qaldı.

Yaşı yetmiş-i haqladığına baxmayaraq, Nesir müəllim bir göz qırığındə ağacın təpəsinə dirmaşdı. Cevizin budaqlarını yuxarıdan bir-bir qırıb tökə-tökə addım-addım üzülaşığı golirdi. Özü də, budaqları bacardıqca ucdn, xırda-xırda kəsirdi ki, o budaqlar yere düşəndə onlardan dama-divara, Şükür kişinin əyrim-üyrum alçasına, əriyinə, albuxarasına və cevizin həndəvərindəki digər həyat-bacanın ağac-budağına heç bir xəter-filan toxunmasın. Və Nesir müəllimin, bir təsərrüfatçı kimi, böyük ustalığının sayəsində o budaqlar əsasən küçəyə töküldü. Budaqları əvvəl Süsənbər – tek canına – bir-bir, iki-iki

daşıyıb Şükür kişinin damının dalındaki boş yerə yiğirdi. Sonra məhəl-lədən dörd-beş uşaq da tapılıb könüllü surətdə işe qoşuldular: Süsənbər evə – çay-çörək işinə baxmağa getdi. Şükür kişinin özü isə bir qəribe kef işindəydi. Fırvənin nabaətində oturub öz-gözündən nüt vərə-vərə

ağacı deyildi – ordan düşməyin nəticəsi ya ölüm, ya ömürlük şikəstlik idi. Ceviz ağacına çıxan adamın fikrini yayındırmağın xalis heyvanlıq olduğunu bu kənddə – uşaqdan böyüyəcən – hamının bilməyi Nəsir müəllimə da vaxtı malum idi. Bir münla həla, ağacın kasılmavını ca-

kardan düşmüş gözlərilə uzaqdan görə bilmədiyi ceviz ağacına – öz aləmindən – böyük maraqla tamaşa eləyirdi. Cevizin her budağı qopub şaqıqlı ilə yerə düşəndə qoca “esse” deyib, toy qaydası sevincə çəpik çalırdı ve onun üz-gözünün nuru bu zaman daha da çoxalırdı.

Günorta yeməyinin vaxtinəcan Nəsir müəllim cevizin yaşıl küt-ləsinin az qala axırına çıxmışdı. Çılpaq budaqlar olduqca pərakəndə bir şəkildə, haça-haça göyo uzalı qalmışdı və o budaqlar – aralıqdan – hansısa əfsanəvi bir yabanın, ya çöngilin uzun dişlərinə bənzəyirdi.

İkiilik ətli-canlı xoruzun bir qazan şorpasından Süsənbər əvvəl bir iri boşqab çəkib Şükür kişinin qabağına qoydu. Şükür kişi qurı təndir lavaşını xörəyə doğrayıb, axıracan ləzzətlə yedi və hələ bundan sonra da bir müddət gözünü xörək qazanından ayıra bilmədi. Kim bilir, bəlkə cələ o xörəyin iyinə görə cevizin budaqlarını daşımaqdə Süsənbərin köməyinə gələn dörd uşağından dördü də o xörəkdən doyunca yedi. Üstəlik, etin yumsaq verindən həla bir-iki tika da Şükür kişinə sam

maatın bu qədər səs-səmirsiz qarşılımaga Nəsir müəllimə bir Allah bilir ki, ne qədər lezzət verirdi. Qırx il qürbətdə yaşayan Nəsir müəllimin ürəyində öz kəndinin camaatına birdən-birə bir qəribe – o çağacan heç vaxt hiss elemədiyi – mehr-məhəbbət oyanmışdı. Nəsir müəllimi o ağacın başında şirə-pələngə döndərən ola bilər ki, bir də o məhəbbət idi. Ancaq uzun illərin ayrılığından sonra bu səhər ikicə bel vurdugu o torpaqdan – bu saat, o cevizin başında – Nəsir müəllimin qoluna-qışına gələn güc-qüvvədə məşhur Antey əhvalatından da açıq-aşkar nəsə vardi, yəni o güc-qüvvə Nəsir müəllimin qol-qışına əsasən yerdən, torpaqdan gəlirdi – daha doğrusu, öz həyatından. Ağacı həvəslə kəsməkdə ikən – xəyalında – Nəsir müəllim eyni zamanda həm o həyatdə lobya arxi çekirdi, həm də o arxaların boyunca çadır-çadır düzülen lobya kollarından sallanan salxım-salxım lobya yəzzətə tamaşa eləyirdi. O həyətin hələ ekilməmiş yoncası – Nəsir müəllimin xəyalında – kəsdiyi cevizin təzə-tər yaz varpağından da yəsil idi və

Ertəsi gün sübh-tezdən yene Nəşir müəllim quş kimi ağaca diri-  
maşdı. Qolunda-qıçında, bütün əzalarında bir küt ağrı hiss eləyirdi,  
ancaq kefi saz idi, zehni, huşu-başı bəlkə dünənkindən də açıq idi.

Dünənki bir qab et xorəyinin hesabına bu gün Nəşir müəllimdən  
də qabaq yuxudan durub, tezdən-tezdən üç yumurtanın qayğanağını  
həzmi-rabeden keçiren Şükür kişi kürəyini eyvanın direyinə söykəyib  
oturmuşdu: samovarın him basmış qapqara maşasını döşünə sıxıb,  
mizrab yerinə bir qırıq süpürgə çöpü ilə, öz aləmində guya fər çalırdı.

Süsənbər iri su qazanını ocağın üstünə qoymuşdu — Şükür kişininin  
kirdən qarmaq bağlamış yorğan-döşeyinin mitilini söküb yumağa ha-  
zırlaşırırdı. Raziyədənse hələ səs-semir yox idi. Ancaq onun gəlmə-  
yinin qorxusu Süsənbərin də üreyində dünəndən xisən-xisən dolanırdı.  
İndi isə, qazanın altını alısdıra-alısdıra Süsənbər elə bir hey boylanıb,  
küçə qapısına tərəf baxırdı: qorxurdı ki, Raziyə qapını taqqılıtiyla açıb,  
haray-həşirlə içəri girecək, su qazanını vurub aşıracaq, Nəşir müəllimi  
söyüb yamanlayacaq, dədəsinin höyətində elə bir qiyamət qoparacaq  
ki, bütün kənd tökülb tamaşaaya gələcek...

Amma Raziyə o gün də həndəvərde görsonmədi.

Nəşir müəllim günorta yeməyindən vaz keçib, hələ günün batna-  
ğıma xeyli qalmış cevizi gövdəyecən boğazlaya bildi (sonra ağacın di-  
bini dörd tərəfdən qazıb, kökləri balta ilə doğrayıb, gövdəni kök-  
qarışq həyətdən rədd elemək fikrindəydi).

Yerdəki yoğun budaqları iri mişarla doğramaq işinə Nəşir müəllim  
Süsənbərlə ikilikdə girişdi. Sonsuz olmağının, Nəşir müəllimi övlad-  
sız qoymağının xəcaletini illər uzunu canında xərcəng xəstəliyi kimi  
gizlince gəzdirən Süsənbərin hər iş əlindən gelirdi. O, övlad əvəzi,  
qardaş əvəzi, ən çetin işlərde də hemişə Nəşir müəllimin dadına çat-  
mışdı. O odunu eri ilə birgə axıracan doğramağa da belkə Süsənbərin  
səbri, qüvvəsi çatardı. Ancaq qonşu Molla Məcnun təsadüfən gelib  
işin üstünə çıxdı, çaresiz, könülsüz də olsa (mişar işi hər halda arvad  
işi deyildi) uze düşüb, qonşuluq xatırınə vo alicənablıq naminə mişarın  
bir ucundan yapışmalı oldu. Dünən Süsənbəre odun daşımada könül-  
lü köməyə gələn məhəllə uşaqları da axşamterəfi işə qoşuldu. Hələ  
heç gün batmamış budaqların hamısı doğrandı və Şükür kişininin damı-  
nın dalında yaşı ceviz odunundan yekəcə bir təpə quruldu.

Hələ işıq iken Süsənbər su qazanını bir də qızdırıb, bu dəfə Şükür  
kişinin çimməyi üçün hazırlıq gördü: yiyesizlikdən, baxımsızlıqdan

qapısının demiri, taxtası çürümüş təndiresər yerini müxtəsər sahmana  
salıb, təndirə odun töküb yandırıdı ki, orada çımdıyi vaxt Şükür kişiye  
soyuq dəyməsin. Nəşir müəllim haradansa bir yastı daş tapıb gətirdi.  
Şükür kişinin o daşın üstündə otuzdurub, elə o təndirin qıraqındaca —  
əp-arvad — çımdirməyə başladılar...

Şükür kişi — canına su dəydikcə — xoşallanırdı və xoşallana-xoş-  
hallana nəyisə yadına salmaq istəyirdi. Daha doğrusu, Şükür kişi  
özünün liqlənmiş, lillənmiş yaddaşının bulanıq sularında ara-sıra baliq  
kimi batıb çıxan iki insan sıfətini — iki qadın suretini biri-birindən  
ayırmağa faydasız cəhd göstərirdi. Biri — anası Şayəstənin cavaklıq,  
gəlinlik sıfətiydi. O sıfətdə Şayəstə oğlu Şükürü yəqin ki, ažı doxsan  
il bundan evvəl çımdırmış olardı. O biri sıfət arvadı Kubranın sıfətiydi.  
Kubra iyirmi il idi ki, ölmüşdü, deməli, onun da Şükür kişini çımdı-  
məyi çoxdanın ehvalatıydı. Amma qızı Raziyənin sıfəti, nədənse,  
Şükür kişininin nezərində gəlmirdi, halbuki vur-tut altı-yeddi ay bundan  
qabaq son dəfə Şükür kişini məhz o Raziyə çımdırmışdı...

### III

O cevizin dibində, yol ağızında hər gece səhbətə yiğisan arvadlar o  
gecə də ora yiğışdı. Ancaq o arvadların səhbətə girişməyi bu dəfə  
yaman çətin oldu, çünki onların hər gece oturduğu *O YERİN MƏN-  
ZƏRƏSİ TAMAM DƏYİŞMİŞDİ* və elə bil o mənzərə dəyişdiyinə görə  
o arvadlar o cevizin dibində o çağacan elədikləri səhbətlərin möv-  
zusunu da *MÜTLƏQ* dəyişməliydi.

Başlarını aşağı salıb oturmuspıldalar. O cevizin yoxa çıxmış budağının-  
yarpağının-kölgəsinin yerindəki bir dünya boşluqdan Ayın işığı bir-  
başa arvadların oturduğu o yerə şığıyırıldı. Və o arvadlar o Aya bax-  
maqdən deyəsən qorxurdular, çünki arvadlar o cevizin dibindən Ayı  
heç vaxt o şəkildə görməmişdilər: o gecəki Ayın üzü hamamdan tə-  
zəcə çıxmış, mütrüfcəsinə işaran kişi sıfətinə yaman oxşayırdı, üstəlik  
hamamdan təzəcə çıxan o “kişi”nin mütrüfcəsinə işaran sıfətinə elə  
bil bolluca ənlik-kırşan da yaxmışdılar. Və o gecə o arvadlar bəlkə bir  
də ona görə danışmağa söz tapmırı ki, o “sifət” göyün tən ortasında  
eləcə işara-işara arsız-arsız o arvadların düz gözünün içində baxırdı və  
onların eləyəcəyi səhbəti, açıq-aşkar o da eşitmək isteyirdi.

Ayın o mütrüflüyü, şorgözlüyü birinci Cinni Cəbrayılın qızı Məşu-  
qəni hövsələdən çıxartdı:

— Bu nədi: cə bil *TUMANÇAQ* oturmuşam! — dedi. Və ədəbsiz bir söyüb, üstəlik “ayibini” da pis-pis qaşıya-qaşıya durub öz xarabasına üz qoydu.

Məşuqə küçənin o başında, döngədə gözdən itənəcən arvadlar dinməz-söyləməz onun arxasında baxdılar. Və Məşuqənin gözdən itdiyi o döngədəki ev də elə bu vaxt Ceyranın qızı Bətulənin diqqətini özüne çəkdi. Rayonun “qəstinsəsində” gah gecə, gah gündüz növbəsində işləyən arverçi Nuriyənin evindən o gecə də işiq gelmirdi. Ancaq Nuriyənin hələ qızlıq vaxtından tek-tənha yaşıdağı evin küçeyə səri bir cüt pəncərəsinin düməğ pərdələri Ayın işığında par-par parlardı. Ceyranın qızı Bətulə o düməğ pərdələrə bir müddət heyran-heyan tamaşa elədi. Və o heyranlıq üz-gözündən hələ tamam çəkilib getməmiş, Bətulə o cevizin dibində hələ heç vaxt heç kəsin ağlını gelmeyən o təzə mövzunu da birdən keşf eləyə bildi.

— *O NURİYƏNİ GÜLLƏLƏMƏK LAZIMDI!* — Bətulə o təzə mövzunu bu qorxunc sözlerlə başlandı.

Arvadlar bərkdən gülüşdülər. Ona görə ki, onlar Ceyranın qızı Bətuledən belə sözü heç gözlemirdilər. Çünkü Bətula gecələr o cevizin dibinə mırı vurmağa yiğişanların ən cavaniydi. Uşaq idi, axırıncı sinifdə oxusa da, hər halda hələ məktəbə-dərsə gedirdi.

— Baxarsız: day bu kənddə heç kəs uşaq doğmayacaq! — Bunu da Bətulə dedi. Amma necə dedisə, bu dəfə arvadlar gülüşmədilər, əksinə, özlərini yiğidirib, Bətuləyə axıracan qulaq asmağa hazır olduqlarını sidqi-ürekdən nümayiş etdirdilər. Və bundan xeyli fərehlənmiş Bətulə sevinə-sevinə səhbətinə davam elədi: — Heç bilirsiz, o ifritə bu saat ne getirib satır bu kənddə?..

Bu yerdə arvadların biri, nədənsə, dərindən ah çəkdi.

— *PEZELVATİV!* — Yeqin ki, təzelikcə eşitdiyi bu “importnu” sözü Bətulə xüsusi fəxr ilə dedi.

— *PALAZFƏTİR* nədi? — Həmin o ah çəken arvad qəmli-qəmli xəber aldı.

— *Palazfatir* və *PEZELVATIV!* —

“Pezelvativ” əhvalatının dalınca arvadlar Məşuqənin, beşaltı il əvvəl, guya Molla Məcnundan olan “bic” oğlunun səhbətinə başladılar. Burda, əslinə qalsa, təəccübü bir şey yox idi: əgər səhbət eri ola-ola uşaq doğa bilməyən arvadlardan gedirdisə, eri olmaya-olmaya uşaq doğan Məşuqə o arvadların yadına mütləq düşmeliydi. Ancaq bu səhbəti arvadlar, nədənsə, o cevizin bu dünyadan üçub getmiş bir dünya kölgəsinin yerindəki sehri çəkilmiş işığa və o işığın göydən yerə səpələyən — əndamı, əndəzəsi tamam dəyişmiş — o Aya yaxşı-yaxşı baxandan sonra başladılar — guya o cevizin budağı-yarpağı-kölgəsi öz yerində olsayıdı, o arvadlar Məşuqənin o uşağı doğmağının sırrını də heç vaxt açmayıacaqdılar, o sırrı, sırr olaraq, hemişəlik saxlayacaqdılar.

### SIRR AÇILDI.

Nəsir müəllimin öz əli ilə geder-gelməzə göndərdiyi o cevizin yoxa çıxmış kölgəsinin boş yerində o gecə arvadlar Məşuqənin beşaltı il əvvəl doğduğu o uşaqın barəsində ilk dəfə müzakire açıdlar. Rayonun yol idarəsində elə-bələ adlarını yazdırıb, əslində cürbəcür şübhəli işlərlə məşğul olan və ciblərdə həmişə bıçaq gəzdiren, biri subay, biri evli — iki əmioğlunun — Elmanın və Telmanın adını da o arvadlar o gecə ilk dəfə qorxub-çəkinmədən dillərinə gətirdilər. Məşuqənin o, bic-bicəngə əmioğluların her ikisi ilə “çasqa-loşqa” olduğunu və uşaqın məsəlesi gerçəkləşəndə Elmanla Telmanın o işi bıçaq zoruna Molla Məcnunun boynuna qoyub, aradan çıxdığını o gecə, Ayın o gur işığında arvadlar, çoxdan sübut olunmuş fakt kimi, bir ağızdan təsdiqlədilər. Gecələr o cevizin dibində mırı vurmaqdə bəlkə hamidan çox “stajı” olan — Molla Məcnunun qoca, qanuni arvadı Müşafərim də o əmioğluların gece vaxtı eri ilə qapının ağızında piçhapiç piçıldışmağını bir neçə dəfə gözüyle gördüyüni arvadlardan gizlətmədi. Müşafərim arvadların birçə o fikrile qətiyyən razılaşmadı ki, guya Molla Məcnun, yaşı çox olduğuna görə uşaq əkə bilməz: “Əker! Elə əker!.. — Bunu Müşafərim arvad, nədənsə, dili-dodağı təntiyətentiyə dedi. — Girinə keçsə, on beş yaşılı qızı da bir gecəyə bogaz

ulaşmasının dalmca Buzbulaq məktəbinin dil-edəbiyyat müəllimi Lətif müəllimin kəndin lap təpəsindəki evinin eyvanından birdən-birə maqnitofon musiqisi ucalanda arvadlar lap əməllicə təəccübləndilər. Cünki Lətif müəllimin ikinci arvadı – bakılı qızı İrade hələ qışın ortalarında Buzbulaqdan həmişəlik yiğisib gedəndən sonra kəndin başının üstündə gecəli-gündüzlü toy havası çalan o maqnitofonu Lətif müəllim bu çağacan hələ bir dəfə də oxutmamışdı. Vur-tut üçcə ilin içində ikinci arvadı da fələyin badına verdiyinə görə qış uzuunu bürüşmüş heyva kimi pəs dolanan Lətif müəllimin ancaq yazqabağı bir balaca qırışıqlı açılmışdı. O da nəye görə olsa yaxşıdır? İradənin Bakıdan göndərdiyi məktuba görə! O məktubda İrade Lətif müəllimin haqqında xoruz səsi eşitməmiş gözəl-gözəl sözlər yazmışdı: *ALİ MƏX-LUQ, NƏCİB İNSAN, NURLU SİMA* – nə bilim daha nə! Hətta İrade, keçmiş qaynanası – davakarlığına, etiachiğına görə kənddə İTAĞIZ ləqəbi qazanmış Gülpütadan da öz məktubunda gen-bol razılıq eləmişdi. Lətif müəllimin neço vaxtdan bəri həmişə cibində gəzdirdiyi və hər yerdə hamiya oxuduğu o məktubun lap axırında ümumən buzbu-laqlıların barəsində yazılın sözləri isə bu saat kənddə əzbərdən bilməyən az adam tapılardı, cünki özləri barədə buzbu-laqlılar heç vaxt heç kəsdən belə söz eşitməmişdilər: *QOY O UCA DAĞLAR DA BİLSİN Kİ, BUZBULAĞIN ŞAIR QƏLBLİ NƏCİB İNSANLARINI MƏN HEÇ VAXT UNUDA BİLMƏYƏCƏYƏM!*

#### IV

O cevizi kəsdiyinə görə hələ ki, Nəşir müəllime güldən ağır söz deyən olmamışdı, amma sən bu mürtrüf dünyanın işinə bax: o cevizin kölgəsi o küçənin üstündən həmişəlik yoxa çıxandan sonra Buzbulaqda dalbadal bütün sirlərin üstü açıldı.

Hələ yazın ortalarında kənddə belə bir səhbət gəzməyə başladı ki, İradənin guya Bakıdan göndərdiyi o məktubu Lətif müəllimin şəxsən özü yazıb. Məlum oldu ki, o maqnitofonun səsini qaldırıb, kəndin başının üstündə gecə-gündüz toy havası çaldıranda Lətif müəllim öz şəhərli arvadıyla heç bir kef-zad da elemirmiş, eksinə – o qərib, o yetim, o məzəlum şəhərli qızını ayağının altına salıb heyvan kimi dö-yürmüş və o maqnitofonun səsini də elə ona görə o cür yuxarı qaldırılmış ki, o yazıq İradənin ah-nalesini kənddə eşidən olmasın... Lətif

müəllimin Ceyranın qızı Bətuləyə bir köñüldən min könülə aşiq olduğunu və o məktub əhvalatını da elə o Bətulənin başını piyləmək üçün uydurduğunu kənddə danışmayan adam qalmadı, halbuki Lətif müəllimə əre getməyə Ceyranın qızı Bətulənin başının qırmızı yaylığı da razıydı: nə olsun ki, Lətif müəllim üç ilde iki arvad alıb boşamışdı və nə olsun ki, Lətif müəllimin anasına *İTAĞIZ GÜLPUTA* deyirdilər – onun, yeni Lətif müəllimin elə bircə kəndin toylarında əzbərdən dediyi ibretamız şeirlər Buzbulağın bütün subay oğlanlarının həlkə hamısına dəyərdi.

#### BƏLİ, DÜNYANIN İŞİ XALIS MÖCÜZƏYİMİŞ

Gecələr arvadların mirt vurmağa yiğisidiyi o yerin üstü açılandan sonra elə gün olmurdu ki, kənddə hər hansı bir adamın da hər hansı bir sırrının üstü açılmasın: toy günü – toy eləyenin, yas günü yas eləyenin... Açılan sırların çoxusu “əp-arvad”, “qadm-kişi” məsələlərinə aid olurdu, cünki Buzbulağın köhnə sırlarını bir-bir faş eləyenlər – kölgəsi qeybə çəkilmiş o cevizin dibinə hər gece mirt vurmağa yiğisan – həmin arvadlar idi. Ancaq bu işə “kənardan” el uzadanların sayı da, deyəsən, gün-gündən çoxalırdı. Məsələn, Buzbulağın az qala yarım qəbiristanlıq ölüsünün üstündə qırx ildən bəri Quran oxuyan Molla Məcnunun o Quranı *YALANNAN* oxumağının sırrını hər halda o arvadlar açmamışdı. Bununla belə, bütün kənddə söz gezirdi ki, Molla Məcnun o Quranın heç bir cəhət hərfini də tanımır, heç onun qırx ildən bəri qoltuğunda gəzdirdiyi o “Quran” in özü də əslində Quran-zad deyil, Abbasqulu Ağa Bakıxanovun eski əlisba ilə çap olunmuş “Gülüstani-İrem” adlı kitabıdır. Hətta belə bir səhbət de gözirdi ki, o kitabın dinəzada heç yerli dəbli dəxli-zadı yoxdur, üstəlik o kitabı yazarın özü də dinsizin böyüyüdür və o, “DİNSİZİN BÖYÜYÜ” rus çarının ordusunda neçə il *PALKOVNIK* olub... Bir sözlə, yazın evvəllərində Nuriyənin “PEZELVATİV”indən başlayan o səhbət – hələ yaz qurtarmamış artıq Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığını da hərtərəfli əhatə cələyə bilmışdı.

#### V

Bütün bu həngamədən təkcə “baiskarın” xəbəri yox idi. Bir vaxt ceviz ağacında xəyal elədiyi o cənnəti Nəşir müəllim hələ yazın ortalarında öz həyetində qismən yaratmışdı. Onun o həyetdə basdırıldığı

şaftalı, ərik, alma, armud tınglərinin hamısı tutmuşdu, həyətin yoncası adam boyu qalxmışdı, mərslərdə yoncanın yan-yörəsində ekilmiş noxudun sapsarı, lobyanın ağappaq çıçayı o yaşlı yoncanın fonunda adama uzaqdan-uzaga gel-gel deyirdi.

Şükür kişinin həyətini (*DƏDƏMİN CƏVİZİN KƏSƏN QOY ONUN ÇÖRƏYİN DƏ VERSİN* deyən – bir sürü küləfət sahibi Raziyənin o həndəvərə yaxın duşməyəcəyini tam yəqin eləyəndən sonra) əsasen Süsənber əkib-becərmışdı. *Teserrüfatçılıqda*, işi səliqə-sahmanla görmokda Süsənberin özünün də nadir səriştəsi olduğuna baxmayaraq, elə Şükür kişinin həyətində də Nəsir müəllim az zəhmət çəkməmişdi: torpağın bel ağızı batmayan ən berk yerlərini o belləmişdi, arxları o çəkmişdi, kartof, soğan, lobya əkilən yerlərə peyini o daşıyıb vermişdi. Nəsir müəllimin o həyətdə hələ bu il əkdiyi çiyələk-dən gündə bir nimcə yeməyin hesabına indi Şükür kişinin yanaqları da qırmızılıqda xalis çiyələyə dönmüşdü.

İşin həddən çox olmayıñdan, bütün günü belübükülü alaq eləməkdən, tərli-tərli su içməkdən, ya nedənse yayın isti gecələrinin birində elə yatdıgi yerdəcə Süsənber birdən-bire sapsarı saraldı. Bu cür xəsteliyin adı söz yox ki, yalnız “sarılıq” ola bilərdi. Elə Nəsir müəllim də yüz faiz arxayın idi ki, arvadı sarılıq azarına tutulub. Amma Süsənberin azan sən demə sarılıq azarı deyilmiş. Gecə birdən-birə saralandı demə onun öd kisasi yatdıgi yerdəcə partlayıbmış. O partlamış öd kisəsilə Süsənber düz on gün yorğan-döşəkdə ozab çəkdi. On birinci gün sübhetdən Süsənberin gözleri hemişəlik yumuldu. Ve bu xəbəri eşidənlər bir ağızdan *SÜSƏNBƏRİ O CƏVİZİN AHI TUTDU*, – dedilər.

Meyiti – günortaya yaxın – Molla Məcnunun “təzə arvadı” Məşuqənin – iri qazanda çomçə-çomçə tökdüyü qaynar su ilə – köhnə, qanuni arvadı Müşafərim yudu. Axşamtərəfi Süsənberi qəbərə qoydular... Ve o qəbiristanlıqdan evə qayıdanda, elə həyətə girər-girməz, nəhayət, Nəsir müəllim də məlum oldu ki, (Süsənberin ölməyi öz yerində) elə dünyanın özündə də deyəsən nəsə deyishib. Ozü də pis deyishib. Elə deyishib ki, day onu əvvəlki halına salmaq heç cür mümkün olan şcy deyil.

Qəbiristanlığa – Süsənberi dəfn eləmeye gedən üç cüt, bir tək adamın da hamısı bir göz qırılımında yoxa çıxmışdı. Həyətdə – o Məşuqədən və Müşafərimdən savayı – insan naminə gözə dəyen bir də Şükür kişiydi. Məşuqə samovarın yanındaydı. Müşafərim xörək qazanının altındakı odu eşirdi; mərasimə yığışası adamlar üçün qurulmuş ikitərəfli uzunsov

oturacağın yanında Şükür kişi yerde, döşəkçə üstündə eyləşib, yəqin ki, yeməyi çox yeyib köpdüyündən, möhkəm fislıdaya-fislıdaya çay içirdi. Bir də Molla Məcnun – ayağının biri çıxıdə, biri içəridə – darvaza qapısının ağızında gözləri döyüke-döyüke qalmışdı.

Buzbulaq Nəsir müəllimin ehsanını *BAYKOT* eləmişdi – buna heç bir şəkk-şübə ola bilməzdı. Ancaq bu amansız, bu allahsız qisas görəsən doğrudanmı Nəsir müəllimin o cevizi kəsməyinin indiyəcən gizli qalan qisasıydı?.. Nəsir müəllim buna həm inanırdı, həm inanmırkı, həm də bir qəribə vahimə içinde gözlərini ora-bura gəzdirib, elə bil başının üstündə o cevizin kölgəsini axtarırdı. O kölgə oralarda, əlbəttə, yox idi. Amma ömründə heç bir cin-şeyatin əməline, özgə planetlərdən gelənlərə, o dünyadan təşrif gətirənlərə heç vaxt inanmayan Nəsir müəllim kimi ciddi bir adama da o anda, nədənse, elə gəlirdi ki, o kölgə var, o kölgə bu dünyadan heç yerə getməyi. O kölgəni gözü ilə görməsə də, onun ağırlığını Nəsir müəllim ürəyində açıq-aşkar hiss eleyirdi. Ve o kölgə doğrudan da ağır idi, çox ağır idi. Hər halda Nəsir müəllimdən ötrü o axşam bu dünyada o kölgədən ağır heç nə yox idi.

O gecəni Nəsir müəllim elə bil doğrudan da bir ağır kölgənin altında yatdı. Səher duranda heç həyətə çıxmışı da gelmirdi, çünki içi et xörəyi ile dolu ehsan qazanı elə oradaca – ocağın üstündə qalmışdı; nə samovara əl vuran olmuşdu, nə qənddanları, nəməkdanları stolların üstündən yığışdırın olmuşdu.

Mərhumun üçünə Nəsir müəllim xörək bişirdirmədi. Özü samovarı salıb oturdu. Ancaq Nəsir müəllimin evinə o axşam da heç kəs ayaq basmadı.

Bir necə gündən sonra (cümə axşamı) Süsənberin yasına Çığnağuldən – avtobusda, yük, minik maşınlarında – xeyli adam tökülüşüb gəldi. O adamların uzaq, uca, tanış dağlardan getirdiyi ab-hava Nəsir müəllimin əhvalını əvvəl-əvvəl az-maz dəyişsə də, Buzbulaq camaatının o qəfil qisasının ceviz kölgəsinə bənzeyən acı ağırlığı sonra onun ürəyinin başında elə qaldığı kimi də qaldı. Çığnağulluların qabağında Buzbulağın abırın örtmək üçün – “patriotluq” xatirinə yasa gələn beş-üç buzbulaqının da durusundan-oturuşundan o axşam Nəsir müəllimin heç xoşu gəlmədi, çünki onların hamisilişin sir-sifətindən elə bil zəhər yağırdı və o zəhərin neyin zəheri olduğunu anlamaqda Nəsir müəllim hələ də yaman çətinlik çekirdi: yəni bu boyda kin-küdürüt görəsən doğrudanmı yalnız o cevizin kəsilməyinə görəydi!..

Bundan bir az sonra – hələ yay qurtarar-qurtarmaz buzbulaqlılar, arvadlı-kişili, orda-burda dəstələşib, her payız Buzbulağa gələn boz dolaşaların qızğın səhbətini başladılar və bütün kənd yekdilliklə bu qərara geldi ki, daha o quşlar heç vaxt oralara gelməyəcək, çünki hər payız Buzbulağa gələn və gündüzlər kəndin başının üstündə qatar-qatar uçuşan o quşların hamısı gecələr Şükür kişinin cevizinin başında yatırı və indi o ceviz yox idi.

Hətta atasının ev-eşiyindən çoxdan ayağını kesmiş Razlıyə də – o dolaşa səhbəti ortaya çıxanda – üç-dörd dəfə o həndəvərdə göründü. Küçədə – bir vaxt ceviz ağacının budaqlarının salındığı yerde – əllerini göye açıb, guya Allahın dərgahına o cevizin yoxluğunu qəmlə hekayetini danişirdi. Ucadan ağı deyib, sanki ceviz ağacına yas saxlayırdı. O ağacı kəsənin bütün əhli-əcdadına qarğış tökürdü, lənət yağıdırırdı... Bütün bu həngamədən bircə Şükür kişinin xəbəri yox idi. Süsənber rəhmətə gedəndən sonra Şükür kişi bu dünyyanın kələfinin ucunu deyəsen tamam itirmişdi. Gün doğandan gün batanacaq orabura boylanıb, kim idisə, nə idisə – elə bir hey hər yerdə axtarırdı. Gah həyətdə xəyal kimi kərdi-külənin başına dolanırdı, gah çıxıb küçə qapısının qabağından mezlum-mozlum yola tamaşa eləyirdi; eyvanın bir küncündə atılıb qalmış hisli mis qazanın özündən də Şükür kişi (bəlkə gündə yüz dəfə o qazana yaxınlaşmış!) elə bil kimisə soruşmaq isteyirdi, xəber almaq isteyirdi... Şükür kişinin axtardığı, söz yox ki, Süsənber idi, ancaq qocanın yaddaşı o qədər zaylamişdı ki, o Süsənberi haçan, harda, hətta yuxuda, ya gerçəklilikdə gördüyüünü də Şükür kişi büsbütnün unutmuşdu...

Elə sözün hərfi mənasında da göydən düşən bu dolaşa səhbəti buzbulaqlıların Süsənberin yasında çıxartdığı o hoqqadan hələ özünə gəlməmiş Nəsir müəllimə, nədənsə, hər şeydən çox yer elədi. Bu səhbəti eşitdiyi gündən, vur-tut bir günün içinde, necə oldusa, Nəsir müəllimin ağzının suyu tamam çəkilib getdi, iştahası büsbütn yoxa çıxdı, boğazı quruduğundan, gecələr yatdığı yerde boğulmağa, teng-nəfəs olmağa başladı. Beləcə, bircə həftənin içinde Nəsir müəllim arıqlayıb çöpe döndü. Və hələ payızın birinci yağışı yaqmamış bir dəfə – axşamterəfi – elə oturduğu yerdəcə birdən-bire başa düşdü ki; daha Buzbulaqdə qala bilməyəcək. Elə o axşam köçüb Çığnagülə getməyi qərara almış Nəsir müəllim evin ən vacib əşyalarından bir necə bağlama düzəldib hazırladı, sonra həmin bağlamaları bir-bir aparıb yoluñ ağızına yiğdi ki, ordan da yavaş-yavaş daşıyıb maşın yoluna çıxartsın.

## VI

Ceyranın qızı Bətulənin eşqi ile son zamanlar kənd içinde daha çox avaralanan Lətif müəllim o gün axşamtərəfi yenə o həndəvərə canan pişvazına çıxanda, Nəsir müəllim yolun ağızına yiğdiyi şeyləri artıq ordan o tərəfə daşınmağa başlamışdı. On-on beş iri bağlamayıdı. Kiminso rəhmətə gəlib köməklik eləyəcəyindən çoxdan əlini üzmiş Nəsir müəllim əvvəl o bağlamaların birini aparıb müəyyən məsafədə qoyurdu, sonra qayıdib o biri bağlamaların birini aparıb müəyyən məsafədə qoyurdu, sonra qayıdib o biri bağlamamı götürürdü, bu minvalla Nəsir müəllim o şeyləri yol boyu düzə-düzə gedirdi. Əlacsızlıqdan yazıq Nəsir müəllim yolun da yaxını qoyub, uzağını seçmişdi, çünki maşın yoluna kəsəsinə gedib çıxmada ötrü mütləq çayxananın qabağından keçmək lazımdı və o çayxananın qabağındakı adamların üzünü görməmek üçün Nəsir müəllim bile-bile o uzaq yolu götürmüştü.

– Nədi, köçməkdəndi, qolleqa?.. – Lətif müəllim qız kimi nazlana-nazlana şortu, sıt səslə dilləndi. – Qorxma, tələsmə, qolleqa, rahat daşı – mən burda şeylərin yanında durmuşam. – Və Lətif müəllim eşqdən işim-işim işaran, qara muncuğa bənzər, xırda gözlərini Bətuləgilin küçənin o başındakı darvaza qapısına zillədi, üstəlik siqaretini də damığına qoyub, Nəsir müəllimin şeylərinin keşiyində dağ kimi dayandığını canı-dildən nümayiş etdirdi.

Çayxananın qabağında isə o dolaşaların səhbəti yenə bərk qızışmışdı. Axşamın sərin xoş havasında eşikdə ağac dibində oturub kamalı-seliqə ilə çay içən yaşılı kişiler də, o kişilərdən azca aralıda nərdtaxtanın başına toplaşan cavan oğlanlar da o dolaşaların bir də Buzbulağa qayıtmayacağından yaman narahat idilər. Çayçının özü – yeni Genral Cəfər – Pesmis Qulu və poçt müdürü Allahqulu ilə mübahisə eləməkdən – boğazının sallaq hulqumundan tutmuş, qulağının dibinecən payız çuğunduru kimi qıpqrırmızı qızarmışdı. Pesmis Qulunun bayaqdan sübut elədiyi buydu ki, o cevizi kəsməklə Nəsir müəllim hər payız Buzbulağa gələn o quşları tekçə gecələmək yerində məhrum eləmeyib, həm də onları “alçaqcasına”, “vicedansızcasına” yurdsuz, vətənsiz qoyub.

– Beli! Beli! – Pesmis Qulu şəhadət barmağını, tapança kimi əvvəl Genral Cəfərin alına, sonra poçt müdürü Allahqulunun gicgahına tuşladı. – Necə ki, təcavüzkar İsrail dövləti o yazıq Fələstin ərəblərini həmişəlik vətənsiz qoymaq isteyir! – Və elə bunuca deyib, öz fikrini

ycni siyasi dəlillərlə əsaslandırmağa hazırlaşırkı, necə oldusa, Pesmis Qulunun gözü birdən göyo sataşdı; gördü ki, göydə bir dünya dolaşa var və o dolaşalar, eynən o biri illerdə olduğu kimi, yene qatar-qatar düzüllüşüb, göy üzündə ləzzətli uçuşurlar. Pesmis Qulu kepkanının uzun dimdiyini tez aşağı dartıb, gözünün lap üstünə basdı – guya onun o kepkanın dimdiyini gözünün üstünə baslığıyla o birilər o bir dünya quşu göyün üzündə görməyəcəkdilər.

Ancaq o quşları deyəsən o birilər də görmüşdü: ağac dibində oturub kamali-səliqə ilə çay içen yaşılı kişiler də, onlardan azca aralıda nərdtaxtanın başına yiğışan cavan oğlanlar da...

O dolaşaları birçə Lətif müəllim görməmişdi, çünki çoxdan bəri gözlerini Bətulegilin darvaza qapısına zilləyib, Nəsir müəllimin şeylərinin yanında duran Lətif müəllimin hələ bir dəfə də göye baxmağa vaxtı olmamışdı.

Və Lətif müəllim gözünü birçə saniyəliyə o qapıdan çəken kimi bir də baxıb gördü ki, yanındakı şeylər azalmaqdansa artıb, çoxalıb. Gördü ki, Nəsir müəllim bayaq o tərəfə daşıdığı bağlamaları indi bir-bir qaytarıb təzədən bu tərəfə gətirir.

– Nooldu, qolqa? – dedi. – Deyəsən, fikrin dəyişdi axı. Düz el-yirsən, vətən yaxşıdı... Sən bu millətin dediyinə çox da fikir vermə, qolqa: nə bilim, dolaşa belə gəldi, sağsağan elə getdi...

Öz həmkarının dilindən bu sözləri eşidəndə Nəsir müəllim xeydi rahatlandı, yüngülləşdi. İşə bax: çoxdan üzü gülməyən Nəsir müəllimin o sözlərdən sonra, deyəsən, hətta bir müxtəsərcə dodağı da qaçıdı. Və yolun ağızına yiğdiyi o bağlamaları Nəsir müəllim sevinə-sevinə öz qapısına təref daşımağa başladı.

## VII

Amma Allahın özü şahiddir ki, o dolaşaların qayıtmagından Nəsir müəllimin xəbəri yox idi...

Oktabr-novabr, 1991

## YƏMƏN

...Dağdı, bağdı, çəməndi.  
Hər şey həmən-həməndi.  
Bu dünya bir Yəməndi,  
Yəməndi, ay Səfəli!\*

### Əvvəlinci fəsil

## HƏSRƏTİN XƏSTƏLİYİ

Səfəli müəllimin həyatından nəsə yazmaq ilk dəfə iki-üç il bundan qabaq mənim ağlıma gelmişdi. Bu qəribə adamın qəribə həyatını mən o vaxt çox götürür-qoy eləmişdim. Onun başına gelənləri (şərq təşbehi ilə desəm) muncuq-muncuq sapa düzüb, bundan boyunbağı, yaxud təsbehvari bir şey düzəltmək istəmişdim. Ancaq o sap döne-döne qırılmışdı, muncuqlar ora-bura səpələnmişdi: bir ucu – Buzbulaq, bir ucu – Yəmən. Hələ Zuğulbamı, Buxaramı, Amerika Birleşmiş Ştatlarının cənubundakı – Uilyam Folknerin dünyaya geldiyi – Missisipi ştatını demirəm...

Mən Səfəli müəllimlə, bir növ, həmişəlik xudahafızlaşmışdım. Özüm də, düzünə qalsa, bundan bir elə peşman da deyildim. Bizim işdə belə şey tez-tez olur: aylarla, bəzən illərlə beynində dolandırıldığı bir adam – sən yazı stolunun dalına keçəndə – bir də görürsən yoxmuş; ha elləşirsən, onu tapıb yazıya gotıra bilmirsən. Mənə qalsə, Səfəli müəllimin də aqibəti çox güman ki, belə olacaqdı. Ancaq belə olmadı. Bu il iyul ayının 21-də (fikir verin: amerikalı Nil Armstrongun Ayda gəzdiyi gün) Bakıdakı Qoburnat bağı ilə üzüaşığı bulvara sarı getdiyim yerde Səfəli müəllim birdən-birə tozadən yadına düşdü. Özü də tek ona görə yox ki, otuz doqquz yaşılı amerikalı professorun bir vaxt gedib Ayda gəzməyi Səfəli müəllimin həyatında çox böyük hadisəydi, hem də ona görə ki, bu il, iyul ayının axırlarında Bakıda olan isti bəlkə heç ABŞ-ın cənubundakı Missisipi ştatının özündə də çoxdan olmamışdı və o isti Amerikanın böyük yazılıcısı Uilyam Folkneri və

\* El atası Olli Ziya bu qiyməti misraları bir zaman – kefinin saz vaxtı – uzaq Sənə şəherinin teyyarə vağzalında demişdi.

Buzbulaq kəndinin doxsan altı yaşı sakini Xızır kişini, mənim eqidəmə görə, mütləq Səfali müəllimin yadına salmalıydım.

Elə Səfali müəllimin həyat tarixçəsini də o vaxt mən Folknerlə Xızır kişinin ehvalatından başlamaq fikrindəydim. Təsəvvür cəyin: Folkner və Xızır kişi – bədii əsər üçün bundan maraqlı başlangıcı hardan tapmaq olardı?.. Həm real, həm de qeyri-adi. Qeyri-adiliyi öz-özünə məlumdur. Reallığı ise burasındaydı ki, bir gün (onda da isti yay günü idi) öz evində kresloda oturub, tərləyə-tərləyə çay içdiyi yerdo birdən Səfali müəllimin gözü kitab rəfindən birbaş ona təref baxan bir adam sıfətinə sataşmışdı. Sifət bir qalın kitabıñ üz qabığındaydı. Baxan – qaraqaş, qaragöz bir biglı kişiydi. Yaşı qırx beş-əlli arasında olardı. Ve qaramətl çərvivəye alınmış o şəklin yuxarısında iri ağ hörflərə alt-alta: UİLYAM FOLKNER yazılmışdı.

Uilyam Folknerin böyük adam olduğunu Səfali müəllim, söz yox idi ki, bilirdi. Bu məşhur yazıçının ədəbi fəaliyyətindən de Səfali müəllimin az-çox xəbəri vardı. Ancaq o kitabı Səfali müəllimin özü almamışdı. Qızı Rena (pasportda da Rcnaydi, Rena deyildi) Leninqradda oxuduğu vaxt ordan alıb gətirmişdi. Folknerin o üstü şəkilli kitabı kitab rəfində o vaxt qoyulduğu kimi də qalmışdı. Yəni: kitabdan çox, şəkil kimi. (Kim bilir, bəlkə elə o Renanın özündən ötrü də o şəkildəki qaraqaş, qaragöz, qarabıq kişi böyük yazıçı Folknerdən savayı kiməsə, bir ayrı adama da oxşayırmış!)

Ancaq o isti yay günü təri dabanından çıxa-çıxa çay içib yanğını söndürəndə Səfali müəllim o şəkildə gördüyü adamı özgə heç kəse yox, elə birbaşa dayısı Xızır kişiyə bənzətmışdı. Həle “bənzətmişdi” sözü də bəlkə o söz deyil: o anda Səfali müəllimə elə gəlmüşdi ki, o şəkildəki adam Folkner yox, məhz Xızır kişidir. Həmin Xızır kişi: Buzbulaq kəndinin doxsan altı yaşı sakini və Səfali müəllimin dop-doğmaca dayısı.

Əsor üçün elə başlangıcidır, elə deyilmə?.. Ancaq hadisənin reallığı məsəlesi qorxuram kimdəsə yenə şübhə doğursun. Xüsusən: qırx beş-əlli yaş arasında olan “intelligentni” bir admanın doxsan altı yaşı adı bir kendliyə oxşamağı!.. Realdır, vallah, bu da yüz faiz realdır. Ona görə ki, Səfali müəllim, dayısı Xızır kişini axırıncı dəfə min doqquz yüz otuz sekizinci ilde görmüşdü. O vaxt Xızır kişi qırx beşlə əlli yaşın arasındaydı. İndiki doxsan altı yaşı isə Səfali müəllimin özü cürbecür üsullarla hesablamışdı. Əslində Xızır kişinin yaşı doxsan da ola bilərdi, hətta ləp

doxsan doqquz da. Bunun məsəleyə dəxli yoxdur. Söhbətimizin məğzi burasındadır ki, Bakının isti yay günlərinin birində belə bir qəribə ehvalat həqiqətən Səfali müəllimin başına gəlmişdi və bu ehvalat hər hansı bir bədii əsər üçün kifayət qədər maraqlı başlangıç ola bilərdi.

Bu yay (Armstronqun Aya uçduğu həmin gün) həmin o Qoburnat bağında Səfali müəllim birdən-bire təzəden yadına düşəndə mən o Folkner ehvalatını da, söz yox ki, xatırlamışdım və ötüb keçən iki illik fasilədən sonra o güləməli ehvalat indi mənə, nədənse, daha çox ağlamalı görünmüdü. Özü də ona görə yox ki, Xızır kişi, Folknerə baxmış, çox bədbəxt adam idi. Belə şeyi bilmək olmaz! Heç bunu da bilmək olmaz ki, Xızır kişi, ümumiyyətə, bütün yer üzündə özünü hər hansı bir kişidən aşağı hesab eləyirdi, ya eləmirdi. Ancaq eyni göyün, eyni Allahın altında yaşayan bu iki insanın müqayisəsində nəsə ağlamalı bir şey mütləq vardi: heç olmasa ona görə ki, guya hamiya eyni gözə baxan o Allahın altında Xızır kişi vur-tut on iki sot torpağın yiyesiydi, həmin o Folkner isə yaşadığı ölkənin xəritəsində dörd min kvadrat kilometrlik bir sahoni rəngli karandaşla çevreyə alıb altından bu sözləri yazıb, qol çekmişdi.

*“ÜLYAM FOLKNER: BU TORPAĞIN YEGANƏ VARISI VƏ SAHİBİ”*

Səfali müəllim Folknerin tərcüməyi-halının bundan savayı da bəzi faktlarımlı elə o üstü şəkilli kitabdanca bilirdi. Dayısı Xızır kişinin barəsində isə Səfali müəllimin indiki təsəvvürü ayda-ildə bir dəfə bazarда, yolda-zadda təsadüfən rast gəldiyi və dayanıb ayaqüstü kəlmə kəsdiyi adamların dədiyinə, bir də onun – yəni Səfali müəllimin özünün nehayetsiz fantaziyasına əsaslanırdı. Məsələn: Səfali müəllim bilirdi ki, dayısının arvadı Tərlan da hələ ölməyib, sağdır. Bilirdi ki, Xızır kişinin üç qızının hansı kimin oğluna ərə gedib, yegane oğlu Səfər kimlərdən özüne arvad alıb... Bir inək, beş-on qoyun-keçi, beş-on da toyuq-cüce. Özü də bunlar, Xızır kişisinin təsərrüfatında gerek ki, elə o vaxt da vardi. Ancaq o vaxt Xızır kişisinin bir qara, qıvrıq, qiyamət eşşəyi də vardi, Səfali müəllimin xatırında o eşşeklə bağlı çox şey qalmışdı və indi real dünya ilə tamam üzüllüşüb, öz keçmiş uşaqlıq xəyallarına bərk-bərk qapıldığı vaxtlarda hərdən Səfali müəllimə elə gelirdi ki, o eşşek o kenddə hələ də durur.

Səfali müəllimin kənddə keçən uşaqlıq çağlarından mən bu kitabda sizə çox şey danışacağam. Mən sizi Xızır kişinin özüylə də, onun

– Səfali müəllimin təsəvvüründə hələ de əvvəli, axırı görünməyən bir böyük aləm kimi qalmış – o on iki sot həyətyanı torpağıyla da, hettə lap ineyi, qoyunu, keçisiyle də mütləq tanış eləyəcəyem. Ancaq Folknerlə Xızır kişinin əhvalatına bir də qayitmayacağımı, düzü, özüm də bir o qədər arxayıñ dcyiləm və bunu nəzərə alaraq bu söhbətə bəri başdan bir-iki söz də əlavə eləyib, mətləbi bitirmək istəyirəm.

Birinci sözümüz odur ki, həmin o isti yay günü, oturub, çay içdiyi yerde birdən başını qaldırib, dayısı Xızır kişinin kitab rəfiniñən birbaş ona baxdığını görəndə Səfali müəllim əvvəl bir növ, sevinən kimi olsa da, sonra möhkəm narahat olmuşdu; istiyə-zada məhəl qoymadan, özünü poliklinikaya sahib, ilk növbədə qan təzyiqini öldürmişdə, çünki o kitab iyirmi ildən də çox ordaca durduğu halda Xızır kişinin Folknerə çəvrilməyi cəmi-cümletəni bir-iki saniyənin içinde baş vermişdi və deməli, tibbi terminlə desək, anomaliya göz qabağındaydı. “*NOSTALGIYA!*” – Bu diaqnozu “Minzdravin” dördüncü baş idarəsinin ikinci poliklinikasında təzelikcə peyda olub, az vaxtda “talkoviy врац” adı qazanmış – danişığından, rəftarından əyalet adamına oxşayan – cavan bir həkim Səfali müəllime sevinc vo təntənə içinde böyük keşf kimi elan etmişdi. Ancaq Səfali müəllim bunu həkim siz də bilirdi. Üstəlik, onu da bilirdi ki, bu sözün əsl adı “nostalgiya” yox, “nostalgiyadır” – yəni vurğu ikinci hecada deyil, üçüncüdədir. Buna baxmayaraq, poliklinikadan qayıdan kimi Səfali müəllim lügət kitablarının birində o sözün mənasını axtarıb tapmışdı və hər şeydən əvvəl, o mənaya heyran qalmışdı: “*NOSTALGIYA* (yunanca nostos – qayıdır+alqos – ağrı, əzab) – vətən həsrəti”. Bir sözlə, yurdun, vətənin həsrətindən yaranan ağrı və əzab! Sofali müəllimo görə, burada heyretamız dərəcədə böyük məna vardi və bu məna lügət kitabında çox dəqiq ifadə olunmuşdu. Ancaq göresen nəydi bu: həsret idi, yoxsa xəstəlik idi?.. Belkə həsrətin xəstəliyi? Kərəminə min şükür, Pərvəndigara, həsrətin də xəstəliyi olarmış!

Her halda, lügətdəki bu izahat o gün Səfali müəllime bəlkə heç vaxt oxumadığı ən gözəl, ən qəmli bir şerin təəssüratını bağışlamışdı. Həm də o izahat Səfali müəllimi haradasa – ürəyinin bir yerində xeyli sevindirmişdi. Əvvəla, ona görə ki, Səfali müəllimin xəstəliyi əgər vur-tut buydusa, bu “nostalgiya” deyilən şey lap xəstəlik olsa da, bu xəstəliyə Səfali müəllim çoxdan öyrəmişdi – yəni doğuldugu, böyüdüyü, ta bu şəhərə gələnəcən on yeddi-on səkkiz il suyunu içdiyi,

havasını udduğu yerin həsrəti Səfali müəllimin ürəyində elə bu çaga-can da ağrı kimi, əzab kimi döñə-döñə baş qaldırmışdı. İndi Uilyam Folknerin sıfətində peyda olmuş Xızır kişi də, çöz yox, bu həsrətin belə bir qəribe təzahürüydü. Özü də, başqası yox, məhz Xızır kişi! Çünki Səfali müəllimin kənddə keçən on yeddi-on səkkiz illik həyatı hamidən və hər şeydən çox Xızır kişi ilə bağlı idi. Onun həyətılı, o həyətdeki ağac-budağı, kərdi-küləsilə... Atası lap cavan ikən ölmüş yetim Səfali gözünü açandan, demək olar ki, bir növ dayısığıldə, dayısının yeganə əziz-xəlef oğlu Səfərlə, onun bir cüt “qafiyə-qızı” Nazxanım və Qızxanımla bir yerde böyümüşdü. Balaca Səfali, dayığlusu və dayısızıyla birgə, kəndin çayının qırığında Xızır kişinin qoyun-keçisini otarmışdı, ineyini naxira qatmışdı, onun o qara, qıvrıq eşşəyini minib, lezzətə yolaşağı, yolyuxarı çapmışdı... Və demək, o isti yay günü ömrün o unudulmaz çağlarının həsrəti yetmiş iki yaşlı Səfali müəllimin gözləri qarşısında Xızır kişinin vücutundan, necə deyərlər, bir növ zühr elemişdi. Bu da insan tənəhalığının belə bir mənzərsiyidi. Bu dünyada kimsəsiz qocalanların kədərli aqibətinin bəlkə də adı bir strixiydi, cizgisiydi. Pensiyaya çıxandan və anası həştəd səkkiz yaşlı Sərenin dalınca arvadı Zərnigarı da qəbrə qoyandan sonra Səfali müəllim bu aqibəti, dinməz-söyləməz, bütün ağırlığıyla qəbul elemişdi, çünki onun Rena ilə əlaqəsi çoxdan kəsilmişdi. Səfali müəllimin Leningradda oxuyan qızı, hələ institutu qurtarar-qurtarmaz, orda ona dərs deyən – təxminən atası yaşda bir gürcü familiyalı yəhudи professora əre getmişdi və o vaxtdan Bakıya qayıtmamışdı...

Qızı əre gedəndən sonra Səfali müəllim bir dəfə Leningradda olmuşdu. Onda Səren arvad da hələ sağ idi. Renanı Səren arvad bəlkə Zərnigarın özündən də çox istəyirdi. Ancaq ölüm yatağında qəsdən bir dəfə də nəvəsinin adını çəkmədi. Elə bir hey “Xızır! Xızır!” – deyib qardaşını çağırıldı. Xızır isə, elbette, yoxuydu. Xızır kişi Buzbulagın dağ-daşında, bağ-bağatında ədəb-ərkanla öz qoyun-keçisini otarırdı. Ancaq o kitab ordaydı. O kitab Səren arvadın sağlığında da neçə il orda olmuşdu: qaraqış, qaragöz, qarabıq kişi... Və əger o şəkildəki adam Xızır kişiye həqiqətən bu qədər oxşayırdısa, bunu bəs Səren arvad niyə heç vaxt görməmişdi?.. Bir sözlə, Səfali müəllimin təxminən əlli il bundan qabaq Buzbulaqda qoyub gəldiyi Xızır kişi şəkildəki o Folknerə bu və ya digər dərəcədə həqiqətən oxşasa da, hər halda, “həsrətin xəstəliyi” də burada, söz yox, öz işini görmüşdü.

Bu xəstəlikdən heç olmasa bir müddətliyə canını qurtarmaq üçün Səfali müəllim, təxminən əlli illik fasılədən sonra, mütləq kəndə getməliydi. Gedib orda dayısıyla, dayıcanısıyla, Səfərlə, Nazxanım və Qızxanımla, indiki Buzbulaqla və (ən vacibi!) özünün uşaqlıq və ilk gənclik çağlarıyla görüşməliydi. Və o gün, yəni "Apollon - 11" kosmik gəmisinin Aya uğduğu 21 iyul tarixdə Qoburnat bağından sahil parkına çıxbı, orada gəzə-gəzə mən, xəyalımda, Səfali müəllimlə birgə Buzbulağı da eninə-uzununa gəzib dolanmışdım. Və əger mən bu yazımı elə o gün yazmağa girişsəydim, onun birinci fəslini yeqin ki, elə bu yerdəcə – yəni Səfali müəllimin kəndə səfərindən başlayacaqdım. Ancaq mənimki o gün də gətirmədi, çünki istiydi, çox istiydi, bürküdən-boğanaqdan adamın beyni qır qazanı kimi qaynayırdı.

...Bu günlərdə yene sahil parkına gəzməyə çıxmışdım. Sentyabrın əvvelləriydi. İstilər sinmişdi. Sahil parkının əsl gəzməli vaxtıydı. Ancaq arvadı Zərnigar rəhmətə gedəndən sonra az qala bütün gününü sahil parkında keçirən Səfali müəllim o gün orada yox idi.

Görəsen, harda olardı?

Cox fikirləşəndən sonra bu qərara geldim ki, yeqin Səfali müəllim Zuğulbada olar: "Minzdrav"ın dördüncü baş idaresinin sanatoriyasında, çünki arvadı Zərnigarın sağlığında Səfali müəllim ilin bir-iKİ ayını həmişə həmin sanatoriyada keçirirdi.

Zuğulbaya gedəcəyi gün Səfali müəllim lap tezdən durmuşdu.

Həyəcanlıydı. Bir növ sevincək kimiyydi. Üç-dörd stekan çayın hesabına bir loxma yağ-pendir tikəsini zorla yeya bildi. Siqaretini də balkonda heris-heris çəkəndən sonra gördü ki, tezdir, lap tezdir. İndi yola çıxsə, ola bilər ki, metroda bir o qədər də əziiyyət çəkməzdı, ancaq metronun lap axıncı stansiyasındakı avtovub dayanacağında mütləq basırıga düşəcəkdi: camaatın işo gedən vaxtıydı.

Şey-şüyünü axşamdan yiğib hazırlamışdı. "Şey-şüy" deyəndə – bir iki dəst alt paltarıydi, bir cüt ehtiyat başmaqdı; sabın, üzqırxan və s. Buları Səfali müəllim balaca çamadana yiğmişdi. Arvadı – rohmətlik Zərnigarın sağlığında da həmişə Zuğulbaya apardıqları tok pilətəsini isə ayrıca zənbile qoymuşdu. Daha doğrusu, "Vaskanın sumkası"na (pişik Vaskanın!). Sibir cinsindən olan bu qəribə heyvanat mexluqunu Zərnigara – ölümündən bir il qabaq, qızına baş çəkmək üçün birinci və axıncı dəfə Leninqrada gedəndə Renanın həmin o gürcü familyalı professoru hardansa alıb bağışlamışdı. Üç-dörd il dalbadal onlar hər il

Vaskanı da – o sumkada – özleriyle Zuğulbaya aparmışdır ve axırıncı dəfə Zuğulbadan qayıdanda Zərnigar pişikdən birdən-birə vaz keçmişdi. "Qoy qalsın burda, -- demişdi. – Vallah, Səfali, qorxuram bunun sir-sifetindən. Görümüsən – adama necə nifretmən baxır! Elə bil dədəm borclulu bunun dədəsinə... Üz-gözündən allahlıq töklür evini Allah yıxmış!.."

Zərnigar doğru deyirdi. Adama o cür pis-pis baxmaq Vaskanın, necə deyərlər, ari deyil, adətiydi. Gözlərinin ifadəsində sanki anadangəlmə bir amiranolik və yekəxanalıq vardı. Adama elə baxırdı ki, clobil ağıl da bundaydı, şüür da, üstəlik – ən yüksək mədəniyyət də! İnsan isə başdan-binadan ona qulluq eləmək üçün yaranmışdı: gedib, iki saat növbədə durub ona dükandan süd almaq üçün, onun üç-dörd öynəlik xörəyini vaxtında və keyfiyyətli bişirib vermek üçün. Bir sözə, Vaska demə, deynən boy balası, anadangəlmə aristokrat. Pişikdəki bu "allahlıq iddiası" edə Səfali müəllimin özünü də döne-döne cin atına mindirmişdi, hirsledib özündən çıxartmışdı. Ancaq bu işlər o zaman olmuşdu. Zərnigarın sağlığında. Son vaxtlar Vaskanın o xasiyyətləri üçün Səfali müəllimin hərədən lap burnunun ucu göynəyirdi və indi, arvadının ölümündən sonra, ilk dəfə Zuğulbaya gedərkən, onun üreyinin başında orada Vaskanı görməyin – sehrli-nisgilli – böyük ümidi dolanırdı.

Sumkayla çamadanın yanında vurnuxa-vurnuxa, bekarlılıqdan Səfali müəllim Zuğulbaya apardığı şeyleri yene bir-bir xəyalında götür-qoy elədi. Yaddan çıxmış bir şey olsayıda da, bunun əslində elə bir qorxusu-zadı yox idi. Zuğulbadan şəhərə qayitmaq çətin iş deyildi: avtobusla vur-tut bir saatlıq yol idi. Ancaq bu dəfə Səfali müəllim fikrində qoymuşdu ki, heç olmasa oktyabrın ortalarınacan şəhərdə görəsənməsin, çünki Xızır kişinin Buzbulaqdakı nevə-nəticəsinin içində xüsüsən onun sonbeşiyi – müharibə başlanan il dünyaya gəlməş – üçüncü qızı Bəsxanının böyük oğlu Taryelin qəfildən Bakıda peyda olmağından, düzü, Səfali müəllim yaman qorxurdu. Səfali müəllimin yayda Buzbulaqda gördüyü həmin o Taryel bir neçə il idi ki, Moskvada yaşıyırdı. Orda evlənmişdi və aldığı qız da guya general qızıydı. Bu yay Səfali müəllim Buzbulaqda olanda Bəsxanının gədəsi orada – beş-on günün içində – birdən görünüb, birdən də yoxa çıxmışdı. Özünün də Səfali müəllime heç bir pişliyi-zadı deyməmişdi. Əksinə, az vaxtin içində ona gözlemədiyi hörməti göstermişdi. Üzü qızıl suyuna

çekilmiş dəmir qabda xarici çay (İngilterədə doldurulmuş Çin çayı!) az qala dünya xəlq olandan, ildə azı bir dəfə Moskvaya yolu düşən Səfəli müəllimin ömründə görmediyi cürbəcür Moskva konfetləri, qəribə peçeniyelər... Taryelin lap birinci görüşdə bu şeylərin sırasında Səfəli müəllime bağışlaşlığı şotland viskisini isə indi Səfəli müəllim ya həkimlərin birinə, ya da rastına çıxacaq hər hansı bir eməlisaleh sovet adamina bağışlamaqdan ötrü çamadanda özü ilə Zuğulbaya aparırdı.

Ömründə birinci dəfə gördüyü bir adama bu cür bahalı hediyə bağışlayan otuz-otuz beş yaşlı cavan bir oğlandan elə tekce bu hediyeyə görə də Səfəli müəllim, söz yox, şübhələnə bilerdi. Ancaq Taryelin hədsiz diribaşlığı deyəsən Səfəli müəllimi daha çox qorxutmuşdu. Kənddə olduğu bir neçə günün içinde Taryel öz evlərinin damına boyaboy paslanmayan dəmir saldırmışdı. Çayın yatağına motor qoydurub, iyirmir-otuz metr hündürlüyündə uzun bir boru ilə babası Xızır kişinin həyatetine, bir barmaq nazikliyində olsa da, hər halda, həmişəlik su çıxarmışdı. Səfəli müəllimin illər uzunu heç kəsin oturmadığı dədə-baba yurdunduda da Taryel özündən bir nişanə qoymuşdu: odunla qızdırılan dəmir bak, kran, duş – hamamvari bir şey. Əgər Səfəli müəllim razı olsayıdı, Taryel onun dədə-babadan qalma torpaq damına şifer saldırmağa da hazır idi. Ancaq Səfəli müəllim belə şeyə razılıq verə bilməzdi, çünki Taryel bu beyyədə işə görə də ondan pul almaq fikrində deyildi, bu isə çox böyük xəcaletlik idi və bu boyda xəcaletliyin altından çıxmaga Səfəli müəllimin heç cür zoru çatmadı. Üstəlik, o Taryelin Səfəli müəllimin Bakıdakı bu mənzili ilə bağlı, deyəsən, nəsə gizli bir planı vardı. Hər halda, bu mənzil o ütük, o fələk gədəni açıq-aşkar maraqlandırırdı; tez-tez evin yerini soruşturdu, otaqların sayını xəbər alırdı. Birbaşa dili ilə deməsə də, dolasılıyıyla dediyi buydu ki, indiyəcən qohum-əqrəbadan qaçıqmış bəsdir, icazə ver, innən belə yaxın olaq, evine gələk; qoca kişisən, ölməyinə bir şey qalmayıb, ele eləmə ki, öləndə evin itə-qurda qismət olsun... Taryel Səfəli müəllimdən telefon almışdı, adres götürmüştü. Kişi sentyabrın ortalarında hemin o “general qızı” arvadıyla Bakıya, Səfəli müəllimə təşrif gətirməyə hazırlaşdı. Səfəli müəllim bu təşrifin arxasında Taryelin menzillə bağlı “uzaqvuran” planlarını da görürdü və indi yiğisib Zuğulbaya getməkdə Səfəli müəllimin bəlkə də əsas niyyəti o gədəni imkan daxilində bu evə buraxmamaqdır.

Buzbulaq və onun indiki sakinləri barədə hekayətimizin esas səhifələri hələ qabaqdadır. İndilikdən isə birçə bunu deməyi lazımlı bilirəm

ki, iyunun on altısından, ta avqustun iyirmi altısınacan az qala iki ay yarımlıq kənd həyatından sonra bu geniş mənzilində bir müddət Səfəli müəllim – bəlkə də heç vaxt olmadığı qədərində – xoşbəxt və rahat yaşamışdı. Əvvəla, məişət rahatlığı: vanna, duş, istədiyin vaxt – isti su, soyuq su. İkincisi – bazar, dükan (erzaq bolluğu saridan Bakı, Buzbulaga baxmış, cənnetin en gözəl bir guşəsiydi, yer üzünün firavan bir memlekətiydi!) Üçüncüsü isə, kəndə getmək Səfəli müəllimin canındakı – çox dərinə İsləmiş – o nostalgiyanı tamam sağaltmasa da, hər halda, onun illər uzunu Səfəli müəllime verdiyi arasıkəsilmez əzab-əziyyəti xeyli yüngülləşdirmişdi. Səfəli müəllim özünün şəhərli həyatının qədir-qiyəmatini elə bilindi-indi duyub, dərk eləməye başlamışdı.

Bolluq və məişət rahatlığı sarıdan Səfəli müəllimin Zuğulbada da sən deyən çətinliyi olmayıcaqdı. İkiotaqlı ayrıca mənzil – deyək ki, palata. İsti su, soyuq su, hər şey: sanatoriyanın yeməyindən de Səfəli müəllim bir o qədər narazı dəyildi. Qaldı ki, urakistəyən çay məsəlesi – onu da təşkil etmək mümkün idi: “Vaskanın sumkasındaki” o tok pilətəsini Səfəli müəllim elə bu məqsədlə Zuğulbaya aparırdı.

Bir-iki saatdan sonra Səfəli müəllim şeylərini piləkənin başında – liftin qabağına qoyub, öz dördətəqlı mənzilinin qapısını kilidlədi və erməni – piləkən qonşusu – Lora arvadın qapı zəngini basdı ki, aşağıda, darvaza girəcəyindəki poçt qutusunun açarını ona versin. İyunda, Buzbulaga gedəndə də o, poçtun açarını Lora arvada vermişdi, çünki Səfəli müəllim xeyli qəzet-jurnalə abunəçiydi və bütün bu qəzet-jurnal o qutudan heç olmasa iki-üç gündən bir mütləq götürməliydi.

Səfəli müəllimin hara getdiyini qonşu qabaqcadan bildirdi. Və Səfəli müəllim qabaqcadan qonşudan onu da xahiş etmişdi ki, gəlib soruşan-zad olsa, onun Zuğulbada olduğunu Lora arvad heç kəsə deməsin. Bunu Səfəli müəllim, bərayi-ehtiyat, qonşunun bir də yadına salmağı lazım bildi:

– Bir nefər, – söz yox, Taryeli nəzərdə tuturdu, – bilirəm ki, gəlib axtaracaq məni. Deməyin Zuğulbada olmayı. Naxal adamdı. Sizi çox dəng eləsə, deyin: Leningrada gedib.

Bu dönyanın hər üzünü görmüş, seksəndən artıq yaşı olan çevik, dilli-dilavər Lora Azərbaycan dilini bəlkə Səfəli müəllimin özündən pis bilmədiyi halda, nədənsə, rusca cavab verdi:

– Cto vi? Cto vi? Ne bespokoytes. Ne skaju. Ni v koem slucae...

Səfəli müəllim də rusçaya keçdi:

– Mne pridyotsya inoqda bespokoit vas po telefonu. (Yəni: hərden size telefonla zəhmət verməli olacağam).

– Koneçno! Koneçno! Pozvonite, skolko xotite! V çom mojet bit razqovor? – Lora arvad siddqi-ürəkdən dedi və Səfali müəllim ürəyində fikirləşdi ki, əger Lora rus dilini yaxşı bilseydi, gərək “v əm” deyəydi: o əm mojet bit razqovor. Ve bunu fikirleşə-fikirleşə də liftin düyməsini basdı.

– Xodyat sluxi, çto Qorbaçyova skoro snimut. (Yəni: şayiə gezir ki, Qorbaçovu tezliklə işdən çıxaracaqlar). – Lora gözənlənmədən dedi.

– Neujeli?! – Səfali müəllim hədsiz təeccübə dilləndi və eyni vaxtda da Taryelin – heç vaxt üzünü görmədiyi – moskvallı qaynatasının general qiyafəsi, olduqca mücərrəd bir şəkildə, haradansa Səfali müəllimin gözünün qabağına gəldi.

Zuğulbayə çatıb yerbəyer olandan sonra da – gunorta yeməyinin vaxtınanan – Səfali müəllimin sərəncamanda hələ bir saatdan çox vaxt qalırıdı və bu vaxt ərzində sanatorianın bütün gəzməli yerlərini gəzib-dolanmaq olardı.

Gəzintiyə Səfali müəllim, bir-birindən müeyyen qədər aralıda, təxminən bir xətt üzrə tikilmiş – bir üzü dənizə baxan – üçmərtəbeli, dördmərtəbeli yaşayış korpuslarının elə həmin o dəniz tərəfindən də başlayası oldu, çünki bu korpusların hamısının balkonu da dəniz tərəfəydi və əger Vaska sağydısa, onun aşağı mərtəbədəki balkonlardan birində olmağına daha çox chtimal vardi. Bundan əlavə Səfali müəllim həm də çoxdan görmədiyi dənizə tamaya eləmək isteyirdi. Daha doğrusu, *burdan* – bu sanatorianın ərazisindən görünən dəniz, çünki bu dəniz, əlbəttə, Bakının sahil parkından görünən mazulu, hisli-paslı dəniz deyildi. Burada dənizin suyu hərden göz yaşı kimi dumdurdu olurdu.

Dəniz indi də duruydu. Onun gün düşən yerləri bülür kimi par-par parıldayırdı. Hava da çox isti deyildi. Hər halda, Buzbulagın adamı isti biçaq kimi kesən qupquru yayından sonra Abşeronun günü Şəfali müəllime olduqca müləyim və mehriban görünürdü.

Zuğulbanın əsas mövsümü iyul-avqust aylarıydı. Bu aylarda bura putyovka almaq da hər admanın işi deyildi. O iki ayı əsasən vezifə sahibləri burada aililikcə dincəlməyə gəlirdi: bəzi nazirlər, bəzi rayon katibləri, vezifəli intelligensiya... Bir də – vezifəsi bir o qədər böyük olmasa da, böyük pulu olanlar... Və bu saat Səfali müəllime ləzzət verən bir də oydu ki, cəmiyyətin ən çox yeyən və ən çox zibil istehsal

eləyən bu azığın, ərköyün təbəqəsinin iki aylıq “səlib yürüşündən” sonra da təbiət öz yarasını sağlamda bilməşdi. Zuğulba – həmin Zuğulbaydı. Dəniz – yerində... Kol-kos, gül-ciçək, ağac-budaq – hər şey yerindəydi. Hətta quşlar da: sərçə, şanapipik, Misir göyerçini... Orda-burda hərdən it, pişik də göze dəyirdi. Ancaq Vaska yox idi. Sanatoriyada olacağı uzun müddətdə Səfali müəllim buralarda o Vaskanı hələ çox axtaracaqdı.

Günorta yeməyindən sonra Səfali müəllim bir saat-saat yarım yata- maq fikrindəydi. Durub, tok pilətosının üstündə çayını qaynadacaqdı və bu cünün əsas işinə də çaydan sonra girişəcəkdi. Özünün buradakı ikiotaqlı mənzilində Səfali müəllim hər şeyin yerini dəyişəcəkdi: çar- payısını o otaqdan bu otağa çəkəcəkdi, divanı itəleyib, balkona açılan qapının lap yaxınlığına qoyacaqdı; televizoru soyuducunun, soyudu- cunu televizorum yerinə dartacaqdı və mehz bundan sonra Səfali müəllim dünyanın ən çox yeyən və ən çox zibil ixrac eləyənlərindən birinin iki ay yaşadığı bu mənzildə özünü nisbətən rahat hiss edəcəkdi. Elə indiyəcən də o, həmişə belə cəmişdi, buna sanatorianın “xoz- yaykasını”, süpürgeçisini də öyrəsdirmişdi, çünki Səfali müəllimin buradakı heyati dünyanın o çox yeyənlərinin həyatından nə iləsə mütləq forqlənməliydi – bunsuz Səfali müəllim özünə hörmətini itirərdi.

Vaxtdan düz on beş dəqiqə kəçədə, yeməkxananın qapısını hələ açmamışdır və yeməyə gələnlərin hamısı – qapıdan bir qədər aralıda – qəzet köşkünün yanına toplaşmışdı. Burada dörd-beş nefər Səfali müəllimin tanıldığı adam var idi. Ancaq əksəriyyət təzə adam idi. Özü də hamısı bir yerde – çox olsa, olli-altmış adam olardı. Əsas sezon sovuşandan sonra – elə o biri illerdə də – burada Səfali müəllim lap nadir hallarda bundan çox adam görmüşdü.

Bəc yüzdən çox adam tutan böyük yeməkxanada Səfali müəllimin özünə münasib bildiyi yerde oturmağına heç kəs mane olmadı. Zalın baş tərəfində, şüşəbəndin içində bir yemək yeri də vardi. Xüsusi adamların yeriydi və orda yeyilən xörəyin, necə deyərlər “obşı katyol” a heç bir dəxli yox idi. Şuşəbəndə indi də beş-altı adam oturmuşdu. Özleri də, deyəsən, balıq kababı yeyirdilər. Şuşəbəndə tez-tez girib-çıxan ağ papaqlı, ağ xalatlı aşpazın şış-şış ora daşıdığı, hər halda uzaqdan-uzaga ancaq nərə balığının kababına oxşayırırdı... Və öz borşunu, kotletini yeyib ayağa duranda şüşəbəndin o yanında oturanlardan birini *ƏLİ ZİYAYA* oxşadan Səfali müəllim uzun müddət gözlərinə inana bilmədi.

Əli Ziya ömründə buralara gelən deyildi, çünkü, deyilənə görə, Əli Zyanın hətta Moskvada da ayrıca evi vardi. Mərdəkandakı bağlı isə Abşeronun en yaxşı bağlarından sayılırdı. Buna görə də, Səfali müəllim fikirləşdi ki, Əli Ziya ya buralara elə-bele gəzməyə gəlib, ya da xaricdən-zaddan qonağı var: qonaqları Abşeron mənzərələri ilə tanış eleyəndən sonra indi bura yeməyə getirib. Ancaq Əli Ziya ilə bir yerdə çörək yeyen o adamların xarici, yaxud yerli adam olduğunu dəqiqləşdirməkdən ötrü o tərəfə bir də baxmağı Səfali müəllim şənине siğışdırmadı. Yeməkxanadan böyük təşviş içinde çıxdı və yatmağa gedə gedə öz-özünə təlqin eleməyə çalışdı ki, guya bu gün, Zuğulba deyilən bu mekanda Əli Ziya adında bir adamı o, heç yerli-dibli görməyib.

Ancaq o adama Əli Ziya deməzdilər – əgər onu yaddan çıxarmaq bu qədər asan olsaydı. Hər halda, Əli Zyanı bircə dəfə uzaqdan-uzaga görməyi Səfali müəllimin o gündü gündüz yuxusundan məhrum olmayı üçün tamamilə kifayət elədi. O gün, günorta yeməyindən sonra, Səfali müəllimin gözünə yuxu gəlmədi, çünkü onun necə deyərlər, bütün şüurlu ömrü Əli Ziya ilə bağlı idi. Onlar “ictimai heyata” bir yerdə qədəm qoymuşdular. Burada illər boyu yan-yanaşı yermişdilər. İndi bəlkə on beş ildən də bir az çox olardı ki, onların haçansa birlikdə qədəm qoyduqları o aləmdə Əli Ziya Səfalsız gezirdi. Daha orada Səfali müəllimi itirib-axtaran yox idı və işin birdən-birə bu yere gəlib çıxmışında Səfali müəllim həmin o Əli Ziyadan yaman şübhəliydi.

- Səfali...
- Eşidirəm.
- Kərbəlayı olmaq isteyirsən?
- Nədi?
- Həvəsin var, səni Mekkeyə aparım?
- Mekkeyə gedenlər bəyəm Kərbəlayı olur?

Telefonda pişik öskürməyinə oxşayan kəsik-kəsik səs gəldi: Əli Zyanın belə qəribə gülməyi vardi; gülendə səsi heç vaxt öz səsinə oxşamırıdı.

- Fəlekən, Səfali, uzun işsən, sənə heç vaxt kələk gəlmək olmur... Yaxşı, qoy olsun Hacı... Hacı olmanın necədi aran?
- Pis olmaz ellidən sonra... Nədi ki? Deleqasiya gedir?
- Hələlik özümüzük. – Əli Ziya məmənuniyyətfə bəyan elədi. – bəlkə Kiyevdən də bir nəfər oldu. Yemənə gedirik, çox umsuq olma.

Deyirlər, yaxındı Məkkəyə, Minaşa indicə baxıb kartada... Bilikli uşaqdı Minaşa. Bu bələm çox hazırlıqlı baladı.

Söhbət Əli Zyanın sonbeşiyi Minayədən gedirdi. Bunu Səfali müəllim bilirdi. Ancaq o vaxt Səfali müəllim heç ağlına da getirməmişdi ki, bu Minaşa söhbətini salmaqdə Əli Zyanın məqsədi var: qızını Səfali müəllimin rektor olduğu instituta qoymaq məqsədi. Və əgər Əli Zyanın belə bir məqsədi olmasaydı, Səfali müəllim Yəmən deyilen o xarabarı güman ki, heç vaxt görməyəcəkdi...

Amma gördü. Özü də həmin o Yəmənle bir yerdə Səfali müəllim bu dünyanın – o çağacan heç vaxt görmədiyi – bir təzə, təptəzə sıfətini də gördü. Dünyanın o qansız sıfəti barədə yəqin ki, bir iri roman da yazmaq olardı. Belə bir mövzu hətta Şekspirin də əlinə düşsəydi, bundan, inan ki, Hamletvari, Otellovari bir həngamə çıxardı. Ancaq bu saat mənim nə həngamə çıxartmağa halim var, nə Şekspir olmağa həvəsim. Olamı olduğu kimi sizə nəql eləyəcəyəm: fəlsəfi nəticəni özünüz çıxardarsınız. Bir sözlə:

### *İkinci fəsil*

#### YƏMƏN

Təyyarə Moskvadan gecə çıxdı: saat on ikiyə beş-on dəqiqə qalırdı. Əli Ziyadan və Səfali müəllimdən savayı Yəmənə gedən bir də bir eynəkli, ariq arvad idı: Polina Viktorovna – şərqşünas, elmlər doktoru. Özü də kiyevlı deyildi, moskvalıydı, Lomonosov universitetinin professoruydu.

Simferopoldan sonra, bir də Qahironenin təyyarə vağzalında – hələ gecəyken – az-maz dayanıb, səhəri, sübh-tezden, Sənə şəherinin aeroportunda açıdlar. O aeroportdan Səfali müəllimin yadında qalan bir bomboz çöl-biyabanı idı; alçaq, çılpaq boz dağları idı. Bir növ Abşeron mənzəresi: texminən Xızı, Dəvəci, Qobustan tərəflər... Orda-burda – dağların, təpələrin yan-yörəsində ara-sıra göylük, çəmenlik də gözə dəyirdi. Həl halda, həyat heqiqətinə həmişə sadiq olan Əli Ziya o səhər o aeroportda bədahətən dediyi o üç-dörd misrada da öz yaradılığının bu başlıca prinsipinə qətiyyən xələl gətirməmişdi.

Moskvada təyyarəyə minəndən ta Sənada təyyarədən düşənəcon Əli Ziya bir dəfə də başını qaldırmadan, yol boyu daş kimi yatmışdı:

Səfahı müəllimin fikrincə, o səhər o təyyarə vağzalında buna görə Əli Ziyanın kefi saz idi. İlk baxışda çox quru və qaraqabaq adam təsiri bağışlayan Polina Viktorovna bütün yol boyu kitab oxumuşdu, beş-on dəqiqə mürgülməmişdi, ya mürgülməmişdi ancaq o da o təyyarə meydənında o səhər çox diriydi, gümrah idi, hər halda təyyarədəki qədər ciddi, təkəbbürlü görünmürdü. Səfahı müəllim isə təyyarədə, demək olar ki, heç gözünü də yummamışdı. Yol boyu gah göydəki ulduza baxmışdı, gah yerdəki kənd-şəhərlərin elektrik işığına taməşə etmişdi, gah da Əli Ziyaya, Polina Viktorovnaya altdan-altdan göz qoyub, birinin ləzzətələ yatmağına, o birinin ləzzətələ kitab oxumağına ürəyində həsəd aparmışdı. Buna görə, o səhər o təyyarə vağzalında öz nözörində Səfahı müəllim təxminən bürüşmiş turş heyva kimi bir şey idi. Əli Ziya isə – onunla müqayisədə – ağacdən təzəcə dərilmiş alyanıq almaya bənzeyirdi. Məzələnirdi, ucadan deyib-gülürdü. Elə aeroportdaca qoşduğu o üç-dörd misralıq şəiri hədsiz sevinc və ləzzətələ az gələ və qızıl sənində Şəhərin limanı dəniz dağlar təkəbbürlər əməkli

...Təyyarə vağzalında onları qarşılamaq üçün Sovet səfirliyindən adam göndərmişdilər. O adamın köməyi ilə bir-iki anket-kağız doldurub, rəsmiyət məsələlərini həll eleyəndən sonra gömrük nəzarətindən də asanca keçib, səfirliyin "Volqa"nda şəhərə yollandılar. Ancaq o yol ya şəhərə həddən çox yaxın idi, ya da aeropordan şəhərə gedəndə Səfahı müəllimin huşu başında olmamışdı. Hər halda, təyyarə vağzalından mehmanxanayaçan o yolda baxılışı, görüləsi bir şey olmuşdusa da, o şəyden Səfahı müəllimin yaddaşında bu saat, demək olar ki, heç nə qalmamışdı. Bir-iki torpaq dam, torpaq hasar. Bir-iki evin – kənd arvadlarının gecə köynəyinə bonzər – don geymiş arıq, çəlimsiz kişilər və o kişilərin hamısının böyründən salılanan, bir suyumu orağə oxşayan, qılıncvari silah. Vəssalam, şüttəmam. Hətta az qalıram deyəm ki, elə o Sənə şəhərinin özündən də (bütövlükdə) Səfahı müəllimin xatirində qalan bəzi-para bu sayaq əhəmiyyətsiz şeylər idi. Əlbəttə, o həyəti çıxməq şətələ. Yəni mehmanxananın həyətini. O nəvdidi. Pərvərdiəara, o bir dünya Buzbulağı o Boz Yəmon gövünün

çaydanı boşalttı. Tok pilotesini toka keçirib, çaydanı pilötünün üstüne

rabat idj. Bes-altı giz usağı płyajın yelləncəklərində səssiz-səmirsiz

içində xeyli tamaşa eləyəndən sonra Səfali müəllim yatağa uzandı. Amma, əttövbə, yuxu nə gəzirdi – Səfali müəllimin bütün əzaları yatmaqdan, yuxulamaqdansa, elə bil get-gedə daha da ayılırdı, oyanırdı. Səfali müəllim o yorga-döşəkdə gözüyumu lu uzanmaqdə iken o həyatdəki cəvizin yarpaqları sanki fasilesiz olaraq, daha da yaşıllaşırdı, arxin suyu durulduqca durulurdu, səliqəylə cərgəyə düzülmüş körpəcə lobya kolları sanki, bağça uşaqları kimi, əl-ələ verib, o həyatdə sevinclə “Yallı” gedirdi. Və dəhşət burasındaydı ki, o cəviz yarpağı, heyva çiçəyi, o Buzbulaq divarı və Yemən lobyası sanki bir ağızdan səs-səsə verib Səfali müəllimi çağırırdı. Bir tanış uğultu və giziltiyə bu səs Səfali müəllimin – beynindən dırnağınan – bütün əzalarını dolanırdı və onu yatmağa qoymurdu.

Yatmaq məsoleşinin mümkün olmayıacağımı özü üçün tam yəqin eləyəndən sonra Səfali müəllim yerindən qalxıb, hirsli-hirsli paltarını geyindi. Qapını ehmalca açıb dəhlizə çıxdı. Əli Zianın və Polina Viktorovnanın qaldığı nömrələrin qapısı qabağından, az qala pəncələri üstündə, ehtiyatla keçib, üçüncü mərtəbədən yavaş-yavaş aşağı endi.

Foyedə, giriş qapısının yan tərəfində onları aeroportdan gətirən sürücü – rus balası kresloda əyleşib, mehmanxana nəzarətçisi – üz-gözündən nur tökülen qarayanız ərəb oğlanla vur-çatdasın domino oynayırdı; səfirliyin “Volqa”sı da eşikdə, qapının lap yaxınlığında, sekinin altında dayanmışdı.

Qapıdan çıxhaçıxdə Səfali müəllim bir anlıq ayaq saxlayıb, o sənisaç, sənqaş rus balasının ərəbcə danışmasına hödsiz ləzzətlə qulaq asdı; üreyində o oğlana nəsə xoş bir söz deməyə Səfali müəllim eşədi-ehtiyac hiss elədi, ancaq demədi, deməyə məqam tapmadı, çünki sürücünün başı bərk qarışq idi, onun Səfali müəllimi görməye vaxtı yox idi.

Mehmanxananın binasından bayırı çıxanda Səfali müəllimin ürəyinin başında – o sünbülsaç rus balasının o cür şirin-şirin ərəbcə da nişməğinin və o qarayanız ərəb oğlanın üz-gözündəki o nadir insan işığının böyük hezzi ilə yanaşı, bir qəribə, səbəbi məlum olmayan qorxu-təlaş da vardi. Bir müddət elə oradaca – mehmanxananın qapısı ağızında, “Volqa”nın yan-yörəsində hərləndi. Sonra baxıb gördü ki, bayaq yuxarıdan tamaşa elədiyi o həyat mehmanxananın həyatı deyil, dörd bir tərəfdən öz hasarı olan aynıca yerdir, sahədir. Ancaq ora mehmanxananın həyatindən də yol vardi: adı faner taxtasından balaca,

açıq qapı idi. Və o qapını qorxa-qorxa aralayıb, o bağçaya girən kimi Səfali müəllim neinki öz qorxusunu, hətta inanan olsa, deyərdim ki, sovet vətəndaşı olduğunu da tərtəmiz yaddan çıxartdı.

Göresən o neydi, Allah: vəh yidi, ilham yidi, oyanış yidi, yoxsa haçansa özü də bilmədən ölmüş Səfali müəllim o gün o bir parça “Yəmən Buzbulağı”nda təzədən dünyaya gelmişdi. Bütün gecəni yatmadığına baxmayaraq, o bağçada Səfali müəllim olduqca gümrah idi, yüngül idi, ona cələ gelirdi ki, istəsə o bağçadan quş kimi uçub, bir göz qırpmında Buzbulağa çata biler, orada Xızır kişinin bəyətində istədiyi ağaçın başına, istədiyi yarpağın üstüne qona bilər. Səfali müəllimin yaddaşı, huşu-başı o gün o bağçada birdən-birə elə bil neçə illerin qəflet yuxusundan oyanmışdı, onun yarımesrlik həyatı, nə ki var, özündəydi, elə bil lap ovcunun içindəydi – o həyatın en ləzzətli çaglaları, bir qəribə yaz havası kimi, ilıq-ilıq, isti-isti Səfali müəllimin canında, qanında dolanırdı.

Allah-Təala izn verəndə, sən demə, insan hər şeyə sevinə biləmiş. Məsələn, ərəbin rusla domino oynamağına, rusun ərəblə ərəbcə danışmağına, hətta – böyük ədib, böyük alim, böyük icimai xadim Əli Zianın dünyanın min-min mehmanxanasının birində ən adı adamların biri kimi uzanıb yatmağına da... Ancaq o gün o bağçada Səfali müəllimin ürəyini sevinc-fərehlə dolduran bir nömrəli hiss-duyğu bu dünyanın bir ev qədər sadə və yiğcam olmayıdı və o sadə və yiğcam evdən o gün Səfali müəllimin yaman xoşu gelirdi. O gün o bağda gəzəndə ayağı altdakı torpaq Səfali müəllim üçün elə bil torpaq deyildi – bütün ilmələri, naxışları tanış – bir kilimdi, xalçayı və üstündə Xızır kişiylə Terlan arvadın dəst-xətti aşkar bilinən o xalçada – foyedə domino oynayan o ərəb balasının üzünün işığından da nəsə var idi. O bağın cəvizinə, şaftalısına, heyvasına, lobyasına heyran-heyran tamaşa eləyən Səfali müəllimin nəzər-diqqətini, hərden, tanımadığı ot-alaf, kol-kos, mer-meyvə də cəzb eləyirdi və qəribə burasındadır ki, heç vaxt görmədiyi o kol-kos, ot-alaf da Səfali müəllimə dəhşətli dərəcədə tanış gəlirdi. Bəlkə bunları da Səfali müəllim bir vaxt haradasa görmüşdü. Bəlkə bunları haçansa bu dünyada Səfali müəllimin özü yox, ulu nəne-babası görmüşdü və o kol-kosun, ot-alafın ona o qədər tanış gelməyi insandakı gen yaddasının eməliydi. Hər halda, o gün o

bağda gezdiyi vaxt Səfali müəllimin nezərində dünyanın indisi, keçmiş, gələcəyi – hamısı bir-birinin içindəydi və bu sadə, möcüzəli

harmoniyanın icindən Buzbulagın bir cüt dumduru gözü sakiteə.

olacaqdı. Hətta Səfərinkindən də, çünki Səfər tənbəl idi, sözqanan

balaca dünyanın... Hərfləri tanıyıb, beş-üç kitab oxuyan kimi, o saat başlayırsız dünyani pay-puş eleməyə: bu – mənim payım, bu – senin payın, bu xalq belə gəldi, o xalq elə getdi. Üç cüt, bir tek əhalisi olan bədbəxt bir milləti də bakılıya, qarabağlıya, naxçıvanlıya ayırmaqdan utanmırızsız... Nə var, nə var şöhrət isteyirsiz, ad isteyirsiz. İsteyirsiz ki, adam olmamış, sizi də adam yerinə qoysunlar, başınıza and içsinlər, etəyinizdə namaz qılınılsınlar. Çarğı ayağınızdan çıxaran kimi millət qəhrəmanı olmaq eşqinə düşürsüz... Paho atonnan, guya çox böyük imiş bu dünya. Bunun nəyi böyükdü ki, axşam o başından çıxırsan, seher gəlib çatırsan bu başına. Bir dünyanın ki, Yəmənində də, Buzbulagındakı kimi, lobyanın dibine söyüd çubuğu taxılır, day o dünyanın nəyi böyük oldu... Yox, böyük deyil bu dünya – damarında insan qanı axanlar üçün. Heyvan işə gərək göstərsin heyvanlığın: vursun, yıksın, dağıtsın, parçalasın... Heyvan üçün nə fərqi var ki, dünya böyükdü, ya kiçikdi, təki onun qarnı tox olsun. Altında maşını olsun, döşündə nişanı olsun..."

O gün, o Yəmen bağında Səfəli müəllim dünya vətəndaşı olmayıñ külli imtiyaz ve ixtiyarından istifadə eləyib, hətta Buxaraya də öteri baş çekməye vaxt tapdı. Ora da – hansısa mədəni tədbirdə iştirak elemək üçün – bir vaxt onlar Əli Ziya ilə birlikdə getmişdilər. Hele iyun lap təzəcə girmişdi, ancaq o Buxara viranxanada istidən yer-göy alışib-yanırdı. İclas zalında camaat bütün günü elə bil fin hamamında oturmuşdu. Amma axşamı çox yaxşı oldu: camaati maşınlara mindirib, şəhərin kənarına apardılar. Tədbirdə iştirak eleyənlər orada – təbiətin qoynunda əla qonaqlıq verdilər. Əslinə qalsa, bu dünyani (Məğribdən-Məşriqcən) ağızına götürmüş Buzbulaq mənzərəlerinin birinci ən təsirli kopiyasını Səfali müəllim elə o vaxt orda görmüşdü: çay qıraqı, meyvə bağı, yaşıł yoncalıq. Özü də çay çaya, bağ bağı, yonca yoncaya nə qədər oxşaymış!.. İş o yero gəlib çıxmışdı ki, ləzzətli özbək plovunun altından və üstündən bir-iki bade "Moskovski" içəri ötürmüş Səfəli müəllim o çayın qıraqındaki hansı kolusa oturub namaz qılan Xızır kişiye oxşatmışdı. Təsəvvür eləyin: ay işığı, çay qıraqı və o çayın qıraqında oturub namaz qılan Xızır kişi! Ancaq o Xızır kişi həmin o Uilyam Folknerə oxşayan qırıq beş-əlli yaşlı Xızır kişi deyildi. O Xızır kişi qocayıdı, çox qocayıdı – oradakı Xızır kişininin – ölüsi – üç yüz otuz bir-üç yüz otuz iki yaşı olardı. Elə Xızır kişinin o qədər qoca, o qədər ahl olmayı da, görünür, Səfəli müəllimi yaman kövrəltmişdi, həyecanlandırmışdı. Səfəli müəllim o

çayın qıraqında oturub, hönkür-hönkür ağlamışdı və indi bu Sənə şəhərinin mehmanxanasında, üçüncü mərtəbədə öz nömrəsində uzanıb şirin-şirin yatan Əli Ziya o vaxt orada – Səfəli müəllimi kirtmək üçün – xeyli məhsuldar emək və qiymətli vaxt sərf etməli olmuşdu.

*AMMA, EY DADI-BİDAD, O GÜN O MEHMANXANADA, SƏN DEMƏ, ƏLİ ZİYA DA YATMAYIBMIŞ!..*

Yuxusuna açı bibər qarışmış Əli Ziya yerinin içində bir xeyli eşələnəndən sonra, öz sadə məntiqi ilə, nəhayət, belə bir qərara gəldi ki, mehmanxanada taxtabiti var. Durub, yorğan-döşəyi çox çək-çevir elədi, bir dənə də taxtabiti görmedi.. Ancaq o yorğan-döşəyin içində bir də uzanmağa, nedənsə, özündə zərrə qədər də istək-filən hiss elemədi. Bir müddət otaqda fırfır kimi fırlanandan sonra, pijamadaca, dehlizə çıxdı və baxıb gördü ki, Səfəli müəllimin qaldığı nömrənin qapısı örtülü deyil, aralıdır.

Əli Ziya o aralıqdan başını ehmalca içəri soxdu və Səfəli müəllimi çarpayıda uzanan görmədi. İçəri girib, qapısı açıq vanna-tualet otağına da baxandan sonra əvvəl Əli Ziyanın beyninə belə bir sarsaq fikir yerləşdi ki, Səfəli ayrı heç yerdə deyil, o biri – qapısı örtülü nömrədədir və orada Səfəli Polina Viktorovna ilə keyf çəkir, eyş-işrat məsələlərinə baxır. Bu haqq-hesab, nümayənde heyətinin başçısı kimi, Əli Ziyanın bir qədər "çestinə" toxunsa da, o özünü imkan daxilində tox tutmağı lazımlı bildi və bu məqsədlə Əli Ziya tecili surətdə öz nömrəsinə çəkilmək qərarına gəldi. Ancaq öz nömrəsinin hələ heç qapısına da çatmamış beyninə yerləşən başqa bir fikir Əli Ziyanın o alicənab niyyətini birçə saniyənin içində büsbüütün alt-üst elədi. Əli Ziya qətiyyətlə Polina Viktorovnanın qapısına tərof yeridi və o qapını, olduqca mədəni bir şəkildə, yavaşça taqqıldı. Qapı o saatca açıldı. Çimib qəşəngləşmiş Polina Viktorovna, boz xalatda, qapının ağzında göründü. Əli Ziya tam arxayın oldu ki, Səfəli Polina Viktorovnanın nömrəsində deyil və bayaq ağılna gələn o fikir indi güclü tok kimi beyninə vurub, Əli Ziyanın hətta sümüklerini də gizim-gizim gizildətdi.

– On sbejal! – Rəngi-ruhu tamam çəkilmiş Əli Ziya bu sözləri dildədəyi əsə-əsə dedi və "Kto sbejal? Kuda sbejal?" – deyə-deyə orta-hqda çəşib qalmış Polina Viktorovnamı elə o vəziyyətdəcə qoyub, palṭarını dəyişmək üçün, başıhavalı, öz nömrəsinə cumdu.

Paltarını dəyişib pillekənləri az qala üç-üç tullana-tullana üçüncü mərtəbədən aşağı düşəndə, Səfalinin qaçıb Amerikanın səfirliyinə

dürtülmeyinə Əli Ziyanın zərrə qeder də şübhəsi yox idi və aşağıya o  
cür sürətlə hücum çəkməkdə onun butun niyyəti özünü bacardıqca tez  
sovet səfirliyinə yetirib, bu barədə səfirliyi vaxtında xəbərdar elemək  
və nümayəndə heyətinin başçısı kimi, bu işin məsuliyyətinin heç ol-  
masa müəyyən faizini öz üzərində götürmək idi. Aşağıda soruşub  
biləndə ki, Səfalinin mehmanxanadan çıxmışından hec soferin də xə-

bəri olmayıb, Əli Ziya öz vəziyyətinin doğruluğuna bir az da möhkəm inandı. “Qaçış eclaf. Xəlvətçə sürüşüb çıxıb aradan...” – Əli Ziya ürəyində dedi və şoferdən icazə almamış, özünü maşının içində dördü.

— Davay... Payexali... Tuda... V posolstvo... — Əli Ziya oməlli-başlı  
sayıqlayırdı.

Və bir azdan Yemendeki sovet səfirliyində – səfirin birçə öz telefonundan savayı – bütün telefonlar işe düşdü. Dedikləri de, hər yerdə, eyni söz idi: “U nix kto-to propal... U nix kto-to propal...” Kimisi ciddi deyirdi, kimisi irişə-irişə, gülö-gülə deyirdi – elə bil Əli Ziya ilə məzələnirdi. Elə səfirin özü də bir az keçəndən sonra öz otağında Əli Ziyani çox asude qarşıladı.

— Kuda on sbejit, nikuda on ne sbejit. (Yəni hara qaçacaq, heç yana qaça bilməz.) — Səfir gülə-gülə və çox arxayıncasınaa dedi. — İdite, otdixayte. Syuda privczut vas posle obeda. Vaş plan mı uje sostavili. Zavtra otpravlyayetesya v Xodeydu. Tam u nas sovmestnoye predpriyatiye imeyetsya. S naşimi lyudmi povidayetesya, zaodno i v Krasnom

more iskupayetes..

Səfirlə görüşdən sonra Əli Ziyanın əhvali xeyli düzəlmüşdi. Ürəyi nisbətən sakitləşmişdi, rəngi-ruhu az-çox yerinə gelmişdi. Bunu nüla belə, Səfalinin mehmanxanadan qaçmağı və ayrı heç yerdə yox, məhz Amerika səfirliliyində özünə siyasi sığınacaq istəməyi bərədə Əli Ziyanın qəti qənaəti yenə yüz faiz öz yerində qalırdı. Və səfirlilikdən qayıdanbaş, hələ heç maşından da düşməmiş, Səfalinin mehmanxana-nın qapısı qabağında məzлum-məzлum gəzışdılmasını görəndə bunu Əli Ziya qüdrətli sovet kəşfiyyatının növbəti parlaq qələbəsi hesab elədi: yəni guya Səfali o mehmanxanadan doğrudan qaçmışdı və indi onun o mehmanxananın qabağında məzлum-məzлum gəzinməyi, məhz həmin kəşfiyyat orqanları tərəfindən böyük məharətlə həyata keçirilən operativ eməliyyatın əyani nəticəsiydi.

- Səfah!?! Ay tıfağı dağılmış, bə mən axı bayaqdan səni axtarıram!
- Bu sözləri Əli Ziya beş yaşda tərk etdiyib, sonra heç vaxt ayaq

basmadığı Sabirabad ləhcəsində səsi titrəyə-titrəyə dedi. Bu da  
dünyanın belə bir möcüzəsiydi: işi çətinə düşəndə Əli Ziya həmisi öz  
kədinin ləhcəsində danışdı.

— Niyə axtarırsan ki, məni? — Buzbulağın, Buxaranın hesabına az vaxtda xeyli uşaqlaşmış Səfəli müəllim uşaq təbəssümü ilə gülüm-səyərək, məzлum-məzлum dilləndi.

– Bö mən sənə dəməmişdim ki, düşüb aşağıda görüşəcəyik?

- Xeyr, sən demişdin ki, iki saat yatacayıx. - Səfali müəllim saatına baxdı. - Hələ heç bir saat da keçməyib, - dedi.

## Əli Ziya dili-dodağı əsə-əsə

— Bə sən... — demək isteyirdi ki, bəs sən Amerika sefirliyinə qəcmamışdin? — Bə sən bayaqdan hardaydın? — dedi.

— Odu e, orda. — Səfah müəllim divarın o tərəfini göstərdi. — O  
bağda gəzisirdim özüm üçün.

– Bəs o arvad hanı – Polina Viktorovna? – Bunu Səfahidden soruşmaqdə, elbəttə, Əli Ziya söz tapıb mövzunu dəyişmək üçün bir vaxt qazanmaq istəyirdi.

- Nə bilim hardadı?.. Yeqin nömrəsində oturub, biginə siğal çekir.

- Sofalı müəllim bərkdən gülə-gülə dedi. Ancaq o “biş” söhbətini Sofalı müəllim Əli Ziyani cinnətdirmək üçün edə orda birdən-birə özündən uydurmamışdı. O, hələ dünən – Moskvada təyyarəyə minəndə – fikir verib görmüşdü ki, Polina Viktorovnanın bişi var.

"Bığ" deyəndə beş-on təkəm-scyrək tük idi. Özü də məzə burasındaydı ki, o tüklərin rəngi nə ağıydı, nə qarayıdı – bir növ, bənövşəyi rəngə çalırdı. Hətta səher, təyyaredən düşənə yaxın Səfəli müəllim Polina Viktorovnanın öz bənövşəyi biglərini çəçəlo barmağının ucuyla nəvazışla sığalladığını da görmüşdü.

— Öle salırsan məni?! — Səfalinin arsız-arsız gülmeyinin hesabına bir az da hövsələdən çıxmış Əli Ziya mir-mir mırıldandı. — Tez ol, cum çağır onu, deynen tez aşağı düssün.

Səfəli müəllimin sir-sifətində o Buzbulaqdan, Buxaradan nə qalmışdı, bu yerə hamısı çekilib getdi. Düzdür, Əli Ziyadan nə desən gözləmək olardı, ancaq day bu yekəlikdə yox: Əli Ziya ona açıq-aşkar uşaq kimi iş buyururdu.

Yaxşı oldu ki, bu vaxt Polina Viktorovnanın özü tapılıb çıxdı. Sən demə, aşağıdaymış, foyedə kresloda əyləşib gözləyirmiş. Adını eşidib, ağ donda, ciyində də yekə bir ağ sumka, on bes yaşlı qız kimi

nazlana-nazlana qapının ağızında qeybdən zühur elədi. Əldəqayırmə zərif qız səsile (əlbəttə, rus dilində):

– Mən buradayam! – dedi.

Mehmanxananın birinci mərtəbəsindəki böyük, kimsesiz restoranda o gün Əli Ziya hecdən çıxardığı o oyunu Polina Viktorovnaya elə bir şəkildə, elə bir sir-sifətdə damışdı ki, durduğu yerdə nəsə xoşagəlməz və xatalı bir işe düşdüyüni Səfali müəllim elə o söhbətin əsnasında açıq-aydın hiss eləyə bildi. Çörek Səfali müəllimin boğazından keçmədi, çünki zahiron zarafata oxşayan o əhvalatın məğzində, mayasında – elə ilk baxışdan da – zarafat naminə heç nə yox idi. Burada bir qəribə (Şekspiranə!) murdarlıq, məkrilik vardi.

Bələ şeyi insan olsa-olsa yuxuda görə bilərdi, özü də adamı qara basanda... Axi hansı əsasla Əli Ziya Səfali müəllimi siyasi cəhətdən bu dərəcədə şübhəli bir adam hesab etməliydi; o ki Əli Ziyanın yanında nə bir dəfə Sovet hökumətini pislemişdi, nə də bir dəfə Amerikani toriflemişdi. Əksinə, hökumətin bədinə danışmaqdə Əli Ziya Səfali müəllimi həmişə üstələmişdi. Məsələn, elə dünən – onlar “Pekin” mehmanxanasından aeroporta gedəndə – taksi sürücüsü ilə ağız-ağıza verib, yol uzunu Leonid İlicin haqqında cürbəcür ettəkən anektodlar danışan Əli Ziya deyildimi?.. Bəlkə Səfali müəllimə nəsə bir pislik eləmek Əli Ziyanın çoxdan planlaşdırılmış, yoxsa o əhvalatı danışanda niyə onun ağız-burnu o cür əyilməliydi, gözleri niyə o cür pis-pis işildamalıydı... O göz-qası, sir-sifeti indi də yadına salanda, nədənsə, Səfali müəllimin, hər şeydən çox, bu dünyanın üzünə tüpürməyi gəlirdi, çünki o çağacan Səfali müəllim bu dünyada heç vaxt o sir-sifətdə insan görməmişdi və o gün o restoranda ilk dəfə Əli Ziyada gördüyü o sıfət sonralar Səfali müəllimin nəzərində, görünür, həm də bu dünyanın öz sıfətinə çevrilmişdi.

Əli Ziyanın gözlerinin içinde gözgörə dumbul çalıb oynayan o qılılı, quyuqlu şeytana hədsiz təeccübə baxa-baxa, elə o restorandaca o gün Səfali müəllimin başında qəribə, qara-qura fikirlər dolandı və o vaxtacan heç vaxt ağlına getirmədiyi o qara-qura fikirlərin bir qismində Səfali müəllim hətta az qala inandı da. Məsələn, Səfali müəllim az qala inandı ki, Əli Ziyanın kollektivləşmədən bəhs eləyən “Şanlı Zefər” və sənayeləşmə dövrünü eks etdirən “Sintetik kauçuk” romanlarına bir vaxt yazdığını məqalələrdə yəqin ki, terif dozasını lazımi qədər nə-

zərə almayıb, ya da Əli Ziya özünün – kollektivləşmə dövrünün ifsasına və sənayeləşmə dövründə buraxılan ciddi nöqsanlara həsr etdiyi – “Sən hardasan, ana?” romanı baredə Səfali müəllimin söz verib, yazmadığı məqaləye görə bir vaxt ondan bərk inciyib və gözü nün içindəki o şeytanı da elə o vaxtdan böyüdüb bəsləyə-bəsləyə, axırda gətirib Yemənə çıxardıb... Əlbəttə, bələ şeyləri yadda saxlayıb, sonra buna görə adamdan qisas almaq üçün gərək insanda dəvə kini olaydı, çünki Səfali müəllimin o məqalələri yazmağı çoxdanın – hələ 40-ci, 50-ci illərin əhvalatıydı və Əli Ziyanın “Sən hardasan, ana?” romanı çapdan çıxanda, azi yeddi-səkkiz il idi ki, Səfali müəllim yalnız ədəbiyyatşünaslığın fundamental məsələləri ilə məşğul olurdu, cari ədəbi prosesdə heç vaxt iştirak eləmirdi. “Qisas” məsələsi, hər halda, çox da ağlabatan məsələ deyildi, amma Əli Ziyanın o oməlinə ayri bir ad tapıb qoymaq da, söz yox, hər adamın işi deyildi; bələ yerde Şekspirin özü də bəlkə ilişərdi, müşkülə-çətinə düşərdi.

Bir sözlo: facieli komediya – özünün klassik formasında... Əli Ziyanın xalis iblisanə görkəmi hələ bir yana dursun, o pispisaya oxşayan Polina Viktorovnanın özü də elə bil Səfali müəllimi dardlığı yerdə dəli eləmək niyyətindəydi. Özünü qız yerinə qoymuş qoca qəbbe!

Əli Ziyanın qabağında “şittənirdi”, nazlanırdı, amma di gel ki, Səfali müəllimin üzüne baxanda it qızı o saat sir-sifətini turşudub, Şümürlə, Yezidə dönürdü: elə bil bir saat o bağda gəzmeyinen Səfali müəllim sovet şərqsünaslığının beynəlxalq nailiyyətlərini azi bir əsr geri salmışdı. Hələ – səfirin o arsız-yersiz sualtı: “A qde vaş staricə... alkaqolik?” Səfir bu sualtı veronde Əli Ziya başının hərəketi ilə Səfali müəllimi göstərib, üstəlik göz-qasını da oynada-oynada, içindəki şeytanı bir daha nümayiş elətdirmişdi. Halbuki “alkaqol” deyilən şey bəlkə bəş il idi ki, Səfali müəllimin dilinə dəyməmişdi – Buxarada içdiyi o bir-iki badə “Moskovski”dən sonra, gərək ki, bir də Leninqradda, Renanın uşağının ad gündündə ellı qram “Göygöl” konyakı içmişdi.

Əsəbililikdən, dilxorçuluqdan o mehmanxanada gecəni də yata bilməyən Səfali müəllim, yerinin içində xeyli eşələnəndən sonra, nəhayət, birdəfəlik ürəyini boşaltmaq qərarına geldi. Yataqdan dik qalxıb, Əli Ziyanın qaldığı nömrəyə qətiyyətə hücum çəkdi. Ancaq o nömrənin qapısını bir balaca aralayan kimi, içəridə nə görse yaxşıdır; yarısı içilmiş “GÖYGÖL” konyakı!.. Ortalıqda, üstündə konyak şüşəsi olan

dairəvi stolun yanında Polina Viktorovna ikiəlli Əli Zianın boynuna sarılmışdı və Əli Ziya Polina Viktorovnanın dodaqlarını (biqqarışıq) ağızına salıb, lezzetlə əmirdi. Bu mənzərəni görəndən sonra Səfali müəllimin Polina Viktorovnanın bənövşəvi biğina münasibəti (müsbat mənada) xeyli dəyişdi. Ancaq gec idi, görünür, iş işdən keçmişdi. Bütün səfer boyu o qoca qəhbə – nümayişkaranə bir şəkildə – Səfali müəllimi saymadı, adam yerinə qoymadı. Bunun səbebini isə Səfali müəllim yalnız o bənövşəyi biğda gördü. Səfali müəllimin o biğdan xoşu gelmediyini elo bil zələm oğlunun qızı hələ lap evvəldən – Moskvada təyyarəyə minəndə hiss olmuşdu və bunun qisasını Səfah müəllimden axıracan, yüz faiz aldı. Axı ayrı cür necə ola bilərdi – özgə nəyə görə o arvad Səfali müəllimlə o cür qeyri-mədəni rəftar eleməliydi... Bəlkə Səfali müəllimin Yəmən səfərinin o cür bəməsrəf keçməyində o arvadın da rolu az olmamışdı. Əger belə olmasaydı, Qırmızı dənizi xatırlayanda və Əli Zianın o dənizdə Polina Viktorovna ilə mazaqlaşmağını yadına salanda Səfali müəllimin indi də üreyi bu təhər bulanmazdı.

Ancaq, bu hələ harasıydı ki... Səfali müəllimin görcək günləri hələ, sən demə, qabaqdaymış... O, hələ Yəməndə ikən Nuhbala Nuhiyeviçin keşfiyyatı Bakıda öz işini görmüşdü. Səfali müəllim Bakıya qayıdanda isə onun Amerika Birləşmiş Ştatlarından siyasi sığınacaq qopartmaq barədəki uğursuz “teşəbbüsü” nəinki institutda hamiya məlum idi, hətta şəherin bir sıra yaxxana və çayxanalarında da bu mövzuda şidirgə söhbət gedirdi. On ildən çox rektoru olduğu institutun qapıcısı, süpürgəcisi, müəllimi, tələbəsi ele bil Səfali müəllimi indi-indi tanımağa başlayırdı: ona -- marit-marit ele maridib baxırdılar ki, sanki bu adda, bu “vid-fason”da adamı ömürlərində birinci dəfə görürdülər. Səfali müəllimin yanından yekəxana-yekəxana ötüb keçənlər də olurdu. Salam-kelam günbegün azalırdı. Ozü də qəribe şey idi: daha Səfali müəllimi aktivə, tedbirə-zada da çağırırdılar.

Axırda Səfali müəllim bu qərara gəldi ki, ərizəsini yazıb, üssulluca rektorluqdan çıxsın. Ele yuxarıdakılar da, sən demə, bunu gözlöyirmiş. Vur-tut üçcə ay əvvəl Mərkəzi Komitenin instrukturluğundan instituta prorektor göndərdikləri Nuhbala Nuhiyeviçi ikicə günün içinde Səfali müəllimin yerinə təyin elədilər. Beləliklə, Əli Zianın o Minaşa qızının instituta girmək məsələsində də daha Səfali müəllimə heç bir ehtiyac qalmadı.

Amma onda Səfali müəllimin pensiyaya çıxmağına hələ düz beş il qalırdı. Bu beş ili birtəhər yola vermək üçün, heç olmasa həftədə bir dəfə, Səfali müəllim o institutun qapısından içəri girməliydi. Və o qapıdan bir də içəri girməmək üçün, o vaxt Səfali müəllime hətta Mozambikdə də siyasi sığınacaq verseydilər, bəlkə razı olardı, çünki on il əzab-əziyyətini çəkib, bir alababat təhsil ocağına oxşatlığı o institut, o Nuhbalanın vaxtında, Səfali müəllimin gözünün qabağındaca dağılıb gedirdi. Nə dərs devon, nə dərs oxuyan vardı. Dəhlizlərdə tələbələr sıqaret çəkirdi, tum çırtdayırdı. Institutun binasında qızlar oğlanların boynuna sarılırdı – daha böyük-kicikdən utanan, çəkinən yox idi... Rektor da – öz işində: gəzməyində, kefində-dəsgahında, Nuhbalanın Pirşağıdakı bağının söhbəti institutda da dildə-ağızda gəzirdi. Deyilənə görə, hər il qəbul imtahanları başlananda Nuhbalanın dəllalları ora yiğisirdi, o bağda omelli-başlı bazar açılırdı, alver gedirdi. Bu barədə institut tələbələri hətta şeirvari bir şey də qoşmuşdular:

Yuxarıda gör Nuhbalanı,  
Aşağıda gör Nuhbalanı.  
İmtahan başlayanda  
Pirşağıda gör Nuhbalanı.

...İndiyəcən yadında qalmış o “şeiri” yorğun yaddaşının içindən misra-misra keçiro-keçirə, nədənsə, eyni vaxtda Səfali müəllim Əli Zianın - Qırmızı dənizdə – Polina Viktorovna ilə mazaqlaşdığını o ettokon səşini də gözünün qabağına gətirdi. Ağzının acısını tüpürmək üçün qalxıb balkona çıxdı. Və balkondan qayıdır, içəridə piqqapıq qaynayan çaydanı clə təzəcə tokdan çıxartmaq istəyirdi ki, birdən qapı döyüldü və o qapının dalından Əli Zianın səsi eşidildi:

– Səfali, yatmamışan ki? Monəm, Əliyi – köhnə dostun...

Bu səsi eşidən kimi Səfali müəllimin ovqatı birdən-birə tamam dəyişdi. Və madam ki, ovqat dəyişdi, yəqin fəsil də dəyişsə yaxşıdır.

*Üçüncü fasil*

**ƏLİ ZIYA**

— Salam, ay Səfali! Balam, səni də görmək olarmış... Ver görüm, ver əlini. Gör havaxtdan bir-birimizin əlini sıxmamışıq. — Əli Ziya Səfali müəllimin beş barmağının, nədənse, ikicəsindən yapışıb, onun əlini

— Kaş, dərd elə qənd dərdi olaydı, ay Səfali! — dedi. — Götür. Yaxşı konfetdi, durğunluq dövrünün ehtiyatındandı. Üçü sənin, ikisi mənim. Necə böldüm? Özümə çox tərəfgirlik eləmədim ki?

Səfali müəllim cəmi bir dənə konfet götürdü.

— Mənim bəsimdi. — dedi. — Elə evdə də, yola çıxanda üreyimə dammışdı. Bilirdim ki, bir şey qalıb evdə. Demə qənd imiş qalan.

Əli Ziya fincan-nəlbəkini qabağına cəkdi.

— Rəna qızım yenə ordadı — Leninqradda?.. Hərdən gedib baş çəkə bilirsem mi bar? Mənim də sənin yanında üzüm qaradı. Sərən xala rəhmətə gedəndə yoxdum burda. Zərnigar bacının da ölməyini gec eștidim. İstəmədim sora gəlib dərdivi təzəleyim. — Əli Ziya şalvarının, pencəyinin cibindən dəsmalını tapıb çıxartdı. Alnının tərini silib: — Balam, bu nə yaxşı çay oldu! — dedi. Sonra xeyli vaxt dinmədi. O vaxtacan dinmedi ki, gözlərindən laybalay yaş əmələ gəldi və əlindeki dəsmalla gözünün yaşını sile-sile axır ki, sözünə davam elədi: — Fərəh bacın da bildir getdi. Şam kimi əriyb söndü gözümün qabağında. Fərəhim də, sevincim də onnan qurtardı, Səfali... Qızlarımdan şikayətim yoxdu. Qızlarım da, kürəkənlərim də yaxşı baxır mənə. Ancaq gədə yaman pis gedə çıxdı, Allah insafını kəssin onun. İçir. Bərk içir. Ayıq günü yoxdu.

Bu yerdə o Yəmən viranxana, necə oldusa, yenə Səfali müəlliminin gözünün qabağına gəldi: o gecə, o mehmanxana, o konyak şüşəsi; suyu duz qoxusu veren o bulanıq Qırmızı dəniz və o mehmanxanada, bircə gecənin içində (söz yox, Əli Ziyanın məhsuldar əməyi nəticəsində!) dəyişib, cavanca gəlinə dönmüş Polina Viktorovnanın o dənizdə Əli Ziya ilə duzsuz-duzsuz mazaqlaşmağı... Bir də — şam. Əriyə-əriyə sənməkdə olan nazik, kiçik bir şam: üz-gözündə həmişə yorgun təbəssüm gəzdirdən — arıq, bəstəboy, xəstəhal Fərəh xanım... Ancaq, bu dünyanın işlərinə yenə mat-məəttəl qalmış Səfali müəllim bu şeyləri gerək yadına salmayayıd — onda bəlkə Əli Ziya da o Yəmən səhbətini salmazdı və öz köhnə dostuna hələ lap təzəcə quşu qonmağa başlayan Səfali müəllim o quşu havaya uçurmadı.

— Amma, Səfali, yaxşı qurtardıq ha, o vaxt... O Yəmən haqq-he-sabını deyirəm. Otuz yeddinci il olsaydı, o herəkətivə görə səni tutardılar. — Əli Ziya, hər iki əli şalvar ciblərində, otaqda gəzinə-gəzinə dedi.

— Hansı herəkətimə görə?... — Özünçə səsindən qopan naləli bir sızılıt uzun müddət Səfali müəllimin qulaqlarında cingildədi və sonra — o cingili çəkilib getdikcə — elə bil dünya yavaş-yavaş kiçilməye, balacalaşmağa başladı. Bə o balacalaşmış dünyada birdən-birə Vaskanın yeri göründü: o Vaska elə bil haradasa — ağlar səslə — yazıq-yazıq miyovuldadı; bu saat durub sanatoriyani qarış-qarış gəzməyə və o Vaskanı tapmağa ürəyində Səfali müəllim, bir Allah bilir ki, birdən-birə nə boyda ehtiyac hiss elədi.

— Qaçmasan da, her halda, üreyindən keçmişdi də, Səfali!.. Mən ölüm keçmişdi, Səfali, ya keçməmişdi? — Əli Ziyanın gülməyi yene pişik öskürmeyinə oxşayırıdı.

Səfali müəllim heç nə demədi. Sevindi ki, sabah Əli Ziya gedir və eyni vaxtda çoxdankı vacib bir məsələni də özü üçün ürəyində birdəfəlik həll elədi: əger o dünyada görüşəsi olsalar, bu adama Səfali müəllim heç bir sual-zad verməyəcəkdi.

— İnstitutda dersden-zaddan deyirsənmi bar? — Əli Ziya bu dofe tamam başqa səsle dillendi: ortada nəsə pərtlik əmələ gəldiyini, deyəsən, hiss elemişdi, başa düşmüdü ki, o səhbəti salmaqdə düz iş görməyib.

— Demirəm. — Səfali müəllim Əli Ziyanın üzünə qorxa-qorxa baxdı, çünki bu adamın gözündə bir vaxt gördüyü şeytanı bir də görmək istəmirdi. — O Nuhbala olan yerdə dərs deməyin nə mənası var?

— Nə Nuhbala? — Əli Ziya divanda oturub, peşmanlanmış çəşqin gözlərile məsum-məsum Səfali müəllimə baxdı. — O Nuhbalanın o vaxt Heydər aşın bişirdi də, bə bilmədin?

— Yoox!.. — Səfali müəllim böyük təccübə dədi və bu dəfə Əli Ziyanın sıfotinə qorxusuz-hürküsüz baxdı: elo bil bircə bu xəberə görə o, Əli Ziyaya yenə hər şeyi bağışlamağa hazırlaşırıdı. — Bəs indi kimdi Nuhbalanın yerində? — Səfali müəllimin birdən-bire gözləri işıqlanmışdı. Sanki bir zaman rektoru olduğu instituta — bu qədər vaxt keçəndən sonra — onun təzəden quşu qonmuşdu.

— Doğrudan bilmirsən?

— Vallah, xəbərim yoxdu.

— Ə, sən lap yuxudamışsan ki, ay Səfali!.. — Əli Ziya oldeqayırma erk ilə ucadan dedi. — İndi Şahbaladı da orda — bizim Rasimin kiçik əmisi. Özü də havaxdandı gör: az qalır on il ola.

Bu yerdə Səfali müəllim dərin xəyalə getdi. Nuhbaladan sonra o instituta Şahbalanın rektor qoyulmağında elə bir təccübə şey yox idi, amma qafiə prinsipinin, rəhbərlik tərofindən kadrseçmə məsələləri-nə də bu cür məqsədyönlü bir şekilde tətbiq edilməsi Səfali müəllimin nezərində bir qədər təzə məsələyə oxşayırıdı: yuxarıda oturan yoldaşlar Yazıçılar İttifaqının rəhbərliyi ilə, görünür, son zamanlar daha sıx əlaqə yarada bilməşdi.

— O Şahbala qabaqlar harda işləyirdi ki? — Bayaqkı o maraq işığı gözlərindən tamam çəkilib gedəndən sonra Səfali müəllim könülsüz xəber aldı.

– Necə yeni harda işleyirdi?! *KEQEDEDƏ* svyaz işlərinə baxırdı da, nə tez yadından çıxdı?.. Sən Şahbalanı lap əla tanıyrısan: bir dəfə bizi, Şamaxı yolunun üstündə, bir yaxşı qonaqlıq da vermişdi – Üzeyirin kababxanasında.

Səfali müəllim yaddasını çox eşələdi, amma orda nə Şahbalanın sıfətini tapa bildi, nə də Üzeyirin kababxanasını; bu dünyada xəyalına getirə bildiyi bircə “Şamaxı perevalı” deyilən yer oldu ki, ordan da Səfali müəllim – maşınla – ömründə bir, ya iki dəfə keçmişdi.

– Yaxşıdı ki! – dedi. – Kcqebedəndisə, demək lap düzəlib işlər.

– Olmuya şikayətlisən Keqebədən! Hi! Hi! Hi!.. – Bu gülmək deyildi, vallah, yene xalis pişik öskürməyiyydi.

– Yox, niye ki... – Səfali müəllim başını qaldırdı, amma Əli Zyanın üzünə baxmağa cəsarət eləmədi, çünki o “şeytan” məsolisi yenə reallaşırırdı, deyesən.

– Deyirəm, bəlkə son də Keqebeyə kinaya eləyirsən... Keqebəni əle salmaq çox dəbdədi bu sahat.

Səfali müəllim dinmədi. Əli Ziya divandan qalxıb, ortaçıqdakı stolun həndəverində yenə cövlən eləməyə başladı və bir xeyli cövlən eləyəndən sonra təzədən divanda əyləşib, heç gözlənilmədən soruşdu:

– Qonşun durur?.. O alagöz crməni qızı?.. Amma, Səfali, nə cavallığı vardı o arvadın!..

Əli Zyanın pis-pis gülməyi yenə əsəblərinə toxunsa da, Səfali müəllim zarafatla cavab verməyi lazımlıbildi:

– Elə indi də pis deyil. – dedi və Polina Viktorovnanın bənövşəyi bığı, nədənse, Səfali müəllimin yenə yadına düşdü.

– Bu erməni məsələsindən ağlın nə kəsir, ay Səfali? – Bunu Səfali müəllimdən elo bil Əli Zyanın özü yox, gözlərinin içində peydə olmuş o qoca şeytan xəber aldı.

– Ermənin hansı məsələsindən? – Səfali müəllim olduqca sərt və soyuq bir seslə soruşdu və elo bil o Vaskanın səsi də bu dəfə Səfali müəllimin qulağına haradansa, olduqca soyuq bir yerdən gəldi; Səfali müəllim üşüdüyünnü birdən hiss eləyib, pencəyini əyninə geydi.

– Qarabağ məsəlesi də. Dağlıq Qarabağın məsəlesi... Yenə ol çəkmir köpeyuşağı! Bütün dünyamı qaldırıblar bizim əlcəyhimizə.

– Əl çəkmirlər, verin də. Nə var orda – bir ovuc torpaqdı. – Bunu Səfali müəllim – Əli Zyanı cırnatmaq üçün – qəsdən belə dedi, çünki

Polina Viktorovnanın bənövşəyi bığı yenə Səfali müəllimi yaman hövsələdən çıxarmışdı.

Əli Ziya tağı olmuş toxumluq xiyara oxşayan bürüşmiş, saralmış boynunu xeyli qabağa uzatdı.

– Bu sözündən xoşum gəlmədi, Səfali! – dedi. – Bilirom, zarafat eləyirsən. Amma bu zarafatı day heç yerde elemə. Ele o Margaret Tətçer də bu sahat bunu deyir, çünki nənəsi ermənidir. Buşun da bir tərefi ermənidir. O nadan Saxarov da ki, özün bilirsən, Əlixanyanın qızını alıb. Bu, həmin Əlixanyandı ki, Səfali, Vrangelin ordusunda komsmo-mola on il divan tutub... Qarabağın bir qarışını da erməniyə vermək olmaz, çünki Qarabağı versən, Naxçıvanı da istəyəcək, sonra deyəcək, Bakı da mənimdi, özünün də adı Bakı deyil, Bakuravandı. Gəncə Kanxakdı, deyəcək, o da mənimdi. Qazax Qatsaxdı. Nə bilim, Ordubad Urduvardı. Salyanın da ki, heç söhbəti ola bilməz: axırı “yan”nan qurtarır. Onda bəzə nə qalır? Kaspi denizinin dibi qalır... Erməniyə, Səfali, heç vaxt üz vermək olmaz. Olduqca nainsaf millətdi bu!

Səfali müəllim birdən vəcdə gəldi:

– Bəli, biz suveren respublikayı! – dedi. – Suvenir respublikası deyilik! – Elə də ilhamla dedi ki, ele bil ömrün pioner çağları birdən yadına düşmüdü. Əli Zyanın – crmənin nainsaf millət olmayı barədəki – orijinal fikri ilə də, Səfali müəllim sidqi-ürekden razılaşdı, çünki quru tutdan araq çökən bir qoca Qərçivan erməniyi o nainsaflığı (cavanlıqda) bir dəfə Səfali müəllimin şoxşən öz başına getirmişdi: Qərçivanın kolxoz bazارında o crməni Səfalinin Buzbulaqdan min müsibətələ o bazara aparıb çıxardığı yarımlı kissələ tut qurusunu cəmi-cümületən yeddi kilo çürük kartofa dəyişmişdi və o çəğacan söyüş söymeklə bir o qəder de arası olmayan Səfali, qayidanbaş – Qərçivan-dan ta Buzbulağacan – ürəyində yol uzunu o qoca erməninin dədəsinin goru ilə məşğıl olmuşdu. Bununla belə, indi, Səfali müəllimə qalsa, bu erməni söhbətini elo burda da yiğisdirirdi. Amma, sən demə, Əli Zyanın bu mövzuda deməyə hələ çox sözü varmış.

– Alçaqlar, xəbis köpeyuşağı! Dünyanı qatıb-qarısdırmaq köhnə pcəsəidi bunların... O ərazi söhbətini salmaq bu sahat kimə lazımiydi? Yaşayaydız da, kim size mane olurdu!.. Tullanıb, meymun kimi düşdülər ortaya, çünki qudurtmuşdu bunları Sovet hökuməti. Ele bilirdilər halvadı Qarabağ, qamarlayıb ötürücəklər içəri. Bu da bunların qədim

mədəniyyəti... Özlerinin bir qara qəpiklik ağılı yoxdu, bizi də durduğumuz yerde işə saldılar. Nə evdə oturmaq olur, nə bağda oturmaq olur. Bir dəstə gədə-güdə hər gün camaati yiğib tökür o Domsovetin qabağına. Bağır ki, bağırasan. Nə aqsaqqal tanıyırlar, nə hökuməti hökumət yerinə qoyurlar. Bir adam da yoxdu ki, çıxıb ağızını yuma bunların. – Əli Ziya dəsmalını çıxarıb bir müddət cani-dildən ağızının köpüyünü təmizləməklə məşgül oldu. – Çox pis işlər ola bilər, Səfali! Səni bilmirəm, şəxsən men o Domsovetin qabağından çox nārahətam. Qorxuram, Leninin heykəlini uçurdalar – böyük bədbəxtlik ola!

– Leninin heykəli olmayan yerlərdə bəyəm bədbəxtlilikdi? – Səfali müəllim hirsli-hirsli dedi: görünür, o araççəkən qoca erməninin çürük kartofu onun gənclik xatirələrini hələ də təhqir eləmekdə idi.

Səfali müəllimin bu yersiz sualından Əli Ziya əməlli-başlı incidi.

– Mənnən söz güləşdirmə! – dedi. – Sən bilirsən, men nə deyirəm.

Səfali müəllim istədi desin ki, ay Əli, vallah-billah, mən bilmirəm, sən nə deyirsən, amma dinmədi, deyəsen qorxdu Əli Ziyadan, ya da təzəcə ağılna gələn fikir Səfali müəllimin danışmaq qabiliyyətinə mənfi təsir göstərdi. Onun ağılna yerləşən təzə fikir isə, əlbettə, bir o qədər de dərin fikir deyildi. Səfali müəllim birdən-birə belə qərara gelmişdi ki, adına "Sovet hökuməti" deyilən şey – elə bu Əli Ziyanın özüdür – çayı nəlbəkiyə töküb, eynən Xızır kişi kimi, üfürə-üfürə içəndə nə olar!.. Və bu yerde oğər o Nuhbala da birdən yadına düşməsəydi, o fikir ağılna geləndən sonra Səfali müəllim bəlkə ləp axıracan ağızına su alıb oturacaqdı. Amma o Nuhbala yenə korladı işləri. Daha doğrusu, o Nuhbalanın – komsomoldan başlanan – tərcüməyi-halına az-çox bələd olmayı birdən-birə Səfali müəllimi hövəsələdən çıxarda bildi və bunun axır noticəsi o oldu ki, heç bir mətləbo-zada dəxli olmadan (və Əli Ziyanın heç cür gözləmədiyi bir məqamda!) Səfali müəllim komsomola qarşı keşkin hücumu keçdi:

– Qorbaçovun ağılı olsa, elə birinci o komsomolu ləğv eləyor, – dedi və bunu deyəndə Səfali müəllim Əli Ziyanın ağızının qirağındakı ağ köpüyə elə zənd ilə baxdı ki, elə bil o köpük bu dünyada adına "komsomol" deyilən şeyin varlığına dələlat eləyən yegane əşyayı-dəlit idi. – Əvvəla, nədi axı o komsomol? Həyatda faydalı əməyin heç bir növü ilə məşgül olmaq istəməyən bic-vələdüznaların ümidi, pənah yeridi: anasının südündən kəsilən kimi pul, şöhrət, vəzifə, müftə qazanc eşqinə düşən yüz cür lotu-potunun. Bağında bazar, kabinetində

fahişəxana açanların yetmiş yeddi faizi ele o komsomolda yetişir. Əyilməyin, yaltaqlanmağın, ona-buna qulluq göstərməyin, cibə gir-məyin, satmağın və satılmağın orta təhsilini orda alır o ʃotular. İndi, baxaq-görək, ordan ali təhsil almağa kimlər gedir, yəni ordan o yana – daha yuxarıılara kimlər dırmaşa bilir?.. Əlbettə, o dərsi yaxşı oxuyanlar, o "orta təhsili" "beş" qiymətlə başa vuranlar – yəni o vələdüznaların da ən vələdüznaları, həmin o... svyaz elmini daha yaxşı öyrənib mənimsəyenlər. – (Deyəsen, Səfali müəllim, yavaş-yavaş Nuhbala-Şahbalaya keçirdi). – Beli, budur sənin komsomolun!.. O Əlixanyan da elə düz eləyib – gedib qoşulub Vrangelin dəstəsinə, lap əla iş görüb, erməni olanda nə olar... Elə o komsomolun şanlı əməllerinin nəticəsidir ki, bu boyda suveren respublikada suvenir qılığından xalq az qalır Marksın saqqalının tükün yolsun... Beli, hörmətli dep...

Səfali müəllim az qala "hörmətli deputat yoldaşlar!" – deyəcəkdi, çünki bərk qızışmışdı. Hələ Nuhbala bir tərəfə, elə o Şahbalanın özünün də mehz "komsomol kadrosu" olduğunu öz aləmində tam yeqinləşdirəndən sonra institutda rektor işlədiyi illərin niskili Səfali müəllimin ürəyində birdən-birə yaman qövr eləmişdi; o illəri bir də geri qaytarmaq, o institutda bir də rektor olmaq ümidi ürəkdə təzədən baş qaldırmışdı və elə o ümidi qanadları üstündə də, deyəsen, xəyal Səfali müəllimi aparıb Ali Sovetin sessiyasına çıxartmışdı... O xəyaldan Səfali müəllim yaxşı ki, tez ayıldı. Ayılan kimi qarışısındaki divanın üstündə Əli Ziyanın oturduğu yere baxdı. Ancaq Əli Ziya orda yox idi. Əli Ziya tamam eks tərəfdə – astanın ağızında – pencəyinin yaxasını gen-gen açıb, əlleri ciblərində heykəl kimi dayanmışdı və tağı olmuş xiyara oxşayan bürüşmiş, saralmış boynunu qabağa uzadıb, deyəsen, Səfali müəllime nəsə deməye hazırlaşdı.

– Maşallah! Maşallah! – dedi. – Malades, yaman nitq irad elədin, professor! Balam, səndə natiqlik istədədi varmış ki! Biz bunu bəs niyə indiyəcən bilməmişik... Yaxşı döşədin... kolxozun cəndəyinə. – (Əli Ziya Allah bilir neyə görə "komsomol" əvəzinə "kolxozi" dedi). – Marksın saqqalını da tamam bihörmət elədin. – Əli Ziya əlini üzünə çəkdi: güya haçansa onun da saqqalı olmuşdu. – İndi gör nə deyirəm sənə. Diqqətli ol, yaxşı eşit: səndən ekremist olmaz, Səfali, ağılı və başıva yiğ! Kolxoza qarşı... – (yene kolxozi!) – o cür hückum eləyəndə sən gerək bilesen ki, Qorbaçov da kolxozi şəraitində yetişib, bunu bilmədən komsomolu... – (indi də komsomol) – tənqid eləmək ən aži

siyasi sərsəmlikdir, hələ mən siyasi avantüra demirəm. – Dilini çıxarıb, ağızının köpüyünü yalaya-yalaya Əli Ziya bir müddət fikirləşdi. – Bu cür çirkin, dumanlı fikirlər elə əvvellər də vardı səndə. “Şanlı zəfərə” yazdığını məqalə yadindamı? O məqalədə sən feodalizmin ən tipik qalığı – uzunqulağı sosializmin böyük nailiyyəti – traktordan üstün tutmağa açıq-aşkar cəhd göstərmişdin!.. Göstərmişdin, bəli, göstərmişdin. Ancaq o vaxt mən bu fikirdəydim ki, səni itirmek lazımdır, səni tərbiyə eləmək, düz yola qaytarmaq lazımdır. Buna görə də, mən səni amerikan posolluğundan geri qaytardım o vaxt. Heyfim gəldi sənə. İstəmədim ki, gedib kapitalizm rəzaletinin içinde çürüyəsən. Mən yenə ümid eləmək istəyirəm ki, sən bu ermənipərostliyindən... – (indi də ermənipərostlik! Allah, özün kömək ol!) – gec-tez əl çəkəcəksən. Yenidənqurma tərəfdarlarının sırasında özüvə layiqli yer tutacaqsan. Hələlik xudahafız! – Əli Ziya əllərini şalvarının ciblərindən çıxarıb, pencəyini düymələdi. – Axşam stalovada, ujin eləyondə, tərbiyəvi söhbətimizi davam etdirərik.

Əli Ziya o astanın ağızından birdən-birə elə bil qeybə çekildi. Bir müddət Səfali müəllim elə o astanaya məzəlum-məzəlum baxabaxa qaldı. Sonra durub balkondan dənizə baxdı. Gün tezəcə çəkilib getmişdi. Hava dumduruydu. Dəniz göyüzünə, göyüzü dənizə bənzəyirdi. Bir sözlə, dünya yerindəydi.

...O axşam Səfali müəllim yeməkhanaya çörək yeməyə getmədi. Yalnız Əli Zyanın havası otaqdan nisbətən çəkilib gedəndən sonra o, bir qədər özünə gələ bildi. Ayağa durub, “köhne dostun” çay içdiyi fincan-nəlbəkini isti suda sabunla üç-dörd dəfə yumaqla üreyinin qurdunu öldürdü. Ancaq ogunkü şam yeməyindən Səfali müəllim ona görə vaz keçmədi ki, Əli Zyanın mübarək üzünü bir də görməkdən qorxurdu. Dəhşət burasındaydı ki, özünün haçansa, haradasa, bir vaxt Amerikanın hansı səfirliyindənse siyasi sığınacaq istəməyinə Səfali müəllimin özü də, deyəsən, yavaş-yavaş inanmağa başlayırdı!.. Elə bir ehvalat bəlkə doğrudan da olmuşdu, ancaq Yemənde yox, haradasa başqa bir vilayətdə. Və yaxud o ehvalat elə oradaca - Sənə şəhərindeki o dördmərtəbəli mehmanxanada baş vermişdi – ancaq o mehmanxananın nə içinde, nə cölündə – haradasa o dördmərtəbəli binanın, tutalı, beşinci mərtəbəsində! Səfali müəllim, nəhayət, inanmağa başlayırdı ki, dördmərtəbəli evin beşinci mərtəbəsi də ola bilər və o mərtəbədə nə ehvalat desən baş verə bilər: Amerika səfirlivindən

siyasi sığınacaq istəməkdən tutmuş, ermənipərestliyəcən... Buna görə də, Səfali müəllim gedib o yeməkhanada çörək yeməkdənse, bir yaxşı duş qəbul eləyib, Əli Ziyadan tamam təmizlənmək isteyirdi. Amma, sən demə, o arada isti su vaxt tapıb kəsilibmiş.

Duş qəbul eleməkdən eli üzülen Səfali müəllim balkonda yerini rahatlaşdırıb – dənizin təmiz havasından bol-bol uda-uda – kəsilmiş o isti suyu Buzbulağın isti xatirələri ilə əvəz elemək qərarına gəldi. Və əsərimizin baş qohrəməni o balkondan birbaş Buzbulağa baxmaqdə ikən, biz də fürsətdən istifadə eləyib, öz gülməli hekayətimizin yeni fəsli üçün ad tapdıq, mövzu fikirləşdik.

Deməli –

#### *Dördüncü fasil*

BUZBULAQ, XIZIR KİŞİ,  
DE QOLL, NIL ARMSTRONQ VƏ SAİR

Bir vaxt Xızır kişini ARAN deyilən yero yola saldığı həmin o dəmiryol vağzalında Səfali müəllim qatardan düşəndə günortaya hələ bir-iki saat qalsa da, günün istisi adəmi bıçaq kimi kəsirdi.

Tosadüfən rastına çıxan bir cavan oğlanın “Moskvic”ində – beş manata – gedib Buzbulağa çatdı. Buzbulaq, vağzala baxmış, xeyli sərin idi. Ancaq küçə-bacada uşaqq-muşaqdan savayı heç kəs gözə dəymirdi. Və elə o uşaqların – arxadan, qabaqdan – səsl-iküylü müşayiətilə Səfali müəllim - öz dədə-baba evinin hələ heç astanasna da ayaq basmamış – gedib Xızır kişinin qapısına yetişdi.

Qapı aralı olsa da, onu Sofali müəllim ədəb xatirinə taqqıldatmayı lazımlı bildi və nəticədə bir dəstə Buzbulaq uşağının yekdil “urra”sını, alqışını qazandı. Və hələ o uşaqların səsi kəsilməmiş Xızır kişinin həyətdən səsi geldi:

– Kimsən, a bala? Keç gol, qapı açıqdı. – Və bu səsi eşidən kimi uşaqlar – sanki öz missiyalarını bitmiş hesab eləyib, – peron-pərən dağılışib getdilər.

Həyətdə Tərlan arvad ocağın qırığında əyləşib, bir iri testin içinde günəbaxan tumu qovururdu; Xızır kişi arvadından bir azca aralıda quru odunun üstündə oturmusdu.

– Ö, Tərlan, olmuya bu, bizim Səfəlidi?.. Odu.. Bə belə niyə, bacıoğlu? Adam dayısını belə axtarar? – Xızır kişi bu sözləri elə bir şekilde dedi ki, ele bil onlar vur-tut bir həftə bundan qabaq, Buzbulagın hansı döngəsində xudahafizləşib, biri-birindən ayrılmışdır və bu bir həftədə Səfəli müəllim bir azca səhlənkarlıq eləyib, dayısına baş çəkməyi unutmuşdu.

Xızır kişi sirimsəmiş vəl taxtasına oxşayan iri, qupquru əli ilə Səfəli müəllimin xirdaca, pambıq kimi yumşaq əlini sıxıdı. Oturduğu yerdəcə bir qədər qurcalanıb, yerini rahatlamaqla – Tərlan arvad da Səfəli müəllimin gəlişinə öz hörmətini, ehtiramını bildirdi.

– Gətir o dabretqamı qoy bacoğlun otursun. – Tərlan arvad Xızır kişiye dedi. – Yaziqdı, o boyda yol gelib Bakıdan... Bu sahat dururam salım simavarı. Qurtarıram, az qalib, heyifdi, ocağın odu sönmesin. Xızır kişi içəridən kətil gətirənəcən Tərlan arvad ocağın külünü eşəledi və sonra qovurduğu günebaxan tumunu canı-dildən qarışdır-qarışdırı elə qədim, elə tanış bir ərkək dilləndi ki, Səfəli müəllimin ürəyi yerindən oynadı: – Bu Qoqan, dədəsiz qalmış, çox zülm eləyir bize, ay Səfəli!.. Day xirtdəyə yiğilmişq bu gədənin əlinnən!

– Taxsır özündədi bunun! – Xızır kişi kətili gətirə-getirə uzaqdan-uzaga deyindi. – Uşaq pul istiyir ver də, üç manatın maliyyəti nədi... Yox, gerek hər kəs öz zəhmətiyinən pul qazansın – sənin bu daycanın da, bacoğlu, belə mollalıq eləyir. Oturub, iki gününən bir, əl-ayağın yandırır o ocaqda – nə var-nə var o Qoqan, it südü əmmiş aparıb kükçəde satacaq o simiçkanı, üç manat pul eyesi olacaq. Uşaq da uşaq ola yenə dərd yarıldı. Bələdi, tövqi-lənətdi başdan ayağa. Hələ on beş yaşı yoxdu, bunun indidən papros pulun yetirmək olmur. Gündə iki baçka çəkir köpəyoğlu. Özü də bahalısından.

– Bacarırsan, tərgitdir də. – Tərlan arvad böyük əzab-əziyyotlə yerindən dura-dura dedi. – Day, bala, dayında da o vaxtkı dayılıq qalmayıb. Qocalıb dayın. Haphaphiyib. Day bunun sözünə-zadına da baxan yoxdu. Mən də ki, neynim axı: görürəm uşaq daraşib çəkir o zəhrimarı, deyirəm qoy bunun azdan-çoxdan zəhmətin də görsün. Bil-sin ki, pulu ağacdan dərmirler mev yarpağı kimi... Səher-səher bir sahat dil tökmüşəm, axırda dinc-imana gelib. Sarı düyəmiz bildirdən qışınıydı, aparıb Qoturderədə kələ versin. İndi, bir hovurdan qayıdır gələn kimi, yapışacaq xirtdəyimnən: “Nənə, pul. Nənə, pul!” O da –

pul. Qoy aparsın satsın, nə isteyirsən getsin alsın. Günəbaxandı da, öz əlimizin məhsuludu, gedib bazardan tutub pul verib almamışq ki...

Bel-buxunu tamam bükülmüş Tərlan arvad əl-ayağını az qala yerlə sürüyə-sürüyə samovar salmağa gedirdi. Həyətin qabağında kohne kətilin üstündə oturmuş yorğun-yuxulu Səfəli müəllim ele bil nə Buzbulaqdaydı, nə dayısı Xızır kişininin – o çağacan bəlkə min dəfə yuxuda gördüyü – həyətindəydi; sanki Səfəli müəllim Qatarda hele də yol gəlirdi, hətta o “qatar” herdən yavaş-yavaş silkəlenirdi də. Və “qatar” herdən yavaş-yavaş silkəlenəndə həyetin lap o başındaki daş hasar, o hasardan bəridəki ağaç-budaq, o ağaç-budağın yerdəki bozumtul kölgəsi və o kölgədə eşelenen toyuq-cüce də ele bil yavaş-yavaş silkəlenirdi. Ancaq o toyuq-cüce Tərlan arvadın haçansa bu həyetdə bəslediyi rəngbərəng, növbənöv toyuq-cücedən deyildi, hamısı ağ rəngdə, hamısı eyni cinsdən inquibrator toyuq-cücesiydi.

– Eştidin də: deyir, zəhmətə öyredirəm uşağı. – Xızır kişi xırıltılı-xışılıtlı səslə qocafəndi gülürdü. – Bu cüvəllığının dədəsi guya zəhmətnən bu dünyada çox şey qazanmışdı... Rayonda iyirmi ildən çox milsənerlik eləyib, hökumətin tapançasın gəzdirdi g...tünün üstündə, axırda da elə o tapancaynan vurub meyidin sərdilər yerə. Raykomun lap qabağında, yoluñ ağızında, geceynən düz ürəyində vurmusdular. Heç o vuranı da tapmadılar. Qocalığında yorğalıq eləyib, əlli səkkiz yaşda bir uşaq əyəsi olmuşdu, o da belə – üç-dörd yaşından yetim olub qaldı... O dədəsi ölmüşün də, bacoğlu, bu arvadı bu arvadı çox cavanıydı özündən. Əvvəlki iki arvadından olmadı uşağı, ona görə getdi bunu aldı. Bu da əri ölənnən heç bir il də keçmədi ki, uşağı getirib atdı bizim üstümüzə, qoşuldú birinə, heç bilmədik hansı cəhennəmə çıxdı getdi. İndi, az qalır on il olsun, mənənən daycanın əsir-yesir olmuşuq bu gədənin əlinde... Adı da, nə bilim, “importnu” addı – Doquldu, Diquldu-nədi, xırda vaxtından Qoqan demişik, dilimiz öyrəşib... Dədəsi ölmüş şaddığına şitdik elədi o vaxt. Elə bil ad-zad qəhətiydi uşaqa qoymağ. Dedim, bala, ad tapmursan odu ey – baban Hemzənin adın hələ heç kəs qoymuyub uşağına. Qayıdasan ki, sən bilmirsən, dədə. Bu ad yaxşı addı. Firəngistanın padşahının adıdır. Başladı ki, bəs çox böyük padşah olub o padşah. Bu dünyada çox yaxşı işlər görüb. O adı, dedi, qoyaq uşagımıza, o kişinin də dünyada adı qalsın... İndi bilesən daycanın nə çəkir bu “ağlılı” firəng padşahının əlinnən. Yazığın san-

dığında-zadında da bir şey qoymuyub, hamısını oğurlayıb, aparıb satıb. Dədəsi, goru çatdampı, bilsəydi ki, bu gədə bizim başımıza bu oyunu açacaq, heç bəlkə yaşının o vaxtında “gədəvə” zəhmət verib, arvadnan o işə qol qoymazdı...

— Hələ sənə deməmişəm, Xızır! — Tərlan arvad tüstüsü təzəcə qalxan samovarın yanından bəyan elədi. — Axşam baxmışdım: toyuq damında on bir dənə yumurta vardi. Səhər baxıram: biri də yoxdu. Ya götürüb hikkəsindən — sindirib çiy-çiy içib hamısın, ya da aparıb satıb bir adama, papros alıb.

...De-Qoll... Doqul. Diqul... Qoqan, Qoqan, Qoqan... Ağacların kölgəsi yenə yerin üstündə ara-sıra yırğalanırdı və orada — o kölgəlikdə cələnən toyuq-cüce də — o kölgə ilə birgə hərdən tərpənirdi, yırğalanırdı. Görəsən, o toyuqlar niyə qaqqıldamırdı, Pərvərdigara! O toyuq-cücedən niyə heç bir səs-səmir gəlmirdi? Axı bir vaxt bircə o qara toyuğun qaqqıltısı bu həyətin cansız daş-torpağını da dindirib, dilləndirərdi. O toyuqların eşənləndiyi yerde, bir-birindən azca aralı bitmiş iki əriyin gömgöy budaqları arasından bir dağın qırmızımtıl təpəsi elə bil qorxa-qorxa hərdən Səfali müəllime baxırdı. Belək qorxan dağ deyildi. Belkə Səfali müəllimin özü o dağdan qorxurdu. Qorxurdu ki, o dağ dile gəlib, ona — heç vaxt eşitmək istəmədiyi — dəhşətli sözlər deyə bilər... Məsələn, deyər ki, nahaq gəlmisən, Səfali müəllim, sənin axtardığın o Buzbulaq yoxdur buralarda. O Buzbulaq, deyər, yerlidibli yoxdur bu dünyada. Bəsdir özündən dünya uydurduğunu.

Dağ deyər ki, o qara toyuq da yalandır, guya onun haçansa bu həyətdə oxuduğu, adını “bərokət himni” qoyduğun o qaqqıltı da boş xülyadır, efsanədir — elə himn bu dünyada heç vaxt olmayıb və ola da bilməzdi. Qaldı ki, o qara cşək — o da, söz yox, o qara toyuğun gic-gic sərsəmləməyidir... Deyər, vallah, nə desən deyər, çünki dağ da nişanda pís olur!..

Səfali müəllimi deyəsən, hava vurmuşdu, yoxsa bir gecəlik qatar yolunun yorğunluğu insanı bu qədər keyləşdirə bilmezdi. Əger həl özündə olsaydı, bu həyətlə Yeməndəki o bağlı həyət arasında nəsə bir uyğunluq axtarıb tapmaq Səfali müəllim üçün bəlkə bir o qədər də çətin olmazdı. Buxarada, çay qırğındı, bir vaxt namaz üstə gördüyü (ömründə bir dəfə namaz qılmamış!) o üç yüz otuz üç yaşlı Xızır kişini indiki bu Xızır kişiyə heç olmasa az-maz benzətməyə də onda Səfali müəllimin bəlkə zoru çatardı və o qırmızımtıl dağ da yəqin ki, ağzın:

Allah yoluna qoyub, o sözleri o cür qırmızı-qırmızı Səfali müəllimin qabırğasına döşəməzdı.

Yalnız ikinci çaydan sonra Səfali müəllim güc-bola dərk eləye bildi ki, haçansa raykomun qabağında, yoluñ ağızında, gecəyənən təpança ile vurulan onun yaşıdı, uşaqlıq yoldaşı Səfərdir və bu seher toyuq damından yumurta çırpışdırıb, indi Qoturdorədə sarı düyəni kəlle cütlesdirmeklə meşğul olan Qoqan adlı o mürekkeb şəxsiyyət isə həmin o ölon Səferin yetim qalmış övladıdır. Bir azdan (üçüncü çaydan sonra) Səfali müəllim hətta o dərəcədə ayıldı ki, dayısının Səfərdən danışa-danışa bayaqdan Səferin adını bir dəfə də çəkməməyində — azi üç yüz otuz üç yaşı — qoca və qədim bir məna tapdı: demək, Xızır kişi bu saat tamam arxayı idı ki, oğlu Səfər haradasa haqq dünyadadır, özü də bu dünyadakından çox-çox rahat, çox-çox sakit bir güzəran içindədir və onun adını çəkib, ruhunu narahat etmek, hər halda, bir o qədər də kişilikdən deyil...

Hələ dördüncü çayı içməyə başlamamış, Səfali müəllim bu qərara gəldi ki, o Qoqan bic-velədüznənin lap yekəsidir. Ancaq o sandıq və yumurta ehvalatlarıyla bu adam Səfali müəllimə bir o qədər də orijinal şəxsiyyət təsiri bağışlamadı. Daha doğrusu, Buzbulağın əlli illik həyatının on əlamətdar hadisəsi kimi, o Qoqan Səfali müəllimi bir o qədər də qane eləmədi. Uşağa “importnu” ad qoymaqlı isə buralarda clə əlli il qabaq da dəb idi: Marks, Engels, Telman, Voroşil, nə bilim, Kolxozi, Oktyabr, Noyabr, Aqreqat, Deleqat, Deputat — hətta, Molotov-Koqanoviç mənasında, Molkoqan adında bir tipin bu kəndin küçələrində bir vaxt aşiq oynamağı da indiyəcən Səfali müəllimin yadında idı. Ancaq Səferin öz uşağına De Qoll adı qoymağı, nədənse, Səfali müəllimə bir az qəribə gəldi. Bir də — o təpança, o milsənerlik. Səfali müəllim nə qədər çalışısa, Səferi milsəner formasında heç cür təsəvvürünə gətirə bilmədi. Və bu vaxt birdən-birə yadına düşən köhnə bir yuxusu Səfali müəllimi yenə bu dünyadan işlərinə büsbüüt mat-məettəl qoydu. Özü də o yuxunu Səfali müəllim clə o Yeməndə görmüşdü, ancaq Səna yox, Hodeyda şəhərində. Əli Ziyənin Polina Viktorovna ilə Qırmızı dənizdə mazaqlaşa-mazaqlaşa çımdıyi o günün gecəsi Hodeyda şəhərinin hamam kimi isti mehmanxana nömrəsində yuxuda Səfali müəllim bir qəribə kənd həyəti görmüşdü. Yay idı, hava da bərk idı və istidən sapsarı saralmış hansı otluqdasa, isti otun üstündə, onlar Səferlə dava-şavasız, dostcasına güləşirdilər. Sonra, necə oldusa, sözləri

çəp gəldi, Səfər əlini harasa uzatdı və bu vaxt Səfərin əlinde bir qəribə qara tapança peydə oldu. Və bərkdən güle-güle Səfər o tapançın çaxmağını çekdi. Gülə Səfəlinin ürəyinə deydi. Səfəli müəllim ürəyindən isti qan axdığını hiss etədi, ancaq bunda zərrəcən də kədərlənmişdi, oksına sevindi, ürek dolusu sevindi, çünki onun yixıldıği yerdəki ölü, sarı otlar birdən-birə ter-təzə sapsarı gül-çiçəyə çevrilmişdi və bu dünyada ömrü boyu borékət himni oxuyan o qara toyuq da sapsarı gül-çiçəyin arasında Səfəli müəllimin yan-yanaşı uzanmışdı. Və indi Səfəli müəllim bu dünyının işlərinə necə mat-məəttəl qalmayıyadı ki, Səfərin milsəner olduğunu, tapança gezdirdiyini o, heç vaxt, heç kəsdən eşitməmişdi!.. Belkə o Səfəri – o raykomun qabağında – Səfəli müəllim Hodeyda də o yuxunu görəndə vurmuşdular: həmin gecə, həmin anda, həmin deqiqədə... Belkə Səfəli müəllimi o isti mehmanxana nömrəsində gecənin bir alemi birdən diksindirib yuxudan oyadan – elə o raykomun qabağında açılan tapançanın səsi idi: fərq bunda olmuşdu ki, o tapançanı Səfər atmamışdı, Səfərə atmışdalar. Fərq bir də bunda olmuşdu ki, o gülə Səfəli müəllimin yox, onun dayısı oğlu, uşaqlıq yoldaşı Səfərin ürəyinə dəymışdı... Səfəli müəllim Tərlan arvadın dördüncü stekan çayı haçan verəcəyini gözləye-gözləyə, oturub hey-rət içində fikirləşirdi və (yəqin ki, köhne tənqidçilik azanı tutduğundan) ürəyinin bir yerində ona sevinirdi ki, nə yaxşı bu mövzu indiyənəcən heç bir Azərbaycan sovet yazıçısının ağlına gəlməyi, çünki, Səfəli müəllimin əqidəsinə görə, belə bir mövzu hətta lap hər hansı bir üçüncü dərəcəli Əli Ziyanın da əline düşəydi, bundan iri bir roman yazıb, adını da ya (Bakı tənqidçiləri rahat torifləsin deyə) lap qısa: "Tapanca". və da (Moskva nəşirlərinin ənənəsine lazımi dozada xəlqilik

illərdə bir çaxırıçən mal doxturuna qoşulub vurdu getdi Çuxakəndə. O vaxtdan day buralara da heç gəlib-eləmir. Burda qalan bir Bəsxanımdı, onun da o Taryel gədesi xarab çıxdı, getdi Mosqovada urus qızı aldı. İndi o urus qızından bir qəşəng oğlu da var deyillər. Amma o Taryel köpəyoğlunu adamın heç söyməyə dili də gəlmir ki, söyəsən ürəyin soyuya. Cox möhrüban uşaqdı, Səfəli. Olduqca qohumcanı baladı. Eşitsə ki, sən burdasan, inan ki, Mosqovdan vurub gelər.

Xızır kişi başını aşağı salıb oturmuşdu. Səfəli müəllimin aralıda, eyvanın direyinə söykəli qoyulmuş çamadanına arabir tərs-tərs baxabaxa elə bil ürəyində nəyisə cani-dildən götür-qoy eləyirdi.

– Cox qalmağa gəlmisin? – Xızır kişi gözlərini çamadana zilləyib Səfəli müəllimden xəbər aldı.

– Hə, fikrim var qalım bir az.

– Burda qalacaqsan, yoxsa öz evinizdə?

– Mən bilən öz evimizdə qalsam yaxşı olar.

– Özün bil. Bura da öz evindi, özgə evi deyil. Ancaq o gədə qoymaz səni burda rahat oturasan. Nəyin var, oğurlayıb aparıb satar, ara yerdə xəcaletdə qoyar bizi.

– Hə, elər, elər. O bəzzatdan no desən çıxar! – Bunu da Tərlan arvad dedi.

Xızır kişi bir müddət də fikrə getdi.

– Qoy görək qızlardan kimi tapırıq – getsin bir az təmizlik eləsin oralarda. Bəsxanının özü gedəmməz, çünki qarnında qırıjası var, elə iş görmək olmaz ona. Daycanını da görürsən – küçə qapısınan ayağın zornan sürüyür. Qab-qacaq, çölmək, çaydan-zad da olmalıdır orda – eger o Ocean tülümə nəlinə tülümə anarət onu da satmayıbsa... Bu saat

Vəziyyöt bir gör nə yerdəydi ki, Xızır kişinin o sözlerinin müqabilində o anda Səfali müəllim nəinki iki kəlmə mərifetli söz tapıb deyə bilmədi, hətta onun, üç stekan çaydan sonra da quruyub qaxa dönmüş dodaqlarının arasından elə biməzmun və bivec bir söz tapılıb çıxdı ki, eşi dən olsa, belkə Səfali müəllimi dəli hesab əleyərdi:

— Folkner!.. Folkner!.. Uilyam Folkner!..

Amma Səfali müəllimin bu sözlərini, deyəsən, özündən savayı heç kəs eşitməmişdi. Buna Səfali müəllim çox sevindi və elə bu şevincin hesabına da bir qədər özünə gele bildi.

— Yox, — dedi, — gətirməmişəm. Burdan alaram, nə olar. Buralarda da kostyum olur da yəqin.

— Olur, niyə olmur. Amma neynirəm sənin burdan aldiğın qasdamu. Ordan gətirseydin, o olardı qasdum. Bilinərdi ki, dayını adam yerinə qoymusən. — Xızır kişi kətilin yerini dəyişib, bayaqdan üzbeüz oturduğu çamadana indi arxasını çevirdi. Tərlan arvad aralıda, toyuqların yanındaydı. Amma qulağı, sən demə burdaymış.

— A kişi, sən qasdumu neynirsən? Güvelərin payı azdı-nədi? Taryelin bildir Mosqovadan alıb gətirdiyi qasdum o sandıqda qəttəzə durur həle.

Bəyəm səhbət qastum səhbətidi? Mən şüyümündən yana deyirəm.

Səfali müəllim bayaqkı o biməzmun sözü az qala bir də deyəcəkdi, amma demədi. Bu hində, nədənsə, o üstü şəkilli kitab — Bakıdan üzü bəri — Səfali müəllimin gözünün qabağına geldi və şəkildeki qaraqaş, qaragöz, qarabıq kişini xəyalında bir də yaxşı-yaxşı canlandırıandan sonra Səfali müəllim ömründə birinci dəfə belə bir (olduqca mübahisəli!) fikirlə razılaşmağa məcbur oldu ki, yəqin o Folknerin özü də bu dünyyanın son derəcə “naxal” adamlarından biriymiş.

Səfali müəllimin çamadanına öz antaqonist münasibətini heç cür dəyişmək istəməyen Xızır kişi mismiriğini sallayıb oturmuşdu. Tərlan arvad o tərəfdə — ərik ağacılarının dibində, toyuqların yanındaydı. Ancaq Səfali müəllim o tərəfə baxmaq istəmirdi, çünki o qurmızımtıl dağ da o tərəfdən, o iki ərik ağacının arasından görünürdü və guya o tərəfə baxsaydı, o dağ Səfali müəllimə yenə nəse xoşagelməz bir şey deyə bilərdi.

— Yaziq bacımı da, demək orda basdırın — Bakının kafırlarının arasında. — Xızır kişi xeyli misib oturandan sonra, nəhayət, başını qaldırdı.

— Yox, kafırların niyə? Müselman qobiristanlığında basdırışım. — Səfali müəllim uşaç kimi sevinə-sevinə dədi.

— Kafir beyəm tek urusdan, ermənidən olur? Kafırlıq millətə-zada baxmir, bacoğlu, insanın xisətində olur kafırlıq. O bakıdakıların dillərin qanmaq olmur. O turvizordan biri də bizdedi. Axşamlar baxıram hərdənbir. Qansertdərin-zadın başa düşürəm, ancaq dediklərindən heç bir mətləb qanamırıram. O Iranın, Türkiyənin radyoda dediyindən yənə adam azdan-çoxdan bir şey qana bilir... Mən o Qobiçovı da lap yaxşı başa düşürem, nə olar urusca danışanda.

Xızır kişi axırıncı sözdən sonra yerindən dik ayağa qalxdı, yənə üzünü Səfali müəllimin çamadanına sarı tutdu. Ancaq bu baxmaq o baxmaqdan deyildi. Xızır kişinin o çamadana budəfəki baxmayı açıq-ashkar o deməkdi ki, səhbət bitdi, çamadanını götürüb gedə bilərsən və isteyir əlli il yox, lap yüz əlli ildən sonra gəlseydin, mən sənnən bundan artıq danışası deyildim. Onun sorakı sözləri də Səfali müəllimin o çamadan baredeki müşahidəsinin dürüst olduğunu təsdiq elədi:

— Qoqan gelən kimi gətirəcək yorğan-döşəyi. Eyvanda lastraduška (raskladuška!) var. Üstünə keçi dərisi salmışam, yorğun olsan, uzan dincəl. Qoqan bir qab qatıq da gətirər — günorta çörəyinən ycyərsən. Axşam xörəyimiz olsa, sənə də pay göndərəcəyəm...

O çamadanla dayısığıldən öz dədə-baba evinocən necə gedib çıxmağı Səfali müəllimin bir o qədər də yaxşı yadında qalmamışdı. Amma halqasına əl boyda dağdağan çubuğu taxılmış o qapını açıb, öz dədə-baba evinin həyətinə girendə xiyabanda gördüyü yanmış, saralmış ot, inən belə yetmiş iki il də yaşasa, yəqin ki, Səfali müəllimin heç vaxt yadından çıxmayaçaqdı. Axi o ot eynilə həmin ot idi, Pərvərdigara! O yuxuda o Soferlə Səfali müəllim niyə məhz bu otun üstündə güloşmışdı... Bir də — o Qoqan — De Qoll... O Qoqan Səfali müəllimin təsəvvüründə belkə o Taryelin özündən də diri qalmışdı, canlı qalmışdı... Səfali müəllim o həyətə girəndən beş-on dəqiqli keçməmiş qaça-qaça özünü yetirdi. Şala bükülü yorğan-döşəyi eyvanın qabağına tullayıb, özünü xiyarlığa verdi. Qoyun-qoltuğunu xiyarla doldurub, xiyanın bir yekəsini də əlində gəvələyə-gəvəleyə Səfali müəllime yaxınlaşdı.

— Dayı nə olar, on manat ver de... Gedib dükandan babama piçənni alacağam. — Elə də ərkə dedi ki, elə bil zalimin balası gözünü açandan Səfali müəllimi bu həyətdə görmüşdü. Pulu qoparandan sonra da biçliyindən-kəleyindən qalmadı: — Qorxma, dayı borcunnan çıxacağam — dağa getsem, sənə kəklik yumurtası gətirəcəyəm.

Buzbulağa gəldiyi günün ele birinci gecesi Səfəli müəllim anası Sərən arvadı yuxuda gördü. Özü de Buzbulaqda yox, Buzovnada. Məsələ beləydi ki, instituta girəndən sonra Səfəli müəllim, hələ sentyabr ayından, Bakıda özünə bir münasib iş axtarmağa başlamışdı və o işi tətəbə yoldaşlarından birinin köməyile Buzovna stansiyasında elektrik qatarlarına bilet satan kassada tapmışdı. Axşam saat 5-dən gecə saat 12-yəcən kassada oturub, həm biletini satırdı, həm də rahatca dərslərini hazırlayırdı. Hətta kefinə düşəndə, hərdən yarım saatlıqla, bir saatlıqla kassanı bağlayıb, plaj yolunun ağızındaki restoranın bufetində işleyən Sima ilə mirt vurmağa da gedirdi. Qızın əsl adı Səmayə idi, ancaq özü öz adını Sima qoymuşdu, ele o ad Səmayəyə yaraşırırdı da. Səfəli müəllimin Səmayədən yaman xoşu gelirdi. Ele qızın da, deyəsən, Səfəli müəllimə meyli vardi. Bir dəfə sözleşdilər ki, şəhərdə Sabunçu vağzalının qabağında görüşsünlər; əvvəla, ora xatircəmlik idi – şəhərdə onları kim tanıydırdı. İkincisi də, Sima şəhərdə yaşayırırdı, her gün električka ilə Buzovnaya gedib-gəlirdi... Ancaq Sima o görüşə gelmedi. Simanı o vağzalın qabağında düz üç saat gözləyəndən sonra Səfəli müəllim električkaya minib, suyu süzüle-süzüle Buzovnaya qayıtdı. Bununla da məsələ qurtardı. Düzdür, lap evlenəndən sonra da o Simanı görəndə həmişə Səfəli müəllimin ürəyi esirdi, amma yəqin ki, belə olmayı yaxşıydı: bufet, restoran adamından Səfəli müəllimə arvad çıxmazdı.

O kassada işe düzələndən sonra gecələr Səfəli müəllim ele o kassada gündüz növbəsində işleyen buzovnalı Əzizağa kişiñin evində qalırdı. Maaşı pis deyildi – o vaxtin pulu ilə ayda nağd min yüz manat pul alırdı. Bundan savayı, o kassadan da Səfəli müəllimin elinə, beşdən-üçdən, hər gün əlavə pul gəlirdi. Və Səfəli müəllim hər şeyi ölçüb-biçib axırdı belə qərar qəbul eddi ki, Sərən arvadın Buzbulaqda qalmağına daha heç bir ehtiyac yoxdur, onun – öz oğlu dura-dura – gedib qardaş qoltuğuna siğınmağı heç insafdan da deyil. Üstəlik, Əzizağa kişi də bu işi yüz faiz bəyenirdi, hətta Səfəli müəllimin tek qaldığı balaca otağı, anası gələndən sonra, daha böyük bir otaqla dəyişməyə hazır idi. Bir sözlə, instituta girdiyi həmin o birinci il, hələ heç qış da düşməmiş, Səfəli müəllim gedib Sərən arvadı Buzbulaqdan getirdi. Sərən arvad, lap az vaxtda Əzizağa kişiñin özü ilə də, arvadı Mələkxanım, qızları Heyransa və Zərnigarla da dil tapdı, qaynayıb-qarışdı. Və bundan bir müddət keçəndən sonra Buzovnanın yarısı Sərən arvadın birçeyinə and içməyə başladı.

Ancaq məsəlonin belə bir pürsüklü tərefi də vardı: Əzizağa kişi Zərnigardan qabaq böyük qızı Heyransanı əre vermak istəyirdi. Xasiyyətdə, sir-sifətdə Heyransa bəlkə Zərnigarın özündən də üstün idi, qəşəng idi, amma heyif ki, şikəst idi. Qolunun biri o birində xeyli bacaydı. Daha doğrusu, Heyransanın bir əli cə bil biləkdə yox, dirsekdə bitmişdi.

Zərnigarla evlenmək məsələsini öz aləmində çoxdan həll eleyib qurtarmış olsa da, Əzizağanın, Mələkxanımın xatirinə, bir də o şikəst Heyransanın üroyunu sindirməməq üçün, Səfəli müəllimə qalsa, bəlkə bu variantla da razılışardı. Amma Sərən arvad bərk dayandı: “O Heyransa da, – dedi, – özü kimi şikəstdən-zaddan birin tapıb gedər. Qız alırıq, bütövünü alaq da, neynirik qol yarım qızı... Hələ şikəstliyi bir yana, əmcəyinin altında kəklik yumurtası boyda yekə bir ziyili də var: qara, tüklü, nataraz bir şeydi – hamamda öz gözümnən görmüşəm.

Və Səfəli müəllimin bu gecə Buzbulaqda gördüyü yuxunun, Qoqanın dediyi, həmin o “kəklik yumurtası” əhvalatiyla – lap uzaqdan-uzaga olsa da – ele bil nəsə bir əlaqəsi vardi. Daha doğrusu, Heyransa əhvalatiyla, çünki Sofalı müəllimin yuxuda gördüyü buydu ki, Əzizağa kişiylə Mələkxanım sözü bir yerə qoyub, toy gecəsi Zərnigarın yerinə, Heyransanı gətirib bəylə gelinin otağına salmışdır. Bir qolunu çarğatının altında bərk-bərk gizlədə-gizlədə Heyransa otağın ortasında dayanıb, məzlmə-məzlmə Səfəli müəllime baxırdı və Səfəli müəllim bilmirdi ki, neynəsin: durub bu saat bəy otağından çıxıb getsin, qalib seherin açılmasını gözləsin, yoxsa Zərnigarın yerinə Heyransanı arvadlığa götürüb, birdəfəlik öz taleyi ilə razılaşın... Və belə bir çıxılmaz vəziyyətdə Sərən arvad Səfəli müəllimin dadına çatdı: əvvəl, Zərnigarı iteləyə-iteləyə içəri saldı, sonra Heyransanın qolundan yapışib, eşiye çıxartdı; Xızır kişiñin səsine oxşayan qart səslə: “Mən o Qorbiçovu lap yaxşı başa düşürəm, – dedi. – Ancaq bu kafir müsəlmanın heç bir işindən baş açammiram...” Və bərkden qapını çırpıb getdi.

Səfəli müəllim diksinib, yuxudan ayıldı. Gördü ki, hər yan süd kimi ay işığıdır. Gördü ki, Qoqanın gətirdiyi kiloluq qatıq bankası döşəmenin bir yerində böyrü üstə yixilib və açıq pəncərənin qabağında – o bankanın yerində bir qara pişik oturub, öz əmolinə görə böyük xəcalet hissi keçirir.

Aylandan sonra Səfəli müəllim səhərəcən yata bilmədi. Bir tərofdən – dünyani ağızına götürmiş ağappaq ay işığı, bir tərefdən – bu

dünyada heç kəsə benzəməyen Sərən arvadın parlaq siması, sürəti. Sərən arvadın heç vaxt yaddan çıxmaması sözü də, eməli də çox idi. Ancaq onun bir eməli də çox idi. Ancaq onun bir eməli ləp tarixə yazılımlı şey idi: Şüvələnda, Ətağanın qəbrinin qabağında atəşin nitq irad eləməyi... Söhbət köhnənin söhbətiydi. Səfali müəllimin Bakıda hökumətdən ev alıb, Buzovnadan ailelikcə şəhərə köçdüyü vaxtdan beşaltı il keçmişdi, ya keçməmişdi. Rena da hələ uşaq idi, məktəbdə oxuyurdu. Bazar günlərinin birində yiğisib hamılıqla Buzovnaya Əziz-ağa kişiye qonaq getmişdilər. Qayıdan baş hardansa Zərnigarın ağlına yerləşdi ki, oralarda bir doyunca gəzib-dolanıb sonra şəhərə dönsünər. Denizin qıraqıyla gəzə-gəzə axırda gedib Şüvələnda Ətağanın qəbrinin üstünə çıxdılar. Qəbrin başına xeyli arvad toplaşmışdı. Gəlib-gedənə Ətağanın başdaşını öpdürüb, özlerinə nəzir yiğirdilər. İş elə getirmişdi ki, o başdaşını Rena da öpməli idi. Ancaq hələ qız təzəcə əyilib, ağızını o daşa vurmaq istəyirdi ki, Sərən arvad əlini daşın üstünə qoydu və Rena daşın əvəzine nenesinin əlini öpəsi oldu. Və o arvadlara da elə bil bu lazım idi. Hamısı ağız-ağıza verib, Sərən arvadı dinsizlikdə, babiliqdə ittihad eləməye başladılar. Və gözünə döndüyüm Sərən arvad birdən-birə coşdu, nə coşdu: "Matusqlar! Donuz eti yeyənlər! Siz nə qanırsız imam nədi, peyğəmber nədi. Yiğisib

burda molla bazarı açmışız – heç arvaddan da molla olar?.. Peyğəmbər sümüksüz balığı haram buyurub, amma siz yeyirsiz, tixırsız onu. Hələ üstündən utanmaz-utanmaz barmağınızı da yalayırsınız. Mənim uşağıım niyə öpməlidи o daşı – ona gündə yüz adamin ağızı deyir. İsteyirsiz uşaq öpsün onu, sonra gedib sarılıq azarı tutub yorğan-döşəyə düşsün?.. Bəs bunun dərsin kim oxuyacaq? O gün həndəsədən "üç" veriblər, oturub ağlayıb sehərecən. Siz heç bilirsiz – həndəsə nədi?.. Qəzet-kitab oxumursuz, bari o radyoya qulaq asın. O radyoda heç bir dəfə deyən olub ki, gedin qəbiristanlığının daşların öpün, sonra da qarı-nağısına düşüb iyələndirin şəhərin havasın? Harda deyiblər belə şeyi?.. Özünüzün bir cüllüt ağılıca ağız yoxdu, di gel ki, ders vermək isteyirsiz ağıllıqlara. Tfu, molla tör-töküntüsü!.. Bunnarın vid-fasonuna bax: siz heç adama da oxşamırsız, ay yazıqlar, çapqala, safsara oxşayursuz!..” – Bir sözlə, Sərən arvad o arvadlara elə bir “həndəsə” dərsini verdi ki, yazıqların düz on dəqiqə gözü bərələ qaldı.

Sərən arvadın dünyada iki şeydən xoşu gəlmirdi: bir molladan, bir də Sovet hökumətdən. Elə öləndə də sözünün üstündə bərk durdu: –

Yasına molla-zad gətirmiyəsən. – dedi. – Ölümü də aparıb Buzovnada Əzizağaynan Mələkxanının yanında basdırarsan. Yaxşı carnahatdı buzovnalılar, esl insan elə onnardi. NÖŞÜN Kİ... (ömründə, Buzbulaq ləhcəsindən savayı heç bir danışıği adam danışığı saymayan Sərən arvad buzovnalıların hər kəlməbaşı işlətdiyi o “nösün ki”ni söz yox, özünün Buzovna camaatına olan dərin hörmət və ehtiramına “əşyayı-dəlil” olaraq – ölüm ayağında – dilinə (gətirmişdi).– Nösün ki, onlar (yəni buzovnalılar) bu hökumətin qayda-qanununa tabi olmur...

Buzbulaqda olduğu o ayyarında Səfali müəllim çox yuxular görüb, bu dünyamın çox işlərini üreyində döne-döne götür-qoy elemişi; sanki həle heç başlamamış qurtarmaqdə olan yetmiş iki illik bir ömrün acısından da, şirinindən də – həmin o ayyarın vaxtin payına düşəcək qədərində – bol-bol dadmışdı. Və axırda belə bir qərara gəlmişdi ki, uşaqlığı və cavallığın ilk dövrünü nəzəre almasan, ötüb keçən ömründən insannın yadında demək olar ki, heç nə qalmır. Qalandan da, elə şey qalır ki, onun bir rişəsi – tilişkəsi haradasa yene uşaqlığın üstünə gedib çıxır. Məsələn, amerikalı professor Nil Armstrongun Aya uçmağı. Bu hadisə Səfali müəllimin yetmiş iki illik həyatında ona görə əlamətdar hadisələrdən biriydi ki, o Ayın barəsində Sərən arvad bir vaxt Səfali müəllime dünvanının en gözəl nağıllarını danışmışdı. Səfalinin – belkə

lap ana südü əmdiyi vaxtlardan – Sərən arvadın dilindən eşitdiyi o nağıllarda Ay bir gözəl-göyçək oğlan, Günəş mələk kimini bir qız idı və yer üzündə – otdan, yoncadan tutmuş, uca çinar ağaclarınacan – nə varsa, hamısı o iki aşiq və məşuqun sevgisindən yaranmışdı. Sapsarı günəbaxan onların ilk övladıydı – ona görə hemişə göye baxırdı. Qırpırmızı dağ lalesi də göydəki o sevgidən doğulmuşdu və o qırpırmızı dağ lalesi ona görə hemişə gece yumulub, sehər açılırdı ki, onun Günəş anası ona yalnız sehərər döşündən süd verirdi... Sonra Səfali süddən kesilmişdi. Böyük məktəbə getmişdi və söz yox, bilməşdi ki, Ay oğlan deyil. Ancaq onun bir vaxt ana südü ilə bir yerdə əmdiyi o nağılların havası, rəngi, işığı bu dünyadan necə çekilib gedə bilərdi, hara çekilib gedə bilerdi?.. Və Səfalinin – o sapsarı günəbaxanla, o qırpırmızı dağ lalesilə eyni vaxtda bu dunyanın havasından, rəngindən, işığından süd emən efsanəli-nağılli xəyalı sonralar o Ay-Oğlani bir laleli-günəbaxanlı Ay-Dünyaya çevirmişdi. Və beləcə illər uzunu dunyanın en duru çayları Ayın səthindən axmışdı, otun en yaşılı, ağaçın en ucası orda bitmişdi, insanların en yaxşısı o yaşıl çəmenlərdə, o uca

ağacların altında gəzib dolanmışdı; Aymən masmavi sularında bir vaxtı Səfəli müəllimin gəmiləri üzmüdü.

Və həmin o “Apollon-11” kosmik gəmisinin aya uçduğu gün yada salanda indi Səfəli müəllimin her şeydən çox özünə acıçı tutardı, çünki o gün, yəni 21 iyul 1969-cu il tarixdə o zaman Baksovet tərəfdə yaşayan Səfəli müəllim evdən çıxıb, o Qoburnat bağlı ilə üzüaşığı dəniz sahilinə – gəzməyə üz qoymasayıdı, bəlkə o dəhşəti də heç vaxt öz gözüyle görməyəcəkdi və eger onu öz gözüyle görməsəydi, bəlkə o sarsıntı da Səfəli müəllimin ömrünün, necə deyerler, qıraq-bucagından sakitcə sürüşüb xata-bələsiz ötüb keçəcəkdi. Əlbəttə, bir şeyin barəsində min dəfə, milyon dəfə oxumaq, ya eşitmək onu bircə dəfə gözəl görməyin yerini vermez. Və o gün o Qoburnat bağında, İçərişəherin qala divarının dibindəki çayxananın iri ekranlı, rəngli televizorunda Ayda qapqara tozdan savayı heç nə olmadığını Səfəli müəllim öz gözlərile görmüşdü. Nil Armstrong skafandrdə, o tozun-torpağın içinde eşələnirdi. “Apollon-11” yuxarıda, onun başının üstündə vertolyot kimi fırlanırı. Səfəli müəllim o qara toza baxırdı və anası Səren arvadın, Buzbulaqda, odun sobasının “durbalarından” hər yaz çırılı tökdüyü qapqara qurum Səfəli müəllimin gözünün qabağına gəlirdi: Elə bil ləp Nuh əyyamından bəri buzbulaqlıların qış uzunu yandırıqları bütün sobaların qurumunu aparıb, her yaz Aymən üstünə boşalmışdır...

O gündən etibarən, dünya Səfəli müəllimin nəzərində qabaqqı sırrını-sehrini yavaş-yavaş itirməyə başlamışdı. Bu dünya yaman yoxsullaşmışdı, yazıqlaşmışdı, üstəlik, o dünyaya olan ümidiñ də elə bıl rəngi solmuşdu, işığı yoxa çıxmışdı. Gecələr Azərbaycan filologiyasının yolunda göz yağı əridib, gündüzlər gedib institutda rektorluq cləmək də bu hadisədən sonra Səfəli müəllimin nəzərində mənasız bir şeyə çevrilmişdi. Bundan sonra Səfəli müəllimde nəinki səmanın sonsuz zənginliyinə və qalaktikanın sehrliliyinə, hətta yalan olmasa deyərdim ki, Səren arvadın müdrikliyinə və zərnigarın yaxşı ana olmağına da əvvəlki inam qalmamışdı... Sonra: Yəməndəki o əhvalat, Nuhbala, Renanın Leningradda o gürcü familyalı qoca yəhudiye əre getməyi... Bütün bunlar, Səfəli müəllimin təsəvvüründə, cini bir zencirin müxtəlif halqlarıydı və o zəncirin bir ucu birbaş gedib düz o 21 iyul gününə birləşirdi. Hər dəfə göye baxıb Ayı görəndə – o qara tozdan, qara qurumdan savayı – Səfəli müəllim Əli Ziyannın gözündəki o şeytanı, o şeytana papiş tikən Nuhbalanı və gözünün ağı-qarası

yeganə övladı Renanı yada salmağa çoxdan vərdiş cləmişdi. Buzbulaqda ise elə ki Ay çıxdı, onu görmək üçün göye baxmağa ehtiyac yox idi. Orada, evdə-esikdə, her yerdə Ay özü adamı axtarıb-tapırdı. Ağacı, dağı-daşı gəydən yero, yerdən göye sözə-söhbətə çağırırdı. Ay işığının ləp coşub-daşlığı gecolərdə hətta quşlar da yuvalarında rahat yata bilmirdi. Elə öz həyetindəki cəviz ağacının baş budağında yuvası olan qoca qarğanın ah-nalesi belə vaxtlarda, neçə dəfə Səfəli müəllimi diksindirib, gecənin şirin yuxusundan ayıltmışdı...

Amma, bir tərefdən baxanda, o Buzbulaqda Sofali müəllim çox rahat idi. Onun bu kənddəki rahatlığını beş-on gün həmin o Taryel pozmuşdu. Bir dəfə Xızır kişi gecə “tirvizorda” SSRİ xalq deputatı şeyxüislam Allahşükür Paşazadənin islam fundamentalizmi barədə imperialist dairələrin uydurduğu şayiələrin ifşasına həsr olunmuş çıxişına qulaq asıb, sübh tezden – həlo heç xoruzlar banlamamış – Səfəli müəllimin başının üstünü keşdirib, respublika hökumətinin acınacaqlı veziyyyəti barədə söylədiyi ateşin nitq ilə onu, yəni Səfəli müəllimi bir qeder narahat eləmişdi. Bir də, yeni-yeni iqtisadi tələblər irəli sürməklə, Səfəli müəllimi rəhmətcəsinə tam müflisləşdirmək məqsədi güdən o bic-vələdüzna Qoqan hərdən tətil elan edib, həyəti suvarmağa gəlməyəndə və Səfəli müəllimin özü, beli ciynine qoyub, o suyu həyətə bağlamağa gedəndə, küçədə, kəndin arvadları arabır Səfəli müəllime diyan tutmuşdu: “O belin sapından elə niye yapışmışan, Səfəli müəllim, deyirsən birdən elivi dişleyər?” “O panamamı niye başından çıxartmırısan, olmuya qorxursan gün düşər üzüvə?” “Şalvarını yaxşı dūymələ, Səfəli müəllim, bülbülü qəfəsdən uçurdarsan...” – Belə vaxtlarda o arvadlar Səfəli müəllimdən nəinki əlli il Bakıda yaşamağının və institutda on il rektor, iyirmi il professor olmağının, hətta məşhur ədib və böyük ictimai xadim Əli Ziya ilə haçansa dost olmağının, onunla bir təyyarədə uçub, bir mehmanxanada qalmağının, onunla bir təyyarədə uçub, bir mehmanxanada qalmağının, artıqlamasıyla, açığını çıxardılar. Ancaq belə şey həftədə-on beşdə bir dəfə olurdu: o su – dədə-baba qanunu ile o həyətin payına düşəndə. Qalan vaxtlar Səfəli müəllime heç kəs dəyiş-toxunmurdu; gündüz həyətdə dumələnib, qəzetdən-kitabdan oxuyub, vaxtını keçirirdi. Gecələr əvvənda oturub, Aya-ulduza tamaşa eləyirdi. Ürəyi bərk darixanda isə Səfəli müəllim həmin o amerikalı professor Nil Armstrongla şirin söhbətə girişirdi.

- Axşamınız xeyir, cənab professor!
- Axşamınız xeyir! Buyurun, professor, eşidirəm. – (Səfəli müəllimin də professor olduğunu Nil Armstrong bilirdi).
- Səhhətiniz necədi, Nil? Siz Aydan qayıdanan sonra Amerikada vəziyyət necədi?
- Normal! Normal! – yənə Nil Armstrong yumşaq kresloda oturmuşdu, ayaqlarının hər ikisini qaldırıb stolun üstünə qoymuşdu və o Nil Armstrongun qabağında yənə viski şüşəsi vardi.
- Nil! Cənab Nil! Hörmətli Nil! Axi mən o Ayın o gündə olmağına hələ də inanamıram!
- İnanın, inanın, yoldaş Səfəli! Ayda həyat yoxdur. Ayda toz torpaqdan savayı heç nə yoxdur!
- Yəni heç bir ot-zad da yoxdur: yoncadan, yarpızdan, bənövşədən?
- Yoxdur, professor, heç qıyağotu da yoxdur.
  - Bəs deyirlər orda dağlar var?
  - Var. Dağ çoxdur. Ayın səthi əsasən dağlardan ibarətdir.
  - O qədər dağ ola, üstündə bir dənə də lalə bitməyə – belə şey heç mümkündürmü, Nil?
- Nil Armstrong viski qədəhini dodağına toxundurub, yere qoydu.
- Olur, – dedi. – Belə də olur. Siz bir vaxt dördmərtəbəli mehmanxana binasının beşinci mərtəbesinin olmağına da şübhə eləyirdiniz. Sonra gördünüz mü, varmış o mərtəbe?!
- Gördüm... – Səfəli müəllim az qala ağlaya-ağlaya dedi. – Yaman gördüm, Nil. Elə şeyi bir də görməyi Allah heç düşmənimə də göstərmişsin.
- Səfəli müəllimin ah-zarından Nil Armstrongun xoşu gəlmədi.
- Mən burda bedbinliyə qapılmağa heç bir əsas görmürem, yoldaş Səfəli, – dedi. – Həyatda hər şeyi görmək lazımdır. Cənabinə ərz olsun ki, mən özüm Nyu-Yorkda Beynəlxalq Ticaret Mərkəzinin yerləşdiyi yüz on mərtəbeli binannın yüz on birinci mərtəbəsində olmuşam, hətta orda bir neçə dəfə cənab Rokfellerlə bilyard da oynamışam.
- Olar, olar. – Səfəli müəllim səsi titrəyə-titrəyə dedi. – Ayda gezip-dolanın bir adam üçün yüz on birinci mərtəbədə bilyard oynamaq nə çətin işdi ki... Ordan, Nil, Yer necə görünür?
- Hardan? Yüz on birinci mərtəbedən?
  - Yox, Aydan, Ay planetindən.

– Bağışlayın. – Ayaqları yenə stolun üstündə olsa da, cənab Nil əsl professor nəzakətli dilləndi. – Aydan yerə baxmağa bir o qədər də imkan olmadığından. Vaxt dar idi. Ancaq Aya səfərimdən üç il əvvəl "Cemini-8" adlı dranduletde Yerətrafi orbitdə başmaq seyri elədiyim vaxt ordan yerə çox baxmışam. Xüsusən sizin ölkə o vaxt kosmosdan çox gözəl görünürdü.

– Havaxt? 66-da?! – Səfəli müəllim hədsiz maraq içinde xəber aldı, çünki onun Yəmen səfəri də, deyəsən, o dövrə təsadüf eləyirdi.

– Görəsən, bizim ölkə ordan – o kosmosdan indi baxsan necə görürən?

– Pis! Çox pis! – Əhvali birdən pozulmuş Nil ayağının birini stolun üstündən götürüb yerə qoydu və eyni vaxtda həm fars, həm ingilis, həm rus dilində ucadan əlavə elədi: – Bəd! Bəd! Plaxoy! Otşen plaxoy!

– Niyə, Nil? Bu ölkə niye birdən-birə bu günü düşdü? Siz bilərsiz, siz belə şeyləri yaxşı bilərsiz, çünki necə olsa, başqa planetdə olmuşuz.

– Bunu bilmək üçün, professor, başqa planetdə olmağa ehtiyac yoxdur! – Bu dəfə Nil çox sərt cavab verdi, üstəlik, bayaq yerə qoduğu qızını qaldırıb tezədən stolun üstünə aşındı: kapitalist damarı tutanda o, həmişə belə eləyirdi. – Sizin ölkədə hakimiyyət başına yeni tipli rəhbər gelib və bu rəhbər əvvəlki rəhbərlərdən çox-çox uzaqqorən olduğun üçün ölkədə belə bir vəziyyətin yaranması tamamilə təbiidir.

Səfəli müəllim küsülü uşaq kimi doluxsunub, pərt halda başını aşağı saldı, çünki yeni rəhbərliyin məhz uzaqqorənliyi barədə dünya ictimaiyyətinin yekdil rəyi Səfəli müəllimin heç ürəyindən deyildi.

– Uzaqqorənlilik, demək, buymuş: yüzminlərə günahsız insanların göz yaşı – ağsaqqal kişilərin, ağbircək arvadların, körpə balaların ahaməlesi! Talanlar, yanğınlar, qətlər – iyirminci yüzilliyin axırında tonqallı, qanlı-qırğınlı orta əsr inkivizisiyast!.. Yox, Nil, bu məsələdə mən sizinlə heç cür razlaşma bilməyəcəyəm. Vur-tut beşcə ilin içinde ölkədə hər şeyin qiymətini azı on dəfə qaldırıb, tekçə insanın deyərini bu qədər ucuzlaşdırın o yeni tipli siyasetin uzaqqorənliyinə inanmağa şəxsən mənim halım yoxdur, Nil!.. Bu cür komssomol uzaqqorənliyini biz elə əvvəller də çox görmüşük.

Astronavt çəşmişdi. Səfəli müəllimin bu ateşin, alovlu sözlərini eşidəndən sonra, deyəsən, Nil uzaqqorənlilik və humanizm barədə əvvəlki dünyagörüşünü dəyişməyə hazırlaşdı. Xeyli fikirleşəndən sonra:

– Mən sizinlə tam şərīkəm, – dedi. – Sizin indiki rəhbərliyin uzaqqorənliyinin bir tərəfi, söz yox, pioner-komsomol hərəkatına bağlıdır.

Buna görə də, Amerikadakı mühacirlərin böyük əksəriyyəti onun reformalarına hələ də ciddi şübhə ilə yanaşır. Hətta, o saqqallı Soljenitsinin özü də, Rusyanın işıqlı geleceyinə ümid bəsleyən ən ağıllı adamların doxsan faizi bu saat dərin depressiya içindədir. Margaret Tetçerin kosmetik proqnozlarına çox da ehemiyət verməyin.

Səfali müəllim eməlli-başlı sevindi, çünkü məşhur astronavtin komsomol barədə dedikləri onun da yüz faiz üreyindən idi.

– Düz buyurursunuz. Mən o Nuhb... komsomolu lap yaxşı tanıyıram. Bunların bircə məqsədi var, Nil: adamın dünən kim olmayı bu gün yadından çıxın. Adı, familiyası, dədəsinin adı, hətta hansı azuqəyle qidalanmayı da. Məsələn, bax elə o Brejnev'in vaxtında donmuş oti dükandan alan yox idi. Mal əti – iki manata, qoyun əti – bir manat doxsan qəpiyə. Indi kimin yadındadı ki, bizim Sovet dükənində da bir vaxt belə-bəlo maraqlı işlər olub. Bəlkə beş-on veteranın yadında qalmış olar. İndi, bu yeni tipli rəhbərin iş başına gəlməyinin hələ heç beş ili tamam olmayıb, məsələn, sosiskanın nə rəngdə olmayı yavaş-yavaş camaatın yadından çıxır. Bu gün-sabah, çox mümkündü ki, məsələn,

Armstronq viski qoymadı, viskinin son damcıyacan içib, ivansayağı əlinin dalı ilə ağzını sildi. Sonra yerinə oyleşib, üz-gözünü elə mənalı-mənalı turşutdu ki, elə bilindi, Sinsinnatti universitetindəki minden çox tələbənin, hamısına bir yerdə, mühazirə oxuyacaqdı.

Ancaq Səfali müəllim öz həmkarına o mühazirəni oxumaga imkan vermədi.

– Cənab Nil! Hörmətli professor! – dedi. – Sizdən acızanə surətdə xahiş edirom: o Sumqayıt sözünü bir də heç yerdə demeyin. Sosiskanı deyin, Nuhbalanı deyin, ancaq o sözü, ne olar, bir də dilinizi getirmeyin.

Bu yerde Nil Armstrong göy gözlərlə Səfali müəllimə elə pis-pis baxdı ki, elə bil keçmiş ayyamlarda Vaska Zərnigara baxırdı.

– Siz bununla nə demək isteyirsiz, yoldaş Səfali?

– Vallah, billah, cənab Nil, mən heç bir şey demək istəmirdəm. Bu barədə sizə yalnız məsul yoldaşlar obyektiv fikir deyə biler. Ancaq bizim olduqca vicdanlı yoldaşlardan biri o sözü eşidəndə yaman əsəbilik keçirir. Əvvəller “Gəncə” adı geləndə yaziq həmişə qarın ağrısına düşərdi, indi Sumqayıt sözünü eşidəndə, nədənse sarılıq azarına tutuhur. Yoldaşın

pendirin, balığın, çiyəlek mürəbbəsinin və badımcan kürüsünün rəngi də xalqın yaddaşından tamamilə silinib getsin... Bir zamanlar bizim ölkədə adamlar bir-birinə salam verəndə heç vaxt qabaqcadan milletini soruşturmazdı, inanırsınız mı, Nil? Indi kimin yadındadı bu? Əlbəttə, yene bəlkə beş-on nəfər veteranın yadındadır. Mən, inanıram, Nil. Inanıram ki, bu ölkə həmişə bələ qalmayacaq. Vaxt gələcək, o dükənlərdə yenə sosiska, pendir, çiyəlek mürəbbəsi və badımcan kürüsü satacaqlar. İnsan insana salam verəndə qabaqcadan milletini soruşturmacaq: eynən durğunluq dövründə olduğu kimi!.. Ancaq o sosiskanı və salamı kimin ayağına yazacaqlar, hansı müdrik və uzaqgören siyasetin parlaq qəlebəsi sayacaqlar? Əlbəttə, Qorbaçovun və Perestroykanın. Evi yanın, özü yanın, dədəsinin goru yanın, körpəcə balası gözünün qabağında doğram-dogram doğranan, vətonindən, yurdundan-yuvasından həmişəlik didərgin düşən o yüz minləri heç kəs heç kəs dən soruşturmaq, Nil!.. Budur, Nil, yaddaş oyunu! Indi, bildinizmi, komsomol uzaqgörenliyi nə deməkdir?

– Oruell! Corc Oruell! – Yumşaq kreslədan ayağa qalxıb, birdən-birdə belə haray-həşir salmaqdə, deyəsen amerikalı professor Səfali müəllimin ikinci monoloqundan da çox razı qalmışdı. – Lenin! Nep!.. Mədəni inqilab! Kolxoz! Sosiska! Nuhbala! Sumqayıt!.. – Nil

sehəhetini qorumaq lazımdır, çünkü ölkəyə çox lazımlı adamdır. Xalqlar dostluğu mövzusunda bir sıra fundamental məqalələrin müəllifidi. Əsl-kökü komsomoldandı. Ancaq kino sahəsində də ciddi xidmetləri var.

Nil Armstrong:

– Mən o adamı lap yaxşı tanıyıram. – dedi. – Papuaslardandı!

– Papuas?! – Səfali müəllim eșitdiyinə inana bilmədi. – Siz, professor, yoqın ki, populist demək isteyirdiniz.

Səfali müəllim böyük astronavtlə mübahisəyə girişmək istəmədi. Bir müddət müsahibəni dayandırıb, xəyalında – papuasların qədim məskəni Melaneziyadan tutmuş, bizim yeni sosialist qəsəbəsi Şüvelanakan – dünyanın yarından çoxunu gezib dolanandan sonra onun (yəni Səfali müəllimin) üz-gözünü elə bil gənəşin lap gur yerindən bir dünya işıq gəldi:

– Nil!.. Deyirəm: o Səren arvad kaş ki, sağ olaydı, Nil!.. Papuasi-popolistli – bunların hamısını bir böyük qəbiristanlığı yığıyadı və sümüksüz balıq tıxan bu bisavad matuqlarla bir yaxşı həndəsə dərsi keçoydı!..

Dünyanın hər işindən xəbəri olan zarafatçı, hazırlıqavab Nil Armstrong Səfali müəllimin nə demək istədiyini bu dəfə də çox gözəl başa düşdü.

– Yez! Yez! – dedi. – Səren arvad!.. Karoş!.. Otşen, otşen karoş!..

Burada, sözsüz ki, söhbəti bitirmək olardı. Ancaq gecədən hələ çox qalırdı. Buna görə də Səfəli müəllim müsahibənin mövzusunu

müəllim Səfəli müəllim olmazdı – əger o yaş eski və kakaşka səhbatilə Nil Armstrongun yaxasından əl çeksəydi; hərlədib-fırladıb yenə

– Bir necə söz də Əli Ziya barədə, Nil. O toxumun bioloji və psixoloji mahiyyəti barədə nə deyə bilərsiniz?

– Yaxşı toxum deyil! – Nil Armstrong başını dolandırıb yan-yörəsinə baxdı: elə bil tüpürməyə yer axtarındı. Sonra, olduqca müəmmələ bir səslə: – Bu səhbət yalnız ikimizin arasında qalmalıdır! – dedi. – Mən o vaxt Ayda olanda, ayaqüstü, Marsla Jupiterə da baş çəkdirim. O toxum orda da var. Marsda nisbətən azdır, ancaq Jupiterdə...

– Allah! Allah! – Səfəli müəllimin ah-zarı, deyəsən, təzədən başlanırdı.

Nil Armstrongunu vaxtında görüb, o ah-zarın qabağını alınağa çalıdı.

– Ancaq bizim Şimalı Amerikada o toxumdan bu saat bir dərəcə də yoxdur. Axırıncısı Qes Xoll idi, onu da bu yaxınlarda pensiyaya göndərdik... Bəlkə başqa sualınız da var, professor?

– Var! Var!.. – Səfəli müəllim birdən-birə yaman mandraja düşdü, yəqin elə bildi ki, müsahibi durub getməyə hazırlaşır. Ancaq, əslinə qalsa, astronavtdan soruşmağa elə bir vacib sev qalmamışdı: Səfəli

– Nil! Cənab Nil! Bəlkə siz təsadüfən Ayın pis yerinə düşmüsüz. Bəlkə Ayda ayrı yerlər də var: laləli, günəbaxanlı, bənövşəli yerlər?..

Böyük astronavtin hər biri göy üzünün bir parlaq ulduzuna bənzəyən mavi gözlərində yenə kainatın tanış, temiz, schrli təbəssümü peydə oldu.

Nil Armstrong:

– Var! – dedi. – Var!.. Kainatın ən duru çayları, çeşmələri Ayın səthində axır... Ancaq, nə etməli, yoldaş Səfəli, biz bu rəcl həqiqəti hələlik dünya ictimaiyyətindən gizlətməyə məcburiyət. Prezidentimizin məsləhəti beledir... Oruell! Sərən arvad!.. Toxum məsələsi, aydın-dırırmı, professor?

– Aydırımdır. Elə aydırımdır!.. – Səfəli müəllim nehayət rahatlandı, dərindən nəfəs aldı, çünkü Ayın toz yığnağı olmayı onu heç cür qane elemirdi; dünya vətəndaşı Səfəli müəllim istəirdi ki, Ayda da çaylar axınsın, gəmilər üzsün, orda da günəbaxan, lalə, bənövşə bitsin. İsteyirdi ki, Ayda da həyat olsun, insan olsun və o insan Yerdəki insandan xosbəxt yasasın...

"Bu badələri içək Səfibalanın sağlığına!" "Mən onu, deyib, çox istəyirəm, ancaq o, (yeni Səfəli müəllim) tərs adamdır, ekoistdir, fatalistdir, maksimalistdir, idcalistdir - məni başa düşmək istəmir..." Və o sağlığı deyondən sonra Əli Ziyanı guya o badəni son damcısınanacan içib və oturub hönkür-hönkür ağlayıb...

...Bəli, bu dünyada belə-bele qoriba işlər çox olur. Sən hələ təsədüfə bax ki, elə mən də, bulvarda, Səfəli müəllime məhz o vədələrdə rast gəldim. Əli Ziyanın o "tost" ehvalatını təzəcə cəidən Səfəli müəllim o gün elə bir halda idi ki, atalar dəmişkən, biçaq vursan, qan çıxmazdı. Səfəli müəllimin o hali mənə də böyük təsir elədi. Gecəni o qədər pis yatdım ki, səhər duranda hekayətimizin yeni fəslü üçün ad tapmağa da heym olmadı. Bu da işdir: öz dərdin dura-dura özgənin dərdin, çəkesən?

Nə isə...


### Beşinci fəsil

#### ADSIZ FƏSİL

Zuğulbaya gəldiyi gündən düz bir həftə keçəndən sonra, axşam-tərəfi, Səfəli müəllim yeməkxananın qabağındakı avtomat telefondan qonşusu Loraya zəng elədi və aldığı ilk xəbərdən o qədər sarsıldı ki, qonşunun - səsi titrəyə-titrəyə - şəhərdə baş verən digər hadisələr barədə dediklərinə bir o qədər də həvəs göstərə bilmədi.

TARYEL gəlməşdi. Bakıdaydı. Lora arvad Səfəli müəllimin Leninqradada, qızının yanına getdiyini o Taryelə azı on defə desə də, o gədə, o qapıdan yeno el çekmirdi. Gündə düz üç defə - səhər, günorta və axşam - Loranın qapısının zəngini basırdı, Səfəli müəllimin Lenin-qraddan gəlib-gelmediyini soruşdurdu.

- Oy, oy, kakoy ujas, Safalı!.. Gəlin, qalmayıñ orda, səhər dağılır. Çto zdes tvoritsya, Safalı!.. Ujas! Ujas! O, boje, kakoy ujas! - Telefon dəsteyinin içində Loranın ah-nalesi ərşə qalxmışdı. Ancaq bu ah-nalenin səbəbini Səfəli müəllim bir o qədər də yaxşı dərk eloyə bilmirdi, çünki o, Zuğulbaya gəlməmişdən də Bakıda, Domsovetin yanında hər gün mitinq olurdu, indi, vur-tut bir həftənin içində, görəsen, şəhərdə təze nə hadise baş vermişdi.



- Nə olub axı, Lora? Şəhərdə nə olub ki?.. Bəlkə heykəli uçurdublar? - Səfəli müəllimin zəngin fantaziyası bu dəfə, nədənsə, Əli Ziyanın Domsovetin qabağındakı o heykəlindən o yana getmədi.

- Yox, Şaumyan ordadı hələ. Yerindədi. Ancaq, deyirlər, dünən aparıb bir yeko it bağlayıblar ora. Pamyatnikin pryamo ayağına. Ax, svoloçi, kakiye eti svoloçi naşı yerevanskiye natsionalist! Oni, oni vo vsem vinovatı...

- Onu demirəm, Lora. O biri heykəli deyirəm: Domsavetin yanındakını. - Nədənsə, Səfəli müəllim telefonda rəhbərin adını çəkmək istəmirdi.

Və yəqin buna görə Lora arvad onun sualına səhih cavab vero bilmədi.

- Hansı? Yox... Bilmirəm. Eşitməmişəm... Heykel-pamyatnik k çyortu, Safalı, jivix lyudey jalko.

- Eto verno. No Lora ne nado nervniçat. Hər şey yaxşı olacaq, qorxmayın... - Səfəli müəllim səmimi inamla dedi. - A etot, kak yeqo... arvadın da getirib?

- Yox. Görməmişəm. Deyəsən getirmeyib.


Səfəli müəllim hələ telefonun dəsteyini yerinə asmamış, ürəyində qəti qorar çıxardı ki, yaxın vaxtlarda Zuğulbadan heç yana getmə-yəcək və yeno, azı bir həftə, hətta şəhərə zəng-zad da eləməyəcək, çünki Taryelin Bakıda peydə olmayı bir yana dursun, Loranın səsindeki o ah-nalədə də Səfəli müəllimi Bakıya çəkəsi heç bir maqnit-filan yox idi.

Ancaq bundan üç-dörd gün keçəndən sonra Zuğulbada bərk xəzri qalxdı. Buludu, tozu, donizi, ağaç-budağı bəşcə dəqiqliyin içinde bir-birinə qatıb-qarışdırı. Və ele o bəşcə dəqiqliyin içinde - Səfəli müəllimin də tarazlığı pozuldu, ehvalı yaman qarışdı; o külekde, tufanda Səfəli müəllim özünü güc-bəla avtomat telefonə yctirib, əlləri ese-ese Lora arvadın nömrəsini yiğdi.

- Alyo! Kto eta?.. Qavarı da, çəvo malçış!

Ses kişi səsiydi, arvad səsi deyildi. Və demək olmaz ki, bu səs Səfəli müəllim üçün Lora arvadın səsindən çox yad idi, ancaq cəsərətlə demək olar ki, hər halda dünyanın ən doğma səsi də deyildi: TARYEL!..

Səfəli müəllim dəsteyi asdı. Ancaq ağılına heç bir pis fikir getirmədi. Düşündü ki, yəqin Taryel, az bir vaxtin içində, operativcəsinə öz



işini görə bilib: Loranın dilini təpib, qılığına girib, onun cürbəcür ləziz xöreklərinin de dadını-tamını biləndən sonra Lora arvadın yanında lövber salıb – Səfəli müəllimin Leninqraddan qayıtmasını gözləyə-gözleye – orada kefini çekib, könlü isteyəndə arabir telefonu da cavab verir. Hətta Səfəli müəllim bir də zəng eləsə, dəstəyi mütləq Loranın özü götürəcək. Amma Səfəli müəllim bir də zəng elemədi. Havaya baxdı, dənizə baxdı, göydəki tozqarışq buluda baxdı və birdən bu qərara geldi ki, daha Zuğulbada qalmağın heç bir mənası yoxdur. Özünü otağa salıb tələm-tələsik şey-şüyünü yığışdırı və o küləkdə-qiyamətde birbaş avtobus dayanacağına təref yürüş elədi.

Səfəli müəllim evinə çox gec çatdı: saat on ikiyə qalırdı... Liftdən çıxanda əvvəl Loranın qapısının zəngini basdı. (Bilirdi ki, Lora tez yatan deyil). Lora arvaddan heç bir səs-səmیر çıxmadı. Səfəli müəllim öz menzilinin qapısını açdı və dəhlizin işığını yandıran kimi, elə oradaca – qapının ağızında donub qaldı.

Dəhlizde – telefon aparatının yanında – bir qalaq qəzet-jurnal! Biri açıq, biri bağlı – iki konvert. Bunları bura kim getirib qoymuşdu, axı Zuğulbaya gedəndə o, qonşuya yalnız poçt qutusunun açarmı vermişdi...

Səfəli müəllim, heyrət içində, otaqları bir-bir gözdən keçirdi: heç yerde heç bir deyişiklik gözünə dəymədi. Bayırda çıxıb, Loranın qapısının zəngini basdı, yenə heç bir səs-səmirsənmişdi... Səfəli müəllim qayıdıb, qəzet-jurnal qalmağının üstündəki konvertlərə baxdı: bağlı konvert Leninqraddan – Rənadan gəlməşdi; açıq konvertin üstündə, benovşayı mürəkkəble: "Uvajayemomu Safəli-muallimu ot Lori" sözləri yazılmışdı, konvertin içində qoşa, kərpici dəftər varağı görüñürdü. Ve Səfəli müəllim o varağı konvertin içindən elə təzəcə çıxartmaq istəyirdi ki, kimse bayırdan qapiya açar saldı. Qapı açıldı və Taryel içəri girdi.

– Gəlmisinən, dayı? Sı piriyedəm! – Taryel dodaqlarını qabağa uzatdı, ancaq dayısının üzündən yox, başının tərəfəndən, yumurta sanısı boyda, yeganə dəz yerdən öpəsi oldu, çünki Taryel Səfəli müəllimdən çox hündür idi, bir də o, ağızını qabağa uzadanda, Səfəli müəllim lazımı cəldlik göstərib, başını aşağı əyə bilmədi.

– Sen hardan tapmışan mənim qapımın açarın? – Qəzet-jurnalı bağına basıb, telefonun yanında durmuş Səfəli müəllim bu sözleri elə təngiye-təngiye dedi ki, elə bil hər sözü deyəndə bir pudluq daş qaldırırdı.

– Qayıtdırdım da, dayı, açar qayıtdırmağa nə var? Zamoku deyişdirmədim. Dedim, birdən gələrsən, evdə olmaram, qapıda avara qalarsan. – Taryel altdan-altdan Səfəli müəllimin üzünə baxdı və orada nə gördüsə, başını aşağı salıb, bir müddət fikirleşmeli oldu. – Nədi ki, dayı? Düz hərəket eleməmişəm? Bilirsən, qorxdum e, dayı. Ağlıma pis şey gəldi. Dedim, birdən, Allah göstərməsin, Leninqraddan qayıdıb, naxoşlayıb-eləyərsən, bilən olmaz... Ara yerdə millətimiz biyabır olar. Özün bilirsən ki, belə şey üçün bu sahat düşməniz milyon verər. Nədi, nədi, bir evdən iyənmiş qoca ölüsündən-zaddan təpib, bütün dünya mətbuatında car çəksinlər ki, Azərbaycan milleti tamam qoxuyub çıxır sıradan!..

– İndi xatircəm oldun ki, ölməmişəm? – Səfəli müəllim, deyəsən, məsələni keşkin qoymağa hazırlaşırdı.

– Bə nə?.. Bilirsən, dayı, necə sevindim o gün: içəri girib, görəndə ki, sen Leninqraddasan.

Səfəli müəllim:

– Cox sağ ol, – dedi. – İndi zəhmət olmasa, o açarı qaytar ver özümə.

– Neynirsən? Səndə var da, açar! – Taryelin iri gözleri heyretdən bərələ qalmışdı.

Dəhlizdən otağa keçib, Nuh əyyamından qalma, köhnə divanın üstündə oturdular.

– Buranı aldım da, dayı, məni təbrik eləyə bilərsən! – Taryel Lora arvadla Səfəli müəllimin mənzillərini biri-birindən ayıran şərqli divarı göstərdi. – Qonşun lap razı getdi, qorxma. Moskvaya getdi. Bir qoca bacısı var orda – həştəd beş yaşında. Deyir: o da tek arvaddı, bir yerde, deyir, yaxşı olacaq bizim üçün. Biletin-zadın da özüm təşkil elədim, bu sahat Moskvaya üç yüz manata bilet tapılmışdır. – Taryel pençeyinin döş cibindən bir uzunsov kağız çıxardı. – Budu e, orderi, dayı! Bu gün RİK-in sədri şəxsen öz əliyənə yazıb verib. Öz adımadı. Terlan nənəmənən De Qollun da adın bura yıldızdırımdı ki, sora milletimizi sevmeyənlər işin içindən iş çıxartmasınlar.

– Əcəb! Əcəb!.. Eşq olsun millətinə sevənlərə! – Səfəli müəllim sidqi-ürəkden dedi, ancaq məlum olmadı ki, o bu sözləri, konkret olaraq, kimin ünvanına deyir: De Qollun, Terlan arvadın, yoxsa o orderi yananlarını.

Əlindeki orderə bir müddət məhəbbətle baxandan sonra Taryel orderi qatlayıb cibinə qoydu. Gözucu Səfəli müəllime nəzər yetirdi və

yenə məhəbbət dolu gözlərile, indi də qarşısındaki divara tamaşa eləmə-yə başladı.

— Deyirəm: bu divarı da bu günlərdə, bir sinif kimi ləğv eləyek getsin, necə deyirsən, dayı? Yaxşı olar da genişlik olar... Genişlik yaxşı şeydi, düz demirəm, dayı?

— Bəli! Bəli! Elədir ki, var! Genişlik yaxşı şeydi. Lap əla şeydi genişlik! — Deyəsən, bunu da Səfəli müəllim dedi, amma öz səsile yox! Bu sözleri Səfəli müəllim Taryelin, Qoqanın, Tərlan arvadın, ya da (lap uzağı!) Əli Ziyənin səsile dedi, — çünki o orderi Taryelin əlində görəndən sonra Səfəli müəllimin özü olmayı və öz sesilə danışmayı, sadəcə, mümkin olan şey deyildi və Səfəli müəllimin bu dünyada yaşadığı o yetmiş iki il də — belə şeydən sonra — heç cür insan ömrü sayıla bilməzdi.

Taryel ayağa durdu:

— Gedim sənə yemək getirim, dayı! Hər şey var xaladelnikdə. Nə istavirsən gedim orası — Görünür Səfəli müəllimin genişlik baradə

— Ala, apar. Mənə lazımlımadı. Verərsən o bişli bəylərdən birinə.

— Saqqallı bəylərə versəm olmaz? — Sən demə, Taryeldə də humor varmış.

— Bişliya ver! — Səfəli müəllim ciddi, amiranə səslə dedi. — Saqqallı nə qanır viski nədi? — Və Taryelin arxasında qapını bərk-bərk bağlayandan sonra olduqca mücərrəd bir söyüş söydü: — Kirlilik!..

Səfəli müəllim qayıdır divanda əyloşdı. Əvvəlcə Loranın məktubunu oxumaq istəyirdi, ancaq, nədənsə, onu bir tərəfə qoyub, Lenin-graddan gələn bağlı konverti açdı.

Məktubu Rəna, kiçik qızının dilindən, rusca yazmışdı: “Деда, милый мой дедушка, ласточка моя незабвенная! Ты уже совсем забыл про меня, даже писем не пишешь. Ты же обещал летом приезжать к нам, а поехал в какую-то деревню. Я очень соскучилась по тебе. Мама Рена тоже очень скучает. А наш папочка недавно ездил в Лондон. Он привез тебе очень хорошую электро-

как-будто ничего не случилось. Даже улыбку подходящую себе подобрал, как американские президенты. О, ужас, Сафалы, что и говорит, так мог поступить с людьми только ставропольский мужик. А ваш племянник, дорогой Сафалы, оказался не таким уж злодеем, каким я его себе представляла. За мои две комнаты он дал мне целое состояние, целых семь тысяч денег. Эти деньги мне на всю жизнь хватит. Он и билет мне достал на самолет. Даже контейнер заказал, чтобы я могла отправить в Москву кое-что из своих вещей. Вашим племянником я осталась очень довольной, дай бог ему здоровья. А вашу почту он вам передаст. Извините, что я вас не могла дождаться. Прощайте, дорогой, глубокоуважаемый Сафалы. Сейчас поздняя ночь, а завтра ранним утром я уезжаю. Спасибо вам за все.

*Лора, ваша соседка".*

Сәфали мүәллим vәrəqi cırıb tullamadı, onu soliqe ilə bükübü, həmişəlik saxlamağı lazımlı bildi, çünki iyirmi ilin qonşuluğundan Sәfali mүәllime qalan vur-tut o ikicə kərpici dəftər vәrəqiydi.

O gecə Sәfali mүәllim üçün çox müsibət bir gecə oldu və ömrünün ən dəhşətli yuxusunu da Sәfali mүәllim elə o gecə gördü: Ayın səthində – suyu qurumuş dəniz yatağına bənzər – qaramtlı, bozumtul çökək bir yer. Orda-burda – tozdan, qurumdan ibarət qapqara dağlar, təpələr... Ve qocalmış, düşgünləşmiş, saçını-saqqlanı uzadıb, keşise-dərvishə dönmüş Nil Armstrong – həm əl arabasına, həm uşaq kolyaskasına oxşayan – Sovet "Lunaxod"unda harasa ölü daşıyırdı. Astronavt hər-dən yorulub otururdu. Ayın qapqara tozuna bulaşmış nimdaş şalvar və penceyinin hər cibindən bir şüşə "Ağdam" şərabı çıxarıb və hər şüse-dən düz bir qurtum içib, təzədən işə başlayırdı, çünki suyu qurumuş dəniz yatağına oxşayan o çökəklilikdə ölü çox idi, o ölürlər Nil Armstrong-un sanki gözünə durmuşdu və elə bil onların hamisini daşıyıb qurtarmağın onszu da mümkün olmayacağıni bildiyindən, Nil Armstrong o cür dökük və ümidsiz görünürdü.

Bələ bir müsibəti yuxuda görəndən sonra yəqin ki, hər bir adam bu dönyanın gelocayı barədə çox bedbin fikirlərə düşə bilerdi. Ancaq (Allah ona qəni-qəni rəhmet elesin!) Sərən arvad bu dəfə də Sәfali mүәllimin yaman dadına çatdı. "Oğul, – dedi, – yuxuda uzun saç-saqqal xeyir-bərəkətdi... Ölüm – rahatlıqdır, xoşbaxlıqdır. Yuxusunda ölü görənin ömrü on il uzanır, – dedi, – oğul!" Və gecənin məchul bir vədəsi soyuq tər içinde yuxudan oyanan Sәfali mүәllim anasının

səsini eşidib az-maz özünə gəlsə də, o dəhşətli menzərəni, xüsusən üstündə qapqara hərflərle "SSSR" yazılmış – el arabasına və uşaq kolyaskasına oxşayan – o Ayda gezen Sovet aparatının rəmzi yozumunu da heç cür qulaqardına vura bilmədi. Kim bilir, belkə belə bir müsibət də bir vaxt dönyanın başına gelecekdə: quru dəniz yatağı və saysız-hesabsız insan cəsədi!. Səfali mүәllim buna inanmaq istəmirdi. Ancaq özünün evvəller də heç cür inanmaq istəmədiyi çox şeylərin sonralar həqiqətən baş verdiyini yadına saldıqca, o yuxunun qarası böyük sürətlə Səfali mүәllimin bütün əzalarına yayılmağa başlayırdı, onun əliaayağı get-gcdə yerdən-göydən tamam üzülürdü.

Dünyanın bəzi-para işlerini qabaqcadan görmək, öz-özlüyündə, belkə də elə bir böyük qəbahət deyildi. Ancaq baxır – harda, haçan və hansı məmləkətdə... O kolxoz həngaməsi hələ lap təzə-təzə başlayanda, o həngamənin indisini məgər Xızır kişi görmürdü? Göründü, lap əla göründü. Nəyə görə Sərən arvadın Sovet hökumətinin heç bir işindən gözü su içmirdi – söz yox, ona görə ki, o da qabağı görürdü; bilirdi ki, elə dinsiz hökumətin axırı gec-tez mollaların parlaq qələbəsi ilə qurtara bilər... Amma Xızır kişiyyə və Sərən arvada bu dünyada qulaq asan kim idi və Səfali mүәllimin indicə yuxuda gördüyü o müsibət kimin nə vecinəydi...

O yuxunun qara-qurasını otaqdan qovub çıxartmaq üçün Səfali mүәllim durub işığı yandırmak istədi. Durdu, amma işığı yandırmadı; fikirləşdi ki, birdən Taryel işığı görüb gəle biler.

Ehmalca qapını açıb balkona çıxdı. Qəribəydi; külək tamam kəsmişdi. Hava lap təzə-təzə işıqlanmaq üzrəydi. Şəhərin üstündə gecəylə gündüzün qarışığından ibarət – çənə, sisə bənzər – boz, ölü bir hava dayanmışdı.

Evi Domsovətə çox yaxın olsa da, Səfali mүәllimin balkonundan Domsovət görünmürdü. Ancaq o Domsovətin qarışısındaki böyük meydandan arabır ah kimi, naşa kimi göyo ucalan insan nəfəsini Səfali mүәllim açıq-aşkar eşidirdi. O, hələ Zuğulbaya getməmişdən, o adamlar ordaydilar; gündüzlər mitinq keçirdikləri o meydanın gecələr, mordmərdənə, keşiyini çekirdilər... Üreyi azadlıq eşqilə çarpınan vətən balaları... İndi, səhərə yaxın o adamların yorğunluqdan, yuxusuzluqdan – elə bil neinki ucadan şürə deməyə, heç astadan danışmağa da heyi qalmamışdı. Onların yalnız nəfəsi eşidilirdi. O nəfəs gecəylə gündüzün qarışığından ibarət – çənə, sisə bənzər – ölü havanı hər-dən

elə bil tərpədirdi, titrodirdi, havadan vahimə iyi gəldi. Balkondan qayıdanda, otağın alaqqaranlığında, Səfəli müəllimin gözü kitab rəsindəki o üstüşəkilli kitaba sataşdı və dayanıb şəkildeki qaraqaş, qaragöz kişiye xeyli baxandan sonra Səfəli müəllim axırdı bu qərara gəldi ki, dünyanın böyük yazıçısı Uilyam Folkner buzbulaqlı Xızır kişiye ne qədər oxşayırsa, ceynən bir o qədər də buzovnalı Əzizəga kişiye oxşayır. Bu yerde Səfəli müəllimin, nədənsə, söyüş söyməyi gəldi.

— Kirlikir! Kirlikir! — deyə, bu mücərrəd sözə Səfəli müəllim bu gün ikinci dəfə üsəyinin qəzəbini birtəhər soyuda bildi. Sonra əlini uzadıb o kitabı qətiyyətə rəfdən götürdü. Çünkü indice — lap birdən-birə Səfəli müəllim bu qərara gəlmişdi ki, haçansa Rənanın Leninqraddan getirdiyi o kitabı, elə günü bu gün mütləq Leninqrada göndərmək lazımdır.

### *Altinci – axırinci fasil*

#### VASKANIN TAPILMAĞI

Ancaq o gün kitabı Leninqrada göndərmək üçün Səfəli müəllim poçta getmədi. Özü də ona görə yox ki, o kitab evdə Renadan nece olسا bir yadigardı, xatirəydi və yaxud Sofalı müəllimin gözü o kitabə elə öyrəşmişdi ki, ondan həmşəlik ayrılmış indi ona çətin gelirdi... Ona görə ki, Ay və Nil Armstrong barədə o musibət yuxunu gördüyü — elə həmin gecənin səhəri — hava bir balaca işıqlanan kimi, Səfəli müəllimin ağlına birdən-birə bir təzə fikir gəlmişdi və o fikri həyata keçirməmiş, Səfəli müəllim bu dünyada heç bir iş görmək niyyətində deyildi.

... Şəhər dağılırdı. Hər yerde tətil idi. Bakı camaati nə ki var, Domsovetin qabağına yığılib, orada səhərdən axşamacan mitinq keçirirdi... Domsovet Butır türməsinə oxşayırıdı. Mərkəzi Komitə Ağdam bazarına, Nazirlər Soveti Şəki hamamına bənzəyirdi. Baksovet Smolniya çevrilmişdi. Və Smolniya çevrilmiş həmin o Baksovetinsə uzun, alaqqaralıq dəhlizlərində Səfəli müəllim neçə vaxtdan beriydi ki, əsir-yesir idı.

Məsul yoldaşlardan biri zəngi basıb, katibəsini çağırıldı.

— Priyomnuda çox adam var? — dedi.

— Yox. Elə o kişi. O DƏLİ KİŞİ. Dördotaqlı evini birotaqlıya dəyişdirmək istəyən.

Məsul yoldaş dərindən ah çəkdi:

— Eh, dünya, dünya! — dedi. — Çarxın dönsün, a fələk! — Və yumruğunu var gücü ilə stola endirib, yanıqlı-yanıqlı elavə elədi: — Dəli bəzik, malışka, o kişi dəli deyil. Heç bilirsən nə kişi nə! Mənə institutda dərs deyib o kişi. Yaxşı ki, bilmir, indi yadından çıxmışam. Eto velikiy ucyoniy. Samorodok. Sovest natsii!.. Dördotaqlı kvartiranı bir-oتاqlıya dəyişməyə nə var. Özü də mərkəzdə, şəhərin prestijini yerində. Başqası olsa bir saata dəyişər o evi, hələ yüz min də nağd puł alıb qoyar cibinə. Ancaq o kişi, görürsən, elə eləmək istəmir. İstəyir her şey hökumətin qanunuynan olsun. Po zakonu, po sovesti, po spravedlivosti, ti eto ponimayeş? Net, koneçno ne ponimayeş. Nu i ne nado! — Həyəcanlanmış məsul yoldaş canı-dildən alını ovxaladı. — Sluşay, bilirsən də, bu bazar harda yiğisiriq?.. Pirşağıda. Nuhbala Nuhiyeviçin daçasında. Kajetsya, ya tebe uje ob etom qovorıl.

— Net. Vı mne niçeqo ne qovorılı.

— Görürsən də, malışka, yavaş-yavaş skleroz oluruq bu mitinqlərin, piketlərin, zabastovkaların əlindən... Demək: özün, Seva, Roza, bir də — Aynurkaya bu sahat zəng eləyərsən, nəm-nüm eləsə, Tomani götür. İki nəfər bəylərdən olacaq, bir nəfər de Moskvadandı. Molodoy mayor, villyity krasavets. Beləsini Aynurka görməyib şəc vaxt. Orannı adamı. Moskvadakı dənizqırığının. Ploşad Dzerjinskoqo, yasno, malışka? Rus deyil, müsəlmanın lap xalisindəndi. Adı da — TARYEL. Şota Rustaveli: “Vityaz v tiqrovoy şkure”. Dərisin məktəbdə oxumusən. Test eqo oçen vliyateñny general... Cavan, sütlü oğlandı, malışka, amma jukdu: dollara tuqrik deyir! — Məsul yoldaş əlini pencəyinin döş cibinə saldı: elə bil cibindən nəsə çıxarıb göstərmək istəyirdi. Ancaq heç nə çıxartmadı; əlini tez cibindən çekib, məsuliyyətli başını qaşdı.

— Tuqrik! Oy kak interesno! Viydu, seyças je Aynurke pozvonyu.

— Katibə sürətlə qapıya təref addımladı.

— Podojdı. — Məsul yoldaş dedi. — Ya tebya proşu, malışka, ora gələndə o finski dezodorantı sürtmə canıva. Ondan Vyettam mazının iyi gəlir. Məndə allergiya verir o zəhrimər. — Və dayanıb, bir qədər fikr-leşəndən sonra, qəmli-qüssəli bir səsle, lap astadan elavə elədi: — O kişi

gör ordadırsa, deynən qəbul qurtarıb bu gün. Sabah gəlməz inşallah. Əger sabah da gəlsə, deyərsən mən yoxam burda. Moskvadayam, xaricdəyəm, cəhennəmdəyəm, bir sözlə, burda yoxam...

Ancaq Səfah müəllim orda yox idi. Mesul yoldaşın qəbuluna düşməkden bu gün də ümidiyi itirmiş Səfah müəllim Qoburnat bağı ilə üzüaşağı yavaş-yavaş bulvara tərəf gedirdi.

Hava nə bir o qədər tutqun, nə də sən deyən açıq idi. Zavodların, fabriklerin heç biri işləmədiyinə görə, havadan dənizin duzlu suyunun turşməzə iyi gəlirdi.

Yenidənqurma ehval-ruhiyyəsi Qoburnat bağında da hər addımda hiss olunurdu. Müqəddəs azadlıq ehtiyacından və Əbdürrehman Vezirovu döymek arzusundan gözlerinin içi də, çölü də alışib-yanan bir dəstə vətənpervər qadın – yolun o tərəfi ilə növbəti piket əməliyyatı keçirmək üçün – Mərkəzi Komitənin binasına tərəf gedirdi... İyirmi beş-otuz yaş arasında, otuz-qırx nəfər – peysərini balta kəsməyən qolu-zorba cavan oğlan hədsiz sevinc və fərəh içinde Qoburnat bağındakı iri-iri daş fiqurları itəleyib ağızı üstə yerə yixmaqla məşğul idi. Bağın lap aşağı tərəfində bir bülük qələm, firça və mizrab uстası yuxarıdakı iki budağı olduqca xoşagelməz bir şəkildə çarpazlaşış, xəcabənzər fiqur əməle gətirmiş dekorativ palid ağacını Azərbaycan Yəzicişər İttifaqının Rəyasət Heyəti və Rəspublika Mədəniyyət Nazirliyi Kollegiyasının bu yaxınlarda qəbul elədiyi birgə qərara əsasən – dibindən kəsməyə girişmişdi.

Bulvara çıxıb, bakılıların "Venesiya" dediyi kanalın yanına çatan kimi, Səfah müəllim xeyli rahatlanıb dərindən nefəs aldı. Qəribə şey idi: Dənizkənarı parkda, demək olar ki, adam yox idi. "Venesiyanın" qabağındaki ağaç-budaqlı xiyanətin o başında skamyada bir qoca arvad tek-tenha oturmuşdu: çorab toxuyurdumu, şəkil çəkirdimi – hər halda əli işdə idi. Səfah müəllim o arvadın oturduğu tərofə bir də baxdı və bir müddət gözlərinə inanmadı, çünki arvadın oturduğu o skamyanın üstündə bir pişik də oturmuşdu və o VASKAYA yaman oxşayırdı.

Birdən-bira təşvişə düşmüş Səfah müəllim, ürəyinin döyüntüsünü aşkar eşidə-eşidə, asta-asta o skamyaya tərəf getdi və o skamyada oturan arvadı o saatca tanıdı SİMA – SƏMAYƏ!.. Allah, Allah, o Səmayə elə bil heç dəyişib cəməmişdi.

– Salam! Siz!.. – Səfah müəllim xeyli əzab-əziyyətdən sonra birtəhər, bu ikicə sözü deyə bildi.

İşə bax Səmayə də onu tanımışdı:

– Səfah! Oy, skolko let, skolko zim!.. Gördüz, men Sizi nə təz tanıdım, Səfah?!

– Əvvəlcə men Sizi tanıdım. – Səfah müəllim gülümsədi və gözəci pişiyə baxdı. – Sizinkidi? Nə yaxşı pişikdi. – Səfah müəllim əlini uzadıb, pişiyin başını sigəllamaq istədi: – Vaska, xoroşiy moy Vaska! – deyə o, az qala nale çəkdi. Ancaq pişik büzüşüb, yumrulanıb, dişlərini qıçırdadıb, Səfah müəllimə bir üz gösterdi ki, Səfah müəllim öz əmelinə peşman oldu. Ustəlik, bütün bu nanecib herəkətlərindən sonra Vaska uz-gözünü turşudub, bir uzun-uzadı: – Myau! – da dedi. Yeni: rədd ol, mən səni yaxşı tanıyıram. Əger sən pişik qədri bilən olsaydın, o vaxt məni o Zuğulba viranxanada Allahuñ umuduna atıb getməzdin.

– Vaska! Kak tebe ne stidno! – Sima pişiyin ovəzinə xəcalət çəkəcəkə acıqlı səslə dedi. Və tez də sesini yumşaldıb əlavə elədi: – Bir gör haçandan biz bir-birimizi görməmişik.

– Bir dəfə görüşmüşük. On-on beş il bundan qabaq. "Nizami" kinoteatrının qabağında – yadınızdadı? Siz onda da gərək ki, Buzovnada işleyirdiz.

– Yox, mən o vaxt Zuğulbada işləyirdim. "Minzdrav"ın sanatoriyasında.

– Hə, maraqlıdı. Demək, "Minzdrav"ın sanatoriyasında... – Səfah müəllim qorxa-qorxa Vaskaya baxdı. – Dörd-beş il əvvəl... Hə, o illərde mən olmamışam orda... Amma pişiyiniz, deyəsən qocadı axı.

– Hə, qocadı. Lap kaftarlayıb. – Səmayə olini pişiyin başına çökdə.

– Başı batmış ölcək bu gün-sabah.

Vaska Səmayaya nifretlə baxıb, hirsli-hirsli:

– Myau! – dedi. Yəni: özün ölü, mənim hələ ölmək fikrim yoxdur.

– Mən də pensiyadayam – Səfah müəllim səsi titrəyə-titrəyə dedi.

– Ovladdan-uşaqdan, nevədən-zaddan da yəqin varınızdı. – Bunu Sima olduqca yanıqlı-yanıqlı dedi və onun o zamandan bəri sanki heç dəyişməmiş iri, mehriban gözleri bu yerdə birdon-bire ele bil yaşırdı da.

Səfah müəllim:

– Var. – dedi. – Bir qızım var, iki də nəvəm var. Ancaq mənənən olmırlar. Leningradda olurlar.

Və o Leningrad sözünü cəsیدənə elə bil Vaskanın başına bir qazan qaynar su tökdülər. Əvvəl, Səfah müəllimə baxa-baxa dişlərini qıçır-

dadıb, mır-mır mirildadı. Sonra, lap özünden çıxıb, skamyanı canı-dıldən cırmaqlamağa başladı.

Səmayə toxuduğu – corab ya nəydisə – büküb mille, yumaqla bir yerde sumkasına qoydu.

— Man da o vaxt oğlanları o qədar qədidiq qəbul etdiyim kimi...  
[REDACTED]

mənə bu qaldı axırdı, — Səmayə Vaskanı göstərdi və pişiyin hirslənib, lap əndazədən çıxdığını görüb, möhkəm təəccübləndi. — Buy, buna nə oldu birdən-birə. Nu, Vaska, nu, perestan!.. Bu da bu gün özünə təzə xasiyyet tapdı deyəsen.

Vaskanın necə kinli məxluq olduğunu cəvəldən də bilən Səfali müəllime pişiyin o hərəketlərinin sobəbi, əlbəttə, məlum idi. Buna görə də, Səfali müəllimin Sima ilə təlem-tələsik xudahafizləşməkdən başqa əlaci qalmadı. Üreyi Vaskadan və Semayədən heç ayrılmak istəməsə də, Səfali müəllimin özü o həndəvərdən bacardıqca tez uzaqlaşmağa məcbur oldu. Xiyabandan sürətlə aralandı və dənizin lap kənarı ilə, üzüşağı, öz evinə tərəf yol başladı.

Xuxardan — Mərkəzi Komitənin zəhərindən — gec vəlliidi. E-

Gedə-gedə Səfali müəllim fikirləşirdi ki, əgər bir də cavən olsayıdı, Zərnigarı yox, Səmayəni alardı... Fikirləşirdi ki, nə yaxşı, inqilabi yenidənqurma hərəkatına hamı birdən qoşulmayıb, hətə adamların içində pişik saxlayanı, yun corab toxuyanı, qağayıya dən verəni və kol dağında qısqasənəni da var

Səfali müəllim yavaş-yavaş evinə yaxınlaşdıqca Domsovetin yanındaki meydanın gurultusu get-gedə güclənirdi, gurlaşındı. Ancaq o səs Səfali müəllimə qətiyyən mane olmurdu. Səfah müəllimin rahat, asudə fikirləşməyinə olsa-olsa arabır Əli Ziyanın səsi manc olurdu: sürtülmüş, zəifləmiş — yağılı-yapışqanlı bir səs...

Və o səslə Əli Ziya o dörd misra şeri — yaxındanmı, uzaqdanmı — haradansa — yenə asta-asta, yasti-yasti Səfali müəllimin qulağına döşeyirdi:

Dağdı, bağdı, çəməndi —  
Hər şey həmən-həməndi.  
Bu dünya bir Yəməndi.

## HASARIN O TAYINDA

(epiloq yerinə)

Bir vaxt dünyada özgə heç nə yox idi: bir ev vardi, bir ağaclı-budaqlı həyət vardi; dağlar idi, Gürəş idi; bir mən idim, bir nənəm idi; bir də bir inəyimiz vardi ki, o da atam kimi səhər tezdən çıxıb gedərdi və axşam qas qaralanda evimizə qayıdardı.

Qalan şeylər bizim hasardan o yanda idi. Hasardan o yanda başqa evlər vardi, başqa ağaclar vardi, başqa adamlar vardi. Yekə uşaqlar vardi: balaca uşaqları döyürdülər. Qorxulu itler vardi: balaca uşaqları tuturdular, hasardan o yanda toy olurdu: adamlar çalırdılar, oynayırdılar. Hasardan o yanda yas olurdu: adamlar ağı deyib ağlaşırdılar...

Bir mən idim, bir nənəm idi, bir də atamlı inəyimiz axşamdan-axşama evimizə qayıdırı. Bir də "o dünya" deyilən bir yer vardi və hər cümlə axşamları gecələr biz yatandan sonra mənim babam da oradan gəldi. Cümə axşamları nənəm evimizi tertəmiz silib-süpürdü. Babamdan qalan qara, yun xurcunu eşikdə çırıp, evdəki mixdan asındı. Nənəm çırığımızın işığını azaldıb, atamdan xəlvət, dəhlizdə səhorocən yana-yana qoyurdu. Bunu görendə atam həmişə deyinirdi, cünki neft baha idi, oru rayondan gətirmək çətin idi, bir də atam o dünyaya inanmırı və bunu, indi, siz də bilirsınız ki, mənim atam heç Allaha da inamkırdı.

Atam balaca otağımızda öz taxta çarpayışının üstündə tek yatırdı. Biz bu yanda, böyük otaqda yatırıldıq və hər cümlə axşamları çiraq dəhlizdə, atamdan xəlvət, qorxa-qorxa yanırı. Belə gecələrdə mən də qorxurdum. Babamdan qorxurdum, halbuki, nənəmin dediyinə görə, mənim babam heç qorxulu adam deyildi. O heç vaxt bir kəsi qorxut-mamışdı, "bir kəsin toyuğuna kış deməmişdi"; indi də o bizi qorxutmağa gəlmirdi; evimizə baş çəkməyo gəlirdi; gəlirdi ki, görsün necə dolanırıq; neftimiz varmı, çörəyimiz varmı?.. Bundan eləvə, babam bir şeyi bilməyə gəlirdi: Allahın yolundan çıxmamışq ki? Və atam Allahın yolundan çıxdığına görə hər dəfə namazını qurtarandan sonra nənəm üzünü göye tutub xeyli vaxt Allaha yalvarırdı; yalvarırdı ki, atamın günahından keçsin. Nənəm mənə Qurandan sözlər öyrədirdi: bu da atamın günahını yumaq üçün idi. O sözləri deyəndən sonra mən də atam üçün Allaha yalvarırdım: – İlahi, sən adilsən, bağışla-

mənim atamı. Görürsən ki, yorgundur, nadandır, buyruq quludur – bağışla, rəhmin gelsin!

Nənəmin dediyinə görə, Allah mənim sözümü hamidən tez eşidirdi, cünki mən balaca idim, günahsız idim, hələ ciyinimdəkə məlekler alnıma heç bir günah yazmamışdım və Allah atamın günahından mütləq keçəcəkdi, cünki atam haram yemirdi, çörəyini əziyyətlə qazanırdı. Amma elə adamlar da vardi ki, Allah onları heç vaxt bağışlamayacaqdı: oğrular, əyrilər, naşükürər, məscidin divarında pis-pis sözər yazanlar, çeşmənin gözündə pintlər yuyanlar... Ancaq bütün bu adamlar o vaxt uzaqda idi, çox uzaqda – hasarin o tayında...

Hasarin o tayında məktəb deyilən yer vardi – orada tez-tez zəng çalınırı. Hasarin o tayında dükən vardi – o dükənin qabağında adamlar neftdən ötrü savaşırdılar. Hasarin o tayında çox şeylər vardi, hamısı da – uzaqda, çox uzaqda...

Bir mən idim, bir də nənəm idi. Nə o məndən sən deyən ağıllı idi, nə mən ondan o qodər avam idim. Söhbətimiz tuturdu. Xasiyyətimiz düz gəldi. Gündüzlər ağacların başında sərçələr civildəşəndə, sağsağanlar qırıldığında onların öz aralarında danışmağına mən də inanırdım, nənəm də. Axşamlar dağların dalında gün batırı; Gürəşin haradasa yatmağa getdiyinə hər ikimiz cyni dərəcədə inanırdıq. Bizim armud ağacında yuva tikmiş sağsağanın balalarını nənəm də tanıydırdı, mən də. Axşamlar evimizə soxulan kor yarasalardan nənəm də qorxurdu, mən də qorxurdum... Bircə o yanda – hasarin o tayında nənəm böyük olurdu, nənəm təəccübüllü olurdu: orada nənəm hamını tanıydırdı, mən heç kəsi tanımirdim; orada nənəm heç kəsdən qorxmurdu, mən hamidan qorxurdum.

Bir nənəm idi, bir mən idim, bir də atamlı inəyimiz hər axşam qayıdırıvəzimizə gəlirdi. Sərçələr, sağsağanlar öz dillərində danışırdılar. Gürəş dağların dalında yatmağa gedirdi. Haradasa uzaqlarda – bizim hasarin dalında yad adamlar yaşıyırdı, qorxunc itlər hürürdü. Haradasa hər gün zəng çalınırı. Haradasa dükənin qabağında adamlar neftdən ötrü dolaşırdılar. Bizim evdə neft də vardı, çörək də vardı və bunları görmək üçün hər cümlə axşamı babam "o dünyadan" gelirdi. Hər cümlə axşamı çiraq dəhlizdə qorxa-qorxa yanırı. Babamın mixdan asılmış qara xurcunu cümlə axşamları daha qara olurdu, daha qorxunc olurdu. Bir də babamın bir qara təsbehı vardi. Nənəmin bir gümüş maqqacı vardi. Bir də, o vaxtlar Sədef adlı bir qız vardi və o qız, hər üç-dörd gündən bir, gəlib o gümüş maqqacla nənəmin gözünün içindən tük çıxarırdı.

Nənəmin gümüş maqqacı günlerin bir gündənə həyetdə, alma ağacının dibində, otun arasına düşüb itdi. Mən çox axtardım, tapa bilmədim. Sonra Sədəf bacı gəlib axtardı, o da tapmadı. Qonşumuz Şayəstə xala da bir gün gəlib almanın dibində xeyli eşləndi, yene maqqac tapılmadı. Sonra nənəm oldu, aparıb basıldılar. "Həmişəlik getdi, – dedilər, – daha heç vaxt gəlməyəcək". Nənəm həmişəlik getdi, ancaq babam yenə də gelirdi. Indi bibim tez-tez bizi baş çəkirdi. Nənəmin yerinə evi süpürdü, xurcunu silkirdi, çıraqı yandırıldı. Yenə sərçələr, sağsağanlar öz dillərində danışındılar, yenə Günəş dağların dağında yatmağa gedirdi... Sonra, bir gün Şayəstə xala bizi gəldi və onda məlum oldu ki, heç nənəm də dünyadan həmişəlik getməyiib.

Şayəstə xala həyetdə divara söykenib oturmuşdu. Bibim sacda çörək bişirirdi. O yanda almanın dibində, nənəmin maqqacını itən yerde otların üstündə bir yckə kəpenək uçurdu, mən onu tutmaq isteyirdim və birdən Şayəstə xala ucadan dilləndi:

– Ora bax, Mədine! Ora bax! Əsmətdi, vallah, Əsmətdi!.. Tutma, oğlum, qoy uçsun, nənəndi, bala, maqqacını axtarmağa gəlib!..

Əvvəl mən qorxumdan otların arasında donub qaldım; birdən daş kimi ağırlaşdım, birdən qov kimi yüngüləşdim. Sonra başımı qaldırbaxdım: heç nə əvvəlkinə oxşamırdı, her şey rəngini dəyişmişdi. Nə bibim əvvəlki bibim idi, nə həyet əvvəlki həyat idi. O yanda Günəş dağlarının dağında yatmağa gedirdi, mən ömrümde elə Günəş görməmişdim. Mən dünyani heç vaxt o rəngdə görməmişdim: nə dağları, nə otları, nə ağacları...

Nənəm kəpenək idi, otların üstündə uçurdu. Uzaqda uçanda qovub almanın dibinə gətirmək isteyirdim, deyirdim: bəlkə yadından çıxıb, bəlkə maqqacın yerini unudub. Bəzən nənəm tək gəlmirdi, yoldaşları ilə gəlirdi, mən kəpenəklerin heç birinə əl vurmurdum; onlarla birgə maqqac axtarırdım... Biri vardi, biri yoxdu, dilbilən sərçələr, sağsağanlar vardi, danışan ulduzlar vardi... Hasarın o tayında yenə qorxuncitlər hürürdü. Yad adamlar neftden ötrü dalaşındılar. Yenə bizim evimizdə neft də vardi, çörək də vardi və bunları görmək üçün yenə babam gecələr "o dünyadan" gəlirdi...

Gecələrin birində yenə babam gəldi. Onda müharibə idi: nə atam vardi, neftimiz, nə də çörəyimiz vardi. O gecə babam geləndə mən qorxmadım, sevindim. "Baba, dedim, çörəyimiz yoxdur, çörək gətmisənmi?" Babam əlini xurcunun içine saldı (həmin xurcun idi,

Mixdan asılan qara xurcun). Bir gözünü baxdı, çörək tapmadı. O biri gözünü axtardı, orada da çörək yox idi. Sonra babam xurcunu silkdi: nənəmin gümüş maqqacı yerə düsdü. Sonra xurcun bir nəhəng kor yarasa olub evdə uçmağa başladı, yarasanın hər qanadı bir xurcun tayı boyda idi...

Nənəmin günlerle axtardığı maqqac, (nə qədər qəribə olsa da) mən bu yuxunu görəndən sonra tapıldım; maqqac doğrudan da orada idi, xurcunun içində idi. Mən maqqacı aparıb alma ağacının budaqları arasına qoydum və nənəm də yenə kəpenək olub gəldi, almanın dövrəsində uçdu. Ancaq, nədənse, babam bu yuxudan sonra daha heç vaxt gəlmədi. Həmin yarasa gəldi – o nəhəng yarasa: xurcun kimi qara, hər qanadı bir xurcun tayı boyda...

Günlerin bir günü mən həyatımızın qapısını açıb, hasarın o tayındakı sırlı aləmə ilk dəfə nənəmsiz ayaq qoydum. Ancaq çox gedə bilmedim, qaça-qaça geri qayıtdım. Qayıtb öz həyatımızdə, öz ağaclarımızın arasında gəzə-gəzə mən ilk dəfə nənəmsiz gördüyüüm evləri, adamları xəyalimdə dolandırdım, ağacları bizim həyetdəki ağaclarla oxşatmaq istədim, ancaq o ağaclar bizim həyetdəki ağaclarla oxşamaq istəmədilər.

Günlerin başqa bir günü o yad ağaclar bizim həyetdəki ağaclarla oxşadılar. Onlara baxa-baxa mən ürəklənib çəşmənin yanınan getdim. Orada məscidin qabağına toplaşmış adamlara baxdım: adamlar yenə də yad idilər, amma əvvəlki kimi qorxulu deyildilər. Əgər Kor İslam deyilen adam orada olmasaydı, bəlkə mən lap o adamların yanına gedə bilərdim. Ancaq Kor İslam deyilen adam orada idi. Kor İslam həmişə orada olurdu; arxasını məscidin divarına söykeyib daşın üstündə otururdu.

Kor İslamın başına həmişə uşaqlar toplaşırdılar. "İslam dayı, mən kiməm?" – deyirdilər. İslam dayı o uşaqların hamısını tanıyrıdi, əvvəl öz adlarını deyirdi, sonra atalarının adını söyləyirdi.

Günlerin bir günü mən də İslam dayiya yaxınlaşdım.

– İslam dayı, mən kiməm? – dedim.

İslam dayı təəccübləndi, hətta bir az duruxdu da. Sonra əlimi əlinə aldı. Əlini əlimə sürtdü. Barmaqlarını saydı, dırşayımi ovxaladı. Sonra İslam dayı kösöv kimi qara gözlərini çeşmeye zilləyib, harasa, – yalnız özünün gördüyü yerə baxdı. Yenə duruxdu, yenə təəccübləndi, çünkü

onun baxdığı və yalnız korların gördüyü o yerde də hələ mənim adım yox idi, çünki mən hələ heç kəs deyildim.

Sonra mən özüm öz adımı İsləm dayiya dedim:

– Sadıq – Nəcəfin oğlu.

Sonra məscidin qabağında nəçə-neçə adlar içinde hər gün mənim də adım sesləndi:

– Sadıq, Nəcəfin oğlu.

Sonra:

– Sadıq – qəşəng bala!

– Sadıq – igid oğlan!

– Mənim Sadıq oğlum!

Bu isə artıq o vaxtlar idi ki, mən dükandan çay almağa gedə bilirdim, çəşmədən su gətirə bilirdim. Mən İsləm dayiya çay alırdım, su gətirirdim və buna görə İsləm dayı mənim adımı daha bərkdən deyirdi, daha mehriban çağırırdı...

İsləm dayının həyətində bir qəşəng cövüz ağacı vardi. O həmin vaxtlar idi ki, hələ də dünyada yad adamlar vardi və yad kişilər o cövüz ağacının dibində sırlı-sırlı sözlər danışırdılar. Çəşmədən qayıdan qoca arvadlar vedrələri, güyümləri o ağacın dibində yera qoyub, üzlərini göye tutub, qəribe sözlər deyirdilər: “Kərəminə min şükür, ilahi, öz, şikəst bəndəni naümid qoymamışan”. “Sən elə yetimlərin, şikəstlerin Allahısan, mənim yetimim üçün də bir ruzu qapısı aç”.

Arvadlar bu qəribe sözləri ona görə deyirdilər ki, İsləm dayının qız ağacı dolu idi, doluluqdan az qala budaqları sınırdı. Elə illor də olurdu ki, ağacda cövüz olmurdu, ancaq vaxt elə o vaxt idi və yene arvadlar cövüzün dibində qəribe sözlər deyirdilər: “Allahın da gözü yumulubdur. Kor olub, Allah da kor olub. Taxtm-tacın dağılsın, ay Allah, sən də məzlmuların qənimisən...”

İsləm dayının cövüz ağacının səhbəti yaz açılandan başlardı, bir də payızda, cövüzlər silkiləndə, qurtarardı. O həmin vaxtlar idi ki, İsləm dayının cövüzü silkiləndə küçə adamlar dolardı -- hamı tökülfüşüb köməyə gələrdi. Cövüzləri hamidan yaxşı silkən və toyılarda hamidan yaxşı oynayan uzun Kamal hüstürək çala-çala ağacın başına dırmaşdı. Cövüzün budaqları üstündə də Kamal toyılardakı kimi oynayardı, atılıb-düşərdi və onun qaldırb-saldığı ağır zolanın altından küçəye, dolu kimi, cövüz yağırdı.

Gün əyilənəcən qızlar, arvadlar həyətdən, küçədən, arxaların içindən, otların arasından tələsə-tələsə cövüz yiğardılar, çünki evdə də iş vardi, arvadlar çay qoymalı idilər, xörək bişirməli idilər. Gün əyiləndə arvadlar çay qoymağə, xörək bişirməyə gedərdilər və yene o həmin vaxtlar idi ki, qaş qaralanacaq, qaranlıq düşənəcən biz İsləm dayıdan el çəkməzdik:

– Mən kiməm, İsləm dayı?

– Mən kiməm, İsləm dayı?

Sonra mən birinci sınıf şagirdi oldum. Ancaq sərçələr, sağsağanlar yene də öz dillerində danışırdılar. Yenə Günəş dağlarının dalında yatmağa gedirdi və yenə dünyada sırlı sözlər vardi, yad adamlar vardi.

Sonra necə oldusa, İsləm dayının qulaqları da tutuldu, ancaq bizim balaca əllərimiz onun yadından çıxmadi. Biz əlimizi qabağa uzatdıq. O, əlini əlimizə sürtdü. Barmaqlarımızı saydı, dirsəklərimizi ovxaladı, kim olmadımızı həmisi bildi:

– Sadıq, Nəcəfin oğlu!..

Sonra:

– Sadıq igid oğlan!

– Sadıq mənim balam!

Sonra, cövüz ağacının dibində sırlı-sırlı danışan arvadlar da mənim kim olmayı bildilər:

– Sadıq, Nəcəfin oğlu.

.....

– Nəcəfin oğlu Sadıq dərslerində “beş” alır.

– Nəcəfin oğlu Sadıq üzüyola uşaqdır, Allah canına dəyməsin.

– Mən qızımı Nəcəfin oğlu Sadığa verəcəyəm. Sadıq ağıllı baladır.

– Ədə, ey, Nəcəfin oğlu Sadıq, bizim itə sənmi daş atmışan?

Və sairə və ilaxır.

Bir gün dərs vaxtı məni də, beş-altı nəfər adamlı birgə sinifdən çıxarıb, məktəbin eyvanına götürdilər: biz komsomola keçmək üçün rayon mərkəzinə gedəcəkdik. Komsomola keçməyə gedənlərin içinde məndən başqa üç nəfər də vardi: Azər, Rahib, bir də Salatın; bir də Mənzər adlı bir qız idi...

O gün məktəbin eyvanında bizi əsasən üst-başımıza baxmaq üçün yığımışdılar. Mənzər hamidan qəşəng geyinmişdi, çünki onun atası

kolxozi sədri idi. Qalan uşaqların da üst-başı təmiz idi; dırmaqlarımızı da tutmuşduq, qulağımızın içini də yumuşduq; hamımızın öz ayağına görə pis-yaxşı ayaqqabımız da vardi. Bircə Salatının başşağı öz ayağına görə deyildi; o, yekə qaloş geymişdi – köhnə, cırıq; qaloş yuylmuşdu, ancaq onun üstündə qartmaq bağlamış çırkı tamam təmizləmək mümkün olan iş deyildi.

Salatının qaloşuna baxdilar. Salatın tutuldu, doluxsunqu və elə tutuldu, ele doluxsundu ki, onu bizim sıradan çıxara bilmədilər. Biz piyada rayon mərkəzine yola düşdük; şəhli-sərinli bir payız günü idi. O şəhli-sərinli payız günü Mənzər dediyim qız yolda istilənib pencəyini əynindən çıxardı və neçə oldusa, mən o pencəyi əynimə geyən kimi hava dəyişdi, payızın şəhi-sərini bir andaca çəkilib getdi. Soyuq dağlar, soyuq qayalar bir andaca qızdırı, isındırlar; dağların, qayaların üstündəki sarı işıq da birdən qırmızıya çaldı. Niyə birdən belə oldu – bilmirəm. Belkə bərk üşümüşdüm. Belkə pencəyin astarı ipək idi, yumşaq idi və mən ömrümde belə ipəklik, belə yumşaqlıq görməmişdim... Sonra mənə elə gəldi ki, Mənzərin özü də belə yumşaqdır, belə ipəkdir: əli, ayağı, hər yeri... Bu görünməmiş qız yumşaqlığı və ipəkliyi sanki o pencəkdən mənim canıma hopdu. Rayona çatanda mən pencəyi çıxarıb Mənzərə verdim, ancaq o yumşaqlığı və ipəkliyi heç vaxt canımdan çıxara bilmədim...

Rayonda Salatının qaloşuna fikir verən olmadı. Əksinə oldu – birinci onun biletini verdilər. Təkcə Rahibə bilet vermədilər, çünki Rahibin atası o vaxt türmədə idi.

Qayıdanbaş Rahib kolxozun yol üstündəki cövüz ağaclarına dırmaşdı, bağlara girib heyva yiğdi, şaftalı yiğdi; axı o, komsomolçu deyildi. Və məhz komsomolcu olduğumuza görə o gün biz ağızımız sulana-sulana Rahibə baxdıq, o “oğurluq” heyvadan, “oğurluq” şaftalıdan yemədik.

Qayıdanbaş Mənzər pencəyini əynindən çıxarmadı. Ancaq dağlar, qayalar yənə isti idilər. Dağların, qayaların üstündə yənə qırmızıya çalan işıq vardi, ipəklik və yumşaqlıq vardi...

Bir gecə, kino qurtarandan sonra, biz gözlədik, adamlar dağılışdı və mən Rahibin çiyninə çıxıb, Mənzərlə öz adımı çayxananın yanındakı çınarın gövdəsinə yazdım (orada belə adlar çox idi).

Bir gün Mənzərin atası o yazını gördü. Çayxananın qabağında mənə bir şillə çekdi. Sonra qulağından tutub, ağacın dibinə getirdi və mən o yazımı öz əlimlə pozdum.

Bir dəfə, kinodan sonra, biz yenə qaldıq. Mən çınarın lap nazik bir budağına dırmaşdım. Ay işığı idi. Yaz idi və mən çıxan budağın başında yuva tikmiş qarğanın, yeqin ki, etcə balaları vardi. Qarğɑ yuvadan çıxdı. Qarıldadı, qışqırıq saldı, qanadlarını üzüme, başına çırpdı, ancaq mən axıracan tab gətirib, o sözləri çınarın budağına yazdım: “Sadiq+Menzor”.

Mənim budəfəki yazım yarpaqların arasında payızacan gizli qaldı. Yarpaqlar töküldən yazı aşkarla çıxdı və sedrin qorxusundan daha mən çayxananın etrafında hərlənə bilmədim. Bir dəfə kolxozi bağında cövüz ağacında Mənzərin atasının girino keçdim. O məni ağacdən düşürüb sürüyə-sürüyə çınarın dibinə getirdi, oradakı adamların yanından söyə-söyə keçirdi, darta-darta idarəyə apardı və mən yalnız idarədə bildim ki, bütün bunlar o yazıya görədir!

İdarədə Mənzərin atası məni döymədi, qorxutmaq istədi, əlini telefonə atıb: “Milsəner çağıraram”, – dedi, ancaq “milsəner” də çağrımadı. Sonra o məni divanın üstündə oturdu, özü də yanında əyləşdi. Daha sədr məni nə qorxutdu, nə hedelədi; o mənimlə lap astadan danışmağa başladı, hətta bir növ yalvardı da. Dedi: “Yazmağa qızmı qəhətdi, a bala? Elə biri doxtur Əbilin qızı! Niyə kolxozi sədrinin qızını yazırsan, öz direktorunun o qoşeng qızını yazmırsan... Çayçı Qurbanın qızı indidən tutluqlarda it kimi kürsəkdədir, – dedi. – Öz gözümüzə on dəfə görmüşəm. Onu yaz. Yaz deyim kişi oğlusan. Yaz, sonra get nə yiğırsan yiğ – o kolxozi bağları, o da sən. Heç utanmırısan camaatin içində məni rüsvay eleyirsən?! Düşmənərimi üstüme güldürürsən?! Axı, sənin dədən mənim dostum idi. Elə özün də dostumsan mənim...”

Misir müəllimin qızı senin qızından gözəl deyil, sədr, dünyada ipək kimi yumşaq dağlar var, qayalar var...

Mən kövrəlib, sədrin kabinetində ağlaya-ağlaya çıxdım. O özü kabinetdə qaldı. Mən çıxanda bayraqlı adamlar yənə çınarın dibində idilər: doxdur Əbil, məktəb direktoru, çayçı Qurban, Misir müəllim. Hamısı da ayaq üstdə dayanıb idarə səmtə baxırdılar. Cır-cır Abbas üzünü idarəyə terəf tutub əl-qolunu ölçə-ölçə danışdı. O birilər qu-laq asırdılar: xəlvətcə, xism-xisin gülüşürdüler.

Bircə Aslan baba çinardan azca aralıda gözünü yerə dikib əyleşmişdi, çəliyin yərə direyib fırladırdı və arabir narazı halda başını yırğalayındı. Abbas kişi coşmuşdu. Səsini başına atmışdı. Abbas kişinin belə coşmaqları çox olurdu:

– Kendxudalar cəllad idi, hı, hı, cəllad idi! Yüzbaşilar baş kəsirdilər. Oho, qan apardı, qoymayın! Mollaları qovun, çıxarın – sizə quş başı gəitirmişik – alın, ciblərinizi doldurun. Ədalət adına – zəlalət! Seadət adına – məlalet. Zindani-məşeqqət. Cövlani-rezalət... Baxın, hezz alın, serməst olun: saldat balalarını dövrət idarələrində döyürlər. Döyürlər tifil balaları, günahsız balaları!.. Döyün, vurun, basın, kəsin, çünki dövran sizindir, çünki mayanız zaydır, zatınız qırıqdır.

Cır-cır Abbas farsca şeir dedi:

“Xaşt keçra çun nehdə memar kec,

Ta Süreyya mirəvəd divar kec!”

– Yəni bir binanın ki, özülü əyri qoyula, o bina lap Marsa da gedib çatsa, divarı əyri qalar.

Sonra o, birdən Aslan kişinin üstüne yeridi.

– Dövlet idarələrində saldat balalarını döyürlər!

Sonra Abbas kişi üzünü dağlara çevirdi:

– Tifil balaları bir ovuc cövüz üstdə döyürlər!

Abbas kişi bu sözleri çox tekrar elədi – nə olsun ki, idarədə sedr mənə heç çırtma da vurmamışdı; Cır-cır Abbas da belə adam idi, belə olmasayı, ona “cır-cır” deməzdilər ki...

Hemin gecə mən o yazımı çinarnın budağından pozmaq istədim; çıxıb budaqların arasında durdum. Düzü, qorxdum, uzağa gedə bilmədim, çünki budaq çox nazik budaq idi və aradan cəmisi bir yay, bir payız keçədə, mənim nə çəkim əvvəlki çəki idi, nə də əvvəlki cəsarətim vardi...

Hemin axşam bütün kəndə səs yayıldı:

– Qolxoş sədri, Nəcəfin oğlu Sadıqı döyüb!

Sonra çinar budağı, mənim yazım və qarğanın yuvası ilə birgə, yoxa çıxdı: budaq telefon məftillərinə toxunurmuş, – dedilər...

Sonra arvadlar çeşmənin qirağında piçıldıqları:

– Nəcəfin oğlu Sadıq sədrin qızına vurulub...

Sonra:

– Nəcəfin oğlu Sadıq qızıl medal alıb.

– Nəcəfin oğlu Sadıq Bakıya gedir.

– Nəcəfin oğlu Sadıq Bakıdan golib.

– Ba, Sadıqdı ki bu! Gəlmisən, Sadıq? Həmişəlik gəlmisən?

Qeribə hafizəsi varmış İslam dayının – elə bil gözleri əlindədir. Elə bil qoluma nişan vurub – havaxt gəlirəm, tanırı. O, əlimi uzun müddət əlindən buraxmir. Biz xeyli vaxt əlimizlə danışırıq. Mən əlimlə İslam dayıya cavab verirəm – deyirəm: həmişəlik gəlməmişəm.

Mən hər dəfə geləndə çeşmənin qirağında İslam dayıya bu cavabı verirəm. Ancaq İslam dayı o sualdan heç vaxt əl çəkmir. İslam dayıya elə gelir ki, bu çeşmənin qirağında böyükünlər bu yerlərdə həmişəlik gəde bilməzler – haçansa qayıdib gəlməlidirlər...

Çəsmənin qirağında bir vaxt burada böyükünlərin söhbəti gedir:

– Muxtarın oğlu Kamalı Moskvada görən olub. Deyirlər alverdə əli bərk gətirib. Cibindən bir dəstə iyirmibəşlik çıxarıb. Bu qədər də, deyib, kassaya qoymuşam.

– Yaqubun oğlu Rahibin deyirlər, Amerika qəzetində adı çıxb. Atomdan, deyirlər, kitab yazıb. Malades! Amma, deyir Kazının oğlu Qafarı müəllimlikdən qovublar. Tələbelərdən, deyir, pul alırmış. Boyunu sınsın, kendin adın batırı.

– Hesencanın oğlu Selman da yaman bic tərpəndi ha! Özü getdi adam oldu. Qardaşlarını da bir-bir çekdi apardı. İndi, deyir, Sumqayıtda bəy kimi dolanırlar.

Yenə İslam dayı çeşmənin qirağında, məscidin divarına söykənib oturur. Yenə onun kösöv kimi qara gözləri çeşməyə tərəf zillənir və haradasa, hansı bir uşaqsa, yəqin ki, İslam dayının qorxusundan küçəyə çıxa bilmir.

Haradasa, hansı bir uşaqsa, yəqin ki, dörslərindən “beş” alır; bəlkə adı Sadıqdır, belkə – Əlidir, Əhməddir.

– Əlinin oğlu Əhməd dərslerindən “beş” alır.

– Əlinin oğlu Əhməd üzüyələ uşaqdır, Allah canına dəyməsin.

– Mən qızımı Əlinin oğlu Əhmədə verəcəyəm, Əhməd ağıllı baladır...

İslam dayı məscidin divarına söykənib oturur; yalnız özünün görüdüyü yerə baxır, özünün görə bildiyi şeyləri görür. Yenə axşam çağları çeşmənin qirağında uşaqlar qaçışır. Axşamçağı geyinib-kecinib o çeşmənin yanından keçən Buzbulaq qızları – gəlinləri, siz heç bilirsizmi, necə qəşəng olurlar, necə qəribə olurlar: elə bil onlar da harasa, yalnız özlerinin görə bildikləri yerə baxırlar.

İslam dayı gözünü çeşməyə tərəf zilləyib durur. Doğrudanmı, o heç nə görmür? Görəsən, mümkündürmü insan olsun, heç nə görəməsin?

Kim bilir, bəlkə İslam dayı görür. İslam dayının baxdığı o yerdə, bəlkə, serçələr, sağsağanlar hələ də öz dillərində danışırlar, orada Güneş bəlkə hələ də dağların dalaında yatmağa gedir... Bəlkə orda gündüzdür. Axşamçığıdır və otların üstündə bir kəpənək uçur, kəpənək maqqac axtarır... Bəlkə, axşamdır, cüme axşamıdır və haradasa qorxa-qorxa bir çıraq yanır. Çıraq "o dünyadan" gələnlərin şolunu gözləyir... Kim bilir, İslam dayının baxdığı o yerdə bəlkə heç nə yoxdur – bir qara zülmətdən savayı.

Ancaq İslam dayı baxır, ola bilməz ki, insan olsun, heç nə görməsin. Ola bilməz ki, o çıraq həmişəlik sönsün, mənə elə gəlir ki, ola bilməz!.. Və hərdən mənə də elə gəlir ki, bu çeşmənin qıraqında böyüyenlər buradan həmişəlik gedə bilməzlər, bir vaxt mütləq qayıdacaqlar...



## KİÇİK QARDAŞ

### I

Yəqin, Samurun bexti orda getirməmişdi ki, qardaşı Haşim ondan böyük idi, çox böyük idi. Samur məktəbə gedəndə Haşim o məktəbin direktoru idi. Haşim o məktəbdə Samura beşaltı il dərs demişdi: evdə dərs, çöldə dərs... Üstəlik, Haşının beyninə möhkəm yerləşmişdi ki, Samur oxuyan deyil. Haşim qət eləmişdi ki, məhz onun direktor olmağının sayesində o məktəbdə müəllimlər Samura yaxşı qiymətlər yazırlar, amma, əslində, belə deyildi. Bunu onların anası Şövkət arvad hamidən yaxşı bilirdi. Şövkət arvadın sağlığında, Haşim hər dəfə Samuru danlayanda, evdə bu baredə mütləq səhbət olurdu. Ana Samurun tərəfini saxlayırdı. Böyük oğluna: "Samur səndən ağıllıdır – deyirdi. – Bunun üreyi seninkindən safdır"...

Şövkət arvad rəhmətə gedəndən sonra da qardaşlar iki il bir yerde yaşıdlılar. Onda Haşim məktəb direktoru deyildi, kənd kosetinin sədri idi. Onda Samur da uşaq deyildi, yekə oğlan idi, sekkizinci sinfə keçmişdi. Qardaşı məktəbin direktoru olmasa da, yenə Samur əvvəlki qiymətlərini alırdı, amma Haşim Samuru yenə danlayırdı, indi daha tez-tez danlayırdı... Görünür, Samurun bexti bir də orda getirməmişdi ki, qardaşı Haşının övladı olmurdu və onun arvadı Nübar cavan idi, çox cavan idi...

Bir axşam, çaydan-çörəkdən sonra, Haşim ayrılmış səhbəti saldı. Dedi: ev sənin, eşik sənin, mən sabah Nubargilə köçürəm... Dedi: hələ ki, evlənməmisən, arvadım paltarını da yuyacaq, xörəyini də bişirəcək... Dedi: qurtardıq, daha mən sənə heç bir öyüd-nəsihət verməyəcəyəm, kefin necə istəyir elə də yaşa... Dedi: Hələ ki, əlin bir yero çatmayıb, mən sənə hem qardaşam, hem atayam... Çörəyini də verəcəyəm, dedi, paltarını da alacağam... Papiros çekirsen, dedi, bilirom, ancaq onu bil ki, mən sənin papirosuna pul verməyə borclu deyiləm. Bir də onu bil ki, səndən adam olmayacaq, səndən heç vaxt adam olmayacaq, – dedi...

Onlar bu səhbəti eleyəndə qış idi. Bayırda şaxta vardi, qar vardi. Və bu səhbətdən sonra o qarlı-şaxtalı gecədə Samur çıxıb həyətdə oturub uzun müddət fikirləşdi ki, görən qardaşı ondan ayrılmaga niyə birdən-

bire belə tələsir? Görən qışın bu soyuq vaxtında, bu qarda-qırğında Haşim niyə köçüb gedir, heç olmasa yaxın açılmağını niyə gözləmir?.. O gün o həyətdə, o qarlı-şaxtalı gecədə Samur fikirləşdi ki, bəlkə onun özü bu evdən çıxıb getsin – elə bu saat, bu dəqiqə çıxıb getsin. Samur hara gedəcəyini də fikirləşdi, necə gedəcəyini də fikirləşdi. O, birçə Haşının bu tələsik köçhaköçünün səbəbini ağılna gətiro bilmədi. Bu səbəbi Samur belkə heç vaxt ağılna gətməyəcəkdi, bunu Samura dedilər, buna Samuru inandırdılar. Dedilər ki, qardaşın Nubarı qısqanır sənə. Haşim xəbisdi, dedilər, qəlbigaradır. Ve Nubar Samur üçün xörək bişirməyə geləndə, paltar yumağ'a gələndə Haşının da hər dəfə onun dalınca düşüb bu evə gəlmeyinin səbəbini kiçik qardaş yalnız bundan sonra başa düşdü. Samur bu barədə Haşına heç nə demədi, çünki o hırsı, o hiddəti ifadə etmək üçün söz az idi, söz heç nə idi, əgər ixtiyar özündə olsaydı, buna görə Samur Haşımı öldürərdi...

Bir dəfə, birçə dəfə onlar toqquşmaq dərəcəsinə gəldilər: Nubar evi yüksəldirdi. Haşim eyvanın məhəccərinə söykənib dayanmışdı, Samur yolun qarını kürəyirdi ve Haşının açığına qəsdən hüstürək çalırdı. Samur ona görə hüstürək çalırdı ki, Haşim hirsənsin, bir söz desin, ancaq böyük qardaş nə hirsənirdi, nə də bir söz deyirdi, məhəccərə söykənib lal-dinməz dayanmışdı və aşağıda cani-dildən hüstürək çalan Samur Haşımı o eyvandan götürüb kəllesi üstə aşağı tullamağın, bir Allah bilir ki, nə qəder və nece arzu eləyirdi. Samur hüstürək çalırdı, qar kürəyirdi və eyni vaxtda da xəyalında qardaşını o eyvandan götürüb dalbadal yere çırçırdı; Samurun xəyalında Haşının başı əzilirdi, qolu-qıcı qırılırdı; Haşim it kimi zingildəyirdi və bu xəyalı zingiliyə qulaq asmaq Samura lezzət verirdi... Böyük qardaşı olan yerdə o, ömründə hüstürək çalmamışdı. O heç vaxt Haşının yanında papiroş çökəməmişdi. O gün ilk dəfə Samur, qan kürəyib qurtarandan sonra, gəlib eyvanda, qardaşının lap böyründəcə məhəccərə söykənib papiroş yandırdı. O papirosun tüstüsü Haşının nefəsinə dəydi, Haşim öskürdü, ancaq yenə dinmədi, Samura heç nə demədi – ya qardaşının niyyətini başa düşmüşdü, ya da o gecə dediyi sözün üstündə Haşim axıracan möhkəm durmaq fikrində idi: "Qurtardıq, daha mən sənə heç bir öyd-nəsihət verməyəcəyəm..." Nubar ev-eşiyi silib-süpürüb sahmana salandan sonra o gün də onlar həmişəki kimi dinməz-söyləməz çıxıb getdi. O gün Samur hirsindən nə gündüz soba qaladı, nə axşam

çıraq yandırdı; sehəri Nubarı küçədə yaxalayıb dedi ki, bundan sonra onun evinə onlar bir də gəlməsinlər, ancaq elə həmin günün axşamı evə qayıdanda Samur Haşımı eyvanda gördü; Haşim orda hırslı-hırslı var-gəl eləyirdi: – Burda mənim ata-anamın ruhu var, – deyirdi. – Sən bunu bilməlisən. Nə qədər ki, mən sağlam, gərək bu evdə çıraq yansın, qazan qaynasın. Gərək burda hər şey yerində olsun, çünki bir övlad kimi bu, mənim borcumdur... Bir də mon ölüm qabağında o arvada söz vermişəm. Demişəm ki, elin çörəyə çatanacan baxacam sənə, səni accusuz qoymayacağam. Az qalib, məktəbi qurtararsan, baxarıq. Kişi olsan, gərək özün özünü dolandırasan...

Sözünü deyib qurtarandan sonra da Haşim o axşam o eyvanda bir müddət var-gəl elədi, ancaq o axşam Samur qardaşına heç nə demədi, çünki daha söz deməyə Samurun heç bir həvəsi yox idi, çünki Samurda ogunkü hırsдан, ogunkü hiddətdən heç bir əser-elamət də qalmamışdı; elə bil Samur haçansa Haşımı bir dəfə doğrudan da bu eyvandan aşağı tullamışdı və indi bunu bir də etməyə onun nə istəyi, nə ehtiyacı vardi...

Haşim köçüb gedəndən sonra Samur təklikdə-tənhalıqda, xüsusən gecə vaxtları, hərdən dərixdirdi, sixılırdı. Hərdən yatdığı yerde Samuru qara basırdı və bunun dərdindən Samur çox vaxt çıraqı sohərcən yana-yana qoyurdu. Heç onu qara basmayında da, gecələr çıraq işığında bəzən otağın hər yerində Samur anasının gözlerini görürdü: bir cüt göz eyni vaxtda min yerdən mehribanca Samurun üzünə baxırdı və onda Samur yorğanı başına çəkib, iç-in-icin ağlayırdı. Belə vaxtlarda, yalnız belə vaxtlarda hərdən Haşim da onun nəzərində birdən-birə doğmalaşırdı, əzizləşirdi; anasının gözlerinə baxa-baxa Samur hərdən Haşının da gözlerini görürdü; Haşının gözleri hərdən anasının gözlerinə yaman oxşayırdı – belə vaxtlarda Samurun Haşına bork yazılışı gəlirdi və onda Samur, anasını unudub, Haşımı haçansa eyvan dan başıüstə yere salmağınə ağlayırdı... Amma bütün bunlar yaxşı ki, yalnız gecədən-gecəyə baş verirdi. O, gündüzlər yenə azad olurdu, xoşbəxt olurdu və papiroşunu damagına qoyub, hüstürək çala-çala məktəbə gedəndə Samur bu azadlığı – xoşbəxtliyi kənddə yol boyu nümayiş elətdirirdi.

## II

Haşim sözünün üstündə axıracan möhkəm durdu. Hətta Samur məktəbi qurtarıb, instituta girmək üçün Bakıya gedəndə də böyük qardaş Samura heç bir öyünd-nəsihət vermədi. O, Samurun cibinə bolluca pul qoyub:

— Get, — dedi, — get baxtını sına, amma mən heç inanmiram ki, sən o instituta gira biləsen.

Ancaq instituta girmək, sən demə, ondan-bundan arayış almaqdan, gedib yayın istisində rayon mərkəzində şəkil çekdirməkdən, məktəbin, bir ayağı kenddə, bir ayağı Bakıda alış-verişdə olan, direktorunu tapıb, attestata qol qoydurmaqdən qat-qat asan imiş. Samur nə imtahan verəndə bir damcı təlaş keçirdi, nə də qəbul kağızını alıb cibinə qoynanda zərrəcə sevinə bildi. O kağız cibində, Samur institutdan birbaş bazara yollandı, çünki Samurun bu şəhərdə tanıldığı yeganə adam (məktəbi Samurdan bir il qabaq qurtarıb, indi Bakı bazarlarından birində alver eləyen Əlekber) o bazarda idi; onlar o bazarda, Samurun Bakıya gəldiyi birinci gündənəcə tapışmışdır, bir yerde qalırdılar və qaldıqları evin yaxınlığında pivəxanada hər axşam adama bir krujka pivə içib, kəndqaydası saat doqquzda-onda gedib yixılıb yatırlılar. O gün Əlekber bazarda Samurun qəbul kağızına çox baxdı; axşamüstü həmin o pivəxanada da, Samur Əlekberin təkidi ile o kağızı bir neçə dəfə cibindən çıxarmalı oldu. Samurun qəbul kağızına Əlekber işiqda, qaranlıqda, bu üzdən, o üzdən — hər tərəfdən döñə-döñə baxdı. O kağız elə bil qəbul kağızı deyildi, pul idi və Əlekber o pulun qəlp olub-olmadığını yoxlayırdı...

Üç-dörd gün də Əlekberin yanında yaşayandan sonra Samur instituta gedib, yataqxanada qalmaq üçün yer istədi, kağız istədi və o kağızı da Samura asanca yazıb verdilər. Həmin kağızla Samur yataqxanada asanca da yer alacağını zənn eləyirdi, bunun ayrı cür ola biləcəyi Samurun heç ağlına da gəlmirdi, ancaq yataqxananın komendantı Samuru başqa bir kağız dalınca yolladı — hamam kağızı, sanitər kağızı — guya bunsuz mümkün deyildi. O kağızin verildiyi yeri axtarıb tapanacaq Samur, günortanın dehşətli istisində, şəhəri ayaqdan saldı. O kağızin verildiyi yeri Samur axır ki, axtarıb tapa bildi, ancaq oradan kağız almaq Samurun işi deyildi, görünür, o yataqxanada yaşamaq Samurun alınna yazılmamışdı.

Bir yanq iyi verən sarımtıl binanın qabağında insan qarışqa kimi qaynaşırı. Bir tərəfdə qızlar cərgeyə düzülmüşdü, bir tərəfdə oğlanlar növbəyə dayanmışdı, həm də, işin tərsliyindən, Samur ora çatanda o hamama, hələlik, yalnız "fezo" uşaqlarını buraxırdılar və tekce "fezo" uşaqlarının o hamamda çıxmağından ötrü, Samurun, təsəvvürünçə, belkə bir il vaxt keçməli idi.

Samur soruşub öyrəndi ki, belə hamamın biri də dəmiryol vağzalınladır və bir azdan oradakı hamamın qabağında da Samur təxminən eyni mənzərəni gördü; onda Samurun ağlına gəldi ki, qayıdır, komendantı pul verib canını bu müsibətdən qurtarsın, çünki bayaq yataqxanada yer almağa gedəndə o, kiminsə komendantı xəlvətce pul verib içəri keçdiyini görmüşdü. Onda komendantı pul verməyə Samurun cesareti çatmamışdı, ancaq neyləmək olardı, ayrı əlac yox idi, — Samur hardan biləydi ki, o "fezo" uşaqlarının o hamamdan çıxmağından ötrü bir il lazım deyil, cəmisi bir saat vaxt lazımdır və indi o, təzədən yataqxanaya qayıdır komendantı pul verməyə gedəndə, o uşaqlar artıq çıxmışdılər də, çıxmışdılər da və bu saat cərgeyə düzülüb, təmizlik-sağlamlıq haqqında mahni oxuya-oxuya öz yataqxanalarına gedirdilər... Komendantın, sırimsəmiş çay daşına oxşayan sert və kosa sıfeti vardi, gözleri xirdaca, yupymurı gözmuncüğuna oxşayırıdı və vurut gözmuncuğu boyda olan bu iki bapbalaca insan gözündə birdən-birə üzə çıxmış eclaflığa-əzazilliyə Samur böyük təccübə baxırdı:

— Ə, sən bayaq o oğlandan pul almadin?

— Çix bayıra, zirtama oğlu zirtama. Səni bu saat şil-küt eləyərəm!..

Bu çığır-bağırdan sonra Samur vağzaldakı hamama bir də qayıtmalı oldu və axşamtərəfi, saat ona az-maz işləyəndə Samur o hamamın qapısından içəri gire bildi.

O, bir uzun dəhliz gördü, orada, maykası-trusiki əlində, bir hisli bacanın qabağında dal-dala düzülmüş xeyli çilpaq adam gördü — bu adamların mayka-trusikini haradasa bacanın o biri tərəfində deyəsən dərmanlayırdılar, ya da oda tutub qarsıdırlar — paltar yanığının dərmanqarşıq iyi gelirdi; haradasa bir arvad hirsli-hirsli deyinirdi, yəqin ki, kiminsə kirli maykasını söyürdü, kiminsə ciriq trusikini lənetləyirdi, çünki o arvadın səsi o dərman iyi bacanın dalından gəlirdi və bütün mayka-trusikləri dərmanlayan da yəqin ki, o arvad idi. O arvad orda qışqırırdı, bu yanda bacanın başına doluşanlar gülürdülər, o arva-

din səsini yamsılayırdılar – arvad hirslənib daha ucadan qışqırırdı və Samurun təsəvvüründə o arvad bacanın dalindaca yavaş-yavaş Buzbulaq məktəbinin süpürgəçisi Zərövşənə çevrilirdi, çünki göz açıb o məktəbi görəndən bəri Samur o Zərövşəni də hemişə, uşaqlar gülüşəndə, hirslənən görmüşdü. Fərq birçə burasındaydı ki, bu uşaqlar yekeydilər, üstəlik, bu uşaqlar lüt idilər, hamısı lüt idilər və buradakı Zərövşənin halı daha pis olmalıydı, çünki ona lüt adamlar gülürdülər... Lüt adamlar mayka-trusiklərini bir bacadan təhvıl verib, o biri bacadan təhvıl alırdılar. Lüt adamlar haradasa suyu şappıldada-şappıldada çımirdilər. Lüt adamlar sevinirdilər və Samur bu sevinəndən heç nə anlaya bilmirdi. Samur bu adamların qabağında soyunmaq istəmirdi, o bacanın qabağında dayanmaq istəmirdi, o, buradan mümkün qədər tez qaçıb-qurtarmaq istəyirdi, ancaq qaçmirdi, dayanmışdı, elə bil tilsimə düşmüşdü və bu tilsimli, bu qəribə halında Samur yenə o məktəbi görürdü; dəhlizin divarı dalında suyu şappıldada-şappıldada çımenlər o məktəbin uşaqları idilər – ses onların səsi idi – o divarın dalında çığırişanları, o suyu şappıldadanları Samur görmürdü və Samura ele gəlirdi ki, haradasa indice zəng çalımb, tənəffüs indice başlanıb... Samura elə gelirdi ki, hardasa isti yağış yağır.

Samur o hamamdan çıxanda hava nisbətən sərinleşmişdi, şəhər nisbətən sakit idi, amma o yağış hardasa hələ də yağırdı. O yağışın ölü şiriltisini indi Samur ele bil yuxuda eşidirdi. O yuxuda Samur bir də komendantın səsini eşidirdi və o səs də indi ölü idi – Samuru nə qorxudurdu, nə hürkündürdü – onun canındakı küt ağrını bir azca sizildədib ötüşürdü, – əriyib, o yağışın ölü şiriltisine qarışırı. Bu da belə bir yuxu idi...

Şəhərin harasında olduğunu Samur bilmirdi. Axşamın hansı vədəsi idi – Samurun xəbəri yox idi. Samur birçə onu bilirdi ki, Ələkbərlə pive içdikləri vaxtdan çox keçib. Bilirdi ki, Ələkbər yatıb, çoxdan yatıb. Ələkbərin yanına daha qayitmayacağını da bəlkə Samur bilirdi. Ancaq Samurun vağzal tərəfdəki pive köşkündən, onun yerindən-yurdundan xəbəri yox idi və ora Samur necə gedib çıxmışdı – bunu bir Allah bilirdi...

Gecənin naməlum bir vədəsində, o pive köşkünün qabağında Samur ele bil yuxudan ayıldı. O yağış da orda kosdi – ölü yağış, ölü yağış şirltisi... Və gecənin o naməlum vədəsində o pive köşkünün qaba-

ğında Samur birdən özünə gəlib, qabağındakı pive şüselərinə bir müd-dət heyrətlə tamaşa clədi: beş şüşə pivə idi, biri boş idi, dördü dolu idi və bu qədər pivəni Samur heç vaxt bir oturuma içməmişdi. Ağzında – içdiyi pivənin dadi, ürəyində – dolu şüselərin sevinci... O hamamdan, komendantdan, o ölü yağışdan sonra hələ göydə o Ay nə idi – Allah bilirdi və o yanda Ayın işığında qara reşlər vağzal boyu yatışmışdılar... Pivə satan öz ağappaq maykasında eşikdə, kətil üstdə oturub çay içirdi: nə yaxşı ki, pivə satanın maykası ağ idi və nə yaxşı ki, Samur o hamamda soyunmamışdı, çimməmişdi... nə yaxşı ki, bu pive köşkündə Samurdan, dükançıdan və dəmiryolçu paltarı geymiş iki nəfərden savayı ayrı adam yox idi və nə yaxşı ki, o iki nəfər yavaş danışırı, ucadan bağırmırdı... Nə yaxşı ki, Samur o pivədən bəş şüse almışdı, az almamışdı...

Göyün bir tərəfi ağ idi – Ayın rəngində idi. Vağzalın bir tərəfi boş idi – o boşluqda qara reşlər baş-başa verib yatışmışdılar. Qara reşlər Ay işığında işara-işara dincəldirdi. Gün ərzində günəşin istisindən və adamların tapdağından cana doymuş yollar da dincəldirdi – yollar boş idi. Vağzalın yan-yörəsindəki dükanların da hamısı bağlı idi. Gecənin o naməlum vədəsində, ele bil özündən də xəbərsiz, gedib üstünə çıxdığı o pive köşkünün dəmiryolçu paltarı geymiş o iki nəfərə görə açıq olduğunu Samur bilmirdi. Ancaq o bilirdi ki, gecdir. Bilirdi ki, şəhər yatır. Və gecənin bəlo bir vədəsində gözdən-könüldən uzaq bir pive köşkünün qabağında beş şüşə pivəni yan-yana düzüb, qorxusuz-hürküsüz dayanmağı Samura hər şeydən çox ləzzət verirdi, çünki belə şey heç bir buzbulaqının işi deyildi, çünki burda çoxdan bəri alver eləyen Ələkbərin özü də, gecə vaxtı, qaldığı məhəllədən bir addım o yana keça bilmirdi. Və o Ələkbər pivəni də yeqin ki, qorxusundan bir parç alırdı, çünki bura Bakı idi və bütün buzbulaqlarının fikrincə, Bakıda ehtiyati olmaq lazım idi...

Amma Samur qorxmurdı, qətiyyən qorxmurdı. Sərinleyə-sərin-leyə, dincələ-dincələ həmin o buzbulaqlıların gözü ilə Samur hərdən öz-özünə də uzaqdan-uzağa nəzər salırdı və bəlkə ömründə birinci dəfəydi ki, o özünü belə güclü görürdü, belə serbest görürdü... Amma yox, birinci dəfə deyildi: bir gece Buzbulaq çayının dəhnədən, dəyirman arxından da bir xeyli o yanında, çayın bir sıldırıım qayadan

Şırhaşır töküldüyü yerde, Ay işığında tek-tənha çimən də o idi, Samur idi...

Onda Samur səkkizdə oxuyurdu, Ələkbər doqquzuncu sinifdə idi. Və o Ələkbər indi yeqin ki, yeddi yuxunun içindəydi və Ələkbərin yatdığı otaq isti idi, yaman isti idi... Vağzalın o tərəfi də möhkəm isti olmalı idi, çünkü orda qatarlar dayanmışdı, orda gur işiq yanındı. Samur o səmtə baxmaq istəmirdi, göyə baxırdı, Aya baxırdı, ayın-göyün ağılıgına baxırdı, çünkü o ağılıqda bir az sərinlik də vardı...

O ağılıqda bir qəribə aydınlıq da vardi. Ve öz beş şüse pivəsinin hələ bircəsini içib, dünyaya heyran-heyrən tamaşa eleyəndə Samurun şürurunda da bir qəribə aydınlıq vardi. Elə bil haçansa itmiş Samur gecənin o naməlum vədəsində o pivə köşkünün qabağında birdən-birə təzədən tapılmışdı. O, bu böyük şəhərə niyə gəldiyini unutmuşdu, gecəni harda yatacağını bilmirdi... Samur idi, bir xəlvət pivə köşkü idi, bir də göyün tən ortasında dayanmış o Ay idi ki, o gecə yer üzündə Samurun ondan tanış, ondan yaxın heç kəsi, heç neyi yox idi. Bir də hardasa Buzbulaq deyilən bir yer vardi, orada da Ay çıxmışdı və o Ayın süd kimi işığı nə ki var, Buzbulağın torpaq damlarının üstündə idi. Yumşaq, yastı, hamar damlar Ay işığında ağappaq ağarrıdı. Və nə yaxşı ki, pivə satanın maykası da ağ idi, təmiz idi. Və nə yaxşı ki, Samur o hamamda soyunmamışdı, çimməmişdi...

Göyün tən ortasında dayanmış Ayın dövrəsində ağ buluddan bir müxtəsər rəng var idi, haşıyə var idi; və o buluda baxıb sərinleyə-sərinləyə, hardasa Ay işığında bir ağ yuxu içinde şirin-şirin yatan Buzbulağa tamaşa eledikcə, Bakıda Ələkbərin qaldığı otaq Samura xalis cəhənnəm kimi görünürdü. Samur o otağı yadına salmaq istəmirdi. Ordakı döşəkağıların üstündə quruyub qat bağlamış qırmızı taxtabiti qanı hər yadına düşdukçə Samurun əti çimçəşirdi, ürəyi butanırdı. Bir də o komendant yada düşəndən-düşənə Samur buna oxşar hiss keçirirdi...

O komendantı Samur bir də heç vaxt görməyəcəkdi, – buna söz ola bilməzdi. Ancaq Ələkbəri görəcəkdi, mütləq görəcəkdi. Ya bir-iki aydan, ya da ləp bir-iki həftədən sonra Ələkbər pullu oğlan olduğuna görə Buzbulağın küçələrində tamam başqa cür gəzəcekdi və Buzbulağın ərlik qızları Ələkbərə tamam başqa cür baxacaqdılar. Və bir gecə Buzbulaq qocalarından biri o qızlardan birinin evində əyləşib çay

içə-içə Ələkbəri tərifləyəcəkdi: işbiləndi, diribaşdı, ruzuludu... – deyəcəkdi. – Şəhər görüb, dünya görüb, hər uşaq-muşağa tay deyil... – Qoca cavabını alıb gedəcəkdi və Buzbulaqda bir qız o gecə sevin-cindən səhərəcən yatmayacaqdı. Və dünyanın işinə bax: gecənin bu cəhənnəm istisində, bir kirli yorğan-döşəyin içinde bu saat ter töküb iyələnə-iyələnə yatan Ələkbərə görə yuxusuz qaldığını o qız heç vaxt bilməyəcəkdi...

Bakıda olduğu dörd-beş həftə ərzində o gecə birinci gecəydi ki, Samur tam sərbəst idi, rahat idi; pivəni telesmədən içirdi, çünkü pivə içə-içə söhbət eleyən dəmiryolçu paltarı geymiş o iki nəfer də telesmirdi; pivə satanın özü də telesmirdi: öz ağappaq maykasında o, bir alçaq kətil üstündə oturub, armudu stəkanda qurtum-qurtum çay içirdi... Və gören bu nə sərr idı ki, o gece vağzal yanındaki pivə köşkündə o piveni içdikcə Samur nə ağırlaşırıdı, nə sərəxə olurdu, əksinə ayılırdı, yüngülləşirdi. O gecə birinci dəfə idı ki, Samur Buzbulağı bütöv görürdü, nə ki var görürdü: hündür ağaclarını da, alçaq kollarını da... Daşımı-qayasını, çayını-çeşməsini... Ağacların başındakı Ay işığını, ağacların dibindəki qaranlığı... Kimin hansı damda, kimin hansı eyvanda, kimin hansı ağacın dibində yatdığını Samur görürdü. Yaxın bu vaxtında Buzbulaqda örtülü yerdə yatan olsa-olsa Haşim ola bilərdi və o gecə vağzal yanındaki pivə köşkünün qabağından, Haşının bir enli çarpayıda arvadı Nubarla dal-dala necə uzandığını da Samur görürdü...

Dəmiryolçu paltarı geymiş o iki nəferin o pivə köşkündən nə vaxt getdiyini Samur görmədi. Bir vaxt Samur gördü ki, pivə satan onun qabağındakı boş şüşələri yiğidir. O şüşələri yiğidirə-yiğidirə o ağ maykalı kişinin mehribanca gülümşəməyini də Samur gördü və ayrı heç nə görmədi.

### III

Ertəsi gün, səhər çağı Buzbulaqdan on beş-iyirmi kilometr aralıdakı stansiyada Samur qatardan düşdü. Maşına minib Buzbulağa getməye pulu yox idi (olan-qalan pulunu provadnikə vermişdi). İstəsəydi, üstüaçıq maşınların birində Buzbulağa pulsuz da gedə bilərdi, ancaq pulsuz olmağını heç kəsə bildirmek istəmədi. Stansiyadan paypiyada Buzbulağa yola düşdü. Kəsə yolla, kolun-kosun, daşın-çinqılın arası

ilə, gün başına döyə-döyə, bir xeyli gedəndən sonra Samur Buzbulaq kolxozunun sahəsinə yetişdi. Bağların yay meyvəsi qurtarmışdı, payız meyvəsi hələ yetişməmişdi. Buna baxmayaraq, ağacların birində Samur bir neçə ərik tapdı. Bir-iki kal alma, bir-iki kal armud, kal şaftalı... Və kolxoz bostanının hovuzunda, soyunub lezzətlə çıxməndən sonra o özünü böyürtkən kollarının en six yerinə verib doyunca böyürtkən yedi. Sonra Samur arx qırğında, axar su kənarında, bir ağacın sərin kölgəsində uzanıb xeyli yatdı və axşam qas qaralanda yuxudan ayılıb eve getdi.

...Samur Haşimla görüşmək istəmirdi. Amma Haşim Samurun qayıtdığını sən demə bilmədi. Küçə qapısından eyvanın yanınan uzaqnan enli xiyabanla o, asta-asta, sallana-sallana, boylanıb ətrafindakı ağacların budaqlarına baxa-baxa gəlirdi. Və böyük qardaş gelib eyvana yetişənəcən Samur institut barədə Haşima nə deyəcəyini düşünüb qötəleyə bildi.

– İşığın niyə yandırırmırsan?

– Nə bilim... İndi gelmişəm.

– Yalan demə, indi gəlməmisən. – Haşim qolundakı saatə baxdı. – Çoxdan burdasan. – Və işığı yandırıb, Samurun gözünü açandan bəri bu eyvanda gördüyü, dairəvi stolun yuxarı başında əyleşdi.

– Niyə gəlmisin? Pulun qurtarıb?

– Yox, kəsildim... Pulum qurtarmayıb...

– Yaxşı! Lotuluq eləmə... Bilirom, kəsilməmisən.

Samur qətiyyətə:

– Kəsilmisəm! – dedi, çünki Haşimdən can qurtarmaq üçün ayrı yol yox idi. Cünki derslərin başlanmasına hələ bir həftə qalırdı – Haşim onu Bakıya təzədən qaytara bilərdi.

Haşim bir qədər əsəbileşdi.

– Ciddi adam olmaq istəmirsen də, zor deyil ki! İstəmirsen, vəssalam! Heyvərəlik elə bil boyuna biçilib.

Samur heç nə demədi. Bir müddət Haşim da susdu. Biri həyətə, biri tavana – herəsi bir tərəfə baxdı. Haşim ayağa qalxdı.

– Dur gedək, çörək yeyək... Orda səhbət előyerik.

– Mən çörək yemişəm.

– Dur, yaxşı! Naz eləmə... Nubar badımcان dolması bişirib.

– Yox, getmirem. Çörək yemişəm.

– Harda yemisən?

Samur çəşdi, çünki onun çörək yeməyə doğrudan da iştahı yox idi və bir yerde çörək yeməyi də Samurun yadına gəlmirdi.

– Səhər tezden stansiyada qatardan düşmüsən. Bütün günü kolxoz massivində avaralanmışsan. Nə olub axı? Azarın nədir? Bu zəhrimarı de, biz də bilek də!..

Samur susurdu. Dünəndən, srağagündən bəri bir dəfə də yadına düşməyən qəbul kağızının cibində olub-olmamağı onu birdən-birə bərk narahat eləmişdi: ya o kağız cibində ola-ola qardaşına yalan demək Samura çətin gəlirdi, ya da Samur Haşının birdən əlini uzadıb o kağızı onun cibində çıxaracağından qorxurdu. Hər halda o kağızı Samur çoxdan cib atmalı idi. Atmağı yadına gəlmirdi, əlini cibinə salmağa da qorxurdu. Beləcə axmaq və mənasız bir qorxunum içində Samur çəşib qalmışdı.

Və Haşim nə fikirləşdiyə təzədən oturdu.

– Mənə xəbər veriblər ki, sən instituta girmisən.

– Kim xəbər verib?

– Bunu sənin bilməyin yəni çox vacibdir?

Sükut. Sonra Haşim eyvanda ayaq üstdə gəzinirdi.

– Qəribə adamsan! Vallah, çox qəribə adamsan!.. Hansı məssəbə qulluq elədiyini bilmək mümkün deyil. Burdan vurub Bakıya gedirsen – orda da, o küt ağlın adı bir şeyi kəsmir: gedib julikin, alverçinin birinin yanında qalırsan. Qalmağa ayrı bir yer yox idi? Yoxsa mən sənə ev tutmağa pul verməmişdim?.. Görürsən də, belə adamsan! Qardaşlığın bir yana, bir qara qəpiklik insanlığın da yoxdur! Axı sən bilməliyidin ki, sənə orda qalmaq olmaz! Axı sən bilməlisən ki, mənim də dostum var, düşmənim var. Eşidən-bilən nə deyər: kənd soveti sədrinin qardaşı gedib, alverçinin birinin qoltuğuna qışılıb. Sənin üçün ayıbdı axı.

– Qoltuğuna niyə? Mən də öz pulumu verirdim də.

– O pulu ayrı yerdə verəmməzdin?

– Harda? Mən orda kimi tanıyıram ki?

Haşim məhəccərə söykenib harasa baxmağa başladı. Haşının üzü o tərəfə idi, ancaq Samur əlini cibinə salıb, o kağızın orda olub-olmamağını yoxlamağa yənə cəsarət eləmədi.

– Yaxşı! Bunlar öz yerində. De görüm, instituta girmisən, ya gitməmisən?

## BİR GECÖLİK AY İŞİĞİ

— Girmemişəm.  
Haşim məhəccərdən aralandı.  
— Yalan deyirsən axı!  
— Nə bilirsən ki, yalan deyirəm?

sabına qalxa bilməşdi. Sonra isə başqa səslər: masabəyinin səsi, klarnet səsi, oxuyanın səsi, çongol-bıçaq səsi... Özünün dörd-beş saatlıq toy məclisindən Kərimin yadında qalan cürbəcür qarmaqarışq səslər idi və bu qarmaqarışq səslərin içində az-çox aydın eşidilən də yenə Nağının səsi idi.

“Ə, sən öltüsen ki”...

“Birin vur”.

“Birin də... Qorxma, düzələcəksən”.

Və o iki qədəh araqı xəlvətçə içəndən sonra bir müddət Kərim doğrudan da özünə gəldi. Elə bil bu vaxtacan onu bir qalmı ip ilə Validəyə sarmışdır. Sanki o ipi açdılar, Kərimi azad elədilər və özü ilə Valide arasında hər hansı bir məsafə olduğunu da Kərim yalnız bu vaxt duya bildi. Və bu məsafə olduğuna görə də elə bil Kərimin nəzərində dünya xeyli genişləndi. Haradasa Kərimdən ötrü qəribə bir ay çıxdı, o ayın işığında bir cüt rəs par-par parıldadı. O ayın işığında bir dərə ağappaq ağardı: haçansa şəhərə gələndə bir gecə Kərim o dərənin etəyində qatara minmişdi.

Haçansa dünyanın bir yerində Kərim bir dərə ay işığı qoyub gəlmüşdi. Və gören, o ay işığı Kərimin yadına niyə məhz indi düşmüşdü?..

Və öz toyunda xəlvətçə içdiyi o araqın aləmində, oturduğu yerdə Kərim o dərənin ağlığına sarı neçə saat yol getmişdi. Orada Kərim tezədən qatara minmişdi, təzədən Bakıya gəlmüşdi və budəfəki gelişdə Kərim bu şəhərdə tamam ayrı bir ömür başlamaq istemişdi. Amma başlamaq nedir, ömür, sən demə, qurtarıbmış. Bunu Kərim bu dəfə başqa piləkənlərin üstündə – toydan, sonra – Valide ilə Nağı ilə və Nağının arvadı Tahirə ilə bu təzə mikrorayondakı beton binannın ikinci mərtəbəsinə – öz birotaqlı mənzilinə qalxanda bütün aydınlığı ilə, hiss eləmişdi. O piləkənləri qalxanda Kərim Validəti Nağının, Tahirənin yanında qoyub, bir azdan öz evindən baş götürüb qaçacağını, elbette, ağlına gətirməmişdi. Ancaq o beton binanın ikinci mərtəbəsində, o birotaqlı mənzildə Valide ilə tek qalmağın dəhşəti Kərimi, elə o “SƏADƏT SARAYI”ndaca, toy qurtarar-qurtarmaz, birdən-birə yaxalamışdı. Və sonra, vidalaşmaq məqamında Nağının – “təzə gəlinin bir stekan çayımı içək” – deyib, onunla bir azca da vaxt keçirməyə razılışmasına Kərim bir Allah bilir ki, nə qədər sevinmişdi.

Nağı serxoş idi. Nağı üçün vaxtı harada keçirməyin onsuz da fərqi yox idi. Kərimdən ötrü isə bu gün, səhər açılanдан bəri, vaxt elə bil ölmüşdü. Bu gecə başına nəsə bir iş gələcəyi səhər açılanдан bəri Kərimin üreyinə dammuşdı və Nağını eve dəvət eləyəndə də onun fikri-zikri bu gecəni birtəhər yola verib, səhəri açmaq idi, çünki Vahidə ilə bir dəmin altında tek qalmaq qorxusunun səhər açılanana kimi çəkilib-gedəcəyinə Kərimin ürəyində ümidi vardi. Gecə isə qurtarana heç oxşamırıldı. Bu gecə elə bil ki, heç vaxt qurtarmayacaqdı.

Ayın dumduru işığında bu təzə səhər kükəsi belə uzun, belə geniş, belə sakit və kimsəsi olmasayıdı, bəlkə Kərim ayaq saxlayıb, bəri bir anlığa nəfəsini dərərdi və dayanıb birçə anlığa nəfəsini dərsəydi, bəlkə ağılı da bir az yerinə gələrdi, beyni-başı azca durulardı, hara getməyi, niyo getməyi cəhənnəm, onu, durduğu yerdəcə, birdən-birə bu qədər amansızcasına tərk eləmiş real dünyanın heç olmasa belə adı bir həqiqətinise də dərk eləyərdi ki, bu küçənin haradasa qurtarmağı var.

Bu küçə isə elə bil heç vaxt qurtarmayacaqdı, çünki Kərim real aləmdə deyildi. Və burası əger doğrudan da beleydisə, deməli, bu küçənin heç əvvəli də yox idi. Nə əvvəli, nə axırı – bir sözə, küçə yox idi... Küçə yox idi, amma Kərim vardi. Bu küçəsiz, bölgüsüz dünyada Kərimdən savayı bir də bir ay işığı vardi. Və Kərim də bu saat elə bil yol üstə yerimirdi, işiq üstə yeriyirdi.

Kərim arxasına baxmadan gedirdi. O binada, o toy məclisində, o enli piləkənlərin üstündə onu birdən yaxalayan o ölümün-ezəbin küt ağrısı da indi köhnəlib, bayatiyib, tamam kirimişdi. Hər halda indi Kərim rahat idi, bayaqından çox-çox rahat idi.

O gedirdi, ancaq ayaqları elə bil yerə dəymirdi. Hərdən Kərim ayaqlarını toy evindəki o piləkənlərin üstüne təzədən qoymuşunu zənn eləyirdi: bir dəhşətli sizilti o piləkənlərdənəcə elə bil yenə tok kimi Kərimin canına keçirdi; damarlarını soyudub, sümüklerini sizildədib ölüşürdü və ayağı altındakı asfalt yola xeyli baxandan sonra Kərim, indi o piləkənlərin üstündə olmadığına özünü handan-hana inandıra bilirdi.

Bəli, Kərimin başına bu gün bir iş gəlməli idi; bunu Kərim səhər tezədən, yuxudan ayılan kimi hiss eləmişdi. Bu səhər yuxudan ayılanda Kərimin canından bir dəhşətli sizilti keçmişdi. Kərim onda da sarsılmışdı, onda da keyimişdi, ancaq bu siziltinin-sarsıntıının sonra onu bir

do yaxalayacağını səhər Kərim ağılna gotirməmişdi. Getirseydi elə səhər-səhər durub, baş alıb çıxb gedərdi. Onda heç o toy da baş tutmazdı, bu anlaşılmaz müsibətin özü də gəlib bu həddə yetişməzdı. Və onda Validə üçün də, bəlkə nisboton asan olardı: ya fikirleşərdi ki, Kərim onu isteməyib, ya elə zənn eləyərdi ki, Kərimin başında bir iş var... bir-iki gün əzab çəkərdi, her şey sovuşub gedərdi. Bu bclə olsa, Kərimin öz ömrünü haçansa təzədən başlayacağına bəlkə doğrudan da bir ümid yeri qalardı.

İndi isə ümid bircə ay işığına idi, ayrı şeye ümid yox idi. Ay işığı Kərimin ayağının altında idi, ay işığı Kərimin ürəyinin içində idi. Haradasa ay işığında bir cüt rels par-par parıldayırdı, haradasa ay işığında bir dərə ağappaq ağarırdu. Və Kərim pay-piyada, o dərenin etəyində təzədən qatara minmeye gedirdi.

Bir vaxt orda ilk dəfə qatara minəndə Kərimin hələ heç on yeddi yaşı da tamam olmamışdı. İndi Kərimin otuz altı yaşı vardi. Deməli, o vaxtdan on doqquz il keçirdi. Bu on doqquz ilin beş ilini Kərim institutda oxumuşdu, səkkiz ilini dissertasiyaya sərf eləmişdi. Kərim altı il mənzil növbəsində durmuşdu ve bunları ondan ötrü eləmişdi ki, evlənib özünə həyat qursun, övlad-uşaq yiyəsi olsun. Bəlkə lap on doqquz il qabaq – ay işığında ağappaq ağaran həmin o dərenin otayindəki xırdaca stansiyada, o qatara da Kərim elə bundan ötrü minmişdi. Minmişdi ki, golib bu böyük şəhərdə institut qurtarsın, dissertasiya müdafiə eləyib, bir tikə çörəyə çatsın, ev alıb, özüne ailə qursun.

Və bəlkə bundan ötrü on doqquz il çox idi, həddindən çox idi və Kərimin bu on doqquz ildə elədiyini bolka on ilde də eləmek olardı. Amma məsələ bunda deyildi. Məsələ burasında idi ki, bu on doqquz ildə elə elədiyi her şey Kərimdən ötrü bu səhər birdən-birə öz menasını büsbütün itirmişdi. O maaş da, o mənzil də, o elmi ad da... Və bu on doqquz ildə heç nə qazanmadığını fikirləşəndə bu səhər birdən-birə Kərimin elə bil başının tükləri də üzümüşdü. Çünkü bütün bunlar, sən demə, indiki Kərimə lazımlı deyilmiş, haçansa bir dərenin otayində qatara minon o on yeddi yaşı Kərimə lazımlı imiş... O Kərim isə daha yox idi.

“Birin vur”.

“Birin də...”

Və o toyda, o vurhavurda o bir dərə ay işığı bircə Allah bilir ki, hardan peydə olmuşdu. O işıq, on doqquz ilin arxasından elə bil Kərimi yavaşça səsləmişdi. Səsləyib yerindən oynatmışdı, səsləyib ağlıdan eləmişdi. Və indi Kərimi evindən-eşiyindən eləyib, bu çölün düzünə salan da elə bil o sehrli səs idi. İşıq səsi, ilahi, işıq səsi...

Və o səsin sehrli aləmində Kərim, pay-piyada, haçansa bir dərenin ağılığında minib şəhərə gəldiyi bir qatara təzədən minmeye gedirdi. Bayaq toyda, öz xəyalında da Kərim eynən bu yolu getmişdi. Və bayaq onun xəyalında getdiyi o yol ilə indi ayağı ilə getdiyi bu yolun, Kərimdən ötrü, hələ ki, heç bir fərqi-zadı da yox idi və guya Kərim o işığa çatmayınca, o işıq o dərenin etəyindən heç cür çəkilib gedə bilməzdi.

Kərim gedirdi. Havadan ay işığının metal qarışq iyi gəldirdi və Kərimin ağızında da elə bil – ay işığının metallə qarışığından ibarət – bir qəribə tam vardi. Bu tamı Kərim get-gedə daha aşkar hiss eləyirdi. Bu tamın köməyi ilə Kərim nəyisə yadına salmağa çalışırdı, amma olmurdu, heç cür baş tutmurdu – yadına salmaq istədiyi o şey onun ağılna-şüuruna azca yaxınlaşan kimi, Kərimin ağızındaki o tam hor dəfə çəkilib-gedirdi.

“Birin vur”.

“Birin də...”

Və kim bilir, bəlkə o tam Kərimin öz toyunda içdiyi o iki qədəh arağın tamı idi? Sonra evdə (Validə çay dəmləmək üçün mətbəxə gedəndə) onlar Nağı ilə adama bir stekan da şampan içmişdilər. Şampan Nağının kefini durultmuşdu. Nağı “Həyat gözəldir!” – deyib səsi gəldikcə qışkırmışdı, bir küncdə dinmez-söyləməz oturub, yorğun-yorğun əsnəyen arvadının kefini açmaq üçün cürbəcür hoqqalar çıxartmağa başlamışdı. Və nədənse, məhz bu məqamda Kərimin öz köhnə dostuna yaman yazığı gəlmışdı. O məqamda Kərim də var səsi ilə qışkırb nəsə demek istemişdi. Amma Kərim qışkırmamışdı. Bayirdakı ay işığı yenə Kərimi xəlvətcə səsləmişdi. Kərim o səsi eşidib balkona çıxmışdı və vur-tut beş-on doqiqə ovvol, o balkondan necə enmoyi də bu saat Kərimin yadında deyildi.

Sonra Kərim o qəribə tamı ağızında elə aşkar hiss elədi ki, hətta bir anlığa dayandı da. Bayağdan bəri yadına salmaq istədiyi o şey bu dəfə Kərimin elə bil lap damağına toxundu, dilinə deydi. Amma dünyasının

ayında-ağlığında axtardığı o ümidi nə ümid olduğunu Kərim bu dəfə də dərk cleyə bilmədi. Və Kərimin ağzında, çox keçməmiş, bayaq Nağı ile içdiyi şampanın soyuq tamından savayı heç nə qalmadı. Kərim üzüdüyünnü hiss etdi.

## II

Payızın ortaları idi. Və bu payız elə əvvəlindənə Kərimə bir qəribe narahatlıq getirmişdi.

Validəni Kərim beş-altı il idи ki, tanıyordu. Beş-altı il idи ki, eyni bir idarədə onlar – bir-birindən vur-tut bircə divar aralıda – işleyirdilər. Validə Kərimdən üç-dörd yaş kiçik idi. İndiyəcən ərdə-zadda da olmamışdı. Ya rastına münasib bir adam çıxmamışdı, ya da, Kərim kimi, ümidi hər gün sabaha bağlayıb, axırda ümidiñ de dadını itirmişdi. Və məhz buna görə də elə bil onlar bir-birlərini əlbəəl başa düşmüşdülər. Bir gün Kərim işdən sonra Validəni aparıb evlərinə ötürmüştü. O biri gün onlar bir yerde kinoya getmişdilər. Üçüncü gün, yenə kinoya getdikləri yerdə, Valide dinmez-söyləməz univermağa burulmuşdu və Validənin o univermağa nədən ötrü girdiyini Kərim o biri görüşdə bilmışdı: o gün onlar univermaqdən pərdəlik parça almışdılər – halbuki Kərim evindəki pəncərələrin pərdəsiz olduğunu Validoye heç vaxt deməmişdi.

Görüşlərinin birində onlar bir mağazada xeyli vaxt nişan üzüyü növbəsində durmuşdular. Görüşlərinin birində Valide Kerimi evlərinə aparıb öz ata-anası ilə tanış eləmişdi. Görüşlərinin birində Valide dinmez-söyləməz şəhərin atelyelerindən birinin qapısını açmışdı. Və Validənin o vaxt sıfariş elədiyi kostyumda indi Kerim baş alıb, dünyadan gedirdi.

Gören Kərim dünyadan hara gedirdi: axı o dərənin özü də dünyada idi. Yoxsa Kərim o dərənin başındakı kəndi tanımadı, – Kərimi bu şəhəpo çəkib-gətirən elə o kəndin darısqallığı deyildimi? Və indi Kərimi çağırıb aparan o genişlik, o dağda-dərədə görən havaxt peyda olmuşdu, hardan peyda olmuşdu, – ordan keçən bütün qatarların izincə bir vaxt dünyanın bu tərəfindəki genişliyə mələl-mələl baxan Kerim deyildiso, bəs kim idi?..

Bəli, genişlik bu saat, yalnız orda idi. Bu saat dünya orda idi. Ay orda idi, ulduz orda idi. Və bu saat Kerimin özünə gelmeyindən ötrü də ayrı heç nə lazımdı: o aya, o ulduza bircə dəfə baxmaq lazımdı.

idi, o dərənin havasından bircə udum udmaq lazımdı... Bəs Kərimin ağızındaki o tam nə idi – ay işığı ilə metal qarışığının tamı?.. Bəlkə bir vaxt, ay işığı boyunca, o dərənin ətəyi ilə uzanıb gedən polad relslerin iyi indi, on doqquz illik məsafədən, Kərimin burnuna dəyirdi, damagına toxunurdu. Bəlkə haradasa, bu həndəvərdə metal vardi, yaxud metal iyi verən zavod vardi. Amma yox, o iy bu həndəvərdə ola bilməzdə. O iy haradasa bir ayrı dünyada olmalı idi. O “ayı” dünya isə, deyəsən, lap yaxında idi. Və sırı, ovsunlu bir səs Kerimi maqnit kimi elə bil birbaş ora çəkirdi, ora aparırdı: işiq səsi, ilahi, işiq səsi!..

Və bir azdan – bir uzun daş hasarın boyunca – suyun, palçığın içində üst-üstə qalanmış dəmir tişklərini görənde özürün harada olduğunu Kerim nəhayət ki, dərk eləyə bildi. Bura da şəhərin ucqar yeri idi. Buradakı binalar da nisbetən təzə salınmışdı. Ancaq binalar hələ xeyli aralıda idi. Və beş-altı il əvvəl, gecelerin birində hemin binaların arasında o, Nağı ile birgə, Toğrulun mənzilini axtaranda bu dəmir-dümür qəbiristanlığını Kərim möhkəm yadında saxlamışdı. Buranı Kərim öz kəndli instincti ilə əlbəəl nişanlaşmışdı, çünki qabaqdakı binaların hamısı bir-birinin tam eyni idi və bir şey nişanlaşmasan, ordan geri qayıdanda yolu çətin ki, tapmaq olaydı. Üstəlik, o gecə o binaların arasında onlar, taksi sürücüsünə az qala bir saat zülmə eleyib, naümid geri qayıdanda Toğrulun mənzilinin yeri də Nağının yadına məhz bu dəmir-dümürü görəndə düşmüşdülər. Taksini buradaca saxlatmışdılər. Düşüb piyada getmişdilər və bu dəfə Toğrulun mənzilini rahatca tapmışdılər. Və sonralar o mənzilə Nağısız gələndə də Kərim taksidən həmişə burda düşmüşdülər...

Çarpayı dəmirində tutmuş, vertolyot pərinəcən – metalın hansı növündən desən burada tapmaq olardı. Metal suyun-palçığın içində pas atıb iyələmişdi. Ayın işığı metalın, suyun, palçığın üstündə yenə eynən ovaxtkı menzərəni yaratmışdı və hələ pas atmamış metal hissələri Ayın ağ şirosunu elə bil duru yerindən somururdu... o yanda binalar görsənirdi. Binaların beton divarlarını Ay bir azca yumuşdu, bir azca təzələmişdi. Orda baxan pəncərələrinə üzünə sanki bir müxtəsərcə metal tozu səpmişdilər.

Bəli, Kərim harda olduğunu nəhayət ki, dərk eləmişdi, amma bura necə gəlib-çıxdığını heç cür dərk eləyə bilmirdi. Onun yaşadığı mikro-

rayondan görən, bura dümdüz yolmu var idi, yoxsa bayaqdan bəri Kərim doğrudan da bir sehrlı işiq ustədə yerimişdi ki, o işığın yegane mənzilbaşı yalnız bura idi, bu metal qəbiristanlığı idi. Hər halda, o düz yoldan hardasa burulduğunu Kərim xatırlamırıldı. Və dehşət burasında idi ki, indi, geri qayıdası olsa, öz evinə gəden yolu Kərim çətin ki, tapa biləydi.

Ancaq Kərim geri qayıtməq istəmirdi. Haçansa, beşaltı ilə əvvəl burada taksiden düşüb, bu dəmir yiğnağını, öz kəndli instinkti ilə, el-beel nişanlayanda da burdan Kərim geri qayıtməq istəmemişdi. Onda Kərim ürəyində döñə-döñə Allaha yalvarmışdı ki, o evlərin arasında Nağı Toğrulun mənzilini tapa bilsin, burdan onlar naümid geri qayıtmassisinlar, çünkü bu yolun ayricında o vaxt Kərim ilə Nağının yanında iki nəfər qız da vardı.

O qızların hər ikisi ilə onlar elo homin gecə şəhərin mərkəzində tanış olmuşdular. Qızlar dayanıb taksi gözləyirdi, Nağı ilə Kərim isə restoranın təzəcə çıxmışdilar. İçmişdilər,ancaq o qədər də sərxiş deyildilər. Və Kərim do, Nağı da o gecə, nədənsə, yaman xoşbəxt idi. Tanışlıq qızları aparıb evlərinə ötürməkdən başlanmışdı. Danışib gülo-gülo onlar bir xeyli piyada getmişdilər. Hardasa boş taksiyə rast gelmişdilər. Və o taksini şəhərin içində o baş-bu başa dolandırıb qızları xeyli əylendirəndən sonra Nağı birdən-bire cüroflonib, maşını şəhərin mərkəzindən birbaş bu təzə rayona sürdürüdü. Əvvəl qızlar bir az nəm-nüm etmişdilər. Yol boyu sırlı-sırlı bir-birlerinin üzünə baxmışdilar. Bir-birinin eyni olan binaların arasında, o taksidə Nağı korhavasına Toğrulun mənzilini axtaranda qızlar sevinmişdi, gülüşmüştü. Amma burda taksi-dən düşəndə heç o qızlar da deyəsən geri qayıtməq istəmirdilər.

Toğrul Nağının da, Kərimin də tələbəlik dostu idi. Toğrulgilin şəhərdəki mənzilində Kərim çox olmuşdu. Amma Toğrulun haradasa təzə mənzil almağından Kərimin xəberi yox idi. Bunu Kərim o gecə bilməşdi. O gecə, ömründə ilk dəfə, Kərim bu dünyada ehtiyacdan sajavı bir ayrı şəyə də xidmət eləyən yurd görmüşdü, mənzil görmüşdü. O mənzilin pərdəsiz pəncərəsindən otağa düşən ay işığını o gecə Kərim bir qızın öpüşlərinə qatıb, səherəcə icdikcə içmişdi. Və Kərimin ürəyi də elə bil yavaş-yavaş əriyib, o öpüşə, o işığa, o qızə, o gecəyə qarışmışdı. O gecə indi görən hardaydı?.. Və o gecə bir də heç vaxt olmayacaqdısa, bu dünyada yaşamağa dəyordimi?

“Nağı, Nağı, Nağı”... – dedi.

Və Kərimin ürəyinə isti gəldi, işiq gəldi. Boğazına qəhər gəldi, çünki Nağı Kərim üçün doğrudan da dəst olmuşdu, həqiqi dəst. O gecə Kərimin xatırına Nağı qızın yaxşısından keçmişdi, yerin rahatından keçmişdi. O gecə Nağı Kərimi otaqda qoyub, özü (o biri qızla) mətbəxə çəkilmişdi, halbuki hər şey eksinə də ola bilərdi. Və o gecə bir yana dursun, Nağısız bu dünyada Kərim kitab-dəftərdən savayı indiyəcən nə görmüşdü?.. Nağı onun çox nazına dözmüşdü, çox əziyyətini çəkmışdi. Ve onların arasında hərədən soyuqluq olmuşdusa, o da ancaq Kərimin qəddarlığundan olmuşdu, Nağıda qəddarlıq deyilən şey yox idi.

Nağı beş-altı il idi, necə deyərlər, həyatın axınına qarışib gedirdi. Bundan ötrü Nağını qınamaga dəyərdimi? O öz hazır namizədlik dissertasiyasını bir tərəfə tullayıb, nə vaxtdan bəri idi ki, ona-buna dissertasiya yazırıdı. Hər şeydən xirtdəyəcon doyub, birçə alimliyi çatışmayanlar bağlı qapıların dalında Nağını həftələrlə gecəli-gündəzlü işlədiridilər və hər dəfə bu cür işdən sonra Nağı həftələrlə gecəli-gündəzlü içirdi. Bele vaxtlar, onlar bir-birlerini axtarış tapannda, yaxud bir yerde təsadüfən rastlaşanda Nağı Kərimə də hər dəfə mütləq içki təklif eləyirdi və Kərimin içmək istəmədiyinə Nağı heç cür inana bilmirdi. Bu içmək səhbətindən sonra hədsiz təəccüb ilə Nağı hər dəfə uzun müddət Kərimin üzünə baxırdı. Amma Kərimi heç vaxt məcburən içməyə aparmırdı. Kərimin öyd-nesihətlərinə da Nağı – eynən bele bir təəccüb içində – dinməz-söyləməz qulaq asırdı. Və gülümseyirdi, sakitcə, mehribanca gülümseyirdi. Kərimin bu öyd-nesihəti bolke doğrudan da gülməli idi...

Və bəlkə ürəyinin bir yerində Kərim öz dostuna bir azca da paxılıq eləyirdi. Nağının qarışib getdiyi axın bəlkə Kərimi də özünə çəkirdi. Bəlkə Kərimi özünə çəkən Nağıdakı insanı cazibə idi... Son beş-altı ildə Kərim bu cazibədən istər-istəməz aralı duşmuşdu, çünki ayrı cür mümkün deyildi. Bunsuz Kərim nə o dissertasiyanı yazıb qurtara bilərdi, nə onu müdafiə eləyib çulunu bir yere çıxarda bilərdi. Üstolik, burası da vardi ki, o dissertasiyada Kərim özünün Nağı ilə neçə illik dostluğuna zərrə qədər də xəyanət etməmişdi. Əksinə, bu dostluğa, yoldaşlığı bir növ öz sədəqətini göstərmek istəmişdi. Çünkü Kərimin namizədlik işi, elmi iş olmaqdan əlavə, həm də haradasa bir növ onların neçə iller boyunca ikililikdə elədikləri səhbətin davamı idi; buradakı fikirlərə onlar haçansa ikililikdə inanmışdilar, buradakı həqiqət bir vaxt onların hər

ikisinin həqiqəti olmuşdu. Və bu həqiqotden uzaqlaşmaq Kərimin nəzerində, hər şeydən əvvəl, ömrü uduzmaq demək idi. Çünkü Kərimdən ötrü dünyada ayrı həqiqət yox idi. Və Kərimdən ötrü dünyada ayrı dost da yox idi. Buna görə də, Nağı həyatın, necə deyərlər, axınına qoşulanda, özünə ayrı dostlar tapıb, tamam ayrı cür yaşamağa başlayanda Kərim simmişdi, sarsılmışdı. Onda Kərim heç ağlına da gətirmemişdi ki, onun üçün hələ da qüvvədə qalan həqiqət Nağıdan ötrü köhnələ bilər. Bunu Kərim bu səhər birdən-birə dərk eləmişdi. Başlıqlı evdən çıxıb, gedib Nağını yuxudan oyatmışdı. Ve Nağı sevinmişdi, Kərimin gelişinə də sevinmişdi, toyuna da sevinmişdi. Nağı yorğan-döşəkdən sıçrayıb Kərimi duz kimi yalamağa başlamışdı, halbuki üç-dörd il idi ki, onlar neinki bir-birlərini itirib-axtarmamışdır, hətta bir yerdə təsadüfən rastlaşanda da ayaqüstü el tutub, hal soruşub ayrılmışdır...

“Nağı, Nağı, Nağı...” – dedi.

Və irəlidəki binalara sən Kərim elə getdi, elə getdi ki, guya orda – Toğrulun mənzilində Nağı o vaxtdan beri oturub Kərimin yolumu gözləyirdi.

Guya o qız hələ də orda idi. Guya ay işığı, orda, hələ də içməli idi. Və o vaxtdan indiyəcən ötüb-keçən o beş-altı il də guya il deyildi, vaxt deyildi, Kərimi o işıqdan ayıran yol idid, məsafə idid və bu beş-altı ilde geceli-gündüzlü getdiyi bir yoluñ mənzilbaşına Kərim guya indi, néhayet ki, gəlib yetişmişdi.

Və dünyanın işinə bax ki, bu balkon doğrudan da Toğrulun balkonu idi. Bu mənzildə hələ də heç kəs yaşamadı. Mənzilin boş olmağı balkonun suvağının tökülməyindən, bir də pəncəre şüşələrinin üstündəki qalın tozdən bilinirdi. Və o vaxtdan beş-altı il keçdiyinə Kərim necə inanydı ki, açar da qapının sol yanında, çərçivənin böyründə qopmuş kərpic qırığının dalında – həmişəki yerində idi...

Kərim qapını açıb içəri girdi. İşığı yandırmamış birbaş divanın üstünə cumdu. Sonra işığı yandırdı. Eynən o vaxtkı otaq idid: bir köhnə, örtüyü əprimiş divan, bir-iki köhnə stul. Ortadakı dördkünc stolun üstündə açıq konserv qabları vardi, konyak, çaxır şüşəleri vardi...

Kərim qayıdib işığı söndürdü. Üzüqoylu divana uzandı. Stolun üstündəki dörd badəni indi Kərim baxmadan da görürdü. O badələrdə görəsen kim çaxır içmişdi? Görən, burda kim olmuşdu: Nağımı, Toğrulun özünü, yoxsa Kərimin tanımadığı adamlar da indi bura ayaq

açımışdır. Və görən, o badələrdə kimin çaxır içməyinin Kərimə nə dəxli vardi. Bu nə idid, bu necə qısqanlıq idid – o iki qızdan savayı bu dünyada məğər qızmı yox idid!?

O qızlar, o gecənin sehəri Kərimi, Nağımı elə buradaca qoyub, tez-dən çıxıb getmişdilər. Kərim ilə Nağının onları yola salmağınə qızlar razı olmamışdı. Və o sehər nə Nağı, nə də Kərim o qızları aparıb yola salmağə sən deyən cəhd eləməmişdi. Çünkü onlar axşamüstü həmin o taksi dayanacağında yenə görüşəcəklər. Amma o görüş baş tutmamışdı: o qızlar gəlməmişdilər. O gecə Nağıdan ayrılan kimi Kərim özünü bu mənzilə yetirmişdi və bu divanın qabağında Kərim o gecə ilk dəfə hönkür-hönkür ağlamışdı. Sonra neçə gün dalbadal o, bu mənzilde tok-tənha o qızın yolunu gözləmişdi. Və bu əhvalatı Kərim bir dəfə, içki havasına, Nağıya da danışmışdı. Bu əhvalatı Nağıya danışanda da Kərim köyrelib, doluxsunub, birdən-birə hönkürmüştü. Nağı isə nə gülmüşdü, nə do o qızı Kərimin gözündən sala biləcək bir söz demişdi. Əksinə, o vaxt Nağı o qızların heç birinin “o yoluñ yolçusu” olmadığına Kərimi sakitcə inandırmağa başlamışdı. Son demə, o gecə bir qəribə təsadüf imiş. O gecənin təsadüf olmasına o vaxt Kərim inanmışdı. Və indi beş-altı il keçəndən sonra da, o gecənin təsadüf olduğunu inanmağa Kərimin, bircə Allah bilir ki, nə qədər ehtiyacı vardi...

Kərim üzüqoylu divana uzanmışdı, ancaq bir dumduruyu ay işığını o, xəyalında hələ də görürdü. Bir də Kərim xəyalında o dörd badəni görürdü. Və o işıq o dörd badəni elə bil Kərimin gözləri qabağında yavaş-yavaş əridirdi, udurdu – Kərim yuxlayırdı.

### III

Haradasa bir tanış dərədo, bir ağappaq işıq dumanının üstündə Kərim rahatca oturmuşdu. Bir kimsəsiz çöl-biyaban idid. Bir ağımtıl-gümüşü rəng idid və o ağımtıl-gümüşü aləmin dumduruyu aynasında indi Kərimin gözüne cürbəcür əfsanəvi kölgələr görsənirdi: dağ kölgəsi, ağac kölgəsi, kol-kosun kölgəsi...

Və indi Kərimin burnuna haradansa, şehqarışq, südqarışq körpə ot iyi deyirdi. Amma o düzəd-dərəda bir dənə də ot yox idid, yaxud ot o dərəni doldurmuş ağappaq işıq dumanının altında qalmışdı – Kərim o otu görə bilmirdi.

O ağappaq işiq dumanında Kərim dünyanın en tanış ağaclarının ayaq üstünde dayanmış kölgəsini görürdü. Bir tanış dağ. Bir necə tanış kol-kos. Ancaq o dağ da, o kol-kos da, o tanış ağaclar kimi, Kərimin gözlori qarşısındaki düz dolusu, dərə dolusu işiq dumanının üstündə yalnız kölgə idilər, görnük idilər; ya o ağ dumanın ağlışımaz gözəlliyyinin daha qabarıq görünməyindən ötrü dayanmışdır, ya Kərimin haçansa bu dünyada öz dağları, öz ağacları, öz kolu-kosu olduğunu yada salmaq isteyirdilər, yaxud bura nə düz idi, nə dəreydi, bir ayrı planet idi ki, Kərimin haçansa gördüyü dağın, düzün, dərenin bura, bir müxtəsərcə, şəkli düşmüdü.

Və görən bu nə sərr idi ki, dərenin başındakı o kənd Kərimin yuxusuna da ağ donda, ağ işiqda gəlmışdı. Və Kərimin, haçansa, hər daşını, hər kolunu-kosunu tanıdığı o kəndi, indi ay o dərenin başında, elə bil, Kərimdən ötrü, öz ağ qanı ilə təzədən rəsm eləmişdi: ev-ev, küçə, küçə, parça-parça işiq rəsmələri...

O işığın bir parçasının üstündə bir axşam Kərim nənəsinin elindən yapışib bir məsciddə çiraq yandırmağa getmişdi ki, müharibə tez qurtarsın və tokco Kərimin atası yox, o kənddən müharibəyə gedənlərin hamısı müharibədən sağ-salamat qayıtsınlar.

Bir gecə Kərimin nənəsi o Aya yalvarmışdı ki, o zalim Hitlerin də üreyinə bir zerre mərhəmət işığı salsın və başqa bir gecə yazıl qarı yenə Aya üz tutub, o işiqdan bir zerrə də kolxoz sədri Səməndərlə kolxoz qaravulçusu Heybətin payına istəmişdi, cünki kolxoz sədri Səməndər, onların bir vaxt çiraq yandırıb qoyduqları o məscidin qapısını çıxardırib, kolxozun tövləsinə saldırmışdı və kolxoz qaravulçusu Heybət bir otək alçadan ötrü kor Qızıtamamın yetim nəvəsi Laləzarın donunu cırıq-cırıq eləyiib, qızın abrımı-ismetini çöle tökmüşdü...

O işığın bir parçasının üstünə bir gecə bir qara tabut qoyub, bir seher Kərimin nənəsini o tabutda qəbiristanlığa aparmışdır... O işığın bir parçasının üstündə bir vaxt, kinodan sonra, bir kəndin en güzel qızı yermişdi... Və o işığın bir parçasının üstündə Kərim indi rahatca eylesmişdi. Bir azdan durub gedəcəkdir...

Kərim hara gedəcəyini bilmirdi. Bircə onu bilirdi ki, mütləq getməlidir. Ancaq Kərim hələ ki, heç yana getmək istəmirdi. Hələ Kərim dincəlmək isteyirdi. Bu kiməsiz, səssiz-səmirsiz dərədə, bu ağappaq işiq dumanının üstündə Kərimin, hələ gün çıxanacaq, dincəlməyə

vaxtı vardi. Və bəlkə buna görə bu qəribə yuxuda Kərim günəşin çıxmından yaman qorxurdu.

Kərim günəşin çıxmından ona görə qorxurdu ki, günəş o ağappaq dumanı dağda bilerdi, o tanış kölgələri yer üzündən itirə bilerdi.

Gün çıxıb, o aləmin südqarşıq, şəhli nəfəsini uda bilerdi. İlani-ilbizi oyada bilerdi. Bülbülləri, cırcıramaları oxuda bilerdi.

Günün işığında orda-burda kol-kol, topa-topa qızılğuller açıb-lerdi. Məhəbbət, fars dilində, yenə şeir ilə öz şirin-şəkər dəstənamı başlayırdı. Ənnik-kirşan qoxusu dünyani doldurardı.

Gün çıxsayıd, ağaclar meyve götürərdi. Dağlar baldırğanını, kollar böyürtkənini doğub dünyaya tökerdi. Kərim nə böyürtkən, nə baldırğan isteyirdi: daha onun dünya malında gözü yox idi.

Gün çıxsa, vaxt oyanardı: dərs vaxtı, biçin vaxtı, xırman vaxtı... Bir də Səməndər sədr olduğu o vaxtlar ki, bu dərenin hər daşında-çinqılında neçə-neçə yalın ayağın al-qırmızı qanı vardi.

Gün çıxsa, o daşlar da ayıla biledilər. Əvvəl səssizcə sizildiyib, sonra elə hönkür-hönkür ağlaşardılar ki, – heç orada, bir ağ bulud topasına bonzəyən o dağın arxasında, kolxoz idarəsinin qabağında uzun direyin başında canı-dildən marş çalan o radionun səsi də bu səsi batırıbilməzdi. O daşlar hələ ki, susurdu. Səməndərin sədr olduğu o vaxtlar da – öz biçini, bostanı xırmanı ilə birgə – sanki haradasa dünyanın gün düşən, taxiş yətişən, səslili-külyü, bostanlı-xırmanlı uzaq bir guşəsində idi. Orada istidən qarsılmış yollar vardi. O yollarda isti-isti daşlar vardi ve bir uzun direktənən bir ağızı aralı demir parçası da vardi ki, öz güclü, gur səsi ilə bir dəstə ayaqyalın adamı, anası-balalı, harasa tələsdirirdi. O radio bir də oradakı vaxtı tələsdirirdi. Burada ise vaxt yox idi. Nə taxiş biçiləsi zəmi, nə taxiş döyülesi xırman, nə isti, nə soyuq vardi. Və bəlkə buna görə də bu yerlər Kərimin nəzərində bir azca da başqa planetlərə oxşayırıd...

Bu qəribə yuxuda Kərim bu tanış düzü-dəreni, hələ gün düşməmiş, mütləq ötüb keçmeli idi. Bəs niyə getmirdi, nəyi gözləyirdi?.. Bəlkə Kərimi bu yerlərin havası tutmuşdu – keyitmişdi, məst eləmişdi, haldan-halətdən salmışdı. Bəlkə vaxt olmayan yerdə hərəkət də ola bilmezdi. Və bəlkə bura doğrudan da bir ayrı planet idi ki, onun hərəkət qanunları Kərimə məlum deyildi.

Və Kərim birdən-birə, görəsən, bu süstlüyün-sakitliyin ölümə yamanca oxşadığını hiss etdi, yoxsa bu gözlenilməz rahatlığı, hod-

dindən çox olduğuna qəfletən şübhələndiyinə görə diksindi. Və birdən gözlerini açıb, burada, bu otağın alatoranhıngında da bir tanış kölgə görən-də Kərim bir müddət gözlerinə inanmadı. Bu kölgənin təzəcə yuxuda gördüyü o tanış ağacların kölgəsindən Kərim uzun müddət ayıra bilmedi. Otaqdakı kölgə isə, doğrudan da, Nağıının kölgəsi idi. Nağı otaqda ehti-yatla gəzinirdi – elo bil Kərimin yuxudan ayılmağını gözleyirdi.

#### IV

\*

Kərimin yuxudan ayıldığını görəndə Nağı heç nə demedi; kiri-mışcə işığı yandırdı, kirmişcə stola yaxınlaşdı. Stolun üstündəki içki şüşəlerinin içindən Nağı bir ağızı açılmamış çaxır şüşəsi tapdı. Şuşənin tixacını dişi ilə qoparıb yere saldı. Şuşəni başına çəkib, o çaxırdan, nəfəsi təngiyənecən, qurraqurt içdi. Bundan sonra xeyli vaxt Nağı dinməz-söyləməz o şüşənin dibində qalan çaxira tamaşa elədi. Gözü-nü şüşədən ayırib Kərimin üzünə baxdı. Və Nağı Kərimin üzünə baxıb, aşkar mütqəssircəsinə:

– Sənə olmaz, – dedi. – İcki səni xarab eləyir.

Kərim bir söz demədi, çünki bu qəribə gecədən o, hələ də heç nə başa düşmürdü. Kərimə elə gəlirdi ki, onun yatdığı vaxt ərzində dünən yerini dəyişib: elə bil bu çağacan bu otaq indikindən bir xeyli ucada olmuşdu; bu divanı elə bil hansı ucağıdansa götürüb, yerin lap tərkine qoymuşdular; o stol da, o stolun üstündəki badələr də, şüşələr də, hətta Nağıının özü də elə bil bir naməlum ucağıdan indice yere enmişdi. Sanki dünən birdən-birə haradansa bir xeyli aşağı düşmüşdü və dün-yanın bu sırrından Kərim heç cür baş çıxara bilmirdi.

– Hələ düzəlməmisən?

Kərim Nağıya nəsə dedi, ancaq səsi çıxmadi, çünki Kərimin səsi də elə bil haradasa aşağıdaydı, bir naməlum dərinlikdeydi – öz səsini oradan qaşdırmağa Kərimin gücü çatmayı.

Nağı çaxır şüşəsini götürüb dodağına yaxınlaşdırdı, amma içmədi.

– Öntiqə yatmışdin! – dedi. – Lap dovşan balası kimi. Oyatmağa üreyim gəlmədi. Ə, sən öl, sən dovşana oxşayırsan, Kərim. Vijdan haqqı, oxşayırsan... Ə, son niyə dovşana oxşayırsan, Kərim?

Nağı şüşəni ağızına direyib, bir-iki qurtum da çaxır içdi, sonra şüşə elində, əyilib-qalxıb lezzətlə gülməyə başladı. Və elə bil Nağıının iç-

diyi çaxırdanmı, onun gülmeyindənmi, ya nədənse Kərimin canına bir balaca güc geldi, qüvvə geldi.

– Cox yatmışam?

– Məndən sorusursan? – Nağı gülməyini qurtarıb, çaxırdan bir-iki qurtum da içdi. Şuşəni yerə qoyub, siqaret yandırdı. – Bura nəyinən gəlmisən ki?

– Bilmirəm.

– Yeni elə dəm idin?

Kərim mat-məəttəl Nağıının üzünə baxdı.

– Yox, – dedi, – dəm deyildim.

– Taksıynən geldin?

– Yox.

– Ba nəyinən?

– Heç nəyinən.

Deyəsən Nağı təzədən gülməyə hazırlaşırdı, ancaq gülmədi. Şübhəli-şübhəli Kərimin üzünə baxdı.

– Olmaya dəmson hələ?

Kərim bir söz demədi, çünki bu “dəmlik” məsələsindən də o hələ ki, heç nə qana bilmirdi.

Nağı təzəcə yandırdığı siqareti konserv qabının içinde sıxcalayıb söndürdü.

– Mən gərek o araqı sənə içirtməyəydim, – dedi və bir azca duru-xub, sonra gözlenilmedən elə bil bir növ əsəbileşən kimi oldu. – Ə, birdən ağlına ayrı şey-zad getirərsən ha... Elə bilərsən ki, səni qəsden içirtmişəm...

Və Kərim Nağıının üzünə baxmadan:

– Yox, əşı, nə danışırsan? – dedi. Sonra başını qaldırıb Nağıının üzünə baxdı.

Amma Kərim Nağıının üzünə gərek baxmayayıd. Nağıının sıfətində birdən-birə peyda olmuş eybəcer işartimi gərek Kərim görməyəydi, çünki o eybəcer işarti Kərimə bu dünyanın özü qədər tanış idi. Və bu qədər tanış olan bir dünayada Nağıını bir elçatmaz mərtəbəyə qaldırıb, bir məchul ucağıda axtarmağa, bu səhər açılanдан bəri, Kərimi görün nə vadər eləmişdi?.. Və görün Nağıının üzündəki o işarti necə işarti idi ki, Kərimi, bu səhər açılanдан bəri, əhatə eləyən o dumanlı qəribəliyi də dünyanın üzündən bircə anın içinde tamam itirə bilməşdi...

Elo bil birdən-birə Kerim, bayaqdan üstündə əyləşdiyi divandan da iyrənib, cəld ayağa qalxdı. Bu saat o, nədənsə, Nağıya bir ağır söz demək istəyirdi. Yaxınlaşış hirsli-hirsli:

— Bu zəhriman az iç! — dedi.

Və Nağı ağızına dırədiyi şüşəni, nə qədər qəribə olsa da, qaytarıb stolun üstünə qoydu.

— Ə, yenə nə tez qudurdun? — dedi. — Axı sənin idbar səsin indicə o dünyadan gelirdi.

Nağı qolunu uzadıb Kerimin boynunu qucaqlamaq istədi. Kerim geri çekildi. Və özü ilə Nağının arasındakı bircə addımlıq məsafədə Kerim onları bir-birindən həmişəlik ayırmış beş-altı ilin sonsuz uzaqlığını gördü.

— Nə bildin ki, mən burdayam?

— Mən sənin dabbadqa gönüne bələdəm. — Nağı şüşəni qamarlayıb, qalan çaxırın hamısını birməfəsə içdi. — İndi neynəyək deyirsən?

— Gedək.

— Bəs indi nə deyəcəksən ona?

— Kime?

— Arvadına da!

— Heç nə.

— Necə yəni “heç no”. Bir şey tapıb deməlisən axı.

— Nə deyim?

— Deyərsən ki, bir yaxın qohumun var, mütləq toya gəlməliydi. Gelməyib, sən də fikirləşmişən ki, yeqin kişinin başında bir iş var. Birdən beyninə yerleşib ki, taksiyə minib özünü mütləq Buzovnaya yetirməlisən.

— Buzovnaya niyə?

— Ə, sən nə qanmaz adamsan. Buzovna olmasın, Məştağa olsun. Bu qaçmağın bir yeri olmalıdır ya yox? — Nağı qapıya tərəf yeridi — Açıar hardadı?

— Açıar?.. Bilmirəm... Yeqin ki, qapının üstündə olar.

Nağı işığı söndürdü. Qapını bağlayıb, açarı yerinə qoydu.

— Hə, indi o qalır ki, sənin o vicdansız qohumuna gərek bir ad da fikirləşək. Adı da tutaq ki, Ağakərimdi. Necədi, beyninə batır?

— Yox!

— Qoy olsun Ağahüseyn.

— Yox.

— Deyirsən “ağa”sız olsun?

— Yox.

Qabağa düşüb piləkənlərlə üzüsağı tez-tez getdiyi yerdə Nağı birdən-birə ayaq saxladı.

— Bəs nə təher olsun?

— Heç nə təher. Mən ona yalan deməyəcəyəm!

— Bah atonnan! Ə, sən nə əclaf adamsan!

Və nədənsə birdən-birə Kerim yaman coşdu:

— Deyəcəyəm: deli olmuşdum. Başında hava gəlmişdi. Ancaq mən ona yalan deməyəcəyəm. Mən ona heç vaxt yalan deməyəcəyəm. Nağı. Desəm kişi deyiləm!

Nağı dinnəmədi. Və əvvəli-axırı görünməyən bu dehşətli gecənin ölü sakitliyində uzun müddət Kerim, indicə, öz səsindən qopan qəhərin cingiltisini eşitdi.

— Deməli, yalan deməyəcəksən? — Və bu dəfə Nağının səsi də elə bil qəherli idi. Yaxud o qəher Kerimin qulağında öz səsinin cingiltisindən qalmışdı. Yaxud qəher — onların yaxınlaşmaqdə olduqları o dəmir qəbiristanlığının metal iyi verən havasındaydı...

— Yox, Nağı, yalan deməyəcəyəm.

— Sən bayaq əməlli-başlı adamıdın.

— Havaxt?

— Dəm olanda. Dəmliyin gedən kimi yenə əclafığım tutdu.

Bayaq onu öz evindən birbaş bura gətirən o düz yolu görmək ümidi ilə Kerim boylanıb yan-yörəyə xəlvatcə göz gəzdirdi. Ancaq o yol yox idi. O yol doğrudan da elə bil bu dünyada yalnız bir müdəddətiyə mövcud olub, sonra həmişəlik yoxa çıxmışdı. Sanki o yol doğrudan da Aydan düşmüşdü, işıqdan yaranmışdı... Sanki o yoluñ üstündə insan, ömründə tək bircə dəfə yeri yə bilərdi... Bakının on ucqar yerlərinin arası ilə haradansa ləp uzaqlardan baş alıb gələn bu yol isə buradan dümədüz şəhərin mərkəzində tərəf gedirdi. Ay batmışdı, amma şəhərin açılmasına hələ çox qalırdı. Və yoluñ heç bir yerində hələ ki, maşın əlaməti görsənmirdi.

— Burdan bizim evəcən görəsən nə qədər yol ola?

Nağı yol qırğındakı bir daşın üstündə əyləşmişdi:

— Nə bilim, — dedi, — sən yaxşı bilərsən.

– Son öl, lap mat qalmalı işdi...

— Nədi təq?

– Devəsən, masın qolir. – dedi. – Əl cək, sən canın. Nağı, mənim

– Axı mən bu yolu bayaq piyada gəlmışdım.

Nağı gözlərini yoldan ayırmadan:

– Yuxuda gəlmış olarsan. – dedi. – Elə dovşana oxşamağın da yəqin bundan imiş, çünki yatıb ayılan kimi yene əclafə dönmüsən.

– Deməli, əclaf olmamaq üçün mən gərək mütləq yalançı olam?

Nağı durub yavaş-yavaş Kərimə yaxınlaşdı. Qolunu Kərimin boy-nuna dolayıb, sixdi, sixdi, sixdi. Sonra qollarını yanına salıb, bir müddət yorğun-yorğun, yazıq-yazıq dayanıb, bir sürtülmüş, sırimsəmiş səs ilə:

– Mən səndən, əclaf, qorxuram! – dedi. – Bu dünyada heç nədən qorxum-zadım yoxdu. Amma səndən qorxuram, əclaf!

Bu anda Kərim heç nə demək istəmirdi. Bu anda Kərim Nağının insan olduğuna, sözsüz, səssiz-səmirsiz ölenəcən şübhə elemək istəyirdi. Ancaq bir söz demək lazımdı. Sükütu pozmaq lazımdı, çünki bu sükütü özbaşına buraxsan, sonra birdən-birə partlayıb, mütləq bir xəta çıxarda bilərdi.

– Məndən niyə qorxursan ki?

– Ona görə ki, sən əclafdan baş çıxara bilmirəm. Bu dərəcədə avam olasan, özün də bu dərəcədə ayıq olasan. Avam olanda səni qan-fet kimi yemeyim gəlir. Ayıq olanda boğmağım gəlir. Bax belə! Nağı yeno qolunu Kərimin boyununa keçirdi, amma bu dəfə bərk sixmadı. İndi də Nağının niyyəti – deyəsən, Kərimi öpmək idi.

Kərim onun qolunu ehtiyatla boynundan aralayıb, vəziyyətdən çıxməq xatırınə, könülsüz, Nağının üzündən öpdü.

– Di yaxşı əl çək, adamsan.

– Yalan deyirsən. Mən adam deyiləm. Özün də bilirsən ki, mən adam deyiləm. Bayaqdan fikirləşdiyin də budur!

– Yaxşı sən Allah, əl çək, Nağı. Mən nə haydayam, sən nə hay-dasan. Son öl, ölməyim gəlir bu saat.

– Yalan deyirsən. Ölmez-zadın gəlmir. Bir azca gicləşmişdin, indi ayılmışan, dirilmison. Bu saat sənin dərdin-sərin bircə budur ki, özünü tez evə yetirəsən. Gedib arvadından üzr istəyib, bu ipləmə Nağının olindən də bir dəfəlik canını qurtarasan. Ancaq, bura bax-

qohumum-zadım yoxdu.

Nağı keçib, yoluñ tən ortasında dayanıb, hələ o başda görsənən maşın qabaqcadan el qaldırdı. Maşın tamam yaxınlaşıb, onların lap yanına çatanda da Nağı yoldan çıxmadi. Və o maşın Nağının lap böyründəcə ötüşüb, yoluñ qıraqı ilə sürətlə burulub gedəndən sonra Nağı bir yağılı söyüş söyüb, nehayet ki, yoldan qıraqa çıxdı.

– Ə, viedansız, yəni bu dünyada birçə dəfə də bir iş mən deyən kimi ola bilməz? Axı niyə bu dünya həmişə sən deyən kimi olmalıdır? Niye, əclaf? Son məndən artıq kişisən? Yoxsa sən dünyaya Allahın yanından gəlmisin?

Kərim qorxa-qorxa Nağının gözlorinə baxdı, çünki Nağının göz-lərini o, heç vaxt bu ölçüdə, bu endazədə görməmişdi. Onun gözlori-nın qarası elo bil ağımdan aralanmışdı, uzaqdaşmışdı və bir qəribə sürətlə hələ də durmadan uzaqlaşmaqdı idı.

– Yaxşı, qoy sən deyən olsun. Deyərəm, Buzovnaya getmişdim. Qohumum filankosin evinə. Lap olsun Ağahüseyn. Day nə isteyirsən məndən?

Nağı nisbətən toxtdadı. Hətta elo bil sevindi də.

– Sən bunu yəni bir az qabaqdan desəydin öldərin? Əclafsan da, əclafın yekəsisən. Tərsliyin tutanda çapqala dönürsən.

Nağının gözlerinin qarası yerinə gəlmİŞdi və o eybəcər parılıt yene Nağının gözlərində hardansa peyda olmuşdu. Bir də bu dünyada bir tərtomiz, bir dumduru ay işığı vardı. Və Nağının gözlerinə baxanda o işıq birdən-birə Kərimin xəyalına gəlməsəydi, onların bu söhbəti bəlkə burada da həmişəlik qurtara bilərdi. Çünki maşın gəlirdi, maşın lap yaxında idi və get-gedo sürətini azaltdırdıdan, bu maşın dayanana oxşayındı. Və maşın gəlib yetişənəcən Kərim Nağını təzədən hirsəndir-məyə ürəyində bir dehşətli ehtiyac hiss elədi:

– İndi ki, belə oldu, sözümüz geri götürürəm. Sən yixılıb bax bur-daca bu saat gəbərsən də, mən o yalanı deməyəcəyəm, Nağı.

Nağı möhkəm çasdı, amma özünü o yerə qoymaq istəmədi.

– Cəhənnəmə də! Sənin o yalanı deməyin elo bilirsən mənim üçün

Son sözləri deyo-deyə Kərim azca aralıda dayanmış üstüörtülü yük maşınının qabağına qaçıdı. Nağı yolun qırığında dayanmışdı, elə bil tərənmək fikri yox idi.

- Getmirsən?
- Rədd ol!
- Gəl, yaxşı, ağ cəmə!

Nağı tərəddüd içinde maşına yaxınlaşdı. Keçib arxa tərefdə dinməz-söyləməz oturdular.

- Deməli, yalan deməyəcəksən?
- Deməyəcəyəm.
- Malades də, oğulsan, öz əqidəndə axıracan qaldın.
- Bəsdi, Nağı, qurtaraq bu səhbəti.
- Mən sənin bu murdar əqidəbazlığından iyənənirom, Kərim.
- Hə, elədi. Bayaqdan o yalanı mənə dedirməklə də qarnının azarı bu idi. Ancaq iyənmirsən, qorxursan, Nağı. Bayaq dediyin düz idi.
- Sən həmişə əqidəbaz olmusan, bilirsən də?
- Bilirəm. Ancaq hərdən giclöməyim də olub. Bayaq özün dedin.

Nağı maşının aşağı yanında, kabinanın dal tərefində, künce qılış ib oturmuşdu. Büzüşmüdü, balacalaşmışdı. Kabina ilə kuzovun arasındakı şüşədən düşən zəif işiqda, onun onsuz da qara sıfəti, həmişəkindən də xeyli qara görsənirdi. Və görən, bu nə sərr idi ki, Nağının sırsifotı Kərimin nəzərində yeno dəyişdi, doğmalaşdı. Bu adama Kərimin axı nəyə görə yazıçı gəlməli idi – o ki azca əvvəl Nağının insan olduğuna ölüneçen şübhə cələməye hazır idi.

Əgar Nağı birçə kəlmə xoş söz desəydi, indi Kərim Nağı ilə sevin-sevinə barişardı. Ancaq Nağı o xoş sözü demədi.

- Bu öküz əqidəsiyinən, tutaq ki, bir mərtəbə də dırmaşıb, doktor oldun, bəs sonra neyləyəcəksən?

Kərim:

- Sonin kimi məsləksizin hesabına doktor olanların anasını ağladacağam! – dedi. Və son bir neçə il ərzində məhz indi, ilk dəfə o, elmlər doktoru olmağa ürəyində bir isti heves duydu, ehtiyac hiss elədi.

Nağı yerində qurcalanıb, yönünü Kərim tərefə döndərdi.

- Bəli! – dedi. – Xalis öküz əqidəsi! Day bunun bundan o yanı yoxdu... Nədi? Nə dişlərini ağardırsan?

- Neynam, gülməlidim də... Bilsəydim ki, məndən nə istəyirsən, yenə dərd yarı idi.

– İstəyirəm ki, adam olasan.

– Baş üstə!

Nağının sırsifotı bir azca işıqlandı. Və bu işığı bir müddət Nağı sanki bılə-bile üzündə saxladı ki, daha Kərim bir söz deməsin, səhbət buradaca qurtarsın və bu gecə onlar, lap həmişəlik ayrılaşı olsalar belə, goləcəkdə bir də görüşməyə bari bir balaca ümidi yeri qalsın.

Və irəlidəki o məchul ümidi yorğun-yorğun, yuxulu-yuxulu baxabaxa da onlar Kərimin evinin qabağına çatananın dinməz-söyləməz oturdular. Kərim maşından düşdü, Nağı maşında qaldı.

- Tahireyo de aşağı düşsün, – dedi və başını hırslı-hırslı silkəleyib, Kərimi bərk-bərk hədələdi ki: yəni sən get, maşının puhunu mən verəcəyəm.

## V

Sonra isə nə Nağı, na Tahire vardı. O qəribə gecə də bu dünyanın üzündən qəflətən yoxa çıxmışdı.

Gün düşmüşdü. Həmişəki qırmızı günəş idi: pəncərənin yaşıllı pərdəsini tel-tel, ilmə-ilmə yalayıb-çözəyirdi.

Kərim təzəcə oyanmışdı.

Validə Kərimin böyründə qılış ibatı trıldı.

Kərim o yalanı Validəyə deməmişdi. Ancaq pəncərənin yaşıllı pərdəsini tel-tel, ilmə-ilmə yalayıb-çözəyən o günəşin işığında (nə qədər qəribə olsa da) bu saat Kərimə elə gəlirdi ki, dünyanın Buzovnamı, Məşdəğamı hansı bir yerindəsa onun doğrudan da bir yaxın qohumunu yaşıyır. Və ogər öten gecə o qohumun başında bir iş olmasaydı, heç o həngamə də bəlkə Kərimin başına gəlməyəcəkdi.

## MAY GÜNÜ

T.G.Kalyaginaya

Dərənin döşündə evlər arı pətəkləri kimi yan-yana düzülmüşdül. Damlarda müxtəsərcə qar vardı. Ordan-burdan tüstü qalxırdı, bir də orda-burda itlər hürüşürdü.

Mərdan kənddən xeyli aralıda – bayaqdan oxuyub, hüstürək çalıb, daşına-torpağına qan uddurduğu dağın kəlləsində dayandı. Kəndə baxdı. Bacısı Səfurenin damından qalxan tüstünü tüstülərin içində çox asanlıqla ayıra bildi, ancaq axşamın düşdүйünə görə sevindiklərindənmi, qorxduqlarındanmı, nədənse, səs-səsə verib, can-dildən hürüşən itlərin səsi içində öz itinin səsini eşidə bilmədi. Qanı qaraldı. Üzüaşağı – kəndə san gedə-gedə Mərdan üreyində iti məzəmmət elədi, çünki ay yarımlı idi ki, Mərdan kənddə yox idi və onun fikrinə, məhz bu ayyarında it daha berkən hürməli idi, hürüb kənddəki itlərin səsini batırmalı idi və o vicdansız Səttar oğlu Məhəmməd bu səsi hər axşam eşitməli idi; bilməli idi ki, Mərdan sağ-salamatdır, Mərdan yaşayır və Mərdanın əvvəl-axır bu kəndə qayıdağını həmin Səttar oğlu Məhəmməd hər gün, hər dəqiqə bilməli idi... Bu “məsul” iş isə məhz köpeyin boynuna düşürdü və Mərdanın fikrinə, itin buna mütləq qanacağı çatmalı idi...

Ancaq it hürmürdü. İtin bu dönüklüyü nə qədər qanını qaraltsa da, kəndə yaxınlaşıb, dərədəki pətək-pətək evləri yaxından görəndə Mərdanın ürəyi tab gətirmədi. Sevindiyindən qışqırmaq istədi, ancaq qışqırmadı. İstədi ki, ucadan bir fit versin, ancaq fit də vermədi. Bunların hamisının evəzində Mərdan haçansa quraşdırıldı, klubun divarına, kolxoz tövəsinin dirəyinə, məscid qapısının təgina yazıb, aləmə car elədiyi şeiri ilhamla, avazla dedi:

Ana yurdum, doğma kondim Buzbulaq,  
Çöllərində bitir yarpız, quzqulaq.  
Bu diyarda heyf ki var bir dono də uzunqulaq,  
İsmi olsun Səttar oğlu Məhəmməd.

Ferma müdürü Məhəmmədin evi kəndin lap yuxarı başında idı. Ordan da tüstü qalxırdı. Şeiri deyib qurtaran kimi Mərdanın qanı qaraldı.

Özü də ona görə yox ki, nifret elədiyi, görmək istəmədiyi bir adamın evini görmüşdü, adını yadına salmışdı. Ona görə ki, nifret elədiyi, görmək istədiyi bu adamın adını (nə qədər təəccübüll olsa da) Mərdan öz itinə qoymuşdu. İt isə hürmürdü ki hürmürdü...

Evinin həyət qapısını Mərdan birdən açmadı. Əvvəl qapının halqasını lap ehmalca çıqqıldatdı. Çıqqıldatdı ki, görsün it həyətde barı sayıqmı oturub. Ancaq itdən səs-səmir gəlmədi. Bu defə Mərdan ya-vaşa qapıya toxundu. Qapı çırlıdadı: yenə də nə səs, nə hənerti. Ve birdən-birə Mərdan qapıya elə bir təpik qoydu ki, qapı az qaldı çərçivəsindən oynasın; həyətə girdi, dörd tərəfə boylandı: itin bu həndəvərdə heç izi-tozu da yox idi.

– Məhəmməd! Qaplan! Qaplan! Ay it, ham-ham-ham...

Mərdan hirsindən it kimi hürdü və yalnız bu vaxt haradasa bir küçük zingildədi. Səs deyəsən eyvanın altından gəlirdi – otun arasından (Mərdanın bacısı oğlu Ferrux yayda həyətin otunu biçib, qurudub ora yiğmişdi).

Axşamın ala-toranında, eyvan altının qarənlıq bir kuncündə otun arasına qışılıb, zəiflikdən hürməyə belə gücü çatmayan iti görəndə Mərdan gözlərinə inanmadı (boynuna zəncir salmışdır, zənciri eyvanın direyinə bağlamışdır). “Qaplan” da, “Məhəmməd” də bu idi, ancaq itdən bir dəri, bir də sümük qalmışdı.

– Sensən? Sənmisen, ay it?!

Əvvəl Mərdan qəzəbindən elini gəmirdi, dodaqlarını çeynədi, dişlərini qıcırdatdı, sonra özü öz alına elə bir yumruq ilişirdi ki, bir anlığa gözləri qaraldı və həmin anda da Mərdanın gözlərində giləgilə yaşı töküldü...

Sonra zənciri açdı, iti qucağına alıb işığa çıxartdı. Eyvanın qabağındaki hinin qapısına bir güclü təpik vurub, oradakı toyuqları cikkildetdi. Toyuqlar yeylərində idilər, deməli, elə bu axşam Ferrux burada olmuşdu (toyuqları hincə salmışdı, hinin qapısını bağlamışdı). Heyətin səliqə-səhmanı da yerbəyərində idи, deməli, Səfure də gəlib-gedirdi... Bəs bu zahımlar bu iti niyə bu günə salmışdır?.. Mərdan, it qucağında, əyilib çarçivənin altındakı deşikdən evin açarını çıxartdı. Qapını açıb dəhlizə girdi. İti dəhlizdə yerə qoymaq istədi. Qoymadı. Yer nəm idi. “Olma, – dedi, – üşüyürsən, donursan, yaziq heyvan... Ə, sən lap acizinavaranın biriymişsen ki, Məhəmməd! Men səni belə bilməzdim.

Ayyarım nədir ki, cəmi ay yarım. Ay yarımla başını saxlaya bilməmişən. Bəs onda mən yaxıq neyləyim? On ildir ki, atasız-anasız bu dünyada baş gırleyirom... Zəncirləmişdilər deyirsən? Nə olsun ki, zəncirləmişdilər, qoymayaydın zəncirləsinlər, möhkəm duraydın... Allahın Ferruxuycan da ağlın olmayıb. Aldadıb səni – zənciri boynuna keçirib... Yaxşı, Ferrux, yaxşı, padles, sənnən mənimki sonraya qalsın!” Evin içi də tərtəmiz silinib-süpürülmüşdü, üstəlik, sobanı da qurmuşdular, yandırmışdılar, altında odun vardi. Mərdan iti sobanın qabağına salmış köhne pałaz parçasının üstünə qoydu. İşığı yandırdı, ancaq tez də söndürdü, çünki evə gələndə onu yolda-rizdə heç kəs görməmişdi ve burası Mordanın lap ürəyindən olmuşdu: hər halda, bir gecəlik də olsa, o, bacısının danlagını eşitməyəcəkdi, sorğu-suallına cavab verməli olmayıacaqdı. Bayaq kəndə girəndə Mordanın birinci arzusu bu gecə danlaqsız, sorğu-sualsız yatmaq idi. İndi bu məsələ Mordanı o qədər də qorxutmurdu. Mordanı qorxudan Ferrux idti: “Birdən, – dedi, – işığı görüb cumarsan, padles. Öldürəm, qana bataram...”

Və itə baxdıqca Mərdan yalnız Ferruxu görürdü, zənciri görürdü. Bacısı oğlunu döymek üçün Mordanın əli gicisirdi, ürəyi əsirdi. Ancaq bu gün yox. Bu gün Mordanın əlindən xata çıxa bilərdi. Buna görə sobanı da yandırmadı, bir köhnə pencək tapıb itin üstünə saldı. It vur-nuxdu, narahat oldu, ancaq pencəyin altından çıxmaga gücü çatmadı. Mordanın özü pencəyi itin üstündən götürdü. “Özün bilərsən, – dedi, – mon səni məcbur-zad eləmirəm. Ancaq incimə məndən, hələ peçi yandıra bilməyəcəyəm. O padles hələ yatmayıb, tüstü çıxsı, cumub gəle bilər... Yemək isteyirsən? Nə isteyirsən?.. Qoy baxım görüm nə var”.

Mordanın bütün azuqəsi dehlizdəki böyük divar şkafinin müxtəlif gözlərində idti: yuxarı gözdə bir dəstə quru lavaş, o biri gözlərdə kü-pədə duzlu suya qoyulmuş pendir, ərinmiş yağı, Sofurənin bişirdiyi müreibbələr... Burada ayyarım əvvəl nə vardısa, hamısı yerində idi. Mərdan bir parça lavaş işladıb yağa batırdı. Əlindəcə itin ağızına tutdu. It yemədi. Yaxıq-yaxıq zingildədi. Sonra yağı çörəyi burnunun ucu ilə sürüsdürüb, bili-bili yere saldı və hədsiz-hüdudsuz bir acgözlük Mordanın quruca əlini yalamağa başladı. It yalayırdı və sevincə zingildəyirdi. Və bu sevincə zingilti ilə itin nə dediyini Mərdan aydın başa düşürdü. Həm də Mərdan tam əmin idi ki, it bayaqdan eyni sözü deyir, eyni şeyi soruşur. Və məhz sorğu-sualdan zəhləsi getdiyi üçün Mərdan itə cavab vermirdi. Nehayət, dözmədi: “Harda olacağam –

dedi, – cəhənnəmdə-gorda idim. Öz giçliyimdən gedib türməyə düşmüştüm... Bu zohrimarı niyə yemirsən? Ölmək isteyirsən? Nə olar, özün bilərsən. Ancaq az zarı, az çərenlə, bəsdir, baş-beynim getdi...”

O, yalanmış yaş əlini palaz parçasına silib, özünü tappılıtlı ilə çarpayının üstünə atdı. Çarpayı cirildədi, xeyli vaxt cirildədi və qəribə burasındadır ki, çarpayının ciriltisi kəsiləndə, itin səsi də eşidilməz oldu. Otaqda sükut qaldı. Soyuq. Qaranlıq. Bir it və bir adam.

Papiros çəke-çəke və bir dünya zülmətin içinde yeganə işartə kimi qalmış dördgöz poncərə şüşəsinin soyuq bozartısına baxa-baxa Mərdan sebirle axşamın sovuşmasını gözledi. Gözlədi ki, camaat yatsın, durub işığı yandırsın, sobanı qalasın, bir ovuc un götürüb it üçün yal düzəltsin.

Mordanın ürəyinə dammışdı ki, it öləcək, onun əvvəlki gur, sağlam səsi bu həyətdə bir də heç vaxt eşidilməyəcək və o sosin həmişəlik kəsiləcəyini fikirləşdikcə Mərdan dəhşətə gəlirdi. O səsədə çox şey vardi, bunu təkcə Mərdan bilirdi. Küçədə, çöldə, çayxananın qabağında - kəndin harasında olsa, Mərdan o səsi cəsidənde sevinirdi, ürkəklənirdi, çox vaxt evə də onu ele o səs çəkib getirirdi. O səsədə o qədər ümid, o qədər inam vardi ki... Bir də mehribanlıq, heç vaxt azalmayan, heç nəden dəyişməyen mehribanlıq... Bir də o səs ömrünün ən xoşbəxt bir gününü Mordanın yadına salırdı: məktəbin həyətini, Zəhrani, bir vaxt məktəb həyətində açmış yasəməni... O gün Qaplan bapbalaca bir küçük idi. O gün Qaplan heç hüra də bilmirdi. Ancaq elə ki böyüdü, ele ki hürmeye başladı, özünün ümidi dolu, sevinc dolu səsi ilə it o günəşli-yasəmənli yaz gününü Mordanın yadına salmağa başladı. May günü idi. Məktəbin həyətində tar-kamanca çalırdılar... Zəhranı da oynamaya çağırıldılar. Zəhra oynamadı. Mordanın üzüne baxıb utana-utana qırığa çökildi. Üç il sərasər onlar yalnız baxışmışdılar, ancaq Mərdan belə baxış görməmişdi. O baxış elə bil ürəyə düşüb ömürlük qalmaq üçün idi, ürəyi ömür boyu isitmək, ağırtmaq üçün idi... O istini, işığı Mərdan bütün günü ürəyində gəzdirdi. Günorta onuncu sinfin şagirdlərindən beş-altı nəfər bir yere yiğilib, dükəndən çaxır alıdlar, evdən pendir-çörək götürüb meşəyə getdilər. O gün meşədə sevinədən necə nərə çəkməyi Mordanın yadında idi, həm də nəinki yadında, içində idi, qulağında idi... Oxuya-oxuya, sevinə-sevine onlar gedib qonşu kəndo çıxdılar. O gün Qaplanı da Mərdan qonşu kənddəki

bir qoca bostançıdan aldı. Bir cüt təptəzə çəkməsinin bahasına aldı və oradan Buzbulğa ayaqyalın qayıdı.

O təptəzə çəkmələrə görə Səfurə onu danlamaya bilməzdı. Danladı. Çok danladı. Ancaq, qəribədir, sanki ordan məhz ayaqyalın geldiyinə görə o qəribə may günüünü Mərdanın ayaqları da xaturlayırdı. Çəkmələrini tərəddüsüz çıxarıb, bostançuya verəndən sonra Mərdan elə bil tikanlı, daşlı-kəsekli yollarla gəlməmişdi, sanki o, işıqdan, ümidi dən, sevincdən yoğruılmış yumşaq bir boşluğun üstündə yermişdi və bu saat çarpayıda uzanıb barmaqlarını terpətdikcə o isti və yumşaq boşluqda Mərdan sanki təzədən yeriyirdi... Qucağında küçük, – yumru, yumşaq it balası...

Küçük yaman tez böyüdü. Üçcə ayın içində lap yekəcə bir it oldu: gur səsli, enli pəncəli; baxışından, yerişindən, az qala tükündən də sevinc, xoşbəxtlik yağan bir məxluq. Onu Mərdan heç vaxt bağlı saxlamamışdı, çünki buna ehtiyac yox idi. Çünkü Qaplan özbaşına heç vaxt heç yere getmirdi. Mərdanın özü ilə bir yerə çıxanda da ömründə bir kəse hürdüyü olmamışdı. Qaplanın adamlarla rəftarında ağlasıgmaz dərəcədə qəribə şeylər vardı: qadılara yerli-dibli dəyib-toxunmurdu. Oğlan uşaqlarının qorxmayanlarını elə bil bir baxışdan tanıydırdı; onlarla oynayırdı. Qorxaq oğlan uşaqlarını saymırdu, adam yerinə qoymurdu. Balaca, heybet qızları açıq-aşkar dolayırdı, onları görəndə başını yana döndərək hic-bic qımyruğunu tərpədirdi və Qaplanın bəzəməli “teatrına” hər baxanda Mərdan elə ucadan gülürdü ki, belkə bütün kənddə onun səsini eşitməyen adam qalmırdu. Mərdana ayrı cür it lazımlı deyildi, çünki onun malı-davarı yox idi, böyük təsərrüfatı yox idi. Ancaq Qaplanı kənd arasına çıxarıb, kəndin ən güclü itləri ilə boğuşdurmaq Mərdana arabır lazımlı olurdu və bu işdə öz yiyəsini Qaplan heç vaxt pert etmirdi. Kənardan olduqca aciz, olduqca sakit və bir az da güləməli görünen bu itin kənddəki itlərin hamisindən güclü olmayı Mərdana hədsiz dərəcədə lezzət verirdi. Nə olsun ki, Mərdanın iti Buzbulaqda ən müftəxər it hesab olunurdu: “Mal güdmür”, “həyat gözləmir”, “havay! çörək yeyir” deyirdilər. Texminən buna oxşar sözləri elə Mərdanın özü barəsində də deyənlər vardi, çünki Mərdan məktəbi qurtarib, oxumağa getməmişdi və neçə vaxt idi ki, bir işdən-gücdən də yapışmırdu. Ancaq Mərdan heç cür ağılna getirmirdi ki, günlərin bir günü bacısı Səfurə, Zəhranın sözünü almaq üçün, Sattar

oğlu Məhəmmədin qapısına elçi gedənde, məhz bu it söhbəti ilə Məhəmməd Sofurəni geri qaytaracaq: “Mən it otarana, it oynadana vermək üçün qız böyütməmişəm”, – deyəcək.. Və tək qalmış yetim qardaşını evləndirib, öz ata ocağının işığını həmişəlik yandırmağı çıxdan arzulayan Səfurə o qapıdan suyu süzüle-süzüle qayıdacaqdı.

Bu əhvalat Mərdanı, əlbəttə, dilxor elədi, ancaq elə həmin gün axşamçağı qızı görüb, onunla çay kənarında xeyli piçıldاشandan sonra Mərdanın ürəyi yerinə gəldi. Daha o, hardan bileydi ki, Məhəmməd gecolərin birində qızı kənddən səssiz-səmirsiz itirəcək, əl altdan or tapıb, kəbin kəsdirib, aparıb rayondakı bir çəkməçinin evinə qoyacaq... Bunu eşidəndə qan Mərdanın beyninə vurdur. Məhəmmədi təklikdə görəsəydi, belkə de əlindən xata çıxacaqdı. Yaxşı oldu ki, çayxanada gördü. Əvvəl onlar göz-gözə durub, xeyli vaxt dinnəz-söyləməz baxışdırılar. Sonra Mərdan Məhəmmədin üzünü tüpürdü. Lomba ilə tüpürdü. Və: “Mən kişi deyiləm, eger sənin adını itimə qoymasam!” – dedi. Özü də lap yeqin ki, əlacıszlıqdan, ayrı söz tapmadığından dedi. Dedi, boynuna düşdü, çünki dediyindən dönmək Mərdanın işi deyildi.

O gündən Qaplanın adı “Məhəmməd” oldu.

– Məhəmməd, ay it, bu yana gəl...

– Məhəmməd, ay it, o yana get...

Özü də lap ucadan, hamiya eşitdirmək üçün.

Bunu Mərdan camaat arasında, hətta Məhəmmədin lap öz yanında deməkdən də çəkinmədi:

– O qoyunun bağırşğını bura ver, a kişi, təmizləmə, eləcə ver, Məhəmmədə yedirdəcəyəm...

Bunun üstündə Səfurə Mərdanı məzəmmət elədi: “Ayıbdır, günahdır, peyğəmberin adını itə qoymusən”. Sonra Səfurə də səsini kəsdi. It özü də öz təzə adına öyrəşdi, üstəlik həmin o dörd sətirlik şeir də klubun divarında, kolxoz tövəsinin dirəyində, məscid qapısının təğində peyda olandan sonra, Mərdanın ferma müdürü Məhəmməde sataşmağı kənddə adı bir şeyə çevrildi. Məhəmməd içindən qovruldu, ancaq səsini çıxara bilmədi. Əgər Mərdan günlərin bir günü rayona getməsəydi, gedib orda araq içməsəydi, yaxud Zəhraya birdən-birə müşteri çıxmış o çəkməçi viacdansıza heç olmasa içməmişdən rast gelsəydi, belkə hər şey elə beləcə də sovuşub keçəcəkdi. Əslində heç içindən sonra da Mərdanın çəkməçi ilə yumruq davası eləmək fikri yox idi. Sataşb keçmək istəyirdi. Zalim oğlu dilini dinc qoymadı. Özü

də Mərdanın bir yumruğundan tır-tap yerə sərilib, huşunu itirib, o saatca “xəstəxanalıq” oldu. Mərdanı oradanca gotirib həbsxanaya saldılar. O özü öz günahını hamidən yaxşı bilirdi. Bilirdi ki, nahaq yerə həbsxanaya düşməyib, cəzasını çəkməkdən qorxmurdur, ancaq Səfurənin danlağından qorxdu, bərk qorxdu və yalnız bu qorxunun ucbatından, həbsxanada yediği ayyarında Mərdan iki ayağını bir başmağa direyib, bacısının görünüşünə çıxmadı. Hətta gətirdiyi payı da Səfure həbsxananın qapısından hər dəfə qaytarmalı oldu.

Pəncəre şüşəsindəki soyuq bozartıya baxa-baxa Mərdan fikirləşirdi ki, lap yaxın vaxtlarda bir iş tapıb, mütləq işləməlidir, ev-eşiye, həyat-bacaya özü baxmalıdır, lazımlı gəlsə lap evlənməli, Səfurəni iki evin qəhrini çəkməkdən qurtarmalı və onun neçə illik xəcalatından də yavaş-yavaş çıxmalıdır... Fikirləşirdi ki, it sağalsa daha onu “Məhəmməd” çağırımayacaqdır, üstəlik bir yol tapıb, Səttar oğlu Məhəmmədle mütləq barışacaqdır. Qız getmişdi, məsələ bitmişdi, bundan sonra ədavet saxlamağın nə mənası vardı. Amma Mərdan iti bu güne salmış Ferruxu bağışlaya bilecəyinə heç cür inanmırıldı. Bu məsələdə Mərdanın, bacısı Səfurəye də deyiləsi sözü çox idi: “Türməyə mənim üçün pay gotirir. Mənə pay getirincə insafın olaydı, bu itin qabağına bir parça çörek ataydın. Allaha şükür, achiq deyil, qithq deyil. Bu saat dünyada çörəkdən bol nə var...”

Mərdan öz-özüne danişirdi. Qaplan sobanın qabağında aram-aram nefəs alırdı və bir dünya zülmətin içinde dördgöz pəncərə şüşəsi soyuq-soyuq bozarırdı...

Gecənin bir aləmində o, işığı yandırdı, sobanı qaladı. Gecənin bir aləmində ay çıxdı və o ayın işığında Mərdan həyatdo, divarın dibində dorin bir quyu qazıb, ölü iti, palaz parçası qarışiq, o quyunun tərkine qoydu. Ay sehərecən batmadı. İşiq sehərecən yandı və yarısı yerə dağılmış horra sehərocon sobanın yanında qaldı.

Yalnız sohərə yaxın Mərdan azca yuxulaya bildi və seherin gözü açılan kimi Mərdanın da gözləri açıldı. Şalvari, köynəyi əynində idi. Hətta ayaqqabılardını da çıxarmamışdı. Bircə pencəyini çıxardıb stolun başına atmışdı. Üşüyürdü (yorgansız yatmışdı), ancaq pencəyi götürüb üstünə salmağa ərdəmi çatmadı. Ürəyi papiros istəyirdi, əlini uzadıb, böyründəcə – stolun üstündəki papirosu götürməyə təbəllik elədi.

Mərdan gözlərini tavana zilləyib, uzun müddət tərpanməden fikirləşdi. O vaxtacan fikirləşdi ki, otaq lap işıqlandı. Gün çərtdi, pəncərenin lap başdakı şüşəsini qızartdı. O vaxtacan ki, həyatın qapısı cirildadi. Ferrux içəri girib, toyuqları hindən buraxdı, hüstürək çala-çala onlara dən səpdi. Ferrux öz vozifosunu layiqinə yerinə yetirib getmək istəyəndə, birdən başını qaldırb, yuxarıdan, eyvanın məhəccərinə söyklənib, dinməz-söyləməz aşağı baxan dayısını gördü.

– Dayı, gəlmisən? – dedi və elə ürokən sevindi ki, bunu Mərdan istəməsə də, hiss cləməli oldu.

– Toyuqlarını yaxşı bəsləyirsən, bacioğlu. Dəndən-sudan korluq vermirsən.

Ferrux sevindi, aşkar qırrolondı:

– Builki cüceləri görürsən? – dedi. – Hamısı yumurtlaysır, dayı. Yumurtlamayan bir dənə də yoxdur.

– Deynən, sən ölü.

– Sən ölü!

– Ö, son mənə “sən ölü” deyirsən?!

– Yalan demirəm ki, istəyirsən anamdan soruş.

Ferruxun heç nədən xəberi yox idi. Bilmirdi ki, dünəndən bəri dayısı dişini qıcıyb, omu döyməyə hazırlaşır. Bilmirdi ki, it ölüb və bu toyuq səhhətinin altında nə gizləndiyini Ferrux ağlına getirmirdi. Məsələ burasındadır ki, Mərdan da çəşmişdi. Dünən axşamdan bəri gözlədiyi qatılın, əzazılın yerinə hemişəki Ferrux gelib çıxmışdı. Həmin Ferrux: mehriban, işgüzar, üzüyola... Səhərin gözü açılan kimi gelib toyuqları yemləmişdi, indi qaçıb dayısının gəldiğini sevinə-sevinə anasına xəber verecekdi, sonra yenə nə desələr – eləyəcəkdi. nə versələr – yeyəcəkdi və məktəbə “beş” almağa gedəcəkdi... Vəziyyəti istədiyi məqama getirib çıxartmaq üçün Mordanı heç olmasa özünü hirslandırmaya çalışırdı, buna görə də həyatə enib, lap qəfildən Ferruxun başının üstünü aldı:

– Sən çox padles adamsan, Ferrux!

Ferrux yənə gülümsədi, mehribanca dayısının üzüne baxdı:

– Niyə ki, dayı? – dedi. – Niyə hirslenmişən, dayı?

– Niyəsini bu saat göstərəcəyəm sənə!

Mərdan bacısı oğlunun qolundan yapışdı, çəkib eyvanın altına getirdi.

– Hanı it? İti neyəmisen? De görüm, svolic, mənim itim hardadır?

Bir ucu otun üstündə, bir ucu evvanın direvində olan bos zənciri görəndən sonra Ferrux eyvanın dörd bir tərəfinə elə-bele, vaxtı uzat-

maq üçün baxdı. Yeqin ki, gözlərinə inanmırı. Bir neçə saniyə, Fərruxun doluxsunlığı üçün də, itin taleyinə ürəkden acı'yıb ağlamağı üçün də tam kifayət elədi.

— Dünən burdaydı! — dedi. — Həzret Abbas haqqı, dayı! Bu gecə qurd gəlib aparıb, ya da itlər aparıblar... Xəstə idi, onsuz da ölücəkdi. Çörek-zad yemirdi.

O başdan, itin yatdığı yerden Fərrux qorxa-qorxa dayısının üzüne baxırdı. Mərdan iki dirəyin arasında durmuşdu. Özü də elə durmuşdu ki, guya Fərrux bu saat qaçacaqdı, onu tutmaq lazımlı olacaqdı. Ancaq Fərruxun duruşunda qaçmaq deyilən şeyin heç əsər-əlameti də yox idi. Buna görə Mərdan ürəyində tutduğunu eləyə bilmirdi.

— İti sən öldürmüsən, suka, acından öldürmüsən.  
— Yox, dayı! On iki imam haqqı, dayı! Hər gün çörək vermişəm.  
— Sən mənə yalan deyirsən, ə?! Bu boyda boyunnan məni aldatmaq isteyirsən!?

Mərdan irəli cumanda Fərrux elə bildi ki, dayısı onu vuracaq. Ancaq yene də qaçmadı. Mərdan da Fərruxu vurmadi. Otum arasındaki zənciri götürdü, bir göz qırpmında Fərruxun boynuna keçirdi. Sonra uşağın öz cibindəcə, içində toyuqlara dən gətirdiyi iri dəsmalı dartıb çıxardı. Fərruxun qollarını da arkada cütleyib, dəsmalla bərk-bərk sarıldı.

— Burax, dayı, neynirsən, dayı? Vallah, dayı, məndə taxsır yoxdur...

Fərrux bir az susdu. Nəsə fikirləşdi:

— Dəli olmuşdu, — dayı, — dedi, — küçədən adam-zad buraxmırı. Xoruşundan daşı-torpağı çeynəyirdi, axşamacan didib-dağdırı özünü.

— Sən elemisən də, öz-özünə dəli olmayıb ki!

Fərrux yaziq-yaziq dilləndi:

— Mən eleməmişəm, dayı...

— Bəs kim eləyib?

— Anam tapşırıb ki, sənə deməyim.

Mərdan bir-iki addım irəli yeridi, Fərruxun lap gözünün içine baxdı:

— Kim eləyib? De, qorxma, heç kəsə demərəm.

— And iç, deyim.

— Nəyə and içim?

— And iç ki, anama deməyəcəksən.

— And içirəm: sən ölü, deməyəcəyəm.

Fərrux dedi:

— Məhəmməd eləyib! — Vo yalnız bu ikico sözü dayısına dedi. Qalanını daşa dedi, torpağa dedi, quruca havaya dedi: — Bir yekə ətin arasına mal iynesi ilə dörmən vurmuşdu. Əti hasardan hovete atmışdı. Biz gecə itin zingiltisini eşitdik. Gəlib gördük ki, ölü. Ağzından qan gelirdi. Ətin yarısını yemişdi, yarısı qabağında qalmışdı. Bildik ki, Məhəmmədin işidir. Şəhərisi gün toyuqlara dən verməyə gələndə mən

## ÜRƏK YAMAN ŞEYDİR...

### I

Sərvər əsgərlidən bir ayrı vaxt gəlmış olsaydı, belkə kənddə belə tez dərinmayacaqdı. Ancaq o, payızda geldi. Payızın lap axıllarında. Gəlib gördü ki, çöl-bayırdan əl-ayaq kosılıb, atasının hər il kolxoza əldiyi bostan sovuşub... Dağlarda ayrı vaxt adam boyunca qalxan ot-alaf son çöpünəcən biçilib-dاشınmışdı; bağların mer-meyvəsi çoxdan dərilmişdi, xəzəli yandırılmışdı; Sərvərgilin heyva ağaclarındaki beşaltı heyva vo döşlərə, kolxoz xırmanlarında saralan üç-dörd taya saman - meşəli, bağlı-bağçalı Buzbulaq kəndinin bir dünya payızından qalan xirdəcə xatirə idi, özgə bir şey deyildi.

Əsgərlidən gələn günü Sərvər kənd arasına çıxb üç il görmədiklərinin hamisini bir neçə saatda nə ki var gördü. Gördü ki, yenə qızlar, qadınlar çeşmələrdən su daşıyır, kişilər çayxanada çay içir, uşaqlar klubda domino oynayır. Gördü ki, axşamüstü adamlar yenə çinarın dibinə yişirlər, futboldan, siyasetdən danışırlar, sonra küçə-küçə məhəllə-məhəllə evlərinə dağlışırlar və üç il bundan qabaqkı kimi, yenə də gedə-gedə, yol uzunu eyni sözlər deyib, eyni qayda ilə bir-birlərini axşam çayına-çöröyinə dəvət eloyırlar.

O axşam evə qayıdanda küçənin bir yerində Sərvər təzəcə papiros çəkməyə başlayan bir dəstə oğlan gördü; küçənin başqa bir yerində, təzəcə piqqıldaşmağa başlayan bir dəstə qız gördü. Gördü ki, yenə kənddə atasına Pişik Ağalar deyirlər, atasına Cüceli Xanım deyirlər. Və birdən-bire hiss elədi ki, dərin xır.

Sərvər birdən-bire yeqin elədi ki, qış kənddə keçirmək onun üçün çətin olacaq; nə bir hərəkət, nə bir maşın diriltisi; qarlı dağlar tam üç-dörd ay göyün etəyinə dirənib duracaqdılar - Buzbulağın dünyadan əli üzüləcəkdi... Ev - çayxana, çayxana - ev... Qiş Sərvəri qorxutdu, dəhşətə gətirdi və Sərvər bu dəhşətlə yatıb, yuxusunda isti və işıqlı bir yay gecəsi gördü.

O, atasının bostanında idi, çalanın üstündə yatırdı, hem də elə bil onu yerdən-bostandan çalaqarışq bir xeyli yuxarı qaldırmışdılar və buradan Sərvər bütün bostanı rahatca görə bilirdi. Bostanın üstündə

süd kimi ay işığı vardı və iri-iri, aq-aq qovunlar bu işıqda, qoyun sürüsü təki yatişmişdilar. Sərvər qovunlara baxırdı, hem də bostandan aralıda, dağın dibində böyürtkən kollarına oxşayan qara kölgələr gördü. Kölgələr qimildaşırıldılar, piçılداşırıldılar - nəsə qorxulu bir iş görməyə hazırlaşırıldılar. Sonra kölgələr sürətlə hərəkətə geldilər, bostanın üstüne yerdilər və böyürtkən koluna oxşayan bu kölgələrin içində zil qara yapincılı nəhəng bir çoban çıxb, çomağını yuxarı qaldıran kimi tağlarda, bostan boyunca yatmış iri-iri, aq-aq qovunlar tərpoşib hərəkətə geldilər və o saatca bir aq qoyun sürüsü olub, sürətlə dağ səmtə gedən qara yapincılı nəhəngin arxasında töküldüşdülər. Sərvər qışqırmaq istədi, qışqıra bilmədi, yerindən durmaq istədi, dura bilmədi. Sonra birdən hava işıqlandı, seher açıldı və Sərvər həmin qara yapincılı adamin Əjdər olduğunu gördü. Əjdər dağın lap kəlləsində dayanmışdı; Sərvərə el eləyirdi: "Bakıya gel... Bakıya gel... Bakıya... Bakıya..."

Hələlik yuxu yuxuluğunda, Əjdər Əjdərliyində qalsın, əsas mətbə burasındadır ki, seherisi yataqdan duranda Sərvər, özlüyündə, qışın məsələsini tamam həll eləyib qurtarmışdı. Əl-üzünü sevinə-sevinə yudu, çörəyini tələsə-tələsə yedi, küçəyə çıxb qonşuluqdakı çoxdan kim-səsiz qalmış bir evin qapısında bir müddət ayaq saxladı... Bu ev Əjdərin idi: həyətini qanqal basmışdı, damını ot basmışdı... Əjdərin Bakıda olduğunu Sərvər çayxanada öyrəndi. Bir do Teymur Bakıda idi; Kömürçü bazarında alver eləyirdi. Teymur Sərvərin sinif yoldaşı idi, buna görə Sərvər daha da ürəkləndi, hətta o qədər ürəkləndi ki, atasına bir söz deməmiş, atasından pul almamış, qayıdanbaş, məholledə özünün yol tədarükünü də elədi. O, heç vaxt heç yere alverə getməmişdi, ancaq alış-veriş üçün bir qozun, bir do badamın başqa meyvələrdən sərfəli olduğunu kimdənsə eşitmışdı. Buna görə də Sərvər bağında, bağçasında qoz ağacı, badam ağacı olan bir neçə adamin qapısını döydü. Bir neçə evin darvazasında dayanıb ev yiyələri ilə esl alverçilər kimi danışdı, sövdalaşdı; axırda, Şövkət arvadda otuz-qırx kilo badam yeri elədi, Gülgəz arvadda əlli-altmış kilo cövüz yeri elədi; sonra evə gəldi, atasını yola gətirdi, sonra onlar ikisi bir yerdə Ağalar kişini də birtəhər yola gətirdilər... Və bütün bunları eləyə-eləyə Sərvər xəyalında böyük Bakını gördü, orada alver eləyib, pul qazanıb, eynində təzə kostyum,

təzə palto Leninqradın bir zaman yalnız "uvolneniye" vaxtı ehtiyatla gəzə bildiyi küçələrini xəyalında doyunca və lezzətlə gəzdi. Və eyni vaxtda da o, Əjdəri və Əjdərlə bağlı olan ehvalatı xatırladı.

*Ehvalat işə rəxədənən abvalatı idid - vəddi-cəlkiz ilin abvalatı*

uzaqlaşış, ta bostandan çıxanacaq onlar dinməz-söyləməz yeridilər; bostanın qurtaracağında bir qoz ağacının dibində Əjdər dayandı.

— Otur.

*Sərvər - Əjdər*

Yay idi, qovunun təzəcə ağaran vaxtı idid. Və o yay qovunun təzəcə ağardığı vaxt, gecələrin birində Xanım arvadın bostanda, dəmir tor arasında saxladığı fərələrdən biri yoxa çıxdı. Fərənin yoxa çıxmağı səhər bilindi və o səhər Ağalar kişi ilə Sərvər bostanın dörd yanını gəzib ayaqdan saldılar, ancaq heç yerdə toyuq tükü, toyuq nişanəsi tapmadılar. O biri gecə bir fərə də yoxa çıxdı. Bu dəfə Ağalar kişi gecəni yatmayıb, səhərecən hino keşik çəkməyi qərara aldı. Əlində tüfəng, kolların arasında gizləndi, ağacların dalında pusdu, ancaq onun səhərə yaxın dözməyib, oturduğu yerdə bir balaca mürgüleməyi ilə səhər hindən bir toyuq da qeyb olub, əlli-ayaqlı göyə çəkildi. Ağalar kişi möhkəm dilxor oldu, çünki bu, yaxşı əlamət deyildi; çünki bu iş, heç şübhəsiz, adam işi idid — yer üzünün heç bir heyvanı o dəmir torun arasından toyuq apara bilməzdi. Bir də bu söhbət təkce toyuq söhbəti deyildi, burada adama sataşmaq məsələsi vardi. Və bu cür adama sataşmanın axırı çox pis qurtara bilərdi, çünki bu gün-sabah qovun yetişirdi. Ağalar kişi çox fikirləşdi, kənddəki düşmenlərini çox götür-qoy elədi, hətta üç-dörd qonşu kəndin şübhəli hesab elədiyi cavanlarını da üreyində birbəbir sayıb-sadaladı, ancaq heç bir dürüst qənaetə gələ bilmədi. Ağalar kişi o fərə oğrusunu heç vaxt görə bilmədi, onu Sərvər gördü; gecələrin birində oğru özü öz ayağı ilə gəlib çıxdı. Özü də bostanın lap ortasına, çardağın lap yanına... Ağalar kişi yatmışdı, xoruldayırdı, ancaq Sərvər yatmamışdı, çardaqdə üzüqöyli uzanmışdı, aşağıda ayın süd kimi işığında bozumtul tağlar boyunca ağara-ağara səpələnib gedən yemişlərə baxırdı. Birdən Sərvər arxa

— Malades, oğulsan, səs-küy salmadın. — Əjdər gülüməsdi, əlini Sərvərin çiyninə vurdu.

Bir müddət bir-birlərinə baxdılar.

— Bərk qorxdun?

Sərvər dinnəmədi.

— Dur bir tikə çörək tap getir, acıdan lap nəfəsim kəsilir... Amma, bura bax, kişi ol, Pişik Ağaları oyatma.

Sərvər durub çörək dəhəncə getdi. İki lavaş gətirdi, bir qac pendir gətirdi və Əjdər çörəyini yeyib qurtarandan sonra o, ehmalca, ehtiyatla soruşdu:

— Toyuqları aparan sən idid?

— Mən idim...

— Kənddə sənə bərk axtarırdılar.

— Bilirəm.

— Beş-altı milsəner golmişdi.

— Hə?..

— Bizdən də soruştular. Dədəm dedi ki, Bakıdasan. Bəs sən Bakıda deyildin?

— Bakıdaydım.

— Bəs niye orda qalmadın ki?..

— Yerimi bilmisdilər. Bir eclaf satmışdı məni.

— Bəs indi neyləyəcəksən?

— Gizlənib, ara soyuyanda yenə gedəcəyəm.

Bu yerdə Sərvər sualların arasını kəsdi, çünki qalan şeylər onszuz

muşdu. İndi burda, gecenin bu vaxtında, çölün düzündə bu adamla yanaşı oturmaq da Sərvər üçün, əlbəttə, qəribə idi...

Sərvər susdu, Əjdərin barəsində xeyli vaxt öz-özünə düşünəndən sonra, yene də ehməlca, ehtiyatla soruşdu:

– Bəs gecələr harda qalırsan?

Bu dəfə, cavab vermək əvezinə, Əjdər uzun müddət Sərvərin gözlerinin içine baxdı, onu çasdıracaq, hətta hürküdüb qorxudanacaq baxdı və bu uzun-uzadı baxışdan sonra nəhayət ki, dilləndi:

– Gedib satmazsan ki?

– Yox, o... Nə danışırsan, heç kəsə demərom!..

– And iç!

– Nəyə and içim?

– Nəyə inanırsan?

Sərvər çox fikirləşdi, ancaq and içməye bir şey tapmadı. Əjdər göydəki Ayı göstərib:

– Ona inanırsanmı? – dedi.

Sərvər başını qaldırıb aya baxdı. O gecoki ay isə elə böyük idi, elə qəribə idi ki, o aya inanmamaq doğrudan da mümkün olan şey deyildi... Buna görə də Sərvər ləp ürekədən:

– İnanıram! – dədi.

– And iç.

– O Ay haqqı, heç kəsə demərom!

– Di dur dalmca gəl...

Və onlar bir xeyli yol gedəndən sonra gəlib dağın dibinə, Buzbulaq camaatinin “İlanmələşən” dediyi yerə çıxdılar. Burada – saysız-hesabsız böyürtkən kollarının arkasında – üstünü, dörd yanını kol basmış, tikan basmış əzgil ağacının sallaq budaqları altında Əjdər özünə yer eləmişdi. Buraya girmek üçün üzüqoylu yerə sərilib böyürtkən kollarının dibi ilə uzun müddət sürünmək lazım idi. Üstəlik, kolların dibinə ay işığı da düşmürdü. Əgdərin cib fəneri, kol-kos yiğnağı olan bu sehri aləmi azca işıqlandıra bilirdi. O gecə Sərvər, hər şeydən çox, Buzbulaq camaatinin ilan yiğnağı hesab elədiyi bu yerde bir dənə de ilan görməməyinə təəccübəndi. Xeyli sürünenən sonra onlar nisbətən açılıqla çıxdılar. Və Əjdərin, nəhəng höpümçək toruna bənzəyən, koması qabağında Sərvər heyretindən donub qaldı: komanın qabağundakı xeyli sahənin kol-kosunu Əjdər son çöpünəcən biçib te-

mizləmişdi, yeri qazmışdı, hamarlamışdı, hətta hamarlanmış yerə su da sépmişdi. Komanın dal tərəfində dağın dibində bir sisqa bulaq süzüldü. Bulağın qabağında Əjdər əməlli-başlı bir hovuz da düzoltmışdı və hovuzun içindəki su, ay işığında, arınmış qurğuşun kimi parıldayırdı; komanın qabaq tərəfində – ocaq, ocağın yanında – hisli, qara çaydan; Əjdərin bostandan uğurladığı toyuqların sür-sümüyü də burada idi.

Sanki Sərvəri daha da təəccübənləndirməkden ötrü Əjdər, hələ içəri girməmiş, komanın ağızında dayanıb, astadan bir fit də verdi: elə bil küçük çağırırdı, ancaq içəridən küçük çıxmadı, kirpi çıxdı. Sərvər kirpiyə təəccübənmədi, burada kirpinin, başını çıxarıb, çox asudə dolanmağına təəccüb elədi. Çünkü kirpinin başını çıxarmağından ötrü onu uşaqlar suya salırdılar, hovuza atırdılar, yaziq heyvanın başına min cür oyun açırdılar. Kirpinin adam qabağında belə gəzməyini Sərvər birinci dəfə gördüdü. Elə bil kirpi də bunu hiss elədi, Sərvərin iyini alan kimi yumurlandı, başını gizlətdi və onun bu hərəketi, nədənse, Əjdərin bərk xoşuna geldi.

– Qardaşımdır. – dedi. – Mənim kimi yetimin biridir, özü dilə çox vicdanlı kirpidir, ilanlara göz verib işiq vermir... Yatanda qarovalumu çəkir.

İçəridəki şeylər isə Sərvəre tanış idi: Əjdərin sıriqlisi, neft qabı, neft çrağı, rəhmətlik Xaver arvadın su vedrəsi, xörək qazanı... (bütün bunları Əjdər bir gecə xəlvətcə kendə girib, öz evlərindən gətirmişdi).

O hörməcək toruna oxşayan komanı, o sisqa bulağı, o kirpini, hətta o qara çaydanı və hisli çrağı da Sərvər əsgərlikdə olduğu vaxt hər gün xatırlamışdı. Zarafat deyil, bir ay, ayyarım sərasər o, atasını yuxuya verib, yaxud onu – bostanı gəzmək behanəsi ilə aldadıb, hər gecə o dağın dibinə qaçmışdı – Əjdərə yemək aparmışdı. Bir ay, ayyarım sərasər onlar gecə kolxoş zəmilərindən buğda yiğib, noxud yiğib, lobya yiğib hədik bişirmişdilər ve Sərvər ömründə o hədikdən dadlı bir şey yeməmişdi. Və Sərvər ömründə o günlərdə güzel günər görməmişdi, – nə olsun ki, ürəkdə qorxu vardı, hürkü vardı. Bu boyda sırrı saxlamaq, əlbəttə, asan deyildi, üstəlik, Əjdəri hələ də axtarırdılar. Hələ də onun dalınca kendə milis gəlirdi. Məktəbdə, xüsusen Zinyət Şəkərok qızının dərslərində Sərvərin veziyəti daha çıxılmaz olurdu. Çünkü hər dərsdə direktor igidlilikdən, cəsarətdən və hər cür düşmənə

qarşı hemişə ayıq-sayıq olmaqdan damışdı. Zinyet Şekerek qızının təliminə görə, Əjdər də, heç şübhəsiz ki, düşmən idi, əsl "spiyon" idi. Üstəlik, Sərvər də o vaxt uşaq deyildi, altıncı sinifdə oxuyurdu, hökumətin o qədər pulunu qaçırmağın nə olduğunu bildirdi. Buna baxmayaraq, o sırrı açmaq, o yerin milsənerlərə nişan verib, Əjdəri tutdurmaq cəmisi birçə dəfə Sərvərin ürəyindən keçdi. Ancaq elə həmin gecə orada, o kolluğun-tikanlığın arasında, o hörümçək toruna oxşayan komanın qabağında Əjdərin üzünü görən kimi Sərvər özü öz fikrindən iyəndi. Çünkü orada, o hörümçək toruna bənzəyən komanın qabağında, o ayın işığında Əjdər "düşmən", "spiyon" deyilen şeyə qətiyyən oxşamırıldı; adice Əjdər idi – uzun, ariq, həttə, bir suyuru da rəhmetlik Xəvər xalımı yada salırdı...

O il bütün sentyabr ayını Sərvər həm qorxu-təlaş, həm də qəribə bir sevinc içerisinde keçirdi. Elə vaxtlar olurdu ki, o, gecədə bir-iki saat da yata bilmirdi. Ancaq Əjdər bekarlıqlıdan bütün günü yatırıdı, yatmaqdan Əjdərin gözleri işmişdi. Bekarlıqlıdan Əjdər dağlardan ot yolu, səbətə, vedrəyə, kuzəyə oxşayan qəribə şeylər qayırırdı; sisqa bulağın qabağındaki hovuzu tez-tez sökürdü, təzədən düzəldirdi, həttə arada bir şeir də quraşdırırdı:

"Yetim kirpi, çək mənim keşiyimi,  
Doğma yurda qaçaq düşüb gelmişəm.  
Buraxmışam evimi-eşiyimi,  
Tulkü kimi kol dibine girmişəm".

"Zalim dünya, göylərə bax, ay çıxıb... Zalim dünya, göylərə bax, ay çıxıb..." Əjdərin lap axırıncı şeirinin əvvəli belə idi. Öz komasının qabağında oturub, göydəki Aya baxa-baxa Əjdər o sözləri beş-on dəfə təkrar elədi. Ancaq şeirin dalısı gəlmədi. Şeirin sonuncu sözlərindən Sərvərin xəbəri olmadı. Payız düşəndə, yağışlar başlayanda gecələrin birində onlar o komanın qabağında səzsüz-söhbətsiz vidalaşdılar. Gedəndə Əjdər təkcə sıriqlisini götürmüştü, bir də kirpini qucağına almışdı. Ve nə qədər qəribə olsa da, Sərvər elə gelirdi ki, Əjdər kirpini də Bakıya aparmaq istəyir. Sonra Əjdər kirpinin yaş burnundan öpüb onu ehmalca yere qoydu. Sonra Əjdər Sərvəri qucaqladı, nədənse Sərvərin də möhz burnundan öpdü və sisqa bulağın yanındaca

dağa dırmaşıb quş kimi, qırğı kimi yuxarı şığıdı və bir göz qırpmında dağın təpəsinə qalxıb, oradan Sərvərə el elədi: "Bakıya gal... Bakıya gal... Bakıya... Bakıya... Bakıya..."

## II

İndi onlar Bakıda Təzebazarın qapısı qabağında üz-üzə dayanmışdılar. Əjdər ağlagelməz dərəcədə kökəlmədi, qarın bağlamışdı, buxaq sallaşmışdı. Boğula-boğula nəfəs alırdı, hırslı-hırslı Sərvərin üzünə baxırdı və bu hırsın səbəbini Sərvər heç cür anlaya bilmirdi.

– Nəyə gəlmisin? – Əjdərin birinci suali bu oldu.

Sərvər dedi:

– Alverə gəlmisəm. Bir az şey-şüy gətirmişəm. Satıb, sonra Leninqrad tərəfə getmək istəyirem.

Sərvərin ütülənmiş şalvarına və onun qara pencək altdan geydiyi, bu dünyada yalnız Buzbulaq qarlarının toxuya bildiyi, qırmızı naxışlı ağappaq yun köynəyinə Əjdər çox baxdı. Baxıb nəse fikirleşdi, nəyisə götür-qoy elədi:

– Bu vid-fasonla, – dedi, – bazarda oturacaqsan?

Əjdər cibindən quru ota oxşayan bir şey çıxartdı. Onu iyleyib xyclı öskürəndən sonra boğula-boğula soruşdu:

– Nə getirmisin?

– Badamdır, bir də cövüz. Cəmisi yüz on beş kilodur.

– Harda qoymuşan?

– Kömürkü bazarında, Teymurun yanındadır.

Bir müddət Əjdər fikirli-fikirli yola baxdı. Sonra yoldan keçən bir boş taksini saxlayıb Sərvəri oturtdı:

– Get, qoy maşına gətir! – dedi.

Çox keçmədi ki, onlar iki nəhəng kisəni həmin taksidən düşürüb, bazarda Sərvərin tanıldığı bir adamın yanında qoydular. Özleri bazarın yuxarı qapısından çıxıb, yavaş-yavaş Basın küçəsinə endilər... Qar yağırdı, yağıdqca əriyirdi, yerdən buxar qalxırdı və bu nem havada Əjdər, bir kələmə də dinib-danışmadan, başını aşağı salıb, tramvay xətti boyunca Sərvəri harasa aparırdı. Sərvər hara getdiklərini soruşmaq isteyirdi, ancaq soruşmağa ürek eləmirdi. İsteyirdi toyuq əhvalatını yada salsın, o yaydan, o komadan, o kirpidən danışın, o şeiri deyib,

Əjdərin kefini deyişsin, üzünü güldürsün. Ancaq susurdu, demək istədiklərini dilinin ucundan birbəbir geri qaytarırdı: qorxurdu ki, bu səhbəti Əjdər ayrı cür başa düşər, elə biler ki, Sərvər onun boynuna minnət qoyur, elədiyi yaxşılığı yada salib, bu yaxşılığa evəz isteyir. Ayrı bir səhbət isə Sərvərin aqlına gəlmirdi... Beləcə – dinnəz-söyləməz onlar bir xeyli də yol getdilər vo holo mənzilbaşına çatma-mış Sərvər dözməyib, birdən-bire dilə gəldi:

– Bura bax, Əjdər, – dedi, – mən sənə əngəl-zad olmağa gəlməmişəm ha! İşin var get... Şəhərdə birinci dəfə deyiləm ki, üç il Lenin-qradda olmuşam.

Əjdər:

– Əcəb eləmisən, – dedi. Və başqa heç nə demədi.

Onlar bir tindən burulub, bir xurdaca həyətə girdilər. Köhnə ev idi, qabağında aynabəndi vardi və ahıl, ağısaçı bir qadın o aynabənddə paltar ütüləyirdi.

Əjdər Sərvəri həyətdə qoyub, piləkənlə yuxarı qalxdı, qarı ilə xeyli səhbət elədi, sonra Sərvəri də yuxarıya çağırıldı.

– Bari gel burda qalacaqsan, – dedi və aynabəndə açılan iki qonşu qapıdan birini itəloyib açdı. – Bu sənin otağın, o da qıravatın... Çay iç, yat, dincəl. Çix gəz, kinoya get... Bu da Marqodur, tanış ol, güredüür. Tək arvaddır... Pul-zad lazımlı olsa, bundan alarsan... Sənin bazarmışın olmasın, bazarın işinə mən baxacağam.

Belə görüş şübhəsiz ki, Sərvərin ürəyindən ola bilməzdi: elə bil Əjdər onu hələ də uşaq hesab eləyirdi. Teymur bazarda ola-ola, Əjdərin onu bazara buraxmamağı Sərvərə toxundu, bərk toxundu, ancaq Sərvər Əjdərin məsləhətindən çıxa bilmədi, onun üzünə durmağa ürək eləmədi. O gün Sərvər axşamıcan şəhəri dolandı, axşam evə qayıdır. Əjdərin yolunu gözlədi, çünkü onun fikrincə, Əjdər o axşam mütləq bu evə gəlməli idi. Ancaq o axşam Əjdər o evə gəlib çıxmadi; onun sehərisi də Əjdər o tərafıldır görənəmədi. Sərvər günortayaçan gözlədi. Günorta bazara cumdu, ancaq orada da Əjdəri tapmadı. O, bazarda öz şeylərini də tapmadı; bazarı oldən-ayaqdən saldı; dünən şeylərini tapşırıdı; o adam da elə bil əlli-ayaqlı gəyə çökülmüşdi... Əjdərin yerdən öyrənmək üçün bazardan Marqo arvadın evinə qayıdanda yol boyu Sərvər çox fikirləşdi, çox baş sindirdi, ancaq bu işdən heç nə an-

laya bilmədi. Üstəlik, Marqo arvad da Əjdərin yerini demədi. Elə bil qəsdən demədi. Əlac bircə Teymura qaldı və o gün axşamüstü – bazar bağlananaya yaxın – Kəmürçü bazarında Sərvər Teymurun üstünü kəsdi:

– Ə, Teymur, Əjdəri görməməçən ki?

– Görmüşəm. Səhər tezdən Tiflisə getdi.

– Necə yəni Tiflisə getdi?

– Getdi də. Necəsi yoxdu ki.

Sərvər az qaldı ki, uşaq kimi ağlaşın.

– Bəs mənim bərəmdə bir söz demədi?

– Dedi. Dedi ki, gəzib-dolansın, çıxbıq getsin kəndə. Dedi, ondan alver eləyən çıxmaz.

Sərvər səsi gəldikcə bağırıldı:

– Bəs mənim pullarım, bəs mənim şeylərim?!

Teymur heç halını da pozmadı:

– Mən pul işini bilmərəm, – dedi, – onu özünüz bilərsiz. Mənə söz tapşırıblar, mən də sənə deyirəm... Dedi ki, tek gün getsin, cüt gün getməsin. O günler Əjdərin tanış pravadniki var – yeddinci vəqonda. Dedi ki, bilet-zad almasın, vəqonun pravadnikine seni tapşırıbdır. Poyez gecə bir tamamda gedir, pravadnika Əjdərin adını verəcəksən... Yeddinci vəqon, yadından çıxməsin...

Əgər onlar on il bir yerdə oxumuş olmasaydılar, belkə səhbət bura-daca bitəcəkdi. Ancaq səhbət burada bitmədi, çünkü onlar on il bir yerdə oxumuşdular. Çünkü səhbətin lap axırında, özü də lap axırıcı sözü deyəndə Teymur azəcə chtiyatsızlıq eləmişdi, bir balaca qımışmışdı və bu anda onun gözünün içindən nəyinsə qaçıb gizləndiyini Sərvər aşkar sezə bilməşdi və qaçıb gizlənən o bəpbalaca işaretdə Sərvər haçanınsa firıldaq Teymuru görmüşdü. Buna görə də o, qəfildən Teymuru yaxaladı:

– Əjdər Tiflisə-zada getməyib, – dedi. – Sən mənə yalan deyirsən. Sən Əjdərin yerini bilirsən, məndən gizlədirsin!..

Teymur əl-ayağa düdü:

– Əjdərin yer-yurdu nə gəzir. On ildir ki, Əjdər nizakonu yaşayır, heç yerdə propiskası-zadı yoxdur.

– Deyirsən, Tiflisə gedib, hə?.. Adam ol, ə, vicdanın olsun!.. Axı görürəm ki, yalan deyirsən, gözlərinin içindən görürem!

Bir müddət Teymuran səsi gəlmədi. Sərvər hiss elədi ki, Teymur yumşalıb, özü də yumşaq danışmağa başladı:

– Mən onu adam bilirdim, – dedi. – Nə biliydim ki, əclafın, diləncinin biridir... Yüz kilo şeyi götürüb çıxıb aradan... Belə də vicdansızlıq olar?!

Teymur dedi:

– Təxşir özündədir, özün oturub sataydım.

Və Sərvər yenə də özündən çıxdı:

– Vicdansız qoydu ki, satım?! Mən haradan bileyim ki, bu adam afirisdir, alçağın, julikin biridir.

Teymur yenə də sesini çıxarmadı. Beləcə səssiz-səmirsiz də onlar piştaxtanın üstündəki şeyləri yişirdildilər. Bir yerdə, kiselərin ağzını bağlayıb, bazarın qaravulçusuna tapşırdılar. Bazardan çıxdılar və bir müddət Əjdərin söhbetini eləmədilər.

– Havani görürsen?

– Yaman soyuqdur!

– Amma temizdir, görürsen?.. Lap Buzbulağın havasına oxşayır.

Sərvər dedi:

– Buzbulağ da qar yağıbmı görəsən... Mən gələndə yağış yağırdı. Bu yerdə Teymur özü Əjdər söhbetinin üstünə gəldi:

– Belə havalarda Əjdərin pristupu tutur, – dedi.

– Nə pristup?

– Bəs bilmirsən? Əjdər naxoşdur da... Asmadır, nədir, bir axmaq naxoşluqdur. Hava soyuq olanda yaziq nefəs ala bilmir. Hava ki belə oldu, Əjdəri bazarda-zadda görməzsən, dəniz tərəfdə bir restoran var, badvaldır, gedib orda oturur.

– Deyirsən, indi də orda olar?

– Bəlkə olar, nə bilim, ancaq mən ölüm, mənim adım olmasın!

Daha Sərvər heç nə soruşmadı. Teymuru yolda qoyub, dəniz tərəfə qaçıb və o, “badval” restoranın qaranlıq bir küncündə Əjdəri tapdı.

– Paho!.. Tiflisə gedən burda imiş!.. Afirist!.. Əclafın biri, əclaf!..

– Otur görüm, Pişik Ağaların oğlu, artıq-əskik çərenləmə.

Sərvər dedi:

– Dur gedək mənim şeylərimi ver, mən sənin kimi əclafnan oturmaram.

Əjdər onun əlindən dərtib oturtdu:

– Şeylərini satmışam, – dedi. – Görürsen də – bala-bala ötürürəm içəri. – Deyib, qabağındakı araq şüşəsini göstərdi.

– Pullarımı verməsən... – Sərvər yumruğunu Əjdərin üstünə tuşladı.

Əjdər ehmalca onun qolundan yapışdı:

– Çıxarıq bayırda vurarsan, – dedi, – burda olmaz, Pişik Ağaların oğlu!..

– Deməli, dədəmə də sataşırsan! Yaxşı, baxarıq, çöldə damışarıq!

Əjdər dedi:

– Mən o Pişik Ağaların xayasından öpərəm, sənin kimi oğul böyüdüyünmə görə!

O, Sərvər üçün də araq süzdü. Ofisiantı çağırıb yemek sıfəri elədi. Ancaq Sərvər nə o arağı içdi, nə o yeməyo əl vurdı.

– Gərok o vaxt mən səni tutduraydım, – dedi. – Əgor o vaxt səni tutdurmuş olsaydım, indi belə əclaf olmazdım.

Əjdər hırsınlı, güldü. Sonra gözlənilmədən soruşdu:

– Leninqrada nəyə gedirdin?.. Düzünü de, qızın-zadın var, yoxsa gedib alver cloyəcəkdin?

Sərvər dedi:

– Sənə dəxli yoxdur, son mənim pullarımı ver!

Əjdər bir müddət susdu. Sonra bir cibindən beş-altı badam çıxartdı, o biri cibindən üç dənə cövüz çıxartdı və onları stolun üstünə qoyub altdan-altdan Sərvərin üzünə baxdı:

– Tamırsan?

– Tamıram! Hamısını sənin xirtdəyindən çıxardacağam!

– Arağını iç.

– İçmirəm!

– Çörəyini ye.

– Yemirəm!

Əjdər stolun üstünə qoyduğu badamdan birini götürdü:

– Şövkötin badamındandır, düz tapmışam?

Sərvər təəccübləndi.

– Bu da Gülgəz arvadın bizim barının yanındakı cövüzündəndir, sizin dal həyətdəki pişpişənin bu tərəfində. O pişpişənin böyründə bir əncir ağacı vardı, yarpaqları payızda da gömögöl olurdu. Bir də bir alça vardı, tövlə tərofdo, divarın lap dibində, payızda çiçək açırdı... O alça dururmu hələ?..

Sərvər dedi:

Durur, niyə durmur... Sən mənim başımı bişirmə. Mənim pullarımı ver!

– Pişpişə də durur?

- Məni dolayırsan?
- Dolamıram, soruşuram, dururmu o pişpişə?
- Durur, nə olsun ki?
- Mən o pişpişənin dibində Əli oğlu Mürsəlin qızını öpmüşəm.

Sərvər dedi:

- Sən piyansan, ağızına gələni çərenləyirsən!

Əjdər susdu, xeyli vaxt körük kimi fışıldadı, sonra öskürdü, sinəsindən dəhşətli xırıltı qopdu və birdən bu xırıltının içindən qoribə, vahiməli bir səs çıxdı:

- O pişpişəyə deyorsən ki, Əjdər ölürlə..

Və birdən-bire Sərvər baxıb gördü ki, Əjdərin gözləri dolub, gör-dü ki, Əjdər ağlayır, gözlərinin gildir-gildir yaşı pencəyinin yaxasına töküldür. Onun Əjdərə yazılı gəldi, bərk yazılı gəldi, bir xoş söz demek istədi, deyə bilmədi, bunun yerinə qabağında araşı götürüb başına çökdidi..

- Çörəyini ye.
- Meylim çəkmir.
- Bir araq da gəlsinmi?
- Özün bilərsən.

Və stolun üstünə bir araq da gəldi.

O arağın çoxusunu Sərvər içdi, qəsdən içdi. İçdi ki, Əjdər çox içib lap sərxoş olmasın. Ancaq Əjdər onuz da sərxoş idi.

- Bu gün ayın neçəsidir?
- On üçüdür.
- Bu gün mənim en xoşbəxt günümdür.

Sərvər dedi:

- Dur gedək, restoranı bağlayırlar.
- Və restoranın işqları sənəndən sonra onlar ayağa durdular. Əjdər stolun üstünə üç dənə onluq qoyub, ofisianta heç nə demədən bayira çıxdı. Bayır soyuq idi: yer donmuşdu, küçə ay işığında bombos işarərdi.
- Saat neçədir?
- On ikiyə qalır.
- Bu gün son gedəcəksən.
- Niyə axı?

Əjdər bulvar tərəfə döndü və üzünü dənizə sarı tutub xeyli vaxt tengiyə-tengiyə getdi və nəhayət:

- Səndən alverçi çıxmaz, - dedi.
- Mən alverçi olmağa gelməmişəm.
- Bə niyə gəlmisən?
- Demədim? Gəzməyə gelmişəm, istoyırməm Leninqrada gedim. Əjdər dedi:
- Mən də gəzməyə gelmişdim, görürsen də - hələ də gəzirem.
- Axı səndən mənə nə?.. Mən ki hökumətin pulunu qaçırtmadı-

Və məhz bu yerdə Əjdərin sinəsindən qopan dəhşət o sözleri deməyinə Sərvəri peşman qoyma. Əjdər döşünü tutub eyilə-eyilə özünü dənizin lap qıraqındakı dəmir məhəccərin üstüne saldı. O öskürdü, Sərvər dediyi sözlərin peşmanlılığını çəkdi; aradan xeyli vaxt keçdi və bir xeyli keçəndən sonra Əjdər bir az dikələ bildi. Dikəldi, ancaq dinib danışmadı. Onlar gözlərini dənizə zilləyib durdular... Ay işığı idi, ay göyün tən ortasında dayanmışdı və onun gur işığında dəniz soyuq-soyuq alışır-yanırdı...

- Deyən, sözüm bərk dəydi sənə... Bağışla, mən elə demək istəmirdim.

- Yox, eşi, o nə sözdü ki, mən ayrı şey fikirləşirəm.
- Nə fikirləşirsin?
- Bu gün bazarda bir qəribə şey görmüşəm. Səhərdən beynimdən çıxmır. Bir xirdəcə ev köpəyi bir yekə küçə itini qabağına qatıb qovurdu... Ağappaq, ol boyda bir şey. Heç tullab, itə də oxşamırdı...
- Nə olsun ki?
- Necə nə olsun? Top boyda bir şey, o boyda iti!.. Ozū də görəydin necə qovurdu. Camaat da baxıb hırıldasırdı.

Sərvər:

- Sən piyansan, - dedi, - sayıqlayırsan.

Əjdər dedi:

- Bilirsən, o it niyə qaçırdı?

Sərvər dedi:

- Bilmirəm, gəl çıxaq gedək.
- Hara gedək?
- Hara deyirsən.

Əjdər dedi:

- Onda vağzala tərəf gedəcəyik.

Onlar baş alıb, vağzal səmtə yollandılar və bir az gedəndən sonra yenə Əjdər it barədəki o söhbətin üstünə qayıdı.

— Mən o itin qaçmağına təəccüb eləmirəm. — dedi — Başqa şeyə təəccüb eləyirəm: o qədər adamın içinde heç kəs bilmirdi ki, o yekəlikdə it o siçovula oxşayan tullabın qabağından niyə qaçıır...

— Sən bilirdin?

— Bilirdim, həlbətə bilirdim! O it gözəl başa düşürdü ki, camahatın

— Pulların pravadnikdədir, — dedi. — Yedinci vaqon — Teymur deyib sənə. Beş yüz manatdır, rayona çatanda alacaqsan. Bu küçə ilə düz gedib, vağzalın qabağına çıxacaqsan. Di, yeri get. Mən xarabam, çox xarabam, mən sənnən vəğzala gedə bilməyəcəyəm...

### III

## DƏYİRMAN ƏHVALATI

### I

Buzbulağın çayxanasında heç vaxt çox adam olmur, o ki qaldı günün bu vaxtı ola: hələ heç on bir də yox idi.

Çayxanada vur-tut dörd nəfər adam vardı. Özləri də bir tərəfdə, pəncərənin qabağındakı nərdtaxtanın yanına yiğmişdilər, ikisi oynayırdı, ikisi baxırdı – növbə gözloyirdi.


Buzbulaq çayxanasının dörd vedrə su tutan yekəcə samovarı təzəcə qaynarmışdı, təzəcə dəmlənmişdi. Çayxananın, səhərdən sulanıb-süpürülmüş kərpic döşəməsinin nəmi hələ tamam çəkilməmişdi. Qapıdan içəri düşən gün işığı o nəm kərpiclərin üstündə olduqca təzə ve təmiz görsənirdi. Və nərd oynaya-oynaya bayaqdan bəri o işığa tamaşa eləyən Qərib birdən-birə zərləri yere qoyub, dik ayağa qalxdı.

- Oynamırıam!
- Oyunu qurtaraq da.

Qərib hirsli-hirsli:

– Qurtamırıam, – dedi. Bir manat pul çıxardıb nəlbəkinin altına qoydu. Yəni: el çək, hesab elə ki, uduzmuşam, çünki Buzbulaq çayxanasında öksər adamlar nərdi ancaq baş qatmaqdən, vaxt keçirməkdən ötrü oynayırdılar: uduzanın cəriməsi bir-iKİ manat çay puşu, bir də bərk ayaqda, bir qutu sıqaret pulu idi. Hor halda Qərib ayrı şeydən, indiyəcən heç vaxt nərd oynamamışdı.

O, yerini başqasına verib, bu dəfə üzü pəncəreye təref oturdu. Pəncərədən bir dağın yasti təpəsi görsənirdi; ordakı gün işığı da, eynən bu çayxananın kərpic döşəməsinin üstündəki işıq kimi, təptəzə idi, tərtəmiz idi. Və Qəribin könlündən keçdi ki, elə indice durub gedib o dağın təpəsinə çıxsın, ordan göz gördükən hər yana tamaşa eləsin. Ancaq Qərib durmadı: dağın ətəyindəki badam, zoğal ağaclarının ağlı-sarılı çıçayı onu bu fikirdən asanca azdırı bildi. Sonra çayxananın pəncəresi qabağından keçən arxin qırğındakı yarpıza, bənövşəyə baxa-baxa, Qərib az vaxtda özü üçün tam yəqin elədi ki, yer üzündə bir sarsaq şey varsa, o da hər fəslin öz vədəsində gəlməməyidir və bu qənaətə de durub çayxanadan çıxdı.



Bu ilin yazı doğrudan da baş çıxarılışı şey deyildi. Hələ fevral qurtarmamışdı, amma zoğal, badam hər yerdə çiçək açmışdı. Belə getsə, beş-on güne o biri ağaclar da çiçək açacaqdı. Budurana, elə bu çayxananın böyründəcə, bir qozbel ərik ağacının güne sarı budaqları doğmağına lap az qalan düyü yelini kimi şışmişdi, qızarmışdı. Görən, bundan belə qar olacaqdımı?.. Qərib ürəyində: "Yox, olmasa yaxşıdır", – dedi, çünki Qəribin gözleri ərik ağacının budaqlarında idi və o budaqlar, doğmağına lap az qalan düyü yelininə doğrudan da yaman oxşayırırdı.

Qərib bir müddət dükanın qabağında gəzindi. Fikirləşdi ki, bəlkə bir şüse araq götürüb, aparıb içib yatsın, bir do sabah ayılsın; bunun sonrakı əzabı Qəribin gözüne durdu. Qərib gedib bir müddət də idarə tərəfdə dolandı ki, bəlkə kolkoz sədri Cümşüdə rast gələ. Deyə ki, vaxtdı, nə durmusan, emr elə çıxaq kolkoz üçün arxdan-marxdan qazıyaq; bəsdi, nərd oynamaqdan əlimiz qabar oldu. Amma orda Cümşüdү görəndə Qərib heç özü də bilmədi ki, bu fikirdən niyə o saatca vaz keçdi. Üstəlik, Cümşüdү görəndə o, addımlarını yeyinlədib, idarənin qabağından da tələm-tələsik elə ekildi ki, guya onun fikrindən keçən bu saatca Cümşüdүn də ağılna gele bilərdi.

O gün Qərib bütün günü kolkozun çöl-biyabanını dolanıb, günorta evə çörək yeməyə də getmədi. Axşamüstü Qərib yeno çayxanaya qayıtdı, ancaq nərdə yaxın durmadı; əllərini arxasında cütləyib, bir-iKİ dəfə çayxananın o baş-bu başına gedib-gələndən sonra, samovarın yanından, birdən-birə elan elədi ki, bes:


– Dəyirməni işə salacağam. – Və Alläh tərəfi, onun dediyinə gülüb eləyən-zad olmadı. Cünki indi axşam çağı idi, çayxanada adam nisbətən çox idi və bu adamlardan bircəciyinin gülməyi ilə bu iş bəlkə də pis qurtara bilərdi.

Sonra Qərib yenə əllərini arxasında cütləyib, çayxananın o baş-bu başına gedib gələ-gələ dedi ki:

– Bir vaxt bu kəndin gül kimi dəyirməni vardi. Ununun bir evdə çörəyi bişəndə bütün kenddən çörək iyi gəlirdi. O çörəyin, – dedi, – tamı da ayrı idi, ləzzəti də ayrı idi. – Üzünü camaata tutub soruşdu ki: – Düzmü deyirəm?

Və çayxanada oturanların çoxusu bir ağızdan:

– Elədi, – dedi. – O çörəyin ləzzəti ayrı idi.



– Bəs o dəyirməm biz indi niyə işlətmirik?

Yaşlı kişilərdən biri:

– Ona görə ki, indi un boldu, bala, – dedi. – Pervi sortu otuz bir qəpey, iftaroy sortu iyirmi yeddi qəpey. İyirmi iki manatı verib bir tay, yetmiş kiloluq, birimci növ büğda ununu alıb atırsan eşəvin bəlinə, aparır qoyur evə. Hələ sənə otuz qəpey de gəlib burda çay içməyə pul qalır.

– Birdən hökumət o unu getirmədi, bəs onda necə? – Bunu deyənin də adı Qərib idi (o Qəribin dəyirmən söhbəti, deyəsən, bu Qəribin də beyninə batmışdı). – Mən də bu fikirdəyəm ki, kənddə dəyirmən olsa yaxşıdı.

– Bəs o pekarını neyləsinlər? Bağlaşınlar?

– Sən hər gün hökumət çörəyi yeyirsən? (Dükandan alınan çörəyə Buzbulaqda “hökumət çörəyi” deyirdilər).

– İndi heç o bugđa da yoxdu axı. İndinin buğdasını üyütsən, o çörəyin lozzətini inanma vera.

– O dəyirmənин daşı çoxdan çürümüş olar. Gör havaxtdan başlıbaşınadı.

Dava vaxtindəndi da. Ondan sonra dəyirmən bəyəm işləyib ki?

– İşləyib. Nə danışırsan? Düz əlli beşinci iləcən işləyirdi. Sonra işləmədi.

Hələ yaxşı ki, Mireli kişi ot yığır ora. Yoxsa o dəyirmənин bu saat damı-divarı da uçub tökülmüşdü.

Bu yerde Pesmis Qulu da söhbətə qarışdır:

– Siz hardan bilirsiz ki, bir də dava olmayıcaq? – dedi. Hırslı-hırslı deyib, hikkəli-hikkəli camaatın üzünə baxdı (vuzbulaqlılar o ləqəbi bu adama nəhaq yera verməmişdilər: “pesmis” dediyin Buzbulaqda “pessimist” demək idi).

– Biz burda dəyirməndən danışırıq, bunun davaya nə dəxli var?

– Çox dəxli var!

– Heç bir dəxli-zadı yoxdur.

– Çin orda qan-qan deyir bu saat.

– Ədə, Çin nədi, zad nədi! Sən o şeyi de ye, zadı... hökumətin başçısın vurub öldürüblər. Nədir oranın adı?..

Və Qərib gördü ki, bu söhbət çox uzun çəkəcək. Məsələni, necə deyər, xətm elemək istədi.

– Dəyirməni işə salmaq mənim boynuma, – dedi. – Sizinki – dən gətirməkdi. – Və azca fikirləşib, əlavə elədi: – Ancaq elə olmasın ki, mən gedib dəyirmən düzəldim, sonra oturub orda dən gözləyim.

Qəribə birinci hay verən yenə o biri Qərib oldu.

– Sən işində ol, – dedi. – Dənin fikrin elemə.

– Sağ ol, adaş... Ə, Pesmis, yenə nə bərk fikrə getmişən? Sən də dən gətirəcəksənmi?

Pesmis Qulu:

– Beli, getirəcəyəm, – dedi və yenə hikkəli-hikkəli camaata baxdı (guya onun dəyirmənəna dən aparmağına burda etiraz-zad eləyənvardı).

## II

Dəyirmən əhvalatı belə başladı. Ele ordanca Qərib gedib Mireli kişini tapdı (Mireli kişi dəyirmənən ləp yaxınlığında olurdu. İçəridəki otun dərdindən o, dəyirmən qapısını hemişə qifili saxlayırdı). Ve həmin Mireli kişi bir azdan köhnə dəyirmənən daşını çəliyinin ucu ilə tiqqıldadıb: “– Yox, oğul, bundan daş olmaz” – deyəndə də Qərib zərrə qəder kefini pozmadı. Çünkü o, bir ayri daş yeri də bilirdi. O daş qonşu Darıdağ kəndinin dəyirmənində idи və uşaq vaxtı Qərib o daşın, o dəyirmənən tərifini çox eşitmışdı (o vaxtlar buranın dəyirmənəni tülük olanda, hətta Buzbulaqın özündən də camaat Darıdağın dəyirmənənə dən daşıyordı). İndi, çoxdan idi ki, o dəyirmən da işləmirdi. Demək, gedib daşı getirib, bunun yerinə qoymaq olardı. Və Qəribin bu fikrini Mireli kişi də bəyəndi.

– Bu daş, – dedi, – azı həştad ilin daşdı. Amma Darıdağın daşı təzə daşdı. Özü də yaxşı daşdı. Çünkü onu erməni ustası düzəldib.

– Deyirsən, gətirmək olar da?

Mireli kişi:

– Olar, – dedi. – Lap yaxşı olar. Uşaqlardan da beş-altısın götürəsən, maşın tutub qoyarsız gətirər. Nə var onu gətirməyə!

O axşam, hələ cayxana bağlanmamış, Qərib bu məsələni də elbəlləllə elədi: elə o nərdə taxtanınca yanına yiğişənlərdən beş nəferinə xəbər verdi ki, sabah tezden Darıdağ'a, dəyirmən daşı gətirməyə gedəcəklər. Kolxozun şoferi Möhsün o daşı gətirməyinə əvvəl on manat istəyib, sonra üçcə manata quzu kimi razi oldu. Axşam evə qayıdanda

Qərib dükandan üç şüşə araq götürdü, kolxozun toyuqlarına baxan Kərim kişidən, biri on üç qəpiyə, qırx dənə yumurta aldı. Və o araqla, o yumurta ilə Qərib evə bir alemdə gəlib çıxdı ki, evvəl arvadı Süsən-

vaxtı ağaclarla at-inək bağlamasın. Hərə öz bildiyini eləyirdi. Ota baxan otunun hayında idi, yoncaya baxan – yoncasının hayında. Çünkü ~~cədrin~~ – hərədə oturonun hərəməni hələndir – nəndir – sən kui cədrin et

du, amma ölenecən top kimi idi; doxsan yaşıda, pürrəngi çayını içib, səhərdən axşamacan qızdan-arvaddan danışırı (kefikök olmayanın qızınan-arvadının nə işi qalib?) Bəli, qoca olanda da o cür qoca olmaq lazımdır. Yoxsa bu Cümşüd ki var, elə o çayxanadaca adamı bekarçılıqdan çərlədib öldürür...

Xülasə, Dardıağa daş dalınca gedəndə bu dünyada Qərib üçün bir layiqli iş vardısa, o da rəhmətlik Məşdişlam kişinin dəyirmançılıq peşəsi idi... Ancaq o daş, son demə, durub orda Qəribin yolunu gözləmirmiş. Dam uçmuşdu, daşı basmarlamışdı, hələ yaxşı ki, dəyirmanın təknəsinin altında daşa xətər toxumamışdı; bu isə kənddən beli tapıb, qazma tapıb, o xarabanın içinde, altı ığid, üç-dörd saat əlləşəndən sonra məlum oldu. Çayın qırağında oturub ləzzətə yeyib-içəndən sonra, bir-iki möhkəm taxtanın üstündə onlar dəyirmanın daşını rahatca qaldırıb maşına qoydular. Və çox keçməmiş Mirəli kişi onu çəliyinin ucu ilə taqqıldadıb, çubuğunu ləzzətə sümüre-sümüre mərhum erməni ustasının şərəfinə yaxşı-yaxşı sözlər dedi.

### III

Yox, balam, bu dəyirmanın üstündə Allahın da nəzəri vardı. Yoxsa Mirəli kişiyə nə düşmüşdü ki, sinninin bu vaxtında buralarda səhərdən axşamacan fırfıra kimi fırlanayıdı. Yaxud durub kəndin böyüklerinin ayağına gedəydi ki, nə var, nə var iş “zakonu” olsun, sabah heç kəs deməsin ki, bu işi Qərib özbaşına eləyib.

Mirəli kişi dəyirmanın hər dərdini, azarını bilirdi. Qərib hələ bir işi görüb qurtarmamış, Mirəli kişinin o biri iş barədə tədbiri hazır olurdu (hətta evi beş addimlıqda ola-ola, qoca çox vaxt çörəyini də gətirib burda yeyirdi). Və təsadüfi deyil ki, dəyirmanın sıftı unu da elə o Mirəli kişinin öz toyuqları üçün aldığı bir tay arpanın unu oldu.

O gün Qəribin həyatında bəlkə en lezzətli gün idi. Onun divarlarınıñan ağırdıb, qapı-pəncərəsinəcən rənglədiyi dəyirmanı o səhər Süsənbər tezdən gəlib, silib-süpürüb gəlin kimi bəzəmişdi: kətilden, cecimden tutmuş, gül dibçeyinəcən. Qərib unluğun qabağına keçə salıb, Məşdişlam kişi sağrı eyləşmişdi: bir yanında çay, bir yanında samovar. Hətta dəyirman ovaxtkı dəyirmana oxşasın deyə Qərib bura bile-bilə, elektrik işığı da çəkməmişdi: bir köhnə neft çirağı tapıb

gətirib divardakı dədə-babadan qalma yoğun mixdan asmışdı... Qərib çay içirdi, Mirəli kişi kətil üstdə oturub çubuq çəkirdi. Dəyirmanın daşı fırlanırdı. Və yerde, onların her ikisinin gözü qabağında – samovardan, qənddandan, iki armudu stekandan savayı bir də bir pəncərə boyunda, kvadratşəkilli gün işığı vardı və o işıq dəyirmanın torpaq döşəməsinin üstündə təptəzə idi, tərtəmiz idi...

Toyuqları üçün aldığı o bir tay arpanın ununu Mirəli kişi o gün axşamçağı kiseyə yihib, indi ondan umac qayırib elə o toyuqlaraca verməyə apardı. Ertəsi gün Qərib neçə vaxtdan bəri birinci dəfə kend içine çıxdı ki, dəyirmanın işləməyini camaata öz dili ilə xəber eləsin, yolüstü çayxanaya da girdi.

Çayxanada elə həmişəki adamlar oturmüşdər. Nərd dəstəsi de elə köhnə dəstə idi. Buralara beş-altı gün çıxmadığına görə Qərib çayxanadakı adamların hamısı ilə el tutub görüşdü. Sonra gedib samovarın qabağında dayanıb, təntənə ilə:

– Dəyirman hazırlı! – dedi. Və ovaxtkından fərqli olaraq, bu dəfə çayxanada oturanlardan bir gülüşmək qopdu ki, Qəribin heyrətdən gözleri kəlləsinə çıxdı. – Niyə gülürsüz?

– Deyirson dən gotirek? Ə, bu hansı zəmanədə yaşayır?

Qərib naəlac o biri Qəribin üzünə baxdı. Sonra Pesmis Quluya baxdı, istədi bilsin ki, bunlar da gülür, ya yox. O biri Qərib gülmürdü, amma Pesmisin gülməyi Qəribə hər seydən çox yer elədi.

– Ə, Pesmis, it oğlu it, sən haçandan gülmək öyrəndin?

Pesmis Qulu heç halı da pozmadan:

– Sən dəyirmançı olandan, – dedi. Boğazını qabağa uzadıb hinduşka kimi hökküldədi (zalim oğlu doğrudan da elə bil bu gün Qəribin başında gülmek dərsi keçirdi).

Daha Qərib heç kəsin üzünə baxmadan:

– Yaxşı, siz gülməyinizdə olun! – dedi. Özünü təz bayırə saldı ki, əlindən xata çıxmasın. Birbaş evə gedib; Süsənbər tövlədə inək sağlığı yerde tapdı.

– Süsənbər, qurban olum sənə, – dedi. – Baramanın pulu hardadır?

– Qərib öz arvadına heç vaxt belə yalvarmamışdı.

Süsənbər o saatca bildi ki, yene Qəribin ağlinə nəsə yerleşib.

– Evdədi də, – dedi, – harda olacaq? – Gülüb əlavə elədi. – Deyəsən, insafa gəlmisən axı: məni Leylinqrada aparırsan?

Qərib kəsəsino:

- Gedib bugda alacağam, - dedi. Və Pesmis Qulunun sir-sifətini yadına salıb, tövlənin qapısına bir yaxşı təpik ilişirdi.
- Buğdani neynirson ki?
- Üyündüb satacağam. Qoy camaat ağızının dadını bilsin. Onda də-yirmana dən getirerlər...

Hərəsi almış kilodan qırx tay taxił idı və o qırx tay taxiłlı Darıdağ kolxozunun maşınınında Buzbulağa aparanda Qərib fikirləşirdi ki, dünya yaman dəyişib, çörək yaman uczulaşıb, çünki müharibəni, acliği gorməsə də, Buzbulaqda çöreynin kasad vaxtlarını Qərib görmüşdü. İndi o, Süsənberin birçə ildə baramadan qazandığı pulun yarısına bu qədər taxił almışdı. Vur-tut beşcə yüz manata. Özü də tərtəmiz toxumluq buğda idi. Durub çərençilik eləseydi, bəlkə bundan da bir az ucuz ala bilərdi. Darıdağın anbarında həle inişdən buğda qalırdı.

Taxił üstdə oturmağı günah bildiyi üçün Qərib elə kabinanın üstündəcə bir qıraqda əyləşib, ayaqlarını aşağıdakı iki taxtanın arasına keçirmişdi. Maşın Buzbulağa çathaçatda idi: "Dayanın, bu saat gəli-rəm. İndi baxıb görərik analar necə oğullar doğub!.."

Qərib əyilib şoferə dedi ki, Buzbulağın çayxanasının yanından keçəndə maşını ləp yayaş sürsün, özü yerini rahatlayıb, pəsənən oxumağa başladı... Amma maşın çayxananın yanına gedib çatmadı. Kolxoż idarəsinin qabağında, yolun ağızında iki nefər olını yuxarı qaldırıb durmuşdu: biri nəzarət idarəsinin söđri idı, o birini Qərib tanımırıdı.

Çayxananın qabağından boylanıb bu tərefə baxan bir dəstə adamı Qərib uzaqdan-azağa gördü. Sonra onu ayrı maşına oyləşdirdilər və Qəribin taxił maşınının üzünü rayon səmtə dönderdilər...

#### IV

Beş-altı gündən sonra Buzbulağın klubunda Qəribin açıq məhkəməsi oldu. Amma o məhkəmə, deyəsən, ele-bele "quş qoymaqdan" ötrü idı. Çünki məhkəmədən qabaq Mirəli kişi rayona üç-dörd gün ayaq döymüşdü və Mirəli kişi sözü yerə düşəsi kişi deyildi (onun beş ığid oğlu davadan qayıtmamışdı). Mirəli kişinin bu üç-dörd gündə orda raykomun, nəzaretin, məhkəmənin işçilərinə dediyi cürbəcür

duzlu-məzəli sözlər bir yana qalsın, hətta Qəribə zəmin durmağı barədə kağızda, onun (kəmsavadlığı ucbatından) qol yerinə nəse – balıq başına oxşayan – bir şey çəkdiyini də Buzbulaqda hamı biliirdi...

Bununla belə, klub ağızınacan adamla dolu idı (çoxusu, albəttə, vaxt keçirməyə gelmişdi, məhkəməyə gelməmişdi). Süsənber də bir tərefdo, uşaqları sağ-solunda əyləşdirib kirimişcə oturmuşdu, Mirəli kişi səmtə tez-tez baxa-baxa, elə bil Qəribə demək isteyirdi ki, qorxma, işlər yaxşıdır, səni indicə buraxacaqlar. Və Qərib də arabir Süsənber tərefə baxıb ehmalca başını yırğalayırıdı, çünki bütün bu işlərdən Qəribin də xəborı vardı: Mirəli kişinin onu zəminə götürməyini Qəribə demişdilər.

...Qərib o məhkəmədən də Mirəli kişi ilə bir yerdə çıxdı. Yenə hava yaz havası idı. Qəribin kenddə olmadığı beş-altı günün içində ərikler, alçalar da hər yerdə çiçək açmışdı.

Qərib yol boyu o əriklərə, alçalarara tamaşa elədi və ürəyində fikirleşdi ki, hər fəslin öz vaxtında gelməməyi doğrudan da pis şey imiş, olduqca pis şey imiş, çünki Qərib, həle türmədə olanda, özü üçün tam yəqin eləmişdi ki, əgər bu ilin yazı belə tez başlanmasaydı, bütün bu həngamə də, şübhəsiz ki, onun başına gelməzdı...

1976

## BÜLLUR KÜLQABININ NAĞILI

I

Mirzə Manaf yuxusunda bir qəribə trolleybusa minmişdi; bir suyu-  
mu Bakıdakı funikulyorun tramvayına oxşayan, sarımtıl-çəhrayı rəngli  
bu trolleybus Buzbulağın bir yaşıl yamacı ilə, bir yaşıl arx boyunca,  
axın qırağındaki otlara sürtüşə-sürtüşə gedirdi və bu gedis Mirzə

dənə vurub, axşamkı sarımsaqlı yarpaq dolmasının hesabına, hələ de  
alışib-yanan ürəyinin yanğını heç vaxt söndürə bilməyəcəkdi və hə-  
mişəki 8 nömrəli trolleybusuna minib, kefikök, damağıçağ işə getmek  
güya bir də Mirzə Manafa heç vaxt nəsib olmayıacaqdı...

Yuxudan tamam ayılb gözlərini açanda o arx da, o yamac da  
Mirzə Manafın gözünün qabağından tamam çəkilib getmişdi. Amma o  
çay haradasa hələ de axırdı və ordan-burdan, onun-bunun həyətindən  
o çaya sıri sallanan iri-iri, qırmızı-qırmızı balqabaqların qəribə, göz

ki, Bakıya qayıdan sonra o, övlad-uşağını başına yiğib, hətta mitinqvari bir tədbir də keçirmişdi. Bu tədbirdə Mirzə Manaf illər boyunca gecə-gündüz təriflədiyi Buzbulağı, çox tutarlı dəlillərlə, elə osashı bir şəkildə pisləmişdi ki, piqqıldayıb gülməmək üçün uşaqlar çox ciddi əziyyətə qatlaşmalı olmuşdular və hətta iş gəlib o yere yetmişdi ki, həmin o Biki arvad da bu dəfə Buzbulaq sözünü eşidəndo – qasınmağı yerli-dibli unudub, gülməyini saxlamaqdan ötrü çox nataraz şəkildə öskürməyə başlamışdı.

Trolleybusda, bir cavan oğlanın yerində, dünyagörmüş portfelini dizinin üstüne qoyub, rahatca eyləşəndən sonra Mirzə Manaf yenə öz ömrünü götür-qoy eleməyə başladı və ömrünü götür-qoy eləyə-eləyə yenə bu qərara geldi ki, ömürdən qalan beş-üç günü rahat yaşamaq üçün onun hər cür imkanı vardır: yaxşı ev-eşik – hamamı, balkonu... Alacağı pensiyanın da maaşdan bir o qədər fərqi olmayıacaqdı. “Qızlarını əre vermisən, – dedi. – Oğlunu evləndirmisən, hamısı rahat, hamısı evlisi-eşikli... Pensiyaya çıxmaganın əsl vaxtıdır, Mirzə Manaf. Çix otur evində, bala-bala dolan bu dünyada... Daha sənə nə lazımdır ki?..”

Bu sözləri ilhamla öz-özünə deye-deye, ləp axırdı Mirzə Manafın əhvalı birdən-birə dəyişdi, cünki onun fikrincə, du dünyada bir qurum-saq vardısa, o da Mirzə Manafın işlədiyi idarənin müdürü Qurban Atabayeviç Qazməmmədli idi və hələ pensiyaya çıxmamış, bu adamın taxtdan düşməyini görməyi Mirzə Manaf bir Allah bilir ki, necə arzu eləyirdi. Hem de Qazməmmədlinin taxtdan düşəcəyi barede son vaxtlar orda-burda ciddi söz-söhbət gedirdi. Amma kim bilir ki, bu söhbət havaxtacan çəkəcəkdi – Mirzə Manafın pensiyaya çıxmamasına vur-tut bir ay qalırdı və hər dəfə “Daha sənə nə lazımdır ki?” deyib, öz-özünə sual verəndə məhz bu nöqtədə Mirzə Manaf möhkəməcə iləşirdi.

Bu sualın meydana çıxması münasibəti ilə bu dəfə de Mirzə Manaf dərindən köks ötürdü, daha bundan sonra heç vaxt bu sual öz-özünə verməyəcəyini möhkəm qət eləyib, bütün bu, Qazməmmədli söhbətinin başından-beynindən qovub çıxartmağa tələsdi, cünki trolleybus Mirzə Manafın iş yerinə yaxınlaşındı və hələ səhərin gözü açılmamış, bu baş-beyinlə o əhvalə girmək Mirzə Manaf üçün o qədər də səpfəli deyildi.

Mirzə Manaf başaşağı, təvazökar bir adam idi və bu cəhət onun adico portfelindən də bilinirdi. Və portfel bir yana dursun, əger Mirzə

Manaf həqiqətən təvazökar bir adam olmasaydı, öz gül kimi işinin adını “çizmaqaraçı” qoymazdı və öz gül kimi idarəsinə “çizmaqara idarəsi” deməzdidi. “Harda işləyirsən, Mirzə Manaf?”, “Çizmaqara idarəsindo”. Nə iş görürsən, Mirzə Manaf?” “Peronun ucu ilə gor qazram”... “Iynənin ucu ilə gor qazmaq” ifadəsinin xalqa məxsus olduğunu savadlı yoldaşlar yəqin ki, bilərlər. “Peronun ucu ilə gor qazmaq” isə məhz Mirzə Manaf təvazökarlığının məhsulu idi...

Mirzə Manaf Qazməmmədli söhbətini beynindən qovub çıxara bilmədi, ancaq nə qədər qəribə olsa da, bu dəfə, bu fikir beynində olala o, əhvalə girməkden bir o qədər ehtiyat eləmədi. “Neyləyəcək? – dedi. – Pensiyamı azaldacaq, yoxsa məni işdən çıxardacaq?” Və cəsarətə pilləkenləri qalxmağa başladı. Amma Mirzə Manaf o pilləkenləri axıracan qalxa bilmədi. Bir-iki pilləni qalxıb dayandı. “Bu köpəkoğlundan nə desən çıxar!” – dedi və gələndə qəzet almağı unutduğunu məhz bu məqamda yadına salıb, qayıdış qəzet almağa getdi.

- Salam, Mirzə!
- Sabahın xeyir, Mirzə!
- Necəsən, Mirzə?
- Günbegün cavanlaşırsan, Mirzə, xeyir ola?
- Yenə aqrçıkdi Mirzə! Malades, Mirzə, malades, heç qocalıb-ələmirsen!

İş günü bu səhor də belə başladı, bununla da məsələnin təntənəli hissəsi qurtardı. İndi, asudəlik olsa, Mirzə Manaf aldığı qəzetləri bala-bala oxuyacaqdı; arabir durub çay dəmleyəcəkdi və arabir xəyalə gedib, pensiyaya çıxandan sonrakı həyatının planını çizəcəkdi. Yox, daha Mirzə Manaf peronun ucu ilə gor qazmayacaqdı, onun bu sahədəki otuzllik fəaliyyəti nəhayət ki, qurtarmışdı. Mirzə Manafın pensiyaya çıxmamasına hələ bir ay qalsa da, daha ondan iş tələb eləyən yox idi. Mirzə Manaf yol üstəydi. Mirzə Manaf qonaq idi – bundan sonra Mirzə Manafa təzə iş tapşırası deyildilər. Mirzə Manafla onun otuz il işlədiyi idarənin arasında vur-tut ikicə qovluq qalırdı və o qovluqların da birini Mirzə Manaf özü üçün bir növ məşguliyyətə çevirmişdi.

Əgər kefi istəsə, Mirzə Manaf o qovluğu stolunun sıyrılməsindən çıxarıb, o məşguliyyəti yenə başlayacaqdı... Yazının adı “Anama məktub”. Mirzə Manaf: “Məktub, məktub, – deyəcəkdi. Bərəkəllah,

namxuda, nə olar, qoy məktub olsun...” Sonra Mirzə Manaf o yazının getirən müəllifin imzasına girişəcəkdi: “Qələndər Şahin...”, “Şahin... Buravestnik, pəh, pəh”.. Yavaş uç, baňa, yavaş uç...” Bunun dərininca, o yazının lap evvelinci səhifəsindən, Mirzə Manafın öz elinin səliqəsi ilə xətlədiyi bir-iki cümlə gəlirdi ki, o cümlələri oxuyan kimi nedənsə hər dəfə Mirzə Manaf durub bir yaxşı çay dəməmək fikrinə düşürdü və o çayı dəmləyə-dəmləyə Mirzə Manaf həmin o bir-iki cümləni dodağının altında əda ilə, şövq ilə əzbərdən deyirdi: “Canımda yel xəstəliyi var, ana, hərden sümüklərim sizildiyir... Bir az evimizin rütubətindən, bir az Bakının nəmişliyindən... bir az da sənin göz yaşlarındandır...”

Hekayetimizin bu yerində mütləq qeyd etməliyik ki, təvazökər olmaqdan əlavə, Mirzə Manaf həm də çox səliqəli və çox işgūzar yolداş idi. Əger ona teze bir iş tapşırılası olsaydı, bu iki qovluğu da o, heç vaxt stolunun siyirməsində saxlamazdı. Əslində, Mirzə Manafın stolunun siyirməsindəki bu iki qovluğun da hirinin masalası bir növ həll

də əreb əlisbasi ilə qeydlər elədiyi o yazının Qazməmmədlini möhkəm maraqlandırdığını, lap bu dünyanın ən maymaq vətəndaşlarından sayılan (bu şöbənin işçisi) genç şair Sərvə Sadıq da biliirdi. Və bəlkə bu gethaget məqamda Mirzə Manaf, heç olmasa, həmin o Sərvə Sadığın nəzərində bir balaca müsbət adam olmaq isteyirdi?.. Nə isə, sözümüzün canı budur ki, Mirzə Manaf öz işində həmişə səliqəli olmuşdu və indi onun bu işlə vidalaşmasına vur-tut bir ay qalırdı.

Və Mirzə Manaf işlə vidalaşmaq ərefəsində bir də ara-sıra onu fikirleşirdi ki, pensiyaya çıxandan sonra bəlkə yenə öz keçmiş yazıçılığına qayıtsın. Bircə o Qazməmmədlinin obrazını yaradıb, gelecek nəsillerin mühakiməsinə verməkdən ötrü Mirzə Manaf çox gecələri yuxusuz qalmağa hazır idi, çünki onun Qazməmmədiyə nifreti həddi-hüdudu olmayan bir dörya idi. On beş ildən də çox olardı ki, Mirzə Manaf bu dəryanın içinde üzürdü və bu dəryada boğulub batmadığı üçün gündə bir neçə dəfə Allaha sükür eləyirdi. Üstəlik, orası da vardi

olunmuş kimi idi. Yeni o qovluqdakı yazını Mirzə Manaf yarıyacan verəqləmişdi, quş qoyulası yerlərdə quş qoymuşdu, sual işarəsi qoyulacaq yerlərdə sual işarəsi qoymuşdu və həttə o yazının bir neçə vərəqində Mirzə Manaf ərob əlisbasi ilə, bir sıra qeydlər də eləmişdi ki, bu da onun (yeni Mirzə Manafın) öz işinə məsuliyyətlə yanaşmağının nəticəsi idi. Mirzə Manafın, bayaq haqqında danışdığını yazını özüne bir növ məşgülüyyət elemeyinin də çox güman ki, müəyyən bir sabəbi vardı, amma bu sabəb çox dəlaşiq bir sabəb idi və o yazının da birinci səhifəsində, sümük və rütubət baredeki o bir-iki cümlədəcə ilişib qalmağı Mirzə Manafın bəlkə lap özü üçün də bir növ sırr idi, müəmmə idı. Bəlkə Mirzə Manaf o qovluğu getirən cavan oğlanın o biri sürtük müəlliflərdən olmadığını, o yazının birinci səhifəsindənə hiss eləmişdi, beləsinin öz yazısının dərinca tezliklə gəlməyeceyinə arxayım idi, – buna görə də tələsmeyi mənasız hesab eləyirdi.. Bəlkə, Mirzə Manaf o bir-iki cümlədə nəsə tapmışdı və bəlkə o cümlələr öz keçmiş yazıçılığını Mirzə Manafın yadına salmışdı: “Manaf Maarif...

ki, bu on beş ildə Mirzo Manaf Qazməmmədlinin unvanına ürəyində yüzlərcə monoloq demişdi və tekçə həmin o monoloqları bir yox, bir neçə əsər yazmaq üçün kifayət eləyərdi. Bu on beş ildə Mirzə Manafı bu idarədə saxlayan bəlkə də onun belə-bələ monoloqları deyəndə dodaqlarını tam törpənməz bir halda saxlamağı bacarmağı idi. Bir də Mirzə Manaf kefi istədiyi vaxt, kefi istəyen qəder xəyalə gedə bilirdi, – Mirzə Manafın bu işi lap möcüzə idi və bu işdə Buzbulaq vaxtı-vaxtında Mirzə Manafın dadına çatırdı. Mosolən, hələ beş-on il bundan qabaq, yayın isti günlərində birində bir dəfə Qazməmmədlinin kabinetində Mirzə Manaf o qəder dəruni bir xəyalə getmişdi ki, orada, mudirin işim-işim işaran stolunun üstündəki büllur külqabının altında çox qəribə bir mənzərə koşf clomışdı: o büllur külqabının stolda eks olunan kölgəsində Mirzə Manaf əvvəl bir-iki salxum dumdurı buz görmüşdü, sonra o buzlar süretlə çoxalmışdı və Buzbulağın uzaq, çox uzaq bir qış birdən-birə gəlib Mirzə Manafın gözünün qabağında durmuşdu. O isti yay günü Qazməmmədlinin kabinetində Mirzə Manaf

baq ola... Belkə o seher məhz o balqabağa görə Mirzə Manafın yaddaşında belə möhkəm həkk olunmuşdu?.. Belkə o gün Bakı bərk isti idi, buna görə Mirzə Manafın könlüne buz düşmüştü?.. Qeribə burasında deyil. Qeribə burasındadır ki, o vaxtdan bəri o qış, bütün buzları ilə birgə, həmin o külqabının altında qalmışdı və indi hər dəfə müdürin kabinetinə girəndə Mirzə Manaf gözlərini o külqabıya zilləyib dururdu. Xüsusən iclas vaxtları o külqabı Mirzə Manaf üçün lap göydəndüşmə olurdu, çünki Qazməmmədlini tanıyan bir adam üçün onun icaslarda söylediyi nitqlərə qulaq asmaq sözün əsl mənasında çox böyük bir müsibət ve məşəqqət idi. Və elə məsələ də burasında idi ki, Mirzə Manaf Qazməmmədlini yaxşı tanıydı: "De gəlsin, qurumsaq, yaxşı deyirsən... Ayağının altında "Volqa"n, başının üstündə Allahın yox... Bağında şollar suyu fontan vurur... Bir mənzil oğlun üçün, bir mənzil qızın üçün... pulların ayaq açıb gəzir Bakını... Ayda iki yüz qırx beş manat maaş alırsan, haramzada, hələ məşuqən üçün do mikrorayonda mənzil tikdirmisən... De gəlsin, ağızından dürr töklür. Sən de, məşuqən yazsın... Deyin, yazın, protokol bağlayın... Görək, havaxtacan ya-zacaqsız..." – Mirzə Manafın Qazməmmədlinin ünvanına dediyi monoloqların üslub və məna xüsusiyyətləri təxminən bu səpkidə idi və bu monoloqları deyəndə Mirzə Manaf bir an belə gözünü o külqabından ayırmadı.

Oğer bu gün do Qazməmmədli – ya maraqlandığı o qovluğa görə, ya da bir başqa məsələdən ötrü Mirzə Manafı yanına çağırası olsaydı, yenə Mirzə Manaf gözünü o külqabıya zilləyib duracaqdı; o buzlara tamaşa eləyə-eləyə ürəyinin nifratını birtehər soyudacaqdı və kabinetdən çıxıb öz iş otağına daxil olanda, həttə güc tapıb, qüvvət tapıb bir anlığa gülümseyəcəkdi də. Mirzə Manaf ona görə gülümseyəcəkdi ki, onun Qazməmmədlinin kabinetində alçalıb, tehqir olunduğuunu heç kəs hiss etməsin, amma Mirzə Manafın bu gülümsemeyinin özünü də başqa cür yozanlar tapılacaqdı və heç kəs fikirləşməsə də, hər halda həmin o Sərvər Sadıq yenə mütləq fikirloşəcəkdi ki, Mirzə Manaf müdürin kabinetində nəse bir əcləfliq eləyib və bu əcləflığın məhz ona, yəni Sərvər Sadığa aid olub-olmadığını bilməkdən ötrü o, gecələr bol-bol bogazına tökdüyü zəherin-zehrimarın təsirindən gündüzlər qan kimi qızaran qorxunc, şübhəli gözlörini yenə altdan-altdan Mirzə Manafın oturduğu səmtə tuşlayacaqdı...

Amma o gün Qazməmmədli Mirzə Manafı o kabinetə çağırmadı. Heç sabahı gün də çağrımadı. Gündərin bir günü həmin o Sərvər Sadıq, nahar fasilosinden sonra, qapını ayağı ilə açıb, Kefli İsgəndər qiyafəsində içeri girəndə və otağın tən ortasında dayanıb, "ölüler, ölüler" – deyib sarsaqlamağa başlayanda Mirzə Manaf məlum oldu ki, Qazməmmədli daha o kabinetdə yoxdur və Qazməmmədli o kabinetdə daha heç vaxt olmayıcaqdır. Otuzllik məhsuldar fəaliyyətdən sonra pensiyaya çıxməq ərefəsində, Mirzə Manafı son dərəcə maraqlandıran "Daha sənə ne lazımdır ki?" – sualının cavabı belə həll olundu. O gün işdən evə qayıdanda Mirzə Manaf yol boyu öz-özünə bu sualı verdi, evə yetişib oğluna, kürekənlerinə zəng elədi və hamını bir yerə toplayandan sonra, üzünü Bike arvada tutub, cəmisi əllicə qram konyakın köməyi ilə, elə parlaq bir monoloq dedi ki, Bike xanım düz otuz doqquz il belə ağıllı bir adamın arvadı olduğunu hiss etəyib, əvvəl gülümşədi, sonra azca kövrəldi və lap axırdı tamam kövrəlib, xirdaca qız nəvəsi Yeganənin ipək tumanının ətəyi ilə özünün iki damcı qiymətli göz yaşını sildi.

## II

Mirzə Manaf barədəki bu gülməli əhvalatın qəleme alındığı vaxtdan bir ay keçmişdi. Bir ayda çox sular axmışdı, çox külekler əsmişdi, bircə yağış yox idi ki, onun da olmamağı fəslin yaya doğru getməyindən ireli gəlirdi.

Səhər idi. Axırıncı dəfə işə getməyi münasibəti ilə Mirzə Manaf yaxşı-yaxşı yuyunandan sonra, bir yüngülçə də sığallanıb, yemek stolunun dalında əyləşmişdi. Mirzə Manafın axırıncı dəfə işə getməyi münasibəti ilə Bike arvad mətbəxdə kükü bisirirdi və o kükü bisib stolun üstüno gələndə Mirzə Manaf Bike arvadın dilindən elə qeribə bir sual eşitdi ki, az qaldı qulaqlarına inanmasın.

– Necəsən, kişi?

Bu qeribə sualı eşitməyinə Mirzə Manaf qolben sevindi, amma sevincini bürüzə vermək istəmədi. Ömründə birinci dəfə eşitdiyi bu nəcib suala Mirzə Manaf bundan da necib bir cavab axtardı, amma tələsdiyindənmi, nədənsə ayrı söz tapa bilmədi.

– Mən lap əntiqeyəm, arvad. De görüm, bəs sən necəsən?

.. Yuxuda sayıqlayırdın.

– Nə deyirdim ki?

– Nə bilim? Min cüra şey deyirdin: çaydan belə gəldi, çaydan belə getdi... Sonra da başladın ki, canımda yel azarı var... Belə ki gecələr canın ağırlıvır, bəs nivə özünü doxtura göstərmirson?

Mirzə Manaf hiss elədi ki, bir az qanı qaralıb, çünkü Bikə arvadın yanında üzə vurmasa da, yuxuda sayıqlayıb çərən-pərən danışmağın-dan Mirzə Manafın heç xoşu gəlməmişdi. Xüsusən o çaydan ehvalatı Mirzə Manafı lan dilxor eləmişdi. Əvvəla ona eöre ki, cavdann takın

ki, var!" – demişdi ve onun öz gələcək əsəri barədəki tam qətiyyəti də məhz bu anda hasil olmuşdu.

İndi, 8 nömrəli trolleybusda, axırıncı dəfə işo gedərkən, ovaxtkı qətiyyətin bir sıra əlamətlərini Mirzə Manafın sıfətində asanlıqla görmək mümkün idi. Mirzə Manaf Oazməmmədlinin verində evləsmis o

çatmaqaş cavan oğlanla ilk görüşünü xatırlayırdı, çünkü bu görüş də onun əsərində mütləq qələmə alınacaqdı ve bəlkə o əsərin ən maraqlı yerlerində biri də elə o görüş olacaqdı:

“— Buvurun, Mirzə, evləsin... Bəlkə pensiya məsələsini toxiro

xırda bir şeyin gəlib yuxusuna soxulmağı Mirzə Manafı bir növ təhqir kimi görünürdü. İkincisi, səhbətin hansı çaydanın getdiyini Mirzə Manaf, Bikə arvad ağızını açan kimi, hiss eləmişdi. Bu çaydan olsa-olsa, Mirzə Manafın iş yerindəki dəm çaydanı ola bilərdi ki, onu da işdən tamam üzülüşəcəyi gün, Sərvər Sadığa bağışlayacağını Mirzə Manaf çıxdan qət eləmişdi...

Evdən çıxb öz 8 nömrəli trolleybusunun dayanacağına gedəndə də o sovxa dəm çaydanı xeyli vaxt Mirzə Manafın ürəyini bulandırdı və yalnız trolleybusun gəlib yetişmeyi Mirzə Manafı o çaydanın olin-dən qurtara bildi, çünkü axır vaxtlar trolleybusa əyloşündən sonra Mirzə Manaf Qazməmmədli barədəki əsərinin süjetini fikirləşməyə vərdiş eləmişdi; pensiyaya çıxan kimi oturub bu əsəri yazacağına Mirzə Manafın daha heç şübhəsi-zadı qalmamışdı və bu əsərin süjetini fikirləşməyə başlayan kimi, Mirzə Manaf yerdə qalan şeylərin hamısını asanlıqla unudurdu.

Və madam ki, səhbət hərənib-fırlanıb yenə bu ehvalatın üstünə qayıtdı, bu yerde mütləq qeyd etmək lazımdır ki, beynindo neçə-neçə hazır monoloq olsa da, bu əseri yazmaq barədəki tam qətiyyətə Mirzə Manaf çox da asan bir yolla gəlib çıxmamışdı və bunun əsas səbəbi o idi ki, Qazməmmədlinin obrazını xalis mənfi planda nəzərdə tutduğunu

salaq, Mirzə? Sizin kimi təcrübəli bir yoldaş bize çox lazımdır..."

Və əger səhbətin bu yerində Mirzə Manafın gözləri yenə o sovxa külqabına zillənməsəydi, canına yağı kimi yayılan bu sözlərdən bəlkə o, hələ çox eşidəcəkdi. Amma (Allah Qazməmmədlinin evini yıxsın) vərdiş öz işini görmüşdü, — Mirzə Manafın gözləri külqabıya zillənmişdi və bunu hiss eləmiş təzə müdirdi bu dünyadan nəcib insanların xas olan bir tərzdə dodaqaltı gülümşəyirdi:

“— Deyəsən, külqabından xoşunuş gelir, Mirzə. Buyurun, qurbanırsınız..."

Mirzə Manaf özünü güc-bəla ilə ələ alıb: “Yox”, — dedi.

Amma təzə müdirdir, deyəsən, inanmadı.

“— Çəkənsiz, Mirzə?”

Mirzə Manaf:

“— Horden birin” — dedi, çünkü Buzbulaq uşaqlarının o nanəcib omolindən sonra, qatara minib Bakıya qayıdanda kucədə bir qoca Zəngəzur ermənisindən bir siqaret alıb çəkməyi Mirzə Manafın yad-daşında, nədənsə, çox möhkəm həkk olumuşdu.

Bəlkə də məhz o külqabının dərdindən Mirzə Manaf o gün təzə müdirlə doyunca səhbət cləyə bilmədi, təcrübəsinə verilən yüksək qiymətə görə müdirdə çox-çox teşəkkür eləyib, pensiyaya çıxmağı

yavaş gedirdi, yaxşı gedirdi, silkelənib Mirzə Manafın fikrini başından dağıtmırıldı. Və əgor Mirzə Manaf barədəki bu qondarma nağlılimızda biz – zəmanəmizin bir sıra qiymətli əsərlərinə xas olan – təbiet təsvirlərinə də evvəlcədən lazımlıca yer ayırmış olsaydıq, indi Mirzə Manafın trolleybusda əyləşib, axırıncı dəfə işe getdiyi bu munis səhəri təsvir eləmək, albəttə, lap yerinə düşərdi. Amma vaxtında nezərə alınmamış bu vacib məsələni də biz, öz qondarma nağlılimızın saysız-hesabsız naqis cəhətlərindən biri kim, axıracan saxlamağı daha çox məqsədə uyğun hesab edirik. Və məhz buna görə də o səhərin yalnız munisliyini qeyd etməklə kifayətlənib, nağlılimizi, bu nağlin özlü buna uyğun bir tərzdə davam etdirmək məqsədi ilə, Mirzə Manafın mindiyi 8 nömrəli trolleybusu nəhayət ki, gətirib onun iş yerinin yaxınlığında saxlamaq istəyirik.

Mirzə Manaf trolleybusdan düşəndə küçə adamlı dolu idi və bu adamların bir qismi də o başdakı qəzet köşkünün yanında idi. Mirzə Manaf da gedib o köşkün qabağında növbəyə durdu, qəzetlərini aldı və öz iş yerinin qapısından içəriyə girib, pilləkənləri qalxdığı yerde necə oldusa, birdən-birə ağlına gəldi ki, yuxusunda dəm çaydanı barede nəhaq yerə sayıqlamayıb: başa düşdü ki, o çaydanın məsəlesi o qədər də xırda məsələ deyil, çünki Sərvər Sadıq deyilən adam ki var – tərs oğlu tərsin biri idi; bu adamin Mirzə Manafın dəm çaydanını rədd etməyi olduqca mümkün bir şey idi və hələ rədd etməyi cəhənnəm, o çaydanı görə Sərvər Sadıq bir axmaq söz deyib, bu axır gündə, bu əziz gündə Mirzə Manafı təhqir də eləyə bilərdi.

Buna baxmayaraq, öz iş otağının qapısını açanda Mirzə Manaf o çaydanı məhz Sərvər Sadığa bağışlayacağını möhkəm qət eləmişdi. Otaqdan yenə həmişəki səsler golirdi:

- Salam, Mirzə!
- Sabahın xeyir, Mirzə!
- Yenə aqurçıkdi Mirzə, malades, Mirzo, malades!..

Ve o səslerin içində bu seher o qaraqabaq, lal-dinməz Sərvər Sadığın da səsi vardi.

Sonra iş gününün axırına bir-iki saat qalırdı və homin o dəm çaydanının məsələsini müvəffeqiyyətlə həll eləmiş Mirzə Manaf bir əlinde bir qovluq tutub, o biri eli ilə müdirin kabinetinin qapısını ehmal-ehmal açmaqdə idi.

– Buyurun, Mirzə. Yaxşı gelmisiniz. İndicə özüm sizin yanınızda gəlmək istəyirdim. Əyləşin.

Və Mirzə Manaf oyləşən kimi birdən baxıb gördü ki, o külqabı stolun üstündə yoxdur; o külqabını Mirzə Manaf heç yerde görmədi. Birçə onu gördü ki, yenə müdir gülümşür, görünür – Mirzə Manafın həmin o külqabını axtardığını da müdir hiss eləmişdi. Buna görə də Mirzə Manaf gözlerini öz əlində tutduğu qovluğa zilləyib dayandı. Deyəsən, müdir də Mirzə Manafın əlindəki qovluğa baxırdı.

– Şahin müəllim... (səs Mirzə Manafın səsi idi.)

Təzə müdir:

– Şakir müəllim, – deyib, gülümseyərək, Mirzə Manafın müraziatınə bir balaca düzəliş verdi və: – Buyurun, eşidirəm, – dedi.

– Mənim sizdən bir xirdəca xahişim var, Şakir müəllim: mümkünsə, bu yazımı bir özünüz voroqløyin...

Mirzə Manaf bunu deyib, tələsə-tələsə qovluğu açdı. Ordakı yazımı müdirin lap qabaq-qənşərindəki stolun üstüno qoyub, ayağa durmaq istədi, amma durmadı, çünki müdir o yazının birinci səhifəsini götürüb diqqətlə oxuyurdu və oxuya-oxuya çox məmənun bir şəkilde başını terpedirdi. Mirzə Manafın intizarda keçirdiyi bir-iki xoş dəqi-qədən sonra müdir o səhifəni oxuyub qurtardı. Vərəqi yerinə qoyub:

– Cox ecəb, oxuyanq! – dedi. – Əvvəli çox yaxşıdır. Adı da orijinaldır: “Anama məktub”. Cox ecəb, Mirzə, çox sağ olun. Mənə dair başqa nə qulluğunuz var?

Gəlib boğazına dirənmiş sevincini gizlətmək üçün Mirzə Manaf bir müddət yalandan öskürməli oldu. Sonra ayağa durub:

– Cox sağ olun, – dedi. Və hörmətli oxucunun nəzərinə indicə çatdırduğumuz homin sebəbə görə yenə yalandan öskürmeye başladı.

Müdir isə ayaq üstdə dayamb, çox günahkar bir tərzdə Mirzə Manafla baxırdı:

– Gerek məni bağışlayasınız, Mirzə. Sizin bugünkü əziz möclisi-nizdə yaxından iştirak edə bilməyəcəyəm, çünki yuxarıda bir balaca iş var. Getməsem, mümkün deyil.

Mirzə Manaf ürəyində “həmişə yuxarıarda olasan, bala” dedi. Amma möclis məsələsindən heç nə başa düşmədi, çünki səherdən bəri iş gününün az qala yarından da çoxunu Mirzə Manaf o sovxa dəm çaydanını Sərvər Sadığa bağışlamaq üçün bir münasib məqam axtarmağı

sərf eləmişdi və özünün pensiyaya çıxməğı münasibəti ilə qonşu otaqda düzəldilmiş cah-cəlaldan Mirzə Manafın heç bir xəberi yox idi.

Mirzə Manafı məclisin başında əyləşdirdilər. Şəmpənları açıb, Mirzə Manafın şərəfine sağlıqlar dedilər. Sonra Mirzə Manafə hədiyyələr verildi: Həmkarlar Teşkilatının adından bir qızıl saat, komsomol təşkilatının adından bir dəstə qızılıgül... Və şəxsən müdərin adından verilən sonuncu hədiyyəni görəndə Mirzə Manaf özünü saxlaya bilməyib, bir müxtəsərcə ağladı, çünki arif oxucu yaxşı bilir ki, müdərin adından bağışlanan o hədiyyə olsa-olsa məhz o büllur külqabını ola bilərdi və o külqabının altında neçə illərdən bəri Buzbulagın buzları yatırıdı...

Dəsmalını çıxarıb, gözünün yaşını siləndən sonra, Mirzə Manaf müdərin sağlığına qaldırılmış badəni axıracan içdi. "Həmişə yuxarırlarda olasan, bala!" sözləri ilə ürəyinin en böyük arzusunu bu gün ikinci dofo qısa, mənalı, konkret bir şəkildə ifadə etdi, mandarindən bir dilim də qopartmaq istəyirdi ki, bir də baxıb Sərvər Sadığın qabağındaki konyak şüşəsinin tamam boşaldığını gördü. Mirzə Manaf o səmətə bir də nəzər yetirdi və həmin Sərvər Sadığın sıfətində nəsə monoloqa oxşayan bir şeyin də bala-bala qaynayıb-qalxmağa hazırlaşdığını aşkar görəndən sonra məclisi tork etməyin əsl vaxtı olduğunu başa düşdü...

Sonra Mirzə Manaf bala-bala evə tərəf gedirdi: bir əlində portfeli, bir əlində kağıza bükülü homin o büllur külqabı...

Və bir az gedəndən sonra Mirzə Manaf bir müddət ayaq saxlayıb, o büllur külqabını da portfelinə yerləşdirdi, çünki o gün günəşli Bakımıza yenə də gün düşməşdü və guya ki, o günün istisi vursayıdı, Mirzə Manafın elində tutduğu külqabının içindəki buzlar əriyə bilərdi...

1973

## SON SÖZ YERİNƏ

### QƏDİM, QARA KÜLƏK

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qołım alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə biliyəm ki, hər yazının yazılıması ərofəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım her bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küloyin də yaşı, yaddaşı ola bilərmə görəsən?.. Yeqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idи, haradansa – sırlı-schrli bir aləmdən Əylisin göyütünə öziyle bir topa qapqara bulud da getirmişdi.

O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun külöyiidi. Və o qara külək bir xirdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsərəsə elə bil o qara buludların sırlı-sehrli nağılını bu dünyaya danışındı.

Dörd bir yandan açıq daş hasarı olan o cəviz bağının yol üstündəki girocəyində bir ağ şallı cavan gəlin durmuşdu. O gəlinin adı Yetim Səfurə idi. O bağcada six-six yan-yana düzülüb, qələmə ağacı kimi, dikinə uzanıb gedən o cəviz ağaclarına da Əylisde "Yetim Səfurənin cəvizləri" deyirdilər.

Yazın lap əvvəlləriydi. O cəvizlər hələ heç yarpaq da açmamışdı. Bəs o Səfurə ilin bu vədəsində orada neyndirdi görəsən: o bağın girocəyində o, niyə eləcə tərpənmədən dayanmışdı?.. Səfurə o cəviz ağaclarına elə bil ürəyində ovsun duası oxuyurdı, ya da sanki o uca cəviz ağaclarının baş budaqlarının arasında qəribə bir uğultu qoparmış o qara küləyin bu dünyaya danışdığı sırlı-sehrli nağıl o gün Səfurəni də mənim kimi ovsunlamışdı, onu da əməllicə qorxudub, heyrot içinde dondurmuşdu... Hər halda mənə belə gəlirdi. Çünki mən bu dünyadan buludundan, küləyindən o günkü qədər heç vaxt qorxamamışdım.

\* \* \*

Bizim evlə o xirdaca cəviz bağının arasındakı real məsafədən danışmağın indi heç bir mənası yoxdur. Çünkü uşaq gözü ilə görülen

dünyanın məsafə ölçüləri bambaşqadır: uşaqlıqda öz ayağımızla ilk dəfə getdiyimiz yoluñ hər qarşı sırr ilə, sehrlə dolu olur və bir uşaqın ilk dəfə gördüyü adıco bir çay kənarından və ya dağ yamacından aldığı ilkin təəssürat Kolumbun – Amerikani kəşf edəndə aldığı təəssüratdan bəlkə çoxdur ki, az deyil.

Bu sözləri yaza-yaza evimizdən o cəviz bağınan olan yolu gözümüzün qabağına gətirirəm: əvvəl – evimizin ləp qabağındakı həyətimizdən daş hasarla ayrılan bağcamız. O hasardan o yanda da bir bağ vardi və Səfurənin cəvizliyi də elə o bağın o biri tərəfindəydi. Və deməli, tamam başqa bir aləmdə olduğumu zənn etməkdən ötrü o gün elə o bircə bağı ilk dəfə öz ayağımla keçməyim mənə artıqlaması ilə bəs eləmişdi. Bəs, görəsən, mon ora niyə getmişdim? Və, görəsən, o vaxt mən ömrümün neçənci ilini yaşayirdim ki, göyüzünün o qara buludunu həyatımda ilk dəfə gördürüm və dünyanın o qara küləyi məni o dərəcədə sehrləyib, vahimələndirə bilməşdi... İndi yadimdə qalan budur ki, o günün leysan yağışı hələ başlanmamış mən özümü qaça-qaça cəvə yetirə bildim. Sonra hava birdən-bira açıldı və dünyanın o qara buludları sanki o qara küləyə qoşulub, göyündən, elə gəldikləri kimi də, qəfilcədən çəkilib getdilər.

Təzəcə batmaqdə olan güneşin işığında mən o gün – o çağacan heç vaxt görmədiyim – bir xırda cəviz gördüm.

O necə Əylis idi, Pərvərdigara: o rəngləri o dağların üstünə Sən Özunnu çəkmişdin... O rəng, görəsən, doğrudanmı rəng idi: bəlkə rəng deyildi, sənin işığın idi... Və o gün Sənin – o işığın dili ilə – mənə anlatmaq istədiyin nəydi ki, indi, bu qədər vaxt keçəndən sonra da, mən onu anlamaqda acizəm.

Acizəm! Acizəm!.. Və yəqin ki, elə buna görə də az qala 60 il bundan qabaq (bəlkə 4–5 yaşım da tamam olmamış!) körpo gözlərimlə gördüğüm o günün əvvəlki o qara küləyini və sonrakı o, dünya dolusu işığını indi mən hansısa mistik ucalıqlardan bir anlığa yerə enib, sonra qeybə çəkilən sehrlə bir vəqiqə kimi xatırlaya bilirem. Və hələ bu, harasıdır, indi – sinnimin bu kövrək vədəsində hətta hər-dənbir buna da inanıram ki, o işıqla o qaranlığın arasındakı – bəlkə yarım saat da çəkməyən – o xırda vaxtin içində o gün ilk dəfə Allah mənimlə öz dilində danışmaq istəmişdi. Özünün milyon illərdən həri gördüyü, tamidli dünyanı o gün, birinci dəfə, Allah mənə də tanıtmağı lazımlı bilmişdi. Və əgər belə olmasayıdı, əvvəla, mən o günü – bu qədər

aydınılığı ilə – indiyəcən yadimdə saylaya bilməzdəm. İkinci – bu dünyanın işıqla qaranlığın əbədi çarpışmasından və daimi kontrastından ibarət olduğuna bəla dərindən-dərinə inana bilməzdəm. Və üçüncüsü də – bu kontrast sonralar mənim nəinki yaşayışımın, elə ömr boyu bütün yazdıqlarımın da əsaslı və həllədici üzvi kefiyyətinə çevriləməzdi.

\* \* \*

Həyatımın hansı işıqla hansı qaranlığın arasında keçdiyini özüm yaxşı biliyəm. Bu kostrastın yazılarında da daim eks olunduğu heç olmasa beş-iç oxucum yəqin ki, bilməmiş deyil. Bu acılı-şirinli qisməti Tanrıının mənim taleyime məhz o gün yazdığını düşünməkdə ola bilər ki, bir qədər ifrat da varıram. Ancaq buna tamamıə əminəm ki, əgər yazılılıq doğrudan da Allah vergisidirsə, Allah o vergini mənə məhz o gün və məhz o küləyin gözə görünməz qara qanadları üstündə uca göylerdən göndərmişdi. Və bunun bir bəiskarı da yəqin ki, o gün – o xırda cəviz bağında – o qara küləyin vahiməli uğultusu içində donub qalan o ağ şallı gəlin olmuşdu.

VƏ SƏN DEMƏ, O GƏLİN ELƏ O GÜN, AXŞAM QATARI İLƏ  
ƏYLİSDƏN HƏMİŞƏLİK BAKIYA GEDƏCƏKMIŞ!..

“...hə, yaziq Səfure!.. Deyir: istansiya gedəndə gözününə minnərəmin yaş tökürmüş. Yazıqın ürəyi buralardan ayrılmak istəmir”

“— Axmaqdı da. Burada qalıb guya ağ güne çıxacaqdı? Yenə ərdi də, necə olsa. Öz yaxın qohumdu da, yad deyil ki... Yaşı çox olanda nə olar?”

“— Yaşın demirəm. İndi ham ki, cavan? Cavannarın hamısı davadadi. Ancaq, deyirlər, arvadı ölməyib o kişinin, qoşulub birinə, uşaqlarını da atıb bunun üstünə, çıxıb gedib. O kişi elə o Səfurəni də burdan alıb aparır ki, orda o uşaqlara baxsın”

“— Baxsın da, uşaqa baxmaq nə çətin şeydi ki! Burada qalsayıdı, nə olacaqdı?.. Atası yox, anası yox, beş-adlı cəviz ağacından savayı bura-da nəyi vardı ki, Səfurənin!”

Anamın qonşu evin gəlini ilə elədiyi bu səhbatı mən elə o gün, axşam düşəndə eşitdim. Və bayaq Səfurənin o bağa öz ağacları ilə vidaslaşmağa gəldiyini əlbəəl başa düşüb, bəlkə ömründə ilk dəfə

ürəyimdə – səbəbinə anlaya bilmədiyim – bir qəribə sarsıntı keçirmişdim, qüssə, kədər duymuşdum. O kədər, əlbəttə, məstik kədər idi: yəni o kədərin mənim qəlbimdə doğulmağının o zaman heç bir aydın, ya real səbəbi ola bilməzdi. Axı o Səfurə heç mənim qohumum-zadım da deyildi və o Səfurənin hərəsində mən o çağacan heç vaxt fikirləşmişdim!..

\* \* \*

Bax, elə məsələ də burasındadır. Bayaqdan məni Allahla, Yerlə-Göylo ollaşmaya vadar eləyən də elə bu, səbəbsiz kədərə az-çox ağlabatan bir səbəb tapmaq istəyidir. İndi, gəlin, o mənzərəni öz xəyalımızda siz də canlandırmaga çalışın: hər yeri bağ-bağatlı bir kəndin içində bir xırdaça cəviz bağı. Goyün üzündə qara buludlar. Yarpağı tökülmüş hündür gəviz ağaclarının çılpaq budaqlarının arasında uğultu, gurultu salmış mülayim yaz küləyi. Bir də – o bağın girəcəyində, öz ağ şalına bürünüb, hərəketsizcə dayanmış bir gənc qadın. Vəssalam, şüttamam!..


İndi, siz deyin, bu dünyada 60 il ömür süren – təbiətin həssas bir adamın həyatda müşahidə edə biləcəyi minlərlə əhvalatın içinde məhz bu epizodu xüsusilə yadda saxlamağının səbəbi nə ola bilər?

\* \* \*

Qonşuluqdakı gəlinin anamla o söhbətin eşidəndən sonra o Sofurənin hərəsində az qala hər gün fikirləşməyə o vaxt məni vadar eləyən nəymış göresən: bolko scvdalı-müəmmalı xəstəhal Freyd kompleksi idi?.. O gün Səfurənin öz bağlı ilə o təhər vidalaşmağında bəlkə mənim gələcək taleyimdən də nəsə vardi və o gün məni o sayaq vahimələndirən o qara külək də bəlkə elə məhz o “nəsə”nin küləyi idi?..

Bunları ayırdı eləmək yəqin ki, insan dərrakesinin işi deyil. Və elə yaziçimi da Allah, görünür, bu dünyadan sırlarını açmaq, araşdırmaq üçün yaratmayıb. O, bizi bu sırların mövcudluğunu, sadocə, qeydə almaqdan ötrü yaradıb.

Bəli, sadəcə, qeydo almaqdan ötrü!.. Belə isə bu yazını elə buradaca bəlkə bitirmək olardı – əgər o qədim küləyin qara vahiməsi bir gün məni Bakıda da qəfilcədən yaxalamasayıd...



...1950-ci illorin ortalarıydı. Bakıda texnikumda oxuyurdum və elə o Əylisin eşqinə hərdən şeir də yazırdım. Və günlerin bir günü mən, həyatımda ilk dəfə, şeirlərimi redaksiyaya aparanda Bakının böyük bir binasının beşinci mərtəbəsində yerləşən o redaksiyanın birinci mərtəbəsinin qabağındakı piləkenin başında Səfurəyə rast gəldim.


Səher idi. Mənim şeir apardığım o redaksiyada yəqin ki, iş gününün də hələ lap başlangıcıydı... Və orada – o piləkenin başında Səfurə (işə bax ki!) samovar salırdı.

Açıq qapıdan Səfurənin yaşadığı alaqqaranlıq monzilin içərisi görüñürdü və orada (cynən Əylis qaydası!) yerdə – palaz üstdə yan-yan salmış yorğan-döşökdə beş-altı uşaq böyür-böyüre uzanıb yatırıldı.

\* \* \*

Və məsələnin mistikliyi bir də burasındaydı ki, o gün də yaz idi. Yazın lap erkən çəğidiydi və o gün göyündə qara bulud olmasa da, ilk dəfə redaksiyaya ayaq basmağımın içimi doldurmuş vahiməsindən açıq-aşkar o qədim küləyin qara iyi gəlirdi.

1999



## MÜNDƏRİCAT

Ön söz yerine ..... 4

### POVESTLƏR

Tənha narin nağılı .....	7
Bir misranın yuxusu .....	78
Kür qıraqının məşələri .....	116
Güllü paltar mövsümü .....	146
Ceviz kölgəsinin nağılı .....	173
Yəmən .....	193
Hasarın o tayında .....	266

### HEKAYƏLƏR

Kiçik qardaş .....	279
Bir gecəlik ay işığı .....	291
May günü .....	312
Ürək yaman şeydir .....	322
Dəyirmən ehvalatı .....	338
Büllur külqabının nağılı .....	348
Son söz yerine .....	361

### ƏKRƏM ƏYLİSLİ

### SEÇİLMİŞ ƏSƏRLƏRİ

“ŞƏRQ-QƏRB”

BAKİ-2004

Buraxılışa məsul:	<i>Əziz Gülvəliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Yasəmən Abbasova</i>

Yığılmına verilmişdir 06.06.2004. Çapa imzalanmışdır 19.12.2004  
 Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 23. Ofset çap üsulu.  
 Tirajı 25000. Sifariş 221.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
 Bakı, Aşıq Ələsgər küç., 17.